

BAKİ DÖVLƏT UNIVERSİTETİ  
İLAHİYYAT FAKÜLTƏSİNİN

**ELMİ  
MƏCMUƏSİ**

Nº 09 APREL (NİSAN) 2008

# **BAKİ DÖVLƏT UNIVERSİTETİ İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ**

**MƏSLƏHƏTCİ**  
Vasim Məmmədəliyev

**REDAKTOR**  
Ömer ASLAN

**REDAKTOR MÜAVİNİ**  
Mübariz CAMALOV

## **REDAKSİYA HEYƏTİ (HAKEM KURULU)**

Prof. Dr. Celal Erbay (Marmara Univ. İlahiyat Fak.) • Prof. Dr. Bedrettin Çetiner (Marmara Univ. İlahiyat Fak.) • Prof. Dr. Orhan Çeker (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Saffet Köse (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Ramazan Altıntaş (Cumhuriyet üniversitesi İlahiyat Fakültesi) • prof. Dr. Ali Akpinar (Cumhuriyet üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Ahmed Yaman (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Nadim Macit (Gazi Üniversitesi Çorum İlahiyat Fakültesi) • Prof. Dr. Süleyman Toprak (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Zekeriya Güler (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Zeki Arslantürk (Marmara Üniversitesi İlahiyat Fakültesi) • Doç. Dr. Cemal Ağırman (Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi) • Doç. Dr. Emin Aşikkutlu (Marmara Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Ali Akyüz (Marmara Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. İzzet Er (Uludağ Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Mehmet Bayığış (Selçuk Üniversitesi İlahiyat Fakültesi) • Prof. Dr. Suat Yıldırım (Marmara Üniversitesi İlahiyat Fakültesi) • Doç. Dr. Abdullah Kahraman (Cumhuriyet üniversitesi İlahiyat Fakültesi) • Doç. Dr. Mustafa Altundağ (Marmara Üniversitesi İlahiyat Fakültesi) • Dr. Ömer Aslan (Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi) • Akademik Vasim Məmmədəliyev (Bakı Dövlət Universiteti) • Yrd. Doç. Muammer Erbaş (Dokuz Eylül Üniversitesi İlahiyat Fakültesi) • Zahid Hüseynov (Bakı Dövlət Universiteti) • Dos. Salman Süleymanov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Namiq Abuzarov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Qoşqar Səlimli (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Adilə Tahirova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Mübariz Camalov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Elşad Mahmudov (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Mehriban Qasımovaya (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Sevinc Aslanova (Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsi) • Dr. Aqil Şirinov.

## **MƏCMUƏ İLƏ ƏLAQƏ (HABERLEŞME)**

Əhməd Cəmil 41 A/Yasamal/Baku  
oaslan@cumhuriyet.edu.tr, aslanomer\_64@hotmail.com  
Tel: 510 65 45, Fax/tel: 432 29 94

**ISBN: 9952-426-81-X**

**Məcmuəmiz hakəmlə bir məcmuədir.**

**AAK tərəfindən təsdiq olunmuşdur. İldə iki dəfə nəşr olunur.  
Nəşr olunan məqalələrin elmi məsuliyyəti müəlliflərə aiddir.**

**İL 5 NÖMRƏ 9 BAKI-2008  
№ 09 APREL (NİSAN) 2008**

# İÇİNDEKİLER

<b>EDİTÖRÜN NOTU .....</b>	6
<b>ОШИБОЧНЫЕ ПОДХОДЫ К ПОНЯТИЮ ИСЛАМА О ВОЙНЕ</b>	
<i>Dr. Omar ASLAN (Dr. Ömer ASLAN) .....</i>	9
<b>TARİXİLİK MƏFHUMU MƏZMUNUNDA NƏSSİ ANLAMA MƏSƏLƏSİ</b>	
<i>Dr. Mübariz CAMALOV .....</i>	19
<b>QURANI-KƏRİM VƏ SÜNNƏ İŞİĞINDA İSLAM HƏRB HÜQUQUNUN İNSANA VERDİYİ DƏYƏR (TERRORİZM İFTİRASI ÜZƏRİNƏ)</b>	
<i>Dr. Elşad MAHMUDOV .....</i>	31
<b>HƏDİS ELMİNDƏ “AHAD” HƏDİS ANLAYIŞI</b>	
<i>Dr. Qoşqar SƏLİMLİ .....</i>	49
<b>Hz. PEYGAMBER ve GENÇLİK</b>	
<i>Yrd.Doç.Dr. Hasan CİRİT .....</i>	61
<b>QAZİ ƏBDÜLCABBARIN ƏSƏRLƏRİNİN İŞİĞINDA NÜBÜVVƏTİ RƏDD EDƏN MÜLHİD CƏRƏYANLARDAN BƏRAHİMƏ VƏ ONA VERİLƏN CAVABLAR</b>	
<i>Dr. Adilə TAHİROVA .....</i>	67
<b>ƏS-SUYUTİNİN “ƏL-MUZHİR” ƏSƏRİNDE QRAMMATİK CİNSİN BƏZİ MORFOLOJİ VƏ QRAMMATİK XÜSUSİYYƏTLƏRİNƏ DAİR</b>	
<i>Süsən MEHRƏLİYEVA .....</i>	83
<b>MİLLİ KİMLİK VE DİN OLGUSU</b>	
<i>Dr. Mehriban QASIMOVA .....</i>	105
<b>ZEVÂİD KAVRAMI VE EDEBİYATI</b>	
<i>Dr. Namiq ABUZƏROV .....</i>	111
<b>XARİCİ DİLİN TƏDRİSİNDE İNTERNETİN ROLU</b>	
<i>Mətanət MƏMMƏDOVA .....</i>	121
<b>ƏRƏB DİLÇİLİYİNDE VƏ AZƏRBAYCAN ƏRƏBSÜNASLIĞINDA BAĞLAYICILARIN MÜQAYİSƏLİ TƏDQİQİNƏ DAİR</b>	
<i>f.e.n. Hüseynova S.N. .....</i>	131

**MODAL VERBS DARE, NEED**

Yegana GARASHOVA ..... 143

**FƏLSƏFİ KƏLAM VƏ NƏSİRƏDDİN TUSİ**

Dr. Aqil ŞİRİNOV ..... 151

**XII ƏSRİN BÖYÜK ALİMİ ƏBU-L-FƏZL HÜBEYŞ TİFLİSİ**

f.e.n., dos. Çimnaz MİRZƏZADƏ ..... 161

**MAHMUD KAŞĞARİNİN “DİVANÜ LUĞAT-İT-TÜRK”****ƏSƏRİ VƏ “KİTABI – DƏDƏ QORQUD” DASTANLARINDA****İŞLƏNƏN BƏZİ OĞUZ SÖZLƏRİ**

Yaqt QULİYEVA ..... 167

**SEYİD ƏZİM ŞİRVANİNİN ƏSƏRLƏRİNDE DİNİ MOTİVLƏR**

Ruslan AĞAYEV ..... 179

**DİNİ EPISTEMOLOGİYA**

Nəbi MEHDİYEV ..... 191

**İSLAM ÜMMƏTİİNİN BİR NEÇƏ FİRQƏYƏ BÖLÜNMƏSİNİN****DOĞRU ANLAMI**

Emil RƏHİMOV ..... 209

**ÇEVRE SORUNLARININ ÖNLENMESİNDE****ÖNEMLİ BİR FAKTÖR OLARAK ÇEVRE EĞİTİMİ**

Dr. Eyüp ZENGİN ..... 229

**C.ƏFQANIYƏ GÖRƏ DİNİN FƏLSƏFƏSİ**

Qəmər MÜRŞÜDLÜ ..... 245

**VƏHYİN UNİVERSAL MAHİYYƏTİİNİN QURAN İŞİĞINDA TƏBLİĞİ**

Rahil NƏCƏFOV ..... 259

**İSLAMDA DÜŞÜNÜLMÜŞ AİLƏ SEÇİMİNƏ VERİLƏN DƏYƏR**

i.e.n. MİRZƏYEVA Səbinə Həmid q ..... 273

**AZƏRBAYCAN TARİXİNİN TƏDQİQİNDE ƏRƏBDİLLİ****MƏNBƏLƏR VƏ ONLARDAN BİRİ KİMİ BƏLAZURİ**

Tariyel RƏSULOV ..... 283

**KUR'ÂN-I KERİM'DE İNSAN VE İNSAN-TEFEKKÜR İLİŞKİSİ**

İbrahim MEMİŞ ..... 293

**FÜZULİ NƏSRİNİN ŞAH ƏSƏRİ: “HƏDİQƏTÜS-SÜƏDA”**

Ceyhun Şakir oğlu AĞAYEV ..... 317

**CƏMALƏDDİN ƏL-ƏRDƏBİLİNİN ŞƏRHİNDƏ MƏCRURAT,  
TƏVABI VA-L-ƏSMA ƏL-MƏBNİYYƏ***H.Heybatov* ..... 331**“ALLAHSIZLAR İTTİFAQI”NIN AZƏRBAYCANDAKI FƏALİYYƏTİ***Taleh HACIYEV* ..... 339**MODERNLEŞME SÜRECİNDE MASLAHAT TARTIŞMALARI****BAKIMINDAN MAKASID KONUSU***Dr. Samirə HƏSƏNOVA* ..... 353**ERKƏN İSLAM DÖVRÜNDƏ****VƏHY-AĞIL MÜNASİBƏTLƏRİNƏ DAİR***Məmmədov Elvüsal Nurullah oğlu* ..... 367**İSLAMDAN ƏVVƏLKİ DİNLƏRDƏ ORUC***Saleh KAZIMOV* ..... 381

..... 395

**QURANDA BƏDİİ TƏSVİR ÜSLUBU HAQQINDA***Məmmədov Nəsrulla Naib oğlu* ..... 413

## EDİTÖRÜN NOTU

Değerli okurlar!

Azerbaycan'ın akademik tarihinde her gün yeni bir ivme kazanan fakültemiz eğitim-öğretim, sosyal ve kültürel sahalarda olduğu gibi bilimsel arenada da kendine düşen görevi yerine getirmeye devam etmektedir. Fakültemiz, umum milli lider merhum Haydar Aliyev'in; "*Gençlerimiz dinimizi olduğu kimi öğrenmeli, kabul etmeli ve ondan istifade etmelidirler. Biz heç vaxit imkan verebilmerik ki, ayrı-ayrı şexsler, ayrı-ayrı quvveler öz şexsi menfeetlerini güderek, İslam dini perdesi altında Azerbaycan gençlerinin terbiyesini ve maneviyatını zedelesinler*" şeklindeki çok anlamlı sözlerinden esinlenerek, dini ilimler sahasında çağdaş ve modern bir tahsil metoduyla bu ülkenin evlatlarına doğru bilgi vermeyi ilke edinmiştir.

Kur'an'a göre insanoğlu, dünyanın en kıymetli varlığıdır. Kur'ân'ın insan anlayışı evrensel ve sınırsız olup, ilkel, yerel, etnik ve belli bir zaman dilimine ait değildir. Ona göre genel anlamda tasvir edilen insan şu şekilde olmalıdır: İnsan; tek başına yaşaması mümkün olmayan, bu yönü ile sadece hem cinsiyle değil, hiç bir şeyi yadırgamadan tüm varlık alemiyle kaynaşabilen, birlikte yaşamaya en uygun, sevecen, cana yakın, arkadaş, zararsız, edep, merhamet ve vicdan sahibi, akıllı ve anlayışlı bir varlıktır. Başka bir ifade ile insan; diğer insanları en azından kendi kadar eşit gören, her hangi bir insanın menfaatini kendi menfaati gibi görerek sevinen, mutlu olan ve başkalarının gördüğü zarara, kendi zararıymış gibi üzülen, rahatsız olan ve başkalarıyla bir arada yaşamaktan mutluluk duyan, engin vicdan sahibi bir varlıktır. Bizim de fakülte olarak tahsil hayatımızda, ilme atmak istediğimiz ilmek budur. İnsana ve insanlığa hizmet etmektir.

Periyodik olarak yılda iki sayı şeklinde çıkardığımız fakülte dergimizin bu sayısını da hazırlamanın mutluluğunu yaşıyoruz. Doldolu ve birbirinden farklı makaleleri ihtiva eden bu sayımızla Azerbaycan'ın akademik tarihine layık olma faaliyetlerimiz devam etmektedir. İlim çevrelerinin, her geçen

gün mecmuamıza karşı gösterdikleri ilgi, bu husustaki çalışmaların daha da artması gerektiğini göstermektedir. Bizler de, mecmuamız vasıtası ile hem akademisyenlerimize zemin hazırlamak, hem de onların bilgi birikimlerini sizlerle paylaşmak istiyoruz.

Saygıyla....



## ОШИБОЧНЫЕ ПОДХОДЫ К ПОНЯТИЮ ИСЛАМА О ВОЙНЕ

Др. Омар АСЛАН<sup>1</sup>  
(Dr. Ömer ASLAN)

### Введение

Мы не ошибемся, если скажем, что Ислам - это религия, которая соответствует натуре человека, но при этом, это определение не сможет полноценно отметить весь смысл. Потому что Ислам не только соответствующая натуре человека религия, она и есть сама человеческая натура. Одновременно счастье человека на этом и на другом свете, является единственной целью Ислама. Основу мысли Ислама, мы можем найти в буквальном переводе этого слова - мир, спокойствие.

Сегодня в некоторых странах мира существуют совершенно не обоснованные понятия, в связи с тем, что мусульмане сторонники воинственной религии. Эти мысли исходят или из враждебного отношения к Исламу, или от неправильных и несознательных домыслов, или же от поведений и поступков некоторых мусульман, несоответствующих самому Исламу. Все вышеуказанное исходит от ошибочных подходов к Исламскому менталитету. Вышеприведенные негативные явления не соответствуют менталитету Корана также. В таком случае, надо учесть два фактора - внешний и внутренний. Во внешнем факторе имеет место отношение к Исламу не мусульман, а во внутреннем негативные действия и ошибочные толкования Ислама некоторыми мусульманами. Ко всему этому можно добавить и недостаточную методо-логическую информированность. Большинство сторонников такого подхода к Исламу, не считаясь с научными толкованиями Корана (тафсир),

---

<sup>1</sup> Заместитель декана Факультета Теологии Бакинского Государственного Университета – Азербайджан / Преподаватель Факультета Теологии Университета Джумхурийет – Турция / Сивас.

обосновуются только на личные комментарии его аятов. Все эти необоснованные доводы в отношении к понятию «мир и война в Исламе», можно классифицировать нижеследующим образом:

### **а) Доводы Основывающиеся на Недостаточное Понимание Менталитета Корана**

Люди утверждающие, что Ислам это - воинственная религия, исследуют только те аяты Корана, в которых речь идет о войне. При этом они стараются любым образом обосновывать свои тезисы на этих аятах Корана. Аят, который входит в это поле зрения, а может быть является самым значительным для них, приводится ниже:

**«И сражайтесь с ними, пока не будет больше искушения, а (вся) религия будет принадлежать Аллаху. А если они удержанятся, то нет вражды, кроме как к неправедным!»<sup>2</sup>** Известно, что в этом аяте говориться о теории войны, но войны, о которой идет речь не берет свое начало, ни от этого аята, ни из Корана вообще. Этот аят оценивается не в рамках всего Корана и его менталитета, не в итоге коренного анализа, а в принципе необоснованных предубеждений о нем. Этот аят повествует о факте войны, который не одобряется Кораном, но она есть, и человеческие силы пред ним бессильны. Оно не говорит о войне, начинаящейся просто так и без каких либо причин. При этом теория войны, никаким образом не связана с религией Ислам. Наоборот, теория войны в Исламе обосновуется на искоренении существующих нечеловеческих факторов в самом же человеческом обществе. Война в Исламе – это средство, а не цель. Она является средством, отбирающим права угнетенного, от тирана. Вот о чем говорится в вышеприведенном аяте. В нем нет речи, о желании беспричинной войны. Наоборот, здесь имеет место восстание против деспотизма и войны. Здесь речь идет, не о войне, а о борьбе за свободу воли и вероисповедания человека.

Изречение «...а (вся) религия будет принадлежать Аллаху» имеющая место в этом аяте, содержит в себе искоренение всех факторов мешающих человеку в поклонении Аллаху. Одновременно здесь имеет

---

<sup>2</sup> аль-Бакара, 2/193; аль-Енфаль, 8/39.

место принцип свободы религии и вероисповедания.<sup>3</sup> Слово *фитне*, которое имеет место в этом аяте, содержит в себе смысл всего негативного, что противостоит свободному характеру человека, а слово *дин* (религия) всесторонне олицетворяет Коран, в том числе со стороны веры, нравственности и практики.<sup>4</sup> Нельзя делать выводы, не зная значения этих терминов, не понимая полностью данные темы, и выступая под лозунгом: «Этот аят содержит в себе мотивы войны, то значит Ислам – есть религия войны». Это будет несправедливо и неграмотно.

А с другой стороны, нельзя называть фитной все то, что первым попадается в руки или же не нравится критикам Ислама в тех, кто верит в Коран (Мусульмане). Кем бы он не был, с каких интересов бы он не выступал, в любом случае нельзя прийти к выводу о том, что этот аят, повествуют о войне. Все это свидетельствует, о не понимании вышеуказанных терминов и самого Корана. После всего сказанного не трудно понять, что свобода воли и свобода вероисповедания, есть главный смысл вышеприведенного аята, а воина может произойти лишь в случае притеснения или опасности лишения свободы.

Неправильные или нарочные коментарии этого аята, приводимые лжеучеными, способствуют тому, что некоторые люди принимают Ислам, как религию войны. Ошибочные и предвзятые слова Бернарда Люиса лучший пример этому: «*тот, кто не был единобожником, другими словами был многобожником и поклонялся идолам не заслуживал снисходительного отношения со стороны Ислама, по законам шариата (Исламского государства), они или должны были принять Коран, или же оставалось пред выбором меча и рабства*»<sup>5</sup>. Однако, если посмотреть на вопрос со стороны Корана и его менталитета, аят в котором есть слова «нет принуждения в религии»<sup>6</sup>, всесторонне отвергает такие ошибочные выводы.

<sup>3</sup> Muhammed Esed, **Kur'an Mesajı**, (çev: Cahit Koytak – Ahmet Ertürk), İstanbul, 2002, s. 56.

<sup>4</sup> Razi, V, 111: См. также о термине «*фитне*» Mustafa Çağrıci, ‘*Fitne*’ md., DİA, İstanbul 1996, XIII, 156.

<sup>5</sup> Bernard Lewis, **Islam Dünyasında Yahudiler**, Ankara 1996, s. 31.

<sup>6</sup> аль-Бакара, 2/256.

## **б) Доводы Обосновывающиеся на Недостаточную Методологию**

Одним из главных методов методологии Тафсира (коментарии на Коран), является не исследование аятов ведущееся атомическим образом, а всецелое оценивание самого Корана и его различных тем. Тема войны, относится именно к этой группе исследований. Если тема будет исследована объективными критериями, то нужно держаться этой всецелосности. Но, если мы не станем придерживаться методологии, то объективный подход не будет возможен. Например существует такой аят: «**Сражайтесь на пути Аллаха с теми, кто сражается против вас, но не преступайте границы дозволенного.**»<sup>7</sup> В этом аяте идет речь, о справедливой войне, которая ведется в случае нападения, но при этом Аллах предупреждает нас о соблюдении некоторых мер. Аят «**Если они не отступят от вас, не предложат вам мира и не уберут свои руки, то хватайте их и убивайте, где бы вы их ни обнаружили. Мы предоставили вам очевидный довод (для войны) против них.**»<sup>8</sup> тоже дает право войны, только при нападении врага.<sup>9</sup> И так, преподношение Корана, запрещающего беспричинную и бессмысленную войну, как сторонника войны несправедливо и невежественно.

Нельзя отрицать факт, что не было некоторых негативных явлений, произошедших в истории Ислама, которые несоответствовали самой религии. Но эти ошибки нужно искать не в Исламе, а в тех, кто их совершал. К тому же, если есть какое-то неправильное происшествие в истории Ислама, это исходит от ошибочного толкования религии. Кто бы и как бы не сотворил эти деяния, оправдание их Кораном невозможно.

Те, кто утверждают то, что Пророк не обладавший политической властью и авторитетом в Мекканский период, не воевал, но после переселения в Медину приобрел силы и начал воевать,<sup>10</sup> не размышляют

<sup>7</sup> аль-Бакара, 2/190.

<sup>8</sup> ан-Ниса, 4/91.

<sup>9</sup> Земахшери, **Кешшаф**, Бейрут 2003, I, с. 233; **Kur'an Yolu**, (Komisyon), Ankara 2003, I, s. 193.

<sup>10</sup> Julius Wellhausen, **Arap Devleti ve Sukutu**, çev: Fikret İşiltan, Ankara 1963, s. 8; Akçam, **İslam'da Hoşgörü ve Sınırı**, İstanbul 1994, s. 36, 44; Turan Dursun, **Din Bu**, İstanbul 1990, s. 188. Krş. Süleyman Ateş, **Gerçek Din Bu**, İstanbul ts., I, s. 97; Abdullah Tümsek, 'Dinler Arası Diyalog Süreci ve Etkenleri', **Diyabet İlimi Dergi**, sy. 2, Ankara 2000, XXXVI, s. 114.

над тем, что его без каких либо на это причин, вынудили на переселение. Но при всем этом, Великий Пророк никогда не начинал войну первым. А когда язычники и здесь (Медина) не оставили Его в покое, Он с целью защиты права на жизнь и на самооборону, был вынужден вести оборонительные войны. И число умерших в тех войнах, где пророк участвовал лично не превышает пятисот человек. Если понаблюдать за войнами современного и цивилизованного мира, в которых всё утопает в крови, чувствительность Ислама на эту тему станет нескрываемым фактом.

В Исламе, нет борьбы за войну, наоборот в ней есть борьба за её предотвращение и за спасение человеческого достоинства. Времена пророка (аср-ы саадет), лучший пример этому. Мусульмане вынужденные бросить свою родину и переселиться в Медину, из-за причиненных им язычниками злодеяний, мук и угнетений, даже здесь не смогли спастись, от их черных замыслов. Язычники Мекки, обратились к известному жителю Медины Абдуллаху ибн Убейю, с просьбой убийства Мухаммеда или же его изгнания из города. В противном случае, они грозились войной против Медины. Несколько Курайшитских военных отрядов уже кружились вокруг города, они нападали на пастбища и занимались грабежом. Язычники для подготовки на войну, отправили в Сирию большой торговый караван. Когда мусульмане размышляли над тем, что за этим караваном нужно следить и при надобности необходимо отрезать ей дорогу с целью предотвращения её гнустных целей, Абу Суфьян уже оповестил мекканцев о грядущей опасности и попросил о помощи. Приближалась война, которую никто не ждал. Таким образом произошла первая война между мусульманами и язычниками.<sup>11</sup> Даже если не учесть все вышеупомянутые причины на войну, мусульмане несправедливо отлученные от своих родителей, семей и родных мест имели полное право воевать с язычниками. Битва при Бадре, является борьбой мусульман за возвращение всего отнятого у них. Мекканцы, заставившие своих земляков на переселение, не довольствуясь этим, отправили в Медину ультиматум с требованием снятия всего покровите-

<sup>11</sup> Смотрите: Muhammed Hamidullah, **İslam Peygamberi**, İstanbul 2003, I, s. 217-224.

льства над Мухаммедом и его сподвижников или же их изгнания из города. И в Медине для мусульман не было покоя. Когда эти требования остались без ответа, они подготовили большую армию против Пророка.<sup>12</sup>

Мекканские язычники потерпевшие неожиданное поражение в Бадре во втором году хиджры, с помощью соседних племен собрали трехтысячную армию, во главе которой стоял Абу Суфьян и направились на Медину.<sup>13</sup> Как в Мекке, так и в Медине, они не оставляли мусульман в покое. После стольких снисхождений, терпения и мук, у мусульман оставался единственный выход из положения: воевать за право жизни, за своё имущество, за право свободного вероисповедания и за продолжение своего рода. Именно так поступили мусульмане; они боролись против несправедливости.

## Итог

Все вышесказанное свидетельствует о том, что в Исламе нет войны беспричин. Мусульмане ведут войну, лишь в том случае, если на них нападают враги. Аят говорит: «и узнал лицемеров. Им было сказано: «Придите и сразитесь на пути Аллаха или хотя бы защитите самих себя»<sup>14</sup>. Здесь имеют место слова: «защитите самих себя»; по этому изречению становится ясно, что Коран приказывает воевать, в оборонительных целях.<sup>15</sup> Приведем еще один пример: «Сражайтесь на пути Аллаха с теми, кто сражается против вас, но не преступайте границы дозволенного. Воистину, Аллах не любит преступников.»<sup>16</sup> Этот аят дает некоторые директивы, о соблюдении этических и нравственных норм во время ведения войны. Из этих слов не трудно понять, что речь идет именно о самообороне.<sup>17</sup> Здесь есть слова: *Ля та'теду*, они

---

<sup>12</sup> Muhammed Hamidullah, *İslam'a Giriş*, Ankara 1996, s. 16.

<sup>13</sup> Muhammed Hamidullah, *İslam Peygamberi*, I, s. 233.

<sup>14</sup> Аль Имран, 3/167.

<sup>15</sup> Esed, I: s. 124.

<sup>16</sup> аль-Бакара, 2/190.

<sup>17</sup> Земахшери, *Кешшаф*, Бейрут 2003; *Kur'an Yolu*, (Komisyon), Ankara 2003, I, s. 193.

имеют значение: «не нападайте ни с того ни с сего»; а слово *му’тедин*, обозначает: «те, которые нападают». Большинство исламских комментаторов Корана, согласны с вышеприведенными значениями этих слов.<sup>18</sup> **«Не убивайте душу, которую Аллах запретил убивать, если только у вас нет на это права.»<sup>19</sup>** В этом аяте, опять же речь идет о справедливо ведущейся войне, о соблюдении нравственных мер и об обороне, не о нападении.<sup>20</sup>

Ислам запрещает войну, если не имеет место нападение на мусульман. Все вышеприведенные аяты, содержат именно этот смысл. **«Сражайтесь с многобожниками всеми вместе (или все вместе), подобно тому, как они сражаются с вами всеми вместе (или все вместе).»<sup>21</sup>** С перевода этого аята, мы узнаем: война ведется лишь в случае нападения врага или же ответного удара. Кроме того, аят **«Аллах не запрещает вам быть добрыми и справедливыми с теми, которые не сражались с вами из-за религии и не изгоняли вас из ваших жилищ. Воистину, Аллах любит беспристрастных.»<sup>22</sup>** повторно утверждает всё вышесказанное. Ибо счастье всего человечества – есть истинная цель Ислама.

### **Резюме**

Сегодня в различных странах мира существует такое мнение, что Ислам религия войны. Эти понятия не имеют ни каких основ, кроме не обоснованных и ошибочных доводов, а также умышленно выдуманных и бессмысленных доказательств. Конечно же Ислам, не имеет непосредственной связи с понятием «война». Это не соответствует менталитету Корана. При всем этом, существуют два вопроса способствующих этим ошибочным доводам. Первое: недостаточная методология. Второе: сентиментальный, злоумышленный и односторонний подход к проблеме. Вместе с тем, что здесь играют большую роль не мусульман-

---

<sup>18</sup> Esed, I, s. 54.

<sup>19</sup> аль-Анам, 6/151.

<sup>20</sup> Esed, I, s. 162.

<sup>21</sup> ет-Тауба, 10/36.

<sup>22</sup> аль-Мумтакана, 60/8.

ские факторы, надо указать и на то, что некоторые отрицательные действия мусульман и их ошибочное понимание Ислама приводят к одинаковому результату.

### **Özet**

Bugün dünyanın bazı yerlerinde İslam'ın savaşçı bir din olduğu, hususunda zaman zaman çok talihsiz açıklamalar yapılmaktadır. Bu anlayış ve açıklamalar ya tamamen kasıtlı ya da yanlış ve bilinçsiz yaklaşımlardan kaynaklanmaktadır. Zira savaşın, doğrudan İslam'la hiç bir alakası yoktur. Bunların hiç biri Kur'ân mantalitesine muvafık değildir. Hal böyle olunca, meselenin yanlış anlaşılmasına sebep olan iki unsurdan bahsetmek mümkündür. Bunların birincisi metodoloji eksikliğidir. Bir diğer ise tamamen duygusal, kasıtlı ve tarafgir yaklaşımlardır. Bu yaklaşımlarda da, başta gayri-Muslim unsurların tutumları çok önemli bir rol oynarken, bazı Müslümanların menfi tavır ve İslam'ı yanlış yorumlamalarının da etkisi çok büyktür.

### **Summary**

Sometimes unpleasant explanations are made related to the as a religion of war in some places of the world. These conception and explanations emerge as a result of tendentious or wrong approaches. However, there is no direct connection between Islam and war. These explanations are not suitable to the mentality and tradition of Quran. It is possible to argue about the two elements caused to wrong understanding of this problem. One of them is a lack of methodology. The other element is connected with sensible, tendentious, and supporting approaches. These approaches appear as a result of both points of view of non-Muslim elements and negative attitude of some Muslims and wrong explanations made by them about Islam.

## БИБЛИОГРАФИЯ

Замахшери, Абуль-Касим Джаруллах Махмуд б. Омар б. Мухаммед, **Кешшраф**, Бейрут 2003.

Akçam, Taner, **İslâm'da Hoşgörü ve Sırrı**, İstanbul 1994.

Ateş, Süleyman, **Gerçek Din Bu**, İstanbul, tsz.

Çağrıçı, Mustafa, "Fitne" md., DIA, İstanbul 1996.

Dursun, Turan, **Din Bu**, İstanbul 1990.

Esed, Muhammed, **Kur'ân Mesajı**, (çev: Cahit Koytak – Ahmet Ertürk), İstanbul 2002.

Hamidullah, Muhammed, **İslam Peygamberi**, İstanbul 2003.

Hamidullah, Muhammed, **İslam'a Giriş**, Ankara 1996.

**Kur'ân Yolu**, (Komisyon), Ankara 2003.

Lewis, Bernard, **İslam Dünyasında Yahudiler**, Ankara 1996.

Tümsek, Abdullah, "Dinler Arası Diyalog Süreci ve Etkenleri", **Diyonet İlmî Dergi**, sy.2, XXXVI, Ankara 2000.

Wellhausen, Julius, **Arap Devleti ve Sukutu**, çev: Fikret Işıltan, Ankara 1963.

Zemahşeri, Ebû'l-Kâsim Carullah Mahmud b. Ömer b. Muhammed, **Keşşaf**, Beyrut 2003.



## TARİXİLİK MƏFHUMU MƏZMUNUNDА NƏSSI\* ANLAMA MƏSƏLƏSİ

*Dr. Mübariz CAMALOV\**

Mətn bir lügəvi ünsiyyət vasitəsidir. Dialoqdan fərqli olaraq mətnin təşəkkülündə mətni yazan öz məqsədinin qarşidakı insan tərəfindən anlaşılıb anlaşılmadığını görə bilmir. Buna görə də ünsiyyətin müvəffəqiyyəti baxımından mətn dialoqdan daha çox problemlidir<sup>1</sup>. Belə problemləri aradan qaldırmaq üçün tarix boyunca müxtəlif metodlar inkişaf etdirilmişdir. Bu sahədə müsəlmanların özünəməxsus metodları olduğunu söyləmək və isbat etmək heç də çətin deyildir. Buna baxmayaraq məqalənin mövzusu bu deyil. Bu məqalə Quran və Sünə mətnlərinin doğru anlaşılmasına daiddir.

Mətni anlama deyiləndə ağla İslam elmlərindən fiqh və təfsir gəlir. Təfsirin bir anlama elmi olmadığını göstərmək üçün bir iqtibas yetərli ola bilər:

“Əgər ‘anlama’ deyiləndə nəzərdə tutulan, ümumi mənada, nəslərin (ayələrin) sistemli bir bütünlük içində anlaşılması isə, klassik terminologiyada təfsirin bu mənada bir anlama işi olduğunu, təfsir üsulunun da bu anlamanın bir metodу olduğunu söyləmək çox çətin görünür. Bu təsbitin yanlış olduğunu isbat edəcək bir dəlil götirməyin çətinliyinin əksinə, bunu təsdiqləyəcək dəlil götirmək asandır. On bəsit dəlil, sərf bir təfsirçi tərəfindən digər klassik elmlərin sistem, məntiq və terminologiyasından istifadə etmədən yazımiş olduğu sistemli bir təfsirin olmamasıdır. Əlimizdə olan bütün təfsir kitabları, əksəriyyətlə, ilk dövrlərdə ayələrin mənaları

\* Nəss Quran və Sünə mətni deməkdir. Bu məqalədə xüsusilə Quran mətni haqqında danışılır.

\* BDU İlahiyyat fakültəsi İslam elmləri kafedrasının müəllimi.

<sup>1</sup> Özsoy Ömer, *Kur'an ve Tarihsellik Yazları*, s., 57.

haqqında deyilənlərin toplanması yaxud da kəlam, fiqh, təsəvvüf, dilçilik kimi bəzi elm sahələrinin məhsulu olan biliklərin nümayişindən ibarətdir<sup>2</sup>.

Klassik dövrdə bugünkü mənada bir elmlər təsnifinin sərhədlərinin qalın olmadığı həqiqətinin bu təsbitə təsirini bir kənara qoyaraq, yuxarıda deyilənlərlə həmfikir olmaq mümkündür.

Fiqh üsuluna gəlincə, bu elmin şəri nəslərin mənaları ilə fərdin hərəkətlərinin vəsfı, yəni hökm arasındakı münasibəti qurması yaxud yenidən qurması və ya əvvəlcədən qurulmuş olan mənanın izah edilməsi baxımından bir anlama elmi olduğunu söyləmək mümkündür. Burada, istinbat deyə biləcəyimiz bu prosesin birinci mərhələsi olan nəssin mənalara dəlalətinin ölçüləri haqqında tarixilik məfhumu ilə əlaqədar olaraq bəzi təhlillər edəcəyik.

### **Anlama nə üçün bir problemdir?**

Mənanın sözlərlə yaxın əlaqəsi var. Məna əsas etibarilə sözlərə yüklenmişdir. Ancaq mənanın bütünü sadəcə sözlərlə möhdudlaşdırılmaz və məna sadəcə sözlərdən anlaşılmaz. Xüsusilə dialoq zəminində danışanın, dinləyənin, dialoq məkan və zamanının bütün şərtləri və bunların bir-biri ilə münasibəti mənaya təsir göstərər və onu formaya salar. Beləliklə məna, ünsiyyət zəminində ortaya çıxan bir bütündür. Bu bütünün dinləyən tərəfindən mənimsənilməsi isə anlamadır.

Danışanın söz, niyyət və meyllərindəki mənanın axtarılıb ortaya çıxarılması olan anlama dinləyənin xəyal gücünə deyil, anlamanın ölçülərinə tabe olmalıdır; obyektivlik bunu tələb edir. Dinləyənlərin yaxud da söhbət mətindən gedirsə, oxuyanların eyni mənani anlaması ölçülərin qəti və açıq olduğuna və ya ən azından bir anlam probleminin olmadığına dəlalət edir. Fərqli və hətta zidd mənalaların anlaşıldığı bir ünsiyyət şəraitində isə anlama probleminin varlığı isbat olunmuş qəbul edilir<sup>3</sup>.

Danışanla dinləyənin birgə olduğu dialoq zəminində anlama daha açıq və qətidir. Anlaşılmayan yaxud yanlış anlaşılan mənalardan yeniden danışilar və ya təshih edilər. Dialoqun bitdiyi və tərəflərin bir-birindən ayrıldığı andan

<sup>2</sup> Apaydin Yunus, Klasik Fıkıh Usulünün Yapısı ve İşlevi, *İslam Hukuku Araştırmaları Dergisi*, № 1, 2003, s., 9-10.

<sup>3</sup> Cündioğlu Dükəne, *Anlamın Buharlaşması ve Kur'an*, İstanbul, s., 23.

etibarən anlaşılmayan yaxud yanlış anlaşılan mənaların təshihi mümkün olmaqla yanaşı çətindir. Həmin dialoqun hər hansı bir səbəblə yenidən ələ alınması zamanı dialoq şəraitinin də yenidən zehində canlandırılması zərurəti oraya çıxar.

Mətnin anlaşılmasında isə həmin mətnin təşəkkül şərtlərinin zəruriliyi daha açıqdır. Təşəkkül şəraitindən təcrid edilmiş bir mətnin doğru anlaşılması çox çətin, bəzən də imkansız ola bilər, yaxud tamamən zidd mənalar başa düşülər.

### ***Mətnin xüsusiyyətləri***

#### **Tarixilik**

Terminlər lügətində tarixiliyin dörd mənası olduğu bildirilir.

*Birinci məna:* Tarixi olanın varlıq forması

*İkinci məna:* Zamana bağlılıq, gəlib keçicilik

*Üçüncü məna:* Tarixi şərtlilik, tarixə bağlı olma

*Dördüncü məna:* Bir şeyin həqiqətən tarixi olaraq var olması faktı<sup>4</sup>.

Mətnlərin anlaşılmasında bir fakt olaraq nəzərə alınması lazım olan tarixilik əsasən üçüncü mənani ifadə edir.

Bir məfhum olaraq tarixilik bizim mədəniyyətimizə kənardan daxil olmuşdur. İsanın məsihiliyini isbat etmək üçün Kilsə müqəddəs mətnləri dogmatik yozumlamaşdır. Bu da tarixdən yəni müəyyən mənada həqiqətdən uzaq bir din anlayışına gətirib çıxarmışdır. Kartezyan düşüncənin teologiya sahəsinə girməsiylə birlikdə müqəddəs mətnlərdə yazılınlar hesaba çəkilməyə başlandı və beləcə müqəddəs kitabların tarixlə olan münasibəti üzərində duruldu<sup>5</sup>.

Bir metod olaraq tarixilik İslam dünyasına heç vaxt yad olmamışdır. Başlanğıcdan etibarən Quran bir çox ayədə həzrət Məhəmmədin bir bəşər olduğunu müxtəlif məzmunlarda vurgulamışdır. Sonrakı dövrlərdə Siyər, Məğazi, Hədis, kimi elmlər, əsbəbi-nüzul, səbəbi-vürud, nəsx və bənzəri çox saylı məfhumlar tarixiliyin gerçəkləşdirən faktlardır<sup>6</sup>.

<sup>4</sup> Bedia Akarsu, *Felsefe Terimleri Sözlüğü*, İstanbul, 988, 171.

<sup>5</sup> Mehmet Paçacı, "Kur'an ve Tarihsellik Tartışması", *Kur'anı Anlamada Tarihsellik Sorunu*, Bursa, 2005, 21.

<sup>6</sup> Mehmet Paçacı, "Kur'an ve Tarihsellik Tartışması", *Kur'anı Anlamada Tarihsellik Sorunu*, 22-23.

Quran mətninin tarixiliyi deyiləndə Quranın tarixin müəyyən bir dövründə, müəyyən şərtlər mühitində nazil olması, yəni məzmunun təşəkkülündə və müəyyən hökmlərinin bağlayıcılık dərəcəsində dövrün şərtlərinin təsiri nəzərdə tutulur. Bunun anlaşılması üçün Quranın məzmunundan bəzi məsələlərə diqqət yetirmək kifayətdir.

Quranın nazil olmasından əvvəlki dövr cahiliyyə dövrü adlanır. Bu dövriə aid bəzi hüquqi və iqtisadi məsələrin olduğu kimi qorunduğu məlumdur. Evlilik maneələri, müdarəbə, şirkət kimi ortaqlıq müqavilələri, mirasa dair bəzi məsələlər bəzi kiçik dəyişikliklərlə qəbul edilmişdir.

Quranın ilk nazil olmağa başladığı şəhər olan Məkkədə xristiyan və yəhudilərin yaşadığına dair qəti dəlillər olmasa da bu şəhərdə tövhid anlayışının varlığı və buna bağlı olaraq hənif din fikrinin mövcud olduğunu söyləmək mümkündür. Quranın böyük bir qismini təşkil edən ayələrin Mədinədə nazil olduğu və bu şəhərdə çox sayıda xristiyan və yəhudinin yaşadığı məlumdur. Bu faktlar Quranda əhli-kitabla bağlı çox sayılı ayənin yer almasının səbəbidir.

Məkkə əhalisi bütpərəst idi. Tarix boyunca Allahın evi sayılan Kəbə bütlərlə doldurulmuşdu. Bu fakt Quranda şirkə qarşı ciddi tədbirlərin alınmasına səbəb olmuşdur. Dinin əsasını təşkil edən inanc mövzularında şirkə düşülməməsi üçün diqqətli olmaq davamlı olaraq diqqət mərkəzində tutulmuşdur.

Bu misalları spirtli içki, qız uşaqlarının diri-dirı bastırılması, zina kimi dövrün ciddi problemləri olan çox sayılı xüsusi misallarla və Peyğəmbərdən soruşulan bir çox sualın cavabının vəhy yolu ilə cavablandırılması misalları ilə davam etdirmək mümkündür. Bütün bunlar Quranın zaman və məkandan ayrı mücərrəd qaydaları olan, mücərrəd hadisələrdən bəhs edən və mücərrəd problemlərə həll yolu göstərən bir kitab olmadığını, əksinə sözü gedən dövrün içində varlıq tapan bir *kitab* olduğunu göstərir.

## **Ümumbəşərlik**

Ümumbəşərlik məfhumu zaman və məkan baxımından hər şeyi əhatə edən deməkdir. Quranın ümumbəşərliyi deyiləndə Quran hökmlərinin bütün dövrlərdə, dünyanın harasında yaşayırsa yaşasın bütün insanlara aid olması və eyni zamanda bütün zaman və məkanlarda tətbiq olunmasının mümkün olduğu nəzərdə tutulur.

Ümumbəşərlik Quranın ən mühüm xüsusiyyətlərindən biridir. Quranın son ilahi kitab olması bunun ən açıq dəlilidir. Çünkü son ilahi kitabın bütün bəşərə xıtab etməsi və bütün dövrlərdə öz aktual mesajını verməsi zəruridir. Quranın ümumbəşərliyini eyni zamanda Quranın bir çox ayəsində də görmək olar. Burada bu ayələri müəyyən bir təsnif içində vermək uyğundur.

*Ümumi xıtab.* Quranda “Ey insanlar!” deyə başlayan çox sayda ayə vardır<sup>7</sup>. Xüsusilə Nisa surəsinin 174-cü ayəsi kimi ayələr Quranın ümumbəşər olduğuna açıq dəlildir. Bu ayədə belə deyilir: “Ey insanlar! (Bu Məhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmışdır. Biz sizə aydın bir nur (Quran) endirdik”. Yaxud Əraf surəsinin 158-ci ayəsi: “(Ya Rəsulum) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm...” Yenə Ənbibi surəsi 108-ci ayədə “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”. Başqa bir ayə (Səbə, 34/28): “Biz səni bütün insanlara müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik”. Saylarını artırmaq mümkün olan bu ayələr Quran mətninin müəyyən bir qurupa yaxud millətə deyil bütün insanlığa xıtab etdiyini göstərir.

*Ümumi prinsiplər.* Quranın ümumbəşər olduğunu göstərən başqa bir dəlil Qurandaki ümumi prinsiplərdir. Ümumi prinsiplər zaman və məkan baxımından xüsusi hökməldən fərqli olaraq daha əhatəlidir. Çünkü ümumi prinsiplərin fərqli şəraitlərdə tətbiq olunması çətinlik yaratmaz. Məsələn, Quranda şura prinsipi əmr olunmuşdur<sup>8</sup>. Ancaq şuranın forması müxtəlif dövrlərə uyğun olaraq yenidən nizamlanması üçün insanların öhdəsinə buraxılmışdır. Yaxud ədalət prinsipi. Ədalətli hökm vermək Quranın əmrlərindən biridir<sup>9</sup>. Ancaq ədaləti yerinə gətirmək üçün hansı metoddan istifadə edilməsi sabit hökmərlə bildirilməmiş, bu insanların ixtiyarına buraxılmışdır.

*Nümunə izah.* Quranda müəyyən tarixi hadisə yaxud şəxsiyyətlər haqqında məlumatlar verilmişdir. Bunlar tarix kitablarındakı kimi təfsilath deyil, daha çox nümunə göstərilmək üçün izah edilir. Çünkü bu hadisə və şəxsiyyətlər, başqa bir sözlə qissələr dərin kökləri ilə araşdırılmaq yerinə onlara bağlı olaraq ədalət, haqq, doğruluq vs. kimi müsbət keyfiyyətlər ya da

<sup>7</sup> Bəqərə, 2/21, 168; Nisa, 4/1, 133, 170, 174; Həc, 22/1, 5, 73 vs.

<sup>8</sup> Şura, 42/38; Al-i İmran, 3/159.

<sup>9</sup> Nisa, 4/58; Məidə, 5/49.

haqsızlıq, zülüm vs. kimi mənfi keyfiyyətlərə diqqət çəkilməkdədir. Quranın bu vəya digər qissəni nəql etmədəki məqsədi, Quranın əsas qayəsi olan insanlığı hidayətə erdirmək hədəfinə bağlı olaraq ümumbəşər dəyərləri izah etməkdir. Bunun üçün də qissənin tarixi təfsilati yerinə qissədə haqqında danışılan cəmiyyətin yaxud topluluğun əxlaqi, mənəvi ya da hüquqi baxımdan geriləməsinin səbəbləri üzərində durulur. Bunun kimi qissələr nəql olunduqdan sonra isə qeyd olunan laqeydliklərin bənzər istənməyən nəticələrə gətirib çıxaracağı bildirilməkdə və bundan insanların dərs çıxarmaları öyüdlənməkdədir.

Misal və nümunələr vasitəsi ilə məramı izah etmə tərzi olan bu metod eyni zamanda Quran mətninin ümumbəşərliyinə dəlildir. Bu məsələni misallara izah edək: Həzrət Musa ilə Firon arasında cərəyan edən hadisə özünəməxsus tarixi bir hadisə olmaqla yanaşı ümumbəşər mesajlar daşıyan bir modeldir.

### **İlahi murad**

Deməklə demək istəmək bir-birindən fərqlidir. Bunlardan birincisi sırf dil müstəvisini, ikincisi isə söz sahibinin qəsdini bildirir. Sözün sırf dil müstəvisinə uyğun olaraq ifadə etdiyi məna ilə söz sahibinin qəsd etdiyi məna hər zaman üst-üstə düşməyə bilər. Söz sahibinin qəsdi sırf dil müstəvisinə uyğun olan mənadan müstəqil olmamaqla yanaşı, bəzən söz sahibinin qəsdi sırf dil müstəvisinə uyğun olan mənanı aşar. Belə olan halda danışanın qəsdi ya da muraddan danışmaq olar. Qəsd isə mənadan daha mühümdür; xitab qəsdi çatdırmaq üçündür. Danışanın qəsdini doğru anlamağın yolu da bu ikisi arasındaki münasibətin doğru qurulmasından keçər. Əksi təqdirdə danışanın qəsdi eşidənin mənanı özlüyündə qurmasına tərk edilmiş olar.

Quranın bir çox ayəsində bu məsələ özünü bir problem kimi göstərir. Fiqh üsulu elmində əhəmiyyətli yer verilən məcaz, kinayə, iqtizanın dəlaləti kimi dəlalət növləri bu problemin qarşısını almaq üçün qoyulmuş metodlardandır.

İlahi murad, əgər belə demək mümkünsə Allahın “demək istədikləri”ni ifadə edir. Bundan məqsəd Allahın qəsdinin kəlamını aşdırıdır. Yəni sırf dil müstəvisini ifadə edən kəlam, əsl hədəf olan qəsdin daşıyıcısı olmaqla yanaşı Allahın qəsdi (məqasiduş-şəriə) kəlamdan daha əhəmiyyətlidir. Sırf kəlama

bağlı qalaraq mənəni dil müstəvisində axtarmaq Quranı hərfi mənaya həbs edər. Bu isə Quranın əsl ümumbəşər mesajının kölgələnməsidir.

Bunu bir misalla belə izah etmək olar: Quranın ictimai islahatlarından biri də çox-arvadlılıqdır. Bu məsələ Nisa surəsinin 3-cü ayəsində belə izah edilir:

*Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadılardan iki, üç və dörd nəfərlə nigah bağlayın! Əgər onlarla ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud kifayətlənin). Bu, ədalətli olmağa daha yaxındır.*

Bu ayədəki əsl qəsdi doğru analaya bilmək üçün başqa ayələrə də müraciət etmək lazımdır. Bu ayənin əvvəlindəki ayədə insanlara “yetimlərin mallarının özlərinə verilməsi və onların mallarının öz mallarına qarışdırıllaraq yeyilməməsi” əmr edilir. Bu hal, o dövrün cəmiyyətində yetimlərin haqlarının tapdandığını göstərir. Hətta Məkkə dövrünə aid ayələrdə də bu ictimai problemə işarə edilmişdi: “Yetimin malına xeyirxah məqsəd istisna olmaqla, həddi-bülüğə çatana qədər yaxın düşməyin”<sup>10</sup>. Daha sonra isə bu məsələ haqqında daha ciddi tədbirlər alındı: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çeviriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər”<sup>11</sup>. O zaman, həm yuxarıda qeyd edilən Nisa surəsi 3-cü ayəsinin öncəsi həm də digər işarə olunan ayələr çox-arvadlılıq haqqındaki icazənin yetimlər haqqında olduğunu göstərir. Sonrakı dövrlərdə bu ayə əsl mənasından çızarılıraq ümumiləşdirilərək bütün qadınlara şamil edilmişdir<sup>12</sup>.

### ***Doğru anlamanın ölçüləri***

Quranı doğru anlamanın ölçüləri bir məqalənin mühtəvasına sığmayacaq dərəcədə geniş və təfsilatlıdır. Burada təhlil etməyə çalışacağımız cəhət tarixilik məfhumuna bağlı olaraq Quranın doğru anlaşılmasıının imkanı olacaqdır. Bundan məqsəd tarixiliyin Quranın anlaşılmasında nə kimi mövqeyə sahib olduğunu göstərir.

<sup>10</sup> Ənam, 6/152.

<sup>11</sup> Nisa, 4/10.

<sup>12</sup> Çiftçi Adil, *Fazlur Rahman ilə İslami Yenidən Düşünmək*, Ankara 2001, s. 266-267.

## Mənə və kontekst

Quran mətn olmazdan əvvəl bir xitabdır. Xitabdakı mənə, mətnindəkindən fərqli olaraq sadəcə dillə məhdudlaşmaz; burada dil ünsürü xaricində mövcud olan və xitabın daşıdığı mənanın təşəkkülündə və çatdırılmasında mühüm rol oynar. Buna *kontekst* deyilir. Konteksti bilən və hətta kontekstin bir parçası olan eşidən mənanı tam olaraq anladığı halda, bu şərtlərə sahib olmayan oxucu mənanı ya eksik ya da yanlış anlar yaxud anlaya bilməz. Vəhyin ilk dinləyicilərinin bir anlama problemi yaşamamalarının səbəbi budur. Çünkü onlar vəhyin geliş səbəbi, yeri, şərtləri, bağlı olduğu hadisə yaxud şəxsləri bilirdilər, hətta bəzən bütün bunların iştirakçısı belə olurdular. Bu ilk dinləyicilər xaricindəki oxucuların mənanı tam və doğru anlaya bilmələri üçün mətnlə birlikdə bu konteksti də bilmələri və bununla birlikdə mətnə müraciət etmələri lazımdır. Bir kontekstdə varlıq tapan mənanın o kontekst xaricində ilk halmı qoruya bilməməsi, hələ aradan yüz illər keçdikdən sonra qaçınılmazdır.

Bilindiyi kimi, aralarında bir bənzərlik olmasına baxmayaraq kontekst əsbab-ı nüzuldən daha geniş mənalıdır. Bir ayənin nazil olmasına səbəb olan hadisə mənasındaki əsbab-ı nüzul bir hadisə ilə bağlı olduğu halda, kontekst o hadisə ilə yanaşı başqa faktorları da əhatə edir. Bu faktorlar ümumi olaraq Peyğəmbər və cəmiyyəti ilə Quranın nazil olması arasındaki yaxın münasibətlərin bütünüdür. Quranın, nazil olduğu mühitlə yaxın münasibətinin olması onun ümumbəşərliyinə xələl gətirməz. Çünkü Quranın tarixi hadisələrə yaxud bağlı olduğu faktorlara işarə etməsi onun üslubudur; vəhyin əsas məzmunu insanlara çatdırıllarkən dövrün mühüm hadisələri izah vasitəsi kimi seçilir. Bu hadisələr vasitə olmaqdan çıxarırlaraq hədəf kimi qəbul edilərsə o zaman Quran mənfi mənada tarixi bir kitab olmağa məruz qalar. Misal olaraq Ali-İmran surəsinin 188-ci ayəsini göstərmək olar. Bu ayədə belə deyilir: "(Ya Rəsulum!) Etdikləri əmələ görə sevinən və görmədikləri işlərə görə tərif olunmayı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları siddətli bir əzab gözləyir!". Bu ayəni oxuyan ancaq nazil olma səbəbini bilməyən Mərvan ibn Hakim ayədəki əzabın möminlərə aid olduğunu sanmış və İbn Abbasa bir adam göndərərək bu əzabdan qurtulmağın çox çətin olacağını bildirmişdir. İbn Abbas ayənin nüzul səbəbini qeyd edərək belə bir izah vermişdir: "Peyğəmbər Yəhudiləri çağırıb onlardan bildikləri bir şey haqqında soruşmuşdu. Onlar isə

bildiklərini gizləmiş və yanlış bir məlumat vermişlər. Beləcə onlardan soruşulanı gizlədikləri halda Peyğəmbərə yaxşılıq etdiklərini göstərməyə çalışmış və gizlədikləri məlumatdan ötrü qazanc əldə etdiklərini sanmışlar”. Göründüyü kimi bu hadisə ayənin daha doğru anlaşılmasına səbəb olmuşdur. Əksəi təqdirdə bu ayədən tam zidd olan bir məna başa düşülərdi.

### Bütünlük

Bütünlük Quranın əsas xüsusiyyətlərindən biridir. Quranın bütünlüyü iki mənəni ifadə edir: birincisi, Quran'a aid xüsusiyyətlərin bütünlük içində ələ alınması; ikincisi isə Quran mətninin bütünlük içərisində dəyərləndiril-məsidir.

Yuxarıda da qeyd olunduğu kimi Quranın bir çox xüsusiyyəti var. Bu xüsusiyyətlər bir-birinin tamamlayıcısıdır. Məsələn Quran eyni zamanda həm tarixi bir kitabdır, həm də ümumbəşərdir; yəni həm tarixin müəyyən bir dövründə nazil olması baxımından, həm də üzərində o tarixin izlərini daşıması baxımından tarixidir, bəşəriyyət yaşadığı müddətə varlığını qoruya biləcək olması və bütün bəşəriyyətin ehtiyaclarına cavab verə bilməsi baxımından da ümumbəşərdir. Bu xüsusiyyətlərdən hər hansı biri gözardı edilərsə Quran tam mənasıyla anlaşılmaz.

Quran mətninin bütünlüyü həm Quranın doğru anlaşılması, həm də buna bağlı olaraq əsas məqsəd olan İslam dininin anlaşılması məsələsində çox həllədici əhəmiyyətə sahibdir. Çünkü, Quranın ən yaxşı izahı yenə Qurandadır; bir ayənin xülasə olaraq qeyd etdiyi bir məsələnin başqa bir ayədə təfsilatına rastlamaq mümkünkdür. Müfəssirlə buna Quranın Quranla təfsiri deyirlər. Anlaşılmasında çətinlik çəkilən bir ayənin araşdırılmasına da ilk olaraq bu metodla başlanar, daha sonra əsər və rəy kimi yollara müraciət edilər.

Quranın surə, ayə, kəlmə kimi parçalarına müstəqil baxıldığı zaman bunların tək başına çox da mənalı ola bilməyəcəyi görülər. Bunlar arasında məna baxımından güclü bir bütünlük vardır. Quranın özünü “ən gözəl söz”<sup>13</sup> olaraq adlandırması bu baxımdan çox əhəmiyyətlidir. Yəni Quran böyük bir söz yaxud cümlə ya da bir nitq kimidir; onun hərfləri, sözləri və kəlmələri ayrılıqda bir məna ifadə etməz. Məsələn, Allahın diləməsini (məsiət) Quran'a

<sup>13</sup> Zümər, 39/23.

görə araşdırarkən, əlaqədar ayələrlə birlikdə Onun yaratması, qüdrəti, ədaləti, hikməti, insanın məsuliyyəti, iradəsi kimi məsələlərdən danışan ayələri də nəzərə almaq lazımdır. Əksi təqdirdə qədər məsələsi haqqında çox radikal nəticələr əldə edilər ki bu da Quranın məsələyə dair həqiqi münasibətinin anlaşılmadığı mənasına gələr.<sup>14</sup>

## Resume

Koran is a very important source of Islam. Scholars try to put rules for understand Koran during history. In this article we try to research some features of Koran front of historicity and effect of that features to understand Koran. Koran has many features; we emphasize here *historicity* and *universality*. This features must be commented together. For criterion of understanding we consider two concept: *meaning and context* and *wholeness*. This two approach provides chance to understand Koran according to its features *historicity* and *universality*.

## Резюме

Коран является основным источником Ислама. Ученые в течении всей истории, работали над созданием правил методологии комментирования Корана. В этой статье мы исследовали понятие историчности некоторых коранических особенностей и их влияние на понимание Корана. Коран обладает многими характерными чертами; тема нашей статьи это- *историчность* и *универсальность*. Коран должен комментироваться в свете этих особенностей. Существуют две концепции, которые являются основными критериями в правильном понимании Корана: *смысл, контекст и целостность*. Эти две понятия можно принять, как принципов обеспечивающих правильное понимание Корана.

---

<sup>14</sup> Ahmet Nedim Serinsu, *Kur'anın Anlaşılmasında Esbab-ı Nüzul’ün Rolü*, İstanbul 1994, s. 294-296.

## ƏDƏBİYYAT

- Akarsu Bedia, *Felsefe Terimleri Sözlüğü*, İstanbul, 1988.
- Apaydin Yunus, Klasik Fıkıh Usulünün Yapısı ve İşlevi, *İslam Hukuku Araştırmaları Dergisi*, № 1, 2003.
- Cündioğlu Dükane, *Anlam'ın Tarihi*, İstanbul, 2005.
- Cündioğlu Dükane, *Anlamın Buharlaşması ve Kur'an*, İstanbul.
- Cündioğlu Dükane, *Kur'an ve Dile Dair*, İstanbul, 2005.
- Çiftçi Adil, *Fazlur Rahman ilə İslami Yenidən Düşünmək*, Ankara 2001.
- Fazlur Rahman, *İslam*, tərc. Mehmet Dağ, Mehmet Aydın, Ankara 2000.
- Kur'an'ı Anlamada Tarihsellik Sorunu, (Sempozyum Tebliğ ve Müzakereler), Bursa 2005.
- Mehmet Paçacı, "Kur'an ve Tarihsellik Tartışması", *Kur'anı Anlamada Tarihsellik Sorunu*, Bursa, 2005.
- Özsoy Ömer, *Kur'an ve Tarihsellik Yazılıları*, Ankara 2004.
- Serinsu Ahmet Nedim, *Kur'anın Anlaşılmamasında Esbab-ı Nüzul'ün Rolü*, İstanbul 1994.
- Soysaldı Mehmet, *Kur'anı Anlama Metodolojisi*, Ankara, 2001.



**QURANI-KƏRİM VƏ SÜNNƏ İŞİĞINDA  
İSLAM HƏRB HÜQUQUNUN İNSANA VERDİYİ DƏYƏR  
(TERRORİZM İFTİRASI ÜZƏRİNƏ)**

*Dr. Elşad MAHMUDOV\**  
*İlahiyyat Elmləri Namizədi*

Qloballaşan dünyada çox böyük sürətlə baş verən siyasi, iqtisadi və mədəni dəyişikliklər, müxtəlif azadlıq hərəkatları, meydana gələn müharibələr, törədilən terror hadisələri eyni zamanda yeni məfhumların ortaya çıxmasına da zəmin hazırlayır. Bu məfhumlar arasında xüsusilə 2001-ci il 11 Sentyabr terror hadisələrindən sonra dünya gündəmindən düşməyən və böyük təəssüflə qeyd etmək lazımdır ki, barış, sülh və rəhmət dini olan İslama aid edilən və belə desək daha doğru olar ki, İslamlı yanaşı adı çəkilməsi heç cür uyğun olmayan terrorizm məfhumu gəlir. Yenə təəssüflə qeyd etmək lazımdır ki, uzun illərdir bu məfhum ətrafında aparılan yalnız təbliğatlar nəticəsində dünya əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlar, onların dinləri və müqəddəs dəyərləri təhqir edilir və edilməktədir. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim və bu kitabın bəzi ayələri xüsusilə Qərb dünyasında və mətbuatında bəzi insanlar tərəfindən yalnız dəyərləndirilərək terrorizmin bir qaynağı olaraq görülür, İslam Peyğəmbəri isə bu fəaliyyətləri həyata keçirən bir şəxs kimi qələmə verilir, dünya müsəlmanları bu fonda tanıldılır, nəticə etibarilə bu məsələlər ətrafında çox ciddi qalmaqallar, narazılıqlar və narahatçılıqlar meydana gəlir. Bu hadisələr istər-istəməz dini və dünyəvi baxımdan cihad, hərb, müharibə, döyüş, qətl, bu məsələlərlə bağlı prinsiplər, mədəniyyətlər arası toqquşma və ya dirlərarası dialoqlar kimi məsələləri də aktuallaşdırır. Lakin onu da demək lazımdır ki, yuxarıda qeyd edilən məsələlər hər zaman intellektual səviyyədə müzakirə edilmir, insanların inanc dəyərlərinə toxunduğu və mənəvi-hissi dünyaları ilə bilavasitə əlaqədar olduğu üçün bu

---

\* BDU. İlahiyyat Fakültəsi İslam Elmləri Kafedrasının müəllimi.

kimi məsələlərə reaksiyalar bəzən sərt olur və hətta şiddətli hadisələrə belə səbəb olur ki, bu da ardı-arxası kəsilməyən mübahisələrə, yeni ittihamlara, radikal qərarlara, qarşılıqlı anlaşmazlıqlara, ciddi münaqışlərə və s. gətirib çıxarır. Biz bu məqaləmizdə müsəlmanların müqəddəs dəyərlərini təhqir edən bu və buna bənzər fikir və düşüncələrin məqsədini, hədəfini, arxa planını, səbəb və nəticələrini deyil, terrorizm kimi irqindən, fikrindən, dinindən, millətindən, yaşından və düşüncəsindən asılı olmayaraq hər bir canlısı məhv etmək kimi neqativ bir hadisənin İslamlı heç bir əlaqəsinin olmadığını, humanizmin zirvə nöqtəsini özündə əks etdirən İslam dininin insan həyatına verdiyi dəyəri, insan tələfatının qarşısının alınmasında ən kritik zaman olan hərb zamanı belə hər hansı bir canlısı qorumaq üçün yürüdüyü siyasəti, xüsusilədə bu mənada yersiz tənqid və təhqirlərə məruz qalan Muhəmməd Peyğəmbərin hərb siyasəti üzərində bir elmi məqalənin imkanları daxilində durmağa çalışacağıq.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, İslam kəlməsinin mənaları arasında sülh, əminamanlıq, barış kimi müharibəyə, hərbə və bu mənada insan tələfatına ziddiyət təşkil edən sözlər də yer alır. Buna görə də İslam dini həm kəlmə mənası həm də gətirdiyi ümumi prinsiplər baxımından sülh və barış dini olaraq bilinir. İslamin müqəddəs kitabı olan Qurani-Kərim sülh və barışı əsas prinsip olaraq qəbul edir və bir çox ayəsində insanları sülhə, barışa, əminamanlığa dəvət edir.<sup>1</sup> Yenə Qurani-Kərimdə Allahın xəlifəsi, canişini olaraq yaradılan insanın<sup>2</sup> yer üzərində ən ali və uca varlıq olduğu,<sup>3</sup> bu varlığın can toxunulmazlığı nəzərə çatdırılır və onun haqsız yerə öldürülməsi qadağan edilir və böyük bir günah olaraq dəyərləndirilir.<sup>4</sup> Allah Təala Qurani-Kərimdə insan oğlunun canını, bədənini, ona verilən həyatı toxunulmaz elan edir və bir cana qıymağı haram buyuraraq hər hansı bir insanın öldürülməsini bütün insanların, bəşəriyyətin məhv edilməsi, bir insanın ehya edilməsini, dirildilməsini isə bütün insanlığın dirildilməsi

<sup>1</sup> Əl-Bəqərə, 2 / 208; Əl-Ənfal, 8 / 61; Əl-Casiyə, 45 / 14; Əl-Hucurat, 49 / 9; Əl-Mumtəhinə, 60 / 7.

<sup>2</sup> Əl-Bəqərə, 2 / 30.

<sup>3</sup> Ət-Tin 95 / 4.

<sup>4</sup> Əl-İsra, 17 / 33; İslam Peyğəmbərinin eyni mənada söylədiyi hədisi üçün baxın: Buxari, "Vəsaya", 23; "Tibb", 48; "Hüdud", 44; Müslim, "İman", 144; Əbu Davud, "Vəsaya", 10.

olaraq qələmə verir.<sup>5</sup> Burada xüsusilə vurgulamaq lazımdır ki, Allah Təala yaradıcı sıfətilə insandan, ona verilən dəyərdən və onun canına qəsd edilməməsindən bəhs edərkən inanan, inanmayan, mömin-kafir ayırımına getməyərək "nəfs" kəlməsindən istifadə edir və insana canlı olduğuna görə belə yüksək dəyər verilməsinin zərurətini insanlara bildirir. Buna görə də İslamda adam öldürmə bir cinayət olaraq böyük günahlardan sayılır. İslam ənənəsində daha sonrakı dövrlərdə məşhur olan "yaradılanı sev yaradandan ötrü" sözleri də məhz yuxarıda qeyd olunanların bir təzahürüdür. İslam sadəcə başqalarının həyatına deyil insanın öz həyatına qəsd etməsini, yəni intharı qadağan edərək Allahın insana əmanət etdiyi bədənə və həyat nemətinə xəyanət etməməyi buyurur.<sup>6</sup>

Bundan başqa Qurani-Kərim insan tələfatına gedən digər bütün yolları da zərurət meydana gəlmədikcə bağlı elan edir. Bu zərurətlər arasında əlbəttə nəfsi, dini, insanları, torpaq və dövləti qanuni müdafiə kimi mühüm səbəblər gelir. Qurani-Kərim haqsız yerə hər hansı bir təcavüzü, terroru (hirabə) qadağan edərkən yer üzərində həddi aşanların, fitnə və fəsad çıxaranların cəzalandırılmalarını istəyərək, bu hadisələri törədənlərin aqibətlərinin çox pis olacağını xəbər verir<sup>7</sup> və insanları bu cür nalayıq hərəkətlərdən uzaqlaşmayı əmr edir. Çox maraqlıdır ki, müharibənin bəşər həyatında qaçınılmaz bir fakt olduğunu nəzərə alsaq, İslamda müsəlmanlara səbəbsiz yerə döyüşmək, hərbə başlamaq, bu mənada qənimət əldə etmək, ölkələri xarabalıqlara çevirmək, təbiətə zərər vurmaq, insanları haqsız yerə əsir etmək<sup>8</sup> kimi insan həyatında və onun şəxsiyyəti üzərində mənfi izlər buraxan hallara icazə verilməmişdir. Qurani-Kərim üçün insan o qədər dəyərli və hörmətlidir ki, İslam düşmənlərinin, ortaya qoyduğu düşmənciliyi ilə müsəlmanlara hər cür

<sup>5</sup> Əl-Maidə, 5 / 32.

<sup>6</sup> Əl-Bəqərə, 2 / 30, 195; Buxari, Tibb, 56; TDV, İlmihal, İslam və Toplum, II, 182-184.

<sup>7</sup> Əl-Bəqərə, 2 / 11-12, 190-191; Əl-Maidə, 5 / 33, 87; Əl-Əraf 7 / 56.

<sup>8</sup> Əş-Şura 42 / 42; Əl-Bəqərə 2 / 190; Əl-Mumtəhinə, 60 / 9; Əl-Həcc 22 / 39; Bu məsələlərlə bağlı Həzrəti Peygəmbərin həyatında olan nümunələr üçün baxın: Vəqidi, II, 757-758; İbn Sa'd, II, 119; Dimyati, s. 231; Şami, VI, 229, 231; Diyarbəkri, II, 70; Elşad Mahmudov, *Sebəp və Sonuçları Açılsından Hz. Peygamber'in Savaşları*, Tez (Doktora), Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü İlahiyat Anabilim Dalı İslâm Tarihi ve Sanatları Bilim Dalı, İstanbul 2005, s. 445.

pislik edən, Uhud döyüşündə müsəlman şəhidlərin cəsədlərini parçalayaraq onların müxtəlif orqanlarını və bədən üzvlərini kəsib gözlərini oyaraq cəsədləri tanınmaz hala gətirən müşşiklərdən eyni şəkildə intiqam alınmasına ki, buna "müslə" deyilir, icazə verməmiş, müsəlmanları səbirli və humanist olmağa, döyük meydanında insan cəsədləri üzərində bu cür çırkin davranışlar etməməyə və bu şəkildə həddi aşmamağa dəvət etmişdir.<sup>9</sup>

Qurani-Kərimin əmrlərini öz həyatında hər tərəfli tətbiq edərək bir mənada onun açıqlayıcısı, təfsircisi və şərhçisi olan Muhəmməd Peyğəmbərin sünəni və həyatı da eynilə Qurani-Kərimin insana verdiyi dəyəri təsdiqləyici mahiyyyət daşıyır. İslam peyğəmbərinin həyatında buna aid saysız hesabsız nümunələrə rast gəlmək olar. Biz məsələni həyatın digər sahələrindən daha çox hərb siyaseti nöqtəyi-nəzərindən ələ almaq istəyirik.

Onu qeyd edək ki, İslam Peyğəmbəri Qurani-Kərimdə də qeyd edildiyi və əsas prinsip olaraq qəbul etdiyi kimi səbəbsiz yerə heç bir zaman heç kimlə müharibə etməmişdir. Həzrəti Muhəmməd dünyaya rəhmət və mərhəmətin nümayəndəsi olaraq göndərilən və bəşər övladı üçün həyatın, demək olar ki, hər sahəsində nümunə göstərilən bir şəxsiyyətdir.<sup>10</sup> Onun hər sözü və hərəkətində insanlığa rəhmət vardır. O, müsəlmanların qarşılaşacaqları problemlərin və məsələlərin həlli üçün din, siyaset, iqtisadiyyat, təhsil, sosial və mədəniyyət kimi müxtəlif sahələrdə böyük dəyişikliklərə imza atmışdır. İnsanlara sülh, hüzur, ədalət, barış, qardaşlıq, mərhəmət və sevgi kimi dəyərləri aşılamiş, bununla da böyük bir mədəniyyətin təməlini meydana gətirən Rəhmət Peyğəmbəri olmuşdur. Bununla bərabər, O, lazım olduğu zaman və çox zaman da məcburiyyət qarşısında qalaraq müharibələr etmiş və müxtəlif döyüşlərdə iştirak etmişdir. Belə ki, bu döyüşlər onun həyatının önemli anlarını meydana gətirmiş, məqsədlərini həyata keçirməkdə və müvəffəqiyyətlər əldə etməsində əhəmiyyətli rol oynamışdır. Həzrəti Muhəmməd bunun əhəmiyyətini vurğulamaq üçün bir "rəhmət peyğəmbəri" olması ilə bərabər, eyni zamanda, bir "döyük peyğəmbəri" olduğunu da

<sup>9</sup> Ən-Nahl 16 / 126; İbn İshaq, s. 314-315; Vəqidi, I, 290; Təbəri, II, 529; Beyhaqi, III, 288; Fəsəvi, III, 284; Maqrizi, I, 168; Ahmet Yaman, *İslâm Devletler Hukukunda Savaş*, s. 28; Mehmet Erdoğan, *Fikih ve Hukuk Terimleri Sözlüğü*, s. 342.

<sup>10</sup> Əl-Ənbəya 21 / 107; Əl-Əhzab 33 / 21.

şəxsən özü ifadə etmişdir.<sup>11</sup> O zaman bir “rəhmət peyğəmbərinin” nə üçün eyni zamanda bir “döyüş peyğəmbəri” olduğunu anlamaq üçün tarixə nəzər salmaqdə fayda var. Çünkü tarix bizə bu mövzuda İslam Peyğəmbərinə ıstsqamətlənmiş yersiz ittihamlara cavab verməkdə yol göstərəcəkdir. Belə ki, qırx yaşında ilahi vəhyə nail olan və əsas vəzifəsi dini təbliğ olan Həzrəti Peyğəmbər həyatının təqribən əlli üç, Peyğəmbərliliyinin də on üç ilini anadan olduğu Məkkə şəhərində keçirdi. Peyğəmbərliliyini əvvəlcə ailəsi və çox etibar etdiyi, inandığı dostlarından başlayaraq yaxın qohumlarına təbliğ edən Həzrəti Peyğəmbər bu təbliğ halqasını Qureyş qəbiləsi və sonra da başqa ərəb qəbilələrinə doğru genişləndirdi. Allah tərəfindən ona verilən Quran vəhyini hər fürsətdə eşitdirməyə və başa salmağa çalışdı. Lakin bu vəzifəni yerinə yetirmək istədiyi ilk günlərdən etibarən böyük qarşıdurmalarla üzləşdi. Risalətinə qarşı əvvəlcə münaqışə və mübahisələrlə başlayan fərdi narazılıqlar, getdikcə güclü və sistematik bir müxalifətə çevrildi. Mənsub olduğu Qureyş qəbiləsi, elə peyğəmbərliliyinin başlangıcından etibarən bu müxalifətin başına keçdi. Önündə olan sərt və zalim, eyni zamanda, çox güclü olan bu müxalifətin hər cür zülmünə baxmayaraq, İslam Peyğəmbəri təqribən on üç il risalət vəzifəsini Məkkədə yerinə yetirdi. Risalətinə qarşı formalaşan bu müxalifət Məkkə dövrü ilə məhdud qalmadı. Hicrətlə başlayan Mədinə dövründə bu mübarizə Məkkənin müsəlmanlar tərəfindən fəth edilməsinə qədər müxtəlif şəkillərdə davam etdi. Həzrəti Peyğəmbər, həyatında Qureyş müşrikləri kimi heç bir düşmən gücə qarşı belə uzun, çətin və məşəqqətli bir mübarizə aparmamışdır. Bu mübarizə nəticəsində Məkkədən Mədinə şəhərinə edilən hicrət də vəziyyəti dəyişmədi. Belə ki, Mədinədə müsəlmanlar və düşmənləri arasındaki münasibətlər yeni bir şəkil aldı. Lakin Həzrəti Peyğəmbər burada da müxalifət gücünün getdikcə artdığını müşahidə etdi. Daha əvvəl Məkkədə bir qəbilənin müxalifəti ilə başlayan qarşıdurma Mədinə dövründə müxtəlif qəbilələrin, beynəlmiləl dini, etnik, siyasi qrupların düşmənciliyi ilə davam etdi. Bu vəziyyət müsəlmanları hədələməyə, İslami yayma siyasətinin qarşısını almağa və ortadan qaldırmağa istiqamətlənmiş olduğu üçün Həzrəti Peyğəmbər mövcud olan maneələri aradan qaldırmaq adına bir çox addımlar atdı.

<sup>11</sup> Bu hədisi Əbu Musa əl-Əşəri rivayət etmişdir. Hədis Əhməd İbn Hənbəlin Müsnəd adlı əsərində 18704 və 18975-ci nömrədə yer alır.

Risalətindən hicrətə qədər olan 13 illik hūcum və çətinliklərlə keçirdiyi həyat və siyasi hakimiyyətdən məhrum bir təbliğin müntəzəmliyi, davamlılığı və yayılmasının imkansızlığı onu Mədinədə bəzi köklü islahatları həyata keçirməyə sövq etdi.<sup>12</sup>

Dövlət formasının ilk ünsürlərinin meydana gəlməsi ilə müsəlmanlar və müxalifləri arasındaki münasibətlər yeni bir forma qazandı. Mədinədə İslam dövlətinin qurulması ilə başda Məkkə müşrikləri, Mədinədə yaşayan yəhudilər və Ərəbistanda olan digər müşrik ərəb qəbilələri olmaqla bütün İslam düşmənləri özləri üçün təhlükəli hesab etdikləri bu dövləti daha meydana gəlmədən yox etmək istədilər. Tərəflər arasında bir-birinə zidd olan arzuların toqquşması səbəbi ilə silahlı qarşıdurma qaćılmasız oldu. İslamiyyəti və müsəlmanları ortadan qaldırmaq məqsədi ilə düşmənlərindən gələn hūcum və hədələmələr tərəflər arasında müharibə vəziyyətini meydana getirincə müsəlmanlar özlərinə yönəldilmiş təcavüzün qarşısını almaq, müdafiə haqlarından istifadə etmək, canlarını və mallarını qorumaq və beləcə İslamı azad yaşamaq, yaşıatmaq və təbliğ etmək məqsədi ilə məcburən silahlı mübarizəyə girişdilər. Göründüyü kimi əsas vəzifəsi təbliğ olan Həzrəti Peyğəmbər, qarşı tərəfdən, yəni düşmənlərindən hūcum, şiddət və müəyyən bir zamandan sonra silahlı mübarizə görünçə artıq silahla cavab verməkdən başqa çarə tapmamış, bu hadisələr nəticəsində Ona hərb icazəsi verilmiş və o, düşmənlə müharibələr etmişdir. Döyüşə icazə verilməsi İslama və ona bağlanmışlara qarşı qoyulan düşmən münasibətin nəticəsində olmuş, cəmiyyətin varlığını qoruya bilməsi üçün qaćılmasız sayılan din, can, ailə, dövlət və torpaq kimi dəyərləri qorumaq və ona yönəlmüş düşmən hūcumlarından müdafiə üçün cihadın silahlı şəkli əmr edilmişdir. Bundan yola çıxaraq belə demək olar ki, Həzrəti Peyğəmbərin qəzvə və səriyyə şəklində təşkil etdiyi döyüşlərin əsasını təşkil edən, həyata keçirdiyi siyasətinin əsas səbəblərini meydana gətirən və girişdiyi fəaliyyətlərin arxa planını meydana gətirən əsas səbəb özünü müdafiə, düşmən hūcumlarını dəf etmək, din və dini təbliğin qarşısındaki maneələrin qaldırılması olmuşdur. Yəni Həzrəti Peyğəmbər heç bir zaman təcavüzkar siyaset yürütməmiş, bağladığı müqavilələrə hər zaman sadıq qalmış, səbəbsiz olaraq heç kimlə döyüşməmiş, bəzi İslam tənqidçilərinin iddia etdiyi kimi “insanlar müsəlman

<sup>12</sup> Mahmudov, *Sebep ve Sonuçları Açısından Hz. Peygamber'in Savaşları*, 21-25.

deyil” deyə heç bir zaman onlara müharibə elan etməmiş, qılıncla İslami təbliğ etməmişdir. O, İslam dinini yaşatmaq, özünü, müsəlmanları və hicrət etdikdən sonra Mədinədə qurduğu dövləti, bu dövlətin torpaqlarını qorumaq, eyni zamanda din hürriyyətini təmin etmək və dini insanlara çatdırmaq, bununla da insanları haqqı dəvət etmək, onların inancda və əməldə doğrunu tapmaları üçün lazımı yolları açmaq və əngəlləri ortadan qaldırmaq üçün hərbi səfərlər hazırlamışdır. Buna görə Həzrəti Peyğəmbərin həyata keçirdiyi silahlı cihad qərbli şərqşünasların iddia etdiyi kimi bütün dünya müsəlman oluncaya və ya İslam hakimiyyətinə tabe oluncaya qədər müsəlman olmayanlarla müqəddəs savaş və ya insanların haqsız yerə canına qıyıldıği terrorist fəaliyyəti deyil, özünü müdafiə xarakteri daşıyan haqlı səbəblərə görə həyata keçirilən hərbi fəaliyyətlər idi.<sup>13</sup> Bu minvalla İslam Peyğəmbəri müxtəlif aralıqlarla Mədinədə yaşadığı 11 il ərzində 29-u qəzvə digərləri isə səriyyə olmaqla böyüklu-kicikli 120 hərbi əməliyyat həyata keçirdi. Muhəmməd Peyğəmbərin həyata keçirdiyi bu hərbi əməliyyatların ən mühüm xüsusiyyətlərindən biri də müharibə kimi insan itkisi, yaralanması, əlil olması, əsir edilməsi, kölələşdirilməsi, təbiötin və yaşayış məskənlərinin xarab edilərək dağıdılması şəklində insan varlığı üçün məhvedici təsiri olan bir çox mənfililikləri özündə cəmləşdirən neqativ bir hadisədə insana, onun həyatına və uca varlığına verilən dəyərdir. Rəsuli-Əkrəm həyata keçirdiyi bu hərbi fəaliyyətində idarəsi altına aldığı bütün Ərəb Yarımadası düşüñüldüyündə elə bir siyaset izləmişdir ki, istər müsəlman istərsə də düşmən tərəf olsun hər iki cəbhədən çox qan tökülməsinə imkan verməmişdir. Onun 11 ildə həyata keçirdiyi 120 hərbi əməliyyatında İslam mənbələrindəki səhīh məlumatlar əsas alındığında müsəlmanlardan təxminən 340, düşmən tərəfdən isə təxminən 800 nəfər olmaqla cəmi 1200 nəfər insan itkisi olmuşdur. Bu sayıları hesab etmədən sadəcə Həzrəti Peyğəmbərin şəxsən özünün iştirak etdiyi qəzvələr əsas alınarsa, 29 qəzvənin 16 dənəsində qarşılıqlı olaraq heç bir döyüş meydana gəlməmiş, lakin qarşıya qoyulan məqsəd yerinə yetirilmişdir. 13 qəzvədə isə bilavasitə düşmənlə döyüş baş vermiş və bu döyüşlər nəticəsində müsəlmanlardan 140 nəfər şəhid olmuş, düşmən tərəfdən isə 335 nəfərə yaxın adam öldürülmüşdür. İslam Peyğəmbərinin silahlı mübarizə illəri və hərbi əməliyyatlarının sayı diqqətə alınarsa sadəcə

<sup>13</sup> Mahmudov, *Sebep ve Sonuçları Açısından Hz. Peygamber'in Savaşları*, 443-442.

qəzvələrdə hər iki tərəfdən cəmi 500 nəfər itkinin olması zənnimizcə çox qan axıdılmsının qarşısının alınması və insan həyatına verilən dəyər baxımından böyük əhəmiyyət kəsb edir. Bu şəkildə Rəsuli-Əkrəm bir çox yeri cəbhə açmadan, silahdan istsfadə etmədən, siyasətlə özünə bağlamağı və yenə bir çox yeri imanlarıyla təslim almağı daha üstün hesab edərək silahdan istifadə etməkdən çəkinmiş, bəzən siyasət və diplomatiyanı kəşfiyyatla birləşdirərək böyük bacarıqla düşməni döyüşməkdən uzaqlaşdırılmış və bu şəkildə az qan axıdılmasını təmin etmişdir.<sup>14</sup> Bu eyni zamanda İslam Peyğəmbərinin daim bir prinsip olaraq düşməni məhv etməyi deyil, onu qazanmağa üstünlük verdiyini göstərir. Yuxarıda 11 il ərzində 120 hərbi əməliyyatda baş verən insan itkisilə bağlı verilən rəqəmlər nə qədər də düşündürүcüdür. Çünkü bu gün müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimə və müsəlmanların peyğəmbərlərinə terror iftirası ilə hücum edən "inkişaf" etmiş Qərb mədəniyyətinin XX-əsrдə səbəb olduğu dünya müharibələrində rəsmi statistik məlumatlara görə yarısı silahsız olmaqla öldürülən insanların sayı təxminən 100.000.000-dan çoxdur. Doktrin və diktatorluqların səbəb olduğu qətliyam və soyqırımlarda öldürülən insanların sayı yenə 100.000.000 civarındadır. Buna görə XX əsrin başlarından günümüze qədər edilən müharibələrdə qatl edilən insanların sayı, dünya tarixinin başaşağıcından XX əsrə qədər olan zaman zərfində meydana gələn müharibə qurbanlarından daha çoxdur.<sup>15</sup> Məsələni daha da dərindən anlamaq üçün bir başqa statistik məlumatlara diqqət edək. Müsəlmanların Həzrəti Peyğəmbər dövründə 11 il ərzində haqlı səbəblərlə həyata keçirdikləri hərbi əməliyyatlarda ölü insanların sayı sadəcə bir gündə, yəni 1992-ci il Fevralın 26-da Ermənilərin, Rus hərbi birliklərinin dəstəyi ilə Azərbaycan Türklerinə qarşı törətdiyi Xocalı soyqırımında qətl edilənlərin sayından daha azdır. Eyni şəkildə 1918-ci ilin 31 Martında soyqırıma məruz qalaraq bir neçə gün ərzində vəhşicə öldürülən 50. 000-dən çox müsəlman Azərbaycan Türklerinin sayısı bu məsələdə nə qədər də iibrətamızdır. Orta əsrlərdə Avropanın inkvizisiya məhkəmələrində qadın, yaşlı, gənc demədən edam edilənlərin sayı isə on minlərlə hesab olunur. Bu rəqəmlər İslama terror iftirası atanların necə də tez yadlarından çıxır.

<sup>14</sup> Mahmudov, *Sebep ve Sonuçları Açısından Hz. Peygamber'in Savaşları*, s. 444.

<sup>15</sup> Ramazan Özey, *Günümüz Dünya Sorunları*, İstanbul 2001, səh. 121-123.

İslamda deyil sülh və əminamanlıq zamanı müharibə və döyüş anında belə insana yüksək dəyərin verildiyini İslam Peyğəmbərinin həyatından daha ətraflı öyrənirik. Həzrati Peyğəmbər insanların qəlbini İslama açmağı əsas prinsip etmələrinin zərurətini vurgulayaraq müharibəyə gedən əsgərlərinə hər şeydən əvvəl düşməni İslalama dəvət etmələrini, dəvətə müsbət qarşılıq verdikləri halda onlarla qətiyyən döyüsməmələrini, əgər bu və ya digər şəkildə döyüş baş verərsə sözlərində durmalarını, həddi aşmamalarını, müqavələləri və əhdnamələri pozub zülm etməmələrini, boş yerə insanları öldürməmələrini, xüsusilə kölələrə, uşaqlara, qadınlara, yaşıllara, kilsə və sinaqoq kimi öz ibadətxanalarında inzivaya çəkilmiş qeyri-müsəlman din mənsublarına toxunmamalarını, təbiətə, bitki və heyvanat alımınə, xüsusilə də xurmaliqlara zərər verməmələrini, ağacları kəsməmələrini və binaları yıxmamaları onlara tapşırmışdır.<sup>16</sup> Döyüş meydanında düşmənə yönəlmış hər hansı bir şiddet, əziyyət, işkəncə verilməsini və bu məsələdə həddi aşmağı, bundan başqa yuxarıda qeyd etdiyimiz "müsləni" yəni ölülərin bədən üzvlərinin kəsilməsini qadağan edən Rəsulullah döyüş zamanı qətl edilən düşmən əsgərlərinin dəfn edilməsinə icazə vermiş və imkan tanımışdır.<sup>17</sup>

İslam hərb hüququnda insana verilən dəyəri ifadə etmək üçün məşhur səhabə Üsamə İbn Zeydin (r.a) Rəsulullah dövründə baş verən bir hadisəsi çox məşhurdur. İslam tarixçilərinin verdiyi məlumatlara görə, hicrətin 8-ci ilinin Səfər ayında (İyun 629-cu il) Qalib İbn Abdullahın Fədək (Bəni Murrə) səriyyəsində çıxan bir döyüş zamanı Üsamə İbn Zeyd düşməni ilə vuruşarkən, qələbə calacağı anda vuruşduğu müşrik kəlməyi-şəhadət gətirərək tövhidi təsdiq edir və (lə ilahə illəllah) deyir. Lakin Üsamə İbn Zeyd düşməninin bu təsdiqini, onun ölümündən canını qurtarmaq üçün etdiyinə hökm verərək, düşmənini öldürməkdə tərəddüd etməz və onu öldürər.

<sup>16</sup> İbn İshaq, s. 305; İbn Hişam, IV, 210; Vəqidi, I, 220-225; II, 561, 757-758; İbn Sa'd, II, 37, 85, 119; Bələzuri, I, 387; Beyhaqi, III, 209; Dimyati, s. 211, 231; İbn Seyyidünnas, II, 143; Şami, VI, 149, 229, 231; Diyarbəkri, II, 70; Hələbi, III; 184-185.

<sup>17</sup> İbn İshaq, s. 314-315; Buxari, Məğazi, 8; Vəqidi, I, 290; Təbəri, II, 529; Beyhaqi, III, 92, 288; İbnü'l-Cövzi, II, 681; İbn Kəsir, V, 153; İbn Həcər, XV, 167. Fəsəvi, III, 284; Maqrizi, I, 168; Ahmet Yaman, *İslâm Devletler Hukukunda Savaş*, s. 28.

Mədinəyə döndüsdə vəziyyət Rəsulullaha (s.a.s) çatdırılanda o bu hadisəyə görə çox üzülər və Üsamə İbn Zeydi etdiyi bu əmələ gorə qınayar:

**"Ey Üsamə, Lə iləhə illəllah deyən bir adamı axı nə üçün öldürdün?"** Üsamə İbn Zeyd özünü belə müdafiə edər:

"Ya Rəsuləllah! O, bunu ölümdən canını qurtarmaq üçün söylədi." Bu cavab üzərinə Rəsulullah (s.a.s) "**Kəlmeyi-tövhidi deyən bir adamı axı nə üçün öldürdün ey Üsamə?**!" deyə o qədər çox təkrar edirdi ki, Üsamə üzüntüsünün böyüklüyündən "Kaş ki, o günə qədər İslama girməmiş olub da belə bir cinayəti etməkdən uzaq olsaydım" deyə təmənni edər.<sup>18</sup>

İnsan həyatına verilən bu dəyəri təsdiqləyici mahiyyətdə ən-Nisa surəsinin 94-cü ayəsinin nazil olma səbəbi də böyük əhəmiyyət kəsb edir. Bu ayədə belə buyrulur: *"Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfiətinə tamahsilənaraq: "Sən mömin deyilsən!" deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhamət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!*

Qaynaqların verdiyi məlumatata görə Rəsulullah (s.a.s) tərəfindən müəyyən bir vəzifəni yerinə gətirmək üçün yollanan bir hərbi birlər-kəvə ya səfərdə olan bir müsəlman qrup –Batnı-İdam deyilən yaşayış yerinə gəlincə bütün xalq onların qarşısında ora-bura qaçırl, sadəcə Amir İbn Adbat əl-Əşça adlı bir varlı (və ya çoban) mallarının başında qalaraq müsəlmanlara yaxınlaşış müsəlmanca yəni İslama uyğun bir şəkildə salam verir. Lakin müsəlmanlardan Muhalləm İbn Cəssamə (aralarındaki şəxsi bir məsələyə görə) onu öldürərək mallarını mənimsəyir.<sup>19</sup> Bu səfərdən qayıdıldığı zaman hadisə Rəsulullaha (s.a.s) xəbər verilincə yuxarıdakı aya nazil olur və edilən hərəkət qınanır. Hədis və siyər kitablarında gələn açıq məlumatlara görə

<sup>18</sup> İbn Hisam, IV, 204; Vaqidi, II, 724-726; Təbəri, III, 22; Beyhaqi, IV, 296-297; Zəhəbî, s. 448-449; Şami, VI, 222.

<sup>19</sup> Vaqidi, II, 797; İbn Sad, II, 124; Beyhaqi, III, 305-307; İbn Abdülbərr, əl-İstiab, III, 888; İbnü'l-Əsir, *Üsdü'l-Qabə*, II, 576; Vahidi, *Əsbabü'n-Nüzul*, s. 63; Elmalılı, II, 574; İsavı, *Fiqhü's-Səraya*, s. 202; Ahmet Önkal, "Batn-ı İdam Seriyyesi", *TDV. İslam Ansiklopedisi*, V, 202.

hadisəni törədən şəxs qısa müddətdən sonra vəfat edir. Cəsədi torpağa verilincə yer onun cəsədini qəbul etmir. Üç dəfə basdırıldığına baxmayaraq hər dəfəsində çölə atılır. Vəziyyət Rəsulullahha (s.a.s) xəbər verilincə o belə deyər: "**Torpaq, əslində bundan daha şərlilərini qəbul edər. Lakin Allah sizə, "lə iləhə illəllah"** cümləsinə hörmətin əhəmiyyətin göstərmək istədi"<sup>20</sup>

Yuxarıda qeyd edilən ayələr və İslam Peyğəmberinin hərəkət və davranışları İslamin iki müqəddəs dəyəri və qaynağı olan Qurani-Kərim və Rəsulullahın Sünəsinin istər sülh zamanı olsun istərsə də müharibə zamanı insana və insan həyatına, irqindən, millət və milliyətindən, düşüncə və əqidəsindən, böyük və ya kiçik olmasından asılı olmayıaraq nə qədər böyük və yüksək dəyər verildiyini özündə əks etdirən sadəcə bir neçə nümunədən ibarət hadisələrdir. İslama və müsəlmanlara bu məsələlərdə iftira edən, tənqid və təhqirlərini yönəldənlərin bu hadisələri bilərək göz ardi etmələri düşündürürűcüdür.

---

<sup>20</sup> İbn Hisam, IV, 204; Vəqidi, II, 724-726; Təbəri, III, 22; Beyhaqi, IV, 296-297; Zəhəbi, s. 448-449; Şami, VI, 222.

## BİBLİYOQRAFIYA

əl-BƏLƏZURİ, Əbüll-Abbas Əhməd İbn Yəhya İbn Cabir (279/892), *Kitabu Cuməl min Ənsabil-Əşraf*, (thq: R. Zirikli-S. Zəkkar), I-XIII, Darul-Fikr, Beyrut 1996.

əl-BEYHAQİ, Əbu Bəkir Əhməd b. əl-Hüseyin (458/1066) *Dələsilün-Nübüvvə və Marifətü Ahvali Sahibiş-Şəria*, (thq: Dr. Abdülmüti Qalaci), I-VII, Darul-Kutubil-İlmiyyə, Beyrut 1985.

əl-BUXARI, Əbu Abdullah Muhamməd b. İslmayıl (256/870), *əl-Camius-Sahih - Sahihul-Buxari*, I-VIII, əl-Məktəbətül-İslami, İstanbul 1979.

əd-DİMYATİ, Əbu Muhamməd Şərifuddin Abdülmümin b. Xələf (705/1306), *əs-Siratun-Nəbəviyyə*, (thq: Əsad Muhamməd ət-Tib), Darus-Sabuni, Hələb 1996.

əd-DİYARBƏKRİ, Hüseyin b. Muhamməd b. əl-Həsən (995/1582), *Tarixul-Xamis fi Əhvali Ənfüs Nəfis*, I-II, Müəssəsətü Şaban, Beyrut tarıxsız.

Əbu Davud, Süleyman b. Əşas b. İshaq əl-Əzdi əs-Sicistani (275/889), *Kitabus-Sünən – Sünənu Əbi Davud*, (thq: Muhamməd Avvamə), I-III, Darul-Qablə lis-Səqafətil-İslamiyyə, Ciddə 1998.

ƏHMƏD B. HƏNBƏL, (241/855), *əl-Müsənəd*, I-VI, Çağrı Yayınları, İstanbul 1992.

ELMALILİ M. Hamdi Yazır (1361/1942), *Hak Dîni Kur'an Dili*, I-IX, Akçağ Yayınları, Ankara 1995.

ERDOĞAN, Mehmet, *Fikih ve Hukuk Terimleri Sözlüğü*, Rağbet Yayınları, İstanbul 1998.

əl-FƏSƏVİ, Əbu Yusuf Yaqub b. Süfyan b. Cuvvan əl-Farisi (277/890), *Kitabül-Marifə vət-Tarix*, I-IV, (thq: Əkrəm Ziya əl-Öməri), Məktəbətüd-Dar, Mədinə 1990.

əl-HƏLƏBİ, Ali b. Burhanəddin, (1044/1635) *əs-Siratüll-Hələbiyyə fi Siratıl-Əminil-Məmən*, *İnsanul-Uyun*, I-III, Darul-Marifə, Beyrut, tarıxsız.

İBN ABDÜLBƏRR, Əbu Ömər Cəmaluddin Yusuf b. Abdullah b. Muhamməd ən-Nəməri (463/1071), *əl-İstiab fi Marifətil-Ashab*, I-IV, (thq: Ali Muhamməd əl-Buxari), Daru Nahdati Mısır, Qahirə tarıxsız.

İBN HƏCƏR əl-ASQALANİ, Əbul-Fazl Ahməd b. Ali (852/1448), *Fəthul-Bari Bişərhi Sahihil-Buxari*, (thq: Muhyiddin Hatib-Mahmud Fuad Abdülbaqi), I-XIV, Darur-Reyyan lit-Turas, Qahirə 1987.

İBN HİŞAM, Əbu Muhamməd Abdülməlik (218/833), *əs-Siratun-Nəbəviyyə*, (thq: Mustafa əs-Saqqa, İbrahim əl-Əbyari, Abdülhafız Şələbi), I-IV, Darul-Xeyr, Beyrut 1995.

İBN İSHAQ, Muhamməd b. Yəsar (151/768), *Kitabü'l-Mübtəda vəl-Məbas vəl-Məğazi-Siratu İbn İshaq*, (thq: Muhamməd Hamidullah), Konya 1981.

İBN KƏSİR, İmaduddin Əbul-Fida İsmail b. Ömrə, (774/1373), *əl-Bidayə vən-Nihayə*, (thq: Abdullah b. Abdulmuhsin ət-Turki), I-XXI, Daru Hier, Cizə 1997.

İBN SAD, Muhamməd b. Sad b. Məni əz-Zühri, (230/844), *Kitabut-Tabaqatil-Kəbir*, (thq: Ali Muhamməd Ömrə), I-XI, Məktəbətül-Hancı, Qahirə 2001.

İBN SEYYİDÜNNAS (734/1334), *Uyunü'l-Əsər fi Fünunil-Məğazi vəş-Şəmail vəs-Siyər*, I-II, Daru Afaqıl-Cədidə, Beyrut 1982.

İBNÜL-CÖVZİ, Əbul-Fərəc Abdurrahman (597/1200), *əl-Vəfa bi Ahvalil-Mustafa*, I-II, (thq: Mustafa Abdülvahid), Darul-Marifə, Beyrut 1966.

İBNÜL-ƏSİR, İzüddin Əbüll-Hasan Ali b. Muhamməd (630/1232), *Usdul-Qabə fi Marifətis-Sahabə*, (thq: H. Məmun Şeyha), I-V, Darul-Marifə, Beyrut 1997.

əl-İSAVİ, Mahmud Xələf Cərrad, *Fiqhiüs-Səraya*, Daru Ammar, Amman 2000.

MAHMUDOV, Elşad, *Sebep ve Sonuçları Açısından Hz. Peygamber'in Savaşları*, Tez (Doktora), Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü İlahiyat Anabilim Dalı İslâm Tarihi ve Sanatları Bilim Dalı, İstanbul 2005.

əl-MAQRİZİ, Təqiyuddin Əhməd b. Ali b. Abdülfəzəl b. Muhamməd (845/1442), *İmtəaul-Əsma bimə lin-Nəbiyyi minəl-Ahval vəl-Əmval vəl-Hafadə vəl-Matla*, (thq: M. Abdülhamid ən-Nəmisi), I-VIII, Darul-Kutubil-İlmiyyə, Beyrut 1999.

MÜSLİM, Əbul-Hüseyin Müslim b. əl-Haccac əl-Quşeyri ən-Nisaburi (261/875), *əl-Cəmius-Sahih-Sahihu Müslim*, (thq: Muhamməd Fuad Abdülbaqi), I-V, əl-Məktəbətül-İslamiyyə, İstanbul, tarixsiz.

ÖNKAL, Ahmet “Batn-ı İdam Seriyyesi”, *DİA*, (TDV. *Islam Ansiklopedisi*), İstanbul 1992, V, 202.

ÖZEV, Ramazan, *Günümüz Dünya Sorunları*, İstanbul 2001.

əş-ŞAMĪ, Muhamməd b. Yusuf əs-Salihi (942/1536), *Sübülü'l-Hüda vər-Raşad fi Sirəti Xayril-İbad*, I-VIII, Ləcnətü İhyait-Turasil-Arabi, Kahire 1990.

TDV, *İlmihal, Islam və Toplum*, I-II, TDV Yayıncıları, Ankara 2004.

ət-TƏBƏRİ, Əbu Cəfər Muhamməd b. Cərir (310/922), *Tarixul-Üməm vəl-Muluk*, (thq: Muhamməd Əbul-Fadl İbrahim), I-XI, Daru Süveydan, Beyrut 1967.

ət-TİRMİZİ, Əbu İsa Muhamməd b. İsa əs-Süləmi (279/892), *əl-Camius-Sahih-Sünənü Tirmizi*, (thq: Ahməd Muhamməd Şakir), I-V, Mustafa əl-Babi əl-Haləbi, Qahirə 1975.

əl-VAHİDİ, Əbü'l-Həsən Ali b. Ahməd b. Muhamməd ən-Nisaburi (468/1076), *Əsbabiin-Nüzul*, Aləmül-Kutub, Qahirə 1959.

əl-VAQIDİ, Muhamməd b. Ömrə (207/822), *Kitabü'l-Məğazi*, (thq: Marsden Jones), I-III, Aləmul-Kutub, Beyrut 1984.

YAMAN, Ahmet, *İslâm Devletler Hukukunda Savaş*, Beyan Yayıncıları İstanbul 1998.

əz-ZƏHƏBİ, Şəmsuddin Muhamməd b. Ahməd b. Osman (748/1348) *Tarixul-İslam və Vəfayatü'l-Məşahir vəl-Alam*, əl-Məğazi, (thq: Ömrə Abdüssəlam Tədmuri), Darul-Kutubil-Arabi, Beyrut 1990.

## РЕЗЮМЕ

### Ценности, которые дает исламское военное право человеку в свете Корана и Сунны (На основе клеветы о терроризме)

Здесь, в рамках научной статьи рассмотрен такой негативный фактор, как невинное террористическое уничтожение людей, вне зависимости от их расовой и религиозной принадлежности, нации, возраста и суждения, и несвязанность этого фактора с исламской религией. Исходя из двух святых ценностей ислама - Корана и Сунны - здесь говорится о политике защиты какого-бы то ни было живого существа, даже в военное время, являющееся самым критическим моментом для прекращения человеческой гибели, о военной политике пророка Мухаммеда, которая не раз подвергалась критике и оскорблением со стороны противников исламской религии. Ислам принимает мир и примирение в качестве основных принципов и провозглашает человека, являющегося халифом и наместником Аллаха, самым высшим созданием, осуждая несправедливое убийство человека, оценивает этот факт как тяжкое преступление и грех. Запрещая покушение и террор, желая наказания перешедших черту, сообщает об ужасном конце упомянутых. Пророк Мухаммед, основной обязанностью которого была пропаганда, увидел в ответ от своих врагов нападение и жестокость. Увидев вооруженную борьбу, он через некоторое время сам не нашёл иного выхода, кроме как ответить оружием. В результате этих событий Ему было дано военное разрешение, и он начал войну с врагом. Пророк Мухаммед, никогда не вёл вооруженную политику, был верен заключённым договорам, не вступал в бой без крайней надобности и не пропагандировал ислам при помощи меча, как утверждали некоторые критики ислама. Он хотел развития исламской религии, хотел уберечь себя, мусульман, государство, созданное в Медине после переселения и его земли. В то же время он хотел обеспечить независимость ислама, донеся её до людей тем самым привлечь их к справедлиости, открыть им нужные пути для нахождения правильного в вере и поступках. Для ликвидации помех и препядствий

етом пути, Он подготовил воинные походы, но не осуществлял их пуём террора, в котором люди несправедливо посягали на свою жизнь. Святой пророк во время походов наставлял мусульман ни в коем случае не сражаться с врагом без серьёзной причины, и всё же если это каким-то образом произошло, советовал им держать данное слово, не переходить грань, не причинять вред окружающим, нарушая заключённые договоры, не убивать безвинных людей, не трогать женщин, детей, стариков, особенно рабов, а также иноверников, уединённых в свои места поклонений, такие как церкви и синагоги, не наносить вред природе, миру растений и животных, не срезать деревьев и не рушить домов.

## SUMMARY

### **Resume of Value which are given to people with an Islamic military law in a view of the Koran and Sunna (On the basis of slander about terrorism)**

Here, within the limits of the scientific article was discussed such negative factor, as innocent terrorist destruction of people, without dependence from their race and religious accessory, nation, age and judgments, and it is clear that this factor has no deal with Islamic religion. Proceeding from two sacred values of Muslims - the Koran and sunna- it is spoken about the politics of protection any alive essence, even in a wartime, which is being the most critical moment for the termination of human destruction, about the military policy of prophet Mohammed who have been criticized many times by the opponents of Islamic religion. The Muslims accepts the world and reconciliation as the main principles and провозглашат the person, being caliph and the deputy of the Allah, the most maximum creation, condemning unfair murder of the person, estimates this fact as grave crime and a sin. Forbidding attempt and terror, wishing punishment passed feature, informs on the awful end mentioned.

Prophet Mohammed which basic duty was propaganda, has seen in the answer from the enemies an attack and cruelty. Having seen the armed struggle, it after a while itself has not found other output, except for how to answer with the weapon. As a result of these events the military sanction has been given to it, and it has begun war with the enemy. The Muslim prophet never conducted the armed policy, was true to the concluded contracts, did not enter fight without extreme need and did not propagandize Islam by means of a sword, as some critics of an Islam approved. He wanted development of Islamic religion, wished to save himself, Moslems, the state created in Medina after resettlement and its ground. At the same time he wished to provide independence of Islam, having informed it up to people with that to involve them to justice, to open them the necessary ways for finding the correct in belief and acts. For liquidation of hindrances and barriers on this way, he has prepared military campaigns, but did not carry

out them with the help of terror, in which people unfairly encroached for their lives. During the campaigns the sacred prophet always told Moslems not to battle at all to the enemy without a reason, and if it has somehow happened, advised them to hold promises, not to pass a side, not to harm associates, breaking prisoners agreements, not to kill innocent people, not to touch women, children, old men, especially slaves, and also people of other religions, in their places of praying, such as churches and synagogues not to harm to the nature, flora and animals, not to cut off trees and not to pull down houses.

**BDU. İlahiyat Fakültəsi,  
İslam Elmləri Kafedrasının  
İslam Mədəniyyəti və Tarixi müəllimi  
İlahiyat Elmləri Namizədi  
ELŞAD MAHMUDOV  
Safelus@yahoo.com**

## HƏDİS ELMİNDƏ “AHAD” HƏDİS ANLAYIŞI

*Dr. Qoşqar SƏLİMLİ\**

### Giriş

Hədis terminologiyasının meydana gəldiyi dövrlərdən bu tərəfə bəlkə üzərində ən çox danışılan mövzulardan biri də “ahad” (أحاد) hədis məsələsi olmuşdur. Həm hədis termini olması baxımından, həm də fiqh elminin sünneti dəlil olaraq ələ aldığı əsnada bu məfhumdan geniş şəkildə istifadə etməsi, “ahad” hədisi hər zaman İslam alimlərinin diqqət mərkəzində saxlamışdır.

“Ahad” hədisin hədis elmindəki yeri və önəmi məsələsinə toxunmadan əvvəl, onun lügəvi mənasına müraciət yerində olardı.

“Ahad” lügətdə tək, bir, bir olan və cəmi olmayan kimi mənaları ifadə etməktədir. Sözün kökü “vahid” dir<sup>1</sup>.

### A. Tərifi

Hədis elmində isə ümumi olaraq *mütəvatir* dərəcəsinə çatmayan rəvayətlərə (xəbərlərə) bu ad verilməkdədir. Buna görə, bir nəsildə tək bir ravi tərəfindən rəvayət edilən xəbərə **xəbər-i vahid** adı verilir. Bir neçə nəsilin hərəsində bir ravi tərəfindən rəvayət edilmiş xəbərlərə isə **xəbər-i ahad** və ya qısa olaraq **ahad** adı verilir. İmam Şafii ahada **xəbər-i xassa** demiş və onu Hz. Peyğəmbərə qədər gedib çatan tək ravinin tək ravidən rəvayət etdiyi xəbər olaraq tərif etmişdir.<sup>2</sup>

Ərəbcə “bir” mənasındaki vahidin izafət yolu ilə xəbər kəlməsinə bağlanması (xabəru'l-vahid) və ya təyini söz birləşməsi şəklində istifadə edilməsi ilə (xabərun vahidun) ortaya çıxmış bir termindir. Vahid kəlməsinin

\* BDU İlahiyyat Fakültəsi İslam Elmləri Kafedrası

<sup>1</sup> Ayid, Əhməd və elmi heyət, *əl-Mu'cəmul-'Arabi əl-Əsəsi*, Alecsio, Larus Nəşriyyatı, 1989, s. 73, 74; Baranov X. K., *Большой Арабско-Русский Словарь*, Москва 2002, I, c. 26.

<sup>2</sup> Uğur, Mücteba, *Ansiklopedik Hadis Terimleri Sözlüğü*, Ankara 1992, s. 7.

cəmi olan *ahadla* bərabər olduğunda isə (xabəru'l-ahad, axbaru'l-ahad) “birdən artıq olan ravinin rəvayət etdiyi xəbər” mənasına gəlir. Ancaq bu ifadələrin üsul kitablarında əsasən eyni mənada istifadə ediməsi ilə bərabər, hədisin ahad vəsfini daşımasının onun hər zaman xəbər-i vahid olduğunu göstərməyəcəyi də söylənməkdədir. Buna görə hədisçilər, üsulçular və fəqihlər təvətür dərəcəsinə çatmayan bir xəbəri “ahad xəbər” kimi qəbul etdikləri üçün xəbəri rəvayət edən ravi sayısının bir, iki, üç və ya daha çox olması arasında heç bir fərq yoxdur. **Xəbər-i infirad** da deyilən xəbər-i vahid Hz. Peyğəmbərdən rəvayət edilən hədislər, səhabə və tabiindən nəql edilən xəbərlər üçün də istifadə edilməklə bərabər, hədisdə və digər İslami elmlərdə dilə gətirildiyində daha çox Rəsulullahdan (s.ə.s) rəvayət edilən hədislər nəzərdə tutulmaqdadır. Hədis elmində ahad xəbər üçün verilən bu tərifin xaricində, xüsusu olaraq səhih və həsən xəbərin (hədisin) tərifinə bərabər bir açıqlama da verilməkdədir. Buna görə xəbər-i vahid mütəvatir sünnetin xaricində qalan və Rəsulullahdan (s.ə.s) etibarən ədalət və zabt sifətlərini daşıyan bir və ya iki, yaxud da təvətür dərəcəsinə çatmayan sayıda səhabənin, daha sonra tabiin və təbəu't-tabiinin rəvayət etdiyi, mətnində şaz və illət olmayan və *zann-i qalib* (tərcih edilən, racih) ilə sabit olan xəbərə deyilir. Bir xəbərə rəvayət yollarının çoxalması səbəbiylə “məşhur” deyilsə belə, bu xəbər ahad olaraq qalar.<sup>3</sup>

Xəbər-i vahid ətrafında meydana gələn mübahisələr səbəbi ilə, bu məfhüm mahiyyət və termin baxımından tarix içində iki dəfə məna dəyişdirmiş, ilk zamanlar “bir və ya bir neçə nəfərin xəbəri” mənasına gələrkən, daha sonra “mütəvatir səviyyəsinə çatmayan xəbər” mənasında istifadə edilmişdir. Terminin ikinci tərifi, xəbər-i vahidlərin dində dəlil olub olmayacağıyla əlaqəli olub fiqhın yazılmışa başlığı hicri II. (m. VIII) əsrin ilk yarısında *vəhm*, *şəkk*, *zən* və *yaqin* kimi əqli mövzuların İslam cəmiyyətində yayılmasıyla birlikdə ortaya çıxmışdır.

Bununla bərabər ahad hədislər haqqında aşağıdakılardan kimi bənzər müləhizələr də vardır: ahad xəbər mutəvatirin ziddi olaraq, etibar edilən ravilərin (siqa) əksəriyyəti tərəfindən deyil, onlardan yalnız birinin rəvayət etdiyi hədislər haqqında istifadə edilən bir termindir. **Xəbər-i ahad** deyilən hədislər, *istifazə* yolu ilə müxtəlif ravilərə isnad edilərək mütəvatir

<sup>3</sup> Ertürk, Mustafa, “*Haber-i Vahid*”, DİA, İstanbul 1996, XIV, s. 349.

dərəcəsinə qədər yüksəldilə bilər. Ahad hədisin nə dərəcədə qaynaq təşkil etməsi kimi məsələlər, hədis üsulu elminin ən mühüm bəhslərindən biri hesab edilməkdədir.<sup>4</sup>

Bir nəfərin etdiyi rəvayətlə bağlı Hz. Peyğəmbər dönməmində heç bir problem mövcud deyildi. Xəbər-i vahid məfhumuya bağlı münaqişələr və onunla əməl etməmə deyə bir məsələ də gündəmdə yox idi. Rəsulullah (s.ə.s) həm ibadətlərdə, həm də İslamin təməl prinsiplərində, lazımlı olduqda isə idarəçilik məsələlərində də bir nəfərin xəbərinə etibar edirdi. Onun (s.ə.s.) Ramazan hilalını gördüğünü söyləyən səhabəyə, “Allahdan başqa tanrı olmadığına və mənim Allahın rəsulu olduğuma şəhadət edərsənmi” deyə soruşub, müsbət cavab aldıqdan sonra səhabənin xəbərinə güvənərək, “Ey Bilal, insanlara xəbər ver, sabah oruc tutsunlar!” deməsi; Kuba Məscidində Məscidi Əqsaya tərəf namaz qılmaqdə olan müsəlmanların qiblənin Kəbə yönünə çevrildiyini bildirən adamın xəbərinə güvənərək, üzlərini Kəbəyə tərəf çevirmələri kimi hədislər, səhabələrin də xəbər-i vahidə olan etibarını göstərməkdədir.<sup>5</sup>

Məsələn Rəsulullahın (s.ə.s.) Əbu Ubeydə b. Cərrahı Nəcranlılarının yanına göndərdiyi zaman: “Sizə əmin (etibarlı) bir adam göndərirəm” deyərək təlimatını bildirməsi kimi bir çox hadisə xəbər-i vahidin Hz. Peyğəmbər zamanındaki məfhum və mahiyyətini ortaya qoymaqda və tək adamın gətirdiyi xəbərin qəbul edilməsindəki əsas prinsipi vurgulamaqdadır. Bu prinsip, xəbəri gətirən adamın zabit sıfəti və dində etibarlı olub olmamasıyla əlaqədardır. Buna görə xəbəri gətirən adam sözünə və zabtına güvənilən bir şəxsdirsə, bu xəbər qəbul edilməkdə, eks halda “Fasiq bir kimsə sizə xəbər gətirdiyi zaman onun doğruluğunu araşdırın”<sup>6</sup> ayəsinin həqiqətinə uyğun olaraq xəbərin araşdırılması zəruri olmaqdadır.

Rəsulullahın (s.ə.s.) vəfatından sonra, səhabələr arasında ahad xəbərin qəbul edilib edilməməsinə dair müxtəlif tətbiqatlar müşahidə edilməklə bərabər, təməl prinsip xəbəri gətirən şəxsin doğru və etibarlı bir adam olması, rəvayət etdiyi xəbərdə bir səhv etdiyinə dair sübut olmaması, xəbərin sübut və dəlalət baxımından ondan üstün ola biləcək bir başqa nassa zidd

<sup>4</sup> Goldziher, İ., “Ahad”, MEB İslam Ansiklopedisi, İstanbul 1993, I, s. 155.

<sup>5</sup> a. k. ə., I, s. 349.

<sup>6</sup> Əl-Hücurat, 49 / 6).

olmayışıdır. Xülefay-i Raşidinin fərqli tətbiqatlarına misal olaraq, bir nənənin Hz.Əbu Bəkrdən nəvəsinə aid mirasdan pay istəməsi zamanı Muğirə b. Şubənin (r.a.) Hz.Peyğəmbərin nənəyə mirasdan altında bir hissə veridiyinə dair xəbəri haqqında Əbu Bəkrin (r.a.) şahid istəməsi, onun da Muhəmməd b. Məsləməni şahid göstərməsi; Hz.Ömərin Məscid-i Nəbəvini genişləndirmə təşəbbüsü əsnasında Abbasın (r.a.) evini dövlətin şəxsi mülkü olaraq istifadə etmək istədiyi zaman meydana gələn münaqişədə 'Ubey b. Ka'bın (r.a.) Rəsulullahın (s.ə.s.) bir hədisini söyləyərək gördüyü işin doğru olmadığını xatirlatması və Hz. Əlinin hədis rəvayət edən şəxslərə and içməyi təklif etməsi kimi hadisələri göstərmək olar. Ancaq bu tətbiqatların səhabə arasında hər zaman görüldüyünü söyləmək mümkün deyildir. Məsələn, bu üç xəlifənin, bir şəxsin Hz.Peyğəmbərdən olan rəvayətini şahid, bəyyinə (açıqlama) ya da and istəmədən qəbul etdiklərini göstərən nümunələr də vardır. Ənəs b. Malik (r.a.) ilə Bəra b. Azibin (r.a.) Rəsulullahdan (s.ə.s.) rəvayət etdikləri hər şeyi bilavasitə Hz.Peyğəmbərin özündən deyil, bəzi xüsusları onun əshabından duyuqlarına və heç bir zaman yalan danışmadılqlarına dair sözləri,<sup>7</sup> onların bir-birlərinə etibar etmələri səbəbi ilə bir nəfərin etdiyi rəvayəti də qəbul etdiklərini göstərməkdədir. Ancaq bu hal, əshabın hər ahad xəbəri şahidsiz mənimsədiyi mənasına gəlməz; səhabələr bəzi vaxtlar şahid istəmə yoluna da müraciət etmişdirler. Onların şahid istəmə, and içdirmə kimi tətbiqatları, bir nəfərin rəvayətinə etibar etməmələri səbəbi ilə deyil, ravinin ehtimal daxilində olan zabit qüsurunu ortadan qaldırmaq üçündür. Hz.Ömər də məhz buna görə Muğirə b. Şubədən şahid istəmişdir.<sup>8</sup> Ancaq Hz.Osmanın şəhid edilməsindən sonra meydana gələn fitnə hərəkatları səbəbiylə insanlar arasındaki etibarın qismən yox olmağa başlaması, bəzi siyasi və etiqadi fırqələrin öz fikir və görüşlərini əsaslandırmaq məqsədi ilə Hz. Peyğəmbərin adından hədis uydurmağa cürət etməsi, İslam alimlərini Rəsulullahdan (s.ə.s.) rəvayət edilən hər xəbərin ravisini həm zaptı həm də dində etibarlılığı yönündən aşdırmağa sövq etmişdir.

<sup>7</sup> Əl-Bağdadi, Əl-Xətib, əl-Kifayə fi 'Ilmi'r-Rivayə, (nşr: Əhməd Ömər Haşim), Beyrut 1986, s. 386.

<sup>8</sup> Malik b. Ənəs, əl-Muvatta', "İsti'zan", 3.

Ahad xəbərin dində dəlil olub olmadığına dair görüşlərin h. I. (m. VII) əsrin sonlarına yaxın etiqadi məzhəblərin ortaya çıxması və fiqh elminin h. II. (VIII) əsrin birinci yarısında yazılmışa başlanmasıyla birlikdə ortaya çıxdığını söyləmək mümkündür. Ahad xəbərin “bir admanın rəvayət etdiyi xəbər” mənasında məfhum olaraq istifadə edilməsinə dair ilk məlumatlar Əbu Hilal əl-Əskərinin *əl-Əvailində* görülməkdə<sup>9</sup> və bu əsərdə ilk dəfə Vasil b. Ətanın (v. h. 131 / m. 748) həqiqətin dörd şəkildə bilinəcəyini söylədiyi, bunların kitab, üzərində icma edilən xəbər, ağıllı hüccəti və ümmətin icması olduğu və yenə onun xəbəri xas (xüsusi) və am (ümumi) olmaq üzrə ikiyə ayırdığı bildirilməkdədir.

Vasil b. Əta, insanı həqiqətə aparan bu dörd şeyin xaricində qalanların dində dəlil olmayacağıni deyir. Ona görə üzərində icma edilən xəbər mütəvatir xəbər (xəbər-i am), üzərində icma edilməyən xəbər isə xəbər-i vahiddir (xəbər-i xas). Vasil b. Ətanın nəzərdə tutduğu xəbər-i vahidin lügət mənası etibarı ilə bir nəfərin etdiyi rəvayət olduğu, Mötəzilə alimlərindən Əbul-Hüseyin əl-Hayyatın, “Biz adil bir admanın verdiyi xəbərin elm ifadə etmədiyi fikrinin tərəfdarıyıq” şəklindəki açıqlamasından da anlaşılmaqdadır. Səhih olma şərtini daşıyan ahad xəbərin dində dəlil olduğunu deyən Şafii isə bu terminə xəbər-i xas adını verməkdə və bəzi vaxtlar xəbər-i vahid terminini bir nəfərin bir nəfərdən rəvayət etdiyi xəbər mənasında istifadə etməkdədir. Ancaq Şafiinin əsərlərində xəbəri xəbər-i xas və xəbər-i am deyə ayrması, onun Vasil b. Ətanın istifadə etdiyi terminologiyani davam etdiriyini düşündürməkdədir. Əbu Hənifə və Əbu Yusuf xəbər-i vahid məfhumu haqqında heçnə deməsələr də ammənin (əksəriyyət) rəvayətinə zidd olaraq bir nəfərin rəvayətinin qəbul edilə bilinməyəcəyini bildirmişdirlər.<sup>10</sup>

Bu mübahisələrin Mötəzilə ilə birlikdə başladığı nəzərə alınarsa, burada ancaq bir nəfərin rəvayət etdiyi xəbərin nəzərdə tutulduğu, aziz və məşhur kimi xəbər növlərinin isə bunun xaricində qaldığı görülür. Buna görə ahad xəbəri rədd edən Mötəzilə ilə, onu şərtlə olaraq qəbul edən Şafiinin nəzərdə tutduğu məna eyni olub, bunu bir nəfərin rəvayət etdiyi xəbər şəklində əla

<sup>9</sup> əl-Əskəri Əbu Hilal, *əl-Əvail*, Beyrut 1987, s. 255.

<sup>10</sup> Əş-Seybani, Əbu Abdullah Muhəmməd b. Hasan b. Fərkad əl-Hənəfi, *Kitabu'l-Məbsut*, Beyrut 1990, I, s. 307, 308.

almaq lazımdır. Lakin ahad xəbər deyilincə sadəcə bir nəfərin rəvayəti şəklindəki lügət mənəsi deyil, ümumiyyətlə bir və ya birdən artıq ravinin rəvayət etdiyi mütəvatir səviyyəsinə çatmayan xəbər nəzərdə tutulmaqdadır. Hədisçilər, üsulçular və fəqihlər də girişdikləri təhqiqat və mübahisələrdə əsasən bu mənaya görə hərəkət etməkdədirler. Məsələn Xətib əl-Bağdadi “mütəvatir xəbərlərin şərtlərini daşımayan xəbər” deyə dilə gətirdiyi ahad xəbərin raviləri çox olsa belə qəti elm ifadə etməyəcəyini iddia etməkdə və onu sadəcə bir nəfərin rəvayət etdiyi xəbər olaraq vəsfləndirməkdədir.<sup>11</sup> Qəzzali də beş və ya altı nəfərlik bir qrupun rəvayət etdiyi xəbəri ahad xəbər saymaqdə, ahad xəbərlərin qəti elm ifadə etməyəcəyini söyləməkdə və səhihliyi dəqiq bilinən hədislərin mütəvatir olmaları səbəbiylə ahad xəbər hesab edilməyəcəyini bildirməkdədir.<sup>12</sup>

## B. Qisimləri

Xüsusilə üsul kitablarının qələmə alındığı əsrlərdə ahad xəbər anlayışında vacib saya biləcəyimiz bir dəyişiklik olmuş və bu termin, ancaq bir nəfərin bir nəfərdən rəvayət etdiyi xəbərlər haqqında deyil, iki nəfərin iki nəfərdən, üç nəfərin hətta üçün üzərində olan adamların üç və ya daha artıq ravilərərdən rəvayət etdikləri xəbərlər haqqında istəfadə edilmişdir. Lakin burada bir şərt qoşulmuşdur: sayıları üçün üzərində olan ravilərin, hər təbəqədə mütəvatirin şərti olan insan topluluğundan daha az olması lazımdır. Bəzi təbəqələrdə az olmasa belə, digər bəzi təbəqələrdə mütəvatirin şərti olan insan topluluğuna çatmaması səbəbi ilə xəbər yenə ahad xəbərlərdən sayılmaqdadır. Üsul kitablarında da bu şərtə riayət edilmiş, xəbərlər onları rəvayət edənlərin sayısına görə əvvəlcə iki qismə bölünmüş, bir qisminə mütəvatir, digər qisminə də ahad deyilmişdir. Daha sonra isə ahad xəbərlər ravilərin sayısına, zənn ifadə edib etməməsinə, məqbul və mərdud oluşuna görə bir neçə qismə ayrılmışdır. Bu xəbər ravilərin sayısı baxımından **məşhur, aziz və qarib** olmaq üzrə üç qisim olaraq ələ alınmışdır.

**1. Məşhur** termini hər təbəqədə üç və ya üçün üzərində olan, ancaq mütəvatirin şərti olan topluluğun sayılarından az olan ravilərin rəvayət

<sup>11</sup> əl-Bağdadi, *əl-Kifaya*, s. 32.

<sup>12</sup> əl-Qəzzali, Əbu Hamid Hüccətulislam Muhəmməd b. Muhəmməd, *əl-Mustasfa*, t. y, Daru'l-fikr, I, s. 145.

etdikləri xəbərlərdir. İlk zamanlarda iki və ya üç təriqi olub, sonradan məşhurlaşan xəbərlərə də məşhur deyilməkdədir. Ancaq fiqh alimləri, hicri ilk əsrə bir təriqdən gəldiyi halda sonrakı əsrlərdə məşhur olan rəvayətlərə “müstəfiz” demişdirlər.

**2. Aziz**, hər təbəqədə ravi sayısı ikidən az olmayan hədisdir.

**3. Qarib**, sənədinin hər hansı bir təbəqəsində sadəcə bir ravinin rəvayət etdiyi xəbər olub, buna “*fərd-i nisbi*” də deyilməkdə, hədisi Hz. Peyğəmbərdən rəvayət edən səhabənin və ya səhabədən rəvayət edən tabiinin tək qalması da “*fərd-i mutlaq*” təbiriylə ifadə edilməkdədir.<sup>13</sup>

Eyni zamanda ahad xəbər **məqbul**, **mərdud** və **məşkuk** olaraq da qruplandırılmışdır.

1. **Məqbul** - ədalət və zabit sahibi ravilərin başından sonuna qədər muttasıl (qopuqsuz) sənədlə rəvayət etdikləri, illətli (qüsurlu) və şaz olmayan xəbərlərdir. Bu növdən olan rəvayətlər “*sahih li zatihi, sahih li ğayıhi, hasən li zatihi, hasən li ğayıhi*” qisimlərinə ayrılır.<sup>14</sup>

2. **Mərdud** - məqbul hədisin şərtlərini daşımayan<sup>15</sup> və ya sübutunun tam olduğuna dair bir dəlil olmayan xəbərlərdir.<sup>16</sup>

3. **Məşkuk** - sübutu mövzusunda dəlillər arasında bir seçim edilə bilinməyən rəvayətlərdir.<sup>17</sup>

**Zəif** olaraq da adlandırlan son iki hədis növü sənədin və mətnin vəziyyətinə görə **mürsəl**, **munqatı'**, **mu'dal**, **muallaq**, **müdəlləs**, **muharrəf**, **musahħaf**, **şaz**, **muztarib**, **maklub**, **muḍrəc**, **mualləl**, **münkər** və **mətruk** qisimlərinə ayrılır.

### C. Məqbulluğu

Hədisçilər etibarlı və adil (ədalətli) bir ravinin rəvayət etdiyi ahad xəbəri qəbul etməklə bərabər, bu xəbərin Qur'anın möhkəm nassına, mütəvatir

<sup>13</sup> Koçyigit, Talat, *Hadis Terimleri Sözlüğü*, Ankara t. y., Rehber Yayıncılık, s. 31, 32; əl-Əsqałani, Əhməd ibn Əli İbn Həcər (v. h. 883), *Şərhu Nuhbəti'l-Fikər*, (nşr: Nurəddin Itr), Beyrut 1993, s. 34-37.

<sup>14</sup> əl-Cəzairi, Tahir, *Təvcihu'n-Nazar*, Beyrut trs, Daru'l-Ma'rifə, s. 212.

<sup>15</sup> əl-Əsqałani, a. k. ə., s. 37, 38.

<sup>16</sup> əl-Cəzairi, a. k. ə., s. 212.

<sup>17</sup> a. k. ə., s. 212.

sünnetə, icmaya, ağıla, tarixən sabit olmuş hadisələrə, təcrübə və müşahidəyə zidd olmaması gərəkliliyini bildirməkdədirler.<sup>18</sup>

İmam Malik Mədinə əhlinin əməlinə uyğun olmayan ahad xəbərlərin Hz. Peyğəmbərə aid olmadığını söyləməkdə, buna səbəb olaraq da onların əməlinin min nəfərin min nəfərdən etdikləri rəvayət sayıldığını iddia etməkdədir. Ona görə Mədinəlilərin əməlinə uyğun olmayan ahad xəbərə məşhur olan rəvayətə zidd olduğu səbəbi ilə etibar edilməz.<sup>19</sup>

Nəticə etibarı ilə güvənlə bir yolla rəvayət edilən ahad xəbərin *İlm-i yaqin* (qəti, doğru xəbər) ifadə etdiyi, buna görə də dində dəlil olduğu və onunla əməl edilməsi gərəkliliyi mövzusunda İslam alimlərinin əksəriyyəti, xüsusi ilə də hədisçilər ittifaq etmişdir. Hədis küliyyatının demək olar ki, hamısını təşkil edən xəbər-i vahidlərin dini mövzularda, etiqadi məsələlərdə dəlil olmayıcağını söyləmək tarixi həqiqətlərə ziddir. Çünkü Hz. Peyğəmbərin sünneti İslam ümməti tərəfindən dinin ikinci qaynağı kimi qəbul edildiyindən ona aid hər söz və davranış dəqiq olaraq qeydə alınmışdır. İslam alimləri və xüsusi ilə də mühəddislər, Rəsulullah (s.ə.s.) haqqında olan ən kiçik təfərrüatları belə mühafizə etməyə çalışmışdır. Buna görə Hz. Peyğəmbər zamanında qismən başlayan hədisi əzbərləmə və yazma səfhələrindən sonra, tədvin və təsnif dövrlərində böyük bir hədis mirası meydana gətirilmiş, bu toplama və təsnif müddətində hədislərin sənəd mətnləri bütün incəliklərinə qədər tədqiq edilərək səhih və zəif hədisləri bir-birlərindən ayırmak üçün böyük işlər görülmüşdür. Bununla bərabər qələmə alınan əsərlərdəki hədislərin hamısının səhih və məqbul olduğunu söyləmək mümkün deyildir. Necə ki, bəzi müəlliflər zəif olaraq qəbul etdikləri hədisləri də əsərlərinə almış və bunlardakı zəifliyin səbəbini qeyd etmişdir.

Hədis alimləri səhih hədisi zəifindən ayırankən sadəcə ahad xəbərlərlə bunların ravilərini araşdırmış, “səhih hədis” sözüylə də ahad hədislərin səhihlərini nəzərdə tutmuşdurlar. Etibarlı rəvayətləri bir yerə toplama səyinin nəticəsi olan *Kutubu Sittə* ilə İmam Malikin *əl-Muvattası*, Əhməd b. Hənbəlin *əl-Müsñədi* və Dariminin *əs-Sünəni* kimi əsərlərdəki rəvayətlər

<sup>18</sup> əl-Bağdadi, *əl-Kifayə fi 'Ilmi'r-Rivayə*, s. 432; el-Cevziyyə, İbn Qayyim, *əl-Mənaru'l-Munif*, (nşr: Abdulfəttah Əbu Quddə), Hələb 1983, s. 67-76; İbnu'l-Cevzi, Əbu'l-Fərəc Cəmaluddin Abdurrahman b. Əli, *Kitabu'l-Mevzuat*, (nşr: Abdurrahman M. Osman), nəşr yeri yoxdur, 1983, Daru'l-Fikr, I-II, I, s. 106.

<sup>19</sup> əl-Bəhnəsavi, Salim Əli, *əs-Sunnətu'l-Muftəra 'aleyhə*, Qahirə 1989, s. 152.

ahad hədislərdən ibarət olub bunların hamısı üçün səhih demək mümkün deyildir. Hədis kitablarında mövcud olan rəvayətlər ələ alınarkən, onların hamısına ümumi qiymət verilmə yerinə araşdırma nəticəsində hər bir rəvayət haqqında ayrı ayrılıqda hökm vermək daha məqsədə uyğundur.

Ahad xəbər mövzusunda geniş bir ədəbiyyat vardır. Ahad xəbər və onunla əlaqəli məsələlərin müstəqil başlıqlar altında geniş bir şəkildə yer aldığı klassik dönəmə aid kitablar arasında Şafinin *əl-Umm* adlı əsəriylə *ər-Risaləsini*, İbn Hazmin *əl-İhkam*, Seyfəddin əl-Amidinin *əl-İhkam*, Əbu'l-Hüseyin əl-Basrinin *əl-Mu'təməd* və Xətib əl-Bağdadının *əl-Kifayə* adlı əsərlərini qeyd etmək vacibdir.

## ƏDƏBİYYAT

Ayid, Əhməd və elmi heyət, *əl-Mu'cəmul-'Arabi əl-Əsəsi*, Alecsos, Larus Nəşriyyatı, 1989

əl-Bağdadi, əl-Xətib, *əl-Kifayə fi 'Ilmi'r-Rivayə*, (nşr: Əhməd Ömər Haşim), Beyrut 1986

əl-Bəhnəsavi, Salim Əli, *əs-Sunnətu'l-Muftəra 'aleyhə*, Qahirə 1989

əl-Cəzairi, Tahir, *Təvcihu'n-Nazar*, Beyrut t. y., Daru'l-Ma'rifə.

el-Cevziyyə, İbn Qayyim, *əl-Mənaru'l-Munif*, (nşr: Abdulfəttah Əbu Quddə), Hələb 1983

Ertürk, Mustafa, “*Haber-i Vahid*”, DİA, İstanbul 1996, XIV

əl-Əskəri, Əbu Hilal, *əl-Əvail*, Beyrut 1987.

əl-Əsqalani, Əhməd ibn Əli İbn Həcər, *Şərhu Nuhbəti'l-Fikər*, (nşr: Nurəddin Itr), Beyrut 1993

Goldziher, İ., “*Ahad*”, MEB İslam Ansiklopedisi, İstanbul 1993, I

İbnu'l-Cevzi, Əbu'l-Fərəc Cəmaluddin Abdurrahman b. Ali, *Kitabu'l-Mevzuat*, (nşr: Abdurrahman M. Osman), nəşr yeri yoxdur, 1983, Darul-Fikr

Koçyiğit, Talat, *Hadis Terimleri Sözlüğü*, Ankara t. y., Rehber Yayıncılık

Malik b. Ənəs, *əl-Muvatta'*, “İsti'zan”, 3

əl-Qəzzali, Əbu Hamid Hüccətulislam Muhəmməd b. Muhəmməd, *əl-Mustasfa*, t. y., Daru'l-fikr, I

əş-Şeybani, Əbu Abdullah Muhəmməd b. Hasan b. Fərkad əl-Hənəfi, *Kitabu'l-Məbsut*, Beyrut 1990, I.

Uğur, Mücteba, *Ansiklopedik Hadis Terimleri Sözlüğü*, Ankara 1992

Баранов Х. К., *Большой Арабско-Русский Словарь*, Москва 2002, I-II

## РЕЗЮМЕ

Наука методологии хадиса отличается своим многообразием и широким радиусом взаимосвязи с другими Исламскими науками. Именно эта черта всегда держала её в центре внимания не только Исламских ученых, но и востоковедов. Один из основных разделов этой науки это – понятие «хабери ахад». Поэтому, оно составляло содержание многим книгам и научным исследованиям.

В статье имеет место информация о различных значениях «хабери ахада», дается мнение некоторых ученых и мазхабов, а также о разделах этого термина.

## SUMMARY

Science of methodology of Hadith distinguishes for its variation and wide range among the other Islamic sciences.

This feature has always drawn the attention of both Islam scientists and orientalists. One of the basic sections of this science is a notion of the term “ahad”. Therefore it has been the subject of many books, scientific researches and studies.

Different meanings of “khabari – ahad”, and types of this term, as well as thoughts of some scientists and believers have been given in the article.



## Hz. PEYGAMBER ve GENÇLİK

*Yrd.Doç.Dr. Hasan CİRİT  
M.Ü. İlahiyat Fakültesi-İstanbul/Türkiye  
Hadis Anabilim Dalı Öğretim Üyesi*

İnsanoğlu bir yolcudur. Bu yolculuk, anne rahmine düşmekle başlar; çeşitli duraklarda konaklamakla devam eder ve insanın ebedî hayatı için nihâî yurduna yerleşmesiyle sona erer.

Doğumla başlayan dünya hayatı, çocukluk, gençlik, olgunluk ve ihtiyarlık gibi belli başlı safhalardan oluşur. Hayatın baharı kabul edilen ve kişinin biyolojik, fizyolojik ve psikolojik bakımından yoğun değişiklikler yaşadığı ergenlik ve gençlik dönemi, insan ömründe çok önemli bir yere sahiptir. Zira dünya hayatının en önemli ve en etkili dönemi gençlik yıllarıdır. Gençlik, insan vücutunun en enerjik, en aktif, en saf duygularla yüklü, en idealist ve dolayısıyla en verimli yıllarıdır.

İleriki yıllarda yaşamını kolaylaşdıracak, kendisine ve ailesine olduğu kadar çevresine, milletine, devletine ve tüm insanlığa faydalı olabilecek ahlâkî değerlerin kazanılıp günün şartlarına göre gerekli bilgi, beceri, sanat ve mesleğin elde edilmesi, gençlik dönemini en iyi şekilde değerlendirmeye, kısaca, ömrü zayı etmemeye bağlıdır. Çünkü “**Küçüklükte öğrenilenler taş üzerine nakış/kazı, büyüklükte öğrenilenler ise su üzerine yazı**<sup>1</sup>” gibidir.

Bu bağlamda, her konuda bizlere en güzel örnek ve hidayet rehberi olan sevgili Peygamberimiz'in, söz ve davranışlarında gençliğe ve gençlere husûsi bir önem verdiği görülür. İslâmın yayılmasında ve bugünlere ulaşmasında, Hz. Peygamber'in etrafında pervane olan idealist gençlerin etkisi büyük olmuştur. Daha on yaşında iken müslümanlığı kabul eden Ehl-i Beyt'ten Hz. Ali başta olmak üzere, Enes b. Mâlik, Mus'ab b. Umeyr, Zeyd

<sup>1</sup> Bu rivayetle ilgili değerlendirmeler için bk. Aclûnî, *Kesfû'l-hâfâ ve müzîlî'l-ilbâs*, II, 85-86.

b. Sâbit, Attâb b. Yezîd, Muâz b. Cebel ve Üsâme b. Zeyd bu şanslı gençlerden sadece bir kaçıdır.

Hadis-i şeriflerde “**Dünyada sanki bir gurbetçi veya bir yolcu gibi ol**<sup>2</sup>; “**Benimle dünyanın misali, yolcu ile ağaca benzer. Yolcu gelmiş, ağaçın altında bir müddet gölgelenmiş, sonra da terk edip gitmiştir**<sup>3</sup>” buyurarak bizler için dünya hayatını bir yolculuğu benzeten Hz. Peygamber, ömür sermayesini harcarken nelere dikkat edilmesi gerektiğini, özellikle gençlerin bitmez tükenmez zannettikleri bazı değerlerin önemini ve bunların sorumluluğunu da şöyle açıklar: “**İki nimet vardır ki, insanların çoğu bu nimetleri değerlendirmekte aldanmıştır: Sıhhat ve boş vakıt**<sup>4</sup>; “**Hiçbir kul, kıyâmet gününde, ömrünü nerede tükettiğinden, ilmiyle ne gibi işler yaptılarından, malını nereden kazanıp nerede harcadığından, vücutunu/gençliğini nerede yıprattığından sorgulanmadıkça bulunduğu yerden kipirdayamaz**<sup>5</sup>.

Daha özel anlamda gençlik devresine vurgu yapan sevgili peygamberimiz: “**Beş şeyden önce beş şeyin kadr ü kıymetini çok iyi bilin: İhtiyarlamadan önce gençliğinizin, hastalanmadan önce sıhhatinizin, fakirleşmeden önce zenginliğinizin, meşguliyet çoğalmadan önce boş vaktinizin ve ölmeden önce hayatınızın**<sup>6</sup>” buyurarak eşsiz, paha biçilmez, ikinci defa tecrübe edilme imkanı bulunmayan gençliğin çok iyi değerlendirilmesini, boşa harcanmamasını öğütlemiştir.

Gençlik, insanın en sağlıklı, en güçlü ve en duygulu dönemi olduğu için akıldan ziyade hisler ön plandadır; gelip geçici zevkler, oyun ve eğlenceler çekicidir. Bu devre içki, kumar, uyuşturucu vs. gibi günah ve kötü alışkanlıklara daha açiktır. Bu nedenle eskilerin, “**Gençlik bir tür deliliktir...**<sup>7</sup>” sözü, gençliğin bu tür tehlikelerine ve gençlerle olan iletişime dikkat çekmesi bakımından oldukça önemlidir.

<sup>2</sup>. Buhârî, *el-Câmiu's-sahîh*, Rikâk 3.

<sup>3</sup>. İbn Mâce, *es-Sünen*; Zühd 3.

<sup>4</sup>. Buhârî, Rikâk 1.

<sup>5</sup>. Tirmîzî, *el-Câmiu's-sahîh*; Sîfatü'l-kîyâme 1.

<sup>6</sup>. Hâkim en-Nisâbûrî, *el-Müstedrek ale's-Sâhihayn*, IV, 306; Meclîsî, *Bihâri'u'l-envâr*, LXXIV, 75.

<sup>7</sup>. Bu sözün dayanakları hakkında bk. Yardım, Ali, *Şîhâb'ül-ahbâr Tercümesi*, s. 41.

İşte gençlikteki bu taşkin enerjiyi zabit u rabt altına almak, hareketlerini dizginlemek ve ona istikamet vermek gerekir. Bu da ancak, iman ve ibadetle, millî ve manevi değerlere gönülden bağlanmakla mümkündür. Dünyanın faniliğini bilen, ölümü ve ölümden sonraki hayatı ve hesap verme gününü düşünen genç, hislerine değil; rabbine, peygamberine ve aklına kulak verir. Ancak Allah'a ve ahirete inanan genç, duygularını kontrol altına alır; hayatı meşru dairede geçirir, çevresine zarar değil, fayda sağlar, ışık saçar. Böylece gençler, çılgın bir kalabalık değil, âdete bir grup melek olur. Nitekim bir kudsî hadiste (hadis-i kudsî), Yüce Mevlâ: “**Kaza ve hükmüme inanan, Kitâbin (Kur'an'ın) hüküm ve tavsiyelerine boyun egen, verdiğim rızıkla kanaat eden, şehvâmî arzularını Benim rizam için terk eden genç bir mü'min, katımda bir kısım meleklerimin derecesindedir**”<sup>8</sup> buyurmaktadır.

Genç yaşıta yapılan ibadet ve taate ayrı bir ehemmiyet veren sevgili Peygamber'imiz, “**Kiyamet günü arşın gölgesi altında gölgelenecek yedi mutlu insan grubu arasında iman ve ibadetle serpilip büyüyen gençler bulunur...**”<sup>9</sup> buyurarak gençlikte ibadet alışkanlığı kazanan gençleri mûjdelemiş; bir diğer hadislerinde de: “**Genç birinin yaptığı ibadetin, ileri yaşlardaki bir kimseyin yaptığı ibadete olan üstünlüğü, peygamberlerin, diğer insanlara olan üstünlüğü gibidir**”<sup>10</sup> buyurarak gençlikte ibadetin önemini açık bir şekilde ortaya koymuştur.

Yaratılışı gereği yeniliklere ve değişime açık olan gençlerin karşılaşıkları en büyük tehlikelerden biri, hiç şüphe yok ki, kötü alışkanlıklardır. Onlar, duygusal tabiatları ve farklılıklara olan istekleri sebebiyle kolayca kötü alışkanlıkların tuzağına düşebilirler. Nitekim başta sigara, içki, uyuşturucu ve kumar olmak üzere birçok zararlı alışkanlığın, gençlik döneminde edinildiği bir gerçektir.

Kötü alışkanlıklardan korunmanın çaresi ise, sağlıklı bir din/ahlak eğitimi ile İslâmî yaşamaktan geçer. Çünkü bu tür alışkanlıklar akıl, kalp ve ruhun aç bırakılmadan kaynaklanır. Halbuki, manevi duygularımızı iman

<sup>8</sup> Ali el-Müttekî, *Kenzu'l-ummâl fî süneni'l-ekvâl ve'l-efâl*, XV, 786 (hadis no: 43107).

<sup>9</sup> Buhârî, Ezân 36; Müslim, *el-Câmi'u's-sâhih*, Zekât 91.

<sup>10</sup> Ali el-Müttekî, *Kenzu'l-ummâl*, XV, 776 (hadis no: 43059).

ve ibadetle doyurur, “iki günü bir birine eşit olan aldanmıştır” ikazına kulak verip, her gün kendimizi biraz daha geliştirir, faydalı hizmetler peşinde koşarsak, kötü alışkanlıklara ne ihtiyaç duyuyoruz, ne de onlara ayıracak zaman buluruz. Bu bakımından gençlerin dini, ahlâkî ve millî değerlerden asla yoksun bırakılmaması gerekmektedir.

Gençlik şahsî bakımından önem arz ettiği gibi, millet ve toplumların geleceği bakımından da büyük ehemmiyet taşımaktadır. Bir milletin gençliği, o milletin geleceği dir. Gençliğine önem veren, onu her türlü manevî, insânî ve medenî donanımlarla teçhiz eden bir toplumun geleceği de parlaktır. Gençliği ihmal eden, terbiyesine yeterince önem vermeyen, onları ahlâkî ve insânî değerlerle donatmayan bir toplum ise, geleğini kendi eliyle karartmış, kendisini felakete sürüklemiş demektir.

Sonuç olarak hayat yolculüğünü başarıyla tamamlamak, iyi bir akibetle gitmek ve ebedî saadeti kazanmak gibi büyük bir zaferle bu serüveni noktalamak için hayatın baharı, gençlik denilen başlangıçtaki durumumuz ve tutumumuz çok önemlidir. Baharda ekilmeyen yazın yeşermez, gürün biçilmez, kışın yenilmez. Gençlik baharında filizlendirilmeyen güzel kabiliyetler de, ömrün yazı olan olgunluk döneminde hiç bir zaman yenmez.

## BİBLİYOGRAFYA

**Aclûnî**, İsmail b. Muhammed el-Aclûnî, *Keşfu'l-hafâ ve müzîlü'l-ilbâs amme's-tehere mine'l-ehadîs alâ elsineti'n-nâs*, I-II, Beyrut 1405/1985.

**Ali el-Müttekî**, *Kenzu'l-ummâl fî süneni'l-ekvâl ve'l-efâl*, I-XVI, Beyrut 1985/1405.

**Buhârî**, Muhammed b. İsmâîl el-Buhârî, *el-Câmiu's-sahîh*, I-VIII, İstanbul 1981.

**Hâkim en-Nisâbûrî**, *el-Müstedrek ale's-Sahîhayn* (nşr. Mustafa Abdulkâdir Atâ), I-IV, Beyrut 1411/1990.

**İbn Mâce**, Muhammed b. Yezîd el-Kazvînî, *es-Sünen*, I-II, İstanbul 1981.

**Meclîsî**, Muhammed Bâkir el-Meclîsî, *Bihâri'l-envâri'l-câmi'a li-düreri ahbâri'l-eimmeti'l-ethâr*, I-CX, Beyrut 1403/1983.

**Müslîm**, Muslim b. Haccâc el-Kuşeyrî, *el-Câmiu's-sahîh*, I-III, İstanbul 1981.

**Tirmizî**, Muhammed b. Îsâ et-Tirmizî, *el-Câmiu's-sahîh*, I-V, İstanbul 1981.

**Yardım**, Ali, *Şîhâb ül-ahbâr Tercümesi*, İstanbul 1999.

## ÖZET

Doğumla başlayan insan hayatı, çocukluk, gençlik, olgunluk ve ihtiyarlık gibi belli başlı safhalardan oluşur. Hayatın baharı kabul edilen ve kişinin biyolojik, fizyolojik ve psikolojik bakımından yoğun değişiklikler yaşadığı ergenlik ve gençlik dönemi, insan ömründe çok önemli bir yere sahiptir.

İhtiyarlıktan önce gençliğin kıymetinin çok iyi bilinmesi gerektiğini belirten Hz. Peygamber; Kiyamet günü arşın gölgesi altında gölgelenenecək yedi mutlu insan grubu arasında iman ve ibadetle serpilip büyüyen gençleri de saymış; ayrıca, genç birinin yaptığı ibadetin, ileri yaşlardaki bir kimsenin yaptığı ibadete oranla çok daha üstün olacağını ifade etmiştir.

Gençlik şahsî bakımından önem arz ettiği gibi, millet ve toplumların geleceği bakımından da büyük ehemmiyet taşımaktadır. Bir milletin gençliği, o milletin geleceğidir. Gençliğine önem veren, onu her türlü manevî, insânî ve medenî donanımlarla teçhiz eden bir toplumun geleceği de parlaktır. Gençliği ihmal eden, terbiyesine yeterince önem vermeyen, onları ahlâkî ve insânî değerlerle donatmayan bir toplum ise, geleğini kendi eliyle karartmış, kendisini felakete sürüklemiş demektir.

## SUMMARY

Human life is divided into different categories such as childhood, young age and old age. Among them as the spring of life, young age is very important. The prophet (pbuh) advises us to know the value of young age and also gave the good news that the young who spent his youth in good works as well as worship will be shaded in the hereafter where there is no shade for protection. The prophet also said that the worship of the young will be rewarded more than the older.

The youth is very important for the future of the nations. The youth is the future of the nation. Those nations who invest in the youth will have a bright future. On the other hand those who ignore the education of their youth will have a bad future for their nations.

## QAZI ƏBDÜLCABBARIN ƏSƏRLƏRİNİN İŞİĞINDA NÜBÜVVƏTİ RƏDD EDƏN MÜLHİD CƏRƏYANLARDAN BƏRAHİMƏ VƏ ONA VERİLƏN CAVABLAR

*Dr. Adilə TAHİRÖVA\**

İlhad termininin lügət mənası “sapmaq”dır. Müxtəlif qəliblərdə zülm etmək, həqiqətdən üz çevirmək, həqiqəti təhrif etmək, şübhəyə düşmək kimi mənalarda işlənir. Mülhid isə ilhad əməlini işləyən, həqiqətdən üz çevirən və ondan şübhə edən mənasını verir.<sup>1</sup> Kəlam termini kimi “Allahın varlığı və birliyini, dinin əsas hökmərini inkar etmək, bunlar haqqında şübhə bəsləmək və ya oyandırmaq, dini qaydaları xəfifə almaq” mənasında istifadə olunur.<sup>2</sup> Qur’ani-Kərimdə də dörd yerdə keçən bu söz, sapma və sapdırma mənasındadır.<sup>3</sup> Mülhid sözünün sinonimi kimi zindiq, kafir, dəhri terminlərinin də mənbələrdə istifadəsinə rast gəlmək mümkündür.

İslam dininə əsasda zidd olan fikirləri klassik dövr kəlam alımları belə təsnifləndirmişlər: Elmin imkanını inkar etmək; aləmin əzəli olduğunu, yaradanı və idarə edəninin olmadığını iddia etmək; aləmin əzəli olduğunu və əzəli bir idarə edəninin olduğunu irəli sürmək; aləmin əzəli və ya muhdəs olduğu məsələsində fərqli düşünməklə birlikdə idarə edicisinin əzəli və birdən çox olduğunu söyləmək; aləmin əzəli olmadığını, tək bir əzəli yaradıcının varlığını qəbul edib peyğəmbərliyi inkar etmək; aləmin yaradılmış olduğunu, əzəli və tək bir yaradıcı olduğunu, peyğəmbərliyin haqq olduğunu qəbul etməklə birlikdə bəzi peyğəmbərləri inkar etmək.

\* Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin müəllimi.

<sup>1</sup> İbn Mənzur, *Lisanu-l-Arab*, Beyrut tarixsiz, Daru Sadır, III cild, s. 388-389; Zəbidi, *Tacu-l-arus*, Qahirə 1306, II c., s. 493.

<sup>2</sup> Mustafa Sinanoğlu, “İlhad”, *TDV İslam Ansiklopedisi*, İstanbul 2000, XXII cild, s. 90; İslam düşüncəsində ilhad termini haqqında geniş məlumat üçün bax. İlhan Kutluer, “İlhad”, *TDV İslam Ansiklopedisi*, XXII, 93-96.

<sup>3</sup> Məhəmməd Fuad Əbdülbaqi, *əl-Mucəmu-l-mufəhrəs li-əlfəz-i-Qurani-l-Kərim*, Tehran 1372, s. 762.

Firqələr və cərəyanlar olaraq nəzər saldıqda bu əsas iddiaların sofistlərə (sufestaiyyə), ateist materialistlərə (dəhriyyə), Aristotelçi filosoflara (məşşailər), müxtəlif məcusi, maniçeist və məzdəki axımlara və onlarla birlikdə hermetik və sabii inanclara aid olduğu görülür.<sup>4</sup>

Allahla yaradılmışlar arasındaki münasibət və dialoqu ifadə edən peyğəmbərlik sisteminə ehtiyac məsəlesi İslam düşüncə tarixindəki başlıca müzakirə mövzularından biri olmuşdur. Belə ki, bəzi dövrlərdə peyğəmbərlərə ehtiyac olmadığını söyləyənlərə, peyğəmbərlik iddiasında olan saxta “peyğəmbərlərə” və İslam əqidəsinə uyğun olmayan fikirlər səsləndirənlərə rast gəlmək mümkündür. İslam düşüncəsinin müxtəlif məktəblərinə mənsub kəlamçılar tarixin hər dövründə bu kimi yanlış fikirlərə cavab vermiş və öz fikirlərini əsaslandırmaq üçün dəlillər göttirmişlər. Məsələnin bir başqa yönü də fəlsəfə və kəlam arasındaki daimi müzakirə obyektlərindən birisi olan ağıl-vəhşi “qarşıdurmasıdır”. XVIII əsrden etibarən qərbdə maddi və mənəvi səadətin ağıl və elmlərin irəliləməsi ilə əldə edilməsinin mümkün olduğunu müdafiə edən axımlar, deist cərəyanlar inkişaf etmişdi. Bunlar peyğəmbərlik sisteminə şübhə və ya inkarla yanaşan qruplardır. Təbii din<sup>5</sup> fikri də bu dövrlərdən etibarən öz dövrlərinə məxsus ədəbi və fəlsəfi üslubda aktuallıq qazanmışdır. İslam tarixində bu fikirlərə hələ ilk dövr mənbələrində Bərahimə adlanan qrupun və başqa cərəyanların fikirlərində rast gəlmək mümkündür. Bərahimə ağılnı yetərli olduğunu, dinlərə və peyğəmbərlərə ehtiyac olmadığını söyləyirdi. İslam əqidəsinə uyğun olmayan bu fikirlərlə ilk intellektual mübarizəni aparanlar arasında Mötəzilə alımlarını misal vermək mümkündür. Bu elmi mübahisələr əslinde günümüzdə də fəlsəfi platformada davam edən mövzunun aktuallığını qoruduğuna dəlalət edir. Bərahimənin timsalında səslənən fikirlər və onlara verilən cavablar əsas etibarılə eyni qalmaqla birlikdə dövrlərə görə müəyyən dəyişikliklərə də məruz qalmışdır. Bu məqalədə əsasən klassik dövr kəlam alımlarının əsərlərinə müraciət edilərək Mötəzilə məktəbinin nümayəndəsi

<sup>4</sup> İlhan Kutluer, “İlhad”, *TDV İslâm Ansiklopedisi*, XXII, 95.

<sup>5</sup> Dindarlığın təbii bir insani meyl olduğunu müdafiə edən görüş. Burada fövqəltəbii inanclara (məcüzələr, ilahi yardım, əbədi həyat kimi) yer verilmir.

Qazı Əbdülcabbarnın (v. h. 415/m. 1025) bu axımın fikirlərinə verdiyi cavablar əsas alınmışdır.<sup>6</sup>

Klassik dövr kəlam alımlarından olan və Qazı Əbdülcabbar ilə təxminən eyni əsrlərdə yaşamış Əbu Mənsur əl-Maturidi (v. h. 333/m. 944) və Əbu-l-Muin ən-Nəsəfi (v. h. 508/m. 1115) də nübüvvət mövzusuna əsərlərində digər mövzulardan daha çox yer verdiklərini söyləyirlər. Buna səbab olaraq yaşadıqları dövrdə ilhad hadisələrinin artdığını, xüsusilə peyğəmbərlik məsələsində inkarçıların etirazlarının olduğunu dilə gətirir və nübüvvət əleydarlarının yanlış fikirlərini rədd etməyi, iftiralarına cavab vermə hədəfini güddüklərini ifadə edirlər.<sup>7</sup> Maturidi, nübüvvəti inkar edənlərdən bəhs edərkən Bərahimə adını istifadə etməməklə birlikdə mənbələrdə Bərahiməyə aid edilən etirazları ifadə edərək cavablandırır. Maturidi, *Kitabu-t-tövhid* əsərində nübüvvəti inkar edənləri belə sıralayır:

1. Yaradıcını inkar edənlər.
  2. Onun mövcudiyyətini qəbul etməklə birlikdə əmr və qadağalarını qəbul etməyənlər.
  3. Bunu da mənimsədikləri halda insan ağının tək başına yetərli olub risalətə ehtiyac duymadığını iddia edənlər.
  4. Risalət iddiasında olan şəxsin göstərəcəyi möcüzələri kahin, sehrbaz və göz bağlayıcıların əməllərinə bərabər tutanlar.
  5. Nübüvvət iddiasında olanların göstərdikləri fövqəladə təbiətli hadisələr qarşısında xitab edilən şəxslərin aciz qalması, onlarda bu cür fellərin lazımlığı təhsil və alışqanlığın olmaması səbəbinə bağlayanlar.<sup>8</sup>
- Ümumiyyətlə nübüvvəti inkar edən cərəyanlardan başda Bərahimə olmaqla Süməniyyə, Sufestaiyyə, Tabiiyyun, İbahiyə, Sabiyyə, Dəhriyyənin adlarını çəkmək mümkündür.
- Qazı Əbdülcabbarin yaşadığı və fəaliyyət göstərdiyi bölgədəki ilhadi fikirlərin mənşəyi Məzdəkilik, Arami və İran mühitlərinin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan müxtəlif din və ənənələrdən Maniçezm, Deysanilik,

<sup>6</sup> Məqaladə yazıları haqqında daha geniş məlumat üçün bax: Adilə Tahirova, *Kadi Abdiilcebbər və Ebü-l-Muin en-Nesəfiye görə nübüvvətin gerekliliyi*, Mərmərə Universiteti Sosial Bilimlər İnstitutu ilahiyyat/kəlam bölümü, Doktorluq dissertasiyası, İstanbul-2004.

<sup>7</sup> Əbu-l-Muin ən-Nəsəfi, *Təbsiratu-l-ədillə*, I, 534-535.

<sup>8</sup> Maturidi, *Kitabu-t-tövhid*, s. 271; Əbu-l-Muin ən-Nəsəfi, *Təbsiratu-l-ədillə*, I, 446.

Mərqayuniyyə və başqa cərəyanlara istinad edir. Hicri IV-V əsrlərdə yaşamış Qazidən əvvəlki dövrdə xəlifə Mehdi Billahın (158-169/775-785) hakimiyyəti dövründə bu fikirlərin canlandırılması məqsədilə bir çox üsyən ortaya çıxmışdır. Muqannanın başçılığında Xorasanda və Cibal (mərkəzi İran), Sinbad (Sunaz), Herat, Sistan, Badqis bölgəsində Ustadsis adlı şəxs tərəfindən başladılan üsyənlər bunlardan bəziləridir. Xəlifə Mehdi zındıqlara qarşı təzyiq tətbiq etmək məcburiyyətində qalmışdır. Bağdadda və böyük şəhərlərdə qaziya və ya bilavasitə xəlifəyə bağlı bir məhkəmə qurulmuşdu və zındıqlarla məşğul olma vəzifəsi ona tapşırılmışdı. Mötəzilə alimi Qazi Əbdülcabbarın da bu vəzifəni yerinə yetirdiyi mənbələrdə qeyd edilir.<sup>9</sup>

Bunu da ifadə etmək lazımdır ki, nübüvvətə yönəldilən etirazların böyük bir qismi epistemolojik baxımdandır. Bu etirazlardan bir qismi biliyin həqiqəti, imkanı və mənbələrinə (əsbəbu-l-ulum və ya mədariku-l-ulum) yönəldilmişdir. Məsələn bütün elm əldə etmə vasitələrini və həqiqəti inkar edərək elm və həqiqətin olmadığını iddia edən Sufestaiyyə, xəbərə istinad edən elmi inkar edərək bunun zənn və şübhə daşıdığını və həqiqətinin olmadığını söyləyən Süməniyyə, ağıl və duyğu üzvləri (xəvassi-səlimə) varkən peyğəmbərliyə ehtiyac olmadığını irəli sürən Bərahimə. Əshabu-ş-şəkk (Şukkak və ya Mutəşəkkikun) və Mütəcahilə kimi adlandırılan qruplar da Sufestaiyyənin geniş yelpazəsinə daxildir. Yunan mənşəli Sofestaiyyənin hind mühitindən qaynaqlanan variantı kimi ifadə edilə biləcək Mutəkafiyə də bu tip etirazları olan qruplardandır. Kəlam ədəbiyyatında Laədriyyə olaraq adlandırılan qrupun fikirləri də əsasən Mutəkafiyə ilə uyğundur. Bütün bu fikirlər bir növ septikliyə səbəb olduğu üçün İslam düşüncəsinə uyğun hesab edilmir. Qazi Əbdülcabbarın əsərlərində bunlardan başqa adı keçən başqa axımlar da olsa məqalə çərçivəsində bunlardan Bərahimə haqqında bəhs ediləcək. Qazi Əbdülcabbar, nübüvvət məsələsində əsas münaqişə edilən tərefin Bərahimə olduğunu əsərlərində dəfələrlə bildirmişdir.

Bərahimə termini, İslam heresioqrafiya tarixində peyğəmbərliyi inkar edən fikir və düşüncələrin simvoluna çevrilmişdir. Bərahimənin Bra-

---

<sup>9</sup> Melhem Chokr, *İslamın hicri ikinci asrında zındıklık və zındıklar*, (tərcümə edən: Ayşe Meral), İstanbul 2002, 26, 35-36, 58-59; İlhan Kutluer, “İlhad”, *TDV İslam Ansiklopedisi*, XXII, 93-94.

manizmlə əlaqəsinin olub olmadığı, ilk dövr İslam kəlamında İslam-Hindu inanclarının dialoqunu əks etdirib etdirmədiyi, hətta uydurma olub olmadığı hələ də müzakirə obyekti olaraq qalır. Günay Tümer bu qrupu Brahmanizm kimi adlandıraq İslam mənbələrində əl-Bərahimə və ya əl-Bərhəmiyyə olaraq keçdiyini ifadə edir. Onun fikrincə bu qrup müsəlman müəlliflərdən Biruni və Şəhristani tərəfindən ən məzmunlu təsvirini tapmışdır.<sup>10</sup> Təhanəvi, bu qrupun özlərini İbrahimin soyundan hesab etdiklərini, hind bölgəsində saylarının çox olduğunu bildirmişdir.<sup>11</sup> Şəhristani də Bərahiməni hind mədəniyyətinə aid hesab edir.<sup>12</sup> Norman Calder isə Bərahimənin hind deyil, semitik din və nübüvvət inancını xatırladan mifolojik mahiyyətdə bir İbrahim kulta aid edilməsi fikrini tədqiq etmişdir. Bundan sonra belə bir fərziyyə ilə çıxış etmişdir: İlk dövr mənbələri Bərahiməni qədim bir İbrahimı irsə nisbət edərkən, İbn Hazm, Cüveyni, Şəhristani kimi mutəəxxirun dövrü mənbələri isə hind mədəniyyətinə aid edirlər.<sup>13</sup>

Qazi Əbdülcabbarla eyni əsrədə yaşamış bir alim olan Əşəri məktəbinə mənsub Baqillani (v. 403/1013), Bərahimənin iki qola ayrıldığını ifadə edir:

1. Peyğəmbərləri bütünlüklo inkar edərək məxluqata Allah tərəfindən peyğəmbər göndərilməsini doğru çıxaracaq bir cəhət olmadığını iddia edənlər.
2. Həzrət Adəm (bir fikrə görə isə həzrət İbrahim) xaricində bir peyğəmbər göndərilmədiyini söyləyənlər.<sup>14</sup>

Bərahimənin etirazları haqqında ilk dövr ədəbiyyatı əsasında məlumat Paul Krausun əl-Müəyyəd fi-din əş-Sirazinin əl-Məcalisu-l-müəyyədiyyə kitabında nəql edilən əz-Zümürriüd adlı məşum mətnə aid iqtibasları nəşr etdirməsi ilə əldə edilmişdir. Kraus *Kitabu-z-zümürriüdün* bu kimi fikirlər baxımından ən qədim mənbə olduğunu, ancaq Bərahiməyə nisbət edilən bu fikirlərin hind Brahmanizmi ilə əlaqəsinin olmadığını, bu fikirlərin həqiqi sahibinin İbnu-r-Ravəndi olduğunu və onun bu sapqın inancları Bərahimənin adından istifadə edərək yaymaq istədiyini irəli sürmüştü. Qısaca bu fikirlər Bərahiməyə aid olmayıb, cədəli bir qurğu ilə onlara aid edilmişdi. Düzdür,

<sup>10</sup> Günay Tümer, “Brahmanizm”, *TDV İslam Ansiklopedisi*, VI, 332.

<sup>11</sup> Təhanəvi, *Kəşşafı istilahati-l-funun*, Beyrut, tarixsiz, I, 149.

<sup>12</sup> əş-Şəhristani, əl-Miləl və-n-nihəl, Qahirə 1968, III, 95-97.

<sup>13</sup> Norman Calder, “The Barahima: Literary construct and historical reality”, *Bulletin of the school of Oriental and African studies*, London 1994, LVII/1, s. 40-51.

<sup>14</sup> Baqillani, ət-Təmhid, Qahirə 1947, s. 96.

dai/təbliğatçı, *əz-Zümtürriüdə* peyğəmbərliyi inkar edənlərlə birlikdə isbat edənlərin də dəlillərinin mövcud olduğunu görmüş və onsuz da bilinən bu dəlilləri təkrar etməyi gərəksiz hesab etmiş və ancaq inkar edənlərin dəlillərini çatdırlığını bildirmişdir.<sup>15</sup> Artıq bu fikirlərin İbnu-r-Ravəndiyə deyil, Əbu Əla-Vərraqa aid olduğu izahı daha məqbul hesab edilir. Əbu Bəkr ər-Raziyə nisbət edilən və Əbu Hatim ər-Razi tərəfindən *Ə'lamu-n-nübüvvə* adlı əsər ilə rədd edilən nübüvvət əleyhinə fikirlərin mənşeyini isə yunan fəlsəfəsində axtarmaq lazımdır. Bu fikirlər sanki günümüzdə yaşayan hər hansı bir deist, pozitivist, scientism tərəfdarı tərəfindən səsləndirilir. Ancaq bu fikirlərin Bərahiməyə aid edilən fikirlərlə eyni mühitdə ortaya çıxdığını sezmək çətin deyil. Əbu Əsanın Bərahimə və əqidələri haqqında yazdıqlarının tamamilə uydurma məhsulu olmasından əmin olmaq olmaz. Çünkü ortada yenə erkən dövrlərə aid olub Bərahiməyə nisbət edilən bir çox fikri çatdırın mətnlər vardır. Məsələn tədqiqatçı Sarah Stroumsanın qeydlərinə görə, əl-Qasım ibn İbrahim (v. 246/860) və yəhudili müəllif Davud ibn Mərvan əl-Muqammis (III/IX əsr) Bərahiməyə nisbət edilən fikir və əqidələri tanıtmışdır. Yəni *əz-Zümtürriüd*, Krausun hesab etdiyi kimi, Bərahimə haqqındaki ən qədim mənbə deyildi. Bütün bunlar o dövrə müxtəlif hind inanclarının Bərahimə adı altında tədqiq edildiyini və bunların uydurma deyil, otantik (orijinal) məlumatlar olduğunu göstərir.<sup>16</sup>

Bərahimənin mənşəyi haqqındaki açıqlamalardan sonra fikirlərindən bəhs etmək yerinə düşər. Qazı Əbdülcabbar Bərahimənin iddialarından bir çox yerdə bəhs etmiş, *əl-Muğninin* XV cildinin ayrı bir bölümündə dəyərləndirib cavablar vermişdir. O, başqa alımlar tərəfindən Bərahiməyə verilən cavablardan da iqtibaslar vermişdir. Bu da Qazının dövründə nübüvvət əleyhinə fikirlərin yayıldığını və bu fikirlərə qarşı etiraz və rədd məqsədi daşıyan əsərlərin yazıldığını göstərir. Mötəzilə kəlamçıları Zənadıqa hərəkatı ilə böyük bir əzmlə mübarizə apararaq heresioqrafik

<sup>15</sup> Əbdürrəhman əl-Bədəvi, *Min tərixi-l-ilhad fi-l-İslam*, Qahirə 1993, s. 92-93, 135-138; Əbdüləmir əl-Əsəm, *İbnu-r-Rivəndi fi məracii-l-arabiyyə əl-hadisə*, Beyrut 1978, I/266. Bu fikirlər haqqında məlumat üçün Paul Krausun “İbnu-Ravəndi” məqaləsinin Əbdürrəhman Bədəvi tərəfindən almancadan ərəbcəyə edilmiş tərcüməsinə də müraciət edilmişdir. Adı keçən məqalə Şirazinin əsərindən alınmışdır.

<sup>16</sup> İlhan Kutluer, *Akil ve İtikad*, s. 70-72; 77-82.

mətnlərdəki ilhadi fikirləri rədd etmiş və bəzən zındıq siyahıları tərtib etmişlər.<sup>17</sup> Qazi, kəlama aid əsərlərindən biri olan *Təsbitü dəlaili-n-nübüvvə* peyğəmbərliyi inkar edən Məkkəli müşşriklərə, həzrət Muhəmmədin (s.a.s.) peyğəmbərliyini qəbul etməyən xristian və yəhudilərə, peyğəmbərlik əqidəsini bütünlükə rədd edən Bərahimə və Dəhriyyəyə qarşı İslamin irəli sürdüyü nübüvvət anlayışını müdafiə etmək üçün qələmə aldığıni ifadə edir.

Bərahimənin nübüvvətə etirazları klassik mənbələrdə belə ifadə edilir:

1. Ağıl, insana yetərlidir. Buna görə peyğəmbərlərin göndərilməsinə ehtiyac yoxdur. Peyğəmbərin gətirdiyi məsələlər ya ağla uyğundur və ya deyildir. Ağla uyğundursa ağıl onu qavramaq və əldə etmək üçün yetərlidir. O zaman peyğəmbərə ehtiyac yoxdur. Əgər ağla uyğun deyilsə, qəbul edilə bilməz. Başqa bir ifadə ilə peyğəmbərlərin gətirdikləri məsələlər bəlkə mənasız deyil. Ancaq ya ağla uyğundur, ki ağlin buna ehtiyacı yoxdur. Ya da ağla müxalifdir ki, bunu da qəbul etmək olmaz.

2. Peyğəmbərlərin iddialarının doğruluğunu bilmənin əqli baxımdan mümkün görünməyən (əsanın ilana çevrilməsi, ölüünün dirildilməsi və s. kimi fövqəladə sayılan hadisələr) yollardan başqa bir isbat şəkli yoxdur.

3. Ağıl, Allahın hikmətli olduğuna dəlalət edir. Hakim olan yaratdıqlarına yalnız ağlin dəlalət etdiyi məsələləri əmr edər. Əqli dəlillər aləmin qüdrətli və hikmətli bir yaradıcısı olduğuna, bəndələrinə şükür etmələrini lazımlı gətirən nemətlər verdiyinə, bunların bilindiyi və şükür edildiyi təqdirdə savab veriləcəyinə, edilmədiyi zaman cəza veriləcəyinə işarət edir. O zaman bir bəşərə tabe olmağa ehtiyac yoxdur. Həm də gətirdiyi məsələlər bunlara ziddirsə, o zaman sözləri açıq bir şəkildə onun yalan dediyini göstərir.

4. Hikmət sahibi bir yaradıcı, ağıl tərəfindən qəbih görülən məsələlərdən bəndələri məsul tutmaz. Halbuki şəriətlərdə ibadət əsnasında müəyyən bir yerə yönəlmə, təvaf, səy, şeytan daşlama, iħram, qara daşı öpmə, oruc ikən ac, susuz qalma və s. kimi məsələlər əmr edilir. Bunlar ağla uyğun olmayan, qubh qəbul edilən məsələlərdir.

<sup>17</sup> İlhan Kutluer, *Akıl ve İtikad*, s. 13. Məsələn Qazi Əbdülcabbarın tərtib etdiyi zındıq siyahısı üçün bax. Qazi Əbdülcabbar, *əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl*, V cild, s. 9.

5. Əgər nəql vasitəsilə məsləhətə uyğun məsələlər gətirilirsə, o zaman Allahın bunları peyğəmbər göndərmədən insanlara ağıl vasitəsilə bildirməsi mümkün olmalıdır. Əks təqdirdə Allahın qüdrəti şübhə altına düşər.

6. Risalət iddiasında ən qəbul eidlməz nöqtə, eyni şəklə, nəfsə və aqla sahib, hamının yediyindən yeyən və içdiyindən içən bir insana tabe olmaqdır. Halbuki onun digər insanlardan fərqi yoxdur. Həm də onun iddiasının doğruluğunun dəlili nədir?

7. Əgər möcüzə vasitəsilə peyğəmbərlə saxta peyğəmbər bir-birindən ayrılsa buna əl çevikliyi və sehrbazlıq qarışmadığını necə bilmək mümkündür. Möcüzə ilə hiyləni ayırmaq mümkün olmadığı üçün yalnız aqla güvənmək və peyğəmbərlərin sözlərini qəbul etməmək lazımdır.

8. Allahın inkar və rədd edəcəklərini bildiyi şəxslərə peyğəmbər göndərməsi hikmətli bir davranış deyil.<sup>18</sup>

Bu etirazların əsasını aqlın yetərliliyi prinsipi təşkil edir. Qazi, onlara belə cavab verir: Peyğəmbərlər tərəfindən gətirilən təklif mövzularının əqli dəlillər vasitəsilə bilinməsi mümkün deyil. Təklif məsələləri ancaq Allahın bəyani ilə bilinir. Bunun peyğəmbərlər vasitəsilə bildirilməsi caiz olmadığı təqdirdə aciz tutma və qüdrətindən şübhəyə düşmə baş verə bilər ki, bu da düşünülə bilməz.<sup>19</sup> Bundan sonra da Qazi, cədəl vasitəsilə qarşısındakını ilzam etmə metodu əsasında rədd edir.

Bundan başqa nəql, aqlın yetərli olmadığı bir çox məsələyə aydınlıq gətirir. Belə ki, vacibə aparan və qubhdan uzaqlaşdırın əməlin mütləq vacib olduğu və bunun əksinə vacibdən uzaqlaşdırıb pis əmələ aparan felin də qəbih xarakteri daşıdığı ağılla təsdiq edilmiş prinsiplərdir. Əgər bu doğrudursa, əməl edildiyi zaman vaciblərin yerinə yetirilməsinə yaxınlaşdırın və pisliklərdən uzaqlaşdırın və bunun əksinə olan əməllər vardır. Məsələn, şərab içilməsinin insanı qubha (pis əmələ) sövq etdiyi öyrənilən zaman bunun işlənməsinin qəbih fel kateqoriyasına girdiyi, namazın mənfəətləri, faydaları izah edildiyi zaman isə namaz qılmanın həsən fel statusunda qəbul edildiyi bilinir. Ağıl, məsləhət və lütf keyfiyyəti daşıyan

<sup>18</sup> Baqillani, *ət-Təmhid*, s. 97-107; Şəhristani, *əl-Miləl və-n-nihəl*, III, s. 96-97; Qazi Əbdülcabbar, *əl-Muğni fi əvvabi-t-tövhid və-l-ədl*, XV, s. 109 və davamı; Qazi Əbdülcabbar, *Şərhu-l-usuli-l-xəmsə*, s. 563-564.

<sup>19</sup> Qazi Əbdülcabbar, *əl-Muğni fi əvvabi-t-tövhid və-l-ədl*, XV, s. 140.

fellərlə bu keyfiyyətdə olmayanları bir-birindən ayıra biləcək bir istedada sahib deyil. Allahın bu felləri insanlara bildirməsi labüddür. Bunu bilmək isə ancaq bir peyğəmbər vasitəsilə mümkündür. Allahın bunu etməsi vacib olub etməməsi caiz deyil.<sup>20</sup>

Nəqlin ağla müxalif hökmələr götirdiyi iddiasına gəlincə, elm əldə etmə vasitələrinin verdiyi məlumatlar zidd ola bilməz. Peyğəmbərlər ağılda müəyyən olunmuş əsas prinsiplərin və icmali məlumatların təfsilatını və təfərruatlarını götirmişlər. Ağıl bütün məlumatları tam, əskiksiz və təfərrüati ilə birlikdə əhatə etmir. Çünkü məlumatlar sonsuzdur. Ağılda yalnız ümumi məlumatlar, əsaslar mövcuddur. Beləliklə nəql, ağla zidd məlumatlar göturmır. Məsələn məsləhətin vacibliyi və məfsədətin qəbihliyi ağılda təyin edilmişdir. Ancaq hansı əməllərin məsləhət, hansı əməllərin məfsədət olduğunu bir-bir ağıl vasitəsilə bilmək mümkün deyil. Allah Taala insanlara bu fellərin statusunu bildirmələri üçün peyğəmbərlər göndərmışdır. Bundan başqa ağlı, əmanətin verilməsinin, nemətə şükr etmənin və insafın yaxşılığını, zülmün və yalanın pisliyini bilməsi mümkündür. Ancaq namazın pislikdən uzaqlaşdırıldığını, şərab içmənin düşmənliyi və azgınlığı artırıldığını bilməsi mümkün deyil. Namaz, oruc, həcc və zəkat kimi ibadətlərin şərtləri və rüknləri olmadan yerinə yetirilməsi ibadət sayılmaz. Bu kimi halları bilmək üçün də ağıl yetərli deyil. O zaman Allahın bunları bizə öyrədəcək birini göndərməsi labüddür. Beləcə ibadətlərin və onların şərt, zaman və məkanlarının ağılla bilinməyəcəyinə görə nəqli dəlilə ehtiyac vardır. Buna görə də bisət (peyğəmbər göndərmə) həsən qəbul edilir.<sup>21</sup> Başqa bir ifadə ilə taabudi məsələlərdə nəql hakimdir və ağıl bu məsələlərin təfərrüati haqqında məlumat mənbəyi deyil.

Bir fəlin fayda və ya zərərinin həm ağıl, həm də nəql yolu ilə (iki fərqli yolla) bilinməsi, hər birinin ayrı bir bilinmə yolu olmadığına dəlalət etməz.

<sup>20</sup> Qazi Əbdülcabbar, , *Şərhu-l-usuli-l-xəmsə*, s. 564; e. mlf., *əl-Müxtəsər fi usuli-din*, s. 236.

<sup>21</sup> Qazi Əbdülcabbar, *əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl*, XV, s. 31, 111; e. mlf., *Şərhu-l-usuli-l-xəmsə*, s. 564-565.

Həm də əməllərdəki həsən və qəbih olma yönlərinin heç bir zaman dəyişmədiyini söyləmək mümkün deyil.<sup>22</sup>

Qazi, küfr edəcəyi bilinən birinə təklifin yüklenməsinin salah olmadığını iddia edənlərə belə cavab verir: Allahdan gələn təklifin mükəlləfin qəbulu ilə nemət olması caiz deyil. Bu, Allahın bəndənin iman etməsinə bağlı olaraq nemət verici olduğu şəklində caiz olmayan nəticəyə götürür. Bundan başqa insanın seçim qabiliyyətini (iradə azadlığını) də unutmaq olmaz.<sup>23</sup>

Bərahimənin namaz, həcc və s. ibadətlərin hamısının qəbih olması iddiasına gəldikdə bu, uzaq bir ehtimaldır. Çünkü mücərrəd felin qəbih və ya həsən olduğuna hökm etmək mümkün deyil. Məsələn qiyamın<sup>24</sup> (ayaq üstə durmaq) pis olub olmadığı sualına cavab vermək mümkün deyil. Burada bir məqsəd əldə edilirsə və qubh cəhətlərdən əzaqdırsa o fel həsəndir. Möcüze vasitəsilə doğrulanmış rəsulun sözü ilə bu fellərdə insanlar üçün məsləhət və lütf olduğu bilinir. Bundan başqa qiyam (ayaq üstə durmaq) bir çox hallarda yaxşı hesab edilir. Məsələn, o hörmət və ya başqa bir məqsəd ehtiva edərsə yaxşıdır. Oturma, ruku (əyilmə), yerimə, təvaf (Kəbənin ətrafinı dolanmaq) və s. də belədir. Qiyam, quud (oturma), ruku, səcdə, yerimə, qaçma, təvaf, daş atma və s. hərəkətlər bu dünyaya aid mənfəətləri təmin etmə, zərərləri dəf etmə xüsusiyyətlərinə görə həsən olaraq xarakterizə edilirsə, dini mənfəətlər təmin etdiyi üçün həsən keyfiyyəti daşımışı mümkündür. Nəql vasitəsilə bu hərəkətlərin dində zərərdən əzaqlaşdırma və mənfəət təmin etmə kimi yönlərinin olduğu bilinir. Əgər qısa və keçici mənfəətlər gətirdiyi və yenə qısa, keçici zərərləri dəf etdiyi üçün bəzi əməller həsən qəbul edilirsə o zaman əbədi və daimi zərərləri dəf etdiyi üçün və daimi faydaları təmin etdiyi üçün ibadətlərin həsən qəbul edilməsi daha gərəklidir. Qiyam, quud, ruku, səcdə, yerimə, qaçma, təvaf, daş atma və s. hərəkətlər bu nəticəyə apardığı üçün həsəndir.<sup>25</sup>

<sup>22</sup> İlyas Çelebi, *İslam inanç sisteminde akılçılık ve Kadi Abdulcebbar*, Rağbet yayınları, İstanbul 2002, s. 314-315; Qazi Əbdülcabbar, *Şərhu-l-usuli-l-xəmsə*, s. 565-567.

<sup>23</sup> Qazi Əbdülcabbar, *əl-Muğni*, XV, 138-141; e. mlf., *əl-Müxtəsər fi usuli-d-din*, s. 229-230.

<sup>24</sup> Qiyam, quud, ruku, səcdə, təvaf və s. terminlər olub İslamdakı ibadətlərlə (namaz, həcc) əlaqəli istifadə edilən terminlərdir.

<sup>25</sup> Qazi Əbdülcabbar, *əl-Muğni*, XV, 117-124.

Peyğəmbərlik sisteminin faktiki olaraq reallaşması, yəni ilk insan olan həzrət Adəmdən etibarən həzrət Muhəmməd (s.a.s.) qədər bir çox peyğəmbərin göndərilməsi də peyğəmbərlər təbəqəsinin varlığını isbat etmək üçün kifayətdir. Bu nöqtə də klassik dövr alimlərinin peyğəmbərliyi əsaslandırmışdır.

Qazi Əbdülcabbarın nübüvvət əleyhdarı qruplara qarşı rəddiyyələrini əsasən bu punktlarda ifadə etmək mümkündür:

1. Ağlılı bir şəxsin aləmi yaradaraq insanı varlıq sahəsinə çıxaran və sonra da heç bir müdaxilə, kömək və nizamlama etmədən hər şeyi başlı-başına tərk edən bir tanrı fikrini qəbul etməsi çətindir.

2. Əşya və ehkamı bilmək üçün iki yolun-ağıl və vəhyin- olması onlar arasında ziddiyyyətin olmasını lazımlı gətirməz.

3. Ağlılı, peyğəmbərlərin gətirdiklərinə ehtiyacı olmadığı fikri doğru deyil. Peyğəmbərlərin gətirdikləri məsələlər ağında ümumi olaraq müəyyən olunmuş prinsiplərin açıqlanmasıdır. Məsələn, məsləhətin vacib, zərərin pis olduğu prinsipi ağında təyin edilmişdir. Ancaq nəyin məsləhət, nəyin isə məfsədət olduğunu təyini üçün yalnız ağıl yetərli deyil.

Şəriətin gətirdiyi hər şeyin aqla görə qəbih olduğu iddiası doğru deyildir. Qazi Əbdülcabbar, oruc tutma, Kəbə ətrafında təvaf, namaz qılma kimi şəri əməllərə hikmət baxımından nəzər saldıqda bu fellərin bəzi məqsədlərə xidmət etdiyini əqli cəhətdən anlanmanın mümkün olduğunu sübut edir. Beləcə heç bir şey boş və səbəbsiz deyil.<sup>26</sup>

Bərahimə ilə mükalimədə istinad ediləcək ən güclü nöqtə peyğəmbərlər göndərmənin lütf olduğunu söyləyir. Qazi, bəndələrə olan məsləhətin yalnız təklif mövzularının bildirilməsi ilə tamamlandığını ifadə edərək bisətin gərəkli olduğunu bildirir.<sup>27</sup> Qazi Əbdülcabbara görə, ağlın hüsn və qubhu bilməyəcəyini, əmr və nəhyin ancaq peyğəmbərlə bilinməsinin mümkün olduğunu söyləyən Əşərilər, peyğəmbər göndərməyi bir lütf olmaqdan çıxararaq hikmət aranmayan imani bir məsələ halına gətirmişlər.<sup>28</sup> Halbuki nübüvvət məsəlesi ilahi ədalət və hikmətlə yaxından əlaqəsi olan və ağıl ilə

<sup>26</sup> Əbdülkərim Osman, *Nazariyyətu-t-təklif* (Ərau-l-Qadi Əbdülcabbar əl-kəlamiy-yə), Beyrut 1971, I cild, s. 94.

<sup>27</sup> Qazi Əbdülcabbar, əl-Muğni, XV, 21-26.

<sup>28</sup> Qazi Əbdülcabbar, əl-Muğni, XV, 97.

əsaslandırıla biləcək bir məsələdir. Çünkü ağıl, yeni biliklər ortaya qoya bilsə də bu gücü mükəmməl və sonsuz deyil. Məhdud ömrü və elmi ilə insanın həyatda qarşılaşdığı bütün problemlərini həll etməsi, varlıq və hadisələrə rasional izahlar verməsi çox çətindir. Bu baxımdan da peyğəmbərlər vasitəsilə insanlığa gələn məlumatlar bir rəhmət və lütfdür. Bir çox istedad və üstün keyfiyyətlərə sahib olan insanın eyni zamanda zəif iradəli, yalan danışma, pislik etmə kimi mənfi xüsusiyyətlərə də meylli insanı xeyirli işlər görməyə çağırın, doğru yolu göstərən rəhbərlərə-peyğəmbərlərə ehtiyacı vardır.

Bundan başqa vəhyin verdiyi məlumatlardan bəzisini ağılla əldə etmək mümkün olsa belə, ağılla bunu əldə etmək uzun zaman alacağına görə vəhyin bildirməsi asanlıq gətirir. Çünkü ağıl hər kəsdə eyni səviyyədə olmayıb bu məlumatları əldə etmək qabiliyyətinə hamı malik deyil. Ağıl Allahın varlığını bilmə imkanına sahib olsa da ilahi sıfətlər, Allah-insan, Allah-kainat münasibəti kimi uluhiyətə dair məsələlərdə dəqiq məlumatlar verə bilməz. Eyni zamanda ibadət mövzularını, axırət aləminin varlığını bilməyə də qadir deyil. Nəticə etibarilə ağıl və vəhyin özünə məxsus sahələrinin olduğu unudulmamalıdır. Kainat və bu dünyanın həqiqətlərinə ağılla çatmaq mümkün olsa da, metafizik aləm haqqında məlumat ancaq vəhyələ əldə edilir.

Peyğəmbərliyi inkar edənlər və onlara verilən cavablardan başqa mövzu ilə əlaqəli bir məsələ də həzrət Peyğəmbərin peyğəmbərlərin sonuncusu olduğu və ondan sonra rəsul və ya nəbi vəsfini daşıyan hər hansı bir peyğəmbərin gəlməyəcəyi prinsipidir. Qurani-Kərimdə həzrət Peyğəmbərin Allahın rəsulu və peyğəmbərlərin sonuncusu olduğu açıq bir şəkildə ifadə edilmişdir. “Nəbilərin sonuncusu” kimi xarakterizə edilməsinin səbəbi kimi rəsul adının mələklər üçün də istifadə edilməsidir. Mələklər Allahın rəsulları olmağa davam etdikləri üçün rəsulların sonuncusu kimi bir ifadə doğru olmazdı. Buna görə nəbilərin sona çatdığını, ancaq Allahın insanlardan rəsul göndərməyə davam edəcəyi şəklində müxtəlif qruplar tərəfindən irəli sürürlən iddialar mənasızdır. Hədislər də həzrət Muhəmmədin (s.a.s.) son peyğəmbər olduğunu açıq ifadələrlə bildirmişdir.<sup>29</sup> Onun götirdiyi vəhy Allahdan gələn

<sup>29</sup> Bekir Topaloğlu, Yusuf Şevki Yavuz, İlyas Çelebi, *İslamda inanç esasları*, Mərmərə Universiteti İlahiyyat fakultəsi yayınları, İstanbul 1999, s. 206.

orijinal şəkliylə, təhrifə uğramadan, olduğu kimi əsrlərdən keçərək günümüzə qədər gəlmışdır. Tarixdə də peyğəmbərlik iddiası ilə ortaya çıxanlar ciddi qəbul edilməmiş və heç bir şəkildə iddialarını isbat edə bilməmişlər. Tarixdə saxta, yalançı peyğəmbər adından başqa bir ad qazanmamışlar.

Nəticə olaraq Qazi Əbdülcabbar, nübüvvətin zəruriliyini əsasən ədalət, lütf, prinsipləri, məsləhət (salah), hikmət nəzəriyyələri və ağlın məlumat verə bilmədiyi mövzulara aydınlıq götirməsi ilə əsaslandırır. O, peyğəmbərliyi qəbul etməyən və ya İslamin gətirdiyi nübüvvət anlayışına uyğun gəlməyən fikirlər səsləndirən şəxs və cərəyanlara qarşı əsərlərində cavablar yazmışdır. Bütün bunlar Qazi Əbdülcabbarın da digər müsəlman alimlər kimi öz dövrünün aktual problemlərinə də biganə qalmadığını göstərir. Kəlam elminin vəzifələrindən biri də hər dövrdə İslamin gətirdiyi əqidə əsaslarını qorumaq, bu əsaslara uyğun olmayan fikirləri cavablandırmaqdır. Bunun üçün də bizə işiq tutacaq və istifadə edəcəyimiz ən əsas mənbə Quranın ruhu və bizim üçün hər zaman nümunə olan Peyğəmbərin davranışları qalmaqla birlikdə dəyişməz olan əqidə əsaslarını -məsaili- isbat etməyə və onlara uyğun olmayan fikirləri cavablandırmağa yarayacaq bütün elmlərin verdiyi məlumatlardan istifadə edilə bilər. Bu, kəlam elminin vəsail deyilən və dövrlərə görə dəyişə bilən qismini təşkil edir.

## ƏDƏBİYYAT

1. Adilə Tahirova, *Kadi Abdülcebar ve Ebü-l-Muin en-Nesefiye göre nübüvvetin gerekliyi*, Mərmərə Universiteti Sosial Bilimlər İnstitutu ilahiyyat/kəlam bölümü, Doktorluq dissertasiyası, İstanbul-2004.
2. Baqillani, *ət-Təmhid*, Qahirə 1947.
3. Bekir Topaloğlu, Yusuf Şevki Yavuz, İlyas Çelebi, *İslamda inanç esasları*, Mərmərə Universiteti İlahiyyat fakultəsi yayınları, İstanbul 1999.
4. Əbdülkərim Osman, *Nazariyyətu-t-təklif* (*Ərau-l-Qadı Əbdulcabbar əl-kəlamiyə*), Beyrut 1971.
5. Əbdürəhman əl-Bədəvi, *Min tərixi-l-ilhad fi-l-İslam*, Qahirə 1993.
6. Əbdüləmir əl-Əsəm, *İbnu-r-Rivəndi fi məracii-l-arabiyyə əl-hadisə*, Beyrut 1978.
7. Əbu-l-Muin ən-Nəsəfi, *Təbsiratu-l-ədillə*, təhqiq edən: Claude Salame, Dəməşq 1990.
8. Əş-Şəhristani, *əl-Miləl və-n-nihəl*, Qahirə 1968.
9. Günay Tümer, “Brahmanizm”, *TDV İslam Ansiklopedisi*, VI, 332.
10. İbn Mənzur, *Lisanu-l-Arab*, Beyrut tarixsiz, Daru Sadır.
11. İlhan Kutluer, “İihad”, *TDV İslam Ansiklopedisi*, XXII, 93-96.
12. İlhan Kutluer, *Akil ve İtikad (Kelam-felsefe ilişkileri üzerine araştırmalar)*, İz yayincılık, İstanbul 1998.
13. İlyas Çələbi, *İslam inanç sisteminde akılçılık ve Kadi Abdulcebar*, Rağbet yayınları, İstanbul 2002.
14. Qazi Əbdülcabbar, *əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl*, Qahirə 1962-1965.
15. Qazi Əbdülcabbar, *əl-Müxtəsər fi usuli-d-din* (*Rəsailu-l-ədl və-t-tövhidin içində*), Qahirə 1971.
16. Qazi Əbdülcabbar, *Şərhu-l-usuli-l-xəmsə*, Qahirə 1988.
17. Maturidi, *Kitabu-t-tövhid*, təhqiq və şərh: Bekir Topaloğlu, Muhammed Aruçi, İSAM yayınları, Ankara 2003.
18. Melhem Chokr, *İslamin hicri ikinci asrında zındıklık və zındıklar*, (tərcümə edən: Ayşe Meral), İstanbul 2002.
19. Məhəmməd Fuad Əbdülbaqi, *əl-Mucəmu-l-mufəhrəs li-əlfazi-l-Qurani-l-Kərim*, Tehran 1372.

20. Mustafa Sinanoğlu, “İlhad”, *TDV İslam Ansiklopedisi*, İstanbul 2000, XXII cild, s. 90.
21. Norman Calder, “The Barahima: Literary construct and historical reality”, *Bulletin of the school of Oriental and African studies*, London 1994, LVII/1, s. 40-51.
22. Təhanəvi, *Kəşşafı istilahati-l-funun*, Beyrut, tarixsiz.
23. Zəbidi, *Tacu-l-arus*, Qahirə 1306.

## РЕЗЮМЕ

Статья содержит информацию об еретических группах которые не признают пророчество-в частности о Берахима. В статье исследуются вопросы о его происхождении и их взгляды на данную тему а также ответы на вопросы ставленные Берахимой. Вопрос рассматривается главным образом с точки зрения мутазилитского теолога Кады Абдуль-джаббара. Он внес свой вклад в историю развития Калама и преемники считали его главой Мутазилитской школы. Статья имеет важное значение в преподавании Калама преподавателями- теологами и может быть использовано как научное пособие. Ключевые термины: Берахима, Кады Абдульджаббар, «агл» и «вахий».

## THE SUMMARY

The article keeps the information about the heretic groups who don't recognize the prophethood, especially *Barahima*. The article the matters of its origin and their opinions to the given theme, and the answers to the questions given by *Barahima* are investigated. The matter is analized mainly from the view point of mutazilian theologian Qadi Abd al-Jabbar. He brought his contribution to the history of the development of the theology (*Калам*) and was considered by his successors as the head of the Mu'tazilite school. The article has a necessary role in teaching the Kalam by theologian-teachers and it will be used as a scientific material. Keywords- *Barahima*, *Qadi Abd al-Jabbar*, *agl*, *vahy*.

## ƏS-SUYUTİNİN “ƏL-MUZHİR” ƏSƏRİNDƏ QRAMMATİK CİNSİN BƏZİ MORFOLOJİ VƏ QRAMMATİK XÜSUSİYYƏTLƏRİNƏ DAİR

*Süsən MEHRƏLİYEVA*  
*Bakı Dövlət Universitetinin müəllimi*

Əbdürrəhman Cəlaləddin əs-Suyutinin “Əl- Müzhir fi ülumil-luğa va ənvaihə” əsərində qrammatik cinsin bəzi morfoloji və leksik-qrammatik xüsusiyyətlərinə nəzər salmazdan önce əsərin tərtibatına , ötəri də olsa , nəzər salaq .

Müəllif öz əsərini “nauun” – “tərz, üsul, növ, keyfiyyət” mənalarını verən əlli fəslə bölmüşdür. Bunlardan səkkizi “Isnəd”, on üçü “Əlfaz”, başqa bir on üç fəsil “Məna”, beş “lətaif” və “miləh”, bir fəsil “Hifzüllügə”, səkkiz fəsil “Dilin vəziyyəti” və “ribat”ları adlanan məsələyə, biri “Şeir və şair” bölməsinə və sonuncu bir fəsil “Ərəblərin səhvleri” adlı bir fəslə ayrılmışdır.

Kitabı yeni şəkildə çapa hazırlayanlar Məhəmməd Əhməd Cad əl-Maulə, Əli Məhəmməd əl-Bəcavi və Məhəmməd Əbülfəz İbrahimdir. İlk baxışda bu öz dövrünün leksikolkogiya sahəsində işlənib hazırlanmış izahlı lügətlərinin yığılıb toplanıb, qaydaya salınmasından başqa bir şey deyildir. Bu sözlərin arasında bədəvi ərəblərin ləhcələrində işlədilən az miqdarda dörd və beş kök samitli lügət vahidləri mövcuddur ki, onlar da pərakəndə halda əsərin içərisində işlədilmişdir.

“Əl-Muzhir”də olan sözlər əxz olunduğu lügətlərdən götürülmüşdür. Bu lügətlərin bəziləri yeni çap zamanı ya itirilmiş, ya da əlyazmalar şəklində qalmaqdadır. Lügətdə örnek olaraq gətirilən bir çox sözlər az işləndiyinə görə şərhə ehtiyac duyur. Buna görə də əsəri yeni çapa hazırlayan müəlliflər dil və ədəbiyyat kitablarının ən məşhurlarına müraciət etmişlər. Əs-Suyuti də həmin bu kitablardan öz əsərində istifadə etmiş və onların siyahısı ikinci cildin axırında verilmişdir. Burada biz olduqca maraqlı və nadir məlumatlara rast gəlirik. Bu əsərlərin sayı 168-ə qatır.

İzahlarını vermək mümkün olmayan sözlərə gəlincə, onlar azdır. Bunların səhifələri kitabda qeyd şəklində öz əksini tapmışdır. Əsəri yenidən çap edərkən səhifələr dəyişmiş, münasib başlıqlar verilmiş, hər bir cildin mövzularına fihristlər, yəni bibliografiq məlumatlar tərtib olunmuşdur. Ərəb ədəbi dili üçün vacib olan bu izahlı lügət toplusunu təqdim edərkən Allah-təaladan diləyimiz budur ki, səhvlerimiz bizə bağışlasın və bizi düzgün yola hidayət etsin.

Müəllif bu əsərində ərəb leksikologiya elmində diqqətəlayiq yer tutmuş ərəb və qeyri- ərəb leksikoqraflarının tərtib etdikləri lügətlərdən geniş şəkildə istifadə etmiş, onlardan çoxlu sayda iqtibaslar gətirmişdir. Onların arasında mənşəcə türk hesab olunan Əbu Nasr İsmayıл ibn Həmmad əl-Cauhərinin “Təcul-luğə va sahahul-arabiyyəti”, Cərulla Məhmud ibn əz-Zəməxşərinin “Əsəsul-bələğə”, İbn Mənzur kimi tanınan Əbülfəz Cəma-ləddin Məhəmməd ibn Mukrəmin “Lisanul-arab”, Məcduddin Əbu Tahir ibn Yaqub əl-Firuzabadinin “əl-Qamus əl-Mühit”, Xətib ət Təbrizinin “Təhzibu islah əl mantiqi”, Məhmud əz-Zəncaninin “əs- Sihah”a yazdığı şərh, eləcə də İbn Düreydin “əl-Cəmhərə”, İbn Fərisin “əl-Mucməl” kimi əsərləri, habelə Əbul Həsən əl Kisəi, Əbu Said, Əbu Zəkeriyyə əl-Fərra, əl-Əsməi, Əbu Hatəm, Əbu Osman əl-Əşnəndani, İmam əl-Harameyni, Fəxrəddin ər-Razi, İbn Furak, əl-Ğəzzali, əl-Məzari, əz-Zərkəş, İbn Əsakir, İshaq ibn Bişr, əs-Şirazı, əl-Kiyə əl-Hərrasi və başqalarının ərəb dilçiliyinə dair yazıqları tədqiqatlarından nümunələr vardır. Bu müəlliflərdən bir çoxu tarixçi, mühəddis və müfəssirdir.

Lakin bu bizə müəllifin əməyini və xidmətini inkar etməyə əsas vermir. Müəllif həmin dilçilik kitablarından çox şey toplamış, lakin bəzən ifadələri kəşmiş və qısaltmışdır. Buna görə də kitabın yeni nəşrində müəllifin topladığı söz və söz birləşmələrinin anlamının asan olması üçün ifadələr (ehtiyac duyduqca) mötərizə içərisində açıqlamaları ilə verilmişdir.

Kitab üç dəfə və həmişə eyni şəkildə nəşr olunmuşdur. İlk çapı hicri 1282-ci ildə “əl-Əmiriyyə” mətbəəsi tərəfindən həyata keçirilmişdir. Kitabın əlyazmalarının nüsxələrini əldə etmək üçün “Dərul kutub” nəşriyyatına müraciət olunmuş, mötəbər adamlardan cavab alınmışdır ki, “Əmiriyyə” çapı kitabın əlyazmalarından bir hərf belə fərqlənmir. İkinci nəşri “Əs-Səadət” mətbəəsi tərəfindən hazırlanmış və çap olunmuşdur. Sonuncu nəşr Qahirədə “Sabih” mətbəəsi tərəfindən həyata keçirilmişdir.

Əsərin yeni nəşri zamanı hər üç çap nümunələrinə müraciət olunmuş və aydın olmuşdur ki, onlar təhrif və anlaşılmaz sözlərlə doludur. Bu baxımdan da əsərin hazırkı nəşrinə ehtiyac duyulmuşdur. Əsəri yeni nəşrə hazırlayan müəlliflər qeyd edirlər ki, kitab dilə həsr olunmuşdur. Kitabda dəlil olaraq göstirilmiş əsl qaynaqlarla və dilçilik lügətlərilə tanış olduqdan sonra kitabda təhrif olunan və onlardan faydalananmağa mane olan yüzlərlə səhvi təshih etmişlər.<sup>1</sup>

Dilçilik tarixinə nəzər salarkən görürük ki, müxtəlif xalqların dillərində bu dilləri oxşar etnik qruplarda birləşdirən eynicinsli qrammatik kateqoriyalara (hal, kəmiyyət, mənsubiyyət, cins, şəxs, şəkil və s.) xas olan morfoloji, leksik-qrammatik və leksik-semantik cəhətlərin müxtəlifliyi həmin dillərin özləri kimi müxtəlif formalarda təzahür edir. Elə cins kateqoriyasını götürək. Heç şübhə yoxdur ki, bu kateqoriya ümumi bir qrammatik kateqoriya olmaqla yanaşı ilk növbədə obyektiv gerçəklilikdən, yəni bütün yaradılmışların, heyvan və bitki aləminin erkən və dişilərə bölünməsinin labüdüyündən irəli gəlmüşdir.

Kainatın kitabı adlandırılın müqəddəs Qurani-Kərimdə belə deyilmişdir:  
إِنَّا خَلَقْنَا إِلَيْنَا إِنْسَانًا مِّنْ نُطْفَةٍ أَمْشَاجَ نَبْتَلِيهُ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

(Qarışqı nütfədən yaratmışq insanı və imtahana çəkmək üçün eşidən qulaqlar, görən gözler vermişik ona)<sup>2</sup>.

Yaxud başqa bir ayəti-kərimə nəzər salaq :

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِّنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسْأَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْمًا رَّقِيبًا

(Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvani) yaranan və onlardan da bir çox kişi və qadınlar yaranan Rəbb-inizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir)<sup>3</sup>.

ولَهُمْ فِيهَا أَزْوَاجٌ مَطْهَرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ

(Pak olan zövcələr gözləyir onları və onlar orada əbədilik qalarlar)<sup>4</sup>.

<sup>1</sup> العالمة عبد الرحمن جلال الدين السيوطي، المزهري في علوم اللغة وأنواعها، القاهرة، ص 5.

<sup>2</sup> Qurani-Kərim, əl-Bəqərə surəsi, 25-ci ayə

<sup>3</sup> Qurani-Kərim, ən-Nisa surəsi, 1-ci ayə

<sup>4</sup> Qurani-Kərim, əl-İnsən surəsi, 2-ci ayə

Yaxud da:

وَمَا خَلَقَ النَّكْرَ وَالْأَنْثَىٰ

(And olsun erkəyi, dişini yaradana)<sup>5</sup>

Bu təbiilik əsasında yaranmasına baxmayaraq cins kateqoriyasının özünəməxsus cəhətləri də çoxdur. Məsələn, rus dilində sözlərin üç cinsə: kişi, qadın və orta cinsə bölünməsi, ana dilimiz Azərbaycan dilində bu kateqoriyanın leksik-qrammatik, qismən də morfoloji-qrammatik xüsusiyyət daşımıası və sairə bu kimi xüsusiyyətlər olduqca maraqlıdır və tədqiqat obyekti olaraq qalmaqdadır.

Ərəb dilinə gəlincə, onu cins kateqoriyasının bəlkə də dünya dilləri içərisində ən zəngin və eyni zamanda ən mürəkkəb bir kateqoriya olması baxımından səciyyəvi sayılan dillərdən hesab etmək olar. Halbuki, hətta dillərinin qeyri-bərabər inkişafı bu kateqoriyanın ana dilimizdə inkişaf etməsinə təsir göstərməmişdir.

Afrika-Asiya dilləri ailəsinə mənsub olan sami dilləri bir neçə qollara bölünməsinə baxmayaraq, onları qohum dillər ailəsinə daxil edən mühüm cəhətlərdən biri də bu dillərdə ümumi kateqoriyalardan hesab edilən cins kateqoriyasının, xüsusən qadın cinsinin morfoloji əlamətlərinin eyni olmasıdır. 1998-ci ildə Qahirədə nəşr olunmuş “Dilçiliyə giriş” kitabında doktor Mahmud Fəhmi Hicazi qeyd edir ki, sami dillər avro-asiya dillərinə aiddir, qədim, orta və yeni dünya tarixində ən böyük dil ailələrindən ibarət vahid bir dil qrupunu təşkil edir. Amerika dilçisi Qerinberq də bu dillərə belə təqdimat verir və qeyd edir ki, bu dillərin oxşar cəhətlərindən biri -nin qadın cinsinin əlaməti hesab edilməsidir.

Yuxarıda adını çəkdiyimiz müəllifdən daha bir fikri qeyd edək ki, Asiya-Afrika dillərinə gəlincə, sözlər bir sıra meyarlara görə təsnif olunur, onlardan ən mühümü kişi və qadın cinsi, yəni qrammatik cinsdir. Bütün Asiya-Afrika dillərində “tə” samiti qadın və kişi cinsini fərqləndirmək üçün işlədir. Buna görə bu dillər həm morfoloji baxımdan, həm də qadın cinsinə dəlalət edən səslərin ortaq olması baxımından oxşardır.

Bu oxşarlığı İ.M.Dyakonovun “Языки древней передней Азии” əsərində qeyd etdiyi müləhizələrdən də görürük. Müəllif deyir ki, “dünya mədəniyyətinin ilkin dillərindən olan qədim ən Asiyada yaşayan xalqların

<sup>5</sup> Qurani-Kərim, əl-Leyl surəsi, 4-cü ayə

dilləri xüsusi maraq yaradır və bu dillərin təsnifati əsasən morfoloji təsnifata əsaslanır”<sup>6</sup>.

Müəllif daha sonra qeyd edir ki, digər bir prinsip stadal prinsipdir ki, digər qrammatik kateqoriyaların oxşar olub-olmamalarına görə araşdırılır. Genelçi təsnifat isə əsas dil, ya da ona oxşar dillərin tədqiqi deməkdir<sup>7</sup>.

Sami dillərin tədqiqində alman dilçilik məktəbinin də xüsusi rolu vardır. “Alman dilçilik məktəbi” adlanan bu dilçilik məktəbinin ən görkəmli nümayəndələrindən N.Osthoff, A.Leskin, K.Bruqmann, K.Brokkelman, Nöldeke kimi “Yanq qrammatiklər”in (Gənc qrammatiklərin) xidmətləri əvəzsizdir.

Ərəb dilində cins kateqoriyasının bütün morfoloji-qrammatik və leksik-qrammatik xüsusiyyətlərinin elmi-nəzəri tədqiqi bir yana qalsın, onun bütün formalarının müəyyən bir dil materialı əsasında tədqiqi məhz Əs-Suyutinin “əl-Muzhir” əsərində daha geniş və daha mükəmməl şəkildə XV əsrə işlədilmiş leksik vahidlərə istinad olunaraq verilmişdir.

Həmin əsərdə cəm olunmuş və ayrı-ayrı fəsillərə bölünmüş cins barəsində yazınlara nəzər salaq.

Mövzudan uzaq düşsəm də, cins kateqoriyasının morfoloji əlamətləri olmadığı halda, təbii cinsdən irəli gələn bir çox leksik vahidlərin (ata-ana, bacı-qardaş, oğlan-qız, qul-kəniz və s.) mövcudluğunu, eyni zamanda erkək və dişi sözlərinin istifadəsi ilə əksini tapan məhdud xarakterli bu kateqoriyanın dilimizdə varlığını inkar etmək olmaz.

Dilçi alımlərin tədqiqatlarından irəli gələn bir cəhət də burada inkaredilməz ifadəsini tapır ki, qrammatik formalı kateqoriyalardan başqa isimlərdə morfoloji forması olmayan formalar da mövcuddur. Belə kateqoriya heç bir əlavə formaya ehtiyac duymur.

Fikrimizi qısaca olaraq belə yekunlaşdırırıq ki, qrammatik forma əsasında özünü göstərən ismə məxsus bir kateqoriya olan cins kateqpriyasında isimlərin kişi və ya qadın cinsinə aid olması öz əksini tapır. Bütün dünya dillərində təbii olaraq sözlərin cins bildirməsi mövcuddur. Məsələn, Azərbaycan dilində ana, bacı, xala, qız, nən, gəlin baldız və sairə

<sup>6</sup> И.М.Дьяконов «Языки древней передней Азии», Издательство «Наука», Главное редакция восточной литературы, Москва, 1967, стр.29.

<sup>7</sup> Yenə orada

kimi sözlər heç bir qrammatik forma qəbul etmədən ancaq qadın cinsini, baba, ata, qardaş, əmi, dayı, oğlan, dədə, qayın, kürəkən, bacanaq və sairə sözlər isə ancaq kişi cinsini bildirir. Lakin Azərbaycan dilində xüsusi cins kateqoriyası mövcud deyildir. Çünkü cins bildirmək üçün xüsusi qrammatik forma yoxdur (Çin-Tibet, türk, fin-uqor və Cənub-Şərqi Asiya dillərində olduğu kimi). Cins kateqoriyası əsasən hind-Avropa, sami, Afrika, dravid dillərində özünü göstərir.

Məlumdur ki, söz yaradıcılığında əsasən dörd üsuldan : sintetik, analitik, kökdəki səsin dəyişməsi və suppletiv üsuldan istifadə olunur. Dilimizdə cins kateqpriyasının ifadəsində sonuncu, yəni suppletiv üsuldan istifadə olunur. Bu o deməkdir ki, kişi cinsini bildirmək üçün bir kökdən, qadın cinsini bildirmək üçün isə başqa kökdən olan söz işlədir. Məsələn, ana-ata, kişi-qadın, oğlan-qız, qardaş-bacı, əmi-bibi, dayı-xala, kürəkən-gəlin, qaynana-qaynata, bacanaq-balıdız və sairə.

Lakin bu üsul qeyri-məhsuldardır. Çünkü dilimizdə elə sözlər vardır ki, sözün ifadə etdiyi varlığın hansı cinsə aid olması üçün köməkçi sözlərdən istifadə edirik. Məsələn, əmi oğlu-əmi qızı, xala oğlu-xala qızı, erkək ördək-dişi ördək, erkək qoyun-dişi qoyun. Bir sıra sözlərdə (dayı nəvəsi, əmi nəvəsi, bibi nəvəsi və sair) bu üsuldan istifadə etmək qeyri-mümkündür. Yeri gəlmışkən onu qeyd edək ki, sözün şəkilçi vasitəsilə düzəldilən formasına sintetik, köməkçi söz vasitəsilə düzələn formasına isə analitik forma deyilir. Buradan aydın olur ki, dilimizdə cins kateqoriyası analitik və suppletiv üsullarla düzəlir və əksər hallarda qeyri-məhsuldar olduğu üçün dilimizdə cins kateqoriyasının səciyyəvi olmasına əsas yaranmır. Odur ki, morfoloji baxımdan cins kateqoriyasının sabitləşmədiyi dillərdə, o cümlədən türk dillərində bu kateqoriyanın xüsusiyyətlərindən bəhs edərkən “isimlərdə cins mənası” termini ilə kifayətlənmək olar və bu da, məlumdur ki, təbii cinsdən irəli gələn, yalnız canlı varlıqları ifadə edən isim və isimləşmiş sözləri əhatə edir.

Bir çox dünya dillərində, o cümlədən Azərbaycan dilində, müasir ingilis dilində ismin cinsini göstərə biləcək xüsusi morfoloji forma, spesifik şəkilçi mövcud deyildir. Burada ingilis dilinin qrammatik xüsusiyyətlərinə müraciət etməkdə məqsədimiz mövzuya daha geniş şəkildə aydınlıq gətirmək səciyyəsini daşıyır və bu məqsədlə alımların əsərlərinə, o cümlədən O.Musayevin 1996-cı ildə “Maarif” nəşriyyatı tərəfindən buraxılmış “İngilis

dilinin qrammatikası” kitabına və digər əsərlərə müraciət etmişik. İngilis dilində ənənəvi olaraq isimləri cinsə böylərlər: kişi cinsi (masculine Gender), qadın cinsi (Teminin Gender), orta cins (Hender Gender). Orta cins (Hender Gender) ingilis dilində isimlərin cinsə görə quruplara ayrılması üçün əsas meyar olaraq onların leksik mənasını əsas götürür. Mənaca kişi cinsi bildirənlər a man, a boy, a brother, a father, daddy və sairə kişi cinsinə, mənaca qadın cinsi bildirənlər, məsələn, a woman, a gril, a mother, a daughter, an auut, qranny və sairə isə qadın cinsinə, cansız varlıqları bildirən isimlər, məsələn, a table, a bag, a map, a car, a cap və sair orta cinsə aid edilir.

Ölkə adları da bir qayda olaraq qadın cinsinə aid olunur. Ərazi mənasında işləndikdə orta cinsə aid olunur. Mücərrəd isimlər şəxsləndirilərkən, məsələn, dəhşət, güc və s. bildirənlər (kar, anger, flear, hate, death və s), kişi cinsinə, zəriflik, gözəllik bildirən sözlər (məsələn, beauty, spring, friend, ship, kindness, nature və s) qadın cinsinə aid olunur<sup>8</sup>.

Yuxarıda qeyd etdiyimiz və cins kateqoriyasına xas olan səciyyəvi morfoloji- qrammatik xüsusiyyətlərə nəzər salarkən gördük ki, ingilis dili Azərbaycan dili kimi dilin morfoloji-qrammatik mənzərəsini səciyyələndirən başlıca xüsusiyyətlərindən biri olan sintetik forma baxımından kasibdir.

Qrammatik cinsin ifadə formalarından biri də “konversiya” üsuludur ki, məsələn, kişi cinsini ifadə edərkən sözün kökü dəyişməz olaraq qalır, qadın cinsi isə müvafiq şəkilçi qəbul edir və ayrı-ayrılıqda hər iki söz ayrı-ayrı cinsləri ifadə etmiş olur. Ərəb dilində sıfət mənşəli sözlərin qadın cinsinin morfoloji əlaməti olan “tə mərbutə” vasitəsilə məhz belə “konversiya”ya uğramasının şahidi oluruq; məsələn: kişi kəndli – فلاح – ; qadın kəndli – ذكية – ; kişi mühəndis – مهندس – ; qadın mühəndis – مهندسة – ; bacarıqlı (müz) – ذكي – , bacarıqlı (müən) – ذكية – və s.

Qurani-Kərimdən örnek gətirək :

وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطُعُوهَا أَيْدِيهِمَا جَزاءً بِمَا كَسَبَتِنَا كَلَّا مِنَ اللَّهِ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

(Oğru kişi və oğru qadının gördüklləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət, hikmət sahibidir)<sup>9</sup>

<sup>8</sup> Oruc Musayev “İngilis dilinin qrammatikası”, “Maarif” nəşriyyatı, Bakı-1996, səh:38-40

<sup>9</sup> Qurani-Kərim, əl-Məidə surəsi, 38-ci ayə.

Bu xüsusiyyət bir çox hind-Avropa dillərinə xasdır (rus dilində olduğu kimi: student-studentka, supruq-supruqa, poet-potessa, baron-baronessa, korol-koroleva və s.)

Bu metod ana dilimizə müəllim-müəllimə, katib-katibə, müdir-müdirə kimi sözlərdə olduğu kimi, ingilis dilində- ess qadın cinsini bildirən yeganə şəkilçinin istifadəsilə yaranan isimlərə aiddir.

Ərəb dilinə gəlincə bu dildə cins kateqoriyasının digər dillərdən fərqli olaraq daha zəngin və əhatəli olması barədə fikrimizi açıqlamaq üçün qısaca da olsa, bu dildə mövcud olan qrammatik cinsin bəzi xüsusiyyətlərinə nəzər salaq. Təkcə ərəb dilli qaynaqlarla kifayətlənməyib, rus, azərbaycan, türk və sairə dillərdə bu mövzuya həsr olunmuş fikir və mülahizələrə istinad edərkən görərik ki, ərəb dilində yalnız iki cins – kişi və qadın cinsləri mövcuddur. B.M.Qrande əsərlərindən birində hər iki cinsə aid edilən söz qruplarını nəzərdən keçirərkən belə bir fikir ortaya çıxır ki, onlar ad qruplu sözlərin qrammatik siniflərə bölünməsindən irəli gəlmışdır və bu qrammatik kateqoriyanın mahiyəti ondan ibarətdir ki, bir sıra dillərdə olduğu kimi ərəb dilində də bütün isimlər iki böyük cinsə bölünür”<sup>10</sup>.

Digər bir əsərində ad qruplu sözlərin qrammatik cinsi barəsində belə deyir ki, “kişi cinsinin müəyyən morfoloji əlaməti yoxdur və isimlərin əksəriyyəti kişi cinsinə aid edilir. Qadın cinsini bildirən sonluqla ة ، ءا - ، ئى - (yəni təmərbutə, əlif məmdudə və əlif maqsura) hesab olunur. Ölkə adları, bədənin cüt üzvləri, dişi heyvanlar, ölkə, şəhər, külək adları, ayrı-ayrı sözlər qadın cinsindədir. Bəzi isimlər həm kişi, həm də qadın cinsinə aid olunur. Ümumi məfhum bildirən sözlər, bəzi sıfatlər hər iki cins üçün eynidir”<sup>11</sup>

B.M.Qrande adı çəkilmiş əsərində ərəb ədəbi dilinə həsr olunmuş qaynaqlara əsaslanan müddəalardan kənara çıxmayaraq belə bir nəticəyə gəlir ki, kişi və qadın cinsində işlənən sözlər əksər hallarda morfoloji əlamətlərlə özünü göstərir, xüsusilə də qadın cinsinin səciyyəvi morfoloji əlamətləti vardır. Digər dillərdən alınma sözlər və oxşar şəkilçilər qadın cinsi hesab olunur. Bununla belə bu dildə cins kateqoriyasının mükəmməl

<sup>10</sup> Б.М.Гранде «Курс арабской грамматики в сравнительно-историческом освещении», Издательство Восточной литературы, Москва, 1963, стр.:108-116.

<sup>11</sup> Б.М.Гранде «Введение в сравнительное изучение семитских языков», Издательство «Наука», Главная редакция восточной литературы, Москва, 1972, стр.:387.

qrammatik qanuna uyğunluğa tabe olmasına baxmayaraq, morfoloji baxımından qadın və kişi cinsinə müvafiq gəlməyən, lakin leksik mənasına görə erkək və dişilərə ayrılan, bəzən də cansız varlıqların istər kişi, istərsə də qadın cinsində işlənməsi bu dildə cins kateqoriyasının ifadə üsullarının ikidən artıq olmasına dəlalət edir. Buna aşağıdakı nümunələr dəlalət edir.

Qohumluq əlaqəsi bildirən, yaxud ev heyvanları və bəzi vəhşi heyvanların bildirən sözlər hər iki cins üçün ayrı-ayrı leksik vahidlərdən ibarət olur: حمار – أتان – erkək eşşək, فحل – داش – dişə eşşək, dayça, اسد – ناقه – erkək şir, عبد – لبؤة – dişə şir, عبد – kölə kişi, أمة – kölə qadın və s.

Digər qruplara aid sözlərin təsnifatının ərəb dilli qaynaqlarda eynilə şahidi oluruq.

“Əl-Müzahir”də olan lügətlərin bəziləri ya itirilmiş, ya da çap olunmamışdır. Onun bir çox sözləri az işləndiyinə görə şərhə ehtiyac duyur. Əsəri yeni nəşrə hazırlayan müəlliflər yazırlar ki, dil və ədəbiyyat kitablarının ən məşhurlarına (أمهات كتب اللغة الأدب) müraciət etdi ki, bunlardan Suyuti istifadə etmişdi, II cildin axırında onların siyahısı verilmişdir.

Daha sonra əlavə edirlər ki, izahlarını verə bilmədiyimiz sözlər isə azdır, bunları səhifələrin (ذيل الصفحات) aşağısında vermişik. Kitabı səhifələmiş, münasib başlıqlar vermiş, hər bir fəslin hissələrinə fihristlər tərrib etmişik. Ədəbi dilimiz üçün vacib olan bu izahlı lügət toplusunu təqdim edərkən Allah-taaladan diləyimiz budur ki, səhflərimizdən keçsin və bizi düzlüyə uyğun görsün.

Cinsə dair müxtəlif növ məlumatlar fəsildə النوع الأربعون adlanan fəsildə نوادر معرفة الأشباه والنظائر verilmişdir. Birada dilin ağızlaşnən sözləri كتاب ليس في اللغة adlandırdığı toplanmışdır : ibn Xaləveyhinin اللغة وشواردها üç cilddən ibarət əsərindən verilir, كتاب ليس في اللغة deməkdir.

Əsərin özünəməxsus cəhətlərindən biri izahlı lügətdə verilmiş sözlərin müəyyənlənlilik artıklı ilə işlənməsidir ki, bu da sözlərin sonluqlarının dəqiqləşdirilməsində çətinlik yaradır.

Müzəkkər və müənnəs isimlər haqqında böülümlər 204-cü səhifədə qadın cinsinin morfoloji əlamətlərindən biri olan “tə mərbuta” şəkilçisini qəbul etmiş müzəkkər isimlər haqqındaki صفات المذكر adı ذكر ما جاء بالهاء من صفات المذكر

altında toplanmış lügət vahidlərində özünü göstərir. Əs-Suyuti burada Sə'ləbin “Fəsih” kitabına əsaslanaraq göstərir:

تقول رجل راوية للشعر، ونسابة، ومخدامة، ومطراية، ومعزابة وذلك إذا مدحوه فكانهم  
أرادوا به داهية. وكذلك إذا ذموه فقالوا : لحانة، وهلجابة وفقة، وسخابة في حروف كثيرة،  
كأنهم أرادوا به بهيمة.

Əl-Farabi “Divanul-ədəb” əsərində Sə'ləbin kişi cinsində sadaladığı sıfət modellərini belə açıqlayır: **رجل نسبية** (*raculun nəssəbatun*) – nəsəb sahəsi üzrə alim; **رجل علامة** (*raculun 'alləmətun*) – çox bilən, үzənə – pisliyə dözməyən; **هيوبة** (*heyyubətun*) – “مُهَبِّبٌ” “qorxunc” mənasında; **طاغية** (*tagiyətun*) – tiran, despot; **رواية** (*raviyətun*) – şeir söyləyen.

Sə'ləbin topladığı sıfətlərin mənaları isə belədir:

**محذامة** (*mihzəmətun*) – bu sözü Əl-Həravi “Şərhul-Fəsih”də “işləri sürətlə dayandıran” kimi açıqlayır; **مطراية** (*mitrabətun*) – çıx oxuyan; **معزابة** (*mibzəbətun*) – dəvəsini otararkən onları özündən uzaqlaşdırın; – bu sözlər tərif mənasında işlədir. **لحانة** (*ləhhənətun*) – sözündə xəta edən; **هلجابة** (*hilcəbətun*) – axmaq, **فقفة** (*faqqaqatun*) və (*səxxəbətun*) – çox danışan axmaq və qışqıran sıfətləri isə məzəmmət mənasından çox “heyvan” mənasında işlədir.

Əbu Zeyd (“النواذر Azişlənən sözlər”) əsərində göstərir ki, **رجل عيابة** ifadələrində təyinlər “tə mərbutə” qəbul edir və mübaliğə bildirir.

İbn Dürəydin “Əl Cəmhərə” əsərindən kimi ifadələrlə “çox töhfəli, çox hədiyyəli” mənasını nəzərdə tutur. Sonra , yəni drəm قلة ifadəsini misal götərək göstərir ki, dildə variantına rast gəlinmir. Sə'ləb Əbul-Abbası “Fəsih” əsərində həm müzəkkər, həm də müənnəs isimlərin sıfətlərinin Ə ilə işlədilməsinə işaret edərək göstərir: **رجل** – امرأة ملولة – امرأة فروقة – امرأة صوررة – həccə getməyən kişi, həccə getməyən qadın və s.

Buraya – حمزة لمزة – çox razılıq edən, adamları lağ'a qoyan sıfətləri də daxil edir.

Əl-Mübərrəd “Əl-Kamil” əsərində bu sıfətlərin “tə mərbutə”-siz işlənməsini də mümkün hesab edir. Əs-Suyuti İbn Dürəydin “Əl-Cəmhərə” əsərində örnek olaraq جارية كاعب وناهد وعصر ifadəsini işlədir və bu başlılıqda qadın cinsinin təbii əlamətlərindən olan əlamət və keyfiyyətlərin

bəhsinə gəlir ki, belə sözlər qadın cinsinin morfoloji əlamətini qəbul etmədən müənnəsədə hesab olunur. Buraya - كاعب ناھد - iri döşlü, - معصر yetişmiş (əvvəlcə döşləri yumaq kimi əmələ gəlir, sonra yetişir və bundan sonra böyüyür) sözlərini, طامث حائض دارس , عارك ismi failləri (ana halından kəsilməş və sözünün həmcins təyinləri kimi işlədir. امرأة قاعد (ana halından kəsilməş və daha doğmağa qadir olmayan qadın), امرأة مغيل (hamilə ola-ola uşağını əmizdirən qadın), امرأة مُسْطَق (yarımcıq uşaq doğan), (uşağı ölmüş qadın), امرأة مذکر isə مثناث və امرأة مؤنث مذکار və uyğun “həmişə oğlan və həmişə qız doğan” mənasında işlənir. مغيب sifəti isə “əri olmayan qadın” haqqında deyilir və bu sifət “tə mərbuto” ilə də işlənir. شاهد sifəti “əri şəhid olmuş”, ثاکل “uşağı qalmayan”, طياشة itirmiş, هابل قليلة الطعام, قليلة قتيل, يهني تهانی “uşağıını itirmiş”, طياشة عاله və sifətləri lügətdə “yüngül xasiyyət”, جامع ياهن (واضع, حاسر, ساهر) – bətnində uşaq gəzdirən, الدرء və ya “az yeyən”, جامع ياهن (واضع, حاسر, ساهر) – بذلة دُفْنَس sözü “söyüşkən” sinonimi, دُفْنَس محسن (وضعت خمارها) sözü دُفْنَس محسن “uşağı qarnında ölmüş” mənalarında işlədir. Sonuncu məna dəvə və at barəsində də işlədir. Buraya “həmlini yerə qoymaq vaxtı çatmış” sifəti də daxildir. Sonuncu sifət dişi dəvəyə də aid edilir.

İnsanlara, o cümlədən qadılara xas olan təbii cinsin əlamətini bildirən sifətlər kimi dişi heyvanlara da aid olan ayrıca vahidlər mövcuddur. Əsərdə bu barədə aşağıdakılardır: Marala xas olan sifətlər: طيبة مطفى ومشدن ومعها ومحزن، وغازل، وغازل، وحاذل، وحذول شادن – buynuzları çıxmış. “Süründən geri qalan” mənasında: دلات (Süründən geri qalan) sifəti bildirən sifətlər: صلبة صلبة، حفيفة حفيفة، هرجاب هرجاب، جريئة على السير جريئة على السير, دلات; سريعة سريعة, سريل وعيهم سريل və s.

Dişi dəvələrə xas sifətlər: ناقة عبيل وعيهم عبيل sürətli, يهني يهني (diş dəvələrə xas sifətlər) sifəti bildirən sifətlər: كميتْ كميتْ – uzun, مركض مركض – qarnında balası olan, قينورْ قينورْ – kırmızı rənglə qarşılaşqıq, جلعد جلعد – düzümlü (bu sifət dişi dəvə barəsində də deyilir). Bundan sonra vəhşi eşşəklərə xas olan اتان ملمع ifadəsini verir. Bu sifəti İbn Düreyd “Əl-Cəmherə” əsərində qeyd etmişdir. Bu qəbildən olan çox sözlər vardır. “Əl-qarib əl-musannəf” əsərində qadılara xas olan

Bu sifətlərin sayı 43-ə çatır.

Daha sonra atlara xas – qarnında balası olan, كميتْ كميتْ – uzun, مركض مركض – qarnında balası olan, قينورْ قينورْ – kırmızı rənglə qarşılaşqıq, جلعد جلعد – düzümlü (bu sifət dişi dəvə barəsində də deyilir). Bundan sonra vəhşi eşşəklərə xas olan اتان ملمع ifadəsini verir. Bu sifəti İbn Düreyd “Əl-Cəmherə” əsərində qeyd etmişdir. Bu qəbildən olan çox sözlər vardır. “Əl-qarib əl-musannəf” əsərində qadılara xas olan

əlamətlər barəsində yazar: امرأة مُسلف – yaşı 45 və ondan çox olan qadın; طولية العنق – uzun boğaz və s. عَيْطَلْ

Azərbaycan şərqsünaslarından akad. V.M.Məmmədəliyev bir vaxtlar yazmış olduğu “Kufə qrammatika məktəbi” adlı əsərində toxunduğumuz mövzudan, ötəri də olsa, bəhs edərkən göstərmişdir ki, “kufəlilər belə hesab edirlər ki, ismi-fail vəznində işlədilən *taliq*, tamış, *hacid*, *hamil* kimi sözlər yalnız qadın cinsinə aid olduqları üçün onların sonundakı “tə mərbutə” düşmüşdür”.<sup>12</sup>

Müəllif daha sonra qeyd edir ki, “bəsrəlilərin fikrincə, bu sözlər təbii aidiyyat bildirdikləri üçün sözdüzəltmə baxımından belə oxşadılmamış, ona təbə edilməmişdir”.<sup>13</sup>

Həqiqətən də qadın cinsinin əlaməti müzəkkər və müənnəs sözləri bir-birindən ayırmaq, fərqləndirmək üçün işlədilirsə, buna ehtiyac duyulmadıqda, “tə mərbutə”dən istifadə olunmasına heç bir lüzum duyulmur.

Daha sonra “Əl-qarib əl-musannəf”də dəvələrə xas olan 11 sıfət verilmişdir ki, bunlar əsasən مفعال, فعل və ismi-fail vəznlərində işlədilmişdir.

Əl-Əsməi bu qəbil sözlərə daha 35 yeni sıfət əlavə edir. 12 sıfət isə dəvənin zahiri görkəmi və fiziki xüsusiyyətləri ilə, 20 sıfət qidalanma xüsusiyyətləri ilə əlaqədardır.

“Əl-qarib əl-musannəf”də qoyuna xas 15, vəhşi eşşəklərə xas digər bir sıfət verilir.

Bu ifadələr əsərin 212-214-cü səhifələrində cəm olunmuşdur.

Həmin səhifədə əl-Fərabinin “Divan əl-ədəb” əsərində topladığı qadınlara aid “cəmai” sıfətlər, eləcə də dişİ dəvə, dəvəquşu və dəvənin bəzi üzvləri ilə bağlı keyfiyyət bildirən sıfət modelləri verilmişdir. Belə sıfətlərin sayı 32-yəçətir.

Sonra “Əs-Sihah”dan olan omonim mənalı ناقه جرأت və ya امرأة جاز – امرأة عاقر ifadəsi qısır qadın mənasında işlədilir.

<sup>12</sup> V.M.Məmmədəliyev, *Kufə qrammatika məktəbi*, Bakı – 1988, səh. 99.

<sup>13</sup> Yenə orada.

Bu bəhsin yekunu olaraq, Əs-Suyuti öz əsərində İbn Sikkitin “Əl-İshah”, Ət-Təbrizinin “Təhzibul-ədəb” və İbn Quteybənin “Ədəbul-kətib” adlı əsərlərindən çıxış edərək belə deyir: فعلی modelli sıfət qadın cinsinin təyini kimi tə mərbutə qəbul etmir. Məsələn: كف خضب – rəng qoyulmuş ovuc, ملحفة غسيل – yuyulmuş örtük (bəzən təyinlənən iştirak etmədikdə belə sıfətlər isimləşir və tə mərbutə qəbul edir. Məs: الذبيحة, النطیحة – kəsilmiş heyvan, أکیلة السبع, ov – şir yemi və s.)

Daha sonra istisnalar verilir: ریح خریق ، هیابة ، شدیده ، باردة ، soyuq külək، هيبة خصیف - 8 aylığa girmiş dişî dəvə، ناقة سدیس - yəni iki rəngli (biri mis rəngli).

مودللى تېيىن ئەگەر فاعل mənasındadırsa, yəni substantivləşərək başqa bir تېيىن qəbul etmirse, onda ə ilə işlədirilir. مەسىھ، شريفة، كريمة.

مفعيل مسكنه امرأة فقيرة، yetni mənasında olaraq istisna bəzən modelində işlədir.

مفعال **vəznlı sıfətlər bəzən** kimi də hər iki cins üçün eyni qalır.

Təbii cinsdən irəli gələn **فاعل** modelli sıfətlər ( طلاق ، طامت ) və s.) feil mənasında işlənərkən Ə qəbul edir; məs; **مُفعل** حاملة ، طالفة və s.) ismi-faili də bu xüsusiyyətə malikdir (müqayisə et: امرأة مرضع süd verən qadın), ظبية - الظبية مشدنة və O, süd verir - هي مرضعة buynuzu çıxmış maral və - مشدن Maral buynuz cıxarıb.

Deməli, feli sıfəti hər iki cins üçün eyni işlənir; məs: **رجل عاشق** və **امرأة عاشقة**. Təkcə qadın cinsi üçün işlənərsə, lazımlı gəldikdə qəbul edə bilir; məs: **طاعر من الحيض وظاهرة من العيوب**: aybaşından təmizlənmiş qadın və eybi olmayan qadın. Yaxud **حامل من الحمل وحاملة على ظهرها** olan hamilə olan və kürəyində nə isə aparan qadın. **قاعد من الحيض وقاعدة من القعود**: Ana halından kəsilmiş qadın və bir yerdə oturan qadın.

Ət-Təbrizi keyfiyyət bildirən sıfət modelindən danişarkən, onun qadın cinsinin eksər halları modelində olduğuna işaret etmiş, lakin Bəni Əsəd ləhcəsində bunu qadın cinsində modeli ilə işləndiyini göstərmişdir. Məsələn: خمسانة – qarnı ac (müz), خمسونة – qarnı ac (müən.), عربانة – cilpaq (müz), عربانة – cilpaq (müən).

Əsərin II cildinin 218-ci səhifəsində kişi və qadın cinsi üçün eyni olan sıfətlər haqqında məlumat verilir.

“Divanul-ədəb”də verilən bu növ sıfətlər aşağıdakılardır: **ذبـال**, yəni خلق (bزوـل سـديـس) – ya (diş 9-cu ayda çıxan dəvə); **عـانـس** – qarımış (diş və qadın cinsi üçün eynidir); **بـعـير ظـهـير** (جـمـل نـازـع نـاقـة) – doğulduğu yerə gedən; **عـرـوـس** – adaxlı (bəy və gəlin). Burada kişi cinsinin cəmi فـعـل, qadın cinsi isə, فـاعـلـى vəznində olur.

“Əl-ğarib Əl-musannaf” əsərində hər iki cins üçün eyni olan sıfətlər verilir: بـكـار (أـبـكـار) – ilk övlad (oğlan və qız); **عـجـزـة** – başqa övlad (kişi və qadın cinsi ə ilə işlənir); **أـمـة** قـن (قـن) – kölə və s.

Daha sonra İbn Dureydin “Əl-Cəmhərə” əsərindən təyin kimi işlənərkən tək, təsniyə və cəmdə eyni olan sıfətlər toplanmışdır ki, bunlar aşağıdakıları əhatə edir: **نـوم**, سـفـر (قوم زـاـئـون) – رـجـل زـائـر (yəni: فـصـفـ, مـرـيـخـ, جـنـبـ, خـصـمـ, مـقـنـعـ, خـلـالـ, حـرـامـ, فـطـرـ, صـومـ, وـهـوـ الـذـيـ طـعـنـ فـيـ) (مرـيـضـ) خـرـضـ (دـحـ, ضـيـفـ, ضـمـيـنـ, وـصـيـ, جـرـيـ, كـفـيلـ, (الـسـنـ) قـمـنـ, شـهـادـ شـاهـدـ رـوـرـ (خـالـصـ) فـحـ, بـحـتـ, قـلـبـ, عـرـبـيـ مـحـضـ, خـيـارـ, عـدـلـ, شـهـادـ شـاهـدـ رـوـرـ (أـرـضـونـ جـذـبـ) فـحـ, بـحـتـ, قـلـبـ, عـرـبـيـ مـحـضـ, خـيـارـ, عـدـلـ, أـرـضـ جـذـبـ (quru torpaq) خـصـبـ “münbit” sözü də belədir), **فـطـاعـ**, جـرـاقـ, مـلـحـ أـجـاجـ, مـاءـ قـرـاتـ (sonuncu üç söz “duzlu” mənasındadır) və s.

Əsərin 220-ci səhifəsində kişi cinsində çox və s. işlədilən sözlərin qadın cinsinin ə ilə ifadə edildiyinə dəlalət edən sözlər gelir; məsələn: **ذـنـابـ**, ذـبـبـة سـلـقـة (qurdlar) sözündən “diş canavar” dedikdə – **شـعالـ**, ذـبـبـة تـُلـكـُلـ (tülkü'lər) sözündən “diş tülükkü” və ya **وـعـولـ**, تـُرـمـلـة (dağ keçiləri) sözündən “diş dağ keçisi” dedikdə – **قـرـدةـ**, قـرـودـ (meymunlar) sözündən “diş meymun” və ya **قـرـدـةـ** أـرـانـبـ, قـشـةـ (dovşanlar) sözündən “diş dovşan” عـكـرـشـةـ (qartallar) sözündən “diş qartal” sözdən “diş şirlər” sözdən “diş şir” – **نـمـورـ**, عـصـفـورـةـ (sərçələr) sözündən “diş sərçə” عـصـافـيرـ, لـبـوـةـ (qurbağalar) sözündən “diş pələng” – ضـغـادـعـ, نـمـرـةـ (kirpilər) sözündən “diş kirpi” ضـفـعـةـ olur. Lakin elə sözlər vardır ki, erkək və diş tə mərbutə ilə fərqlənir: بـرـذـونـ بـرـذـونـةـ – yabı.

Xacə Nəsirəddin Tusi “Cəmiyül müqəddimat! (“İlkin biliklər toplusu”)” əsərində ərəb dilində sözlərin kişi və qadın cinsinə ayrıldığı barədə fikrini yiğcam şəkildə ifadə edərək, əvvəlcə qadın cinsinin əlamətlərinə işaret edir və göstərir ki:

”المذكـر ما لـيس فـيه تـاء التـائـيـث وـالـأـلـفـ المـقـصـورـة وـالـأـلـفـ المـمـدـوـدـة وـالـمـؤـنـثـ ما فـيه إـحـادـاهـنـ كـغـرـفـة وـحـبـلـة وـحـمـراء“.

(Kişi cinsini bildirən sözlərdə təmərbutə, qısa əlif və uzadılmış əlif olmur. Qadın cinsində işlədilən sözlərdə isə onlardan biri iştirak edir; Məs: otaq, hamilə, qırmızı kimi).

Mahmud bin Ömər bin Məhəmməd əl-Xarəzmi əz-Zəməxşəri “Şərhul-Nəmuzəci” əsərində müənnəslik (yəni qadın cinsini bildirmək) əlamətinin əsil (həqiqi) və məcazi (qeyri-həqiqi) olmasına işarə edərək yazar ki, əsil (həqiqi) qadın cinsi qeyri-həqiqi qadın cinsindən daha qüvvətlidir. Çünkü təmərbutə əlamətli qadın cinsi cansız əşyaları bildirən sözlərdə də əhatə edir. Lakin bu morfoloji forma şəkilçisinə malik olmayıb təbii cinsə görə qadın cinsində hesab olunan bir sıra sözlər, xüsusilə qadın adları həqiqi müənnəs hesab olunur. Məs.: “Hind gəldi” cümləsini جاء هند şəklində demək olmaz, çünkü هند – Hind qadın adıdır. Yaxud نعل – torpaq, başmaq sözlərini götürək. Bu sözlər müqəddər müənnəs sözlər hesab olunur. Əz-Zəməxşəri bu iki sözü kiçiltmə formasında, yəni نعـلـة أـرـيـضـة və şəklində işlənmələrinə əsaslanır.

Əs-Suyutinin “Əl-Mizhər” əsərində ərəb ədəbi dilinin lügət ehtiyatında rast gəlinə biləcək kişi və qadın cinsində işlədilən bütün formalar, o cümlədən sadə morfoloji-qrammatik, eləcə də leksik-qrammatik metod hesab olunan, analitik və suppletiv formalar əks olunmuşdur. Müəllif burada təkcə formaları sadalamaqla kifayətlənməmiş, onları hansı əsərlərdən əzx etdiyini də açıqlamışdır. Əs-Suyuti ərəb dilində cins kateqoriyasının ifadə vasitələrinə kişi və qadın cinslərinin bir-birindən fərqlənən sözlərin şərhi ilə başlamışdır. Dilçilikdə bu, suppletiv metod adlanır. Suppletivizmdən danışarkən onu qeyd etmək lazımdır ki, dünya dillərində rast gəlinən suppletivizm hadisəsi də müəyyən qrammatik mənanın ifadəsinə xidmət göstərir. “Suppletivizm” sözü latınca “tamamlama” sözündəndir. Bu qrammatik hadisə az yayılmış vasitələrdən biridir. Suppletivizm hadisəsində fleksiyadan fərqli olaraq birinci sözün heç bir formal elementi qalmır. Məsələn, rus dilində bəzi isimlərin təki ilə cəmi, sıfətin dərəcələri suppletivizm əsasında yaranır.

Əs-Suyuti kişi və qadın cinsinin eyni məna baxımından ifadəsində ayrı-ayrı leksik vahidlərdən istifadə olunmasına dair əsərində nümunə olaraq göstərdiyi sözləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür. Müəllif İbn

Qüteybənin “Ədəbul-kətib” əsərindən nümunələr götərir və göstərir ki, İbn Qüteybə bu bəhsə ayrıca bir fəsil ayırmış və cinsi suppletiv metodla işlənən sözləri aşağıdakı şəkildə qruplaşdırılmışdır.

<i>Sözlər</i>	<i>Kişi cinsi</i>	<i>Qadın cinsi</i>
Qırqovul	اليعقوب (اليعاقب)	الحجل
Dovdaq	الخرب	الحارى
Bayquş	الصدى (أصداء)	اليوم
Arı	اليعسوب	النحل
Çeyirtgə	الخنطوب، العنظب، العنظباء	الجرادة (ات)
Buqələmən	الحرماء	خفسae (خنافس) = ام خُبَيْبَن
Kərtənkələ	العفروفط	عظاءة، عظاي، عظاء
Goreşən	ضبع (ضباع)	الضبعان
Anakonda	الأفعوان	الأفاعى
Əqrəb	العقربان	عقرب (عقارب)
Tülkü	الثعلبان	الثعلب (الثعالب)
Bağə	سلحفاة (سلاحف)	الغيلم
Qurbağa	ضفدع (ضفادع)	الطجوم
Kirpi	الشيمهم	قند (قنافذ)
Dovşan	الخزر (خزار، خزار)	أرنب (أرانب)
Turac	الحيقطان	الدراج
Dəvəquşu	الظليم	النعام
Pişik	القط، الضيون	سنور (سنانيز)

Digər bir fəsil isə qadın cinsinin morfoloji əlaməti olmayan sözlərdir ki, bunları “səmai müənnəs” sözlər adlanır. Bu zaman o, İbn Qüteybənin “Ədəbul-kətib” və Ət-Təbrizinin “Əl-təhzib”inə əsaslanmışdır.

Qadın cinsinin əlamətini qəbul edib hər iki cins üçün eyni olan sözlər: نعامة , حمامه , بطة , ثور , شاة , حية və s. sözlər erkək və dişi sözlərin köməyi ilə

**تقول العرب : حية** adları çekilen heyvan və ya quşların cinsinin bildirir. Məs.: **ذكر**.

İsmayıл əl-Cövhərinin “əs-Sıhah” əsərində deyilir ki, həm erkək və  
الْجَاجَةُ , الْبَوْمَةُ , الْذَّارِجَةُ , النَّحْلَةُ – erkək və  
diş toyuq, qırqovul, qumqa – diş – erkək və diş – qırqovul, qumqa  
الْبَقْرَةُ , الْبَقْرَةُ – s. belə sözlərə aiddir.

İbn Xalveyhi gösterir ki, insan, at erkək və dişiyə – بغير – dəvə erkək (جمل) və dişi (ناقة) dəvəyə bölünür. Əlavə edir ki, – at sözünü bəzi ərəblər ə ilə işlədərək dişi at nəzərdə tuturlar.

Yalnız kişi cinsində, yaxud yalnız qadın cinsində işlədirilən sözləri nəzm  
şəklində göstərmişdir.

Cəmaləddin ibn Malik hər iki cinsdə işlədilən sözləri belə verir:  
القليب، والصلاح، والصاع، والسكن، والنعيم، والأزار، والسراويل، والأضحى (ذبيحة)،  
والفرس، والعنق، والسبيل، والطريق، والدلو، والسوق، والعسل، والعائق، والغضد،  
والعجز، والسلم، والفالك، والموسى .

ولم أسمع التذكير في الموسى Axırıncı söz barəsində əl-Uməvi demişdir ki، مذکر لا غير.

Qadın cinsinin əlaməti olan ö ilə bitən, lakin hər iki cinsi üçün eyni olan sözlərə İbn Qüteybədən örnek olaraq سخال ( سخال ) – yəni bir saat əvvəl doğulmuş quzu və canavarla cütlöşmədən törəmiş gərəşən balası mənasını verən العسبار (bu söz əslində عشبارə kökündəndir) sözlərini də əlavə edir və deyir ki, bu qəbildən olan sözlərin cəmi ة -nin atılması ilə düzəlir (məlumdur ki, belə sözlər toplu isimlər ( شبه الجمع ) adlanır. Burada – حيّة ilan sözü istisna təşkil edir.

İsmayıл əl-Cövhəri öz “əs-Silah”ında bu sözlerin sonundakı ة -ni təklik bildirən şəkilçi kimi izah edir. Buraya – حمامة – bir göyərçin, بطة – bir ördək, قبجة – bir qırqovul sözlərini də əlavə edir.

Qadın cinsinin morfoloji əlaməti olan əlif məqsurə ilə bitən sözlər sırasında ülgüt - موسى sözü barəsində İbn Qüteybə ilə yanaşı əl-Kisənin də fikrini ortaya qoyur və göstərir ki, əl-Kisə onu فعلی modeli hesab edir. Halbuki digər bir dilçi onu مفعل modeli hesab edərək zəif یə samitinin əlifə cevirləməsi ilə izah edir.

Əl-Əxfəş hər iki cins üçün eyni şəkildə üşlədilən sözlərə işarə edərək yazır ki, Hicaz əhli onları qadın cinsində təmim qəbiləsi kişi cinsində hesab edirlər.

Ən-Nəhnas (“شرح المعلقات” “Muəlləqaların şərhi”) əsərində bu qisim سقاية və صواع , عالية – خوان – stol, – مائدة – yemək stolu, nizə ucu, sözlərə də əlavə edir.

Təkinin əlif məmdudə, cəminin isə əlif məqsurə ilə bitən sözlər barəsində Hələbin tarixinə dair Kamal ibn əl-Ədimin əsərindən danışarkən İbn Xaləveyhinin qeyd etdiyi bir səhbəti açıqlayaraq göstərir ki, Seyfuddövlə belə sözlər haqqında alımların fikrini soruşduqda hamı “yox” cavabı verdiyi zaman İbn Xaləveyhini – “Mən belə iki söz bilirəm” – deyə cavab vermişdi və bu sözləri ona yalnız min dirhəmə söyləyəcəyini ərz etmişdi. Bu sözlər عذراء (عذارى) və صحراء (صحرارى) idi. İbn Xaləveyhi iki aydan sonra əl-Cərminin “Kitəbut-tənbih” əsərində daha iki sözə rast gəlmişdi: خبراء (خبراء) – يəni bərk torpaq və – شهلي torpaq. İbn Xaləveyhi qeyd edir ki, iyirmi ildən sonra beşinci sözü tapdim. Bu sözü İbn Dureyd öz “Cəmhərə”sində qeyd etmişdi. O söz سبتاء (سباتي) – yəni quru, cod torpaq demək idi.

Daha sonralar Allah-təala ona başqa sözlərlə tanış olmaq qismət etdi. Əbu Əli Əl-Ğali “Kitəbul-məmdudi val maqsuri” əsərində belə sözlər işlətmişdi: أرض نفخاء – yəni minik heyvanların ayaqları altında səsi eşidilən torpaq. Cəmi isə نفخا شکلindədir.

Əl-Ferra buraya – الوجهاء – yəni qara daşlı torpaq sözünü əlavə etmişdi. Sə'ləb buraya نبخاء (نباخى) sözünü sözünün sinonimi kimi daxil etmiş, Əl-Cauhəri “Əs-Sihah” əsərində السخواه (السخاوي) – geniş düzənli yer mənasını verən sözü işlətmiş, bu sözün cəmi الصخاري kimi شکلində də işlədir. İbn Fəris “Əl-mucməl” əsərində bitki örtüyü olmayan qumsal yer mənasında مرداء (مردأ) sözünü bu xüsusda misal gətirir. “Şey” sözünün cəmini də الأشواى və أشياء ilə yanaşı شکlində işləndiyinə işaret edir. Əl-Əsməi söyləyir ki, ərəblərin ən bəlağətlilərindən birisinin Xələf əl-Əhmərə belə dediyini eşitmışəm: ان عندك الأشواى فعلى cəm forması ilə də cəmlənir: أشياء . Bu söz

İbn Xaləveyhi belə sözlərin səkkiz olduğunu iddia edir. O, bu səhbəti sonralar da xatırlayır ki, o zaman Seyfuddövlənin ətrafindakı adamlar arasında Əhməd ibn Hasr və Əbu Əli Fərisi də var idi.

Nəzəri cəlb edən qeydlərdən biri də isimlərin فلاء modelidir ki, bunlar aşağıdakılardır əhatə edir: البأساء – البغضاء – çətinlik, ədavət – torpaq, تيماء – البيداء – قضاة – فلة – səhra sözünün sinonimi, yer بهاء – Qudaada bir qəbilə,

adıdır, səhra mənasını verir, – بلاء بن قيس – tanınmış şair adıdır, Taifdə dağlıq hissə, – ثداء – millət adı, جَرَاءُ – dolayı, sarı, böyük iş, – الجلاء – Kindənin ləqəbidir.

Yuxarıda sadaladığımız isimlər əl-Əndəlusi tərəfindən “Kitəbul-məmdudi var-maqṣuri” əsərində qeyd olunmuşdur. Bu hissədə marağa səbəb olan sözlər və onların sinonimləri verilmişdir. Bu sözlərin hamısı qadın cinsinin morfoloji əlaməti olan uzadılmış əliflə bitir.

Bu morfoloji forma sıfətin qadın cinsini bildirərək müzəkkər forması olmayan sözləri əhatə edir: məsələn: – أرض ثرياء – nəm torpaq, - iridöşlü qadın, – الجاهلية الجهلاء – çox azgınlığa qapılmış cahiliyyə, - göbəkli qadın, – جداء – kiçik döşlü, yəni südü və qulağı kəsilmiş, quraqlıq ili, – درع خباء – yumşaq zireh, – درع حداء – möhkəm zireh, buludları qovan külək, – قوس حنواء – möhkəm yay və s.

Beləliklə, adını qeyd etdiyimiz əsərdə bütün dünya dillərində olduğu kimi ərəb dilində də cins kateqoriyasının ifadə olunduğu sintetik, analitik və suppletiv metodla yaranan söz vahidlərinin izahının şahidi olduq. Bu lügət vahidləri yüksək bədii üslubun nümunələri kimi sırf ərəbdilli mətnlərdə işlədirilir.

**Резюме статьи на тему «о некоторых особенностях категории грамматического рода слов из толкового словаря As-Suyuti под названием «Аль-Музхир фи улумиллуга ва анваиха» («Аль-Музхир о науках языка и его областей»).**

Данная статья посвящена методам классификации слов, относящихся всем четырем методам выражения грамматического рода имен существительных и прилагательных в литературном арабском языке, использующихся еще во времена великого арабского лексикографа XV века As-Suyuti.

В его вышеупомянутом словаре собраны все формы слов, выражающих грамматический род в литературном, так и в разговорном языке арабов того времени. Автор исчерпал все языковые единицы, будь они морфологического, или аналитического и супплетивного методов, используемые даже в наречиях и диалектах арабских племен, опираясь при этом на величайшие труды ученых-языковедов, историков, повествователей и комментаторов, на которых возвышались Куфийская и Басрийская школы лингвистики. В будущем эти две школы будут сливаться в один единый организм и создавать Багдадскую школу арабской лингвистики.

Автор воспользовался в своем труде книгами 168 ученых-лингвистов Арабского Халифата того времени.

**Summary of the article on the theme “On some specifications of the category of grammatical gender of the words from As-Souyutee’s glossary called “Al-Muhzir fi ulumil-lughah wa enwaiha” (“Al-Muzhir is about science of language and its spheres”).**

The given article is dedicated to the methods of classification of the words, regarding all the four methods to express grammatical gender of the nouns and adjectives in the literary arabic, which had been used at the times of As-Souyutee, the great arab lexicographer of the fifteenth century.

All forms of the words expressing grammatical gender in literary and spoken language of arabs of that time are collected in his above-mentioned dictionary. The author has settled all language units of morphological, analytical and suppletive methods, used even in dialects of Arab tribes, at the same time based on the greatest works of scientist-linguists, historians, narrators and commentators on which the linguistics schools of Kuphy and Basra appeared. In the future these two schools will merge in one single whole organism and create the Baghdad school of the Arab linguistics.

The author used 168 scientific-linguists’ books of Arab Caliphate of that time in his work.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Qurani-Kərim (tərcüməsi)
2. Qurani-Kərim (ərəbcə)
3. Qurbanov A., Ümumi dilçilik, I və II cildlər, Bakı- “maarif” nəşriyyatı, 1983.
4. Гранде Б.М., Курс арабской грамматики в спавнительно-историческом освещении, издательство Восточной литературы, Москва-1963.
5. Гранде Б.М., Введение в сравнительное изучение семитских языков, издательство «Наука», Главная редакция восточной литературы, Москва, 1972.
6. Дяконов И.М. Языки древней переднеу Азии, Издательство «Наука», Москва, 1967.
7. Musayev O., İngilis dilinin qrammatikası. «Maarif» nəşriyyatı, Bakı-1996.
8. Məmmədəliyev V.M., Kufə qrammatika məktəbi, Bakı – 1988.
- العلامة عبد الرحمن جلال الدين السيوطي ، المزهر في علوم اللغة وأنواعها ، القاهرة 9. 10. الدكتور محمد فهمي حجازي ، علم اللغة العربية : مدخل تاريخي مقارن في ضوء القراءات واللغات السامية ، دار غريب للطباعة والنشر والتوزيع ، القاهرة ، 1998 ،

## MİLLÎ KİMLİK VE DİN OLGUSU

*Dr. Mehriban QASIMOVA\**

Dini, semboller sistemi olarak ele alan Amerikan antropologu Geertz, bu semboller sisteminin insanlarda etkili ve uzun süre devam eden ruh hallerinin ve güdülerinin oluşmasında rol aldıklarını belirtmiştir. Öyle ki, bu ruh halleri ve güdüler yegane gerçeklik olarak görünür.<sup>1</sup> Anthony F.C. Wallace gibi antropologlar da dini, doğaüstü varlıklar, kudretler ve kuvvetlerle ilgili inanç ve ayin olarak tanımlar ve dinsel inançların dualar, ilahiler, mitoslar, masallar, standartlar ve ahlak üzerine buyruklar gibi sözel tezahürlerini de dikkate alırlar.<sup>2</sup> Wallece mitlerle rasyonelleştirilmiş ritüeller bütünü (törenleri), dinin esas fenomeni veya aksiyon halindeki din olarak isimlendirir.<sup>3</sup>

Bazı antropologların törenleri, geçiş törenleri ve yoğun dönem törenleri başlıklarında toplamaları<sup>4</sup> ve izah etmeleri bize törenlerin sosyal yaşama etkilerini açıklama imkanı vermiştir. Mesela geçiş törenlerinin bireyin hayatı boyunca aşamalarla ilgili olduğu ve yoğun dönem törenlerinin ise kriz dönemlerinde bireylerin kaynaşmasını sağlayarak grubu bir arada tutması<sup>5</sup> sosyoloji açısından önem arz etmektedir. Şöyledir ki, yoğun dönem törenleri, grubun yaşamında ortaya çıkan sorunların aşılması maksadını gütmesi, bu törenlerin geçiş törenlerinden farklı olarak, bireyi topluma kazandırmanın yanında toplumun birlikteliğini korumaya yönelik olduğunu da gösterir. Geçiş törenlerine çocukların erkekliğe geçiş töreni olarak da bilinen sünnet törenini örnek verirsek, burada bir başka kimlik kazanma da söz konusudur.

\* BDU İlahiyat Fakultesi Müəlliməsi.

<sup>1</sup> Geertz, Clifford, *The Interpretation of Cultures*, Basic Books, Inc., Publisbers, New York, 1973, s 90.

<sup>2</sup> Kottak, Conrad Phillip, *Antropoloji*, çev: Altuntek, Serpil N., Ütopya yay., Ankara, 2002, s 466.

<sup>3</sup> Haviland, William A., *Kültürel Antropoloji*, çev: İnaç, Hüsamettin; Çiftçi, Seda, Kakanüs yay., İstanbul, 2002, s 410.

<sup>4</sup> Haviland, William A., *a.g.e.*, s 421

<sup>5</sup> Haviland, William A., *a.g.e.*, s 421

Bir dini kimlik, Müslümanlık. Çocukların dini kimliği böyle bir törenle kazanması, yöresel olarak farklı yaş aralıklarında mümkünür. Bu törenle çocuk Müslüman kimliğini kazanmakla birlikte, çevresinin ve toplumunun Müslüman kimliğine vermiş olduğu değeri ve önemi de anlamaktadır.

Yoğun dönem törenleri sadece kriz durumları ile sınırlanılmamaktadır. Bireylerin duygularını ifade etmesini ve grup içi bütünlüğün sağlanması amaçlayan<sup>6</sup> yoğun dönem törenleri aynı zamanda bir kimlik aşılması olduğundan, hem kriz dönemlerini, hem de hoşnutluk dönemlerini kapsar. Düğün törenleri de cenaze törenleri gibi, kültürel ve dinsel özellikler taşıyarak bireylere içinde bulundukları toplumun ruhunu empoze edip bir kimlik kazandırırlar. Anlaşıldığı gibi ritüellerin büyük bir kısmı bilinç yükseltme kapasitesine sahip olduğundan, topluluk sınırlarının onaylanması ve pekiştirilmesinde başvurulan simgesel düzeneklerde ritüelin öncelik kazanması şaşırtıcı değildir.<sup>7</sup>

Asıl dinsel işleviyle az çok ilgili olan toplumbilimsel rol içermeyen tek bir dinsel törenin olmadığını savunan Malinowski, bu toplumbilimsel yönün önemini, yapılan törenin dinsel bir yükümlülükten başka toplumsal bir zorunluluk haline sokmasında görmektedir.<sup>8</sup> Şöylede ifade edebiliriz; dinsel törenler toplumda kendini zorunluluk haline getirerek gelenek halini almakta ve dinsel yükümlülüğünün yanısıra toplumsal bir zorunlulukla kendini göstermektedir. Toplumun kültürüne yerleşen dinsel tören, böylece bir sosyal birikim ve sosyal miras olarak vücuda getirilmiş olmaktadır.<sup>9</sup>

Bütün dinlerin psikolojik ve sosyolojik fonksiyonları vardır ki, kriz dönemlerinde, aşılması zor problemlerin çözüme kavuşturulmasına yardımcı olurlar. Şöyledi ki, insanlarda doğru ve yanlış bilincini oluşturarak, insanların doğruya ve yanlışı ayırt etmelerini sağlarlar. İnsan ile yüce varlıklar arasında bir bağ oluşturan din, yerel geleneklerin öğrenilmesinde bir eğitim aracı olarak kullanılır ve en önemlisi din, sosyal dayanışmanın sağlanmasında apayrı bir rol üstlenir.<sup>10</sup>

<sup>6</sup> Malinowski, Bronislaw, *Yabanlı Toplumlarda Suç ve Gelenek*, çev: Yeğin, Şemsa, Epsilon yay., İstanbul, 2003, s 55.

<sup>7</sup> Cohen, Anthony P., *The Symbolic Construction of Community*, edit: Hamilton, Peter, Routledge, London, 1989, s 50.

<sup>8</sup> Malinowski, Bronislaw, *a.g.e.*, s 56.

<sup>9</sup> Aslantürk, Zeki; Amman, M.Tayfun, *Sosyoloji (Kavramlar, Kurumlar, Süreçler, Teoriler)*, İFAV yay., İstanbul, 1999, s 196.

<sup>10</sup> Haviland A.William, *a.g.e.*, s 407.

Sosyal değişimde dinin rolü ile ilgili herhangi bir tartışma, aslında kültürün bilişsel tarziyla ilgilidir. Bu noktada “bir kültürde insanların kendileriyle ve kendi eylemleri ile ilgili düşünmelerinde esas yönler nelerdir” sorusuna açıklık getirilmelidir. Çünkü kültürün bu özelliği dini inancın kendine özgü bir parçası olup, sosyal değişim üzerindeki dinin etkisini biçimlendiren bazı faktörleri de içermektedir.<sup>11</sup>

Kültürün bilişsel çatısı için dinsel eylem merkezi midir? Dini eylemlerin yaygın olduğu kültürlerde insanların değişme için farklı yollara başvuracağı ihtimal dışıdır. Bu düşünceye göre, eğer farklı eylem biçimleri ortaya çıkarsa, bu sefer dini kimiksiz grup düşüncesi onlar için imkansız olduğundan insanlar muhtemelen daha fazla kuşkuya düşeceklerdir. Bu yüzden dinin, grubun ortak eylemleri için önemsiz olduğunu tasavvur bile edemezler. Mesela Latin Amerika'sının hemen hemen her tarafında, insanların çoğunu hayat felsefesi dinle doyurulmuş ve bu din sosyal eylemin uygulanabilir ve can alıcı potansiyeli olmuştur.<sup>12</sup>

1960 sonu çekişmesi esnasında Kuzey İrlanda'da bağımsız radikal politik akım olarak ortaya çıkan “Demokrasi İnsanları” tamamen düzensiz ve kuraldısydyıllar, çünkü o toplumda mezhebe bağlı olmayan sosyal grup birçok kimse için tasavvur edilemezdi. Birleşmiş Milletlerde ise, buna karşılık olarak, dinsel olmayan eylemler hem normal hem de makuldür, bu kısmen, kilise ve devletin ideolojik ayırımından dolayı olmuştur, fakat aynı zamanda da modern toplumda kurumsal fark gözetmenin yüksek düzeyde olmasından ileri gelirdi. Dini kurumlar diğer kurumlardan örneğin ekonomik ve politik olanlardan ayrırlar. Bu iki kültürel ortam arasındaki fark sadece sosyal yapı ile ilgili değil, aynı zamanda o ortamdaki kişilerin kendileri ve kendi eylemleri ile ilgili karakteristik düşünme biçimleri ile ilgilidir.<sup>13</sup> Dolayısıyla toplumsal gelişimde kültürün bilişsel yönü önem arz ederek mühim faktör olarak ele alınır. Çünkü gelişim sürecinde kültürün vazgeçilmez unsuru olan din faktörü de değişimle etkileşim içinde bulunmaktadır. Bu açıdan dinin tarifimi yeniden ele alırsak:

<sup>11</sup> McGuire.,Meredith B., *Religion: The Social Context*, Wadsworth Publishing Company, California, 1992. s 232.

<sup>12</sup> McGuire.,Meredith B., *a.g.e.*, s 232

<sup>13</sup> McGuire.,Meredith B., *a.g.e.s* 232-233.

Din veya dini sistemler en az şunları içermeliler:

1. “Olağanüstü”, kutsal; veya Durkheim’İN söylediği gibi, sıradan obje ve olaylardan farklı olarak insan hayatının manası itibarıyle bağımlı olduğu varlıklarla ilişkisi açısından insanı konu ve çıkarların faydacı ve kullanışsal özelliklerini içine alan az veya çok bütünsüz bir inançlar kümesini;
2. Kutsallık niteliği taşıyan ve insanların dinsel alanda açığa vurduğu duygusal halleriyle ilgili semboller, objeler, davranışlar, bireyler, deneysel ve deney dışı bir sistemi, kısaca, anlamlı bir semboller sistemini;
3. Önemli ve çoğu defa mecburi olarak, ilgili bulunduğu inançlar karmaşası ışığında yorumlanan, fakat hiçbir sonuca ulaştırmadığı için günlük hayatın gerekli çıkarları açısından faydasız olan az veya çok kesin olarak belirlenmiş eylemler kümesini;

Bu eylemler genellikle değişik fırsatlar için belirlenmiş olacak, ancak diğerleri için yasak edilecek ve belki de sosyal gruplarda farklı statülerine göre ayırma tabi tutulacaktır.

4. Bir dereceye kadar ortak inançlarını paylaşan ve hissettikleri şeye iştirak eden “biz”, yani Durkheim’İN “moral topluluk” olarak isimlendirdiği toplumu bir araya getiren etkinliklerin bütünsüz sistemi;

5. İnsanların doğaüstü alem ile ilişkileri dolayısıyla onun manevi değerleri ile derinlemesine ilgili olan ve uğruna yaşaması istenen gayeleri ve uyması beklenen davranış kurallarını içeren duyguyu.<sup>14</sup> Şimdi bu özellikleriyile dini ele aldığımız zaman yukarıda söz konusu olan problemlere şu sorularla yaklaşıbiliriz: Kültürde dini roller ve kimlikler bireysel eylemlerin önemli biçimleri midir; ve bu, kültürde birey için dini kimlik veya özel dini rol anlamına mı geliyor ve dini roller makul liderlik biçimleri midir? Dinin bireyin kendisi hakkında veya başkalarının onunla ilgili karar almasında önemli olduğu kültürlerde, din, dini rollerin daha az makul olduğu kültürlerde nispetle, büyük olasılıkla değişim için önemli bir araçtır. Dinin bu yönleri göstermektedir ki, dinin inanç hoşnutluğu sosyal değişim üzerinde onun tesirini belirler, fakat aynı zamanda o kültürde insanların bilişsel çatısının temelini de oluşturur.<sup>15</sup>

---

<sup>14</sup> Lessa, William A.; Vogt, Evon Z., *Reader in Comparative Religion, An antropological approach*, Harper Collins Publishers, New York, 1979., s 63.

<sup>15</sup> McGuire.,Meredith B., a.g.e.s 233.

**SUMMARY**

National identity is an ethical and philosophical concept whereby all humans are divided into groups called nations. Members of a "nation" share a common identity, and usually a common origin, in the sense of ancestry, parentage or descent. Cultural identity remarks upon: place, gender, race, history, nationality, sexual orientation, religious beliefs and ethnicity. A nation is a defined cultural and social community. Members of a "nation" share a common identity, and usually a common origin, in the sense of history, ancestry, parentage or descent.

**РЕЗЮМЕ**

Поиски национальной идентичности на определенном этапе развития культуры становятся важным фактором не только в процессе ее самопознания, но и в выстраивании ее отношения с внешним миром. С другой стороны, можно утверждать, что сами межкультурные контакты неизбежно приводят к постановке проблемы национальной идентичности. Формирование историко-культурных ареалов зачастую происходит вокруг определенных элементов культуры, например, языка или религии. В этом смысле мы говорим: "романская культура", "мир ислама", "христианская культура".

## BİBLİYOGRAFYA

Geertz, Clifford, *The Interpretation of Cultures*, Basic Books, Inc., Publisbers, New York, 1973

Kottak, Conrad Phillip, *Antropoloji*, çev: Altunek, Serpil N., Ütopya yay., Ankara, 2002

Haviland, William A., *Kültürel Antropoloji*, çev: İnaç, Hüsamettin; Çiftçi, Seda, Kakanüs yay., İstanbul, 2002

Malinowski, Bronislaw, *Yabanlı Toplumlarda Suç ve Gelenek*, çev: Yeğin, Şemsa, Epsilon yay., İstanbul, 2003

Cohen, Anthony P., *The Symbolic Construction of Community*, edit: Hamilton, Peter, Routledge, London, 1989

Aslantürk, Zeki; Amman, M.Tayfun, *Sosyoloji (Kavramlar, Kurumlar, Süreçler, Teoriler)*, İFAV yay., İstanbul, 1999

McGuire, Meredith B., *Religion: The Social Context*, Wadsworth Publishing Company, California, 1992

Lessa, William A.; Vogt, Evon Z., *Reader in Comparative Religion, An antropolological approach*, Harper Collins Publishers, New York, 1979

## ZEVÂİD KAVRAMI VE EDEBİYATI

*Dr. Namiq ABUZƏROV*

### **Sözlük ve İstilah Anlamı**

“Z-y-d” kökünden gelen “*Zevâid*” kelimesi “fazlalık”, “artan”, “ilave”, “fazla” anlamlarına gelen “zâid”in çoğuludur.<sup>1</sup>

*Zevâid*’le ilgili eser telif etmiş hadis alimleri eserlerinin mukaddime kısmında kaydedecekleri hadislerin şartlarını açıklamakla yetinerek *zevâid*’in istilâhî anlamına kısmen deiginmişlerdir. Şihâbuddîn Ahmed b. Ebû Bekir el-Bûsîrî (ö.840/1436), İbn Mâce’nin zevâidini ihtiva eden *Misbâhu’z-züçâce* isimli eserinin mukaddimesinde kendi şartını şöyle açıklamaktadır: “Eğer herhangi bir hadis İbn Mâce hariç Kütüb-i Sitte’nin diğer eserlerinde veya herhangi birinde yalnız bir sahâbî’den nakledilmişse ve aynı rivayetin İbn Mâce’deki versiyonu farklı bir hüküm içermiyorsa onu *zâid* hadis olarak almadım. Fakat rivayet iki veya daha çok sahabî’den naklediliyorsa ve İbn Mâce bu sahâbîlerden yalnız birinin tarikini tercih etmişse ve aynı tarik diğer eserlerde yer almıyorsa, metin aynı olsa dahi bu rivayeti *zâid* olarak zikrettim.”<sup>2</sup> Bûsirî bu şartını yalnız *Misbâhu’z-züçâce*’de değil aynı zamanda 10 *Müsned*’in zevâidini bir araya getirdiği *İthâfî ’l-hiyere*<sup>3</sup>’de de zikretmektedir.<sup>3</sup> Zevâid müelliflerinden bir diğeri olan Nûreddîn el-Heysemî bazı eserlerinde herhangi bir zevâid şartından bahsetmezken<sup>4</sup> diğerlerinde cem edeceğî hadislerin özelliklerini kaydetmektedir. Örneğin Ahmed b. Hanbel’in *Kütüb-i Sitte*’ye göre zevâidini bir araya getirdiği eserindeki hadislerin özelliklerini şöyle sıralamaktadır: “İmam Ahmed’in ve oğlu Abdullah’ın yalnız başına rivayet ettiği (انفرد) merfu hadislerin tamamını, şaz hadislerini ve ek bilgi ihtiva eden rivayetlerini zikrettim”<sup>5</sup> İbn Hacer el-

<sup>1</sup> İbn Manzûr, *Lisânü ’l-Arab*, III, 198; Zebîdî, *Tâcü ’l-arûs*, VIII, 155.

<sup>2</sup> Bûsirî, *Misbâhu’z-züçâce*, I, 40.

<sup>3</sup> Bûsirî, *İthâfî ’l-hiyere*, I, 33-34.

<sup>4</sup> Heysemî, *Bugyetü ’l-bâhis*, I, 145.

<sup>5</sup> Heysemî, *Ğâyetü ’l-mâksad*, I, 29.

Askalânî ise *el-Metâlibü'l-âliye*'nin mukaddimesinde zikretmiş olduğu zevâid hadislerin özelliğinden bahsederek kendi eserinde *Kütüb-i Sitte*'de ve Ahmed b. Hanbel'in *Müsned*'inde yer almayan, fakat kendisinin belirlediği farklı *Müsned*'lerde bulunan ve yalnız bir sahabî'den rivayet edilen hadisleri veya bu müelliflerin herhangi birinin aynı hadisleri farklı tariklerle rivayet etmesine rağmen değişik mülahaza arz etmesi durumunda kaydedeceğini söylemektedir.<sup>6</sup>

Zevâid'in konu edinildiği çalışmalarda ise zikri geçen eserlerin özelliklerinden yola çıkarak zevâid'in istilâhî anlamı verilmeye çalışılmıştır. Şöyledir ki, Ebû Abdullah Muhammed b Ca'fer Kettânî bu ilimle ilgili çalışmaları zikrederken *zevâid*'i şöyle tanımlamaktadır: "Bazı kitaplara nispetle diğerlerinde daha fazla mevcut olan hadisleri toplayan eserlere *zevâid* kitapları denir."<sup>7</sup> Mütceba Uğur'un *zevâid* tanımı da Kettânî'nin tanımına çok yakındır: "Zevâid, meşhur hadis kitaplarında bulunmayan, bir başka muhaddis tarafından rivayet edilerek müstakil kitaplarda toplanan hadislere denir".<sup>8</sup> Her iki tanımda da zevaid hadisleri bir araya getiren eserlerin özelliğinden söz edilmektedir.

Hadis alimleri herhangi bir hadisin zevâid sayılabilmesi için şu üç özelliğe sahip olması gerekiğinde ittifak etmişlerdir:

1. Herhangi bir hadis ne mâna ne de lafiz bakımından *Kütüb-i Sitte*'de veya bu eserlerden birinde gerek sahabe gerekse sahabe olmayan başka bir kimse tarafından rivayet edilmemiş olmalı.

2. Aynı anlamı ifade eden hadis, *Kütüb-i Sitte*'de mevcut olsa dahi farklı bir sahabî tarafından rivayet edilmiş olmalı.

3. Gerek *Kütüb-i Sitte*'de gerek diğer hadis kaynaklarında rivayet edilen herhangi bir hadisin metni ve sahabî râvî'si aynı ise, diğer kaynaklardaki hadisin zâid olan kısmını farklı bir hüküm içermeli.<sup>9</sup>

Söz konusu şartlara dayanan son dönem hadis alimleri zevâid'in istilâh anlamını vermeye çalışmışlardır. Haldun el-Ahdeb'e göre : "Kütüb-i Sitte dışındaki musannef eserlerin ihtiva ettiği ve yalnız müelliflerinin tarikleriyle

<sup>6</sup> İbn Hacer, *el-Metâlibü'l-âliye*, III, 22.

<sup>7</sup> Kettânî, *Hadis Literatürü*, s. 373.

<sup>8</sup> Uğur, *Ansiklopedik Hadis Terimleri Sözlüğü*, s. 430.

<sup>9</sup> Ahdeb, *Zevâidü târîhi Bagdâd*, I, 34.

rivayet edilen hadislerin tamamına veya (metin aynı olsa da) farklı sahabîlerden rivayet edilen hadislere yahut da aynı anlamı ifade etmesine rağmen hüküm ifade eden ek bir bilgi içeren herhangi bir hadise *zevâid* denir.”<sup>10</sup> Abdusselâm b. Muhammed Allûş ise kendisinden önceki tanımları değerlendirerek *zevâid*’i şöyle tarif eder: “*Zevâid*, metninde fazla veya eksik kelime bulunduran yahut önemli farklılık arz eden yahut başka bir sahabîden rivayet edilen hadise denir”<sup>11</sup>

Söz konusu her iki *zevâid* tanımı hadis usulü eserlerinde yer almamakla beraber *zevâid* kitaplarındaki hadislerin özelliklerini kısmen ifade etmekte ve herhangi bir hadisin *zevâid* sayılabilmesi için dört hususu vurgulamaktadır:

1. Herhangi bir hadisin Kütüb-i Sitte’de veya bu eserlerin bir yada bir kaçında yer almaması.<sup>12</sup>
2. Hadis metninde aynı konudaki diğer hadislere nispeten fazla ya da eksik bir kelimenin mevcut olması.
3. Herhangi bir hadis metninin aynı konudaki diğer hadislere nispeten önemli bir farklılık arz etmesi.
4. Aynı konulu hadisin değişik sahabîden rivayet edilmesi.

Göründüğü gibi *zevâid* türü eserlerin Kütüb-i Sitte’yi esas alması tanımlara da yansımıştır. Zikri geçen hususların ayrıntıları *zevâid* hadisin çeşitlerini oluşturmaktadır.

## **Zevâid Edebiyatı**

Hicrî 3. asırın sonuna kadar hadislerin büyük bir kısmı tasnif edilmiş, câmi, sünen, müsned, mu’cem ve musannef gibi hadis edebiyatının değişik türlerini ifade eden eserler meydana gelmiştir. Daha sonraki dönemlerde hadis alimleri kendi araştırmalarını büyük çaplılıkla hicrî üçüncü asırda

<sup>10</sup> Ahdeb, *a.g.e.*, I, 19-20.

<sup>11</sup> Allûş, *İlmu zevâidi'l-hadîs*, s. 17.

<sup>12</sup> Ahdeb’in tanım içerisinde mezkur şıkka yer vermesine rağmen, bu durum bütün *zevâid* hadisler için geçerli değildir. Mesela İbn Mâce’nin *zevâidini* ihtiva eden *Misbâhi'z-zîcâce*’deki hadisler bu şikkîn kapsamı dışındadır. Çünkü *Sünen-i İbn Mâce Kütüb-i Sitte*’yi oluşturan eserlerden biridir. *Sünen’lerin Sahîhayn'a* veya herhangi bir sünenenin diğer beş eser dışındaki *zevâidi* de bu şıkka dahil edilerek değerlendirilemez.

telif edilmiş eserler üzerine yoğunlaştırarak müstahrec ve istidraklar yazmış ve onları şerh etmişlerdir. Zamanla musannef eserlerden bazıları diğerlerine göre daha sahîh sayılmaya başlamıştır. Bu eserlerin çokluğu ve sîhhât bakımından aynı seviyede olmayışları böyle bir arayış içine girmeyi gerekli kılmıştır. Nitekim İbnü's-Seken (ö.353/964), hadis eserlerinin çokluğuna değinen talebelerine Buhari ve Müslim'in *el-Camî'u-s-sâhih'*leri ile Ebû Dâvûd ve Nesâî'nin *Sünen'*lerini telif edilmiş eserlerin en sahîhleri olarak addetmeleri tavsiyesinde bulunmuştur.<sup>13</sup> Bu eserlere Tirmîzî'nin *Sünen'*i de eklenince "el-Kütübü'l-Hamse" diye alimler arasında rağbet görmüştür. Hatta Ebû Tâhir el-Makdîsî (ö.576/1180), Doğu ve Batı ulemasının "el-Kütübü'l-Hamse"nin sîhhati üzerinde ittifak ettiklerini belirtmektedir.<sup>14</sup> Hicri 6. asırda zikri geçen eserlere *Sünen-i İbn Mâce* ilave edilerek<sup>15</sup> hadis literatürünün en önemli kaynağı sayılan *Kütüb-i Sitte*'nin diğer hadis eserlerinden üstünlüğü kabul edilmeye başlanmıştır.

Hadis alimleri arasında rağbet görmesi sebebiyle *Kütüb-i Sitte* diğer hadis kaynaklarına göre daha fazla araştırma konusu olmuştur. Nitekim büyük çoğunuğu hicri 8. asırın ikinci yarısında kaleme alınmış zevâid edebiyatı da *Kütüb-i Sitte*'de yer almayan rivayetleri bir araya getirme maksadıyla oluşmuştur. Mesela, Busîrî'nin *İthâfi'l-hiyereti'l-mehere*, *Fevâidü'l-müntekâ*, Heysemî'nin *Keşfi'l-estâr*, *el-Maksadu'l-a'lâ*, *Mecmeü'z-zevâid*, İbn Hacer'in *el-Metâlibü'l-âliye*, Zevâidu müsnedi'l-Ahmed ve Zevâidu müsnedi'l-Hâris gibi örneklerini çoğaltabileceğimiz birçok eser farklı hadis kaynaklarının *Kütüb-i Sitte*'ye olan zevâidi'ni cem etmektedir. Zevâid eserlerinin ekseriyetinin *Kütüb-i Sitte* dışındaki eserleri ihtiva etmesine rağmen bu eserlerin birbirine olan zevâid hadisleri de hadis alimleri tarafından toplanmıştır. Mesela İbnü'l-Mülakkin (ö.804/1401) *Sahîh-i Müslim*'in *Sahîh-i Buhârî* dışındaki zevâidini, *Sünen-i Ebû Dâvud*'un *Sahihayn* dışındaki zevâidini, *Sünen-i Tirmîzî*'nin *Sahihayn* ve *Sünen-i Ebû Dâvud* dışındaki zevâidini, Nesâî'nin zikri geçen dört eser dışındaki zevâidini ve İbn Mâce'nin *Kütüb-i Hamse* dışındaki zevâidini konu edinen

<sup>13</sup> Mizzî, *Tehzîbü'l-kemâl*, I, 168.

<sup>14</sup> Suyûtî, *Zehrû'r-rubâ*, I, 5.

<sup>15</sup> San'ânî, *Tavdîhu'l-eskâr*, I, 224.

birer eser telif etmiştir.<sup>16</sup> Bûsîrî ve Heysemî de yine *Sünen-i İbn Mâce*'nin *Kütüb-i Hamse* dışındaki zevâid hadislerini bir araya getirmiştir.

Zevâidle ilgili eser telif eden ilk İslâm alimi Muğultay b. Kılıç (ö.762/1360)'dır.<sup>17</sup> İbn Hibbân'nın *Sahiyayn*'a olan zevâidini “Zevâidu İbn Hibbân alâ's-Sâhihayn” isimli eserinde cem eden Muğultay b. Kılıç'ı<sup>18</sup> Heysemî (ö.807/1404), Bûsîrî (ö.840/1436) ve İbn Hacer (ö. 852/1448) takip etmiştir.

Zevâid edebiyatının büyük çoğunluğunun hicrî 8. asırda oluşmasına rağmen günümüz hadis araştırmacılarından Abdusselam Allûş, Hâkim en-Nisâbûrî'nin “el-Müstedrek ale's-sâhihayn” isimli eserini de zevâid edebiyatından sayarak bu tarihi h. 4. asırın sonu 5. asırın başına kadar götürmektedir.<sup>19</sup> Alluş, Hâkim en-Nisâbûrî'nin “Buhâri ve Müslim'in şartlarına uyduğu halde eserine almadıkları hadisleri bir araya getireceği” kaydına<sup>20</sup> dayanarak *Müstedrek*'i zevâid eserler arasında zikretmektedir. Fakat bir çok kaynakta Hâkim'in *Müstedrek*'i zevâid edebiyatı arasında zikredilmemektedir.<sup>21</sup> Zevâid eserlerinin herhangi bir kitabın diğer kitaplarda bulunmayan hadisleri cem etme gibi özelliğinin *Müstedrek*'te bulunmaması, bu eserin zevâid edebiyatı arasında zikredilememesini gerektirmektedir. Öte yandan Hâkim en-Nisâbûrî'nin eserini telif ederken aynı hadisin farklı sahabîden rivayeti ve aynı metinlerden yalnız birinin ek bilgi içermesi durumunda kaydedeceği gibi herhangi bir şart koşmamış olması onun eserinin zevâid'den sayılamayacağının göstergelerindendir.

Zevâid edebiyatının meydana gelmesinin değişik sebepleri vardır. Mesela, Heysemî, Zevâid-i İbn Hibbân'ı cem etmesindeki esas hedefin “Bu eserin kullanışını kolaylaştırmak”<sup>22</sup>, ayrıca *Sahihayn* dışındaki sahîh hadislerin cem edilmesi olduğunu belirtmektedir.<sup>23</sup> *Ğâyetü'l-mâksad* ve *Mecmeü'l-bahreyn* gibi eserlerin mukaddimelerinde Ebu Ya'lâ'nın

<sup>16</sup> İbn Kâdi Şühbe, *Tabakâtu's-Şâfi'iyye*, IV, 253; İbn Hacer, *İnbâü'l-gumr*, V, 43-44

<sup>17</sup> Muhammed ed-Dervîş, *Buğyetü'r-râid*, I, 54; Ahdeb, *Zevâidu târîhi Bagdâd*, I, 52.

<sup>18</sup> İbnü'l-İrâkî, *ez-Zeyl ale'l-iber*, I, 73.

<sup>19</sup> Allûş, *İlmu zevâidi'l-hadîs*, s. 190.

<sup>20</sup> Hâkim, *el-Müstedrek*, I, 2-3.

<sup>21</sup> Heysemî, *el-Mâksadu'l-a'lâ*, I, 17-18; Kettânî, *Hadis literatürü*, s. 17;

  Muhammed ed-Dervîş, *a.g.e.*, I, 54-55; Ahdeb, *a.g.e.*, I, 52-65.

<sup>22</sup> Heysemî, *Mevâridü'z-za'mân*, I, 89.

<sup>23</sup> Heysemî, *Mevâridü'z-za'mân*, I, 76.

*Müsned*'inde ve Taberânî'nin *Mucem*'lerinde birçok insanın farkına varmadığı faydalı bilgiler bulunduğu zikreden Heysemî gerek kendisinin gerek diğer insanların daha kolay yararlanabilmeleri için bu bilgileri fıkıh bâblarına göre tertip ettiğini eklemektedir.<sup>24</sup> *Müsned* ve Mu'cem türü eserlerden istifade zorluğu, özellikle araştırmaların fazla zaman alması gibi hususlar zevâid edebiyatının oluşma sebepleri arasında sayılmaktadır.<sup>25</sup>

Zevâid edebiyâtı, oluşumundan önce hadisleri tahriç edilmiş eserlerin birçoğunun nüshasının sınırlı olması, insanlar arasında pek yaygın olmaması ve yalnız belirli bölgelerde bulunması gibi zorluklar nedeniyle bu eserlerden istifade etmek özel çaba gerektirmekteydi. Öte yandan zevâid türü eserler günümüze intikal etmemiş<sup>26</sup> veya eksik bir şekilde ulaşmış kitapların içерdiği *Kütüb-i Sitte* dışındaki hadisler konusunda da bilgi vermektedir.<sup>27</sup> Zevâid eserlerinin fıkıh bâblarına göre tertibi, aynı konudaki müdrec, muallak, mürsel, mevkuf ve merfu hadislerin ilgili başlıklar altında sunulması, araştırma esnasında fazla zaman harcanmaması, araştırma kolaylığı ve birçok eserde hadislerin isnadı hakkında alimlerin değerlendirmesi gibi hususlar onun hadis edebiyâtı arasındaki önemini göstermektedir.

Buhârî'nin *Sahih*'inde yer alan muallak hadisler de bazı zevâid eserlerinin yazılmasında teşvik edici rol oynamıştır. Nitekim, bâzı hadis alimleri bu muallak hadislerden herhangi birini muttasıl senedle farklı eserlerde buldukları zaman bunu zevâid olarak değerlendirmiştir. Örneğin, Heysemî *el-Maksadü'l-a'lâ*'nın Bûsîrî ise *İthâfû'l-hiyere*'nin mukaddimesinde Buhârî'nin muallak rivayetlerini zevâid hadisler arasında zikrettiklerini belirtmektedirler.<sup>28</sup> Böylece *Sahih-i Buhârî*'nin eleştirilme sebepleri arasında sayılan muallak hadislerin mevcudiyeti bazı alimleri bu eserin zevâidini cem etmeye teşvik eden en önemli unsurlardan olmuş ve neticede büyük bir kısmı

<sup>24</sup> Heysemî, *el-Maksadü'l-a'lâ*, I, 29; *Mecmeü'l-bahreyn*, I, 45.

<sup>25</sup> İbn Hacer, *Muhtasaru zevâidi Müsnedi'l-Bezzâr*, I, 8.

<sup>26</sup> Mesela, Müsedded b. Müserhed'in (ö. 228/842) *el-Müsned*'i günümüze ulaşmamıştır. (Kettânî, *Hadis Literatürü*, s. 92) Fakat Bûsîrî'nin *İthâfû'l-hiyere* ve İbn Hacer'in *el-Metâlibü'l-âliye* eserleri sayesinde bu *Müsned*'in *Kütüb-i Sitte* dışında hangi rivayetleri ihtiva ettiğini bilmek mümkündür.

<sup>27</sup> Ahdeb, *ZevâidüTârihi Bagdâd*, I, 44-45.

<sup>28</sup> Heysemî, *el-Maksadü'l-a'lâ*, I, 30; Bûsîrî, *İthâfû'l-hiyere*, I, 16

zevâid edebiyatı sayesinde muttasıl bir tarikle söz konusu eserlerde yer almıştır.

Mevkuf rivayetlerin zevâid sayılıp sayılmayacağı konusunda son dönem alimleriyle klasik dönem hadis alimleri arasında farklı bakış açıları söz konusudur. Hicri 8. ve 9. asırlarda kaleme alınmış birçok eserde merfu hadislerin yanı sıra ek bilgi içeren mevkuf, mursel ve maktu hadislere de zevâid arasında yer verilmiştir. Merfu hükmünde olan ve olmayan birçok mevkuf hadis ihtişi ettiği ek bilginin mahiyetine bakılmaksızın kaydedilmiştir.<sup>29</sup> Mesela, Bûsîrî'nin Ebû Sa‘îd el-Hudrî'nin: "Mescitlerde lambayı yakan ilk şahıs Temîm ed-Dârî'dir."<sup>30</sup> şeklindeki sözlerini merfu hükmünde olmadığı halde zevâid olarak değerlendirmesinin esas sebebi mezkur rivayetin *Kütübü-i Hamse*'de bulunmamasıdır. Sonuç olarak klasik hadis alimlerine göre zevâid bir rivayetin en önemli kriteri farklı bir sahabî'den nakledilmesi ve ek bilgi içermesidir.

Zevâid araştırmalarıyla meşhur son dönem hadis alimlerinden Haldun el-Ahdeb *Tarihu Bağdâd'*ın zevâidini bir araya getirdiği "Zevâidu Tarîhi Bağdâd" isimli eserinin mukaddimesinde esas aldığı zevâid kriterlerini şöyle sıralamaktadır:

1. İbn Hacer ve Heysemî'nin zevâid olarak değerlendirmesine rağmen merfu hükmünde olmayan mevkuf ve maktu rivayetlere deiginmedim.
2. Senedinde inkıta olmasına rağmen Hatîb'in *Tarih*'inde zikrettiği fakat *Kütüb-i Sitte*'de yer almayan ve yalnız merfu hükmünde olan mürsel hadisleri kaydettim.
3. Hatîb Bâgdâdî'nin eksiksiz olarak rivayet ettiği, fakat *Kütüb-i Sitte*'nin değişik yerlerinde ayrı parçalar<sup>31</sup> halinde mevcut olan herhangi bir rivayeti zevâid olarak zikretmedim.
4. *Kütüb-i Sitte*'de yer alan herhangi bir merfu hadis, *Tarihu Bağdâd'*da mevkuf olarak zikredilmişse bu rivayeti zevaidden saymadım.

---

<sup>29</sup> Bûsîrî, *Zevâidu İbn Mâce*, s. 129-130; 320; 333; İbn Hacer, *el-Metâlibü'l-âliye*, II, 133; XIV, 434; Heysemî, *Mecmeü'z-zevâid*, II, 2; II, 92; IX, 46.

<sup>30</sup> Bûsîrî, a.g.e., s. 129-130.

<sup>31</sup> Yani rivayetin bir kısmı *Sünen-i Tirmîzî*'de yer alırken diğer bir kısmı *Sünen-i Nesâî* ve *Sünen-i İbn Mâce*'de bulunmaktadır.

5. *Tarihi Bağdâd*'da muhtasar bir şekilde rivayet edilen fakat Kütüb-i Sitte'de tafsilatlı olarak yer alan aynı sahabînin hadisini zevâid olarak değerlendirdim.<sup>32</sup>

Ahdeb'in zevâid rivayetlerle ilgili zikretmiş olduğu söz konusu hususlar onun bu konuda klasik alimlerden farkını göstermektedir. Bu fark şöyle özetlenebilir: "Klasik alımlere göre herhangi bir zevâid hadisin ölçüsü **ek bilgi ihtiyâva etmesidir**. Son dönem alımlerinden Ahdeb'e göre ise zevâid hadisin ölçüsü **içerdiği ek bilginin yeni bir hüküm ifade etmesidir**." Ayrıca zevâidin bulunduğu kaynak konusunu daha geniş kapsamlı düşünen ve kendi tarifinde de ifade ettiği gibi zevâid hadislerin cami, sünen, müsned ve mu'cem gibi yalnız hadis kaynaklarını ifade eden literatüre değil, onun dışında akâid, tefsir, fıkıh, siyer, ahlak ve tarih eserlerine de şamil edilmesi gerektiğini savunan Ahdeb, buna gerekçe olarak hadis kaynaklarında yer almayan binlerce hadisin yukarıda zikri geçen diğer kaynaklarda bulunduğuunu göstermektedir.<sup>33</sup>

---

<sup>32</sup> Ahdeb, *Zevâidu târîhi Bagdâd*, I, 67-76.

<sup>33</sup> Ahdeb, *İlmu zevâidi 'l-hadîs* I, 20-27.

## KAYNAKÇA

Ahdeb, *Zevaidu Tarihi Bağdad ale'l-kütübi's-sitte*, Haldun Ahdeb, Dımaşk : Dârû'l-Kalem, 1996

Alluş, *İlmu zevaidi'l-hadîs*, Ebû Abdullâh Abdüsselâm b. Muhammed b. Ömer, Beyrut : Dâru İbn Hazm, 1995

Bûsîrî, **Misbâhü'z-zülace fî zavâidi İbn Mâce**, Ebû'l-Abbâs Şehâbeddîn Ahmed b. Ebî Bekr b. İsmâîl el-Bûsîrî, thk. Kemal Yusuf Hût. Beyrut: Dârû'l-Cinân, 1986.

-----**İthâfû'l-hiyereti'l-mehere bi-zevâ'idi'l-mesânidi'l-aşere**, Ebû'l-Abbâs Şehâbeddîn Ahmed b. Ebî Bekr b. İsmâîl Bûsîrî, 840/1436; thk. Ebû Abdurrahmân [ve öte.], Riyad: Mektebetü'r-Rûşd, 1998

Heysemî, **Buğyetü'l-bâhis an zevâidi müsnedi'l-hâris**, Ebû'l-Hasan Nûreddîn Ali b. Ebî Bekr b. Süleymân el-Heysemî, thk. Hüseyin Ahmed Sâlih el-Bâkirî, Medine: Mektebetü'l-Arabiyyeti's-Suûdî, 1992.

-----**Gâyetü'l-maksad fî zevâidi'l-müsned**, thk. Hallâf Mahmûd Semî, Beyrût: Dârû'l-Kütübi'l-İlmîyye, 2001

İbn Hacer, **el-Metâlibü'l-'âliye bi-zevâidi'l-mesânidi's-semâniyye**, Ebû'l-Fazl Şehâbeddîn Ahmed b. Hacer el-Askalânî, thk. Sa'd b. Nasîr b. Abdullâh el-Azîz eş-Şeserî, Riyâd: Dâru'l-Âsimé, 1998.

İbn Manzûr, **Lisânü'l-'arab**, Ebû'l-Fazl Muhammed b. Mükerrem b. Ali b. Manzûr el-Ensârî, Beyrût: Dâru Sadîr, [t.y.]

Uğur, **Ansiklopedik Hadis Terimleri Sözlüğü**, Müctebâ Uğur, Ankara: Türkiye Diyânet Vakfı, 1992.

Zebîdî, **Tâcu'l-arûs**, Ebû'l-Feyz Murtaza Muhammed b. Muhammed b. Muhammed thk. İbrahim Terzi. Beyrut: Dâru İhyâ'i't-Türâsi'l-Arabî, 1975.

## RESUME

In fact there's a particular term used for that hadiths which take place in one of the books of Kutubu's-Sitte but not in the other and it is a "zawa'id". Zawa'id is the important branch of the hadith literature. But for zawa'id the another versions and isnads of the hadith have not only been collected in the one book but have been also saved the perished musnad's hadiths.



## XARİCİ DİLİN TƏDRİSİNĐƏ İNTERNETİN ROLU

*Mətanət MƏMMƏDOVA\**

Sivil cəmiyyətin müasir inkişaf dövrü haqlı olaraq informatika mərhələsi adlanır. Müasir cəmiyyətin informatika prosesinin ən mühüm istiqamətlərindən biri tədrisin informatikləşdirilməsidir. Bu praktikaya təlim prosesinin intensivləşməsini təmin edən psixoloji-pedaqoji təlimatların, təlim ideyalarının həyata keçirilmə inkişafını, faktiki biliklərin mexaniki mənimsənilməsindən yeni biliklərə sərbəst şəkildə yiyələnmə qabiliyyətini qazanmaq keçidini təmin edən tədris prosesinin təşkilinin forma və metodlarının təkmilləşdirilməsini nəzərdə tutur.

Biz informatika əsrində, kompyuter inqilabının baş verdiyi əsrədə yaşayıraq. Müasir həyatın bir çox sahələrində özünə möhkəm yer tutmuş kompyuterlər təhsil sahəsinə daha tez yol tapmışlar. Texniki və avtomatlaşdırılmış vasitələrin təhsil sistemində tətbiqi mövzusu müasir dövrdə xüsusiət aktuallaşmışdır.<sup>1</sup> Son dövrlər effektiv təlim məqsədi ilə əksər hallarda müasir texniki vasitələrdən istifadə edilir. Təhsildə kompyuter və informasiya texnologiyalarının istifadəsi müxtəlif fənlər üzrə təlim prosesinin məzmununa, metodlarına və təşkilatına xüsusi təsir göstərir.

İnsan sivilizasiyasının fundamental xarakteristikası məlumatın alınması, toplanması, hazırlanması və işlədilməsindən ibarətdir. İnformatikləşmiş cəmiyyətdə ilkin kompyuter tədrisinə və müəyyən məsələlərin həlli üçün kompyuter vasitələrindən istifadə bacarığına yiyələnmədən müasir elmdə, mədəniyyətdə, istehsalatda, biznesdə və həyatın digər sahələrində insanın yaradıcı potensialının həyata keçirilməsi qeyri – mümkündür.

Son illər multimedya texnologiyalarının inkişaf etməsi ilə ingilis, fransız, alman və digər dillər üzrə çox sayıda tədris proqramları meydana çıxmışdır. Bu proqramlar bütün mümkün nümunələrlə təkcə hipermətnləri oxumaq imkanı deyil, həmçinin dinləmə kimi klassik metodun integrasiya-

\* İlahiyyat fakültəsinin Dillər kafedrasının ingilis dili müəllimi

sını təşkil edir. Bundan başqa tələbə, müəllim və sinif tempindən asılı olmayaraq özü interaktiv rejimdə istədiyi qədər lazımi nümunəyə qulaq asa bilir. Bu programlardan bəziləri tələbənin tələffüzünü də nəzarətdə saxlamağa qadirdir. Bununla yanaşı, ənənəvi texnologiyalardan istifadə etmək çox yaxşı nəticələr də verə bilər. Bu səbəbdən də xarici dil təlimi üzrə sərbəst məşğələlərdə və məsafəli təlimdə kompyuter texnologiyalarından istifadə etmək məqsədə uyğundur.<sup>2</sup>

İndi artıq hər kəs başa düşür ki, Internet nəhəng sayda informasiya imkanlarına və xidmətlərə malikdir. Lakin, unutmaq olmaz ki, bu və ya digər təlim vasitəsinin fənn sahəsinin hansı informasiya xüsusiyyətlərinə malik olmasından asılı olmayaraq didaktik məsələlər, tədrisin müəyyən məqsədlərinə yönəldilməsi nəzərdə tutulan tələbələrin idrak fəaliyyətinin xüsusiyyətləri ilkin məna kəsb edir. Özünün bütün imkan və üsulları ilə Internet bu məqsəd və məsələlərin həlli vasitəsidir. Buna görə də, əvvəlcə dünya şəbəkəsinin təqdim etdiyi üsul və xidmətlərin xarici dilin tədrisi praktikasında hansı didaktik məsələlərin həlli üçün faydalı olacağını müəyyən etmək lazımdır. Internet xarici dil öyrənənlər üçün autentik (orijinal) mətnlərdən istifadə etmək, dil daşıyıcılarına qulaq asmaq və onlarla ünsiyyət qurmaq, yəni, həqiqi dil mühiti kimi gözəl imkan yaradır.

Lakin, həftədə üç saatlıq real təlim prosesində və çərçivələnmiş dil vasitələrinə malik ali məktəblərdə bunları neçə həyata keçirmək mümkündür? İlk əvvəl yenidən Internetin bizə təklif etdiyi imkanlardan asılı olmayaraq “xarici dil” fənninin xüsusiyyətlərini, dilin tədris olunduğu təlim müəssisəsinin növünü yada salaq. Əsas məqsəd - kommunikativ səlahiyyətin yaradılmasıdır, digər yerdə qalan (tədris, tərbiyə, inkişaf) məqsədlər bu əsas məqsədin həyata keçirilməsi zamanı yerinə yetirilir. Müasir anlamda kommunikativ səlahiyyət qarşılıqlı mədəniyyətlərarası bacarıqların yaranmasını nəzərdə tutur. Bizim dövrümüzdə məhz bu məqsəd xarici dil öyrənən müxtəlif tələbələr tərəfindən daha çox tələb olunan sayılır. Məzunların geləcək ixtisası xarici səyahətlər, əcnəbi mütəxəssislərlə ünsiyyət əlaqəsindən ibarət olmasa da, dünya şəbəkəsi Internetdən istifadə müəyyən ixtisasa aid məlumatların alınması və ötürülməsi şərtində daha mühüm əhəmiyyət kəsb eidir. Şəbəkədə əsas məlumat ingilis dilindədir. Bununla belə Internetdə digər dillərdə də informatika fənni inkişaf edərək təkmilləşir.

İnternet şəbəkəsinin məlumat ehtiyatlarına giriş kompyuter texnologiyalarına kifayət qədər sərbəst yiyələnməkdən başqa hesablamalı olduğumuz həqiqətdir və yəqin ki, YUNESKO-nun XXI-ci əsri poliqlotlar yüzilliyi elan etməsi səbəblərindən biri sayıla bilər.<sup>3</sup>

Informatika əsrinin prioritet dəyəri – məlumatdır. Bütün sahələrdə nailiyyətlərin yolu informasiyaya giriş və onunla xarici dildə işləməkdən keçir. “Xarici dil” fənninin spesifikasiyası xarici dil təliminin məzmununun aparıcı komponenti elmin əsasları deyil, fəaliyyətin üsullarından, yəni, nitq fəaliyyətinin müxtəlif növləri - danışq, oxu və yazının təlimindən ibarətdir.

Xarici dil fəaliyyətinin bütün növ bacarıq təşkilatının əsasında eşitmə vərdişləri durur. Bu səbəbdən də, xarici dilin təlimində prioritet şifahi çalışmalara verilir. Bu da, əgər söhbət danışq qabiliyyətinin formallaşmasından gedirsə, fənnin əsas spesifikasını və tədrisin əsas çətinliyini təşkil edir.

Nitq fəaliyyətinin təlimi yalnız ünsiyyətdə, yəni canlı ünsiyyətdə mümkündür. Buna görə isə tərəfdaş lazımdır. Kompyuter programı, CD-ROM diskləri hansı interaktivlikdə olmalarından asılı olmayaraq yalnız maşınla ünsiyyəti təmin etmək bacarığındadırlar. İstisnanı tələbənin real tərəfdaşı – dil daşıyıcısı ilə canlı dialoqa girməsini təmin edən kompyuter teleünsiyyəti təşkil edir. Bundan başqa, şahidi olduq ki, ünsiyyət səlahiyyəti six şəkildə linqvistik, həmçinin ölkəşünaslıq səlahiyyəti ilə bağlıdır. Beləliklə, xarici dilin təlim sistemi elə qurulmalıdır ki, tələbələrə dilini öyrəndikləri ölkənin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılsın. Məhz, bu səbəbdən növbəti dərsə hazırlaşaraq şifahi nitq və oxu mövzusunda dərslər zəncirini planlaşdırarkən müəllim təlim vasitələrinin hər birinin didaktik xüsusiyyətlərini və funksiyalarını nəzərə almalı, bu və ya digər təlim vasitəsinin hansı metodiki məsələlərin həllində daha effektiv olacağını təsəvvür etməlidir.

Əgər nəzərdə Internet tutulursa, ilk əvvəl onun imkan və ehtiyaclarından hansı məqsədlə istifadə etməyə hazırlaşdığını müəyyənləşdirməliyik. Məsələn:

- materiallar şəbəkəsinin dərsin məzmununa daxil edilməsi (onları təlim programına integrasiya etmək);
- tələbələr tərəfindən proyektlər üzərində iş çərçivəsində məlumatın sərbəst şəkildə axtarılması;

- birinci və ya ikinci öyrənilən xarici dilin sərbəst öyrənilməsi, möhkəmləndirilməsi, bilik, bacarıq və vərdişlərdə baş verən boşluqların ləğv olunması;

- imtahanları eksternlə (yəni, vaxtından əvvəl) yüksək səviyyədə vermək üçün müəyyən xarici dil kursunda müəllimin rəhbərliyi ilə məsafəli təlim şəklində sistematik öyrənilməsi baxımından nəzərdə tutulur.<sup>4</sup>

Bütün bu müxtəlif məsələlər vahid təlim məqsədində birləşdirilərək ünsiyyət səlahiyyətini formalasdırır. Fənnin spesifikasından nəticə çıxararaq Internet şəbəkəsinin didaktik xüsusiyyətlərini və funksiyalarını, onun imkan və ehtiyatlarını bilərək şəbəkədə hansı didaktik məsələlərin həlli üçün bu və ya digər xidmət və ehtiyatlardan istifadə etmək olar. Yalnız, bundan sonra onların dərsdə və ya dərsdən kənar vaxtlarda əyani və ya məsafəli təlim formasında istifadə metodikasını müəyyən etmək olar.

Xarici dil dərslərində və dərsdən kənar fəaliyyətlərdə tələbələr Internetin mətn, qrafika və səs məlumatları ilə təminat imkanlarına dəstəklənə bilərlər. Yerdə qalanlarını isə təlim texnologiyası həll etməlidir.

Artıq indi hər kəs anlayır ki, Internet nəhəng məlumat imkanlarına və təsireddi xidmətlərə malikdir. Lakin unutmaq olmaz ki, informasiya fənn mühitinin hansı xüsusiyyətlərdən ibarət olmasına baxmayaraq bu və ya digər təlim vasitəsinin didaktik məsələləri, tələbələrin tədrisin müəyyən məqsədlərinə yönəldilmiş təfəkkür fəaliyyətinin xüsusiyyətləri birinci hesab edilməlidir. Bütün imkanları sayəsində Internet bu məqsədlərin və məsələlərin həyata keçirilməsi vasitəsidir. Bu səbəbdən də, ilk əvvəl dünya şəbəkəsinin təqdim etdiyi dəyərli vasitə və xidmətlərin xarici dilin tədrisi praktikasında hansı didaktik məsələlərin həll edilməsi üçün yararlı olacağını müəyyən etmək lazımdır. Internet xarici dili öyrənənlər üçün autentik mətnlərdən istifadə etmək, dil daşıyıcılarını dinləmək və onlarla ünsiyyət saxlamaq, bir sözlə təbii dil mühiti kimi unikal imkanlar yaradır.

Əlbəttə, dərs zamanı Internetə birbaşa çıxış praktiki olaraq istisna edir. Belə ki, bizim məktəblərimizdə Internet çıxışına bağlanmış kompyuterlərlə təmin olunmuş kifayət qədər xarici dil otaqları tapmaq mümkün deyil. Lakin, onu söyləmək lazımdır ki, otağında bircə kompyuteri və Internetə çıxışı olan bəzi müəllimlər az da olsa dərs zamanı bu imkanlardan istifadə etməyə cəhd göstərirlər. Beləliklə də, burada başqa yollar axtarmaq lazımdır. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, mərkəz və böyük şəhərlərdə yaşayan

ailələrin əksəriyyəti İnternete real çıxışı olan kompyuterlərə malikdirlər və müəllim bu imkanı nəzərə almalıdır.

İnternet şəbəkəsinin təqdim etdiyi imkanlardan xarici dil dərslərində necə istifadə etmək olar? Beləliklə, bu imkanların analizinə nəzər salaq. Lakin, bununla yanaşı kompyuterin bu məqsədlər üçün istifadə edilmə quruluşunu nəzərə almaq lazımlıdır: səs platası, səs kolonları ilə, tərəfdəşləri ilə videokonfrans aparılması üçün videokamera ilə təchiz olunmuşdurmu? Səs platasına gəldikdə müasir kompyuterlərin əksəriyyəti bu vasitə ilə təmin edilmişdir. Lakin, kompyuterlərə qoşulmuş videokart və ya son zamanlar dəbdə olan videotelefonlara gəldikdə bizim ölkəmizdə bu ekzotika çox bahalı olduğundan kütləvi istifadəçilər üçün əlçatmazdır. Buna görə də, dil daşıyıcıları ilə şifahi ünsiyyətin təşkilat məsələsi nəzəri olaraq həyata keçirilə bilər, lakin praktiki şəkildə istifadəçilərin əksəriyyətinə şəbəkənin bu xidməti hələ ki, əlçatmaz hesab olunur. Buradan da İnternetin mətn, qrafika və səs informasiyaları ilə təmin edilməsi imkanları ilə hesablaşmalı oluruq. Məhz, İnternet şəbəkəsinin bu imkanlarına xarici dil dərslərinə və dərsdən kənar məşğələlərdə tələbələrin fəaliyyətinin həyata keçirilməsinin üsul və vasitələrinin istifadə edilməsini analiz edək. Yerdə qalanları isə təlim texnologiyaları həll etməlidir. Bu imkanları nəzərdən keçirək:<sup>5</sup>

- dərsdən əvvəl müəllim tədris müəssisəsinin mediatekasından və ya öz şəxsi ev kompyuterindən şifahi nitqə dair öyrənilən mövzu üzrə oxu üçün müəyyən autentik materialı seçə bilər;

- kompyuterin səs platası varsa, müəyyən texniki şərtlərlə dil daşıyıcılarının müəyyən məsələlər üzrə maraqlı çıxışlarını, siyasi və dövlət xadimlərinin nitqlərini yazaraq şəxsi maqnitafonda lazımı həddə qədər qısaltmaq olar;

- layihə üzrə tərəfdəşlərin elektron poçtla alınmış məktublarının şifahi müzakirəsini keçirmək;

- əməkdaşlıq qruplarında Internet şəbəkəsinin mənbələrindən alınmış bu və ya digər problemlərin müzakirəsini keçirmək;

- dil daşıyıcısı olan xalqların mədəniyyətində öyrənilən dilin mövcudluq spesifikasını əks etdirən frazeologizmləri, idiomları, atalar sözlərini, yanılıtmacları, neologizmləri təşkil edən şifahi və ya yazılı məlumatların linqvistik analizinin aparılması;

- dili öyrənilən ölkənin müəlliflərinin virtual kitabxanalardan əldə edilmiş, bədii əsərlərinin heç olmazsa müəyyən hissəsindən istifadə edilməsi.

Bununla belə dərs zamanı istifadə edilən yuxarıda sadalanmış bu imkanlarla Internet şəbəkəsinin mənbələri məhdudlanmır. A.A.Andreyev<sup>6</sup> haqlı olaraq qeyd edir ki, “pedaqoji texnologiyaları əzbərləmək olmaz. Onların yalnız tətbiqinin mümkün istiqamətlərini göstərmək olar. Müəllimin yaradıcı potensialı ona axtarış sahəsini göstərər, səriştəliyi isə maraqlı tapıntılara və nəticələrə təkan verər.”

Bununla da Internet şəbəkəsinin məlumat mənbələrindən istifadə edərək, onları tədris prosesinə yönəldib dərsdə bir sıra didaktik məsələləri səmərəli şəkildə həll etmək mümkündür. Həmçinin, müxtəlif çətinlik səviyyəsində olan şəbəkə materiallarından bilavasitə istifadə edərək oxu vərdişlərini və bacarıqlarını formalasdırmaq olar. Internet şəbəkəsindən və bilavasitə müəllim tərəfindən hazırlanmış autentik səsli mətnlərin əsasında eşitmə qabiliyyətini təkmilləşdirərək, müəllim və ya tələbələr tərəfindən təqdim olunmuş şəbəkə materiallarının problemlə müzakirəsi əsasında monoloq və dialoq danışq bacarığını inkişaf etdirmək olar. Tərəfdəşlərə fərdi və ya yazılı şəkildə cavab hazırlamaqla, referatların, inşaların tərtib olunmasında iştirak etməklə yazılı nitq qabiliyyətini təkmilləşdirmək mümkündür. Özünün həm aktiv, həm də passiv lügət ehtiyatını millətin mədəni inkişafının müəyyən mərhələsini, cəmiyyətin sosial və siyasi quruluşunu əks etdirən müasir xarici dilin leksikası ilə dolduraraq tərkibinə nitq etiketi, xüsusiylə də, müxtəlif xalqların ünsiyyət şəraitində nitq davranışları, mədəniyyət xüsusiyyətləri, dili öyrənilən ölkənin ənənələri daxil olan ölkəşünaslıq bilikləri ilə tanış olmaq olar.

Layihə üzərində işləyərkən Internet materiallarından istifadə etmək xüsusiylə maraqlıdır. Müəllim həmin mərhələ üçün müzakirə və tədqiq olunan problemin şəbəkədə müxtəlif, bəzən təzadlı informasiyasını axtara bilər. Kiçik qruplarda tələbələrə bu cür materialları təqdim edərkən müəllim qarşıya müzakirə edilən problem üçün münasib məlumatı seçmək, onunla razılışmaq, layihə üzərində işləyərkən onu inkar etmək və əlbəttə ki, bunun üçün faktların, məlumatın lazımlığını qəbul etmək kimi bir məsələni qoya bilər. Öz problemi üzərində çalışan hər bir qrupa müzakirə probleminə uyğun müvafiq materialı təklif etmək olar. Bunu müəllim bir neçə tələbənin köməyi ilə seçə bilər. Analoji işi eşitmə məqsədilə də aparmaq olar.

İnternet şəbəkəsində məlumatın əhəmiyyəti ondadır ki, əgər vacib olarsa hər zaman ən yeni informasiyadan istifadə etmək və ya müəyyən problem üzrə məlumat seçmək olar. Çat xidmətlərindən, telekonfranslardan və elektron poçtlarından istifadə edərək dil daşıyıcılarının dili öyrənilən ölkənin vətəndaşlarının bu və ya digər problemlər: məsələn, ölkə prezidentinin seçkiləri, dünyanın müxtəlif yerlərində baş verən hadisələr, oxunulmuş kitab haqda fikirlər, müxtəlif ölkələrdə təhsilin xüsusiyyətləri, eyni bayramların müxtəlif ölkələrdə keçirilmə ənənələri haqda fikrini almaq olar.

Bununla yanaşı, lazımı və maraqlı illyustrasiyaları da seçmək olar. Belə ki, həm məktəbdaxili, həm də beynəlxalq layihələrin əksəriyyəti dərs zamanı başlayır və bitir. Halbuki, dərsdənkənar fəaliyyət, əlbəttə, əgər səhbət qrupun bütün tələbələrinin iştirak etdiyi qrup layihələrindən gedirsə daha çox zaman tələb edir. Praktiki olaraq, bu cür layihələr Internetdən alınmış materiallardan iş prosesində istifadə olunarsa, daha rəngarəng olar. Təbii ki, tələbələrin xarici dil sahəsində dərsdənkənar fəaliyyətinin təşkili üçün Internet şəbəkəsinin didaktik imkanları daha genişdir. Hər şeydən öncə Internet bizi xarici dildə həm yazılı, həm də şifahi formada ünsiyət ehtiyaclarının yaranmasında vacibdir. Şəbəkədən səmərəli istifadənin ən geniş yayılmış növlərindən biri dil daşıyıcıları ilə birgə teleünsiyət layihələrinin təşkilidir. Beynəlxalq teleünsiyət layihələri tələbələr üçün o cəhətdən unikaldır ki, onlar real dil mühitinin yaradılması imkanını təmin edir.<sup>7</sup> Buna qədər digər metodların və texniki vasitələrin heç biri tələbələrə belə şərait imkanı yaratmamışdır. Məhz bu səbəbdən, tələbələr dərslərdə şərti-nitq çalışmaları ilə məhdudlaşmağa məcbur olurdu, çünkü tamamilə aydın idi ki, həm müəllim, həm də tələbə üçün dərs zamanı hər bir situasiya və hər bir rol oyunu şərtidir. Onların köməyi ilə xarici dildə danışıqlar üçün motivasiya yaradılsa da həqiqi ünsiyəti, həqiqi tələbatı təşkil etmək olmur.

İnternet şəbəkəsində müxtəlif ölkələrdən olan tərəfdəşlər üçün həlli və tədqiqatı eyni şəkildə maraqlı və əhəmiyyətli olan ümumi layihənin əsasında beynəlxalq layihələr təşkil edilir.

Layihə iştirakçıları düşüncələr, tədqiqat, lazımı informasiyanın axtarışı, toplanılması və onun tərəfdəşləri arasında müzakirəsi ilə məşğuldurlar. Ən əsası da odur ki, burada dil birbaşa öz vəzifəsindən – fikirlərin formalşurma və ifadə vasitəsindən çıxış edir. Bu da öz növbəsində həqiqi təlim mühiti yaradaraq, yalnız tədqiqat probleminə deyil, xarici dil fəaliyyətinə, digər

mədəniyyətə daxil olmaq imkanıdır. Yeri gəlmışkən, birgə tədqiq edilən problem istənilən, yəni, ekoloji, siyasi, dini, bədii, tarixi, ölkəşünaslıq, linq-vistik və s. mövzuda ola bilər. Əsası odur ki, o layihə iştirakçıları tərəfindən tədqiq, müzakirə olunur və iştirakçıların ünsiyəti üçün qəbul olunmuş xarici dildə həll olunur.

Bu imkanları konkretləşdirmək və metodika çərçivəsinə salmaq üçün tədris planında xarici dilin öyrənilməsinə ayrılan müxtəlif saatların və yiylənmə səviyyəsini də nəzərə almaq vacibdir.

Bizim ölkəmizdə və dünyanın müxtəlif ölkələrində bütün növ öyrəncilər üçün xarici dil dərslərinin və təlim kurslarının materiallarını tapmaq mümkündür. Burada xüsusi olaraq bu məqsədlər üçün müxtəlif nitq fəaliyyəti növlərini, dil aspektlərini nəzərdə tutan materialların və onların istifadəsinin dərs üçün təklif olunan metodikasının işlənilməsi, müəllimin konkret öyrənci qrupu üçün ixtisaslaşdırılmış təlim məsələsinə dair materialların sərbəst seçimi kimi iki üsuluna dəstək olaraq, bilavasitə dərsdə pedaqoji təcrübə zamanı sınaqdan keçirilmiş Internet şəbəkəsindən praktiki istifadənin iki variantını da təklif etmək olar.<sup>8</sup>

Bütün bu məsələlərin həll edilməsi üçün müəllim öncədən tələbələrin sonradan vaxt sərfinə qənaət etməsi üçün lazımı məlumatların Internetdən tapılmasını təmin etməlidir. Lakin, təəssüf ki, tələbələrin birbaşa dərs zamanı Internet şəbəkəsinin mənbələrindən istifadəsi çətinləşir. Buna görə də, bu vəziyyətdən ən yaxşı çıxış yolu dərsdə ənənəvi dərsliklərin təklif edə bilmədiyi və Internet şəbəkəsindən öncədən tapılmış və hazırlanmış autentik materialların istifadə olunmasıdır.

## ƏDƏBİYYAT

1. MARCOS, Kathleen, *Internet for language teachers*, ERIC Clearing house on Languages and Linguistics, December, 1994, p.5
2. EARP, Samantha, *More than just the Internet : Technology for Language Teaching*, ERIC L&L. Digest, December, 1997, p.6
3. *Euro Education 1998*, Proceedings of the Second Euro Education Conference , Denmark, 27-29 May 1998, p.132
4. G.MARTINEZ, Alejandro, *Computer Games & Reading*, Instituto Anglo-Mexicano de Cultura, English Teaching Forum, July, 1993, p.41
5. Полат, Е.С., *Интернет на уроках иностранного языка, Иностранные языки в школе*, № 2, 3, Москва, 2001, стр. 5-9
6. АНДРЕЕВ, А.А., *Средства новых информационных технологий в образовании: систематизация и тенденции развития*. В сб. Основы применения информационных технологий в учебном процессе Вузов.- М.: ВУ, 1995г. С.43-48
7. HIGGINS, C., *Computer-Assisted Language Learning, Current Programs and Projects*, Washington, DC : ERIC Clearing house on Languages and Linguistics, 1993, p.47
8. NƏBİYYEVA , S., *Kompyuter texnologiyalarından istifadə şagirdlərin fəallaşdırılması vasitəsi kimi*, Bakı, 2005, avtoreferat materiallarından.

**РЕЗЮМЕ**

В данной статье обсуждены проблемы применения Интернета в обучении иностранных языков. Указаны оптимальные варианты использования сети Интернет в обучении и практики . В статье автор пытался указать самые распространенные виды применения Интернета, положительные качества и практические советы учителям иностранных языков. С педагогической точки зрения статья может иметь прекрасную методическую ссылку в применении сети Интернет в обучении иностранным языкам.

**RESUME**

The problems of Internet usage in the foreign languages' teaching is discussed in the given article. The optimum versions of using the Internet network in teaching and practising are shown. In the article the author tried to recommend the widest kinds, the positive qualities and practical advice of Internet usage to the foreign language teachers. From the pedagogical point of view the article should have the excellent methodical exile in using the Internet network in foreign language teaching.

## ƏRƏB DİLÇİLİYİNDƏ VƏ AZƏRBAYCAN ƏRƏBŞÜNASLIĞINDA BAĞLAYICILARIN MÜQAYİSƏLİ TƏDQİQİNƏ DAİR

*f.e.n. Hüseynova S.N.*

Bağlayıcılar köməkçi nitq hissələrindən biri kimi morfolojiyaya aiddir. Lakin onların bir sıra sintaktik vəzifə daşıdıkları da danılmazdır. Bağlayıcılar qrammatik, semantika, sintaktik vəzifəsinə və quruluşuna görə təsnif edilir. Sintaktik vəzifəsinə görə bağlayıcıları iki qismə ayıırlar: 1) tabesizlik bağlayıcıları 2) tabelilik bağlayıcıları.

Qeyd edək ki, Azərbaycan dilçiliyində bu bağlayıcılar tabeli və tabesiz bağlayıcılar adlandırılır (4, 434). Bizcə, I bənddə qeyd edilən bağlayıcılar tabesizlik, II bənddəkilər tabelilik əlaqəsini ifadə etdiyinə görə onları məhz biz deyən kimi adlandırmaq daha məqsədə uyğun olardı.

Tabesizlik və tabelilik bağlayıcılarını məna qruplarına bölməzdən əvvəl onu qeyd etmək lazımdır ki, burada qrammatik məna ilə leksik mənanın sərhəddini müəyyənləşdirmək məsələsi ortaya çıxır. Bağlayıcıların mənaya görə bölgüsünə şərti yanaşmaq lazımdır. Köməkçi nitq hissələri kimi bağlayıcıların da nominativ leksik mənası olmadığı üçün, söhbət onların öz məna bölgüsündən yox, söz birləşməsi və cümlələri, xüsusilə tabeli mürəkkəb cümlələri birləşdirdikdən sonra meydana çıxan məna çalarlıqlarının bölgüsündən getməlidir (6, 272).

Ərəb qrammatikləri başqa köməkçi nitq hissələri kimi, bağlayıcıları da ayrıca tədqiq etməyərək onları, adətən, حرف terminini ilə adlandırmışlar; حرف القسر، الطف və s. (9, 246). Ümumiyyətlə, ərəbşünaslıqda başqa köməkçi nitq hissələri, məsələn, ön qoşmaları, ədatlar nisbətən geniş tədqiq edilib öyrənilsə də, bağlayıcılara məhəl qoyulmamışdır. Ə.C. Məmmədovun “Ərəb dili” dərsliyindəki qısa məlumatı (3, 439-440) istisna etməklə, ərəbşünaslığımızda bu barədə kiçik bir məqaləyə belə rast gəlmədik.

Azərbaycan, türk və rus qrammatiklərinin bölgüsü və yuxarıda bağlayıcılar haqqında deyilənlərə əsasən ərəb dilində bağlayıcıların təsnifatını verməyə çalışacaqıq.

Əvvəlcə tabesizlik bağlayıcılarından başlayaqq.

Bu bağlayıcıların bağlıqları hissələr bərabər hüquqlu cümlə üzvü və bərabər hüquqlu cümlə olaraq qalır. Mənaya görə **tabesizlik** bağlayıcılarını aşağıdakı qruplara bölmək olar:

1. birləşdirmə və ya bitişdirmə bağlayıcıları: حروف العطف

و، ف ، حتى

2. bölüşdurmə və alternativlik bağlayıcıları:

إما، ام، او

Seyx Mustafa əl-Ğələyinin bölgüsündə bu iki qrupdakı bağlayıcılar bir qrupda birləşdirilir. Bura bir neçə başqa bağlayıcı da daxil edilir. Ümumiy-yətlə, əl-Ğələyini onların sayının doqquz olduğunu söyləyir (9, 243).

3. qarşılaşdırma bağlayıcıları:

بل، لكن ، اما ، لكن

4. aydınlaşdırma bağlayıcısı: حرف التفسير

اي

Qeyd edək ki, ərəb qrammatikləri bu bölgüyə ان bağlayıcısını da daxil edib onları حرف التفسير adlandırırlar (9, 258).

5. ardıcılılıq bağlayıcısı:

ف

İndi isə həmin bağlayıcıları daha dərindən təhlil edək

I. 1) a) و - bağlayıcısı birləşdirmə - bitişdirmə bağlayıcısı olub cümlənin həmcins üzvləri arasında birqəlik əlaqəsini yaradır.

(1) جاء على و حسن

Əli və Həsən gəldi.

(2) فَاجْئِنَاهُ وَاصْحَابُ السَّفِينَةِ (سورة العنكبوت، 15)

Biz onu və gəmi xalqını xilas etdik.

b) Xəbər şəklində olan feldən əvvəl gələrək müəyyən bir hərəkətin ifadəsinə kömək edir. "و" - dan əvvəl gələn fel əmr, arzu, inkar və ya sual bildirir.

زندي و أزورك

Mənə baş çək ki, mən də sənə baş çəkim.

c) Xəbər şəklində olan fel və təsirlik halda olan isim arasında işlənən birləşdirmə mənası verir. Bu bağlayıcıya birgəlik vav-ı (-و والمعية) deyilir.

سافرت و اخاه

Onun qardaşı ilə səfər etdim.

ذلك لا ينفق و كلماته

Bu onun sözlərinə uyğun gəlmir.

d) " و " söz və cümlələr arasında tabesizlik bağlayıcısı kimi işlədilərək "və" mənasını verir, sadalanmada vergülü də evəz edir. Ondan habelə zərflik budaq cümləsi (جملة ظرفية) düzəltmək üçün istifadə olunur. Həmin vəzifəsinə görə ona **الحال** deyilir.

جاء الولد و هو باك

Uşaq ağlaya – ağlaya gəldi.

سرت و النهر

Çay boyunca getdik.

2) ف bağlayıcısı həm birləşdirmə, həm də ardıcılıq bildirən bağlayıcıdır.

a) Ayrı-ayrı fellərlə ifadə edilmiş hərəkətin və ya iki cümlənin ardıcılığını bildirir.

سمعت الام بكاء طفله فاسر عت اليه

Ana uşağının ağlamağını eşitdi və onun yanına tələsdi.

b) Təkrar olunan iki ad arasında işlənir

يُوما في يوما، سنة فسنة

c) İki fel birlikdə işləndikdə və bu fellərdən biri, daha doğrusu, ikincisi əvvəlki feldəki hərəkətin nəticəsini bildirir, bu bağlayıcı işlənir.

طرده فبکی

d) Şərt cümləsində işlənərək nəticə bildirir.

- Bu nəticə əmr, qadağan və ya arzu ifadə edir:

اجتهد ففتح آخر السنة

Çalış ki, ilin sonunda uğur qazanasan.

- Felin əvvəlində ماما، لن، سوف، س، قد işlənir:

ان فعلت ذلك فسوف تندم

Onu (o işi) etsən, peşiman olarsan.

- Cümlənin şərt və nəticə hissəsində işlənən fel bu bağlayıcı ilə işlənərək keçmiş zaman ifadə edir:

Neyə can atirdısa, onu əldə etdi. مهما طلب فناله

- e) Bu bağlayıcı həm də iki cümlə arasında əlaqə yaratmaq üçün işlədilir. Bu cümlələrdə mübtədalar canlı bir predmeti ifadə edir, ikinci cümlədə mübtədə dəyişə də bilər, yəni başqa şəxsi ifadə edə bilər.

مەن اyağدا durdum, o isə qalxmadı قمت فلم يقم

ə) Cümplenin əvvəlində hər hansı bir cümlə üzvü اما (amma, gəlinçə) bağlayıcısı ilə vurğulansa, bu bağlayıcı həmin sözdən sonra gəlir.

اما انت فمقيم سئىسىن (ayaq üstəsən).

حتى bu köməkci nitq hissəsi müstərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədir.

Bağlayıcı olaraq onu həm tabesizlik, həm də tabelilik bağlayıcısı kimi təsnif etmək olar.

حتى bağlayıcısı yeni cümlenin əvvəlində gələrkən felin şəklini dəyişdirmir. Bu iki cümlə bir-biri ilə tabesizlik əlaqəsindədir. Bu zaman حرف الستناف ، حرف الابتداء "حتى" حرف الاستناف ، حرف الابتداء "حتى" adlanır.

تحدثنا حتى طلعت الشمس

Günəş doğana kimi danışdıq (hərfən: Danışdıq (o qədər ki), günəş doğdu).

مشوا حتى و صلوا الى المدينة

Şəhərə çatana gədər getdilər (hərfən: Getdilər, (o vaxtı gədər ki) şəhərə çatdılardı).

Bu bağlayıcı məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə işləndikdə, felin arzu formasında olmasını tələb edir, bu zaman "حتى" tabelilik bağlayıcısıdır.

II. Bölüşdürmə və ya alternativlik bağlayıcılarına اما ، او ، او daxildir. 1) "Ya", "və ya" mənasını verən bu bağlayıcılardan او او الشك bildirən bu bağlıyıcı cümlələrdə təkrar edilən hər bir söz digərini istisna edir.

مرة أو مرتين - او الشك

b) İmkən, icazə bildirən او الاباحة (bağlayıcısı ilə bağlanan cümlə üzvləri bir-birini istisna etmir.

العلماء او الزهاد Alimlər və (ya) zahidlər oturmuşdular.

c) Bu bağlayıcının "nə vaxta qədər ki, ... deyil, yox" "ona qədər ki", "və ya" mənası da vardır

لا لزمنك أو تعطيني حقي.

Bu cümləni iki variantda tərcümə etmək olar.

Ya haqqınım verəcəksən, ya da səndən əl çəkməyəcəyəm.

Haqqımı verənə kimi, səndən əl çəkməyəcəyəm.

2) - أم - ya, yaxud, və ya mənasını verən bağlayıcının iki növü vardır:  
المتصلة(birləşdirici) və المنقطعة(ayrıçı)

a) bu bağlayıcı cümlənin əvvəlində gələn sual ədatlarından biri ilə işlədirir və nə özündən əvvəl, nə də sonra gələn predmeti və hərəkəti istisna etmir.

أ على في الدار أم خالد؟ (يəni - evdə ya Əlidir, ya Xalid kimi başa düşülür).

سواء عليهم أنذرتهم أم لم تتنذرهم (صورة البقرة، 2)

Onları qorxutsan da, qorxutmasan da onlar üçün birdir.

b) bu bağlayıcının vəzifəsi əvvəlcə danışlanı ayırıb, kəsib, ondan sonrakını bərpa etmək və əvvəlki fikrə düzəliş verməkdir (9, 247 - 248).

هل يستوي الاعمي و البصير ام هل تستوى الظلمات و النور (سورة الرعد، 12)

Korla görən və ya zülmətlə işiq bir olurmu?

Göründüyü kimi bu bağlayıcı ya əvvəldə deyilən fikri istisna edir, ya da onunla həmfikirlik ifadə edir.

أ جعلوا الله الشركاء (سورة الرعد، 16)

Yoxsa Allaha şərik qoşdular.

Sonuncunu (əksinə, lakin, amma, isə) ilə də əvəz etmək olar (9, 249).

بل جعلوا الله شركاء

(Lakin onlar (isə) Allaha şərik qoşdular.

ام انت ظالم - بل انت رجل ظالم

Yoxsa sən zalim adamsan?

Belə olduqda bu bağlayıcı inkarlı sual mənasını da verir: yoxsa sən zalim adam deyilsən?

ام له البنات و لكم البنون (سورة الطور، 39)

Yoxsa qızlar onun, oğullar da sizinmi?

3) (ya, və ya, yaxud, həm) mənasını verən bu bölüşdürücü bağlayıcı alternativ olan hər bir cümlə üzvünün qarşısında durur. Yerinə görə “həm” və “ya”, və ya kimi tərcümə edilir:

يحضر إما زيد، إما عمر

a) Həm Zeyd, həm də Ömər iştirak edəcək.

سأقرا إما رواية لجرجي زيدان، أما قصص محمود نيمور

Ya Cürci Zeydanın bir romanını, ya da Mahmud Teymurun hekayələrini oxuyacağam.

إما هو كاذب، إما أنت

b) ya o yalan deyir, ya da sən

### III. Qarşılaşdırma bağlayıcıları

Bu bağlayıcılarla **عَلَى** an, **اَلَا** an, **بِيَدَنْ**, **غَيْرَأَنْ** anma, **لَكُنْ**, **لَكَنْ**, **بِلْ** daxildir.

1) bağlayıcısının aşağıdakı mənaları vardır:

a) lakin, əksinə, lakin əksinə mənasını verir. Bu bağlayıcı xəbər şəklində olan təsdiq bildirən feldən sonra və əmr şəklindəki feldən sonra gələrsə, özündən əvvəlki hökmü inkar edir.

**فَامْ سَلِيمٌ، بِلْ خَالِدٌ** qalxdı

**لِيَقُمْ عَلَىٰ، بِلْ سَعِيدٌ** qalxsın

b) bu bağlayıcı -**حَرْفُ الْاسْتَدْرَاكْ** düzəliş bağlayıcısı kimi işləndikdə əvvəlki hökmü bir qədər də qüvvətləndirir.

**انْ بَاكُوْ عَاصِمَةً آذْرِيَاجَانْ بِلْ أَكْبَرْ وَ اَجْمَلْ مَدِينَةً فِيهَا**

Bakı nəinki Azərbaycanın paytaxtidir, həm də, onun ən böyük və ən gözəl şəhəridir.

2)-**لَكَنْ**, **اَنْ**, **عَلَىٰ**, **اَلَا**, **اَنْ**, **لَكَنْ**, **لَكُنْ** (lakin,ancaq,amma,ancaq mənasını verən bu bağlayıcılar qarşılaşdırma bildirən bağlayıcılardır.

**مَا كَانَ مُحَمَّدُ أَبَا أَحَدٍ مِّنْ رِجَالِكُمْ، لَكِنْ رَسُولُ اللَّهِ وَ خَاتَمُ النَّبِيِّينَ**

Məhəmməd təkcə sizlərdən birinizin atası deyil, Allahın rəsulu və peyğəmbərlərin sonuncusu idi.

3)-**اَنْمَا** (yənliz,ancaq,təkcə mənasını verən bu bağlayıcı da qarşılıq bildirir.

**اَنْمَا جَازَ ذَلِكَ** Ancaq buna icazə verilir

IV. Aydınlaşdırma bağlayıcısı - **أَىٰ** - yəni deməkdir.

Ərəb qrammatikləri bu bağlayıcıların iki olduğunu deyərək **أَنْ** bağlayışını da bura daxil edib, onları **حُرْفًا التَّفْسِيرَ** adlandırır (9, 258).

**رَأَيْتَ لِيَثًا أَىٰ اَسْدًا**

### Tabelilik bağlayıcıları

Bu bağlayıcılar,, adətən, tabeli mürəkkəb cümlələrin tərkibində işlənərək baş cümə ilə budaq cümləni bir-birinə bağlayır. Onlar əsasən səbəb, məqsəd, nəticə, şərt kimi məna qruplarına bölünür::

a) məqsəd bildirənlər: **كَيْلَا، كِيلَا، أَلَا، لَنْلَا، حَتَّىٰ، لَكِي، لَكِي، لَانْ، لَانْ، لَ**, an, ان

b) səbəb bildirənlər: **لَانْ، اَذْنَ، اَذْنَ**

c) nəticə bildirənlər: **اَذْنَ، اَذْنَ، اَذْنَ**

الا، لو ان، لو، اذان، اذا، اذ، إن،  
d) şərt bildirənlər:

a) Burada انْ və bağlayıcılarını xüsusi olaraq qeyd etmək olar. Bu bağlayıcının cümlədək bəzi vəzifalərinə görə məqsəd bildirən bağlayıcılar qrupunda verərək, dilimizdəki “ki” bağlayıcısı kimi çox işlənən bağlayıcı olub mübtəda, xəbər, tamamlıq budaq cümlələrində işlənən ان bağlayıcısından sonra ad qrupundan olan sözlər təsirlik halda işlənir.

بلغنى أن رفيقنا سيسا فر الى القاهرة .

سمعت أن مهرجان الشباب العالمي ستجرى هذا العام فى بلدنا .

المهم أنه ينتخب هذه السلوك بنفسه .

أن-ki, ona görə ki, onun üçün ki, mənasını verən bu bağlayıcı arzu, istək, qadağan, əmr, öhdəlik, imkan, bacarıq və s. bildirən fellərdən sonra işlənir.

يرغب في أن يدرس

Bu zaman bu bağlayıcı fellə birlikdə məsdərə bərabərdir və onunla əvəz edilə bilər

يرغب في الدراسة

ان bağlayıcısı bu səbəbdən adlanır (9, 263).

Zənn və mühakimə bildirən fellərdən sonra bu bağlayıcı “ki” mənasını verir və ondan sonra fel xəbər şəklində olur və keçmiş zamanda işlənə bilər.

سمعت أن رجع زيد

Bu zaman fel xəbər şəklindədir.

سَمِعْتُ إِنْ زَيْدًا أَتَى

انتظر أن سينفعك حالك

Burada felin arzu şəklində yox, məhz xəbər şəklində işləndiyi vurgulanır.

Yuxarıda qeyd etdiyimiz kimi, ərəb qrammatikləri ای bağılayıcısı ilə bərabər bağlayıcısını - حرف التفسير aydınlaşdırma bağlayıcısı kimi təhlil edir. Lakin ondan sonra gələn fel əmr şəklində olmalıdır (9, 258).

كتبت له أن احضره

فأوحينا إليه أن آصنع الفلك (سورة المؤمنون، 28)

Ona belə vəhyy etdik, gəmini düzəlt.

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə işlədilən bağlayıcıları təsdiq və inkarlıq bildirilməsinə görə iki qismə ayırmak olar:

- təsdiq bildirənlər: حتى، كى، ان، ل bunlar əsasən üçün, ona görə, onun üçün, ondan ötrü mənasını verir.

- inkar bildirənlər: للا، لكيلا، كيلا، لا

ل - Bu qrupa daxil olan bağlayıcı yerinə görə ön qoşma, yerinə görə bağlayıcı kimi işlədirir.

سافرت ألى دمشق ادفع على الاطروحة

Çox zaman كى لىل işlənir (لکى) لام كى لىل işlənir adlanır və eyni məna ifadə edir.

bu bağlayıcılar da məqsəd bildirir. İsləndikləri budaq cümlələri baş cümlədən əvvəl və sonra gələ bilər.

قرات روایات لجرجی زیدان کی (لکی، حتی، لان) اطلاع علی تاریخ الاسلام عن کتب

اطلاع علی تاریخ الاسلام عن کتب قرات روایات لجرجی زیدان کی (لکی، حتی، لان)

Bu bağlayıcıların inkar formaları da məqsəd bildirmək üçün işlədirir.

اطلغنی علی مدینتکم (ألا، لئلا) أصل فیها.

b) Tabelilik bağlayıcılarından - لان، اذن، اذ - çünkü, ona görə, ondan ötrü ki və s. kimi tərcümə edilir. Əsasən səbəb budaq cümləsini baş cümləyə bağlayır.

دخلنا قاعة المحاضرات اذ انه (لانه) دق الجرس ما حضرت مريم الدرس اذانها مريضة  
(3,190)

Lakin bəzi ərəb qrammatilər bu bağlayıcıya zərflik bildirən bağlayıcı kimi baxır. Onlar “nə zaman”, “nə vaxt” və s. kimi tərcümə edilir. Bu zaman həmin bağlayıcının işləndiyi cümlələr zərflik budaq cümləli tabeli mürəkkəb cümlə sayıla bilər.

O, Ömer ölümdən sonra doğuldu. ولد اذ مات عمر

Nəticə bildirən bağlayıcılar اذن və اذن elə isə، onda mənasını verir.

Səni ziyarət edəcəyəm -(deməli) سازورك اذن اكرمك

demək sənə hörmət edirəm.

الطقس جيد اذن نذهب نتنزه

Hava çox yaxşıdır, elə isə gəzməyə gedək.

Göründüyü kimi, buradakı cümlələr elə bil bir növ sual-cavab xarakteri daşıyır. İkinci cümlədə bağlayıcıdan sonra fel arzu şəklində işlədirilir və birinci cümlədək feli-hərəkətin nəticəsi kimi başa düşülür.

Ərəb dilindəki **bağlavıcıların böyük bir qismi "ما" sözü ilə düzəlir**. O, sual əvəzliyi, nisbi əvəzlik, inkar ədati və s. kimi işlədirilir. Bu söz - دام davam etmək mənası verən fellə işlənərək aşağıdakı kimi tərcümə edilir:

اوچانى بالصلة ما دمت حيا.

Çox zaman ما دام feli köməkçi fel kimi çıxış edir, əsas fel indiki-gələcək zamanda işlədirilir:

ما دام يكتب

Nə gədərki yazımaqdadır; Nə qədərki, yazımağa davam edir. Hələ də yazımaqdadır.

Cümlədəki belə vəzifəsinə görə bu söz (davamiyyət "ما" –si ) adlanır. Ərəb dilində "ما" –nın iştirakı ilə yaranan bir çox bağlayıcılar mövcuddur. Azərbaycan dilində bunlar bağlayıcı (nisbi) sözlər adlanır və onlara “hər kim, hər vaxt, nə zaman, haçan, nə qədər ki, nə cür və bu kimi sözlər daxildir (4, 447).

"ما" – nin iştirakı ile düzələn bağlayıcılar:

harada kī, harada olursa – حیثما ; hər nə, hər necə - ممہما

nə ki, hansı ki – ایما ; nə zaman ki - إنما

أينما - ما إذا - ki harada - qədər ne

للهما ، كيما - necə ki - ما- متى، ne zaman ki

hər dəfə, nə vaxt ki - كُلّما: hər nə -

Ərəb dilində bağlayıcıları quruluşca iki hissəyə bölmək olar. Sadə və mürəkkəb bağlayıcılar.

Sade bağlavıcılar bunlardır:

اما، ام، او، ف، و، مل، لكن، لو، كـ، أـن، أـذ، اذا، اـذ، لـ، انـ، أماـ،

Mürəkkəb bağlayıcılar iki və daha artıq bağlayıcının birləşməsindən və yuxarıda qeyd etdiyimiz “la” – nin müxtəlif nitq hissələri – sual əvəzlikləri, zərfliklər və s. birləşməsindən əmələ gəlir.

من sual əvəzliyi də nisbi əvəzlik və bağlayıcı kimi bəzi nitq hissələri ilə birlikdə mürəkkəb bağlayıcı əmələ getirir.

كلمن - kim ki - ; ابمن hər kəs -

Mürəkkəb bağlayıcıların əmələ gəlməsində چ, ئىنۋە ئىنbağlayıcıları və ئىنkar ədatı da çox iştirak edir:

لان- ل+ان، لئلا - ل+ان+لا، ألا - أن +لا، الا - إن + لا

Beləliklə, mürəkkəb bağlayıcıları bu cür qruplaşdırmaq olar: نْوَنْ – نْوَنْının iştirakı ilə düzənlənlər:

**لأنَّ، لأنَّ، إلا، لئلا، بيدان، غيران، لوان، بعد ان، قبل ان**

Ş -nin istirakı ile düzənlənlər:

لڪي، لکپلا، لأن، لئلا

Yınlıkla ədatlı ilə düzlənlər:

کیلا، لولا، نئلا

ما -nin iştirakı ile düelən mürəkkəb bağlayıcılar:

مهما، انها، انما، كيفما، حيثما، ايمما، متى ما، كثما، كلما، اذا ما، عندما، قبل ما، لما

Deməli, ərəb dilində bağlayıcılar tabesizlik və tabelilik bağlayıcılarına, onlar da öz ifadə etdiyi sintaktik-semantik və qrammatik vəzifələrinə görə müxtəlif növlərə bölünür. Quruluşa bağlayıcılar sadə və mürəkkəb olmaqla iki növə ayrılır. Bu məqalə bu sahədə ilk tədqiqat işi olduğu üçün iştirə sadə, ya mürəkkəb, istərsə də tabeli və tabesiz bağlayıcıların dəqiq say haqqında konkret bir söz söyləmək hələ bir qədər tezdir. Çünkü bir çox dillərdə olduğu kimi ərəb dilində də hər hansı bir köməkçi nitq hissəsinin hansı növə aid olduğu barədə mübahisə doğuran səbəblər vardır.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Azərbaycan dilində:

1. Qurani-Kərim (Azərbaycan dilinə tərcüməsi, tərcüməçilər: Bünyadov Z.M., Məmmədəliyev V.M.)
2. Qarayev M.İ. Müasir ərəb dilinin tədris programı, Bakı, 2000.
3. Məmmədov Ə.C. Ərəb dili, Bakı, 2000.
4. Müasir Azərbaycan dili, II c. Morfologiya, Bakı, 1980.
5. Rüstəmov R.Ə. Müasir türk dilində köməkçi nitq hissələri, Bakı, 1996.
6. Zeynalov F.R. Müasit türk dillərində köməkçi nitq hissələri, Bakı, 1971.

Ərəb dilində:

7. القرآن الكرييم
8. سيبويه أبو عمر بن عثمان، كتاب، الجزء الأول، بيروت
9. الشیخ مصطفی الغلابینی، جامع الدرس العربية، الجزء الثالث، بيروت

Rus dilində

10. Брагина А.А. Косвенно-вопросительные предложения. В. Кн.: Современный русский язык, Раздел: синтаксис сложного предложения, М. 1986.
11. Гранде Б.М. Курс арабской грамматики в сравнительно - историческом освещении, М. 2001.

## РЕЗЮМЕ

Данная статья посвящена исследованию союзов в арабском языкоznании, а так же в ней рассматривается научный подход к изучению этой проблемы со стороны азербайджанской арабистики. Как известно, в изучении этих вспомогательных частей речи имеются и разногласия и общие взгляды среди арабских грамматиков и арабистов. В статье дается классификация союзов по значению и структуре, приводятся примеры, демонстрирующие конкретные виды союзов и даются переводы этих примеров.

## SUMMARY

This article is dedicated to conjunctions in the Arabic linguistics. The scientific approach to the studying of this problem by Azerbaijan oriental studies is also considered in the above-stated article. As is known, there are disagreements equally with the similar outlooks among the Arabic grammarians in studying these auxiliaries. Classification of conjunctions by the meaning and structure, also specific kinds of conjunctions and their translations, equally with the concrete examples, were also given by the author in this article.



## MODAL VERBS DARE, NEED

*Yegana GARASHOVA*

Modal verbs are used to show the speaker's attitude toward the action or state indicated by the infinitive, i.e. they show that the action indicated by the infinitive is considered as possible, impossible, probable, improbable, obligatory, necessary, advisable, doubtful or uncertain, etc. The modal verbs are : can (could), may (might), must, should, ought, shall, will, would, need, dare. The modal expressions to be + Infinitive and to have + Infinitive also belong here.

Modal verbs are called defective because all of them (except dare and need) lack verbals and analytical forms (i.e. compound tenses, analytical forms of the Subjunctive mood, the passive voice).

Besides they do not take-s in the third person singular. They also have the following peculiarities:

1. All of them (except ought and sometimes dare and need) are followed by the infinitive without particle to.
2. All of them (accept dare and need) form the negative and interrogative form without the auxiliary do.
3. All the modal verbs have two negative forms – a full one and contracted one ;

Should – shouldn't

May not – mayn't

Must not – mustn't

Need not – needn't

Dare not – daren't

Note the peculiar contracted form of some modal verbs :

Cannot – can't

Shall not – shan't

Will not – won't

Dare means to have the courage (or impertinence) to do something. In the negative it denotes the lack of courage to do something.

How dare you say such a thing? (6) – Siz belə şey deməyə necə cəsarət edirsiniz?

How does the dare to return home so late. Why didn't you dare it before? (7) – O evə belə gec qayıtmaga necə cəsarət edir? Siz öncə (əvvəl) nə üçün buna cəsarət etmirdiniz?

Ann thinks what I have dared to do.(8) – Ann fikirləşir ki, mən nə cəsarətlə etməliydim.

The verb dare as well as need has some peculiarities which make it different from other modal verbs.

It is used both as a normal verb (taking the auxiliary do in the interrogative negative forms) – 5 in the third person singular and the 10 – Infinitive and as on anomalous verb ( without any auxiliary in its interrogative and negative forms, without-s in the third person singular and without the particle to before the infinitive which follows it). Dare has two forms – dare for the Present and dared for the past.

Note - "Durst " is only rarely used in modern English, and then only negatively. " Dare" may be used anomalously or regularly as may be seen from the foregoing conjugation.

### Dare Present Simple Tense

<b>Affirmative Negative Interrogative</b>		
I dare	I dare not or I do not dare	Dare I ? or Do I dare? Dare you? Or Do you dare?
You dare	You dare not or you do not dare	Dare he? Or Does he dare?
He dare or dares	He dare not or he does not dare	Dare she? Or Does she dare?
She dare or dares	She dare not	Dare we? Or Do we dare?
We dare	We dare not or we do not dare	Dare they? Or Do they dare?
They dare	They dare not or they do not	

### Past Simple Tense

Affirmative	Negative	Interrogative
I durst? Or I dared	I durst not I dared not	Durst I? Dared I? Did I
You durst? Or you dared	I did not dare	dare?
He durst? Or he dared		
It durst? Or It dared		

Did he dare to strike me when I was dawn? (13) – Mən aşağıda olanda o məni cəsarətlə vurdu?

He dared the danger of the girl's family.(9) – O, qızın ailəsinin qəzəbinə məhəl qoymadı.

I dared him to jump. He won't dare to deny it(10). Mən hoppanmaq üçün ona ürək-dirək verdim. Onun bunu inkar etməyə cəsarəti çatmaz.

Its meaning is then either to venture or to challenge, as(2)

How do you dare (to) say such a sthing (to venture). He dares (dared) to insult me (to venture). He dares (dared) me to do it (to challenge). (13)

Siz necə cəsarət edib belə şeyi deyirsiniz? O cəsarətlə məni alçaldır (alçaltdı). O cəsarətlə onu mənə etdirir.

Compare: She doesn't dare to dare him to do that. She hasn't the courage to challenge him (10). O onun onu etməsinə cəsarət etmir. O onun igidliyinə cəsarət etmir.

Dare is mostly used in interrogative and negative sentences. However, we often come across I dare say which has become a stock phrase and acquired a new meaning "I suppose". Dare is used with the. Indefinite Infinitive.

I dare say, məncə, mənə görə, mənə elə gəlir ki.

Note – The idiom " I dare say" means "perhaps".

I dare say he will come by the night train (14).

Məncə / mənə belə gəlir ki, o gecə qatarı ilə gələcək.

\_ need \_

" To need ", but for the exceptions given below, is conjugated regularly. It is a principal anomalous. Verb meaning to be necessary?

### Present Simple Tense

Affirmative	Negative	Interrogative
I need He need or needs	Need' not I do not need He need not He does not need	Need I? Do I need? Need he? Does he need?

Need expresses necessity. It is mostly used in negative and interrogative sentences.

You needn't be in such a tright. My arm. (13) - Belə qorxmaq lazımdır. Qolumdan tut.

Note. – When need is used in the meaning of to be in want of it is treated as a normal verb.

He felt the need of money. Onun pula ehtiyacı vardı.

He needs a new pair of shoes.

Need has only one tense form – The present. In the same way as dare, need is used as a normal and as anomalous verb, the latter is much more common in colloquial English.

One need to be careful (14). – Ehtiyatlı olmaq lazımdır.

He did not need to be told twice (14) - Ona iki dəfə demək lazımdır.

The farmers need rain. This need no saying (12) – Fermerlərə yağış lazımdır. Bunu demək lazımdır.

If its object is an infinitive without to the 3 rd person singular of the affirmative, negative, and Interrogative is need. The auxiliary verb do is not used, as, He need not come. Need he come?

Note – The affirmative construction "He need come" is rarely used. It is more usual to say, "It is necessary for him to come or "He must come".

For the past or future, have to or necessary is substituted as –

He will have to come. It will be necessary for him to come. He had to come. He did not need to come. If its object is a noun, a pronoun, a gerund, or an infinitive with, to, the 3 rd person singular is needs. The auxiliary 'do' is then used, as:

She needs a new hat.

It needs to be handled carefully (10)

What the child needs is a good whipping. – Bununla ehtiyatla davranışmaq lazımdır. – Bu uşaq yaxşıca şallaqlamağa layiqdir. Note the difference between:

She needs a newhat. (It is necessary )

She wants a new hat. (She wishes to have)

Note the Expressions. Must I go there now? – No, you need not. (11)

Mən indi ora getməliyəmmi ? – Xeyr, ehtiyac yoxdur.

## LITERATURE

1. Бархударов Л.С. Стeling Д.А. Грамматика английского языка. М., 1965.
2. В.М. Каушанская, Р.Л.Ковнер, О.Н.Кожевникова. A. Grammar of the English Language. Baku- 2004.
3. Ганшина М, Василевская Н, Английская грамматика, М, 1945.
4. Долгополова З. Модальные глаголы английского языка, М, 1961.
5. Cyril Miller, A Grammar of modern English for Foreign Students. 1946-1957.
6. Fleet 'Flam Mysterions 1958.
7. Galswarthy 'In Channel 1950.
8. Galswarthy 'Island's Aharaoh 1948.
9. Galswarthy 'The Roof' 1962.
10. Greenwood 'Mr.Bunting 1969.
11. Galswarthy Iwan Song 1956.
12. Aardy Return of the Night 1979.
13. Show B.Piqmalion 1960.

## XÜLASƏ

### **İngilis dilində dare, need modal feillərin həm əsas, həm də modal feil kimi işlənmə xüsusiyyətləri**

Qeyd etdiyimiz kimi, modallıq kateqoriyası haqqında müxtəlif dil materialları əsasında xeyli elmi-nəzəri ədəbiyyatın mövcudluğuna baxmayaraq, indiyə qədər haqqında söhbət gedən modal feillərin ayrılıqda izahına böyük ehtiyac var. Məsdərlə işlənərək, modal feillər hərəkətin mümkünlığını, qeyri-mümkününü, vacibliyini, gərkiliyini, lazımlığını və s. bildirir. Modal feillər adı feillərə xas olan bir sıra qrammatik xüsusiyyətlərə malik deyil : adı feillərdən fərqli olaraq onlar indiki qeyri-müəyyən zaman formasında III şəxs tokdə - s- şəkilçisi qəbul etmir, onların məsdər və analitik formaları yoxdur. Bu kimi xüsusiyyətlərə görə feillərə bəzən naqis (defective) feillər də deyilir. Müxtəlif məqalədə modal feillər içərisində iki modal feilin (dare, need) ikili xüsusiyyətə malik olmasını, azərbaycan dili ilə müqayisəli şəkildə ayrı-ayrılıqda həm modal, həm də əsas feil kimi işlənməsini nəzərdən keçirir və öz qənaətlərini sübut üçün müxtəlif alımların fikirlərinə istinad edir.

## RESUME

### **Features of using of modal verbs dare, need in English as base and modal verbs.**

As it was mentioned earlier, there is great necessity in separate explanation of abovementioned modal verbs in spite of availability of great variety in scientific and theoretical literature based on various language materials about modality category. Having used with infinitive, modal verbs speak about possibility of moving, impossibility, obligatoriness, necessity etc. Modal verbs do not have number grammar characteristics as the usual. As compared with usual verbs they in Present Indefinite, singular of the 3 rd. person does not get ending -s, they don't have infinitive and analytical forms. Due to these features these verbs are known as imperfective (defective). A lot of articles examine ability of the verbs ( dare, need) having

dual features among others, their using as modal as base verb in separate comparison with azerbaijanian and refer to opinions of different scientists to approve its conclusions.

## РЕЗЮМЕ

### **Особенности использования в английском языке модальных глаголов dare, need в виде основных и модальных глаголов**

Как отмечалось раньше, несмотря на наличие большого разнообразия в научно-теоретической литературе, основывающейся на различные языковые материалы о категории модальности, есть большая потребность в объяснении вышеупомянутых модальных глаголов по отдельности. Используясь с инфитивом, модальные глаголы сообщают о возможности движения, невозможности, обязательности, необходимости и т.д. Модальные глаголы не обладают рядом грамматических свойств, присущих обычным глаголам: по сравнению с обычными глаголами они в форме настоящего неопределенного времени, в ед. Ч. 3-его лица не принимают окончание –s–, у них отсутствует инфинитив и аналитические формы. За такие свойства глаголы иногда называют несовершенными (defective) Различные статьи рассматривают обладание двух глаголов (dare, need) среди других глаголов двойственными свойствами, их использование как в виде модального, так и основного глагола в сравнении с азербайджанским языком по отдельности и ссылаются на мнения различных ученых для подтверждения своих выводов.

## FƏLSƏFI KƏLAM VƏ NƏSİRƏDDİN TUSİ

*Dr. Aqil ŞİRİNOV*

Azərbaycan elmi mühitində Nəsirəddin Tusi daha çox dəqiqliklər və əxlaq sahəsindəki xidmətlərilə tanınmışdır. Ancaq onun dini elmlərdə, xüsusilə də İslam əqidəsini əqli əsaslarla müdafiə edən kəlam elmindəki yeri mövzusu diqqətdən kənardan qalmışdır. Əlbəttə, bunun obyektiv səbəbləri vardır. Ən əsas səbəb isə Sovet hakimiyyəti illərində dini elmlərə qarşı göstərilən mənfi münasibət olmuşdur.

Əbu Hamid əl-Qəzzalidən (ö. 505/1111) etibarən sünni kəlamı fərqli bir məcraya yönəldi. Qəzzali, əvvəller bir çox əsas mövzuda fərqli qütblərdə durmaqla birlikdə kəlamçılara hədəfinə məruz qalmayan məşşai (peri-patetik) fəlsəfəsini, xüsusən də bu fəlsəfə məktəbinin ən qabaqcıl təmsilçisi olan İbn Sinanı (ö. 428/1037) tənqid hədəfinə çevirdi. Əlbətdə əvvəller də həm kəlamçılar, həm də məşşai filosofları qarşılıqlı olaraq öz əsərlərində bir-birlərini ittiham edirdilər. Ancaq Qəzzali, özündən əvvəlkilərdən fərqli bir şəkildə fəlsəfəyə hücum etdi. O, “Təhafutu'l-Fəlasifə” adlı əsərində məşşai filosofların, xüsusələ də İbn Sinanın görüşlərini İslama uyğunluğu baxımından müzakirə etdi. Onun gəldiyi nəticəyə görə, məşşailər bir çox məsələdə İslam əqidəsinə zidd düşüncələrə sahibdir. Bu məsələlərin üçündə isə onlar İslamdan kənara çıxmışlar. Bunlar kainatın əbədi olduğuna, həşrin (oldukdən sonra dirilmə) cismən olmayıcağına və Allahın cüziyyəti bilmədiyinə dair iddialardır.

Qəzzalinin məşşai fəlsəfəsinə qarşı belə sərt reaksiyasının əsas səbəbi o dövrdə sünni kəlamı üçün ən böyük təhlükə olan Batini-İsmailiyyə idi. Bu cərəyanaya mənsub olanlar öz görüşlərini yaymaq üçün fəlsəfədən silah kimi istifadə edirdilər. O dövrdə dəqiqliklər də fəlsəfəyə daxil olduğundan insanlar elə başa düşürdülər ki, əgər filosofların bu elm sahələrindəki mülahizələri doğrudursa, deməli metafizika sahəsində söylədikləri də mötəbəkdir. Bu mülahizə fəlsəfədən öz görüşlərini yaymaq üçün istifadə edən batinilərin işlərini asanlaşdırır və xalq kütlələrinin onlara yönəlməsinə

səbəb olurdu. Qəzzali filosofların metafizika sahəsində dediklərinin dəqiqliklərdə, xüsusən də riyaziyyatdakı mülahizələri kimi dəqiqliyi olmadığını, hətta, eksəriyyətinin səhv olduğunu isbat etmək məqsədilə qeyd olunan əsərini qələmə aldı. O, bunula həm batinilərin propaqandasının qarşısını almaq, həm də metafizik mövzularda filosofların o qədər də tutarlı olmadığını üzə çıxarmaq məqsədini daşıyırırdı. Əsərində əsasən Əbu Əli İbn Sinanın görüşlərini tənqid etməsinin əsas səbəbi isə İbn Sinanın məşşai fəlsəfəsinin ən önəmlili nümayəndəsi olmasıydı.

Qəzzali fəlsəfəni tənqid etməklə birlikdə onun müddəəalarının hamisinin səhv olduğunu irəli sürməyin yanlış olduğunu da qeyd edirdi. O, xüsusilə, məntiq qaydalarının doğru olduğunu və bunlardan kəlam elmində istifadə etməyin lüzumlu olduğunu irəli sürürdü. Qəzzalinin bu görüşü özündən sonra rəğbət qazandı və daha sonrakı kəlamçılar məntiqi “alət elm” kimi qəbul etdilər.

Qəzzalidən sonra əvvəller fəlsəfi mövzulara o qədər də maraq göstərməyən kəlamçılar, xüsusən də əşəri məktəbinə mənsub olan kəlamçılar, əsərlərində fəlsəfi mövzuları müzakirə etməyə başladılar. Belə ki, bu dövrdən etibarən fəlsəfi mövzuların müzakirə olunduğu varlıq (ontologiya) və idrak (qneseologiya) nəzəriyyələrindən bəhs edən bölmələr kəlam kitablarının yaradan çoxunu təşkil edirdi.

Sünni mütəkkəlimlər<sup>1</sup> içərisində tam mənasıyla fəlsəfi kəlamin qurucusu, məşhur əşəri kəlamçısı Fəxrəddin ər-Razi (ö. 606/1209) hesab edilir. Onun “əl-Məbahisu'l-məşriqiyyə”, “əl-Mətalibu'l-aliyə”, “Nihayətu'l-uql”, “əl-Muhassal” və çoxlu sayda başqa əsərləri fəlsəfi kəlamin ilk önəmlili nümunələrindəndir. Razidən etibarən kəlam kitablarına “varlıq, mahiyyət, vəhdət-kəsrət, vücub, imkan və imtina” kimi kəlam elminin əsas problemlərinə giriş xarakteri daşıyan və “əl-umur əl-ammə (ümumi mövzular)” adı daşıyan bölmələr əlavə edildi və beləcə “mütəaxxirun dövrü” adı verilən fəlsəfi kəlam ənənəsi yarandı. Razinin bu əsərləri mövzu baxımından daha sonrakı kəlam əsərlərinin hüdudunu müəyyən etmişdir. Qeyd etmək lazımdır ki, onun əsərlərinin varlıq və idrak bölmələri də İbn Sinanın problem kimi müzakirə etdiyi mövzulardır. Demək olar ki, fəlsəfi kəlamin əsas hüdudunu müəyyən edən İbn Sina düşüncəsidir. Razidən sonra

<sup>1</sup> Kəlam elmilə məşğul olan, kəlamçı.

sünni düşüncəsində fəlsəfi kəlam sahəsində əsərlər qələmə alan ən önəmlı mütəkəllimlər Seyfəddin Amidi (ö. ), Sadəddin Təftəzani (ö. 792/1390) və Seyyid Şərif Cürcanidir (ö. 816/1413).

Şiə-İmamiyyə fəlsəfi kəlamının qurucusu isə Xacə Nəsirəddin Tusidir. O, kəlam sahəsində fəlsəfi mövzuları ehtiva edən əsərlər qələmə almış və beləcə şia fəlsəfi kəlamının əsasını qoymuşdur. Həm məşşai ənənəyə, həm də Şeyx Müfid (ö. 413/1022)-Şərif (Seyyid) əl-Mürtəza (ö. 436/1044) kəlam məktəbinə mənsub olması onun bu sahədə işini asanlaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, Razidən fərqli olaraq Tusinin kəlam sistemi öz içərisində məşşai fəlsəfəyə qarşı reaksiyonerlik ehtiva etmir. Belə ki, o həm də İbn Sina fəlsəfəsinin ən qabaqcıl şərhçilərindən biri kimi tanınmışdır. Hətta, o, Şəhristanının İbn Sinanı tənqid atəşinə tutduğu “Musarəətu'l-fəlasifə” adlı əsərinə qarşı “Musariu'l-musari” adlı əsərini qələmə almış, bundan başqa fəlsəfə sahəsində ən böyük əsəri olan “Şərhu'l-İşarat”da Fəxrəddin ər-Razinin yönəltdiyi tənqidlərə qarşı eyni filosofu müdafiə etmişdir. Tusi fəlsəfə sahəsində bir çox başqa əsərlər də yazmışdır. Bu əsərlərdə o, əsasən məşşai ənənəsinə bağlı qalaraq bu ənənənin zirvəsi hesab edilən İbn Sinanın görüşlərini şərh etmişdir.

Məşhur İslam tarixçisi Zəhəbi (ö. 748/1348) “Tarixu Taciddin əl-Fəzari”dən çıxış edərək Tusinin “Dərin bilikərə malik olan alımlar (mühəqqiqlər) kəlam elminin faydasının az olduğu barəsində görüş birliyinə varıblar. Bu kitablar içərisində də ən az faydalı olan əsərlər Fəxrəddin ər-Razinin kitablarıdır. Bu kitablar içərisində isə ən qarışıq olanı (məxlut) “əl-Muhassal”dır<sup>2</sup>. Bu sözlər əslində Tusinin ümumən kəlam və ya fəlsəfi kəlamdan deyil, Razisayağı fəlsəfi kəlam lahiyəsindən narazı olduğunu göstərməktədir. Tusinin özünün də bu sahədə əsərlər yazdığını nəzərə alsaq, fəlsəfi mövzuların kəlam kitablarına daxil olmasından narazı olması mümkün deyildir. Elə isə onun fəlsəfi kəlam anlayışını Razinin eyni mövzudakı görüşlərindən fərqləndirən səciyyəvi xüsusiyyətlər nələrdi? Fikrimizcə, Tusini narazı salan əsas məqam Razinin üslubudur. Belə ki, Razinin fəlsəfi kəlam sahəsində qələmə aldığı əsərlərə, xüsusilə də “əl-Məbâhisu'l-məşriqiyyə”, “əl-Mətalibu'l-aliyə” və “əl-Muhassal”a diqqət

<sup>2</sup> Zəhəbi, *Tarixu'l-İslam və vəfəyatı'l-məşahir ve'l-ə'ləm : hicri 671-680*, təhqiq edən: Ömrə Əbdüssəlam Tədmuri, Beyrut, 1999/1419, səh. 115.

yetirsək onların quruluşunda ikilik olduğunu görərik. Adı çəkilən əsərlərdə bir tərəfdə kəlamçıların, başqa bir tərəfdə isə filosofların görüşləri bir-birlərinə alternativ olan fikirlər şəklində təqdim olunur. Fəxrəddin ər-Razi bu əsərlərdən ilk ikisində kəlamçı və filosofların görüşlərindən daha çox təsviredici bir üslubla bəhs edir. “əl-Muhassal”da isə o, açıq şəkildə kəlamçıların tərəfini saxlayaraq məşşai ənənəyə qarşı çıxmaqdadır. Tusini narazı salan da məhz elə bu məqam ididir. Məhz bu səbəbdən o, əvvəlcə “Təcridü'l-etiqad”ı yazaraq fəlsəfi kəlam sahəsində Razinin əsərlərinə bir alternativ təqdim etdi. Bundan sonra isə “Təlxisu'l-Muhassal (Naqdu'l-Muhassal)”ı yazaraq Razinin görüşlərini təqnid etdi. Onun Razinin digər əsərlərini deyil məhz əl-Muhassalı seçməsinin səbəbi, bu əsərdə əşəri kəlamçısının öz görüşlərini açıq bir şəkildə irəli sürməsiydi. Həqiqətən də, “Təcrid”in üslubuna diqqət yetirdiyimizdə onun Razinin əsərlərində olduğu kimi, ikili bir quruluşa sahib olmadığını görərik. Bu əsərdə fəlsəfi mövzular kəlami mövzular qarşısında bir yamaq kimi görünmür. Bundan başqa, Tusi burada Razinin “əl-Muhassal”da etdiyi kimi “kəlamçılara görə”, “filosoflara görə” başlıqlı ifadələr işlətmir; bəzən mütəqaddimun dövrü kəlamçılarını, bəzən də məşşai filosoflarını müdafiə edir. Hər hansı bir mövzudan bəhs edərkən “cədəl” üslubundan istifadə etməyərək polemikaya girmir. Ancaq “aləmin qədim<sup>3</sup> olmaması” və “Allahın fail-i muxtar olduğu” kimi İslam kəlamının əsas müddəalarından da əl çəkmir.<sup>4</sup> Bunlardan çıkış edərək Tusinin kəlam sahəsindəki bu çalışmalarına “burhan metoduna əsaslanan fəlsəfi kəlam lahiyəsi” demək mümkündür.

Tusinin kəlamlı məşşai fəlsəfəsini tam mənasıyla birləşdiyinin ilk fərqiñə varan məşhur Osmanlı alimi Taşköprizadə (ö. 968/1561) olmuşdur. O, “Miftahu's-saadə” adlı əsərində fəlsəfi elmlərlə əlaqəli kitabların oxunma şərtlərindən bəhs edərkən belə deyir:

<sup>3</sup> qədim, başlangıcı olmayan deməkdir.

<sup>4</sup> Bax. Tusi, *Təcridü'l-etiqad*, Qum, 1407, səh. 120, 154, 157, 191; Əllamə Hilli, *Kəşfu'l-murad*, təhqiq edən: Həsən Həsənzadə Amuli, hicri-qəməri 1425, səh. 393-394; Əkmələddin Babərti, *Şərhu't-Təcrid*, Nuruosmaniye Kitabxanası (əlyazma əsər), nömrə: 2160, vərəq 123<sup>b</sup>, Əli Quşçu, *Şərhu't-Təcrid*, (Siyalkutti'nin *Hasiyə alə Şərhi'l-Məvaqif* adlı əsərinin kənarında), İstanbul, hicri-qəməri 1311, C. 3, s. 267-268.

“İkinci şərt onların (filosofların) sözlərilə İslam alimlərinin sözlərini bir birinə qarışdırırmamaqdır. Doğru olanla qəbul olunmamalı olanları ayırma qüdratinə sahib olmamaları səbəbilə müsəlmanlar bu cəhətdən çoxlu zərər görüblər. Bəzən kəlam kitablarında onlardan (filosofların görüşlərindən) bəhs edərək doğruluqlarına dair dəlil gətirməkdədirlər. Nəsirəddin Tusi və onun tərəfdarlarından öncə belə bir məzc (fəlsəfi və kəlami mövzuların eyni yerdə müzakirə edilməsi) yox idi. İmam Gəzzali və İmam Razi kimi sələfdən olan alimlər kəlam kitablarını fəlsəfəylə məzc etmişdilər. Ancaq onlar bunu –necə ki, əsərlərinə görürsən- rədd etmək məqsədilə etmişdilər; zira bunda doğru olmayan bir şey yoxdur. Əksinə, bu, müsəlmanlara yardım etmək və onların əqidələrini qorumaq üçün idi”<sup>5</sup>.

Taşköprüzadənin büyük təəssüflə qələmə aldığı bu ifadələr əslində həqiqəti eks elətdirməkdədir. Belə ki, həqiqətən də kəlamla məşşailiyi məzc etmə cəhdləri Qəzzali və Razılı başlasa da, onların bu fəaliyyəti öz daxilində fəlsəfəyə qarşı bir reaksiya ehtiva edirdi və filosoflara cavab vermə məqsədini güdürdü. Xüsusilə, Razinin yaradıcılığına diqqət yetirdikdə, fəlsəfəylə məşğul olmasına və kəlam əsərlərinə fəlsəfi mövzuları daxil etməsinə baxmayaraq, onun kəlam əsərlərində məşşai fəlsəfəyə qarşı antaqonist meyillər görülməktədir. Bəzi tətqiqatçıların da qeyd etdiyi kimi, “Razi kəlam naminə fəlsəfəylə məşğul olmuşdur”. Əslində, bu ifadəni qismən dəyişdirərək onun əşəri kəlamı naminə fəsləfəylə məşğul olduğunu iddia etmək daha doğru olardı. Ancaq Tusinin yaradıcılığına diqqət yetirdiyimizdə vəziyyət tamamilə başqa bir rəngə bürünməktədir. Onun özünün də məşşai fəlsəfə ənənəsinin nümayəndəsi olduğunu nəzərə alsaq, onun qeyd olunan ənənəyə qarşı hər hansı bir antipatiyası olduğundan bəhs etmək mümkün deyildir. Hətta, bəzi tədqiqatçılar onun “fəlsəfə naminə kəlamla məşğul olduğunu” iddia ediblər. Ancaq Tusinin kəlam əsərlərinə, xüsusilə “Təcrid” ve “Fusul”a nəzər saldıqda bu görüşün tam mənasıyla həqiqəti eks etdirmədiyi üzə çıxar. Belə ki, Tusi bir çox məqamda məşşai ənənənin görüşlərini müdafiə etsə də, yuxarıda da qeyd etdiyimiz kimi kəlam elmi baxımından qəbul edilməsi mümkün olmayan mövzularda qeyd olunan fəlsəfi ənənənin görüşlərini tənqid edərək kəlamçı libasına bürünür. Demək

<sup>5</sup> Taşköprizadə, *Miftahu's-saadə ve misbahu's-siyadə fi mavzuati'l-ulum*, təhqiq edən: Kamil Bəkri, Abdulvahid Ebu'n-Nur, Qahirə, 1968, C. 1, səh. 28.

ki, onun nə tam mənasiyla fəlsəfə naminə kəlamla məşğul olduğunu, nə də kəlamın mənafeyi baxımından fəlsəfəylə məşğul olduğunu söyləmək mümkün deyildir.

Tusinin kəlam elmi sahəsindəki bu metodу özündən sonra böyük rezonans doğurmuşdur. Onun fəlsəfi kəlam sahəsindəki ən böyük əsəri olan “Təcridü'l-etiqad”a yazılın şərh və haşiyələrin çoxluğu bunu təsdiq edir. Belə ki, istər sünni, istərsə də şia kəlam ənənəsində adı çəkilən əsərə iki yüzdən çox şərh, haşeyə və təliqat yazılmışdır. Osmanlı mədrəsələrində “Təcrid”in Şəmsəddin İsfahani (ö. 749/1349) tərəfindən yazılın şərhinə Seyyid Şərif Cürcañının (ö. 816/1413) yazdığı haşiyənin dərs kitabı kimi oxudulması Tusi düşüncəsinin Osmanlıda da yaxşı tanındığını və rəğbat qazandığını göstərməkdədir. Əslində, Tusinin adı keçən əsərinin İslamın hər iki əqidə məktəbinə mənsub olan alimlər tərəfindən rəğbətlə qarşılanması kəlam tarixində nadir halda görülən, hətta, demək olar ki, Tusiyə qədər görülməyən bir hadisədir. Fikrimizcə, bunun əsas səbəbi Tusinin digər məzhəblərə qarşı təəssüb hissi ilə yaxınlaşan bir alim olmamasıdır. Onun öz müasirləri olan sünni alimlərilə dostluq münasibətləri qurması fikrimizi təsdiqləməkdədir. Belə ki, Tusinin Qutbuddin əş-Şirazi (ö. 710/1311) və Nəcməddin əl-Katibi (ö. 740/1339) kimi qabaqcıl tələbələri Əhl-i Sünnetə mənsub alimlər olmuşlar. Bundan başqa Marağadakı rəsədxanada onunla birlikdə çalışan alimlər içərisində də bir çox sünni alim vardi. Tusinin məşhur əşəri mütəkəllimi Qazi Beyzaviylə (ö. 685/1286) də dost olduğu qeyd olunur. Əsərlərində digər məzhəblər haqqında alçaldıcı ifadələr işlətməməsi də onun təəssübdən uzaq olduğunu başqa bir dəlilikdir. Ayrıca müəyyən edə bildiyimiz qədərilə Tusi, digər İslam məzhəblərini təkfir etməyən ilk İmami alimdir. Ondan öncə Şia-İmamiyyə kəlam məktəbinə mənsub olan alimlər digər məzhəblərə mənsub olan müsəlmanları təkfir edirdilər.<sup>6</sup> Tusi isə digər müsəlmanların təkfir edilməsinin doğru bir hərəkət olmadığını açıqca vurgulamışdır.<sup>7</sup> Məhz bu səbəblərdən o, İbn Teymiyyə (ö. 728/1328), İbn Qayyim əl-Cəvziyyə (ö. 751/1350) və bu kimi sələfiyyə

<sup>6</sup> Bax. Şeyx Müfid, *Əvvailu'l-məqalat*, təhqiq edən: Mehdi Mühəqqiq, Tehran, hicri-qəməri 1413, səh. 11; Muhamməd Həsən Qədrdan Qaraməliki, *Kəlam-e fəlsəfi*, Qum, hicri-şəmsi 1383, səh. 179-210

<sup>7</sup> Tusi, *Təlxisu'l-Muhassal*, Beyrut, 1405/1985, səh. 405.

alimləri istisna olmaqla həm sünni, həm də şia kəlam məktəbinə mənsub olan alimlər tərəfindən hörmətlə anılan bir alimə çevrilmişdir. Mütəaxxirun dövrünün ən böyük mütəfakkirlərindən sayılan Təftəzani, Cürcani, Mir Damad (ö. 1041/1631), Molla Sədra (ö. 1050/1641), Əbdürrəzzaq Lahici (ö. 1051/1641), Molla Fənari (ö. 834/1431) kimi alimlər öz əsərlərində Tusinin görüşlərinə yer ayıraq ondan “mühəqqiq” deyə bəhs etmişlər. Bu da Tusinin Fəxrəddin ər-Razılə birlikdə mütəəxxirun dövrü düşüncəsindəki təsirini göstərməkdədir.

Tusinin kəlam sahəsində ən önəmlili əsərləri “Təcridü'l-e'tiqad”, “Təlxisu'l-muhassal”, “Fusul” (“əl-ədillətu'l-cəliyyə fi şərhi'l-Fusuli'n-Nasiriyyə” adlı əsərlə birlikdə yayınlanmışdır, Beyrut, 1986, “Qəvaidü'l-əqaid” (“Təlxisu'l-Muhassal”da, səh. 437-468) və “İsbat-ı vacib” risalələridir (hazırlayan Fuad Sezgin, Frankfurt, 2000/1420). Bunlardan basqa da onun “Risalətu'l-imamə” (Tehran, 1916/1335 və “Təlxisu'l-Muhassal”da, səh. 424-433), “Şərhu Məsələti'l-elm” (“Əcvibətu'l-məsaili'n-Nasiriyyə”də, Tehran : Pejuheşgah-e Ulum-e İnsani və Mətaləət-e Fərhəngi, hicri-şəmsi 1373, səh. 71-108), “Cəbr və Qədər risalələri” (“Məcmua-e Rəsail-e Xacə Nəsirəddin Tusi” kitabında, Tehran, hicri-şəmsi 1335, səh. 8-27 və “Təlxisu'l-Muhassal”da, səh. 477-478), “Əqallu mə yəcibu'l-i'tiqadu bih” (“Təlxisu'l-Muhassal”da, səh. 471-472), “Əl-muqniə fi əvvəli'l-mavcudat” (“Təlxisu'l-Muhassal”da, səh. 473-474), “Əl-ismə” (“Təlxisu'l-Muhassal”da, səh. 525) kimi kəlama dair risalələri də mövcuddur. Bütün bunlar, Tusinin kəlama dair səməllə bir əsərinin olmadığını iddia edən bəzi sovet dövrü tədqiqatçılarının bu iddialarının əsassız olduğunu sübut edir.<sup>8</sup>

Son olaraq qeyd etmək lazımdır ki, Nəsirəddin Tusi İsləm kəlamında “mütəəxxirun kəلامı” adı verilən fəlsəfi kəlamın banilərindən biri olaraq İsləm düşüncəsində yeni cığır açan alimlər cərgəsində öz yerini tutmuşdur.

<sup>8</sup> bax. Fərman Eyvazov, *Dahi Alim və Filosof*, Bakı, 1981, səh. 6.

## ƏDƏBİYYAT

1. Babərti, Əkmələddin. Şərhu't-Təcrid. Nuruosmaniye Kitabxanası (əlyazma əsər), nömrə: 2160
2. Eyvazov, Fərman. Dahi Alim ve Filosof. Bakı, 1981
3. Hilli, İbn Mutahhar (əllamə). Kəşfu'l-murad. təhqiq edən: Həsən Həsənzadə Amuli, hicri-qəməri 1425
4. Qaraməliki, Muhamməd Həsən Qədrdan. Kəlam-e fəlsəfi. Qum, hicri-şəmsi 1383
5. Quşçu, Əli. Şərhu't-Təcrid (Siyalkutı'nın “Haşiyə alə Şərhi'l-Məvaqif” adlı əsərinin kənarında). İstanbul, hicri-qəməri 1311
6. Razi, Fəxrəddin. Muhassal (“Təlxisu'l-Muhassal”la birlikdə). Beyrut, 1405/1985
7. Razi, Fəxrəddin. Nihayətu'l-uql. Süleymaniye Kitabxanası Ragip Paşa bölümü (əlyazma əsər), nömrə: 597
8. Şeyx Müfid. Əvailu'l-məqalat. təhqiq edən: Mehdi Mühəqqiq, Tehran, hicri-qəməri 1413
9. Taşköprizadə. Miftahu's-saadə ve misbahu's-siyadə fi mavzuati'l-ulum. təhqiq edən: Kamil Bəkri, Abdulvahid Ebu'n-Nur, Qahirə, 1968, C. 1
10. Tusi, Nəsirəddin. Fusul (əl-ədillətu'l-cəliyyə fi şərhi'l-Fusuli'n-Nasiriyyə” adlı əsərlə birlikdə yayınlanmışdır). Beyrut, 1986
11. Tusi, Nəsirəddin. Qəvaidu'l-əqaid (“Təlxisu'l-Muhassal”da) . Beyrut, 1405/1985
12. Tusi, Nəsirəddin. Şərhu'l-İşarat və't-tənbihat. təhqiq edən: Kərim Feyzi, Qum, hicri şəmsi 1383
13. Tusi, Nəsirəddin. Təcridu'l-etiqad. Qum, hicri qəməri 1407
14. Tusi, Nəsirəddin. Təlxisu'l-Muhassal. Beyrut, 1405/1985
15. Zəhəbi. Tarixu'l-İslam və vəfəyatu'l-məşahir ve'l-ə'ləm : hicri 671-680. təhqiq edən: Ömər Əbdüssəlam Tədmuri, Beyrut, 1999/1419

## SUMMARY

Nasir al-Din at-Tusi is one of the famous thinkers in Islamic thought. The ensemble of Tusi's writings amounts to approximately 150 titles on a wide variety of subjects. Tusi, than being a philosopher who establishes a system, was an eclectic thinker as being one of the founders of philosophical theology. His book *Tajrid al-Itiqad* was a major work on Shia-Imamiyya philosophical Kalam (Islamic Scholastic Philosophy) and enjoyed widespread popularity. Tusi's influence has been significant in the development of science especially in the development of Islamic philosophical theology.

## РАЗЮМЕ

Насир ад-Дин Туси один из известных мыслителей в исламской мысли. Он является автором более 150 книг. Туси, был эклектичным мыслителем являющимся одним из основателей философического богословия. Его книга Таджрид ал-итигад была главной работой шиитского философического калама (исламского философического богословия) и обладала широко распространенной популярностью. Его труды оказали огромное влияние на развитие науки особенно на развитие исламского философического богословия.



## XII ƏSRİN BÖYÜK ALİMİ ƏBU-L-FƏZL HÜBEŞ TİFLİSİ

*f.e.n., dos. Cimnaz MİRZƏZADƏ*

Bəlli olduğu kimi, dil həm də mədəniyyətin bir ünsürüdür. Orta əsr Azərbaycan mədəniyyətində Azərbaycan-türk dilindən əlavə ərəb və fars dilləri də onun fəal bir ünsürü kimi təqribən min il iştirak etmişdir.

Ərəb və farsdilli Azərbaycan mədəniyyətinin görkəmlı nümayəndələrindən biri də XII əsrin ortalarında Konya şəhərində (Kiçik Asiyada) yaşayıb-yaradan, lakin həyat və yaradıcılığı kifayət qədər öyrənilməyən dilçi, ədəbiyyatşunas, həkim və münəccim kimi tanınmış azərbaycanlı Əbü-l-Fəzl Hübeş Tiflisidir.

Hübeş Tiflisinin tam adı ilkin mənbələrdə Kamal əd-Din Əbu-l-Fəzl Hübeş ibn İbrahim ibn Məhəmməd Kamal Tiflisi kimi yazılır. Sonrakı əsərlərdən köçürülmüş əlyazmalarında isə alimin adı bəzən Həbəş, bəzən də Hüseyn verilir ki, bu da xətalar və katiblərin diqqətsizliyi üzündə yaranan səhvin nəticəsidir. Ədib yazdığı əsərlərin müqəddiməsində günyəsini Əbu-l-Fəzl adlandırır. Kamal əd-Din və ya Şərif əd-Din isə ona verilən ləqəblərdəndir. Tibbə həsr olunan əsərlərdə onun adına «mütətəbbib», filologiyaya aid əsərlərdə – «ədib», fəlsəfi əsərlərdə – «şeyx», «səyyid» kimi fəxri ləqəblər əlavə olunurdu. Hübeşin nisbəsinin Tiflisi olması ədibin doğulduğu yerə işarədir. Müəllifin öz dəsti-xətti ilə yazdığı «Vücuh əl-Quran» nüsxəsinin sonundan aydın olur ki, o, uzun müddət Konya şəhərində yaşamışdır. Buna görə də Hübeşin nisbəsi bəzi hallarda yanlış olaraq Qünyəvi və ya Qəznəvi verilir. Görünür, ədibin Tiflisi tərk edib Konya şəhərində yaşadığını nəzərə alan xəttaların səhvi və təhrifi üzündən Konya toponimi Qəznəyə çevrilmiş və bəzi əlyazma nüsxələrinə də belə köçürülmüşdür.

Əbu-l-Fəzl Hübeşin hansı səbəbə görə Tiflis şəhərini tərk etməsi barədə hələlik əldə heç bir məlumat yoxdur. İran tədqiqatçısı Əli Nəqi Munzəvi «Hübeş Tiflis» adlı əsərində qeyd edir ki, Hübeş əsərlərində əlifbadakı hərflərin adını tələffüz etibarilə ərəb dilindən (bə, tə, sə) və

dəri-xorasani ləhcəsindən (be, te, se) fərqli olaraq bi, ti, si kimi verir, bu da Hübeyşin azərbaycanlı olmasını təsdiq edir. Başqa İran alimi İrac Əfşar Hübeyş Tiflisinin «Bəyan əs-sənəət» əsərinə yazdığı girişdə ədibin azərbaycanlı olduğunu və Arran əyalətində yaşıdığını verir. Tarixi mənbələrdəki bəzi məlumatlar bizə aşağıdakı bir fikri ehtimal formasında söyləməyə imkan verir. Tarixi mənbələr XI-XII əsrlərdə Gürcüstanda gürcülərlə yanaşı, yəhudilərin, qırqoryan-ermənilərin və azərbaycanlıların yaşaması haqqında məlumat verir (Ocerki istorii SSSR XI-XII vv.). Ola bilsin ki, Əbu-l-Fəzl Hübeyş özü və ya onun ata-babası Tiflis şəhərində yaşayan azərbaycanlılardandır. O, fikrimizcə, aşağıdakı səbəblər üzündən Tiflisi tərk etməyə məcbur olmuşdu:

Məlumdur ki, XI-XII əsrlərdə Gürcüstan ayrı-ayrı əmirliklərə bölünmüdü və Tiflis əmirliyi onların arasında əsas yer tuturdu. Ağır və uzun sürən müharibələr şəhəri və onun əhalisini acınacaqlı vəziyyətə salmışdı. Konya şəhəri isə Rum eli səlcuqlarının hakimiyyəti vaxtında (XII əsrin birinci yarısı - XIV) siyaset, ticarət və mədəniyyət mərkəzi idi. Səlcuq hakimləri özlərinin təmtəraqlı və cah-cəlallı saray həyatını Bizans və İran hökmdarlarının həyat tərzinə bənzədirildilər. Bu səbəbdən Konya şəhərinə ayrı-ayrı ölkələrdən müxtəlif milliyyətli şairlər, həkimlər, münəccimlər axışib gəlirdi. Ola bilsin ki, Əbu-l-Fəzlində də Konyaya getməsi bir tərəfdən XI-XII əsərlərdə Tiflisdə yaranan siyasi hadisələrin, digər tərəfdən isə elmin tərəqqisi üçün Anadoluda səlcuq hökmdarlarının Konyada yaratdığı cəlbedici şərait olmuşdu.

Alimin anadan olduğu il haqqında tədqiqatçılar tam bir fikrə gələ bilməmişlər, lakin məlumdur ki, Hübeyş Tiflisi Rum eli-türk səlcuqlarından II Qızıl Arslan ibn Məsudun (551-588/1155-1192) müasiri olmuş və özünün bir çox əsərlərini ona həsr etmişdir. K.Brokelmanın ehtimalına görə, ədib XII əsrin 10-cu illərində (1114-1116) anadan olub və hicri 600-cü (1203-1204) ildə vəfat ediblər. Katib Çələbiyə görə isə Əbu-l-Fəzl Hicri 629-cu ildə vəfat edib. Əli Nəqi Munzəvi bu fikri yanlış sayır və deyir ki, Hübeyş «Qanun əl-ədəb» əsərini hicri 545-ci ildə, «Vucuh əl-Quran» əsərini hicri 558-ci ildə yazmışdır, onun vəfat tarixi hicri 629-cu il hesab olunursa, deməli, bu iki sanballı traktatı tamamladıqdan sonra, alim hələ 70-80 il ölüm sürmüşdür. Məlum olduğu üzrə, Hübeyş Tiflisi yazdığı əsərlərin müqəddiməsində və ya

sonunda ondan əvvəl yazdığı əsərlərin adlarını çəkir və yazılıma tarixin qeyd edir. Əsəd Əfəndi kitabxanasında saxlanılan 3252 nömrəli «Qanun əl-ədəb»in əlyazma nüsxəsini sonunda əsərin tamamlandığı il və II Qızıl Arslana həsr olunması qeyd edilir. Deməli, müəllif əsəri 30 yaşında yazıbsa, o, 515-ci (1121) ildə anadan olub və 629-cu (1232) ildə vəfat edibdir.

Hübeyş Tiflisinin elmin müxtəlif sahələrində yazib-yaratması onun ensiklopedik zəkali bir alim olmasını təsdiq edir. Ədibin əsərlərinin dördü ərəbcə-farsca lüğət, biri yuxuyozma sözlüyüdür, qalanları tibbə, ədəbiyyatşunaslığa, ilahiyyata, astronomiyaya həsr edilmişdir.

Görkəmli alimin farsca yazdığı «Kamil-ut-təbir» əsəri vaxtilə Şərq aləmində geniş yayılmışdır. Əsərin farsca-ərəbcə sözlüyü farsca əlisba sırası ilə düzəlmüş və onun ərəbcə qarşılığı, şərhi, izahı verilmişdir. XV əsrin sonunda (908/1502) azərbaycanlı alim Xızır Əbdül Hadi oğlu Bəzazıcı əsəri türk sultanı Soltan Süleyman (hakimiyyət illəri 1520-1566) üçün türk dilinə tərcümə etməyə çalışmışdır, lakin buna müvəffəq olmayaraq, özü başqa 20 təbirnamələr əsasında yeni üç dilli (Azərbaycan-ərəb-fars dillərində) sözlüyü yazmaq qərarına gəlir və 954/1547-ci ildə əsəri tamamlayır. Bu sözlük «Kəvamil-ut-təbir» başlığı altında hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstytutunda saxlanılır (C.V.Qəhrəmanov, R.M.Əliyev «Kəvamil-ut-təbir» və onun müəllifi haqqında»).

Azərbaycan alimi qələmini ən çox ərəb leksikoqrafiyası sahəsində sınamışdı. O, zəmanəsinin İbn Sikkit, İbn Kuttəb, Əbu Məhəmməd əl-Qasim, əl-Herni, əz-Zəməxşəri kimi məşhur alimlərinin əsərlərini öyrənmiş və onlardan öz tədqiqatı zamanı istifadə etmişdir. Onun ən böyük leksikoqrafik əsəri «Qanun əl-ədəb»dir. Əsərin dəfələrlə xəttalar tərəfindən üzünүn köçürülməsi onun orta əsrlərdə çox geniş yayıldığını göstərir. Müxtəlif əsrlərdə köçürülən əlyazma nüsxələri dünyanın bir sıra məşhur kitabxanalarında, şəxsi arxivlərdə və əlyazma fondlarında (London, Paris, Qərbi Almaniya, İran, Türkiyə) saxlanılır və mühafizə edilir. «Qanun əl-ədəb» orta əsrlərdə ərəb leksikoqrafiya tarixində məlum olan əsas məktəbin birini – qafiyə quruluşlu lüğətlər sistemini davam etdirən fundamental əsərdir. Sə'əddin Süleyman Əminullah Müstəqimzadə «Qanun əl-ədəb» fars sözlərini türk dilinə tərcümə

etmişdir (1183-1190-cı illərdə). O, əsəri «Əl-sinət sələsə» («Üç dilli») adlandırmış, onu Soltan Əhməd III Osmanın nəvələrindən olan Əmir Nuri və onun övladlarına həsr etmişdir.

Orta əsrlərdə Yaxın Şərqdə (İran, Orta Asiya, müsəlman Hindistanı, Azərbaycan) olan ənənəyə görə, şer dili fars dili, din, fəlsəfə və dəqiq elmlərin dili isə ərəb dili idi. Əbu-l-Fəzl bütün yaradıcılığı boyu iki dildə yazış-yaratmış, hər iki dilin bədii xüsusiyyətlərindən ustalıqla istifadə etmişdir. Məsələn, o, «Vucuh əl-Quran» adlı leksikoqrafik əsərində Quranda təsadüf etdiyi çoxmənali ərəb sözlərinin farsca izahını verir və ya «Kitab əl-qəvafî» əsərində Hübeyş ərəbcə həmqəfiyə sözlərin lüğətini tərtib edib, onların şərhini fars dilində verir.

XII əsrдə yaşamış Azərbaycan alimi Hübeyş Tiflisinin ədəbi və elmi irsinin öyrənilməsi o dövrün elmi təfəkkürünün inkişafının ümumi mənzərəsini daha ətraflı və dolğun təsəvvür etmək üçün zəngin material verir.

## ВЫДАЮЩИЙСЯ УЧЕНЫЙ XII ВЕКА АБУ-Л-ФАЗЛ ХУБЕЙШ ТИФЛИСИ

*доц. Мирзазаде Ч.Х.*

Одним из азербайджанских ученых, сыгравших важную роль в развитии культуры Ближнего Востока, является Абу-л-Фазл Хубейш Тифлиси, живший и творивший в городе Конья (Малая Азия) в середине XII века, и известный как языковед, литературовед, врач, астроном, жизнь и творчество которого, однако, изучены не в достаточной степени.

Изучение литературного и научного наследия ученого даст богатейший материал для более полного и всестороннего представления общей панорамы развития научного мышления того периода.

## THE OUTSTANDING SCIENTIST OF THE XII-TH CENTURY ABU-L-FAZL HUBEYSH TIFLISI

*Assistant professor Mirzazadeh Ch.H*

One of the Azerbaijani scientists who played an important part in the development of culture of the Near East is Abu-l-Fazl Hubeysh Tiflisi. He lived and created in Konya (Lesser Asia) in the XII-th century and is famous as a linguist, literary scholar, doctor, astronomer, but his life and creation weren't studied well enough.

Study of this scientist's literary and scientific legacy will give very rich material for more complete and comprehensive presentation of the general panorama of the development of scientific mentality in that period.



## MAHMUD KAŞGARİNİN “DİVANÜ LUĞAT-İT-TÜRK” ƏSƏRİ VƏ “KİTABİ – DƏDƏ QORQUD” DASTANLARINDA İSLƏNƏN BƏZİ OĞUZ SÖZLƏRİ

*Dr. Yaqut QULİYEVA*

Türkologiya elminin banisi sayılan, XI yüzillikdə yaşayıb-yaratmış görkəmli türkoloq, Mahmud Kaşgari tərəfindən qələmə alınmış “Divanü luğat-it –Türk” əsəri təqribən 9 minə yaxın türk sözünü əhatə edir. Bu sözlər, leksik vahidlər müxtəlif türk dillərinə aiddir: uyğur, qırğız, qıpçaq, yağma, çigil, arğu, oğuz və s. Bu doqquz minə yaxın sözün bəzilərinin yanında Mahmud Kaşgari o sözlərin hansı dilə aid olduğunu göstərmişdir. Tanınmış tatar tədqiqatçısı Ə.N.Nəcipə görə Mahmud Kaşgari öz “Divan”ında 31 türk dialekthinin adını çəkir. Mahmud Kaşgari yalnız bir dilə aid olan sözlərdən misal götirmək məqsədilə arqu dilinə 42 dəfə, barsqan dilinə 6, bulqar dilinə 6, itlik dilinə 1, karluk dilinə 7, gəncək dilinə 17, qıpçaq dilinə 15, karluk-türkmən dilinə 1, kotaya 1, göçüyə 1, oğuza 232, soqut 1, tubuta 2, türk dilinə 9, öz türk dilinə 5, uyqur dilinə 10, kaşqar dilinə 3, uç dilinə 3, xötən dilinə 1, çigil dilinə 44, yağma dilinə 5 dəfə müraciət etmişdir (1,33-36). Beləliklə, bu hesablamalardan da gördüyüümüz kimi Mahmud Kaşgari oğuz dilinin materiallarına daha çox müraciət etmişdir. Ümumiyyətlə, böyük türkoloq bu əsərində oğuzların leksik vahidlərinə, sözlərinə daha çox yer ayırdığı kimi, bütövlükdə onlar haqqında daha geniş məlumat verməyə çalışmışdır. Bu isə təqribən IX-XI əsrlərdən sonra tarixi bir zərurətdən qaynaqlanmış, oğuzların tarix səhnəsinə yeni bir qüvvə ilə çıxmaları ilə əlaqədardır. Təsadüfi deyil ki, XI əsrдə , yəni Mahmud Kaşgarinin yaşayıb-yaratdığı dövrdə türk xalqlarının digər şah əsərlərindən biri “Kitabi-Dədə Qorqud” dastanları yazıya köçürülmüşdür. Məlumdur ki, KDQ dastanlarının dili türk dillərinin oğuz qrupu dillərinə aiddir. Bu mənada, DLT-də verilən oğuz sözlərilə KDQ dastanlarının dili arasında müxtəlif paralellər, yaxınlıqlar mövcuddur. Aşağıda verdiyimiz sözlərin həm DLT-də, həm

KDQ-da mövcud olması və onların semantik baxımdan yaxınlığı olduqca maraqlıdır.

US: Xeyirlə şəri bir-birindən seçmə. Bu söz oğuzcadır. Ol us boldı= onun ağılı başına gəldi, xeyirlə şəri ayırd etdi. (1,110 ; 4, 36) Bu sözün mənası demək olar ki, bütün mənbələrdə üst-üstə düşür və bütün türk dillərində əsasən ağıl, dərrakə, fikir, müdriklik, anlaşma mənalarına uyğun gəlir. Elə Mahmud Kaşgarinin özündə də digər bir yerdə (1, 166) “*mən öylə usdum*” şəklində işlənərək birinci mənanı təsdiq edir. Qeyd edək ki, bu mənaların hər ikisinə DTS-da təsadüf olunur. (5,616). ES-da isə bu sözün geniş mənaları izah olunaraq onun oğuz və qıpçaq abidələrində işləndiyi qeyd edilir. Əgər qıpçaq abidələrində *us* və *es* şəklində təsadüf olunursa, oğuz abidələrində *es* variantına rast gəlinmir (6, 606-607). KDQ-da *us* sözü ağıl, düşüncə, dərrakə, zəka mənalarında işlənmişdir. *Mərə, dini yoq əqilsiz kafir! Usı yoq, dərnəksiz kafir! ; Necə kim bu düsi gördüm, şundan bərə ü qəlim – usim dərə bilmən* (2,178).

UÇ: Bir şeyin tükənməsi. Oğuzca. “Boyda nə uç bar” = boyda, xalqda çoxluğu səbəbilə tükənmə yoxdur (1, 118 ; 4, 44). (DLT-də ərəb əlifbasında bu söz ç ilə deyil c ilə verilmişdir: *uc*). Bu fonetik variantda demək olar ki, ancaq oğuz qrupu dillərdə işlənir. Digər fonetik variantlarda amma bu semantikada başqa türk dillərində də təsadüf edilir. DTS- da son, zirvə, sərhəddə yaşayan xalq mənalarında təsadüf edilir (5, 603). ES-da isə son, yuxarı, qıraq mənalarında işlənir (6, 611). Hər iki mənbədə bu məzmun bu və ya digər mənada Mahmud Kaşgarinin semantikası ilə üst-üstə düşür. KDQ-da bu sözə son, tərəf, axır mənalarında təsadüf edirik. *Bu yağının bir ucın mana bir ucın sana – dedi; Dəmir qapı Dərvəndəki dəmir qapuyi dəpüb alan altmış tutam ala göndərinin ucunda ər bəgürdən Qıyan Səlcuk oğlu Dəli Dondar çapar yetdi; Gəlimlü, gedimlü dünya! Axır – son uci ölümlü dünya.* (2, 178)

OĞUR: Xeyir, bərəkət. Oğuzcaya “yol oğur bolsun” deyilir ki, “yol uğurlu olsun” deməkdir. Bu, yalnız yolçuluq zamanı işlənir. (1, 126; 4, 53). Bu söz digər türk dillərində *oğur* şəklində işlənsə də, bizə elə gəlir ki, oğuz qrupu dillərdə məhz *uğur* kimi işlənməlidir. Çünkü ES-in verdiyi bilgiyə görə bu söz türk dilində və qismən də “Dədə Qorqud dastanları”nda *uğur* şəklində işlənmişdir. (6, 564-565). Mahmud Kaşgari də bu sözü məhz oğuz dilinə aid etdiyi üçün biz də bu sözü *oğur* kimi yox, *uğur* kimi

oxumalıyıq. Semantik mənalarına göldikdə isə istər DTS-da (5,364) , istərsə də ES-da bu sözün məzmunu üst-üstə düşür. Qeyd edək ki, KDQ-da Mahmud Kaşgarinin semantikasında bu söz *uğur* şəklində işlənmişdir. Uğur, bəxt, səadət, xoşbəxtlik. *Yort oğul! Uğurın açıq olsun, sağ - əsən varub gələsən, Gələcəgin varsa! – dedilər.* (2, 176)

AŞAK: Aşağı, dağ dibi. Oğuzca. (1, 135; 4, 66). (DLT-də ərəb əlifbasında bu söz k ilə deyil q ilə verilmişdir: *aşaqq*). DTS -da Mahmud Kaşgarinin semantikası eynilə təkrar edilir. (5, 62), ES-da isə aşağı, aşağı hissə, dağın ətəyi və s. mənalarına rast gəlirik. (6, 214-216) Bizə elə gəlir ki, hər üç mənbədə verilən semantika bir-birilə üst-üstə düşür. KDQ-da biz bu sözə *aşaqq* şəklində demək olar ki, Mahmud Kaşgarinin semantikasına yaxın bir semantikada rast gəlirik. 1. Bir şeyin yerə ən yaxın hissəsinə tərəf. *Mərə, qavat oğlu, qavat! Mən aşağı qulpa yapışuram, sən yuqqarı qulpa yağıp-şursan;* 2. Yerə doğru, aşağıya doğru. *Əgər səni hasardan aşağı orğanla salındıracaq olursam, babana-anana saqliqla varacaq olırsan, bəni bunda gəlüb həllalliqla alurmışan?-dedi; Aşağıdan yuqqarı baqmazmışan?; Yuqqaridan aşağı kafər oğlanı qatı urdu.* (2, 25-26)

ÖLİĞ: Əl. “onq əlig = sağ əl”. Oğuzlar “sağ əlig” deyirlər. Bütün türklər sol ələ “sol əlig” deyirlər. (1, 140 ; 4, 72). (DLT-də ərəb əlifbasında *əlig* sözü k ilə verilsə də abidədə bu sözün transliterasiyası zamanı doğru olaraq g ilə verilmişdir. Çünkü ç, p, g, j hərfərinin ərəb əlifbasına artırılması sonrakı əsrlərin hadisəsi olduğuna görə bəzi orta əsr abidələrində bu hərfələr adətən ç c ilə, p b ilə , g isə k ilə verilmişdir). Bu sözə istər DTS-də (5, 170), istərsə də ES-da təsadüf edirik. (6, 263-264). Əgər DTS-da Mahmud Kaşgaridə verilən şəkildə və semantikada işlənirsə, ES-da *əlig* formasının *əl* sözündən törənmış olduğu bildirilir. Başqa sözlə desək, burada həmin semantikada bəzi türk dillərində *əl*, bəzilərində isə *əlig* şəklində işləndiyi qeyd edilir. KDQ-da isə bu sözə *əl* şəkildə təsadüf olunur. *Çünki mənim əlümədən göögərçin kibi quş oldı, uçdı.* (2, 87)

AĞIL: Ağıl, qoyun küzü. Oğuzca qoyun qığına da “ağıl” deyirlər. Bu iki məna bir-birinə yaxın olduğu üçün belə deyilir. (1, 141; 4, 73). Bu sözə bu semantikada istər DTS-da (5, 18) və istərsə də ES-da (6, 83-85) təsadüf olunur. Sadəcə olaraq, ES-da verilən məlumatə görə bu söz müxtəlif fonetik variantlarla əksər türk dillərində, lakin daha geniş məzmundan əsasən heyvan saxlanılan yer semantikasında işlənsə də, hətta çəpər, həyat, ev, ölkə, küçə

mənalarına da təsadüf olunur. KDQ-da bu söz qoyun saxlanılan yer mənasında işlənmişdir. *Ağılin qapusunu bərkitdi; Arqasını urub, bərk ağılin ardin sökən!* (2, 10)

AK: Hər şeyin bəyazı. Oğuzca. Digər türklər alacası olan ata “ak at” deyirlər. (1, 147; 4, 81). (DLT-də ərəb əlifbasında bu söz k ilə deyil q ilə verilmişdir: *aq*). Bu sözə istər DTS-da (5, 48), istərsə də ES-da (6, 116-117) təsadüf olunur. Hər iki mənbədə sözün məzmunu Mahmud Kaşgarinin semantikası ilə üst-üstə düşür. KDQ-da *ağ/aq* şəklində işlənmişdir. *Bəri gəlgil, aq südin əmdigim, qadinum ana!* (2, 8).

AK: “Ak sakal ər = ağsaqqal, saçı-saqqalı ağarmış adam”. Oğuzca. (1, 147, 4, 81). (DLT-də ərəb əlifbasında bu söz k ilə deyil q ilə verilmişdir: *aq*). DTS-da Mahmud Kaşgarinin bu ifadəsinə təsadüf olunur (5,48). Lakin, görünür, bu idiomatik ifadə türk dilləri arasında bir o qədər də geniş yayılmamışdır. Çünkü ES-da *aq* sözünün bu semantikaya yaxın mənaları, yəni təmiz, düzgün, təmizürəkli, günahsız, genişqəlbli, xeyirxah mənaları verilsə də (6, 116-117), ağsaqqal sözünün müdrik, qocaman mənalarına təsadüf etmirik. Amma bunun əksinə olaraq KDQ-da *ağ* sözü məhz ağsaqqal semantikasında işlənmişdir. *Ağsaqqallu babam yeri uçmaq olsun!; Ağsaqqallu qocanın ağızın sögdi.* (2, 9).

ÖRGƏN: Urğan, örökən. (1,169, 4, 108). Baki çapında bu sözün oğuz sözü olduğu qeyd edilmir. Amma Besim Atalay çapında bu sözün qarşısında oğuzca yazılmışdır. DTS-da biz bu sözə *örgən* – qalın ip, kəndir mənalarında rast gəlirik (5, 388). ES-da isə bu söz *urğan* şəklində yenə də həmin semantikada verilmişdir (6, 602). KDQ-da isə bu sözə həmin semantikada orğan şəklində təsadüf edirik. *Ağ boynunda qıl orğan taqılı, deyəyinmi?; Qıl orğan ağ boynuna tağdilar; Qazan oğlu Uruzi həbsdən çıqarun, boğazından orğanla asun.* (2, 140).

ANDAN: Ondan sonra. Oğuzca “andan aydim = ondan sonra söylədim”. Digər türklər bu sözü “anda” şəklində əliflə söyləyirlər, “orada” mənasındadır. “mən anda ərdim = mən orada idim”. (1, 171; 4, 109). DTS-da və ES-da biz bu sözə Mahmud Kaşgarinin fonetikası və semantikasında rast gəlirik (5, 44; 6, 150). KDQ-da bu söz ondan əvəzliyi mənasında işlənmişdir. *Andan dəxi sizi, xanım, Allah saqlasun; Andan Yegnək atın döndərdi, ləşkərə gəldi.* (2, 19).

İNQƏK: İnək. Oğuzlar tısbağanın dışısının də “inqək” deyirlər. (1, 172; 4, 111). Türk dillərində bu söz əsasən *inək* variantında işlənsə də, lakin bəzi dillərdə və mənbələrdə bunun *inqək* variantına da təsadüf olunmuşdur. Bu sözə DTS-da *inək* (sağır nunla) şəklində həm inək və həm də dişi tısbağa mənalarında təsadüf edirik. (5, 211). ES-da bu sözün inək, dişi və sairə mənaları verilir (6, 359). KDQ-da bu sözə inək şəklində təsadüf olunur. *Babanın ağban eşigində qaravaşlar inək sağar görmədinmi?* (2, 96) Bu sözün *inqək/inək* variantları görünür sağır nunun bəzən n, bəzən isə nq kimi oxunması ilə əlaqədardır.

AYRUK: “Başqa” mənasında istifadə olunan sözdür. Oğuzca. (1, 174; 4, 113). (DLT-də ərəb əlifbasında bu söz k ilə deyil q ilə verilmişdir: *ayruq*). Bu sözə DTS-da Mahmud Kaşgarinin fonetikası və semantikasında təsadüf edirik (5, 30). KDQ-da bu sözə *ayrıq* şəklində, başqaları mənasında təsadüf olunur. *Adaxlusın ayrıqlar alurkən tutub alan.* (2, 14).

EYLƏ: Elə, öylə. Oğuzca “eylə kılgil = elə et”. (1, 174; 4, 113). (DLT-də ərəb əlifbasında *kılgil* sözü k ilə deyil q ilə verilmişdir: *qılgil*). Bu sözə DTS-da Mahmud Kaşgarinin semantikası və fonetikasında təsadüf edirik (5, 167). ES-da bu sözün elə, belə, beləliklə, təsdiq mənaları verilir (6, 247-248). KDQ-da bu sözə əvəzlik kimi Mahmud Kaşgarinin semantikasında təsadüf olunur. *Anlar eylə dikəç Atağuzlu Uruz qoca iki dizinin üstünə çökdi; Eylə olsa, xanım, Beyrəgin qanı qaynadı; Bəli, canım baba, eylə istərəm.* (2, 82).

ƏMDİ: Indi. “əmdi kəldim = indi gəldim”. Oğuzlar əlifi kəsrə ilə əvəz edərək “imdi” deyirlər. Bu bənddə də işlənir:

“Öpkəm kəlip oğradım,  
Arslan layu kökrədim,  
Alplar başın toğradım,  
Əmdi məni kim tutar?”  
Ötkəm gəldi, uğradım,  
Aslan kimi kükrədim,  
Alplar başın doğradım,  
İndi məni kim tutar?

(Qəzəblə düşmənin üstünə getdim, aslan kimi kükrədim, düşmən əsgərlərinin başını bədənindən üzdüm, məni kim tutar, kim qabağımı kəsə

bilər deyə qışqırdım). (1, 184; 4, 125). (DLT-də ərəb əlifbasında *kəldim* sözü k ilə yazılmışdır, transliterasiya zamanı isə təbii ki, *gəldim* olmalı idi). Bu sözün *emdi* variantına Mahmud Kaşgaridə olduğu fonetika və semantikada DTS-da təsadüf edirik (5, 172). ES-da isə bu sözün müxtəlif dillərdə müxtəlif fonetik variantları və Mahmud Kaşgarinin də semantikası əsas olmaqla müxtəlif semantik çalarları verilir (6, 357). *İmdi* variantı isə həqiqətən də ES-da Kaşgarinin dediyinə uyğun olaraq oğuz qrupu dillərdən türk dilində işləndiyi qeyd olunur (6, 357). KDQ-da bu sözə həm *emdi*, həm də *imdi* şəklində təsadüf edirik. *Emdi mən varayım, əlin-ayağın bağlayayım, andan siz gələsiz; Emdi, Qazan bəg, di bizi ög* (2, 84). *İmdi qani dedigim bəg ərənlər? Dünya mənim deyənlər.* (2, 96). Qeyd edək ki, *imdi* variantı KDQ-da 16 dəfə (3, 44), *emdi* variantı isə 1 dəfə (3, 40) işlənmişdir.

**ALMA:** Alma, Oğuzca. Digər türklər “almila” deyirlər. (1, 187; 4, 130). DTS-da bu söz Mahmud Kaşgarinin fonetikası və semantikasında verilmişdir (5, 36). ES-da bu söz müxtəlif fonetik variantlarda verilsə də, əslində burada da *alma* variantı daha üstünlük təşkil edir. ES-in nöqtəyi-nəzərinə görə Mahmud Kaşgarinin verdiyi almila variantı bəlkə də bu sözün daha qədim variantı hesab olunmalıdır (6, 138). Amma bu sözə biz KDQ-da eynilə Mahmud Kaşgaridə olduğu kimi *alma* şəklində rast gəlirik. *Güz alması kibi al yanğın tutdı, yırtdı; Güz almasına bənzər al yanaqlı* (2, 17).

**ANDA:** Orada. Oğuzlar “sonra” mənasında işlətdikləri zaman əlifi nuna çevirərək “andan” deyirlər. Ancaq “orada” mənasında işlədərkən digər türklər kimi “anda” deyirlər. (1, 188; 4, 130). DTS-da bu sözə ikinci mənada Mahmud Kaşgarinin fonetikası və semantikasında başqa mənbədə də təsadüf olunduğu bildirilir (5, 44). ES-da isə bu söz *onda* şəklində qeydə alınsa da, müxtəlif türk dillərində *anda/unda* variantlarının da eyni mənada işləndiyi inkar edilmir (6, 456). KDQ-da isə bu sözə *onda* mənasında təsadüf edirik. *Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır oldu; Babam anda tutsaq imiş.* (2, 19). Gördüyüümüz kimi burada da təqribən Mahmud Kaşgarinin fonetikasında və semantikasında işlənmişdir.

**ARMAĞAN:** Səfərdən razı qayıdan adamin yaxın adamlarına gətirdiyi, verdiyi hədiyyə, ərməğan. Oğuzca “yarmakan” da deyilir. Bu, “amuç”dur. (1, 195; 4, 140). DTS-da bu söz Mahmud Kaşgarinin fonetikası və semantikasında təsadüf edirik (5, 53). KDQ-da bu söz işlənsə də, tədqiqatçılar bu sözün fars mənşəli olduğunu qeyd edirlər. Əmma *bizim bir bəgümiz oqlı vardır, bu*

*üç nəsnəyi ana ərməğan aparsavuz gərək idi; Yad kafər gəlsə basın Oğuzə ərməğan göndərdi* (2, 91) Amma DTS-də amuç sözü də vardır ki, orada da Mahmud Kaşgarinin fonetikası və semantikasında verilmişdir (5, 42).

**AYITTI:** Söylədi, soruştı, “ol manqa söz ayıtti = o məndən söz soruştı”. Oğuzlar “mən anqar söz ayıttım” deyirlər, “mən ona söz söylədim” deməkdir. Bu, qaydaya ziddir, (ayitur-ayıtmak) (1, 257; 4, 215). DTS-da biz bu sözə *ayit* şəklində rast gəlsək də, Mahmud Kaşgarinin də semantikası əsas götürülməklə daha bir neçə semantik çaları verilmişdir: soruştımağa imkan yaratmaq, danışmaq, cavab tələb etmək, soruştımaq, sualla müraciət etmək və s. (5, 29). ES-da isə bu sözün müxtəlif türk dillərində çəşidli fonetik variantları verilmişdir. Həmçinin orada danışmaq əsas semantik məna yükü kimi götürülməklə bərabər oxumaq, adlandırmaq, çağırmaq, tələffüz etmək, danışmağa imkan yaratmaq mənaları da mövcuddur (6, 111-112). KDQ-da isə bu sözün ayıtmak – demək mənası olmaqla aşağıdakı şəkli öz əksini tapmışdır: *El – evünüzdə çalıb-ayıdan ozan olsun!; Əlin bögrinə urar, aydar.* (2, 14).

**ATLANDI:** Atlандı, “ər atländi = adam atländi, ata mindi”. “ol tağka atländi = o, dağa çıxdı”. Oğuzca. Hər hansı bir şeyə çıxmamaq, atlamaq da belədir (atlanır-atlanmak). (1, 288; 4, 255). DTS-da bu sözə Mahmud Kaşgarinin fonetikasında rast gəlsək də, eyni zamanda Mahmud Kaşgaridəki kimi həm atlanmaq, ata minmək mənasına, semantikasına, həm də bir şeyə dırmaşmaq, çıxmamaq mənasına da təsadüf edirik (5, 67). ES-da isə biz bu sözə at kökündən alınan müxtəlif feillər sırasında rast gəlirik. Bu sözün də semantikası Mahmud Kaşgarinin semantikası ilə üst-üstə düşür (6, 197). Bu söz KDQ-da həmin semantikada işlənmişdir: *Xoş, imdi atlanın! İkisi atlardılar; Baybörə bəgin oğlı atlındı, ava çıktı* (2, 23).

**ANQLADI:** Anladı, “ol sözüq anqladı = o, sözü anladı”. Oğuzca. Başqası da belədir, (anqlar-anqlamaq). (1, 312 ; 4, 290). Bu sözə DTS-da *anla* şəklində sağır nunla təsadüf etsək də, bu sözün izahında verilən birinci sitat eynilə Mahmud Kaşgarinin nümunəsidir və semantik baxımdan Mahmud Kaşgarinin izahıyla üst-üstə düşür (5, 47). ES-da bu sözün *an* kökü əsas götürülməklə, bu sözdən yaranan feillər sırasında *anla* feilinə də rast gəlirik. Bu söz müxtəlif fonetik variantlarla anlamaq mənası əsas götürülməklə bir çox semantik mənaları ilə yanaşı digər türk dillərində də

işlənir (6, 153). Bu sözə KDQ-da da təsadüf olunur: *Sən bənim ünim anla, sözüm dinlə!* (2, 20).

KAT: Yanında, nəzdində mənasındadır. Oğuzca. “Bəg katında = bəyin yanında, bəyə görə”. (1, 337; 4, 320). (DLT-də ərəb əlifbasında bu söz k ilə deyil q ilə verilmişdir: *qat*). DTS-da bu sözə Mahmud Kaşgaridən gətirilən sitatla onun semantikasında rast gəlsək də, eyni zamanda bu sözün digər qədim abidələrdə də işləndiyini görürük (5, 432). Bu söz həmçinin KDQ-da bu mənada işlənmişdir: *Xan babamın qatına bən varayım; Bayındır xanın qatında səna qəzəb ola.* (2, 56).

KOÇ: Qoç. Oğuzca. əsl “koçnqar”dır. (1, 337; 4, 321). (DLT-də ərəb əlifbasında bu sözlər, yəni *koç* və *koçnqar* sözləri k ilə deyil q ilə verilmişdir: *qoç, qoçnqar*). DTS-da bu sözə Mahmud Kaşgarının semantikası və fonetikasında təsadüf olunur (5, 451). Eyni zamanda DTS-da *qoçqar* sözü də qoyun mənasında öz əksini tapmışdır (5, 451). Bu söz KDQ-da işlənmişdir: *Atdan ayğır, dəvədən buğra, qoyundan qoç öldürgil; Qoyunlarına vardi, bin qoç seçdi.* (2, 65)

KİM: Kim. Sual ədatıdır. Ərəbcə bunun qarşılığı “mən”dir. “mən həza” deyilir ki, “bu kimdir” deməkdir. Bu söz tək və cəm üçün işlədir. Oğuzlar “boy kim” deyirlər ki, “hansı tayfa, boy” deməkdir. Boy cəm mənasına gələn bir isimdir. (1, 349; 4, 338). Burada bir məsələni qeyd etmək istəyirik. Məlumdur ki, *kim* müasir dilçiliyimizdə məhz bu semantikada sual əvəzliyi kimi qəbul olunmuşdur. Görünür türk dilçiliyində Mahmud Kaşgarının bu əsəri morfologiya baxımından da ilk əsər və yaxud da ilk əsərlərdən biri olduğuna görə morfoloji kriteriyalar hələ tam dəqiqləşməmişdir. Kaşgari bütövlükdə ərəb qrammatikasının təsiri altında olduğu üçün bunu ədat adlandırmışdır. Amma qeyd etmək yerinə düşər ki, ərəb dilçiliyinin özündə də hər halda bu ədat deyil. Müasir dilçilik nöqtəyi-nəzərindən bizim sual əvəzliyi adlandırdığımız bu sözə Mahmud Kaşgarının semantikası və fonetikasında DTS-da təsadüf olunur. Elə Mahmud Kaşgarının özündə gətirilmiş, amma digər nümunədə: *kim sən?* (5, 307). Bu əvəzliyə KDQ-da təsadüf olunur. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” kitabının tərtibçiləri təbii ki, bunu doğru olaraq məhz əvəzlik adlandırmışlar: *Oğul kimdən olduğunu ana bilür.* (2, 119).

BƏN: Mən. Oğuzlar “bən bardım” deyirlər ki, “mən vardım, mən getdim” deməkdir. Digər türklər “mən bardım” deyirlər. (1, 349; 4, 339). Bu

sözə biz DTS-da təsadüf edirik. DTS-in verdiyi məlumata görə əksər qədim türkdilli abidələrdə bu söz Mahmud Kaşgarinin fonetikası və semantikasında işlənmişdir (5, 94). KDQ-da biz bu sözə məhz Mahmud Kaşgarinin verdiyi məzmunda rast gəlirik: *Mərə, bənim oğlim başmı kəsdi, qanmı dökdi?*; *Bən bu gün Qonur ata qaqaram; Azgün dinlü kafərə bən varayım.* (2,33) Qeyd etmək yerinə düşər ki, "Kitabi- Dədə Qorqudu"un oğuz abidəsi olmasına baxmayaraq, Mahmud Kaşgarinin digər türklərə aid etdiyi *mən* variantı bu dastanda daha çox istifadə olunmuşdur. Belə ki, hesablamalara görə "Kitabi- Dədə Qorqud dastanları"nda əgər *bən* variantı 16 dəfə işlənmişdir (3, 18), *mən* variantına 121 dəfə təsadüf edirik (3, 61).

SƏN: Türkler bu sözlə uşaq, nökər kimi özlərindən yaşca və mövqecə kiçik olanlara müraciət edirlər. Möhtərəm, mənsəbli kimsələrə z ilə "siz" deyirlər. Oğuzlar işi tərsinə çevirərək böyük üçün "sən", kiçik üçün "siz" deyirlər. Cəmdə də belə deyilir, qayda da belədir, çünkü "siz" cəmi olan bir isimdir. (1, 350, 4, 339). DTS-ə əsasən qədim türkdilli abidələrdə biz bu sözə rast gəlsək də, hər halda Mahmud Kaşgarinin oğuzlara aid etdiyi semantikada təsadüf etmirik. DTS-in verdiyi məlumata əsasən biz "sən"-in oğuzlar dediyi kimi böyüklər üçün müraciət forması olduğunu görmürük. Daha doğrusu DTS-da götirilən nümunələrə əsasən bu sözün böyüyü və yaxud da kiçiyə aid olduğu məlum olmur. Sadəcə olaraq bu nümunələrdə ikinci şəxsin təkini bildirir. Mahmud Kaşgarinin *sən* əvəzliyinə verdiyi bu semantika əlimizdə olan mənbələrə əsasən əslində o qədər də təsdiq olunmur (5, 495). KDQ-da bu söz 122 (3, 71) dəfə işlənsə də bizə elə gəlir ki, burada da əsasən ikinci şəxsin təkini bildirmişdir. Amma hər halda bizim aşağıda verəcəyimiz nümunədə təqribən Mahmud Kaşgarinin semantikası duyulur. Belə ki, burada ikinci şəxsin təkini bildirsə də, hər halda səhbət yaşılı, böyük adamdan gedir: "*Səndənmidir, bəndənmidir, Tənri-təala bizə bir yetman oğıl verməz, nədəndir?*" - dedi. (2, 155). İkinci şəxsin cəmi olan *siz* əvəzliyinə geldikdə isə DTS-da biz bu sözə elə Mahmud Kaşgaridən yuxarıda verdiyimiz nümunədən misal götirilməklə, onun ümumi türk dillərinə aid olan semantikasıyla rastlaşıraq. Bu sözün Kaşgarinin dediyi oğuzlara aid olan semantikası isə DTS-da öz əksini tapmamışdır (5, 501). KDQ-da bu əvəzliyin ümumi türk dillərinə aid olan semantikası verilmişdir: *Siz yegüniz – içüniz, səhbətiniz tağıtmanuz; Dövlətsiz şərrindən Allah saqlasun, xanim, sizi!* (2, 156).

Beləliklə, gördükümüz kimi DLT-də verilən sözlər öz fonetik tərkibi və semantikası ilə KDQ-da da işlənmiş və hətta daha geniş semantikanı əhatə etmişdir. Bu sözlərin müqayisəsi, təhlili göstərir ki, KDQ dastanları həqiqətən də oğuz arealının, oğuz dilinin məhsuludur. Amma biz bu dastanların dilində bəzən elə məqamlarla rastlaşırıq ki, bu dil özündə oğuz dilindən daha qədim layları, daha qədim dövrü əks etdirir. Bu, dastanın şifahi şəkildə oğuz qruplu dillərin hələ aparıcı mövqeyə malik olmadığı dövrlərdə, yəni ən qədim zamanlarda yarandığını sübut edur. Belə ki, əgər Mahmud Kaşgarinin özünün də dediyi kimi oğuz qruplu dillərdə birinci şəxsin təki *bən* əvəzliyi ilə ifadə olunursa, digər türk dilləri bu məqamda *mən* işlədirlər. KDQ-da isə biz bunun əksini görürük. Dastanın dilində Mahmud Kaşgarinin bu qeydinin əksinə olaraq *bən* 16 dəfə, *mən* isə 121 dəfə işlənmişdir. Deməli, buradan belə bir nəticə çıxır ki, dastan hələ oğuz qruplu dillərin aparıcı mövqedə olmadığı bir zamanda yaranmağa başlamış, bəlkə də yazıya köçürülmüşdür. XI əsrдə oğuz dilinin hakim olduğu bir zamanda isə dastanın üzünü köçürən katib abidənin dilinə dəyməmiş, bu zaman *bən* variantının hakim olduğunu baxmayaraq, qədim əlyazmada olduğu kimi mən variantını saxlamışdır. Təbii ki, dastanın dilindən gətirilmiş belə nümunələrin sayını artırmaq olar. Və gələcək tədqiqatlarda yəqin ki, belə məqamlara daha çox üstünlük veriləcəkdir.

Beləliklə, buradan belə nəticə çıxır ki, dastan təqribən VII-VIII əsrlərdə formalasılıb başa çatsa da, XI əsrдə yazıya köçürülsə də, ən qədim zamanların məhsuludur. Eyni zamanda dastanın Azərbaycanla daha çox bağlı olduğunu güman etsək, buradan digər belə bir nəticəyə gəlmək olar ki, bu dastan oğuzların, yəni səlcuq oğuzlarının Ön Asiyaya gəlişindən qat-qat əvvəl Azərbaycanda şifahi şəkildə mövcud olmuş və özündə Azərbaycan dilinin elementlərinin qədim layını qoruyub saxlamışdır.

## **QISALTMALAR:**

- DLT - Divanü luğat -it- Türk  
KDQ - Kitabi- Dədə Qorqud  
DTS - Древнетюркский словарь  
ES - Этимологический словарь тюркских языков

## **ƏDƏBİYYAT**

1. Mahmud Kaşgari. Divanü luğat- it-Türk. Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əsgər. I cild, Bakı, 2006.
2. “Kitabi-Dədə Qorqud”un izahlı lügəti. Bakı, 1999.
3. “Kitabi-Dədə Qorqud”un statistik təhlili. Bakı, 1999.
4. Divanü lüğat-it-Türk tercümesi . Çeviren Besim Atalay. I cilt, Ankara, 1985.
5. Древнетюркский словарь. Ленинград, 1969.
6. Этимологический словарь тюркских языков. Москва, 1974.
7. Наджип Э.Н. Исследования по истории тюркских языков XI-XIV вв. Москва, 1989.

## SUMMARY

In article words being is language of "Kitabi Dada Gorgud" eposes are engaged to research with some oghuz words of "Divani lughat-it-turk" of Mahmud Kashghari work. It is mentioned that, From the semantic point of view there is a semantic relation among these words. Though there are some phonetic changes in both works the relationship pf theses words from the point of content proves that the words being in both written monument are the prodect of the same sphere. But sometimes we meet with such kind of words in "Kitab Dada Gorgud" eposes language which describes not the oghuz sphere but commonturkish period.

## РЕЗЮМЕ

В статье исследуются огузские слова в «Диван»е Махмуда Кашгари и некоторые слова из «Книги Моего Деда Коркуда». Становится очевидном, что между этими словами есть семантическое общность. И это еще раз доказывает, что обе памятники плоды одного среда. Но иногда на языке «Книге Моего Деда Коркуда» обнаруживается некоторые слова, которые отражают в себе не огузскую среду, а древнетюркский период.

## SEYİD ƏZİM ŞİRVANİNİN ƏSƏRLƏRİNĐƏ DİNİ MOTİVLƏR

*Ruslan AGAYEV\**

Azərbaycan mədəniyyəti tarixinə nəzər salsaq görərik ki, XII əsr Azərbaycanın “intibah dövrü” adlandırılır. Bu dövrdə digər sahələrlə yanaşı ədəbiyyat sahəsində də müəyyən nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə yaşayıb yaratmış Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Əbul Üla Gəncəvi və sairləri Azərbaycan ədəbiyyatına öz töhfələrini vermiş və böyük bir ədəbi məktəbin əsasını qoymuşdurlar. Daha sonralar bu ədəbi məktəbin İmadəddin Nəsimi, Şah İsmayıл Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vəqif və başqa layiqli davamçıları olmuşdur. XII əsrə əsası qoyulan bu böyük intibah məktəbi dahi Füzulidən sonra bir də XIX əsrə özünün "ikinci intibah dövrünü" yaşadı. Bu iki intibah dövrü arasında zaman fərqindən başqa bir də təfəkkür fərqi var idi. Yəni XIX əsrə qədərki şairlər və ədiblər yalnız şərqi fəlsəfəsinin və Qurani Kərimin təsiri ilə əsərlər qələmə alırdılar. Lakin XIX əsrənətibarən Şərqi fəlsəfəsinə və Qurani Kərim əxlaqına yeni eyni zamanda yad bir dünya görüşü də əlavə olundu. Bu isə Qərb dünya görüşü idi.

Şərqdə doğulan Şərqi fəlsəfəsindən və Qurani Kərimdən qidalanan və Qərb fəlsəfəsinə də bələd olan XIX əsr şairlərindən biri də dahi Füzulinin layiqli davamçısı və XIX əsrin “Füzulisi” hesab olunan Seyid Əzim Şirvanıdır<sup>1</sup>.

Coxşaxəli yaradıcılığa malik olan Seyid Əzim Şirvanının əsərlərinin tədqiqata ehtiyacı vardır. Bu əsasən də onun dini motivli əsərlərində qabarlıq şəkildə hiss olunur. Seyid Əzim Şirvani yaradıcılığının öyrənilməmiş səhifələrindən biri də onun İslam dini haqqındaki fikirləridir. Seyid Əzim haqqında tədqiqat aparan alimlərin əksəriyyəti (F.Köçərli istisna olmaqla)

\* AMEA M. Füzuli adına Əlyazmalar institutunun aspiranti.

<sup>1</sup> Cəfərzadə Əhməd, Qəniyev Seyfəddin. Şamaxı. Bakı, 1994.səh.75

onu “ateizm ruhlu” şair adlandırmışdırlar<sup>2</sup>. Feyzulla Qasimzadə onun yaratıcılığındaki bəzi şerləri nümunə göstərərək qeyd etmişdir ki, Seyid Əzim bu şerləri ilə ateizmə çox yaxınlaşmışdır.<sup>3</sup> Düzdür onun nümunə kimi göstərdiyi şerlərin zahirinə baxsaq, buradan hər hansı bir mənani çıxarmaq mümkündür. Ancaq bu çıxarılan məna Seyid Əzim təfəkkürünün yox, onun yaratıcılığını tədqiq edən şəxsin təfəkkürünün məhsulu olacaqdır. Məsələnin digər maraqlı tərəfi də ondan ibarətdir ki, Seyid Əzim bu cür şerləri qələmə alarkən onu “ateizm ruhlu şair” adlandıran şəxslər kimi düşünmüştürmü? Və yaxud da Seyid Əzimin ateizm haqqında hər hansı bir məlumatı vardır mı? Bunu isbat etmək üçün onun əsərlərindəki dini motivlərə nəzər salmaq lazımdır.

Onun yaratıcılığında mühim yer tutan “Rəbiul ətfal” əsərinə qısa nəzər salsaq görərik ki, Seyid Əzim burada İslam dininin ziddinə heç bir ideya irəli sürməyib. “Rəbiul ətfal” əsərində Seyid Əzimin İslam dini ilə əlaqəli mütərəqqi görüşləri vardır. O, əsərində müraciət obyekti olaraq seçdiyi oğlu Mircəfərə nəsihətlərində onu zinadan, riyakarlıqdan, böhtandan və mey içməkdən uzaq durmağa çağırırıdı. Seyid Əzimin böyüklüyü və dahiliyi ondadırkı, o, özü Şiə məzhəbinin Cəfəri qoluna mənsub olasa da, oğlu Mircəfərə təqib edəcəyi yolda sərbəstlik vermiş ona əqli əldə rəhbər tutmağı məsləhət bilmışdır. Oğluna Cəfəri məzhəbini öyrənməyi məsləhət bilir, amma sonradan təqib edəcəyi yolda onu ağılı ilə baş-başa buraxır və oğluna müraciətlə belə yazırıdı:

*...Əql peyğəmbərin qılıb rəhbər,  
 Öyrən adabi-məzhəbi-Cəfər!  
 Demirəm mən gedən təriq ilə get,  
 Əqli tut ol gözəl rəfiq ilə get,  
 Sənə burhan deyil təriqi pədər,  
 Gör nə yol getdi zadeyi Azər.*

Seyid Əzim özü şia olduğu halda əhli sünnetə isti münasibət göstərmiş, əhli sünnetə qarşı hər hansı ədavəti və nifrəti olmamışdır. O, şerlərində

<sup>2</sup> Hüseynov Sadiq. S.Ə.Sirvaninin yaratıcılıq yolu. Bakı, 1977.səh.28

<sup>3</sup> Qasimzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966.səh.110

xilafət məsələsinə də toxunmuş, burada olan haqlı və haqsız nöqtələri Allahın hökmünə buraxmağı tövsiyyə etmişdir. Oğluna da bu məsələlərdə heç kimə lənət oxumamağı məsləhət bilən şair ona müraciətində belə yazırıdı:

*...Mən özüm şiyəm, budur sifətim  
Leyk əshabə yox müxalifətim,  
Gər Əbübəkr'lə Ömrə, Osman,  
Zülm ediblərsə həqq edər divan,  
Onların barəsində etmə güman,  
Edər imana sui-zənn ziyan,  
Dilüvü saxla lənət etməkdən,  
Qeyri şəxsə şəmatət etməkdən...*

Seyid Əzimə görə doğru söyləyən, haqqı sevən, insaf əhli və vicdan sahibi olan kəs yaxşıya yaxşı, yamana yaman deməkdən əsla çəkinmə-məlidir. Yamana yaxşı deyənlər, əyrini düz görənlər və haqqa batıl deyən şəxslər zəlalətdəirlər və ömür boyu bu çirkablıqda qalacaqdırlar. O, oğluna verdiyi nəsihətlərin birində yaxşıya yaxşı, pisə pis demək, iftiradan və böhtandan qaçmaq xüsusunda belə deyirdi:

*Ey oğul xəlqə söyləmə böhtan,  
Yaxşıya yaxşı ol yamana yaman,  
Əslə yaxşı olsa bir dana,  
Sən “yamandır”- demək deyil ziba,  
Sən dedin ki, deyil xəlifə Ömrə,  
Ömrə bu kəlamidən nə zərər,  
Sən dedin ki, deyil imam Əli,  
Olmadı zaye ehtirami Əli,  
Dedilər Mustafani sahirdir,  
Var cünunu səfihü şairdir,  
Tapmadı şəni Mustafa nöqsan,  
Yaxşını eyləmək olurmu yaman*

Seyid Əzimin İslama böyük xidmətlərindən biri də, sünni-şia məsələsində birləşdirici mövqedən çıxış etməsidir. Nəzərə alsaq ki, onun dövründə avam camaat indikindən çox idi, onda görərik ki, Seyid Əzimin o dövrdə bu mövqedən çıxış etməsi nə qədər çətin bir məsələdir. Ancaq o çətinliklərdən qorxmamış, Qurani Kərimin Hucurat surəsindəki “innəməl muminunə ixvətun...”(möminlər qardaşdır) ayəsini əldə rəhbər tutmuş və bu yolda cəsarətlə mübarizə aparmışdır. Seyid Əzim hər iki tərəfin əbəs və bihudə yerə bir-birlərinə qərəzli münasibət göstərməsini ürək yanğısı ilə qarşılayır, onları birliyə çağırır və onların bu halına acıyaraq belə yazırıdı:

*Şiəmiz sünniyə edər töhmət,  
Sünnimiz şədən edər qeybət,  
Bizi puç etdi şia sünni sözü,  
Əhli islamın oldu kur gözü,*

Seyid Əzim yaradıcılığında hədislərə də müraciət etmişdir. Bu da heç təsadüfi deyildi, çünki dindar bir şəxs olan Seyid Əzim gözəl başa düşürdü ki, tədris vəsaiti olaraq hazırladığı "Rəbiul ətfal" əsəri uşaqlara və gənclərə xitab eləyir. Hər bir uşağın və gəncin tərbiyəsində isə peyğəmbər kəlamının xüsusi yeri vardır. Seyid Əzim də bütün bunları nəzərə almış və uşaqların təlim-tərbiyəsi üçün qələmə aldığı "Rəbiul ətfal" əsərində hədislərə də yer vermişdir. Onun "Rəbiul ətfal" əsərində müraciət etdiyi və nəzmə çəkdiyi hədislər uşaqlar və gənclər üçün çox əhəmiyyətlidir. Çünki bu hədislər sırf elmlə, vətənpərvərliklə, maariflə, qonaqpərvərliklə əlaqəli olan hədislərdir. Bundan başqa, Seyid Əzim hz. Məhəmməd (s.a.s)-in qoca qarı ilə, qonaqla, hz. Əli ilə olan və bizə hədis şəklində çatan zarafatlarını da nəzmə çəkmişdir. Seyid Əzimin qələmə aldığı bir hədisin mənası belədir: Bir gün hz. Məhəmməd (s.a.s) öz səhabələri ilə oturmuşdu və oradakılara buyurdu ki, qocalar cənnətə daxil olmayıacaqlar, cənnət əhli ancaq cavanlardan ibarət olacaq. Bunu eşidən "bir qarı övrət" fəryad elədi ki, ey Allahın rəsulu mən sənə iman etmişəm, etiqadımda zərrə qədər də olsa şübhə yoxdur, gecə gündüz ibadət edirəm, belə olan halda mənim günahım nədir? Peyğəmbər (s.a.s) buna güldü və o qariya belə cavab verdi:

...Dedi peyğəmbəri-sütudə-şiyəm  
*Bilmədin ey əcuzə eyləmə qəm!*  
*Qocanı döndərib cavan eylər*  
*Sonra həqq daxili cinan eylər*

Bundan başqa o, hz. Əlinin hz. Əbübəkr və hz. Ömərlə olan zarafatını da özünə məxsus şəkildə nəzmə çəkmişdir.

*Bir gün atlandı Heydərü Səfdər  
 Sağda Siddiq, sol yanında Ömər  
 Qaməti Mürtəza idi kütah  
 Cün uzun ol iki vəliyullah  
 Dedilər xəndəvii zərafətlə  
 “Əntə fî beyninə kənuni-lənə  
 Qalə in ləm əkun fəəntum lə”  
 Oldular bu cəvabidən xəndan  
 Dedilər ya Əli deyil böhtan  
 Çünkü Əhmədlə nuri vahidsən  
 Etdiyin iddiayə şahidsən.*

“Rəbiul ətfal” əsərində bu tip hədislərin və hekayələrin uşaqlara və gənclərə təlim edilməsində böyük xeyir vardır. Çunki o dövrdə dərslik kimi nəzərdə tutulan bu kitabı oxuyan hər bir uşaq bu hədisləri və hekayələri oxumaqla həm tərbiyəyə yiylənir, həm də müəyyən bir qrammatik materialı mənimsəyirdi.

Seyid Əzim öz dövrünə görə mükəmməl dini təhsil almışdır. Bəzi şəxslər kimi o, müəyyən bir təhsil sisteminin təsiri altında qalmamış<sup>4</sup>, həm şia məzhəbinə, həm də sünni məzhəbinə aid dini müəssisələrdə təhsil almışdır. Biz bunun təsirini onun əsərlərində görməkdəyik. Belə ki, o, məsələlərə tərəf tutmadan yaxınlaşmış, dində əsası olmayan bəzi mövzulara öz münasibətini sərbəst olaraq bildirmişdir. Yuxarıda da xatırlatdığımız kimi, Seyid Əzim Şia məzhəbinin cəfəri qoluna mənsub idi. Ancaq o, şia məzhəbinin bəzi nüma-yəndələrinin xüsusi əhəmiyyət verdiyi təmtəraqlı "Aşura" mərasimlərinə öz

<sup>4</sup> Hüseynov Sadıq. Seyid Əzim Şirvani. Bakı, 1987.səh 37

etirazını bildirmiş və insanları dində heç bir əsası olmayan belə mərasimlərdən uzaq durmağa çağırmışdır. Biz bunu onun "Sultanov Hadiyə" adlı həcvində açıq aydın görməkdəyik. Seyid Əzim dirlə əlaqəsi olmayan bu mərasimin təmtəraqlı keçirilməsinə qarşı çıxır, bu mərasimi tənqid edərək şerində belə yazırıdı:

*Belə fətvani görək verdi bizə hansı imam?  
Ya ki, onlar özüdə etdi bu əmrə iqdam?  
Bədənin zəhməti gər şəridə olmazsa həram,  
Biz də başlar çapıban cari edək qan əxəvi!  
Heç eşitdinmi çapıb başını imami Cəfər?  
Ya ki, Musiyuu-Riza, Əskəriyi xəstə cigər,  
Bizdən onlar məgər öz cəddini az istərlər  
Niyə bəs vermədilər bu işə fərman, əxəvi?*

Daha sonra Seyid Əzim bildirirdi ki, əgər baş çapmaq, qan tökmək lazımlı olsaydı bunu ilk növbədə “rəisül-füqəra” olan alimlər edərdilər. Yox əgər onlar bunu etmirlərsə demək bu işin heç bir əhəmiyyəti və faydası yoxdur. Seyid Əzimə görə bütün bunlar cahillikdən irəli gəlir və bu çatışmamazlıqları ortadan qaldırmaq üçün ancaq və ancaq avam camaati dini cəhətdən maarifləndirmək lazımdır.

"Ateizmə yaxınlaşan şair" adlandırılan Seyid Əzim bəzi dini məsələlər vardır ki, burada tam mühafizəkar mövqedən çıxış etmişdir. Biz bunun təzahürlərini onun “Şamaxı babiləri” adlı həcvində görməkdəyik. O, dində dəyişiklik etmək istəyən, İslamin təməl qayda və qanunlarını rədd edən, Qurana və sünnetə qarşı çıxan babiləri tənqid edir və onların bu çürük ideyalarını pisləyərək belə yazırıdı:

*Qiblə Həctərxanı etmişdi bu qövm-məlun  
Tərk edib Məkkəni, mənsux eləyib Minanı*

*Münkir olduz tutalım “mögüzü-şəqqülqəmərə”  
Necə danmaq olur bəs möcüzeyi Qurani?*

Babilər belə bir ideya irəli sürürdülər ki, ölümən sonra dirilmək ağlaşılmaz bir haldır, qəbir hayatı və qəbir əzabı isə ümumiyyətlə mövcud deyildir. Babilər görə, dünyada olan yaradılanlar arasında Hind fəlsəfəsində olduğu kimi, bir ruh dəyişmə prosesi gedir. Seyid Əzim bir din adamı kimi bunlarla razılaşır və hər şeyi yoxdan yaratmağa qadir olan Allahın bütün bunları ikinci dəfə də yaratmağa qadir olduğunu bildirərək belə yazırırdı:

*Eyləyirsiz nə üçün qəbr əzabin inkar?  
 Ki, dirilməz bu bədən vəqt ki oldu fani?  
 Münkiri-qüdrəti-qəyyum olursuz billah  
 Məgər acizdi verə bir də bu cismə cani?  
 Gətirən kətmi ədəmdən hamını icazə  
 Bir də müşküldü məgər həyy edə bu əzani?*

Yeri gəlmışkən, Sovet ədəbiyyatında "ateizmə yaxınlaşan şair" adlandırılan Seyid Əzim bu dünyadan sonra müsəlmanlara xoş həyat vəd edən axırət həyatına tam varlığı ilə inanmış, bu dünyanın son olmadığını nəzərə çatdırmış, bu dünyanın axırətimiz üçün bir zəmi olduğunu bildirmiş və bu dünyadan köçməyin qəm, kədər olmadığını bildirərək fikirlərini nəzmlə belə ifadə etmişdir:

*Dünyaya gələn getmək üçündür, bu nə qəmdir.  
 Bir fikr elə bu xilqəti-aləm nə üçündür?*

Seyid Əzim yaradıcılığında ən ziddiyətli və ən çətin başa düşülən bəhslərdən biri də onun qəzəlləridir. Çünkü bu qəzəllərin əksəriyyəti sufi təliminin, vəhdəti vucud fəlsəfəsinin təsiri altında yazılmışdır. Məlum olduğu kimi, sufi təliminin təsiri altında şer qələmə alan şairlər öz şerlərində mey, meyxanə, zahid, saqi, badə və s. kimi terminlərdən istifadə etmişlər. Bu terminlərdən ibarət olan və əsl mətləbin də gizli qaldığı qəzəlləri başa düşmək və şərh etmək olduqca çətin və mürəkkəb bir işdir. Bunları təhlil etmək üçün ilk növbədə ərəb və fars dillərini, islam fəlsəfəsini və təsəvvüfunu mükəmməl bilmək lazımdır. Çox təəssüf ki, Sovet İttifaqı vaxtında nəinki Seyid Əzimi, hətta Nəsimini və Füzulini də tədqiq edən alımlər bu meyarları nəzərə almamışlar. Bu meyarların nəzərə alınmaması

isə onların ateistliklə ittiham olunmasına gətirib çıxarmışdır. Düzdür o dövrdə yuxarıda qeyd etdiyimiz məsələlərdən agah olan alımlar də olmuşdur. Ancaq onlar da zamanın tələbinə görə bu qəzellərin zahirində olan mənəni əsas götürmüslər və bu qəzellərin əsas mənasına göz yummuşdurlar. Bunu isə zamanın tələbindən irəli gələn bir məsələ kimi qiymətləndirmək lazımdır.

Onun qəzellərində belə bir təzada rast gəlirik: Meyxanə və məscid. İlk növbədə oxucuya elə gəlir ki, Seyid Əzim meyxanəni məscidə qarşı qoyur, onu məsciddən üstün tutur və insanları şərab içməyə, meyxanə küncündə yatıb qalmağa çağırır. Amma biz onun şərlərini diqqətlə nəzərdən keçirsək görərik ki, bu heç də belə deyil. Bu məsələdə Seyid Əzim meyxanəni məscidə qarşı qoymaqla onu heç də təbliğ etmək istəməmişdir. Onun qəzellərindəki “məscid” məfhumunu hər cür insanın ibadət etdiyi yer kimi, “meyxanə” məfhumunu isə hal əhli olan insanların könüllərini Allah (c.c) eşqi ilə doldurduqları bir yer kimi qiymətləndirmək lazımdır<sup>5</sup>. O, meyxanə, məscid və başqa təzadları yaratdıqdan sonra qəzellərindəki bu gizli rəmzlərin hansı mənaya göldiyinə işarə edərək və bunları dərk etməyin xüsusi əhəmiyyətinin olduğunu vurğulayaraq belə yazırıq:

*Rümuzi şerimin dərk etməmiş mənasını Seyyid  
Gedib meyxanələrdə laübali meyküsar olma*

Seyid Əzimin ilk baxışda badəpərəstliyi təbliğ edən şərlərinə də rast gəlmək mümkündür. Sanki o, burada badəpərəstliyi təbliğ edir və insanlara şərabın verdiyi xeyirlərdən söhbət açır. Ancaq biz bunun belə olmadığını onun şərlərinin işığında görməkdəyik. Misal üçün onun aşağıdakı şerinə nəzər salaq.

*Vaiz demə ki əldən alır əqli piyalə  
Bada gətirər mərdümi hüşyarı kəmalə  
Sən özgə günah eyləmə iç badeyi gülfam  
Ondan nə günah olsa mənə eylə həvalə.*

---

<sup>5</sup> Cebecioğlu Ethem. Tasavvuf terminləri və deyimləri sözlüğü. “Anka” yayınları, Ankara, 2004. səh. 45

Şerin zahiri mənasına görə hökm versək, Seyid Əzim burada əsas mənənəni üçüncü misrada verir ki, burada da badənin içilməsinə şərt qoyur və ondan sonra onu içən şəxsin günahlarını öz üzərinə götürür. Ancaq onun qoyduğu şərt çox ağır və məsuliyyətli bir şərtdir. “Özgə günah” deyəndə Seyid Əzim oğurluq, iftira, yalan, qeybət, zina, qul haqqı və sair kimi günahları nəzərdə tuturdu ki, bunları da etmədənancaq şərab içərək günah eyləyən insan tapmaq çox çətindir. Şair burada meyi ön plana çəkməklə meydən də böyük günahların olmasını nəzərə çatdırır. Onu da nəzərdən qaçırmamaq lazımdır ki, əgər sərxoşluq şəxsi problemdirse və ondan cəmiyyətin tək-tək fəndləri əziyyət çəkirse, yuxarıda sadaladığımız oğurluq, iftira, qeybət, yalan, zina və sair kimi “özgə günahlar” cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən problemdir və bundan bütün cəmiyyət əziyyət çəkir. Bundan başqa, Seyid Əzim sərf şərəbi tənqid edən xüsusi bir şer də qələmə almışdır. “Şərab haqqında” adlı bu şerində o, şərəbin cəmiyyətə verdiyi ziyanlardan bəhs edir, şərəbi ağlı örtən bir “hicab” adlandırır<sup>6</sup> və şərəbin ilahi hökmələ qadağan olunduğunu bildirərək belə yazırı:

*İçmə şərabi-nabı ki, ümmül fəsaddır,  
Hər fitnədən şərab fəsadi ziyaddir,  
İçmə onu ki, içmədi peyğəmbəri xuda,  
İçmə onu ki, içmədi sultani övliya.*

Biz bu mülahizələrlə Seyid Əzimi tamamilə pak və təmiz bir nöqtəyə çıxarmaq fikrində deyilik. Bizim məqsədimiz Seyid Əzim yaradıcılığının tək bir yönəndə deyil, müxtəlif yönlərdən ələ alınmasının vacibliyini göstərməkdir. Bu zaman biz obyektivliyə nə qədər əhəmiyyət versək, Seyid Əzim yaradıcılığına da bir o qədər mükəmməl yiyələnmiş olarıq.

Seyid Əzim Şirvani yaradıcılığını düzgün tədqiq etmək, gələcək nəsilə olduğu kimi çatdırmaq (sovetlər dönenmindəki kimi yox) çox çətin və zəhmət tələb edən bir işdir. Bu isə iki səbəbdən irəli gəlir. Bunlardan birincisi, onun əsərlərindəki ziddiyətli məqamlar, ikincisi isə əsərlərinin həcmə böyük olmasına. Firudin bəy Köçərlinin təbiri ilə desək “Azərbaycan şairlərindən heç biri onun qədər əsər qələmə almayıbdır. Buna görə də, onu rusların

<sup>6</sup> Hüseynov Sadiq. Seyid Əzim Şirvani. Bakı, 1987. səh 6

Puşkininə, ingilislərin Bayronuna və polyakların Miskeviçinə bərabər tutmaq lazımdır<sup>7</sup>.” O, öz ədəbi irsi ilə sağlığında bu dünyaya səs salıb axırət dünyasına da üz ağlığı ilə gedən dahilərimizdəndir.

*Mövti cismani ilə sanma mənim ölməyimi  
Seyyida, ölmərəm aləmdə səsim var mənim*

---

<sup>7</sup> Köçərli Firudin. Azərbaycan ədəbiyyatı. Bakı, 1981, səh. 97.

## **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT**

Cebecioğlu Ethem. Tasavvuf terminləri və deyimləri sözlüğü. “Anka” yayınları, Ankara, 2004

Cəfərzadə Əhməd, Qəniyev Seyfəddin. Şamaxı. Bakı, 1994

Hüseynov Sadiq, Seyid Əzim Şirvani. Bakı, 1987

Hüseynov Sadiq. S.Ə. Şirvaninin yaradıcılıq yolu. Bakı, 1977

Köçərli Firudin. Azərbaycan ədəbiyyatı. Bakı, 1981

Qasimzadə Feyzulla, XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966.

Qurani Kərim, (Azərbaycan dilində tərcümə, tərcüməçilər: Bünyadov, Z.M, Məmmədəliyev, V.M) Qismət. Bakı, 2004

Şirvani Seyid Əzim, Əsərləri. 3 cilddə. Bakı, 1974

**РЕЗЮМЕ**

Сейид Азим Ширвани, является одним из выдающихся Азербайджанских поэтов, который жил и творил в XIX-ом веке. Многие его произведения имеют религиозное содержание. Именно эти произведения С. А. Ширвани нуждаются в серьезном научном исследовании. В этой статье читатель сможет найти информацию о религиозных произведениях С. А. Ширвани, который несмотря на то что был настоящим мусульманским поэтом, в советское время пропагандировался как поэт – атеист.

**RESUME**

Seyid Azim Shirvani was one of the Azerbaijan poets who lived in XIX century and left a rich literary heritage after him. His Works ore enriched with religious motives. Having various creations the religious motivies in S.A. Shirvari's Works ought to be especially investigated. In his article, characterising as the atheist poet in Soviet literature, the religious motivated Works by S.A. Shirvani, were slightly lighed up. It is also considered that he was a true mosleum and the didn't have any attention with atheism.

## DİNİ EPİSTEMOLOGİYA

Nəbi MEHDİYEV

### 1. MÜQƏDDİMƏ: DİNİ EPİSTEMOLOGİYANIN MAHİYYƏTİ

Yahudilik, Xristianlıq və İslam kimi dinlər, hər şeyi yaradan mükəmməl bir varlıq (Tanrı) iddiasında olublar. Bu təkcə bir iddia deyil, eyni zamanda bütün inancların yenə eyni iddia üzərinə inşa edildiyi bir təməldir. Tanrı inancının epistemik dəyəri, inanandan başqa qarşısındakını hərəkətə keçirmiş və bu hərəkət dini ifadəsini “inancsızlıqda” tapmışdır. İnancsızların fərqli inanışları ya da birbaşa Tanrıının varlığının isbat edilməsinin lazımlığını iddia etdiklərinə görə teist dinlər Tanrıının varlığını isbat etməyə çalışıblar. İsbat mövzusunda ateistik münaqişələrin tarixi gedisi və bugünkü nəticələri son dövrlərdə müxtəlif cəhətləri ilə incələnərək ortaya qoyulub.<sup>1</sup> Lakin bizi burada maraqlandıran ateistik meydən oxuma və bununla əlaqəli teist cavabların tarixi gedisi və şəkillənməsindən başqa müasir din fəlsəfəsi disiplini çərçivəsində epistemolojik yönən Tanrıının varlığını isbatlama cəhdləri və metodlarıdır.

Son bir necə on il içərisində inkişaf edən və din fəlsəfəsi münaqişələrində mühüm bir yer tutan *dini epistemologyanın* mövzusu, əsasən Tanrı inancı

<sup>1</sup> Qədim dövrdən bugünə qədər inancsızlığın müxtəlif şəkilləri haqqında birbaşa filosofların mətnlərini əsas alaraq geniş bir tarixi prispektiv təqdim eden tədqiqat üçün bxn: J. C. A. Gaskin, *Varieties of Unbelief: From Epicurus to Sartre*, (New York, Macmillan Publishing Company, 1989) yenə eyni tərzdə hazırlanın və xüsusilə Tərəqqi dövrü filosofları mərkəzə alınaraq müasir ateizmin təməllərini yaratmağı hədəfləyən əhatəli bir əsər üçün bxn: Michael J. Buckley, *At the Origins of modern Atheism*, (New Haven: Yale University Press, 1987) müasir ateizmin epistemolojik, teolojik, əxlaqi və s. sahələrini mövzuya olaraq ələ alan əsərlər üçün bxn.: Peter A. Angeles, *Critiques of God: Making the Case against Belief in God* (New York: Prometheus book, 1997) və Michael Martin, *Atheism: A Philosophical Justification*, (Philadelphia: Temple University Press, 1990).

olmaqla dini inancların rasional olub-olmadığı sualıdır.<sup>2</sup> Bu müstəvidə rasionalizmin imkanları xaricində Tanrıının var olub olmadığı epistemik bir mənə ifadə etməz; başqa bir sözlə Tanrıının varlığı epistemik iddialarımızla mütənasibdir. Digər tərəfdən, din fəlsəfəsindəki epistemolojik yanaşmalar epistemolojidəki münaqışlərdən qaynaqlansa da elmin ifadəsi (tərif), doğruluq və əsaslandırma kimi spesifik mövzulara girməməsi ilə birgə Plantinganın ifadə etdiyi kimi, epistemik ön qəbullardan hərəkətlə dini inanclarla bağlı biliyin mümkün olub olmadığı kimi mühüm bir sual üzərinə yönəlir.<sup>3</sup> Bundan hərəkətlə dini epistemologiyanın ,din fəlsəfəsinin əsas müvzularının epistemik bir dəyərləndirilməsini təqdim edən epistemologiyanın deyil, din fəlsəfəsinin bir alt başlığı olduğunu deyə bilərik. Ümumi olaraq dini epistemologiya ,birbaşa dini inancların rasional olduğunu göstərilməsindən əlavə bu inancın rasional olaraq müzakirə edilə biləcəyi bir sahədir.<sup>4</sup>

## 2. ƏSAS EPİSTEMOLOJİK MÖVQELƏR

Dini Epistemologiya içərisində, dini inancların rasionallığını müzakirə edən bir çox epistemolojik yanaşma mövcuddur. R.D.Geivett və B.Sweetman, *Contemporary Perspectives on Religious Epistemology* (Dini epistemologiya haqqında müasir görüşlər) adlı əsərində altı təməl epistemolojik yanaşmadan söz edilir. (1) Ateizm, (2) Wittgensteinçi Fideizm, (3) Reformçu Epistemologiya, (4) Təbii Teologiya, (5) Dini

<sup>2</sup> Douglas Geivett, Brendan Sweetman, "Introduction", *Contemporary Perspectives on Religious Epistemology*, ed. R. Douglas Geivett, Brendan Sweetman, (New York: Oxford University Press, 1992), s. 3. Din fəlsəfəsi, dini inanclar arasındakı uygunluq və ya müəyyən bir dinin digər din ya da dünya görüşləri ilə təsirlənməsi kimi öz xüsusi problemləri ilə birgə metafizik, epistemologiya və əxlaq kimi fərqli disiplinlərdən də istifadə edir. Buna görə dini biliklərin qaynağı və ya əsaslandırılması ilə əlaqəli problemlər, epistemolojik münaqışlərdən bəsləndiyi üçün D. Geivett və B. Sweetman tərəfindən "dini epistemologiya" ya da M. Peterson və dostlarının ifadəsiylə "dini inancların epistemologiyası" olaraq adlandırılır. (bxn.: Michael Peterson, William Hasker, Bruce Reichenbach, David Basinger, *An Introduction to the Philosophy of Religion: Reason and Religious Belief*, (New York: Oxford University Press, 1991), s. 7-8).

<sup>3</sup> Alvin Plantinga, "Religion and Epistemology", *Routledge Encyclopedia of Philosophy*, ed. Edward Craig (London and New York: Routledge, 1998), s.209.

<sup>4</sup> M.W.F. Stone , "Philosophy of Religion", *Philosophy 2 :Further Through the Subject*, ed. A. C. Grayling, (Oxford: Oxford University Press, 1998). s.331.

inançlara ehtiyatlı yanaşma və (6) Dini təcrübə.<sup>5</sup> Burada ilk əvvəl ateizmin ələ alınması diqqətə laiqdir: belə ki, dini epistemolojiyanın təkcə dini inancların rasionallığının müzakirə olunduğu bir sahə kimi göstərilməsində epistemolojik yanaşmaların ateizm və teizm kimi bir-birindən fərqli münasibətlər olaraq dəyərləndirilməsi mövcud deyil. Bu məsələ, eyni zamanda dini epistemolojiyanı fəlsəfi teologiyadan fərqləndirən ən əasa xüsusiyətdir.<sup>6</sup> Geivett və Sweetman, bir-birinə zid münasibətlər olaraq varlığını davam etdirən bu iki təməl baxış tərzindən yola çıxaraq, ilk əvvəl ateizmi, daha sonar da bu epistemolojik yanaşmaya bir cavab mahiyəti daşıyacaq şəkildə digər teistik yanaşmaları mütaliə edirlər. Dini epistemolojiyanın sistemliliyi yönündən görüşlərini diqqətə alduğumuz digər yazıçı M.W. F.Stone, "Philosophy of Religion" (Din Fəlsəfəsi) adlı yazısının dini epistemolojiya hissəsində Geivett və Sweetmanın istifadə etdiyi sinifləndirməyə yaxın bir yol tutması ilə birgə ateizmi, ayrı bir başlıq olaraq deyil, teistik yanaşmaların bir qarşı arqumenti olaraq mütaliə edilir.<sup>7</sup> Bu yazıçıların istifadə etdikləri sinifləndirmə, xüsusilə A.Plantinganın məşhur "Reason and Belief in God" (Ağıl və Tanrı inancı ) adlı yazısında dəlilçi meydan oxumanı mərkəzə alaraq buna qarşı ola biləcək teistik cavabları ələ aldıqdan sonar daha da yayılmışdır.<sup>8</sup> Dini epistemolojiyanın son dövrde yaranan bu təməl çizgisindən yola çıxaraq, biz də burada dini epistemolojiya modelini ateistik meydan oxuma və bu meydan oxumaya qarşı verilən teistik cavablar şəklində sistemləşdirməyə çalışacayıq. Lakin Geivett və

<sup>5</sup> Douglas Geivett, Brendan Sweetman (ed.), *Contemporary Perspectives on Religious Epistemology*, (New York: Oxford University Press, 1992).

<sup>6</sup> Douglas Geivett ,Brendan Sweetman ,”Introduction “, *Contemporary Perspectives on Religious Epistemology*, s. 5.

<sup>7</sup> M. W.F. Stone , “Philosophy of Religion”, *Philosophy 2: Further Through the Subject*, s. 331.

<sup>8</sup> Alvin Plantinga , “Reason and Belief in God “, *Faith and Rationality: Reason and Belief in God* ,s. 16-93 . Ateistik və ya dəlilçi meydan oxumanı əsas alaraq əlaqəli teistik iddiaların bu meydan oxumaya bir cavab şəklində dəyərləndirən din fəlsəfəsi sahəsindəki nümunə mətnlər üçün bxn.: William J. Wainwright, *Philosophy of Religion*, (California: Wadsworth Publishing Company, 1988) Ronald H. Nash, *Faith and Reason: Searching for a Rational Faith*, (Grand Rapids: Zondervan, 1988) və Kelly James Clark ,*Return to Reason: A Critique of Enlightenment Evidentialism and a Defense of Reason and Belief in God* (Grand Rapids: William B. Eerdmans Publishing company,2001).

Sweetmanın modelindən fərqli olaraq teistik cavabları üç hissədə ələ alacaq (1) Təbii Teologiya (2) Fideizm (3) Reformçu Epistemologiya.

## 2.1. Ateistik Meydan Oxuma

Bir yaşam və ya düşüncə tərzi olaraq ateizmin bir çox ictimai və fərdi səbəblərindən və buna bağlı olaraq müxtəlif şəkillərindən bəhs edilə bilər; lakin epistemolojik dəyərləndirməyə bağlı olaraq ateizmin daha çox müxalif və ya meydan oxuyucu təbiəti önə çıxır. Bu cəhətdən ateizmin dini inanclara qarşı bir meydan oxuma olduğunu deyə bilərik. Dəllilçi bir üsuldan istifadə etdiyi üçün bu yanaşma bəzən ateistik dəlilçilik və ya müntəzəm dəlilçi meydan oxuma olaraq da adlandırılır.<sup>9</sup>

Din fəlsəfəsi ətrafında ateistik meydan oxumanı hərəkətə keçirən mühüm hadisələrdən biri, William K.Cliffordun (1845-1879) "The Ethics of Belief" (Inanma əxlaqi) adlı yazısı olmuşdur. Bu yazısında bir dəlilə əsaslanmadan hər hansı bir şeyə inanmağın əxlaq problemi olduğunu iddia edən Cliffordda görə, bütün cavabdehliklərimiz bir bütünlük ərz edir, qanunun hamisini qəbul edən kəs bir yerdə səhv etdiyi zaman bütünlükə günahkar vəziyətə düşər. Qisaca, hər nə zaman və harada olursa olsun bir kəsin məhdud dəlilə əsaslanaraq hər hansı bir şeyə inanması səhvdir.<sup>10</sup>

Bu iddianın diqqət çəkən yanı, mənfəetsəl olmayan inancları təcrid etməsi və ya məhdud dəlillərə dayanan inancları əsaslandırıla bilməyən deyil, səhv inanclar olaraq adlandırılmalıdır; çünkü əks halda mənfəetsəl

<sup>9</sup> Yeri gəlmışkən, Ronald H.Nash, ateistik meydan oxumanı "dəlilçi meydan oxuma" olaraq adlandırılır. (bxn: *Faith and Reason: Searching for a Rational Faith*, s.69); dəlilçiliyin sadəcə ateizmə aid bir yanaşma olmadığından və meydan oxumanın keyfiyyətindən başqa işlətdiyi usual işarət etdiyi üçün bu tərif əksik qalır. Beləki, dəlilçilik bir-birindən çox uzaq nəticələr dilə gətirən fərqli mövqelərin üzərindəittifaq etdiyi bir üsuldur. Konyndykin "Oxford dəlilçiləri" olaraq adlandırdığı fəlsəfəçilərdən bəziləri teizmin kifayət qədər dəlillərlə dəstəklənmədiyini bəziləri teizmin rasional olaraq isbatlana biləcəyini, bəziləri də teizm və ya ateizmin lehində uyğun bir gərəkçə olmadığını söyləmişlər. (bxn: Kenneth Konyndyk, "Evidentialist Agnosticism", *Religious Studies*, (Cambridge: Cambridge University Press, 1991)cild27, say 3, s. 319.) Bu halda daha əhatili olduğu keyfiyyəti önə çıxdığı üçün bundan sonar bu yanaşmaları "ateistik meydan oxuma" olaraq adlandırılacaq.

<sup>10</sup> William K.Clifford, "The Ethics of Belief", *The Rationality of Belief in God*, ed. George I. Mavrodes, (Englewood Cliffs, N.J.: Prentice-Hall,1970), s.159.

inancların məhdud dəllillərə dayanaraq əsaslandırıla bilməyəcəyi hərkəs tərəfindən qəbul edilən bir məsələdir. Cliffordun bu iddiasını dini inanclara tətbiq etdiyimizdə,<sup>11</sup> eyni zamanda ateistik meydan oxumanı tərif etmiş olarıq: "Dini bir inanc, təkcə inananın o inanc üçün kifayət edəcək bir dəlil, arqument və ya səbəb təqdim etdiyi təqdirdə rasional bir inanc ola bilər."<sup>12</sup> Lakin ateistik meydan oxuma dəlilçiliyin digər növlərindən daha çox qarışığıdır. Ateistlər tərəfindən Tanrıının varlığının isbatı mövzusunda, isbat məsuliyyətinin teizmə aid olduğunu, teistik dəllillərin məhdud qaldığı və bu vəziyyətdə məcburi olaraq ateizmin keçərli olduğu və hətta Tanrıının var olmadığını isbatlayacaq bir çox dəllillərin olduğu şəklində iddialar ortaya atılıb. Ateistik meydan oxumanın bu qarışiq tərkibini başa düşməkdə pozitiv ateizm və neqativ ateizm fərqləndirilməsinin mühüm bir yeri var.<sup>13</sup> Neqativ ateizm, özü hec bir müsbət iddiada olmadan isbat etmə cavabdehliyinin teizmə aid olduğunu söyləyir. Pozitiv ateizm isə teizmin var olduğunu iddia etdiyi Tanrıının var olmadığını isbatlamağa çalışır. Ateizmin bu iki şəklini birləşdirən və neqativ ateizmdən pozitiv ateizmə keçişi təmin edən mühim bir məsələ isə hər ikisinin də Tanrı inancına aid təqdim olunmuş teistik arqumentların keçərsiz olduğunu iddia etmələri və bəzən bu arqumentları yox etmə sahəsində göstərdikləri cəhdlərdir.

## 2.2 Təbii Teologiya

Təbii teologiya, ümumi mənasıyla rasional izahlarla aləmdən Tanrıya və ya Tanrıının təsirlərindən Tanrıya getməyi, xüsusi mənasıyla isə müəyyən bir

<sup>11</sup> Cliffordin özü inanma əxlaqi məqələsini(tezi) dini inanclara tətbiq etməmişdir. Peter Van Inwagenə görə çoxu din fəlsəfəçiləri tərəfindən bu məqalənin sadəcə dini inanclara tətbiq etmə cəhdləri səhvdir.Yeri gəlmışkən,Marksizm və ya Freudianizm kimi daha çox əsaslandırmağa möhtac doktrinlər üçün eyni təqidlər edilmir.(bxn:Peter var Inwagen ,”Clifford”s Principle „Faith and Reason,ed. Paul Helm,(Oxford:Oxford University Press,1999).s.370-372).Lakin ,Cliffordun dini inanclara işarət etməməsi “inanma əxlaqi ”tezinin dini inanclara tətbiq olunmayacağı mənasına gəlməz,bi tezin “din fəlsəfəsi başlığı altında işıqlandırılmasının təməl səbəblərindən biri də “hər hansı bir şeyə inanma “ibarəsinin dini inanclar daxil bütün inanclarımızı əhatə etməsidir.

<sup>12</sup> Kelly James Clark, Return to Reason, s.3

<sup>13</sup> Pozitiv/neqativ ateizm ayrimı mövzusunda təfərrüatlı məlumat üçün bxn: Michael Martin Atheism: A Philosophical Jistification, (Philadelphia: Temple University press, 1990).

cəmiyyətin inancının bir təzahürü olan vəhy və ya hər hansı bir avtoritetə əl atmadan təbii yollardan Tanrıının biliyinə (elminə) çatmağı ifadə edir.<sup>14</sup> Təbii teologiyani müdafiə edənlər, bir mənada “isbat iddiaçıya aiddir” qaydasına görə iddiaçı olduqları üçün Tanrıının varlığının rasional olaraq əsaslandırıla biləcəyini iddia ediblər.<sup>15</sup> Epistemolojik bir ifadə ilə desək, təbii teologiya cəhətindən Tanrı inancı özlüyündən açıq (self-evident) bir inanc və bu səbəblə təməl bir inanc deyil. Özlüyündən açıq olmayan bir inancın biliyə çevrilməsi üçün hər hansı bir əsasa dayanması məcburiyyətini nəzərə alsaq, tanrı inancının da əsaslandırılması lazımlığı nəticəsinə çatmağımız çətin olmayıcaq. Bu səbəblə, təbii teologiya tərəfdarlarının Tanrı inancının epistemik statusunu müəyyən etməkdə davamlı bir dəlil axdarışı içində olduqları bir ideal olaraq qəbul edilir.<sup>16</sup>

Fəlsəfə tarixində klassik mənada “təbii teologiya” tərifi ilə birgə “fəlsəfi teologiya”<sup>17</sup> olaraq adlandırılan və Tərəqqi dövrünə qədər təsirli olan bu yanaşma D. Hume və I. Kantın tənqidləri nəticəsində mühüm ölçüdə güclü təsirib. Dinə yönəldilən tərəqqiçi tənqidlərin təbii nəticəsi olaraq XIX yüzilliyin ikinci yarısı və XX yüzilliyin ilk yarısında təsirli olan şübhəçi və

<sup>14</sup> Eugene Thomas Long , “Introduction: Prospects for Natural Theology”, *Prospects for Natural Theology*, ed. Eugene Thomas Long, (Washington D. C.:The Catholic University of America Press,1992), s. 2.

<sup>15</sup> Təbii teologyanın təqdim etdiyi bu dəlilçi mövqenin kökləri, əsaslandırma teoriləri arasında mühüm bir yer tutan klassik təməlcilikdə yer alır. (bxn.: Ronald H. Nash, *Faith and Reason: Searching for a Rational Faith*, s.93-94)

“Reformçu Epistemologiya” bəhsində xüsusilə A. Plantinga və W P. Alstonun tənqidlərindən hərəkətləklassik təməlciliklə əlaqəli münaqişələr üzərində təfərrüatlı bir şəkildə duracağımız üçün burada sadəcə bu məsələni bildirməklə kifayətlənirik.

<sup>16</sup> M.W.F. Stone , “Philosophy of Religion”, *Philosophy 2: further Through the Subject*, s.332.

<sup>17</sup> Fəlsəfi teologiya və ya fəlsəfi teizm ,bəzən din fəlsəfəsinin alt bölməsi olan təbii teologiya mənasında mütləq edilsə də (bxn.: D. Z. Phillips, Timothy Tessin (ed.) *Philosophy of Religion in the 21st Century* (Hampshire, Palgrave, 2001) ibarənin linqviistik izahları və Tanrıının varlığı ,sifətləri yaradılmış,müəyyən teologilərin xüsusi mövzuları kimi münaqişələrə baxdıqdə ,bu sahəni din fəlsəfəsindən başqa teologiyanın alt sahəsi olaraq görmək lazımlığını söyləyə bilərik.bu sahədə fəlsəfi teologiya ilə əlaqəli giriş mahiyəti daşıyan bir tədqiqat üçün bxn.:Thomas V.Morris,Our Idea of god :*An Introduction to Philosophical Theology*, (Vancouver: Regent College Publishing, 2002).

pozitiv qənaətlər, dini inancların rasional ola biləcəyi düşüncəsinin tamamilə əhəmiyyətini itirməsinə yol açıb. Ateistik meydan oxumanın belə bir zəmində ortaya çıxdığını və elmi sahədəki yüksək inkişafdan güc alaraq sadəcə Tanrıının varlığının klassik deduktiv arqumentların zəif olduğunu iddia etməklə qalmayıb eyni zamanda Onun var olmadığını da isbatlamağa çalışdıqlarını daha əvvəlki hissədə mütaliə etməyə çalışdıq. Lakin 1960-inci ildən etibarən elmiliyin özünün müzakirəyə başlanmasına paralel olaraq artıq pozitivist axımların rəğbət görməməsilə dini düşüncənin qarşısındaki maneələrin qalxdığı və hətta fəlsəfi teoloji münaqişələrində bir canlanmanın yaşandığı görülür.<sup>18</sup> Bu zaman içində elm qarşısında dinin də yumşalması və ya dini inancların da elmiləşməyə başlaması James Ross tərəfindən fəlsəfi teologiyasının geri dönüsü olaraq keyfiyyətləndirilir.<sup>19</sup>

Fəlsəfi teologiya və ya təbii teologyanın geri dönməsi, bir tərəfdən Tanrı inancının rasionallığını təmin edən bir çox keçərli arqumentin olduğu, digər tərəfdən isə pozitiv ateizmin, Tanrıının varlığının əleyhinə irəli sürdüyü pislik problemi arqumqının keçərsiz olduğu şəklindəki epistemolojik iddiaları özü ilə götirmişdir. Təbii teologiya müdafiəçiləri arasında Richard Swinburne, William Lane Craig, Dallas Willard, Robert M.Adams kimi adlar göstərilir.<sup>20</sup> Bu və burada adı keçməyən filosofları birləşdirən xüsusiyyət teistik arqumentin tərəqqi ilə birlikdə sona çatlığı şəklindəki iddianı rədd etmələrindən başqa Tanrıının varlığının klassik arqumentlarını yenidən şəkilləndirmiş və yeni istidlali arqumentlər inkişaf etdirmiş və ya bu arqumentlərin cəminin bizi müəyyən bir nəticəyə götürəcəyini söyləmiş olmalarıdır.<sup>21</sup>

<sup>18</sup> William J. Wainwright, “Philosophical Theology at the End of the Century”, *Philosophy of Religion in the 21st Century*, s.21. Bu yazısında Wainwright, eyni zamanda Basil Mitchell və John Hickin başda Antony Flew olmaqla dini inancların mənasızlığını iddia edən filosoflara yönəldikləri teistik cavablar və hətta, Hume və Kantın tənqidin ciddi incələmələrə qarşı çıxa bilməyəcəyinin yeni bir olmasına baxmayaraq səbəb olduğunu irəli sürmüş və bunu Swinburne misalında əsaslandırmışdır.

<sup>19</sup> James Ross , “Reason and Reliance: Adjusted Prospects for Natural Theology” *Prospects for Natural Theology*, s.58.

<sup>20</sup> R. Douglas Geivett, Brendan Sweetman, “Introduction”, *Contemporary Perspectives on Religious Epistemology*, s. 11

<sup>21</sup> Bəzən fərqli epistemolojik mövqelərə sahib olmalarına baxmayaraq təbii teologiyaya əlavələr edən filosoflara rast gəlmək də mümkündür. Bu filosoflar arasında xüsusiilə Norman Malcolm və Alvin Plantinganı zikr etmək lazımdır.

### 2.3. Fideizm

İsbat məsuliyyətinin teizmə aid olduğu şəklindəki ateistik meydan oxumağa teistik cavablardan digəri olaraq fideizm göstərilir. Fideizm, dini inancların mühakimə və dəlildən başqa son olaraq imana dayandığını iddia edən epistemolojik bir müvqedir.<sup>22</sup> Müəyyən bir tarixi dövrü əhatə edən fideizm, xüsusilə müasir din fəlsəfəsi sərhədləri içində mühüm irəliləyiş göstərmiş və ateistik meydan oxumağa qarşı çıxı biləcək epistemolojik bir münasibətə çevrilib.

Tarixi olaraq, teologik zəmində imanı vurğulayan daha doğrusu imanı haqlı çıxarmaq üçün ağılı əks etdirən deyimlərə, dini adətlərə, xüsusilə də Xristianlıqla rastlaşmaq mümkündür; fideizm münaqişələrindən bəhs etdikdə tez-tez işaret olunan erkən dövr kilsə xadimlərindən Tertullianın (155-230) “ağlasığmaz olduğu üçün inanıram” şəklindəki fəlsəfi formulu ilə bilinən “Afina ilə Qüdsün, kilsə ilə Akademianın, Xristian ilə inancsızın heç bir zaman uyğunlaşa bilməyəcəyi”<sup>23</sup> görüşü ilə məşhur “Athens and Jerusalem”(Afina və Qüds) adlı əsərin yazarı Rus-Yahudi ilahiyatçı Leon Şestovun (1866-1938) Parmenidesdən Husserlə qədər uzanan ağılcı adəti rədd etməsi və “rasional biliyin, əsl olan subyektiv, qavranmaz və mistik həqiqəti ehmal etdiyi” şəklindəki iddiası<sup>24</sup> bunun ən diqqət çəkən iki nümunəsidir. Xüsusilə Şestovla birlikdə “Afina-Qüds” misalı, Xristian fəlsəfi-dini düşüncəsində tez-tez işlədilməyə başlanıb.<sup>25</sup> Bir fideist olması hesabı ilə Şestovun Afina və Qüdsdən

<sup>22</sup> Wittgensteinçi fideizmi mənimsəyən Malcolmun ontolojik arqumentinin yenidən şəkilləndirilməsindəki rolu və “Reformçu epistemologiya” axımının başını çəkən Plantinganın ontolojik arqument maraq göstərməsi ilə yanaşı xüsusilə Mackie tərəfindən irəli sürülən “pislik problemi” arqumentini yox etməyə yönələn cəhdləri təbii teologiyaya bir əlavə olaraq dəyərləndirilə bilər.

<sup>23</sup> Richard H. Popkin, “Fideism”, *The Encyclopedia of Philosophy*, ed. Paul Edwards, cild 3, s. 201.

<sup>24</sup> Tertullian, “Revelation before Human Reason”, *Faith and Reason*, ed. Paul Helm, s.62.

<sup>25</sup> George L. Kline, “Shestov, Leon”, *The Encyclopedia of Philosophy*, ed. Paul Edwards, cild 7, s. 432.

<sup>25</sup> Yeri gəlmışkən, George I. Mavrodesə görə Afina ilə Qüds arasında iqtisadi, mədəni, dini, askeri və bir çox əlaqələrdən bəhs edə bilərik; lakin əsas olan bu nümunənin “Teistik inanclar (xüsusilə də Xristianlığın inancları) nə qədər rasionaldır?” suali şəklindəki məcazi mənadır. Atina ilə Qüdsün bu qədər “ziyarət” edilməsinin səbəbi bu sualdır. (bxn.: George I. Mavrodes, “Jerusalem and

məqsədi əslində ağıl və ya imandır. Bir insanın ağıl və ya vəhy, fəlsəfə və ya din arasında seçməsi, Şestova görə çətindir, çünkü fəlsəfənin tanrısi, İbrahim peyğəmbərin Tanrısından çox fərqlidir. Biri sadəcə aqlın sərhədləri içərisində zehni bir məşgələ olanda, o biri insanın yaşamasına təsir edən, onun əxlaqını əmələ gətirən bir faktordur.<sup>26</sup> Şestov din ilə fəlsəfəni bir-birindən tamamən ayırmada və aralarında ən kiçik bir əlaqəni belə qəbul etmir. O, buna görə ya din, ya da fəlsəfə şəklində dəqiq bir seçimi çətinlik kimi görür.<sup>27</sup>

Şestovun bu görüşü tam mənası ilə fideizmin mahiyyətini əks etdirməkdədir. Ancaq dini inancların rasional olmadığı iddiasının fəlsəfi zəmində mübahisəsi və dəlilci üsulun böyük ölçüdə tərk edilməsi Blaise Pascal (1623-1662) və Sören Kierkegaard ilə (1813-1855) başlamış, ateistik meydan oxumağa bir növ cavab keyfiyyətini daşıyacaq şəklinə bürünməsi isə iyirminci yüzilliyin ən böyük filosoflarından biri olan Ludwig Wittgensteinin (1889-1951) görüşlərinin yayılmasından sonra din fəlsəfəsində inkişaf etdirilən və təməl epistemologiya yanaşmalar arasında yer alan “Wiitgensteinci fideizm” adlı axımın ortaya çıxması ilə mümkün olmuşdur.<sup>28</sup> Fideizmin “Wiitgensteinci” versiyasını təmsil edən N.Malcom və D.Z. Phillips kimi filosoflar inananla inanmayan arasındaki rasional bir qarşılaşmanın imkansız edən köklü fərqliliklərə görə dini inanclarla əlaqəli bütün fəlsəfi cəhdləri rədd edir. Yəni Wiitgensteinci fideizm, isbat cavabdehliyini inananlara aid olduğunu qəbul etməməkdə və isbat cavabdehliyinə lazım olmadığını müdafiə edərək tək əsaslandırma tərzinin Wittgensteinin inancımızın *təməlsizliyini* (groundless) idrak etməmiz diqqət

---

athens revisited”, *Faith and rationality: reason and belief in God*, ed. Alvin Plantinga, Nicholas Wolterson, s. 192.

<sup>26</sup> Lev Shestov, *Athens and Jerusalem*, çev. Barnard Martin, (New York: Clarion Book, 1968) s. 48 vd.; ilk dəfə bu əsər, Şestovun ölümündən bir neçə ay əvvəl *Athènes et Jérusalem (Essai de philosophie religieuse)* (Paris, 1938) adı altında fransız dilində nəşr olunmuşdur, 1951-ci ildə isə *Afini i İyerusalim* (Paris, 1952) adı ilə rus dilinə tərcümə olunmuşdur.

<sup>27</sup> Frederick C.Comleston, *Russian religious philosophy: selected aspects*, (Cambridge: Cambridge University Press, 1988), s.103.

<sup>28</sup> N.K.Verbin, “Religious beliefs and aspect seeing”, *Religious studies*, (Cambridge: Cambridge University Press, 2000), cild 36, sy.1, s.19.

çəkdiyi kimi,<sup>29</sup> hər hansı bir təməldən təmizlənmiş və ya təməlsiz bir əsaslılıq ola biləcəyini iddia edir.

#### **2.4. Reformçu epistemologiya**

Təbii teologiya və fideizm kimi epistemologiya yanaşmaları qarşılaşdığında, tarixi baxımından reformçu epistemologiyanın daha çox yeni bir mövqe olduğu görülür. Bu axımın təməl görüşləri ilk dəfə Alvin Plantinga və Nicholas Wolterstorffun 1983-cü ildə birlikdə nəşr etdikləri *Faith and rationality: reason and belief in God* (İman və rasionallıq: ağıl və Tanrı inancı) adlı əsərdə ortaya qoyulmuşdur. Reformçu epistemologiyanın meydana gəlməsinin arxa planını xristianlıqdakı reformçu-presbiteryan ənənəsini təmsil edən ilahiyyatçı və dövlət adamı Abraham Kuyper (1837-1920) və Herman Bavinchin (1854-1921) rəhbərlik etdiyi XIX əsrin axırı və XX əsrin əvvəlində Felemenk yeni-Kalvinist hərəkatı meydana gətirir. Bu hərəkatın ardından isə XVI əsrin reform hərəkatının rəhbəri olan John Calvinin (1509-1564) fikirləri var.<sup>30</sup>

Reformçu epistemologiya hər şeydən əvvəl dini epistemologiyada mərkəzi bir yeri olan dəlilciliyə bir reaksiya olaraq əmələ gəlmişdir. Başqa bir sözlə, reformçu epistemologiya, tərəqqili rasional dəlilə dayanan din anlayışının bir rəddidir.<sup>31</sup> Tanrı inancının rasionallığının dəlilə nisbi olduğunu müdafiə edən həm ateistik meydan oxumanın, həm də təbii teologyanın epistemologiya təməlləri təməlcilik teoriyasındadır. Təməlciliyə görə, bir inancın təməl bir inanc ola bilməsi üçün (1) duyğularla sabit, (2) özlüyündən açıq, (3) dəyişdirilməz (incorrigible) olması lazımdır.<sup>32</sup> Tanrı inancı bu şərtlərə uyğun gəlmədiyi üçün təməl inanc deyil və dəlillərlə isbat edilməlidir. Bu, Tanrı inancını təməl olaraq mənimsəyən reformçu epistemologiya ilə klassik təməlciliyin ziddi olan nöqtədir. Elə isə Tanrı inancını təməl bir inanc olaraq mənimsəmənin yolu

<sup>29</sup> Ludwig Wittgenstein, *On Certainty*, çev. Denis Paul, G.E.M. Anscombe, (Oxford: Blackwell Publishing, 2003), 166, s.24.

<sup>30</sup> Reformçu epistemologiyanın Avropa qitəsindəki (xüsusilə Hollandiyada) entelektual kökləri mövzusunda geniş məlumat üçün bxn.: Thomas K. Johnson, “Dutch reformed philosophy in North America: three varieties in the late twentieth century”, Martin Bucer Seminar Online, 10.12.2004, ([www.bucer.de](http://www.bucer.de)).

<sup>31</sup> Nicholas Wolterstorff, “Reformed epistemology”, *Philosophy of Religion in the 21st century*, ed. D.Z. Phillips və T. Tessin, s. 43.

<sup>32</sup> Ronald H. Nash, *Faith and reason: searching for a rational faith*, s.82.

nədir? Wolterstoffa görə, Tanrı inancı təməl bir inanc olduğu üçün bunun başqa bir yolunu axtarmaq əbəsdir:

Bir fərd, rasional baxımdan əleyhinə yetərli bir dəlil tapmadığı vaxt müəyyən bir tövsiyəyə inanma xüsusunda haqlı əsasa sahibdir. Əleyhinə bir dəlil tapılmadıqca inanclarımız rasionaldır ya da inanmaq üçün yetərli səbəblərə sahib olmamağımız inancın rasional olmadığı mənasına gəlməməlidir. Başqa bir ifadə ilə, inanclarımız doğruluqları isbat edildiyinə qədər yanlış deyil, tam əksinə, yanlışlıqları isbat edilənə qədər doğrudurlar.<sup>33</sup>

Belə baxdıqda, Wolterstroffun isbat cavabdehliyini mübahisələrinin teistlər üzərində yoğunlaşmasına qarşı çıxdığı və Tanrı inancının əleyhinə bir arqument olmadığı vaxta qədər bu inancın inanan üçün təməl bir inanc olmağa davam edəcəyini iddia etdiyi görülməkdədir. Problemin əsaslandırma mübahisələri üzərində güclənməsinə görə Tanrı inancının təməl bir inanc olaraq mənimsənməsinin yolu, klassik təməlciliyin sərhədlərini aşmaqdə olduğunu görən Plantinga, isbat cavabdehliyini kimə aid olduğu sualına əlavə müəyyən bir inanca sahib ola bilməyimiz üçün belə bir cavabdehliyi ortadan qaldırmağa çalışmaqdır. Buna görə Plantinga, klassik təməlciliyin nə qədər rasional olub-olmadığını soruşmağımızın lazımlığından irəli sürməkdədir. Hər şeydən əvvəl, klassik təməlciliyin özü təməl bir inancdır mı? Açığı klassik təməlcilik nə özlüyündə açıq, nə duyğularla sabit, nə də dəyişdirilməzdir. Bu halda ya klassik təməlciliyin ortaya qoyduğu təməl inanc kriteriyası, ya da özü xətalıdır. Digər tərəfdən klassik təməlcilik, öz mahiyətini təşkil edən bir inancın təsdiq edilməsinin hər hansı bir təməl inanca dayanması lazımlığındəki ikinci iddiası ilə də ziddir. Plantingaya görə indiyə qədər təməlcilərdən kimsə bu iddialarını qoruya biləcək uğurlu bir arqument ortaya qoymamışdır. Beləliklə, hər iki vəziyyətdə də klassik təməlcilik öz-özünə tövsiyəsi ilə əsassızdır.<sup>34</sup> Platingaya görə klassik temelciliğin problemləri sadəcə öz içindəki tutarsızlıqlarla sərhədli deyil. Əslində duyğularla sabit, özlüyündə açıq və dəyişdirilməz olmayan və ancaq bizim üçün təməl olan bir çox inanclara sahibik. Xarici dünya və digər şəxslərin varlığı, hafizə ilə sabit və ya keçmişin məlumatı bizim üçün bir-bir təməl inancıdır. Məsələn, bu sabah səhər yeməyini

<sup>33</sup> Nicholas Wolterstorff, “Can belief in God be rational?”, *Faith and reason: reason and belief in God*, s.163.

<sup>34</sup> Alvin Plantinga , “Reason and belief in God”, s.61.

yeməyə aid inancım, klassik təməlciliyin nə təməl inanc şərtlərinə tabe olmaqdır, nə də təməl bir inanca dayanmaqdır. Plantinga bu vəziyyətdən belə bir nəticəni çıxarmağımızı lazımlığından irəli sürür: günlük yaşamaqda və ya daha çox klassik təməlciliyin şərtlərinə tabe olmayıb təməl bir inanc qədər təməl olan bir çox inanca sahibik və bunlar təməl inanc olaraq əlavə olunan inanclardan daha az olası deyil.<sup>35</sup> Bu vəziyyətdə “bir inanc, ancaq və ancaq duyğularla sabit, özlüyündə açıq və ya dəyişdirilməz təməl bir inancdır” şəkindəki klassik iddianın keçərsiz olduğu ortaya çıxmışdır. Hər iki tənqididə birləşdirən Plantinga bir dəlil tapılmadan da təməl bir inanc olaraq görülməyən müəyyən inancları təməl inanc olaraq qəbul ediləcəyini müdafiə etməkdə və klassik təməlciliyin çətin olaraq Plantinga bu nöqtədən sonra təsdiq etmə təşəbbüsündə olmaqdır və Tanrı inancının necə bir təməl inanc ola biləcəyini göstərməyə çalışmaqdadır.<sup>36</sup>

Plantinga görə bir çicək və ya ən ümumi mənası ilə kainat üzərində düşündüryümüşdə, vasitəsiz olarqa bu çicəyin və ya kainatın Tanrı tərəfindən yaradıldığına inanma qənaətində oluruq. Müqəddəs mətnləri oxuduğumuzda ən dərin mənası ilə Tanrı ilə danışdığımızı hiss edirik. Bir xəta etdiyimizdə özümüzü günahkar hiss edib Tanrıdan bağışlanmağımızı diləyərik. Günahkarlıq, şükür, qorxu və daha çox şəraitdə Tanrıya inanma qənaəti içərisində ola bilirik. İndi “Tanrı mənimlə danışır”, “Tanrı kainatı yaratdı” və “Tanrı məni bağışlayar” kimi inanclar doğru şəraitlərdə bir-bir təməl inanca çevriləməkdədir. Bu vəziyyətdə Tanrı inancının özünün doğrudan təməl inanc olduğu görülməməkdədir sədəf “bir ağaç görünürəm” ifadəsinindən “bir ağaç var” ifadəsinin çətin olaraq çıxarılması kimi “Tanrı mənimlə danışır” şəklindəki təməl inanclar da Tanrı inanının təməl bir inanc olduğunu gərəkdir. Burada Tanrıya inanmaq üçün hər hansı bir dəlil lazımdır, amma bu, fideizmdə olduğu kimi Tanrı inancının təməlsiz (groundless) olduğu mənasına gəlməz. Əks halda bütün inanclarımız təməl inanc olaraq qəbul edilə bilər. Elə isə, hər hansı bir dəlilə ehtiyac duymasaq uyğun/doğru şəraitə əhəmiyyət verməyə bilmərik. Digər tərəfdən, uyğun şəraitin yaranmasına baxmayaraq bir inancın əleyhində başqa bir inanc təməl

<sup>35</sup> Alvin Plantinga , “Reason and belief in God”, s. 59-60.

<sup>36</sup> Alvin Plantinga , “Reason and belief in God”, s. 61.

<sup>37</sup> Alvin Plantinga , “Reason and belief in God”, s.80-81.

inanc olaraq qəbul edilə bilməz. Kimsə müəyyən şərtlər altında bir inancı təməl bir inanc olaraq qəbul etmə nöqtəsində epistemik bir haqqə sahib olması o inancın əleyhindəki heç bir dəlil və ya səbəbdən təsirlənməyəcəyini və bu inancın o kimsə üçün əbədi təməl bir inanc olaraq qalacağı mənasına gəlməz.<sup>38</sup> Bu xüsus, bir tərəfdən müəyyən bir inancın təməlsəlliyi mübahisəsinə canlı tutmaqdə, digər tərəfdən isə o inanc əleyhindəki arqumentlərin cavablandırılması lazımdır. Oxuduqlarımız və ya hiss etdiklərimiz bizi rəqib görüşlərə qarşı arqument götirmək lazımlılığı vəziyyətində buraxır.<sup>39</sup> Qısa olaraq, Plantinga görə hər hansı bir başqa təməl inanc kimi Tanrı inancı da təməl bir inancdır. Bunun üçün bizim hər hansı bir dəlilə ehtiyacımız yoxdur.

### 3. NƏTİCƏ

Dini epistemolojiya sahəsində baxdığımızda, əsasında provokatif bir rol üzərinə götürən ateistik meydan oxumanın epistemik mahiyyətindən daha çox qarışq olduğunu görülür. Fəlsəfi mübahisələrdə Tanrıının var olduğuna inanmanın irrasional mahiyyəti ilə (neqativ ateizm) Tanrıının var olmadığını inanmanın rasional mahiyyəti (pozitiv ateizm) bir-birindən fərqli mövzular şəklində mütaliə edilsə də hər iki tutumun da Tanrıının var olduğuna inanmanın rasional mahiyyətini rədd etdiyi bir həqiqətdir. Bu xüsusiyyət əslində ateizmin “bizdən asılı olmayan və kainatın yaradıcı və ondakı nizamın məsuliyyət daşıyanı ilahi bir varlığı” inkar edən bir növ doktrin və ya fərqli yaşayış tərzləri arasında bir tərz olduğunu da göstəricisidir.<sup>40</sup> Fərqli bir yaşayış tərzi olaraq təzahür edən ateizmin məntiq sahəsini təmsil edən ateistik meydan oxumanın öz başına əhatəli bir dini epistemolojiya olacaq gücdə olmadığı son dərəcə açıqdır. Belə isə, bir epistemolojiya proyektinin olmasında meydan oxuma karşısındaki təsdiq etmə gücү yüksək teistik cavabların daha çox vacib olduğu görülür.

Ateistik meydan oxumaya qarşı inkişaf etdirilən teistik cavablar arasında təbii teologianın xüsusi bir mövzusu əhəmiyyətli olduğu şübhəsizdir.

<sup>38</sup> Mehmet Sait Rençber, “Plantinga və Tanrı inancının təməlsəlliyi”, s.27.

<sup>39</sup> Alvin Plantinga , “Reason and belief in God”, s.84.

<sup>40</sup> Robin Le Poidevin, *Arguing for Atheism: an introduction to the philosophy of religion*, (New York: Routledge, 1998), s. 146

Müasir din fəlsəfəsində yer alan bu epistemolojiya yanaşmanın ənənəvi təbii teologiya anlayışı ilə, klassik təməlciliyə dayanan dəlilci üslubun xaricində hər hansı bir oxşarlığı var. Bir başqa ifadə ilə, müasir təbii teologiya, induktiv bir üsuldan hərəkətlə ateistik meydan oxumanın hücum yönünü Tanrı varlığının imkan gücünün var olmaması imkanından daha yüksək oladığı nöqtədə zəiflətməyi məqsədini tutan və buna görə xüsusilə R.Swinburne və W.L.Craig misalında olduğu kimi elmi üslubu və məlumatları son dərəcə məhərətlə istifadə olunan əsaslı bir yanaşma olaraq qarşımıza çıxır. Eyni dəlilci üslubu paylaşan məntiqi ateizmlə təbii teologiya arşındakı çatışmanın heç bir zaman qurtarmayacağı da iddia edilə bilər ki, əslində təbii teologiyanın məqsədinin də yalnız Tanrıının varlığının rasional olduğunu göz öznündə olduğumuzda bu çatışmanın davamlılığı təbii olduğunu söyləyə bilərik.

Pascaldan Wittgensteinci filosoflara qədər bir bütün olaraq diqqətlə aldığımızda fideizmin, bu çatışmanın rəddi üzərinə qurulduğunu görmək mümkündür. Lakin, bunu edəndə fideistik düşüncə, klassik təbii teologiyada olduğu kimi bir neçə mütləq deduktiv qəbullardan deyil, ağıl ilə inancın bir-birindən tamamən fərqli olduğu və inanmaq üçün rasionallıq şərtinin axtarmasının səhv olduğu kimi çox fəqli bir ayrılmış nöqtəsindən hərəkət etməktədir. Müasir epistemologiyada rasionallıq doğruluğun bir şərti olaraq görülür. Bir şeyin doğruluğu, böyük ölçüdə o şeyin rasional olub-olmamasına bağlıdır. İkinci bölümde rasionallıq məfhumu və bu məfhumun doğruluqla əlaqəsini təfərrüatlı bir şəkildə işqlandırmağa çalışarıq. İndi isə ən azından rasional olan hər şeyin doğru olmayacağına baxmayaraq doğru olan hər şeyin rasional olduğunu təslim etmək surəti ilə fideizmin ateistik meydan oxuma qarşısındaki davranışını ayrı olaraq keyfiyyətləndirə bilərik. Reformçu epistemologiyaya gəlincə, ateistik meydan oxuma qarşısındaki təbii teologiya və fideizm kimi teistik cavablardan fərqli olaraq, bir tərəfdən Tanrı inancının rasional olduğunu, digər tərəfdən isə bu rasionallığın mövcud rasionallıq anlayışından çox fərqli bir şey olduğunu iddia etmək surəti ilə dini epistemolojiya yeni açılımlar qazandırmaqdadır. Reformçu epistemolojiya digər yanaşmalardan fərqli edən ən vacib xüsusiyəti, hər hansı bir dəlilə ehtiyac olmadan Tanrı inancının rasional ola biləcəyi iddiasıdır. Beləliklə, reformçu epistemologiyanın ateistik meydan oxuma qarşısındaki davranışı, təbii teologiyanın meydan oxumanın istifadə etdiyi üslubu əsas alıb mübahisəni daha da dərinləşdirmə və ya fideistik mövqe kimi ayrı bir yol izləmə

cəhdlərdən fərqli olaraq, rasionallıq məfhumunu doğru bir şəkildə ortaya qoyma nöqtəsində ateistik meydan oxumanın üzərinə inşa edildiyi dəlilci yönəmin özünün keçərsiz olduğunu və bunun yerinə yeni və əsaslı bir epistemologiya yanaşmanın mənimsəməsi lazımı şəkildə ifadə edə bilərik. Bu mənada reformçu epistemologiya, ateistik meydan oxumanı olduğu qədər təbii teologiya da səhv olaraq dəyərləndirməkdədir. Reformçu epistemologiya ilə fideizm arasındaki əlaqəyə gəlincə, M.Martin kimi bəzi yazıçıların xüsusilə Plantingani bir fideist olaraq görmələrinə baxmayaraq, reformçu epitomologiyanın Tanrıının varlığının leyhində inkişaf etdirilən arqumentləri səhv deyil lazımsız olaraq keyfiyyətləndirməsi bu mühakimənin fayda verməyəcəyini ortaya qoymaqdadır.<sup>41</sup>

<sup>41</sup> Bxn. Michael Martin, *Atheism: a philosophical justification*, s.276. Plantinga görə fideist müəyyən etmə və bu nöqtədəki dəyərləndirmələri üçün bxn.: James Beilby, *Epistemology as theology: an evaluation of Alvin Plantinga's relogious epistemology*, (Cornwall: Ashgate, 2005), s. 124-126.

**ABSTRACT:**

Religious epistemology is concerned with one of the central problems in the philosophy of religion, the rationality or justification of religious belief. In this article we have selected four broad epistemological approaches to the justification of religious belief. In another words, we have compared atheistic challenge with three theistic responses to this challenge. The objective of this article is to provide a useful text for students in the philosophy of religion.

**РЕЗЮМЕ:**

Религиозная эпистемология заинтересована одной из центральных проблем в философии религии, рациональности или оправдания религиозной веры. В этой статье мы выбрали четыре широких эпистемологических подхода к оправданию религиозной веры. Другим выражением, мы сравнили атеистический вызов с тремя теистическими ответами на этот вызов. Цель этой статьи состоит в том, чтобы обеспечить полезный текст для студентов по философии религии.

## ƏDƏBİYYAT

ALSTON William P., *Perceiving God: The Epistemology of Religious Experience*, (Ithaca: Cornell University Press, 1993)

ANGELES Peter A. (ed.), *Critiques of God: Making the Case against Belief in God*, (New York: Prometheus Books, 1997)

BEILBY James, *Epistemology as Theology: An Evaluation of Alvin Plantinga's Religious Epistemology*, (Cornwall: Ashgate, 2005)

BUCKLEY Michael J., *At the Origins of Modern Atheism*, (New Haven: Yale University Press, 1987)

GASKIN J. C. A. (ed.), *Varieties of Unbelief: From Epicurus to Sartre*, (New York: Macmillan Publishing Company, 1989)

GEIVETT Douglas, SWEETMAN Brendan (ed.), *Contemporary Perspectives on Religious Epistemology*, (New York: Oxford University Press, 1992)

MARTIN Michael, *Atheism: A Philosophical Justification*, (Philadelphia: Temple University Press, 1990)

NASH Ronald H., *Faith and Reason: Searching for a Rational Faith*, (Grand Rapids: Zondervan, 1988)

PHILLIPS D. Z., Timothy Tessin (ed.), *Philosophy of Religion in the 21st Century*, (Hampshire: Palgrave, 2001)

PLANTINGA Alvin, "Reason and Belief in God", *Faith and Rationality: Reason and Belief in God*, ed. Alvin Plantinga, Nicholas Wolterstorff, (Notre Dame: University of Notre Dame Press, 1983), s. 16-93

PLANTINGA Alvin, "Reformed Epistemology", *A Companion to Philosophy of Religion*, ed. Philip L. Quinn, Charles Taliaferro, (Malden: Blackwell Publishing Ltd., 2005), s. 383-389

PLANTINGA Alvin, "Religion and Epistemology", *Routledge Encyclopedia of Philosophy*, ed. Edward Craig, (London & New York: Routledge, 1998), s. 209-218

POIDEVIN Robin Le, *Arguing for Atheism: An Introduction to the Philosophy of Religion*, (New York: Routledge, 1998)

REÇBER Mehmet Sait, "Plantinga ve Tanrı İnancının Temelselliği", *Felsefe Dünyası*, (Ankara: 2004/1), sayı 39, s. 20-41

STONE M. W. F., “Philosophy of Religion”, *Philosophy 2: Further Through the Subject*, ed. A. C. Grayling, (Oxford: Oxford University Press, 1998), s. 267-350

WITTGENSTEIN Ludwig, *On Certainty*, çev. Denis Paul, G. E. M. Anscombe, (Oxford: Blackwell Publishing, 2003)

## İSLAM ÜMMƏTİNİN BİR NEÇƏ FİRQƏYƏ BÖLÜNMƏSİNİN DOĞRU ANLAMI

*Emil RƏHİMÖV*

*AMEA akademik Z.M.Bünyadov*

*adına Şərqişünaslıq İnstitutunun aspiranti*

Müsəlmanların fırqələrə bölünməsi və buna rəvac verən amillərə münası-  
bətdə müsəlman alimləri çeşidli mövqelərdən çıxış edirlər. Onların bəziləri  
bunu qeyri-təbii, İslam birliyini zəiflədən bir hadisə kimi, digərləri isə İslə-  
min fikir azadlığı və tolerant dini olduğunun təzahürü kimi dəyərləndirmiş-  
lər. Bu baxımdan, “İslam ümmətinin bir neçə fırqəyə bölünməsinin doğru  
anlamı” adlı mövzusu aktual sayıla bilər.

İslam alimlərindən bir qrupu belə hesab edir ki, İslam ümmətinin ondan  
qabaqkı ümmətlər kimi parçalanması Peyğəmbərin (s) qabaqcadan xəbər  
verdiyi qəzavü-qədərdəndir. Onların fikrincə müsəlmanlar qiyamətə qədər  
nə qədər çalışsalar və vəhdətə can atsalar belə, yenə də fırqələr şəklində  
qalacaqdır<sup>1</sup>. Lakin bu cür düşünmək çıxış yolu deyildir. Onların dəlil və  
sübut olaraq istinad etdiyi Peyğəmbərdən (s) nəql edilən iki məşhur hədisdir  
ki, onlara təfsilatı ilə aşağıda aydınlıq götirəcəyik.

Digər İslam alimləri isə belə hesab edir ki, İslam ümmətinin bir neçə  
fırqəyə bölünməsi müəyyən zamanlara təsadüf edə bilər, lakin daimi olması  
yolverilməzdür<sup>2</sup>.

Bu fəsildə bəhsimizi İslam alimləri tərəfindən birmənalı qəbul edilməyən  
iki məşhur hədis üzrə davam etdirəcəyik:

1- Peyğəmbərdən (s) nəql olunan hədislər “bu ümmətin bələsi və  
fəlakəti öz içindəndir”- olmasından xəbər verir<sup>3</sup>;

<sup>1</sup> الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. دار الشروق. 2001\1421

<sup>2</sup> الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص-30

<sup>3</sup> الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص-30

2- Peyğəmbərdən (s) nəql olunan hədislər “İslam ümmətinin yetmiş üç fırqəyə bölünməsindən, bir fırqədən başqa qalan fırqlərin Cəhənnəmdə olmasından” xəbər verir<sup>4</sup>.

### **“Ümmətin bəlasının öz içindən olması” hədisinin doğru anlamı**

Bu baxımdan varid olan hədislər bir neçə səhabədən rəvayət olunmuşdur və səhih hədislərdən sayılır. Əli ibn Əbi Talib, Səd ibn Əbi Vaqqas, Suban, Ənəs ibn Malik, Huzeýfə, Məaz ibn Cəbəl, Əbu Hüreyrə və İbn Abbas kimi səhabələr bununla bağlı hədislər rəvayət etmişlər.

Hafız ibn Kəsir öz təfsirində “Ənam” sürəsi altmış beşinci ayənin təfsiri ilə bağlı bu hədisləri qeyd edir<sup>5</sup>.

Allah təala buyurur: “De ki, “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinin zorunu daddırmağa qadirdir! Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə başa düşsünlər!”<sup>6</sup>

Bu ayənin təfsiri ilə bağlı qeyd olunan hədislərdən ikisini söyləməklə kifayətlənilərik:

1- Əhməd ibn Hənbəl və Müslim Səd ibn Vaqqasdan rəvayət edir:

“Bir gün Rəsulullah (s) “Aliyə” deyilən yerdən gəlirdi, Bəni Muaviyə məscidindən keçərkən məscidə daxil olub iki rükət namaz qılın. Biz də onunla namaz qıldıq. Allaha çox dua edəndən sonra üzünü bizə tərəf çevirib belə buyurdu: Rəbbimdən üç şey dilədim. İkişini verdi, birini isə vermədi. Birincisi: Rəbbimdən dilədim ki, ümmətimi qırılıqla, acliqla həlak etməsin. Rəbbim bu duanı məndən qəbul etdi. İkincisi: Rəbbimdən dilədim ki, ümmətimi suda qərq etməsin. Rəbbim bu duanı da məndən qəbul etdi. Üçüncüüsü: Rəbbimdən dilədim ki, ümmətimin bələsi içindən olmasın, bu duanı isə Rəbbim məndən qəbul etmədi”<sup>7</sup>.

2- Əhməd ibn Hənbəl və başqaları Xəbbab ibn Əl-Ərətdən rəvayət edir: “Bir gecə mən Rəsulullahın (s) dalınca düşmüştüm. O, fəcr vaxtı gələnədək bütün gecəni namaz qıldı. Peyğəmbər (s) namazında salamları verəndən

<sup>4</sup> الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص-30

<sup>5</sup> ابن كثير. تفسير القرآن العظيم. الجلد-4. بيروت، دار المعرفة، 1991\1411\1991

<sup>6</sup> Əl-Ənam, 65

<sup>7</sup> رواه المسلم في الفتن (الحديث: 2889)

sonra mən ona dedim: “Ya Rəsuləllah! Gecənin hamısını namaz qıldıñ, mən səni indiyə qədər bu halda görməmişdim”. Rəsulullah (s) dedi: “Bəli, bu istək və qorxu namazı idi. Bu namazlarda Rəbbimdən üç şey istədim, ikisini qəbul etdi, birini isə yox. Rəbbimdən mənim ümmətimi qabaqkı ümmətlər kimi həlak etməməsini istədim. Rəbbim bunu qəbul etdi. Rəbbimdən düşmənlərin bizim üzərimizdə qələbə calmamasını istədim. Rəbbim bunu da qəbul etdi. Rəbbimdən bizi dəstələr halında qarışdırmasının istədim. Rəbbim bunu qəbul etmədi”<sup>8</sup>.

Bu və digər söylənilməyən hədislər açıq-aşkar İslam ümmətinin bəlasının öz içindən olmasına dəlalət edir.

Allah təala öz Peyğəmbərinə (s) lütf olaraq iki şeyə zamin durmuşdur:

1-Allah keçmiş ümmətləri məhv etdiyi kimi, bu ümməti o şəkildə məhv etməyəcəkdir. Misal olaraq, Allah Nuh qövmünü suda qərq etdi. Firon və onun adamlarını achiq və qılıqla imtahana çəkdi, sonra isə suda qərq etdi. Lut qövmünü yerlə yeksan etdi, onların üzərinə göydən bəla endirdi.

2-Allah başqa düşmənlərin İslam ümmətinə hakim kəsilməsindən, onun mövcudluğuna son qoymasından onu qorumağa zamin durmuşdur.

Lakin Rəsulullahın (s) istədiyi üçüncü dua isə Rəbbi tərəfindən qəbul olunmur. Peyğəmbərin (s) duası, Allahın bu ümməti dəstələr halında qarışdırmasası və ümmətin bəlasını öz içindən etməməsi ilə bağlı idi. Allah isə bu duanı qəbul etməyib onu ümmətin öz ixtiyarına, səbəb və nəticələrə buraxır.

Doktor Yusif əl-Qardavi hədisdəki üçüncü duanın qəbul olunmasına aydınlıq gətirərək deyir: “Bu ümmət işinin öhdəsindən özü gəlməlidir. Heç də Allahın bu işi onların öz ixtiyarlarına buraxması o demək deyil ki, Allah onları dəstələr halında və fırqə-fırqə olmasını istəyir. Heç də Allah bunu onlara nə məcbur edib, nə də ki, əmr edibdir”<sup>9</sup>.

Əlbəttə, əgər bu ümmət Allahın əmrinə tabe olsa, Peyğəmbərin (s) göstərişlərinə riayət etsə, öz aralarında birliyi, vəhdəti qorusalar, izzətli və güclü olar, Allahın və özlərinin düşmənlərinə qalib gələrlər və İslamin tələblərini həyata keçirmiş olarlar, yox əgər şeytanın tələblərinə uymuş

<sup>8</sup> ذكره ابن كثير في تفسير الآية 65 من سورة الأنعام (ج2\141) نقلًا عن المسند. و رواه النسائي و ابن حبان حسن صحيح. في صحيحه و الترمذى في الفتنة و قال:

<sup>9</sup> الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص-32

olsalar, öz nəfsi istəklərinə qul olsalar, əlbəttə, parça-parça olub düşmən məğlubiyyətinə məruz qalarlar. Necə ki, hədis bundan xəbər verir: “Hətta biri digərini məhv edər və onu əsir götürər”<sup>10</sup>.

Heç də söylənilən hədislər bu ümmətin parçalanmasının lazımı və daimi olmasını və ya hər vaxt belə olmasını, qiyamətə qədər bu şəkildə davam etməsini qətiyyən söyləmir.

Əks halda, Allahın Quranda buyurduğu göstəriş və əmrlərin heç bir mənası və faydası olmazdı:

1. Allah təala buyurur: “Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın!”<sup>11</sup>

2. “Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düşər olacaqlar!”<sup>12</sup>.

3. “Allah və Onun Peyğəmbərinə itaat edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünkü, Allah səbir edənlərlədir!”<sup>13</sup>

4. “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!”<sup>14</sup>

5. “(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzaibndan) qorxun, namaz qılın və müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğunu) sevinər”<sup>15</sup>.

6. “Bu (tövhid dini islam) tək bir din olacaq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”<sup>16</sup>

İslam Peyğəmbəri Məhəmməd (s) buyurur: “İxtilaf etməyin, sizdən qabaqkilar ixtilaf etdikləri üçün həlak oldular”.

“Mömin möminin divarıdır, onlar bir-birinə dayaqdırılar”.

<sup>10</sup> الصحوة الإسلامية بين الاختلاف المشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص-32

<sup>11</sup> Ali İmran, 103

<sup>12</sup> Ali İmran, 105

<sup>13</sup> Əl-Ənfal, 46

<sup>14</sup> Əs-Saff, 4

<sup>15</sup> Rum, 31-32

<sup>16</sup> Əl-Muminun, 52

“Möminləri öz aralarında bir-birinə sevgi, rəhmət, şəfqət göstərdiyini görərsən. Onlar bir cəsəd kimidirlər. Cəsədin bir üzvü şikayət edib ağrıyarsa, qalan üzvləri də onun harayına yetişər”.

“Bir-birinizə həsəd aparmayın, arxa çevirmeyin, kin bəsləməyin! Allahın sevimli qardaş qulları olun!”<sup>17</sup>

Doktor Yusif Əl-Qardavi deyir: “Qurani-kərimin ayələrindən və Rəsulullahın (s) hədislərindən bir daha aydın olur ki, İslam ümmətinin parçalanıb dəstələrə bölünməsi Allahın nə göstərişi, nə də qəzavü-qədərindən deyildir. Əks təqdirdə, ayə və hədislərin müsəlmanlara bir olmayı, dəstələrə bölünməməyi, bir imam arxasında cəmləşməyi, eyni vaxtda hakimiyyətdə iki xəlifənin olmaması, ümməti parçalamaq istəyənlərə qarşı müqavimət göstərməyi əmr etməsində heç bir məna olmazdı. Əgər bu ümmətin dəstələrə bölünməsi qəzavü-qədərdən olsaydı bəs bu ayələr bizə nə üçün birləşməyi və dəstələrə parçalanmamağı əmr edir?! Məgər bu əbəs sayılmır?”<sup>18</sup>.

Müsəlmanlar Allahın və Onun Rəsulunun göstərişlərinə əməl etmədikdə bu bəla onların başına gələ bilər. Deməli, səbəblər bizim üzümüzdən baş verir, nəticələr də səbəblərin doğurduğu amillərdir.

Müsəlmanlar Allahın şəriətindən, kitabından, haqq yoldan uzaq düşdüklərinə görə Allah bu cəzəni onlara dünyada ikən daddırmışdır.

İbn Ömerdən gələn rəvayətdə belə buyurulur: “Nə qədər ki, müsəlman rəhbərləri Allahın kitabı ilə hökm etməzlər, Allah da onların bəlasını içindən edər”<sup>19</sup>.

Həqiqətdə, tarixə nəzər salsaq görərik ki, müsəlmanlar acı hadisərlə üz-üzə gəlmişlər. Buna misal olaraq səhabələrin öz aralarında fitnə-fəsadın qopması, sonrakı dövrlərdə Əməvilər və Abbasilər dövründə toqquşmaların və fitnələrin baş alıb getməsi, qərbədən “səlib” yürüşləri, şərqdən “tatar” yürüşləri və s. göstərmək olar. Əlbəttə, bütün bu acı hadisələr ümmətin Allah və Onun Rəsulunun (s) yolu ilə getməməsi üzündən baş verdi.

Lakin Rəsulullahdan (s) müjdəçi hədislər də vardır ki, oradan bizə aydın olur ki, İslam dini ucalacaq, Avropaya daxil olacaq, elə bir bölgə olmayacaq

<sup>17</sup> صحيح مسلم، كتاب البر و الصلة و الأدب، باب تحرير ظلم المسلم، برقم: (2564)

<sup>18</sup> الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص-33

<sup>19</sup> رواه ابن ماجه و البزار و الحاكم و البيهقي و هو في صحيح الجامع الصغير وزبادته (7978)

ki, Allahın dini oraya çatmasın. Əlbəttə, o müjdələrin bir qismi göz qabağında olsa da, digər qisminin həyata keçməsi üçün ən əsas ümmətin vəhdət şəklində olması və İslam bayrağı altında birləşməsidir.

İslam dünyasının yaşadığı bu çətin mərhələ İslam ümməti xalqları arasında mədəni vəhdətin möhkəmləndirilməsi üçün bütün səylərin və güclərin birləşməsini tələb edir. Həmçinin, İslam haqq din olduğundan onun fəaliyyətini yeniləşdirmək, bütün sahələrdə inkişafa və tərəqiyə doğru aparan və qovuşdurən yüksək dəyərləri, əsas prinsipləri və təlimləri göstərmək lazımlı gəlir.

Heç şübhə yox ki, İslam ümmətinin hazırkı problemlərini təəssübkeşliyə qapılmaqla, ixtilafları şüar etməklə, tarixdə baş verən düşməncilik və qərəzlilikləri diriltməklə həll etmək olmaz<sup>20</sup>.

Belə ixtilaflar etmək üçün əgər bizdən əvvəlkilərin vaxtı var idisə, bizim isə bu gün ona vaxtimız yoxdur. Çünkü, müsəlmanların ondan da böyük problemləri var. Əgər onların həllinə bu gün çalışmasaq, sabah onlar üst-üstə yığılacaq. Son dərəcə aramızdakı təəssübkeşlik hissələrini kənara qoyub ixtilaflara toxunmamalıyıq. Unutmamalıyıq ki, biz müsəlmanıq, dinimiz İslamdır, Rəbbimiz birdir, Kitabımız birdir, Peyğəmbərimiz (s) birdir, hədəfimiz birdir, düşmənimiz də birdir. İslam düşmənləri müsəlmanlara qarşı vuruşanda sünni və şia arasında heç bir fərq qoymur, onun üçün hər ikisi eynidir. Onlar İslama qarşı vuruşur və onun məhvinə çalışırlar.

### **“İslam ümmətinin yetmiş üç firqəyə bölünməsi” hədisinin doğru anlamı**

“Ümmətin yetmiş üç firqəyə bölünməsi, birindən başqa qalanlarının Cəhənnəmdə olmasına” xəbər verən hədis İslam alımları tərəfindən bir mənalı qəbul edilməmişdir. Bunun səbəblərini aşağıdakı bəhslərdə nəzərdən keçirək:

1. Hədisin sənədi ilə bağlı yaranan ixtilaflar.
2. Hədisin mətni ilə bağlı yaranan ixtilaflar.
3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan ixtilaflar.

<sup>20</sup> Məhəmməd Məhəmməd Əl-Mədəni (səh-11 Seyyid Murtəza Rızəvi. Fi səbil əlvahdət əl-islamiyyə. Dar əl-məalim li ət-tibaət. Qahirə, h.1398-m.1978. (S.126)):

Bəhsimiz üç hissədən ibarətdir.

## 1. Hədisin sənədi

Hədisin İslam ümmətinin taleyi ilə bağlı olmasına baxmayaraq bu hədis Əl-Buxarinin və Müslimin “Əl-Cami əs-səhih” əsərlərində nəql olunmamışdır. Başqa hədis kitablarında nəql edilsə də, yenə də Buxari və Müslimin hədisin nəqli üçün qoyduğu şərtlərə tam cavab vermir. Əgər deyilsə ki, Buxari və Müslim bütün səhih hədisləri öz kitablarında cəm etməyiblər, bu da doğrudur. Lakin Buxari və Müslim ən mühüm mövzularda, xüsusi ilə də İslam ümmətinin taleyi ilə bağlı olan bu kimi məsələdə ən azından bir hədis olsa da belə, o haqda rəvayət etmişlər.

“Əl-firəq beynəl-firəq” kitabının tədqiqatçısı Məhəmməd Muhyid-Din deyir: “Bil ki, alımlər bu hədisin doğru olmasında ixtilaf etmişlər. Bəziləri bu hədisin sənədinin əsla doğru olmadığını vurgulamışdır. Çünkü, hansı sənədlə rəvayət olunmuşsa, o sənəddə zəiflik vardır. Belə zəif hədislərdən dəlil çıxarmaq doğru sayılmır. Bəziləri isə bu hədisin bir neçə yolla nəql olunmasını nəzərə alaraq onu qəbul etmişlər”<sup>21</sup>.

Əbu Davud özünün “Sünən” əsərində, Tirmizi özünün “Sünən” əsərində, İbn Macə özünün “Səhih” əsərində rəvayət etdikləri bu hədislə bağlı Şeyx Məhəmməd Zahid əl-Kovsəri belə deyir: “İbn Macənin öz Səhihində, Beyhəqinin öz Sünənidə və başqalarının müxtalif yollarla rəvayət etdiyi bu hədisin sənədlərində Əbdür-Rəhman ibn Ziyad ibn Ən’əm, başqa sənədində Kəsir ibn Abdullah, başqa sənədində Übbad ibn Yusif və Raşid ibn Səəd, başqa sənədində Əl-Vəlid ibn Müslim, digər sənədlərində isə məchul ravilər vardır”<sup>22</sup>. Bunlar hədisin sənədi ilə deyilənlərin bəzisidir.

Tirmizi bu hədis haqqında həsən səhih (yaxşı və doğru) söyləsə belə, İbn Həbban və əl-Hakim onu səhih hesab etsələr də, bu hədisin sənədində Məhəmməd ibn Əmr ibn Əlgəmə ibn Vəqqas Əl-Leysi deyilən bir şəxs vardır. Təhzibu-ət-təhzib kitaibnda onun tərcüməyi-halını oxuyanda yaddaşının zəif olmasını söyləyirlər. Bəziləri isə onu heç etibarlı saymır. Ona görə də Əl-Hafız “təqrīb” adlı kitabında onu saduq (doğru danışan), lakin onda vəhmin (şəkkdən də aşağı mərtəbənin) olmasını vurğulayır. Bu məqamda doğru danışmaq təkcə kifayət etmir, ravinin yaddaşının güclü olması da

<sup>21</sup> الفرق بين الفرق: 7 - 8 التعليقة

<sup>22</sup> المقدمة، التبصير: 9

şərttdir (الضبط). Amma Məhəmməd ibn Əmr ibn Əlqəmənin yaddaşının zəifliyi şəkkdən aşağı olan vəhm dərəcəsindədir.

Hədis alımlarınə məlumdur ki, Tirmizi, İbn Həbban və əl-Hakim hədisləri səhih saymaqdə güzəştlərə çox yol verirlər.

Burada hədisi Müslimin şərtinə görə səhih hesab edənlər də vardır. Çünkü Müslim Məhəmməd ibn Əmrədən sitat götirmiştir. Lakin Zəhəbi bunu rədd edir. O deyir ki, Müslim onun adını tək halda yox, başqaları ilə birlikdə misal çəkir. Həmçinin, Əbu Hüreyrədən rəvayət olunan hədisə görə “birinin Cənnətdə, qalanlarının isə Cəhənnəmdə olması” nəql olunmamışdır. Elə hədisin bu artıq hissəsi də alimlər arasında böyük mübahisələr doğurmuşdur. Hədisin bu hissəsi bir neçə səhabədən- Abdullah ibn Əmr, Müaviyə, Auf ibn Malik və Ənəsdən ayrı-ayrı sənədlərlə rəvayət olunmuşdur. Lakin sənədlərin hamısı zəifdir. Onları birlikdə bir yerə cəm edib güclü hesab edənlər də istisna deyildir.

Hədis həm əhli-sunnə kitablarında, həm də əhli-şıə kitablarında müxtəlif sənədlərlə rəvayət olunmuşdur. Şıə hədis alimlərindən Şeyx Saduq öz “xisal” kitabında “yetmiş və ondan yuxarı” fəslində<sup>23</sup>, Əllamə Məclisi öz “bihar əl-ənvar” kitabında<sup>24</sup> bu hədisi nəql etmişlər.

“Ümmətin yetmiş üç fırqəyə bölünməsi” hədisini səhih və ya yaxşı hədis hesab edən alimlərdən Əl-Hafız ibn Həcəri və Şeyxülislam İbn Teymiyyəni misal göstərmək olar.

## 2. Hədisin mətni

Hədisin mətnindəki ixtilaflar onun sənədindəki ixtilaflardan heç də azlıq təşkil etmir. Belə ki, hədisin nəyə dəlalət etməsində alımlar arasında bir sıra ixtilaflar yaranmışdır:

#### 1-Firqələrin ümumi sayındakı ixtilaf

Əl-Hakimin rəvayətinə görə yəhudİ və xaçpərəstlərin sayı yetmiş bir, yetmiş iki arasında tərəddüdlə nəql olunmuşdur. Əbdül-Qadir əl-Bağdadının Əbu Hüreyrəyə isnadında isə yəqin olaraq yəhudilərin yetmiş bir, xaçpərəstlərin yetmiş iki fırqəyə bölünməsi qeyd olunur. Başqa bir sənədə görə isə Bəni-İsrailin yetmiş iki fırqəyə bölünməsi rəvayət olunur. Hədis

<sup>23</sup> الخصال ٥٨٤/٢، أبواب السبعين و ما فوقة، الحديث العاشر و الحادي عشر

الحادي عشر ٢٨-٣٦

belədir: “Bəni-İsrailin başına gəldiyi kimi mənim də ümmətimin başına gələcəkdir. Belə ki, Bəni-İsrail yetmiş iki fırqəyə bölündü. Mənim ümmətim isə yetmiş üç fırqəyə bölünəcəkdir”. Daha başqa bir sənədə görə isə Bəni-İsrail yetmiş bir fırqəyə bölünmüştür<sup>25</sup>. Lakin bəzi alimlər bu hədisləri bir yerə cəm edib Bəni-İsrailin həm yəhudü, həm də xaçpərəstlərə şamil olduğunu və bu baxımdan yəhudilərin yetmiş bir, xaçpərəstlərin isə yetmiş iki fırqəyə bölünməsini bu şəkildə izah edirlər.

2-Həlak olan və nicat tapan fırqələrin sayındakı ixtilaf

Rəvayətlərin çoxunda bir fırqənin nicat tapması, qalanlarının isə həlak olması açıqlanır. Əl-Bağdadinin rəvayətinə görə o fırqələrin birindən başqa qalanları Cəhənnəmdədirlər<sup>26</sup>.

Tirmizi və İbn Macə də buna oxşarını söylərir<sup>27</sup>.

Bəzi rəvayətlərində isə ümmətin yalnız yetmiş üç fırqəyə bölünməsi qeyd olunur. Onlardan birinin Cənnətdə, qalanlarının isə Cəhənnəmdə olması vurgulanmayıb.

Əbu Davud, Tirmizi, İbn Macə, İbn Həbban və Əl-Hakimin Əbu Hüreyrədən rəvayət etdiyi hədislər bu şəkildə nəql olunub:

“Yəhudilər yetmiş bir fırqəyə və xaçpərəstlər yetmiş iki fırqəyə bölünmüşlər, mənim ümmətim isə yetmiş üç fırqəyə bölünəcəkdir”<sup>28</sup>.

Lakin Şəmsüddin Məhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Bəşşarı Əs-Səyyah (vəfatı-h.380) “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” adlı kitabında bunun tam əksini söyləyir. O deyir: “Yetmiş iki fırqə Cənnətdə, bir fırqə isə Cəhənnəmdədir”. O, hədisin bu sənədini səhih, o biri sənədini isə (bir fırqədən başqa qalanları Cəhənnəmdədir) məşhur saymışdır<sup>29</sup>.

<sup>25</sup> الفرق بين الفرق: 5

<sup>26</sup> الفرق بين الفرق: 76

<sup>27</sup> سنن الترمذى: 5/26، كتاب الإيمان، الحديث 2641. سنن ابن ماجه: 2/479، باب افتراق الأئم

<sup>28</sup> أبو داود في السنّة برقم (4596) والترمذى في الإيمان (2642) و قال: حسن صحيح، و ابن ماجه في الفتن مختصرًا (3991) و ابن حيان كما في الموارد (1834) و الحاكم (1/61) و صححه على شرط مسلم و رده الذهبي.

<sup>29</sup> أحسن التقسيمات في معرفة الأقاليم. طبع الكتاب في ليدن، عام 1324هـ 1906م

### 3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan ixtilaflar

Nicat tapan firqənin xüsusiyyətlərinə gəldikdə isə onunla bağlı müxtəlif rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərə görə nicat tapan firqə “camaat”-dir. Bu rəvayəti Əl-Hakim<sup>30</sup>, Əbdül-Qahir Əl-Bağdadi<sup>31</sup>, Əbu Davud<sup>32</sup>, İbn Məcə<sup>33</sup> nəql edir.

Başqa bir rəvayətdə isə nicat tapan firqə “Peyğəmbər (s) və onun səhabələrinin yolu”-dur. Bu rəvayəti isə Tirmizi<sup>34</sup> və Şəhristanı<sup>35</sup> nəql edir.

Əl-Hakimin nəql etdiyi rəvayətdə isə həlak olan firqələrin xüsusiyyətləri açıqlanır. Rəvayətdə deyilir: “Mənim ümmətim yetmiş neçə firqəyə bölünəcəkdir. On böyük firqə isə məsələləri öz rəyləri ilə qiyas edənlərdir. Onlar halalı haram, haramı isə halal edərlər”. Əl-Hakim bu rəvayəti Buxarı və Müslimin şərtlərinə görə səhih sayır, amma onlar bu hədisi öz Səhihlərində nəql etməyiblər<sup>36</sup>.

“Raudat əl-cənnat” kitabının müəllifi “əl-cəm’u beynə ət-təfasir” kitabından Peyğəmbərdən (s) belə nəql edir: “Nicat tapan firqə mən və mənim şələrimdir”<sup>37</sup>.

Göründüyü kimi, nicat tapan firqənin müəyyən olunmasında da ixtilaflar vardır. Belə ki, hədislər müxtəlif şəkildə nəql olunaraq bir-biri ilə uzlaşdırır. Əslində məsələ ciddidir. Ona görə ravi hədisin bir qismini rəvayət edib o biri qismini unuda bilməz. Bu da hansı firqənin nicat tapmasını müəyyənləşdirən hədisin səhih olmasında şübhə doğurur.

Əl-Əzəz Universitetinin şeyxi Məhəmməd Əbduh deyir: “Yetmiş üç firqədən hansının nicat tapması indiyə qədər bəlli olmayıb. Hər bir firqə özünü Qurana və Peyğəmbərin (s) Sunnəsinə tabe olduğunu elan edir”. Sonra Şeyx Məhəmməd Əbduh deyir: “Lakin məni sevindirən isə hədisin o biri variantıdır: “Yetmiş iki firqə Cənnətdə, bir firqə isə Cəhənnəmdədir”<sup>38</sup>.

<sup>30</sup> المستدرك على الصحيحين: 1/128

<sup>31</sup> الفرق بين الفرق: 7

<sup>32</sup> سنن أبي داود: 4/198، كتاب السنة

<sup>33</sup> سنن ابن ماجه: 2/479، باب افتراق الأمم

<sup>34</sup> سنن الترمذى: 5/2641، كتاب الإيمان، الحديث 2641

<sup>35</sup> الملل والنحل: 13

<sup>36</sup> المستدرك على الصحيحين: 4/430

<sup>37</sup> روضات الجنات: 508، الطبعة القديمة

<sup>38</sup> تفسير المنار: 8/222-221

Doktor Yusif Əl-Qardavi bu məsələyə münasibətini belə bildirir: “Mənim rəyim budur ki, bir hədisin çoxlu yollarla rəvayət olunması və bu yönümdən qüvvətli sayılması bütün hallarda qəbul edilmir. Neçə belə hədislər vardır ki, sənədləri çox tərəfli olsa da, onu hədis alımları zəif saymışlar. Belə hədislər o vaxt qəbul edilə bilər ki, ona məna baxımından zidd olan ayə və ya hədis olmasın. İslam ümmətinin yetmiş üç fırqaya bölünməsindəki ziddiyət isə ondan ibarətdir ki, yəhudilər yetmiş bir, xaçpərəstlər yetmiş iki fırqəyə bölündüyü halda, ümmətlər içərisində seçilmiş ümmət sayılan İslam ümməti onlardan daha çox fırqələrə bölünmüştür. Bu hədisin qəbul olunmamasının bir tərəfi, digər tərəfi isə İslam ümmətinin bir fırqəsindən başqa qalanlarının Cəhənnəmdə həlak olması məsələsidir. Bu məsələ isə hər bir fırqənin təkcə onun nicat tapıb, başqalarının isə Cəhənnəmlik olması iddiasına səbəb olur. Bu elə özü ümmətin parçalanması, fırqələrin bir-birinə tənə vurması, nəticə etibarı ilə düşmənin qələbəsi deməkdir”<sup>39</sup>.

Görkəmli alim İbn Vəzir ümumiyyətlə bu hədisə tənə ilə yanaşmış, xüsusi ilə də o əlavəni “bir fırqədən başqa qalanları Cəhənnəmdə həlak olacaqdır” heç şübhəsiz qəbul etməmişdir. O, bu hədisin İslam ümmətinin öz arasında parçalanmasına, müsəlmanların bir-birini kafir hesab etməsinə və zəlalətdə görməsinə səbəb olduğunu vurgulamışdır.

İbn Vəzir “Əl-Əvasim” kitabında ümmətin fəzilətindən danışır və müsəlmanları bir-birini küfrdə ittiham etməsindən çəkindirir. O öz kitabında belə deyir: “Bu kəlməni-“bir fırqədən başqa qalanları Cəhənnəmdə həlak olacaqdır”-dilinə gətirməkdən çəkin və ehtiyatlı ol! Bu doğru deyildir, hədisin İslam düşmənləri tərəfindən uydurulması da şübhəsiz deyildir”<sup>40</sup>.

İbn Həzm isə bu hədisi mövzu (uydurma) hədis hesab edib. Onun nəzərində bu hədis nə mərfudur (sənədi Peyğəmbərə (s) çatmir) nə də mövqufdur (sənədi səhabəyə çatmir). Həmçinin, qədərilər, mürcilər və əşərilərin məzəmməti haqqında gələn hədislər də zəifdir<sup>41</sup>.

<sup>39</sup>الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص- 36

<sup>40</sup>الصحوة الإسلامية بين الاختلاف الم مشروع و التفرق المذموم. د. يوسف القرضاوي. ص- 36

<sup>41</sup>العواصم و القواسم ج-1 186

Keçmiş və müasir alimlərdən bir qismi bu hədisi sənədi baxımından rədd edib, digər bir qismi isə bu hədisi həm mətni, həm də mənası baxımından rədd edibdir.

Hədisin səhihliyini şübhə altına alan hikmətlərdən biri də Allah təala İslam ümmətinə özündə vəhdət və birliyi qorumağı tapşırığı halda, bu hədis təfriqədən və ayrı-seçkililikdən xəber verir. Mümkün olmayan bir şeyin öhdəsindən gəlmək isə Quran ayəsi ilə ziddiyət təşkil edir<sup>42</sup>. Allah təala buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”<sup>43</sup>.

Həmçinin, bu hədisin mənası İslam ümməti barəsində mənfi fikirlər yaradır. Halbuki, Allah təala bu ümməti şəhadət məqamına qaldırmış və digər ümmətlərə şahid qərar vermişdir. Həmçinin, Allah təala ümmətlər içərisində bu ümməti ən yaxşı ümmət kimi ortaya çıxarmışdır. Lakin Quran ayələrinin əksi olaraq qeyd olunan hədisin anlamına görə bu ümmət yəhudü və xaçpərəst ümmətlərindən daha betər gündədir. Hətta o dərəcəyə çatıb ki, onlardan daha artıq firqələrə bölünmüştür. Quran isə yəhudilər barəsində belə buyurur: “Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşməncilik və kin saldıq”<sup>44</sup>. Xaçpərəstlər haqqında isə belə buyurur: “Biz xaçpərəstik”, - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Məhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükleri işlər barəsində xəbər verəcəkdir!”<sup>45</sup> Lakin Quran yəhudilər və xaçpərəstlər haqqında buyurduqlarını İslam ümməti haqqında buyurmamışdır. Əksinə, İslam ümmətini ondan qabaqkı ümmətlər kimi parçalanmaqdən və aralarında ixtilaf etməkdən çəkindirmişdir.

Hədisdə qaranlıq qalan bir məsələ də ümmətin bir firqəsindən başqa qalan firqələrin Cəhənnəmdə həlak olmasını vurğulamasıdır. Halbuki, digər hədislərdə bu ümmətin rəhmət ümməti olması və Cənnət əhlinin üçdə biri və ya yarısını təşkil etməsini vurğulanmışdır. Bundan başqa hədisdə yəhudü və xaçpərəstlərin yetmiş neçə firqəyə bölünməsi açıqlanır. Halbuki, onların

<sup>42</sup> مبادئ العقيدة في ضوء الوسطية. د. عبد العزيز الحميدي. المركز العالمي للوسطية. 1427\2006. ص-32

<sup>43</sup> Əl-Bəqərə, 286

<sup>44</sup> Əl-Maidə, 64

<sup>45</sup> Əl-Maidə, 14

tarixində, xüsusi ilə də yəhudilərin tarixində belə bir fakt aşkarlanmamışdır. Həmçinin, fakt olaraq qeyd oluna bilər ki, mövcud fırqələrin sayı göstərilən ədədə də çatmamışdır.

Əbu Məhəmməd ibn Həzm əqidə məsələlərində fikir ayrılığına səbəb olan və Peyğəmbərin (s) adından rəvayət olunan hədislərin bəzi fırqələr tərəfindən digər fırqələri kafir hesab etməsinə öz münasibətini bildirərək deyir: “Peyğəmbərdən (s) nəql olunan bir hədisdə belə buyurular: “Qədərilər və mürcilər bu ümmətin məcūsiləridir”. Başqa bir hədisdə isə: “Bu ümmət yetmiş neçə fırqəyə bölünəcək, bir fırqədən başqa qalanları Cəhənnəmə girəcək, o bir fırqə isə Cənnətə girəcək”.

Əbu Məhəmməd ibn Həzm bu iki hədisin sənədinin əslən səhih olmadığını söyləyir. O deyir: “Bir xəbərlə gəlib çatan hədis bəzilərinə görə höccət deyilsə, sənədi səhih olmayan hədis necə höccət ola bilər?!?”<sup>46</sup>

Yəmənli müctehid, əqli və nəqli dəllilləri bir araya gətirən Məhəmməd ibn İbrahim əl-Vəzir (vəfati-h.840) “Əl-Əvasim və əl-qəvasim” adlı kitabında “ümmətin yetmiş neçə fırqəyə bölünməsi” hədisinə toxunarkən belə deyir: “O hədisin sənədində nasibi vardır. Ona görə hədis səhih sayılmır. Tirmizi isə həmin hədisi Abdullah ibn Əmrədən nəql edir və o hədisi “qəribə hədis” adlandırıb. O, hədisi afrikalı tərəfindən nəql edib. Onun adı isə Əbdür-Rəhman ibn Ziyaddır, o da bu hədisi Abdullah ibn Yeziddən nəql etmişdir.

İbn Macə o hədisi Auf ibn Malikdən və Ənəsdən rəvayət edir.

Məhəmməd ibn İbrahim əl-Vəzir deyir ki, o hədisin sənədlərinin heç biri doğru olmadığından Buxari və Müslim onu öz kitablarında nəql etməmişlər. Tirmizi isə Əbu Hüreyrədən nəql etdiyi hədisi Məhəmməd ibn Əmr ibn Əlqəmə tərəfindən səhih saymışdır. Lakin Tirmizinin səhih saydığı hədisdə bu əlavə “birindən savayı hamısı Cəhənnəmdədirler” qeyd olunmamışdır. İbn Həzm də bu əlavəni uydurma hesab edir. Bu sözləri “əl-bədr əl-munir” kitaibnən sahibi söyləmişdir<sup>47</sup>.

Hafız İbn Kəsir Quranın Əl-Ənam surəsinin altmış beşinci ayəsinin təfsirində deyir: “Allah təala buyurur: “Sizi dəstələr halında qarışdırmağa və

<sup>46</sup> الفصل في الملل والنحل لابن حزم، تحقيق د. محمد إبراهيم نصر. و د. عبد الرحمن عميره، ج 3 ص - 292، ط دار عكاظ، جدة.

<sup>47</sup> العواصم والقواسم: لابن الوزير بتحقيق الشيخ شعيب الأرناؤوت، ج 3: ص 170-172

birinizə digərinizin zorunu daddırmağa qadirdir!” İbn Kəsir bu ayənin təfsirində ümmətin yetmiş üç fırqəyə bölünməsi, birindən başqa hamisinin Cəhənnəmə daxil olacağını bildirən hədisi söyləyir. Lakin İbn Kəsir ayənin təfsiri ilə bağlı hədisləri və rəvayətləri təfərrüati ilə qeyd etməsinə baxmayaraq həmin hədisin səhih və ya həsən olmasına dair heç bir söz demi<sup>48</sup>.

İمام Şaukani İbn Kəsirin ayənin təfsirində götirdiyi hədisə öz münasibətini belə bildirir: “Hədisdə qeyd olunan bu əlavəni “bir fırqədən başqa qalanlarının Cəhənnəmdə olması” hədis alımlarının bir qismi onu zəif hesab etmiş, hətta İbn Həzm onu uydurma olduğunu hesab etmişdir”<sup>49</sup>.

Şatibi isə deyir: “Həlak olan fırqələrin adının müəyyən olunmasına dair heç bir şəri dəlil yoxdur və əql də bunu qəbul etmir. İslam şəriəti sadəcə həlak olan fırqələrin sıfətlərinə işarə edə bilər ki, müsəlmanlar ehtiyatlı olub ondan çəkinə bilsinlər. Bundan başqa əql də bunu tələb edir ki, o fırqələrin adı gizli qalsın, çünki fırqələr İslam ümmətindən sayıldığına görə onların eyibnin üstünü örtmək dinimizin əxlaqi prinsiplərindəndir”<sup>50</sup>.

Lakin İslam ümmətinin yetmiş üç fırqəyə bölünməsi məsələsində yekun olaraq bəzi mülahizələri qeyd etmək istərdik. Ümumi bəhsdən belə nəticə çıxarmaq olar ki, müsəlmanlar ilk önce təfriqədən və bir-birini küfrdə, fasiqlikdə, bidətdə ittihad etməkdən çəkinməlidirlər. Və özünü nicat tapmış fırqədən hesab etməklə başqalarını Cəhənnəmdə hesab etmələri yolverilməzdir. Unudulmamalıdır ki, “yetmiş üç fırqə” hədisinin səhih olması sual altındadır, necə ki, ümumi bəhsimizdən bu bizə aydın oldu. Əgər şərti olaraq hədisin səhih olma ehtimalını qəbul etsək, yenə də hədisin dəlaləti bizə tam başqa bir şeyi çatdırır. Elə bu yerdə əsas diqqəti həmin hədisin dəlalətinə yönəltmək lazımlı gəlir:

1- Hədisdən İslam ümmətinin əbədi olaraq fırqələr şəkildə qiyamətə qədər davam etməsi başa düşülməməlidir. Çünki bu anlayış Quran və digər Peyğəmbər (s) hədisləri ilə ziddiyət təşkil edir ki, yuxarıda onlara aydınlıq götirdik. Bu hədisi müəyyən bir dövrə aid etmək olar. Belə ki, bu fırqələrin bəzisi hansısa bir dövrə təsadüf edə bilər, lakin sonradan haqqın batılıq qalib

<sup>48</sup> تفسير ابن كثير ج 2 ص-143. عيسى الحلبى

<sup>49</sup> فتح القدير للشوكاني في تفسير الآيات 65-67 من سورة المائدة ج 2 ص-59. ط. دار الفكر

<sup>50</sup> مبادئ العقيدة في ضوء الوسطية. د. عبد العزيز الحميدي. المركز العالمي للوسطية. 1427\2006. ص-31

gəlməsi istisna deyildir. Tarixə nəzər salsaq görərik ki, müəyyən dövrlərdə müəyyən fırqələr yaranmış, sonradan tarixdən silinmiş və ya adından başqa onlardan heç bir əsər-əlamət belə qalmamışdır.

2- Hədisdə Peyğəmbər (s) “mənim ümmətim...” kəlməsini işlətmışdır. Burada nisbət Peyğəmbərə (s) qayıdır. Yəni fırqələrin hamısı Peyğəmbərin (s) ümmətinin bir hissəsini təşkil edir. Fırqələr və ya məzhəblərdə nə qədər bidətlər olsa belə, yenə də onlar İslam ümmətinin bir parçasıdırıllar.

3- Hədisdə bir fırqədən başqa qalan fırqələrin Cəhənnəmdə olmasına gəldikdə isə onların kafirlər kimi orada əbədi qalması başa düşülməməlidir. Onlar günahkar müsəlmanlar kimi, müvəqqəti olaraq Cəhənnəmə daxil ola bilərlər. Sonradan əbədi olaraq Cənnətə qayıdarlar.

4- Peyğəmbərlərin, mələklərin, möminlərin şəfaəti onları Cəhənnəmdən xilas edə bilər. Bəlkə də onların dünyada elə bir yaxşı əməlləri və düber olduqları bəlalar və kəffarələri ola bilər ki, bu da onlara fayda verə bilsin. Bəlkə də Allah onları Öz fəziləti və rəhməti ilə əfv etsin. Ola bilər ki, o fırqələr haqqqa yetişmək üçün çalışmışlar, amma haqq yoldan bilməyərəkdən azmışlar. Məlum olduğu kimi, niyyəti haqqqa qovuşmaq olanları Allah əfv edər. Quranda buyurulduğu kimi: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükleyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldığda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yükleyin kimi, bizi ağır yüklemə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükleyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə əlmaqdə bizə kömək et!"<sup>51</sup> Allah xətanı, unutmağı və məcbur olduqları şeyi insanlar üçün əfv etmişdir.

5-Nicat tapan fırqə haqqında danışmaq onun adının müəyyən olunmasını tələb etmir. Bəlkə də nicat tapan fırqənin sıfətlərini və xüsusiyyətlərini izah etsək, onda bizə bəlli olar ki, hansı fırqə nicat tapanlardan ola bilər.

Çoxlu ayə və hədislər vardır ki, müsəlmanlardan müttəqi olanları tərif edir, onların üstün cəhətlərindən və fəzilətlərindən danışır, həmçinin, onların dünya və axırətdəki məqamlarına toxunur. Quranda buyurulur: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü güncəxana və günbatana tərəf çevirməkdən ibarət

<sup>51</sup> Əl-Bəqərə, 286

deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axırət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), diləncilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadıq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!“<sup>52</sup>

Müsəlman şəxs təqva mərtəbəsinə yetişə bilsə, demək olar ki, o artıq nicata yetişmişdir. Allahın lütfüdür ki, təqva sıfəti müəyyən firqələrə xas edilməmişdir. Təqva sıfəti qazanılan və uğrunda səy göstərilən bir mərtəbədir. Hər bir müsəlmanın o mərtəbəyə çatmaq haqqı vardır, hətta Quran ayələri və hədislərin özü müsəlmandan təqvalı olmayı tələb edir. Deməli, müsəlman təqvalı olduqda, bu onun hansı firqədən olmasını şərt saymır. Təqvası olmayanın hansı firqədən olması da ona heç bir fayda verməz. Cənnət və Cəhənnəmin meyarları hidayət yolunu tutmaqla, Allahın və Onun Rəsulunun (s) buyurduqlarını yerinə yetirməklə, təqvalı olmaqla ölçülür.

Müttəqi isə təqva sıfətlərini daşıyan şəxsə deyilir. Təqvanın açıqlaması geniş olduğundan onun bəzi xüsusiyyətlərini nəzərdən keçirək:

1-Allahın və Onun Peyğəmbərinin (s) buyurduqlarını yerinə yetirmək, qadağan etdiklərindən isə çəkinməkdir.

2-Allaha səmimi ibadət etmək və Ona şərik qoşmamaqdır.

3-İslamın əxlaqi dəyərləri çərçivəsində insanlarla davranışmaqdır.

4-İnsanların həmin şəxsin dilindən və əlindən (əziyyətlərindən) amanda qalmasıdır.

5-Mələklərin həmin şəxsin əməllərində böyük günahları qələmə almamasıdır.

6-Allahın həmin şəxsin qəlbini şirk, nifaq, ücb, riya, kin, həsəd və s. rəzil sıfətlərdən təmiz və saf görməsidir.

Şeyxüislam Hacı Allahşükür Paşazadənin məsələ ilə bağlı dəyərli fikirləri vardır. O deyir: “Məhz bu səbəbdən insanları bir-birindən

<sup>52</sup> Əl-Bəqərə, 177

fərqləndirən başlıca meyar zahiri cəhətlər, fitri keyfiyyətlər deyil, daxili, mənəvi xüsusiyyətlərdir. Bu xüsusiyyətlər arasında təqva, yəni Allah qorxusu və Allaha itaətkarlıq başlıca yer tutur. Qurani-Kərimdə göstərilir ki: “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanız, pis əməllərdən ən çox çəkinənizdir”<sup>53</sup>. Peyğəmbər (s) isə bu barədə belə buyurmuşdur: “İnsanlar Adəmdən, Adəm isə torpaqdandır. Ərəbin əcəm üzərində, ağıñ qara üzərində heç bir üstünlüyü yoxdur, məgər ki, təqvaya görə”<sup>54</sup>.

Sonda onu qeyd etmək istəyirik ki, üzərində işlədiyimiz dissertasiya işi İslam ümmətinin bir neçə fırqələrə bölünməsini doğru şəkildə anlamağa çalışır və müsəlmanları məzhəbindən asılı olmayaraq İslamin üsullarında və əsas prinsiplərində vahid mövqedə olduğunu bildirir. Onların ixtilaf etdikləri məsələlərə gəldikdə isə onlar-haqqında qəti və açıq-aydın hökm gəlməyən, ictihada söykənən, təvillərə və ehtimallara məruz qala bilən məsələlərdir. Bu ixtilaflar anlaşılındır. Ona görə ki, bu ixtilaflar ziddiyət yox, növlülüyü təmsil edir. Təbitəin özündə də belə növlülük həddindən çoxdur.

Məzhəblərarası yaxınlaşmada məqsəd fikirlərin vahid firkə, məzhəblərin də vahid məzhəbə çevriləməsi nəzərdə tutulmur. Heç bu mümkün də deyildir. Məqsəd müsəlmanların yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olması, günah iş görməkdə və düşməncilik etməkdə bir-birlərinə kömək göstərməmələridir. Məqsəd İslami düzgün başa düşmək və o şəkildə yaşamaqdır. Məqsəd öz fikir və məzhəbini başqalarına aşılamamaqdır. Məqsəd əsas meyarın təqva ilə ölçülməsidir.

Allah təala buyurur: “Aqibət (dünyada zəfər, axırətdə yüksək məqamlar) müttəqilərindir! (Allahdan qorxanalarındır!)”<sup>55</sup>

<sup>53</sup> Əl-Hucurat, 13

<sup>54</sup> İslam qəzeti. Qafqaz Müsəlmanlar İdarəsinin Nəşri (1990-cı ildən çıxır). 11-zülqədə 1414-22 aprel 1994 n:8 (83)

<sup>55</sup> Əl-Əraf, 128

## **Correct understanding of division of Islam followers into currents**

Some Islam scientists consider that disintegration of Islamic world which previous civilizations faced is a fate as Prophet (s) said. By their opinion, though Moslems try to reach unity until doomsday, they will be in the form of various currents. But such perception isn't a way-out.

Other Islamic scientists still assume that division of Islam followers into several currents may be observed in certain periods of time, but it can't last forever.

Doctor Yusif al-Gardavi says: "From verses of Koran and religious legends (hadises) of the Prophet (s) again becomes obvious that disunity and schism of Islamic world into groups is neither an instruction nor a will of Allah. In opposite case, requests of unanimity of verses and hadis for Moslems, joining behind imam's back, prohibition of division into groups and of simultaneous ruling of two caliphs would be of no essence. If the disunity of followers is because of fate, why these verses order us to join and not to cleave into groups?! Isn't it considered for nothing?"

If the Moslems don't follow the orders of Allah and of Its Prophet, this disaster may happen to them. So, the causes come by our fault, and the results are factors entailed by causes.

## Правильное понимание деления исламского мира на течения

Некоторые исламские ученые считают, что раздробление исламского мира, постигшее цивилизации, существовавшие до него, является предписанием судьбы, как говорил Пророк (с). По их мнению, как бы ни трудились мусульмане до конца света и стремились к единству, они опять будут в составе различных течений. Однако такое восприятие не выход из ситуации.

Другие исламские ученые же полагают, что разделение последователей ислама на несколько течений может встречаться в определенные промежутки времени, но постоянно так быть не может.

Доктор Юсиф аль-Кардави говорит: «Из стихов Корана и хадисов Пророка (с) еще раз становится очевидным, что раздробление и деление исламского мира на группы является ни указанием, ни желанием Аллаха. В противном случае, требование единства стихов и хадисов для мусульман, объединения за спиной одного имама, оказания сопротивления против тех, кто хочет внести раскол в ряды последователей ислама, запрета деления на группы и одновременного правления двух халифов не имело бы смысла. Если разделение последователей на группы из-за предписания судьбы, почему эти аяты приказывают нам объединяться и не разделяться на группы?! Разве это не считается напрасным?».

Если мусульмане не соблюдают указания Аллаха и Его Пророка, эта беда может случиться с ними. Значит, причины наступают по нашей вине, а последствия – факторы, порождаемые причинами.



## **ÇEVRE SORUNLARININ ÖNLENMESİNDE ÖNEMLİ BİR FAKTÖR OLARAK ÇEVRE EĞİTİMİ**

*Dr. Eyüp ZENGİN  
Fəlsəfə Elmləri Namizədi*

### **ÖZET**

Bütün canlılar bir çevrede ve karşılıklı etkileşim içinde yaşarlar. İnsanların çevreleri ile sürekli mücadele halinde olmaları bazı çevre sorunlarına neden olmaktadır. Bu sorunların çözümünde bilinçli bireyler yetiştirmeye oldukça önemlidir. Bu da ancak etkili çevre eğitimi ile mümkün olabilir.

Çevre eğitimi aynı zamanda çevre kalitesini ilgilendiren meseleler hakkında bir davranış biçiminin formüle edilmesini ve karar vererek uygulamaya konulmasını da gerektirir. Çevre eğitimi mümkün olduğu kadar çok birinci elden yaşıntı üzerine kurulmuştur. Şöyled ki, geleneksel sınıfların sınırlarının dışına çıkma düşüncesi, çevre yaklaşımında iyice kökleşmiştir. İyi çevre eğitimi, öğrencileri daha geniş bir kavramaya yönelik olarak doğrudan algılama ve yaştıların ötesine götürürebilmelidir.

### **ABSTRACT**

All the living creatures live in a mutual interaction with the environment. That human beings are within a struggle in the environment causes certain environmental problems. Having conscious individuals in solving such problems is of great importance. This, in fact, may be possible with an effective environmental education.

Environmental education is based on as much first-hand experience as possible so that the idea of moving out of the confines of the traditional classroom is one well rooted in the environmental approach. Good environmental education, like any good education, must lead pupils and students out and on from their immediate perceptions and experience to a wider understanding.

## 1. GİRİŞ

Eğitim bireylerde davranış değişikliği oluşturma ve insanları geleceğe hazırlama işlevidir. Çevre eğitimi insanın biyofiziksel ve sosyal çevresiyle ilgili değerlerin, tutumların ve kavramların tanınması ve ayırdedilmesi diye tanımlanmaktadır.<sup>1</sup> Eğitim, hayat kalitesini iyileştirir, insanları güçlendirir, onları her türlü toplum ve çevre sorunlarını çözebilecek duruma getirir; hem resmi, hem de gizli müfredatta değerleri yayar.<sup>2</sup>

Medeniyet tarihi boyunca gelişen teknolojiden yararlanılırken giderek daha tek yönlü faydalananmaya yöneliklenmiş ve kaynakların varlığı etkilenmiştir. 1970'li yıllarda sonra çevre sorunları tek tek ülkelerin sorunu olmaktan çıkmış uluslararası bir düzeye ulaşmıştır. Batıda ve gelişmiş ülkelerde 1970'li yıllarda sonra başlayan yaygın eğitimle geniş halk kitleleri doğanın korunmaması halinde ortaya çıkacak sorunların yaşamaları için nasıl bir tehlike oluşturduğunun bilincine varmışlardır.<sup>3</sup>

Azerbaycan 1991 yılında, Sovyetler Birliğinin dağılmasıyla bağımsızlığını kazanmıştır. Hava, su ve toprak gibi çevresel değerlerin çeşitli nedenlerle kirlenmesi ile karşı karşıyadır. İşsizliğin yaygın olması, yeterli enerji sağlanamaması, yoksulluk ve Ermenistan ile olan çatışma nedeniyle işgal altında kalan topraklardan göç etmek zorunda kalan ve ülkenin çeşitli bölgelerinde (özellikle Başkent Bakü'de) yerleşen bir milyondan fazla insan, doğal ve yapay çevre üzerinde önemli düzeyde olumsuz baskıda bulunmaktadır. Hızlı bir değişim yaşanan ülkede, çevre bilinci ve duyarlılığının geliştirilmesi önemli bir sorundur. Halkın bilincaltında; Kalkınma veya çevre; önce İş/ekmek parası sonra çevre ikilemi önemli bir yer tutmaktadır. Bütün sektörlerde olduğu gibi eğitim sektöründe de önemli problemler vardır. Devletin eğitime yeterli kaynak aktarmaması/aktaramaması, eğitim araç ve gereçlerinin eksikliği, eğitim görevlilerine ödenen ücretlerin düşüklüğü (genel olarak ülkede ücretlerin düşük olması önemli bir sosyal ve

<sup>1</sup> DPT, "Çevre," Yedinci Beş Yıllık Kalkınma Planı, Özel İhtisas Komisyonu Raporu, Ankara, 1994, s. 129.

<sup>2</sup> Nüfus ve Hayat Kalitesi Bağımsız Komisyonu, "Geleceğe Özen," Türkiye Çevre Vakfı Yayıını, Ankara-1997, s. 86.

<sup>3</sup> DPT, "Çevre," s. 130.

ekonomik problemdir), eğitimde çağdaş yöntemlere yeterince yer verilmemesi önemli sorunlar olarak belirtilmelidir.<sup>4</sup>

## 2. ÇEVRE EĞİTİMİ

Çevre eğitimi; toplumun tüm kesimlerinde çevre bilincinin geliştirilmesi, çevreye duyarlı, kalıcı ve olumlu davranış değişikliklerinin kazandırılması ve doğal, tarihi, kültürel, sosyo-estetik değerlerin korunması, aktif olarak katılımın sağlanması ve sorunların çözümünde görev alma olarak tanımlanabilir.<sup>5</sup>

Çevre eğitimi, dünyanın bu konuda onde gelen kuruluşlarından olan Kuzey Amerika Çevre Eğitimi Kurumunun 1992 Haziranında hazırladığı raporda aşağıdaki şekilde tanımlanmaktadır:

“Çevre eğitimi, tabii veya insanlar tarafından inşa edilen çevreler hakkında duyarlı ve bilgili bir vatandaşlık anlayışını geliştirmeyi hedefleyen interdisipliner bir çalışma alanıdır. Çevre konusunda duyarlılık ve bilgi sahibi olma o şekilde gerçekleştirilmeli ki, sonuça çevre problemlerini ve değer hükümlerindeki (çevre etiği) ihtilafları, çözmek için gerekli zihinsel altyapı kamu bilincinde oluşmalı ve yeni problemlerin ortaya olmasını da önlemelidir. Çevre eğitimi, ayrıca insanlarda sorgulama, problem çözme, karar verme becerilerini geliştirmeyi amaçlamalıdır. Böylece yüksek kalitede bir çevre oluşumunu hazırlayarak, yüksek kalitede bir hayat standardının gerçekleşmesini sağlamalıdır.”<sup>6</sup>

Çevre eğitiminin ilişkin ilk çalışmalar doğa araştırmaları ve korumacılık olarak kendini göstermiştir. Çevre eğitimi ilk kez 1970 yıldından bu yana düzenlenmeye başlayan Dünya Günü’nde planlanmaya başlanmıştır. Çevre eğitimi dünyanın karşı karşıya bulunduğu sorunlardan haberdar olan, bu sorunlardan haberdar olan, bu sorunların nasıl çözüleceğini bilen ve buna gönüllü olan vatandaş yetiştirmeyi amaçlamaktadır. Çevre eğitiminin esaslarını bilgilendirme, haberdar oluş ve ilgilenme oluşturmaktadır.<sup>7</sup>

<sup>4</sup> Zengin Eyüp, Kulaklıkaya, Musa, “Azerbaycan’daki Çevre Sorunları ve Çevre Hukuku,” Uluslararası Özel Hukuk Sempozyumu, Bakü, 2005, s. 422-435

<sup>5</sup> Çevre Bakanlığı; Türkiye Çevre Atlası-2004, Ankara-2006, s. 453.

<sup>6</sup> Uzunoğlu, Selim, “Çevre Eğitiminin Amaçları, Uğraşı Alanları ve Sorunları”, Ekoloji Çevre Dergisi, Ekim-Kasım-Aralık 1996, Sayı: 21, s. 7.

<sup>7</sup> DPT, “Çevre,” s. 32.

İnsan ve çevre arasındaki etkileşimin vazgeçilmez nitelikte oluşu, çevre kavramının günümüzde kazandığı boyutlar, çevrenin ulusal düzeyde olduğu kadar uluslararası düzeyde de yeni yaklaşımlarla ele alınması gerektiğini ortaya çıkarmıştır. Çevrenin korunması ve geliştirilmesi konusunda geliştirilen çabaların amacı, insanların daha sağlıklı ve güvenli bir çevrede yaşamasıdır. Çünkü çevreye zarar veren de, çevreyi koruyan ve geliştiren de insandır. Çağdaş çevre bilinci, sağlıklı bir çevrede yaşamayı insanların temel haklarından biri olarak kabul etmektedir.<sup>8</sup>

Kişinin sahip olduğu hakları kullanabilmesi için her konuda olduğu gibi çevre hakları konusunda da bilinçlendirilmesi gereklidir. Bu da ancak çevre için her seviyede ve her ortamda verilecek eğitim ve öğretim ile gerçekleşebilir. Kişinin çevresini koruyabilmek, temiz ve sağlıklı bir çevrede yaşama hakkını kullanabilmek için önce temiz ve sağlıklı bir çevrenin nasıl olduğunu bilmesi ve bunun sağlıklı olmayan bir çevre ile olan ilişkilerini, farklılıklarını inceleyebilme bilgi ve becerisine sahip olması gereklidir. Bu kapsamda özgün eğitim sistemi içinde, çevre için eğitim programları ciddiyetle ve gerçekçi bir yaklaşımla ele alınmalı ve uygulanmalıdır.<sup>9</sup>

Avrupa Birliği başta olmak üzere bir çok topluluk, çeşitli kıyamet senaryolarının üretildiği günümüzde, insanlığın daha sağlıklı çevrelerde yaşayabilecekleri için birtakım projeler ortaya koymakta ve önlemler almaya çalışmaktadır. Yapılan çalışmalar için ayrılan bütçeler astronomik rakamlar olmakla beraber, yapılanların başarılı olması için bireysel olarak insana büyük görevler düşmektedir. Öncelikle insana, çok küçük yaşlardan başlayarak, çevre bilinci kazandırılmalı ve sorumlu bireyler haline getirilmelidirler. Bu da, ancak etkili ve verimli bir eğitim, özellikle çevre eğitimi ile sağlanabilir.<sup>10</sup>

Çevre eğitiminin değişen dünyada popüleritesi hızla artmakta ve giderek öğretimde üzerinde daha fazla durulan bir konu haline gelmektedir. Ancak,

---

<sup>8</sup> Çevre Bakanlığı; Türkiye Çevre Atlası-2004, s. 454

<sup>9</sup> DPT, "Çevre," s. 33.

<sup>10</sup> Alım, Mehmet, "Avrupa Birliği Üyelik Sürecinde Türkiye'de Çevre Eğitimi ve İlköğretimde Çevre Eğitimi," Kastamonu Eğitim Dergisi, Ekim 2006, Cilt 14, No:2, s. 599-616

gelinen noktanın yeterli olduğundan söz etmek mümkün değildir. Çevre eğitimine yönelik üç yaklaşımından söz edilmektedir.<sup>11</sup> Bunlar;

1. Çevre yönetimi ve kontrolü için eğitim: Bu yaklaşımı göre, çevre eğitimi fiziksel ve beşeri sistemler ile bu sistemlerin karşılıklı etkileşimlerinin algılanmasını ve öğrenilmesini teşvik eder.

2. Çevre bilinci ve yorumu için eğitim: Bu yaklaşım göre, çevre yoluyla eğitim öğrencilerin çeşitli beceriler kazanmalarını sağlar ve arazi gezileri vasıtasyyla öğrenmeye yönelik bir kaynak olarak eğitimin kullanıldığı ilgi ve uğraşları teşvik eder.

3. Sürdürülebilirlik için eğitim: Bu yaklaşımı göre çevre eğitimi, öğrencileri kendi davranışlarından sorumlu olmaya teşvik eden bir çevre etiği ve cesareti kazandıran, bilgiye dayalı konuların yer aldığı önceki iki yaklaşımın üstüne inşa edilmiştir.

Türkiye'de çevre sorunları konulu çok sayıda yayın mevcut iken, çevre eğitimi alanında aynı şeyden bahsetmek mümkün değildir. Özellikle son yıllarda bir artış eğiliminden söz edilebilir.<sup>12</sup>

Çevre eğitimi, tüm dünyanın gündeminde olan çevre sorunlarının ortaya çıkardığı bireysel ve toplumsal bir ihtiyaç haline gelmiştir. Çevre eğitiminin amacı toplumun tüm kesimlerini çevre konusunda bilinçlendirmek, bilgilendirmek, olumlu ve kalıcı davranış değişikliklerini kazandırmak ve bireylerin aktif katılımlarını sağlamaktır. Bu nedenle, çevre ile ilgili konularda aktif katılım sağlayacak, olumsuzluklara karşı tepki oluşturacak, bireysel çıkarların toplumsal çıkarlardan ayrı düşünülemeyeceği gerçeğini kavratacak bir eğitim yöntemi ve halkın katılımını amaçlayan eğitim sistemi, kitlelerin düşünme ve karar verme gücünü de geliştirecektir. Çevre eğitimi, yalnız bilgi vermek ve sorumluluk hissi oluşturmakla kalmamalı, insan davranışına da etki yapmalıdır.<sup>13</sup>

Çevreye verilen zararın önlenmesi ve doğal çevrenin korunması için öncelikle çevreye karşı bütünlendirici bir yaklaşım içinde sosyal meselelerin

<sup>11</sup> Demirkaya, Hilmi, "Çevre Eğitiminin Türkiye'deki Coğrafya Programları İçerisindeki Yeri ve Çevre Eğitimine Yönelik Yeni Yaklaşımlar," Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, 2006, Cilt:16, sayı: 1, s. 207-222

<sup>12</sup> Alım, Mehmet, "Avrupa Birliği Üyelik Sürecinde Türkiye'de Çevre Eğitimi ve İlköğretimde Çevre Eğitimi," s. 599-616

<sup>13</sup> Çevre Bakanlığı; Türkiye Çevre Atlası-2004 s. 455

oluşturulması gerekmektedir. Bu noktadan çevre eğitimi, sosyal üretim ilişkilerini insan-doğa ilişkisi, insan ve tabiatın ortak menfaatleri gibi konuların zihinlerde şekillenmesini teşvik etmelidir. Çocuklar yarının çevre problemlerini çözme konusunda eğitilemez. Ancak gençlere çevreyle ilgili problemleri tanımlayabilecek, konuya ilgili bilgi toplayabilecek ve bu bilgiler ışığında doğru kararlar vermesini ve çevre problemlerini çözmelerini sağlayacak zihinsel becerileri (düşünme, sağlıklı iletişim kurabilme, sorgulama, problem tanımlama ve çözümleme becerileri) geliştirmelerine yardımcı olunabilir. Bu başarılı zamanda gezegezin sakinleri, ekolojik ve sosyolojik açıdan doğru, uygun kararlar üretebilmede ve aktif katılımla çevre problemlerini çözmekte daha iyi bir konuma geleceklerdir.<sup>14</sup>

### **3. TÜRKİYE'DE ÇEVRE EĞİTİMİ**

Türkiye'de bugün ortaya çıkan sorunların ana nedenlerinden birisi, bilgi edinme ve bilinçlenmede karşılaşılan eksikliklerdir. Bilinçlenmemiş ve eğitilmemiş bir toplum yaşadığı dünyayı kendinden sonra başkalarının da kullanacağını idrak edemez. Halbuki çevre, bize geçmişten bırakılan bir miras değil, korunması, geliştirilmesi ve gelecek nesillere en güzel şekilde devredilmesi gereken bir emanettir.<sup>15</sup>

Türkiye'de eğitim düzeyinin düşük olması, kişilere sorunlarla ilgili ve çözüm yolları arama bilincinin kazandırılamaması nedeniyle, bugün toplumumuzun büyük bir kısmında çevrenin korunması ilgilendirmeye deymeyen bir konu olarak algılanmaktadır.

Oysa ki, günümüzde teknolojinin ilerlemesi ve iletişim organlarının hızla yayılması dünyada güç ve değer kavramlarını hızla değiştirmektedir. Dünyanın herhangi bir bölgesinde meydana gelen çevre sorunlarının tüm dünyayı da aynı derecede etkilediği dikkate alındığında, kamuoyunun bilgilendirilmesinde basılı, görsel medya kuruluşlarının rolünün ne kadar önemli olduğu ortaya çıkmaktadır. Bu nedenle, ülkemizdeki medya kuruluşlarının programlarında, çevre konularına ağırlık vermesi ve kamuoyunun bilinçlendirilmesinde yol gösterici, aydınlatıcı olacak her türlü spot, drama, belgesel vs. gibi programların ağırlıklı olarak yer alması büyük

---

<sup>14</sup> Uzunoğlu, Selim, "Çevre Eğitiminin Amaçları, Uğraşı Alanları ve Sorunları", s. 8.

<sup>15</sup> Çevre Bakanlığı; Türkiye Çevre Atlası-2004, s. 457

önem taşımaktadır. Sağlıklı bir toplumun sağlıklı bir çevrede gelişebileceği ilkesinden hareketle, okul öncesi, ilk ve orta öğretim çağındaki çocukların çevre sorunlarını daha iyi anlamalarını, sosyo-ekonomik ve kültürel kalkınmanın sağlıklı bir çevre ile olan ilişkisini kavramalarını sağlamak, verilecek çevre eğitimi sayesinde gerçekleşecektir.

Çevrenin öneminin günümüzde hızla artması nedeniyle çevre eğitimiminin ana okullarından başlatılarak ilköğretim ve ortaöğretim kurumlarında da sistemli ve düzenli bir şekilde devam etmesi önemli sonuçlar kazandıracağı düşüncesiyle 14.10.1999 tarihinde Çevre Bakanlığı ile Milli Eğitim Bakanlığı arasında “Çevre Eğitimi Konularında Yapılacak Çalışmalara İlişkin İşbirliği Protokolü” imzalanarak yürürlüğe konulmuş ve protokol çerçevesinde;

- a. Okul öncesi ve ilköğretim çağındaki çocuklarda çevre bilincinin geliştirilmesi amacıyla uygulamalı çevre eğitimine ağırlık verilmesi,
- b. Ortaöğretim kurumlarında öğretmen ve öğrencilerde çevre bilincinin geliştirilmesi için çevre eğitimine yer verilmesi,
- c. Ortaöğretim kurumlarında Milli Eğitim Bakanlığınca uygun görülen programlarda Çevre Dersinin haftada bir saat olmak üzere zorunlu ders olarak ders programlarında yer olması,
- d. Mesleki Teknik Eğitim Programlarında olduğu gibi Çıraklık Eğitim Programlarında da çevre konularına yer verilmesi,
- e. Ülke genelinde tüm öğretmen ve öğrencilerin çevre konusunda bilgilendirilmelerinin sağlanması amacıyla çevre eğitimine yönelik hizmet içi eğitim kurslarının düzenlenmesi konularında çalışmalar başlatılmıştır.

Ayrıca 2003-2004 Öğretim Yılı Uygulamalı Çevre Eğitimi Pilot Projesi hazırlanarak 09.12.2003 tarihinde tanıtım toplantısı gerçekleştirilmiştir. Genç bir nüfusa sahip olan ülkemizde bugün okul öncesi eğitimde sistemli bir çevre eğitiminden bahsetmek mümkün değildir. Bunun nedeni ise, çocuğun yetişmesinde önemli faktör olan ebeveynler ile eğitimcilerin çevre konusunda yeterli eğitememesi, ciddi bir kaynak eksikliği ile iletişim ve koordinasyon sorunları olarak gösterilebilir.

Kamuoyunda çevre bilincinin geliştirilmesi ve yaygınlaştırılması amacıyla ulusal ve bölgesel bazda çevrenin korunması, bozulan çevre değerlerinin yeniden kazandırılması, doğal kaynakların rasyonel kullanımı ve çevre kirliliğinin önlenmesi konularında halkın katılımını sağlamak için

kamu kurum ve kuruluşları, sivil toplum kuruluşları, yerel yönetimler ve basın yayın kuruluşları ile işbirliği sağlamak ve ortak çalışmalar yapılması kaçınılmazdır.

#### **4. AZERBAYCAN'DA ÇEVRE EĞİTİMİ**

Çevreyle ilgili olarak, tüm bireylerin hak ve görevleri bakımından çok büyük önemi olan çevre bilincinin ve duyarlılığın geliştirilmesi için, çevre eğitimiminin çok ciddi bir şekilde ele alınıp uygulanması gerekmektedir.<sup>16</sup>

Çevre bilinci ve duyarlılığının oluşması için halkın doğayı koruma ve çevre konusunda bilgi sahibi olması gerekmektedir. Devlet Ekoloji ve Doğadan Yararlanmaya Gözetim Komitesi, açıklık ve halkın bilgi sahibi olması politikasını gerçekleştirmek için bir program hazırlamıştır. Bu amaçla Komite, belgesel filmler hazırlamakta, Azerbaycan'ın çevre sorunlarına ışık tutan basın organlarına mali yardım yapmakta, radyo ve televizyonda önemli çevre sorunlarının tartışımasına olanak sağlamaktadır.<sup>17</sup>

Azerbaycan'da çevrenin korunması ve doğadan verimli bir şekilde yararlanması konusunda halkın bilgilendirilmesi amacıyla eğitim programları hazırlanmaktadır. Hazırlanan program iki bölümden oluşmaktadır. 1- Teorik bölüm, 2- Pratik bölüm. Okul öncesi çevre eğitimi küçük gruplardan başlamakta ve “doğa ile tanışma”, “faydalı hayvan ve bitkiler” vb. konulara yer vermektedir. Bu eğitim çocukların bitki ve hayvan topluluklarına karşı olumlu tutum oluşturmayı amaçlamaktadır. Bu döneme ilişkin eğitim, çocuğun kolayca anlayabileceği bir şekilde oluşturulmalıdır. Bunun için çeşitli oyunculardan yararlanılmaktadır. Azerbaycan'da eğitim reformu çevre eğitimini de etkilemiştir. Günümüzde çevre eğitimi üç şekilde verilmektedir.

A-Eğitim sisteminde mevcut olan tüm derslerde doğayı koruma yöntemlerine yer verilmesi

B-Çevrenin korunması ve doğadan verimli bir şekilde yararlanması konusunda profesyonel hazırlık yapılması

---

<sup>16</sup> Çevre Bakanlığı; Türkiye Çevre Atlası-2004, s. 462

<sup>17</sup> Zengin Eyüp, Kulaklıkaya, Musa, “Azerbaycan'da Çevre Sorunları ve Çevre Hukuku,” s. 422-435

C- Öğrencilerin bilimsel araştırma ve sosyal aktivitelerle doğayı koruma eylemlerine katılması.

Azerbaycan'da son yıllarda Çevre eğitimi üniversitelerin çeşitli fakültelerinin müfredatına alınmaya başlamıştır. Bakü Devlet Üniversitesi'ni Coğrafya ve Kimya Fakültelerinde "Tabiatın Muhabafası," Biyoloji Fakültesinde ise "Ekolojinin Esasları" dersleri verilmektedir. Lenkeran Devlet Üniversitesi'nde ve Azerbaycan Teknik Üniversitesi'nde "Ekoloji ve Tabiatın İstifade," konusunda uzmanlar yetiştirmektedir. Kend Teserüfatı Akademisi'nde, "Kend Teserüfatı Ekolojisi," Azerbaycan Tıp Üniversitesi'nde "İnsan Ekolojisi," Bakü Devlet Üniversitesi'nin Hukuk Fakültesinde ve Özel Üniversitelerin Hukuk Fakültelerinde "Ekoloji Hukuku" dersleri verilmektedir. Qafqaz Üniversitesi'nin bütün fakülte ve bölümlerinde, "Çevre Sorunları," "Çevre ve Ekoloji," "Çevre Hukuku," gibi dersler verilmektedir.<sup>18</sup>

Ailede çevre eğitiminde kullanılması gereken unsurlardan birisi Azerbaycan halk kültürüne dayanmaktadır. Azerbaycan halk kültüründe çevre eğitimine ilişkin genel konular, temel olarak ekmeğe ve diğer yiyecek ürünlerine saygı, suyu israf etmemek, toprağın değerini bilmek, hayvanlara özenli davranışmak, yeşillikleri korumak, havayı, toprağı, suyu kirletenlerle mücadele etmek, yaşamlan evleri temiz ve düzenli tutmak vb. dir. Bu düşüncelerin öğrenilmesi ve eğitim sürecinde kullanılması gerekmektedir.

Çevre eğitimi programlarının düzenlenmesinde toplumların bilinçlendirilmesi, tavır ve davranışlarının değiştirilmesi esası kabul edilmektedir. Doğaya, insana, yaşam kalitesinin gereklerine saygıyı ve yeni bir çevre ahlakının oluşmasını araştırır.<sup>19</sup>

## 5. ÇEVRE EĞİTİMİNDE SORUNLAR

Eğitim çoğu zaman, hayatın sabit bir aşaması olarak görülmekte, beş yaşında başlayıp ilkokul, ortaokul ve lise, bir ihtimalle de yüksek öğretimde bitip ardından çalışma hayatının başladığı düşünülmektedir. Ama eğitimin,

<sup>18</sup> Zengin, Eyüp, Hüseyinov Sakit "Environmental Education in Azerbaijan," Journal Of Qafqaz University, Spring 2002, Number 9, s. 1-7

<sup>19</sup> DPT, "Çevre," s. 35.

ekonomi, toplum ve çevre sorunlarını çözecek düzeyde tam potansiyeline varacaksak, kendimizi bu sınırlı görüşten kurtarmamız gerekmektedir.<sup>20</sup>

Azerbaycan'da bugün, ortaokullarda doğa bilimlerinin eğitiminde, çevre ile ilgili bilimsel bilgilerin yaşamla ilişkilendirilmesi acil olarak sağlanmalıdır. Örneğin, IX. Sınıfta, "İnsan ve Sağlığı" konusu öğretilirken insan sağlığının çevresel faktörlere bağlılığı, havanın, suyun ve toprağın kirlenmesinin insan sağlığına etkisi Sumgayıt ve Bakü kentlerinin yaşam koşullarından alınmış kesin bilgilerle açıklanabilir. Veya VI. sınıfta Fizik derslerinde "Fizik ve Teknoloji" konusu öğretildiğinde belirtilebilir ki, Petrol doğanın bize vermiş olduğu bir servettir. Lakin, Petrol üretimi sürecinde toprak ve bitkiler, etraftaki su havzaları özellikle Hazar Denizi kirletilmektedir. Bu noktada öğrencilere; Petrol üretimi sürecinde çevrenin kirlenmesinin önlenmesinde diğer etkenlerle birlikte, çalışanların çevre bilinci ve duyarlılıklarını da önemlidir. Ayrıca orta öğretimin üst sınıflarında öğrencilere çevre hukuku konusunda belirli bilgi verilmelidir.<sup>21</sup>

## 6. ÖNERİLER

Üniversitelerde teknolojinin, koruma ve çevre açısından takibi, teknik mühendislik hizmetleri içinde yer alan diğer disiplinlerle takviyesinden öte; sorunların nedenleri ve alınması gereklili tıdbırler yönünden lisansüstü eğitimde araştırmanın desteklenmesi çok yararlı olacaktır.

Temeli gençliğe dayanmayan tabiatı koruma ve çevre sorunlarının gelecek yıllarda daha iyi çözümlenebileceğini düşünmek mümkün değildir. Her kesim bu sorunların içinde az veya çok sorumludur. Bu nedenle yarının uygulayıcısı, eğitimcisi ve yöneticisi olacak bu potansiyel ihmali edilmemelidir.<sup>22</sup>

Çevre eğitiminde esas sorun, geleneksel eğitim anlayışımızı çağın gereklere göre nasıl düzenleyeceğimiz; eğitim sistemimizin sağlıklı yönlerini devam ettirirken, yeni şartlara göre nasıl değiştireceğimiz sorunudur. Çevrenin insanoğlunun ihtiyaçlarını karşılayabilmek için

---

<sup>20</sup> Nüfus ve Hayat Kalitesi Bağımsız Komisyonu, "Geleceğe Özen," s. 88.

<sup>21</sup> Zengin, Eyüp, Hüseyinov Sakit "Environmental Education in Azerbaijan," s. 1-7

<sup>22</sup> Asmaz, Hasan, "Türkiye'de Çevre-Eğitim," Yeni Türkiye Dergisi Çevre Özel Sayısı, 95/5,n669-674.

rasyonel olarak kullanılması, gelişigüzel kullanımın doğurduğu tükenme ve kirliliğin önlenmesi, çevrenin kendi kendini yenileme yeteneğini koruyabilmesi için kararlılığın sağlanması, amaçlar arasında olmalıdır.

Çevrenin yaşlı veya küçük, toplumun tüm bireylerini ilgilendirmesi nedeni ile tüm bireylerin çevre konusunda eğitilmeleri gereklidir. Eğitim sadece okulla sınırlı kalmayıp, okul dışında; başta endüstri işletmeleri, çalışanlar, esnaflar, madenciler, kırsal kesimde tarım ve hayvancılıkla geçinenler olmak üzere tüketimde payı olan tüm kesimlere yönelik uzmanlaşmış eğitim programları ile uygulanmalıdır.<sup>23</sup>

Çevre sorunlarıyla mücadelede ve çevre eğitiminin amacına ulaşmasında daha önce de belirtildiği gibi, geniş kitlelere ulaşmak önemlidir. Geniş kitlelere ulaşmanın yolu ise İlköğretimden başlayarak konuyu işlemek, bunu coğrafya dersi arcılığı ile bütün eğitim ve öğretim sürecince gündemde tutmak ve toplumu bu yolla bilinçlendirmekten geçmektedir. Çevre ve insan etkileşimi üzerinde önemle duran coğrafyacılardan ve coğrafya derslerinden çevre eğitiminde istifade edilmeye çalışılmalıdır. Örgün eğitimde çevre eğitimi bazı ülkelerde müstakil bir ders olarak okutulurken, diğer bazı ülkelerde konuya ilgili dersler içerisindeki konulara serpiştirilerek verilmektedir. Çevre eğitimi, eğer diğer dersler içerisinde veriliyorsa, okul öncesinden lise son sınıfı kadar düzenli ve planlı bir şekilde birbirinin devamı niteliğinde olmalıdır. Türkiye'de de, çevre içerikli konular İlköğretim ve ortaöğretimde diğer bazı programların bünyesinde verilmektedir. Bu derslerdeki ilgili konulara gereken önem verilmeli ve ilgililer konunun takipçisi olmalıdır. Ayrıca, İlköğretim programları arasında bir dönem olduğu gibi adında “çevre” ifadesi geçen dersler bulunabilir ve böyle de mesajlar verilmelidir.<sup>24</sup>

Okullarda, bütün derslerin müfredatlarında, çevreye ilişkin unsurlara yer verilmelidir. Çevre sadece, Çevre Sorunları, Çevre ve Ekoloji, Çevre Hukuku gibi derslerin müfredatları ile sınırlanılmamalıdır.

<sup>23</sup> Gökdayı, İsmail, “Çevrenin Geleceği: Yaklaşımalar-Politikalar,” Türkiye Çevre Vakfı Yayıını, Ankara-1997, s. 178

<sup>24</sup> Alım, Mehmet, “Avrupa Birliği Üyelik Sürecinde Türkiye'de Çevre Eğitimi ve İlköğretimde Çevre Eğitimi,” s. 599-616

## 7. DEĞERLENDİRME

Genellikle çevre sorunlarının çözümünde eğitimin başta gelen bir çözüm yolu olduğu konusunda giderek yaygınlaşan bir görüş birliği gelişmektedir. Ancak, kökeninde toplumsal, ekonomik, ekinsel etmenlerin yattığı çok karmaşık bir nitelik taşıyan çevre sorunları konusunda eğitimin tek ve etkin bir çözüm yolu olarak gösterilmesi hem toplumdaki değişme süreçlerinin devingenliğini kavrama, hem de bir üst yapı kurumu olan eğitimin niteliğini belirleme açısından yaniltıcıdır.<sup>25</sup>

Ailede başlayacak çevre bilinci ve olumlu tutum geliştirme sürecinin önemli iki ayağının eğitim kurumları ve iletişim araçları olduğu unutulmamalıdır. Çevre eğimi de ailede başlar. Aileden, sokaktan ve kitle iletişim araçlarından kazanılan bilgiler, okullarda verilen öğretim kadar önemlidir. Dolayısıyla çevre eğimi, örgün eğitim kadar hatta ondan daha fazla sistemli olarak yürütülecek bir yaygın eğitimin de konusudur. Çevre eğitiminin sadece örgün eğitim kurumlarında verilmesi düşüncesi doğru olmayacağı.<sup>26</sup>

Bir bütün olarak çevre karşısında bir sorumluluğa sahip olan insana edilgen değil, etkin olmak görevi düşmektedir.<sup>27</sup> Temelinde çevre duyarlılığı ve bilinci için sunulacak eğitim bir yandan ülkedeki eğitim dizgesinin özyapısına bağımlı olmakla birlikte, aynı zamanda demokrasi, insan hakları ve barış için eğitimle iç-icelik göstermektedir. Çevreyi biçimlendiren kararların alınması konusunda bireyde, siyasal, aktöresel (etik) bir sorumluluk, daha doğrusu duyarlılık, bilinçlenme yaratma ön plana çıkmaktadır.<sup>28</sup>

İnsanların çevre bilincine sahip olmasında, çevre unsurları ve çevre sorunları konusundaki bilgilerinin önemli yeri vardır. Ancak, sahip olduğumuz bilgiler, gözlemlerimiz ve çeşitli anketler göstermektedir ki,

<sup>25</sup> Geray, Cevat, "Çevre İçin Eğitim," İnsan Çevre Toplum içinde (Yayına Hazırlayan Ruşen Keleş)," Imge Kitabevi Yayımları, İkinci Baskı, Ankara-1997, s. 65

<sup>26</sup> Alım, Mehmet, "Avrupa Birliği Üyelik Sürecinde Türkiye'de Çevre Eğitimi ve İlköğretimde Çevre Eğitimi," s. 599-616

<sup>27</sup> Keleş, Ruşen, "Çevre, Yurttaş, Sorumluluk," "İnsan Çevre Toplum içinde (Yayına Hazırlayan Ruşen Keleş)," Imge Kitabevi Yayımları, İkinci Baskı, Ankara-1997, s. 93-122.

<sup>28</sup> Geray, Cevat, "Çevre Koruma Bilinci ve Duyarlılığı İçin Halkın Eğitimi," Yeni Türkiye Dergisi Çevre Özel Sayısı, 95/5, s.664-668

Azerbaycan'da çevre eğitimi günümüzün bekentilerine cevap vermemektedir. Bu durum, Azerbaycan'da çevreye karşı işlenen suçların artması ile de kendini göstermektedir. Ayrıca, Çevre ile ilgili çağdaş düzenlemeleri içeren yasaların kabul edilmiş olmasına rağmen, bu yasaların halk tarafından kabul edilmesi, benimsenmesi ve yaşama geçirilmesine engel olan belirli objektif ve subjektif etkenler vardır. Objektif amillerin en önemlisi, ülkede mevcut olan sosyal ve iktisadi güçlüklerdir. İnsanların çevre bilinci ve duyarlılığı ile hareket etmelerini engelleyen bir başka etken ise, çevre hukukunun temel özelliklerinin ve çevre suçlarının kitle iletişim araçlarında yeterli yer bulamaması önemli subjektif neden olarak karşımızda durmaktadır.<sup>29</sup>

Çevre eğitiminde temel hedef; toplumun tüm kesimlerini çevre konusunda bilgilendirmek, bilinçlendirmek, olumlu ve kalıcı davranış değişiklikleri kazandırmak ve bireylerin aktif katılımlarını sağlamaktır. Bu hedefe ulaşabilmek amacıyla Türkiye için öngörülen çözüm önerileri ise şu şekilde sıralamak mümkündür.

1- Çevre bilincinin kazandırılmasında en büyük etken olan çevre eğitimi toplumun tüm kesimlerine ulaşacak şekilde yaygınlaştırılmalıdır. Çevre eğitimi her yaşı ve meslekteki kişilere belirli bir program dahilinde verilmelidir.

2- Okul öncesinden başlamak üzere uygulamalı çevre eğitimine ağırlık verilmeli, çocuklara çevreyi tanıtıcı, tabiatı sevdirici mesajların yanı sıra çevre sorunlarının yarattığı tehlikeler de anlaşılır bir biçimde vurgulanmalıdır. İlköğretim okullarında uygulamalı çevre eğitimine ağırlık verilerek 4. sınıfından itibaren çeşitli derslerde ünite bazında çevre konularına ağırlıklı olarak yer verilmelidir.

3- Ortaöğretim kurumlarında Milli Eğitim Bakanlığı'na uygun görülen programlarda çevre dersinin haftada bir saat zorunlu ders olarak ders programlarında yer alması sağlanmalıdır.

---

<sup>29</sup> Zengin, Eyüp, Hüseyinov Sakit "Environmental Education in Azerbaijan," s. 1-7

4- Yükseköğretim kurumlarında çevre mühendisliği eğitimi sadece mühendislikle sınırlı kalmamalı, diğer disiplinlerle takviye edilmesi sağlanmalı, ayrıca hukuk, iktisat, tıp, diğer sosyal bilimler eğitiminde de çevre konularına önem verilmelidir.

5- İlgili kamu kuruluşlarında çalışan personele hizmet içi eğitimin verilmesi sağlanmalıdır.

6- Kitle iletişim araçlarıyla çevre eğitiminin yaygınlaştırılmasına önem verilmeli, TV ve radyo programları ve basın yoluyla geniş halk kitlelerine çevre eğitimi verilmesi için işbirliğinin güçlendirilmesi sağlanmalıdır.

7- Kamuoyunda çevre konularında dikkati çekmek ve aktif katılımı sağlamak amacıyla çeşitli kampanyalar ve yarışmalar düzenlenmelidir.

8- Çeşitli kurs, seminer, panel, sempozyum, açık oturum ve benzeri toplantılar düzenlenerek kamuoyunun bilinçlenmesi sağlanmalıdır.

9- Çevre eğitimi, her çevrede verilmeli, uygulamaya yönelik olmalı ve her ortam çevre eğitimi için araç olarak kullanılmalıdır.

10- Çevre korumasında pek çok ülkede uygulanan çevre dostu malların üretimi ülkemizde de yaygınlaştırılmalı, bu ürünlerin kullanımı desteklenmeli, mavi nokta, yeşil bayrak gibi uygulamaların yaygınlaştırılması teşvik edilmelidir.

## **8. KAYNAKLAR**

Alım, Mehmet, "Avrupa Birliği Üyelik Sürecinde Türkiye'de Çevre Eğitimi ve İlköğretimde Çevre Eğitimi," Kastamonu Eğitim Dergisi, Ekim 2006, Cilt 14, No:2, s. 599-616

Asmaz, Hasan, "Türkiye'de Çevre-Eğitim," *Yeni Türkiye Dergisi Çevre Özel Sayısı*, 95/5.

Çevre Bakanlığı; Çevre Bakanlığı; Türkiye Çevre Atlası-2004, Ankara-2006

Demirkaya, Hilmi, 2006, Çevre Eğitiminin Türkiye'deki Coğrafya Programları İçerisindeki Yeri ve Çevre Eğitimine Yönelik Yeni Yaklaşımlar. Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt:16, sayı: 1, Sayfa:207-222, Elazığ.

DPT, "Çevre," Yedinci Beş Yıllık Kalkınma Planı, Özel İhtisas Komisyonu Raporu, Ankara, 1994.

Geray, Cevat, "Çevre Koruma Bilinci ve Duyarlılığı İçin Halkın Eğitimi," *Yeni Türkiye Dergisi Çevre Özel Sayısı*, 95/5.

Geray, Cevat, "Çevre İçin Eğitim," İnsan Çevre Toplum içinde (Yayına Hazırlayan Ruşen Keleş)," Imge Kitabevi Yayıını, İlkinci Baskı, Ankara-1997.

Gökdayı, İsmail, "Çevrenin Geleceği: Yaklaşımlar-Politikalar," Türkiye Çevre Vakfı Yayıını, Ankara-1997

Keleş, Ruşen, "Çevre, Yurttaş, Sorumluluk," "İnsan Çevre Toplum içinde (Yayına Hazırlayan Ruşen Keleş)," Imge Kitabevi Yayıını, İlkinci Baskı, Ankara-1997.

Keleş, Ruşen (Yayına Hazırlayan), "İnsan-Çevre-Toplum," Imge Kitabevi Yayıını, İlkinci Baskı, Ankara-1997.

Nüfus ve Hayat Kalitesi Bağımsız Komisyonu, "Geleceğe Özen," Türkiye Çevre Vakfı Yayıını, Ankara-1997.

Uzunoğlu, Selim, "Çevre Eğitiminin Amaçları, Uğraşı Alanları ve Sorunları", Ekoloji Çevre Dergisi, Ekim-Kasım-Aralık 1996, Sayı: 21.

Zengin, Eyüp, Hüseyinov Sakit "Enviromental Education in Azerbaijan," Journal Of Qafqaz University, Spring 2002, Number 9, s. 1-7

Zengin Eyüp, Kulaklıkaya, Musa, "Azerbaycan'da Çevre Sorunları ve Çevre Hukuku," Uluslar arası Özel Hukuk Sempozyumu, Bakü, 2005, s. 422-435



## C.ƏFQANİYƏ GÖRƏ DİNİN FƏLSƏFƏSİ

*Qəmər MÜRŞÜDLÜ\**

XIX yüzillikdə İslamda oyanışın və islahatçılığın ən görkəmli ideoloqlarından biri və Şərqi xalqlarının azadlığı və inkişafının siyasi modelinin yaradıcısı, əslən azəri türkű olan Cəmaləddin Məhəmməd Seyid Səfdər oğlu Əsədabadi Əfqani (öl. 1897) dövrünə görə mükəmməl təhsil almışdır. Uşaqqən valideyinləri ilə Kabilə köçən Cəmaləddin ilk təhsili evdə atasından almış, sonra onu Qəzvində və Tehranda davam etdirmiş, dini elmlər, tarix, fəlsəfə, coğrafiya, məntiq, siyasət və s. sahələrdə geniş bilik qazanmışdır.

C.Əfqanının dünyagörüşünün formalaşmasında və elminin təkmilləşməsində İraqın Nəcəf şəhərində keçirdiyi təhsil illəri əhəmiyyətli rol oynamışdır. Burada o dövrünün məşhur alimlərindən olan müctəhid Hacı Şeyx Mürtəza Ənsaridən və axund Molla Hüseynqulu Həmədani Dərcəzini Şəvənidən mükəmməl dərslər almışdır. Nəcəfdə iki böyük şəxsiyyət – tanınmış həkim və alim Ağa Seyid Əhməd Tehrani Kərbəlayı və İraqın böyük mücahidi, istedadlı ədib və şair Seyid Səid Nübbubi ilə dostluq Cəmaləddinin mənəviyyatına, həyata baxışlarının formalaşmasına və elminin tamamlanmasına güclü təsir göstərmişdir.

Nəcəfdə təhsilini başa vurduqdan sonra Cəmaləddin elmin digər sahələrini öyrənmək məqsədilə Hindistana getmiş, burada qaldığı bir il yarımdə vaxt ərzində Avropalı müəllimlərdən təbiət elmləri və ingilis dili üzrə dərslər almışdır.

Dərin biliyə, çevik zəkaya və azad düşüncəyə malik C.Əfqanini gənc yaşılarından Şərqi xalqlarının ağır həyatı, cəhalət və səfalət içində çabalaması, Avropa dövlətlərinin Şərqə münasibətdə yürütdüyü müstəmləkəçilik siyasəti çox düşündürmiş, narahat etmişdir. Və bundan dolayı o bütün fəaliyyətini

\* Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşunaslıq kafedrasının dosenti, fəlsəfə elmləri namizədi.

İslam aləmində geriliyə, durğunluğa və müstəmləkə zülmünə qarşı mübarizəyə yönəltmişdir.

Əfqani müsəlmanların tənəzzüldən, cəhalət, mövhumat və müstəmləkə zülmündən xilasının, azadlığının və tərəqqisinin, onların keçmiş şöhrət və qudrətinin, döyüşkənlik ruhunun bərpasının İslamin təməl prinsipləri zəminində mümkünlüyünü əsaslandırdı. Buna görə də o öz əsərlərində, çıxış və səhbətlərində İslam dünyasının mənəvi-siyasi birliyinin (ittihad-i İslam) və ilkin İslamin saf ruhunun dirçəldilməsinin zəruriliyini təbliğ edir, müsəlmanları Qərb xalqlarını inkişafa çatdırılmış rasional elmləri İslamin saf hikmətilə mənimsəməyə səsləyirdi. Mütəfəkkir Quran ayələrinin mahiyyətinin müdriklik işığı ilə təfsir edilməsini tövsiyə edirdi və düşünürdü ki, yalnız belə bir səy müsəlmanların şüur və qəlbərini doğru yola yönəldə bilər, onları gerilik və xürafatdan xilas edə bilər. Və onun özü də bu sahədə geniş fəaliyyət göstərirdi; tələbələri ilə, davamçıları və həmfikirləri ilə səhbətlərində İslamin təməl prinsiplərinin, Quran ayələrinin hər cür ənənədən uzaq, rasional təfsirini verir, ilkin İslam dəyərlərinin dirçəldilməsi zəruriliyini əsaslandırdı.

Mütəfəkkir İslama islahatın mahiyyətini də məhz bu anlamda, yəni ilkin İslami olduğu kimi qavramaqda, ağıla dayanaraq şərh və təbliğ etməkdə göründü. O deyirdi: "...Dini islahatın mənası Rəsulillah gətirməyən bir şeyi dinə artırmaq, yainki İslam qaydalarını batırmaq deyil, bəlkə Rəsulillah gətirmiş dinə sonradan və sonrakı adamlar tərəfindən əlavə olunan şeyləri götürüb də dini əsri-səadətindəki rövşənə salmaq deməkdir"<sup>1</sup>. Şeyxin məqsədi İslam dinini deyil, müsəlmanların şüurunu dəyişmək, onlara saf Quran hikmətini aşılamaq idi.

Şeyx Cəmaləddin dini elmlərdə mükəmməl biliyə və nüfuza sahib olsa da, dini mövzularda az əsərlər yazmışdır. Buna baxmayaraq o demək olar ki, bütün əsərlərində İslamin müsbət məziyyətlərini, ümmətin tərəqqisində onun müstəsna rolunu yüksək dəyərləndirmiş, bir sıra əsərlərində, əsasən də "Naturalizm haqqında həqiqət" kitabında və "Təfsirçinin təfsiri" məqaləsində ümumiyyətlə dinin bəşər mədəniyyətinin inkişafındakı yerini,

<sup>1</sup> İqtibas üçün bax: Ş.Qurbanov. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, 1996, s.24.

cəmiyyətdəki funksiyalarını müəyyənləşdirmiş, dinin fəlsəfəsinə dair maraqlı mülahizələr söyləmişdir.

Cəmaləddin Əfqaniyə görə, din insan nəslinin yaşayışı üçün həqiqi həyat sistemidir, həqiqi sivilizasiyadır, “insan üçün yeganə xoşbəxtlik vasitəsidir”<sup>2</sup>. Şeyx dini, özəlliklə də İslami “elm əldə etmək və mədəniyyət sahibi olmaq üçün ilk müəllim, ən möhkəm və ən düzgün rəhbər”<sup>3</sup> adlandırıldı. Filosof yazındı ki, bəşəriyyətin inkişafının ilk dövrlərində insanlıq yaxşılığı pislikdən ayıra bilmədiyi və qorxu içində olduğu zamanlarda mürəbbilər tərəfindən ali varlığın adı ilə təbliğ olunan nəsihətlərə və əmrlərə itaət etməklə ümidişlərinə doğru irəliləmişdir: “Müsəlman, Xristian və ya bütpərəst olsun, bütün millətlərin barbarlıqdan mədəniyyətə doğru dini təlimlə çıxıb irəlilədiyini kimsə inkar edə bilməz”<sup>4</sup>.

Əfqani bəşər tarixindəki bütün dinləri həqiqi və batıl inanclara böldü. Həqiqi inanclar sırasında o səmavi dinlərdən bəhs edir, batıl dinlərə isə politeizmi və bütpərəstliyi (səbaizm, brahmanizm, buddizm, zərdüştilik, qədim misirlilərin, finikiyalıların, yunanların və b. inancları) aid edirdi.

Şeyx Cəmaləddin dinləri bəzi prinsiplərinə görə fərqləndirsə də, onların hamisinin insanlığı müəyyən sahələrdə irəli apardığını, müəyyən bir xoşbəxtlik səviyyəsinə çatdırduğunu qeyd edirdi. O yazındı ki, inanc formasından asılı olmayaraq bütün dinlər tərəqqiyə yol açır. Mütəfəkkirə görə, yəhudilər inancları sayəsində köləliyin alçaldıcı həqarətindən fironluğa qədər yüksələ bilmışlər. Ərəblər İslam dininin köməyi ilə qüdrətdə, sivilizasiyada, elm və sənətdə və s. dünyanın ağasına çevrilmişlər. Filosofun fikrincə, coxsayılı allahlara, bütlərə, inəklərə, ulduzlara, min cür mövhumata və s. inam hindlilərin, misirlilərin, babillilərin, yunanların və digər qədim xalqların elmdə, mədəniyyətdə, hərbdə tərəqqisinə mane olmamışdır. Müasir xristianlar da “müqəddəs üçlük, xaç, dirilmə, baptizm, təmizlənmə, keşixin günahlardan azad etməsi və şəkildən-şəklə düşmə kimi şeylərə inana-inana öz üstün mövqelərini möhkəmləndirmiş, elm, bilik və sənaye sahələrində

<sup>2</sup> C.Afqani. Dehriyyuna Reddiye (Natiüralizm eleştiri). İst.,1997, s.88.

<sup>3</sup> C.Afqani. Taassup / Afqani C., Abduh M. El-Ürvetül – vüska. İst., (nəşr ili göstərilmir), s.128.

<sup>4</sup> C. Afqani. Renana cevap / M.Türköne. C.Afqani. Ankara, 1994, s.57-58.

tərəqqiyə nail olmuş və sivilizasiyanın zirvəsinə yüksəlmışlər”<sup>5</sup>. Görünür elə bu inanclarına görə də müəllif xristianları batıl dinlərə inanan xalqlar cərgəsinə daxil etmişdir.

Əfqani mülahizələrini ümumiləşdirərək yazırıdı: “Dini inanclar, istər həqiqi olsun, istərsə də batıl, elmin əldə edilməsini, yaşamaq vasitələrinin əldə edilməsini və normal sivilizasiyanın tərəqqisini qadağan etmədikcə, heç bir şəkildə sivilizasiya və dünyəvi tərəqqi ilə ziddiyyət təşkil edə bilməz. Güman etmirəm ki, dünyada bu şeyləri qadağan edən din tapılsın... Üstəlik, mən deyərdim ki, imanın azlığı sivil həyatda yalnız qarışılıqla, mənəviyyatlılıqla və ümidsizliyə səbəb olur. Düşünün – bu ki, nihilizmdir!”<sup>6</sup>

Mütəfəkkir dinin əxlaqi dəyərlərini, onların cəmiyyətin mənəvi həyatının inkişafındakı rolunu yüksək qiymətləndirirdi. Yazırıdı ki, din insanın ağlına üç inanc prinsipi və ruhuna da üç məziyyət vermişdir. Filosofun qısa şəkildə “xoşbəxtliyin altı inanc və əxlaq prinsipi”, yaxud “altı təməl prinsip”<sup>7</sup> adlandırdığı bu həqiqətlər, onun düşüncəsinə görə, “toplumlar üçün mövcudluq dayağı, ictimai quruluşun təməli və sivilizasiyanın möhkəm əsası xarakterindədir”<sup>8</sup> və xalqları təkamül və inkişaf yolunda irəliləməyə, xoşbəxtliyin zirvələrinə çatmağa sövq edir, insanlardan pislik və fəsadı uzaqlaşdırırlar.

Cəmaləddinin qeyd etdiyi inanc prinsiplərindən birincisi – insanların, özünün yer üzünüñ sultani və yaradılmışların ən dəyərlisi, ləyaqətlisi olmasını təsdiqləməsidir; ikincisi – bir dinə inanan toplumun özünü ən xeyirli ümmət hesab etməsi və imansızlardan, xüsusən də doğru yoldan uzaqlaşanlardan üstün olmasına inanmasıdır; üçüncüsü – insanların bu dünyada ancaq mükəmməllik səviyyəsinə yetmək üçün yaradıldığını bilməsidir. Bu prinsipə görə, insan çatdığı mükəmməllik səviyyəsi sayəsində bu dünya

<sup>5</sup> J.al-Afghani. Commentary on the Commentator / Nikki R.Keddie. An Islamic Response to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-Afghani”. Berkeley, Los Angeles, London, 1983, 2-nd edit., p.128.

<sup>6</sup> Yenə orada, s.128-129.

<sup>7</sup> Əfqanının bu prinsiplərdən bəhs edən “Səadətin altı güşəli qəsri” adlı məqaləsi (yəqin ki, “Naturalizm haqqında həqiqət” əsərinin bir hissəsi) M.Ə.Rəsulzadə tərəfindən türk dilinə tərcümə olunaraq, çap edilmişdir. Bax: “Türk yurdu”, 1911, 3, s.70-77.

<sup>8</sup> C.Afqani. Dehriyyuna Reddiye, s.25.

həyatından daha yüksək, “geniş, əzablardan uzaq, səadəti bitməz-tükənməz həyatın yurdu olan bir diyara keçər”<sup>9</sup>.

Əfqani bu inanc prinsiplərinin məzmununu, mahiyyətini və bəşər mədəniyyətinin inkişafındakı müsbət rolunu da açıqlayır. Məsələn, filosofun nəzərincə, özünü yaradılmışların ən dəyərlisi hesab etməsi sayəsində insan zəruri olaraq heyvani xüsusiyyətlərdən uzaqlaşır və bu uzaqlaşma hissi gücləndikcə, insanların ruhu ağıl aləmində daha da yüksəlir, mədəniyyət və fəzilət sahibi olur; belə insan cəmiyyətin digər üzvləri ilə sevgiyə, anlaşmaya və ədalətə söykənən bir həyat yaşayır. Bu inanca görə “insan xüsusiyyətləri və xarakteri etibarilə heyvanlara bənzəməkdən xilas olmuşdur. İnanc sistemi bu keyfiyyətilə düşüncəni inkişafetdirici, ağılı fəallaşdırıcı, nəfsi təmizləyici, çirkin mövqə və davranışlardan qoruyucu bir rol oynar”<sup>10</sup>.

İkinci inanc prinsipi toplumların, özünün digər toplumlardan və ya insanlardan üstünlüyünü qəbul etməsidir. Mütəfəkkirin mülahizələrinə görə, heç bir toplum yaradılış etibarilə özünün aşağı seviyyədə olduğunu, kamiliyyə yetişmək üçün qabiliyyətinin yetərsizliyini düşünməməlidir. Və öz üstünlüyünə inanmaq digər insanları eksiltmək demək olmayıb, bu inanca haqq qazandırmaq üçün elmlərə sahib olmağa, sənayeni, texnologiyaları inkişaf etdirməyə can atmaq deməkdir və bu inanca malik xalqlar mədəniyyət və sivilizasiyada daha yüksək mövqelər qazanmaq üçün davamlı olaraq çalışırlar. Bu inanc xalqlar arasında rəqabət duyusunu doğurmuşdur.

Əfqaninin şərhində üçüncü inanc “insanın bu aləmə bir sıra yaxşı məziyyətlər əldə etmək və bu keyfiyyətləri sayəsində daha uca bir aləmə yüksəlmək üçün gəldiyinə, daha geniş bir dünyaya köç edəcəyinə, cənnətlərə varıb oranın gözəlliklərilə bəzənəcəyinə qəti inanmasıdır”<sup>11</sup>. Bu inanca sahib insan özünü daha yaxşı yetişdirir, daha yüksək əxlaqi-mənəvi dəyərlərə can atır, nəfsini təmizləyir, “rüşvətə meyl salmir”, “xainlik etmir, yalana və hiyləyə əl atmır”. Filosof bu inancı “sosial quruluşun dayanacağı ən möhkəm təməl” adlandırır. Çünkü həmin inanc insanlar arasındaki münasibətlərdə sevgi, ədalət, barış prinsiplərinə əsaslanır, toplumlararası əlaqələri gücləndirir.

<sup>9</sup> Yenə orada, s.25-26.

<sup>10</sup> C.Afqani. Dehriyyuna Reddiye, s.27.

<sup>11</sup> Yenə də orada, s.28-29.

Mütəfəkkir belə bir nəticəyə gəlirdi ki, dinin aşılıladığı bu inanc prinsipləri insanı xoşbəxtlik zirvəsinə qaldırır; bu prinsiplərdən məhrum olan toplumlarda isə rəzillik, cəhalət, gerilik, mənəviyyatsızlıq və bədbəxtlik baş alıb gedər.

C.Əfqani yazırkı ki, din insanların ruhuna da üç məziyyət, xasiyyət nəqş etmişdir. Bu məziyyətlərdən birincisini filosof utanma (həya) duyğusu adlandırır. O utanma hissini cəmiyyətin sosial və etik nizamlanmasının mü-hüm ünsürü hesab edərək yazırkı ki, bu duyğu insanları çirkin əməllərdən, heyvanlara xas şəhvət quyusuna düşməkdən qoruyur; ictimai sistemi qoru-maq işində onun təsiri saysız qanunun, polisin və jandarmanın təsirindən daha güclüdür. Bu duyğu insanı “fəzilət sahibi insanların dünyasına çatdırın, nöqsanlara düşməkdən qoruyan, onun cəhalətə, qabaliğa və yırtıcılığı razı olmasına əngəl olan yeganə keyfiyyətdir”<sup>12</sup>. Mütəfəkkirə görə, əgər insanda utanma hissi olmasaydı, onu tənqid etməyin, yaxşı işlərə dəvət etməyin də bir xeyiri olmazdı; bu duyğu bütün gözəlliklərin, yaxşılıqların qaynağı, hər cür fəzilətin əsasıdır, üstünlük və tərəqqiyə bir yoldur.

Dinin insanlara aşılıdığı ikinci məziyyət, Cəmaləddinin nəzərində, əma-nətdir. Əmanət insan sivilizasiyasının, cəmiyyətin mövcudluğunu təmin edən məziyyətdir, çünki insanlar və toplumlar arasında qarşılıqlı etibar, güvən ol-masa, sosial həyatda da siyasi sabitlik, iqtisadi çıçəklənmə və mənəvi inkişaf da mümkün deyil. Şeyxə görə, etibarlılıq duyğusu “insanlararası müna-sibətlərin təməl dayağı, dövlətin və hakimiyyətin bel sümüyüdür. Güvən duyğusu rahatlıq və sakitliyin hər tərəfə yayılmasını təmin edər”, cəmiyyətin bütün üzvlərinin özlərini sakit və rahat hiss etmələrinə imkan verər”<sup>13</sup>.

Əfqani dinin insan ruhuna aşılıdığı üçüncü məziyyəti doğruluq adlandı-rırdı. Doğruluq mütəfəkkir üçün insan varlığının ən təməl keyfiyyətlərindən biri, sosial həyatın və həmrəyliyin əsasıdır; çünki həm ailədə, həm də fərdi və ictimai münasibətlərdə harmoniya doğruluqla müəyyənləşir. Yalan isə, Şeyxə görə, cəhalətə, imansızlıq və bədbəxtliklərə aparar.

Seyid Cəmaləddin dinin aşılıdığı bu üç əxləq prinsipindən məhrum olan toplumlarda heyvani keyfiyyətlərin insanların hərəkət və iradələrinə hakim kəsiləcəyinin, yoxsulluq və fəlakətin artacağıının, cəmiyyət üzvlərinin

<sup>12</sup> C.Afqani. Dehriyyuna Reddiye, s.32.

<sup>13</sup> Yenə orada, s.33-35.

səviyyəsinin pozulacağıının və birliyinin dağılacağıının danılmaz gerçeklik olduğunu vurğulayırdı. Və filosof dinin gətirdiyi bu altı inanc və əxlaq prinsipinə əsaslanaraq, dini sivilizasiyanın əsası kimi xarakterizə edir, dinin cəmiyyətin həyatında nizamlayıcı və birləşdirici funksiyalar daşıdığını təsdiqləyirdi. Mütəfəkkirin İslam birliyi (ittihadi-İslam) konsepsiyası məzmun və məqsəd baxımından dinin bu funksiyalarına əsaslanırı.

C.Əfqani bütün dinlərdən İslam dinini üstün sayırdı. Çünkü, filosofa görə, İslam dini möhkəm bir hikmətə dayanır və onun təməlləri bəşəriyyət üçün xoşbəxtlik təmin edəcək səviyyədədir: “İslam mərhmətli bir tərbiyəçi, mənəvi aləmi gözəlləşdirən və əxlaqı ucaldan bir şərəf vericidir. Ona bağlananları şəfqət və mərhmət hissəleri ilə bəzəyərək ədalət yoluna götürür”<sup>14</sup>.

Mütəfəkkir yazırkı ki, İslamın ən önəmli prinsipi tövhiddir, uca Allahın vahidliyinə, aləm üzərində hakimliyinin şəriksizliyinə və bütün mövcud olanları şəriksiz yaratlığına inanılmasıdır<sup>15</sup>. Allahdan başqa hər hansı varlıq aləmdə baş verən hadisələrə qarşıya bilməz. Cəmaləddin tövhid inancını ümumiyyətlə dini hissin əsası hesab edirdi, söhbətlərinin birində deyirdi: “Dini hiss – bəşəriyyətin inkişafının bütün mərhələlərində insana xas olan ilahini dərkətmə səyidir, ağlin hopmuş olduğu hissdir”<sup>16</sup>. Və o İslam monoteizmini digər dinlərin politeizminə qarşı qoyur: brahmanizm, buddizm, zərdüştilik və s. dinlərin xürafata və vəhimlərə (xülyalara) əsaslandığını, Allahın insan şəklində göründüyüünü və ya başqa bir canlı şəklində düşdüyüünü iddia etdiklərini qeyd edirdi.

Şeyx Cəmaləddin həqiqi dinin xürafata və vəhimlərə əsaslanmaqdansa, ağla söykənən səhih dəlillər üzərində bərqərar olmasını təqdir edirdi. Buna görə də filosof İslam dininin digər dinlərdən üstünlüğünü onun ağlin tövhid inancı ilə təmizlənməsi prinsipinə dayanmasında, ağlin aliliyini qəbul etməsində göründü. Yazırkı ki, bütün dinlər arasında “bir şeyə sübutuz inanan insanları tənqid edən tək din İslamdır. Zənnə tabe olanları möhkəm bir tənqidə məruz qoyar... İnanc təməllərini dəlil və sənədlərə dayalı olaraq

<sup>14</sup> C.Afqani. Taassup / Afqani C., Abduh M. El-Ürvetül – vüska, s.128.

<sup>15</sup> Yenə orada, s.91-93.

<sup>16</sup> İqtibas üçün bax: И.Хакимов. Джамаль ад-Дин аль Афгани, философ и реформатор / Азия и Африка сегодня. М., 1989, №12, с.50.

yüksəldər. Hər kəsin bundan yararlanmasını təmin edər”<sup>17</sup>. Onun fikrincə, İslam öz davamçılarına “dinin təməl prinsiplərini ancaq sübuta əsaslanaraq qəbul etmələrini təlqin edər. Lazım gəldiyində ağıla müraciət edər. Bir hökm verdiyində, onu ağıla yönəldər. Xoşbəxtliyin ağılın və bəsirətin nəticəsi olduğunu vurgular”<sup>18</sup>. Əfqanının nəzərincə, bu məziyyətinə görə İslam dininə “bərabər və ya yaxın bir başqa din tapılmaz”. Digər dinlər isə, onun yazdığını görə, dini mövzuların ağıl xaricində olduğunu, onların ağılla dərk edilməsinin mümkünəzləyünü iddia edirlər.

Bu baxımdan C.Əfqani İslamin Müqəddəs Kitabı Qurani-Kərimi yalnız dini ehkamın və ibadətin mənbəyi hesab etmir, həm də yüksək mənəvi keyfiyyətləri, elm və müdrikliyi, bütün yaradılmışlar haqqında olub və olacaq bir çox məlumatları özündə ehtiva edən İlahi vəhy kimi şöhrətləndirir: “Bu Kitab makrokosmun əhatəli nümunəsidir. Burada hər fərd bir hərf, hər məxluqat növü bir söz, hər irq bir sətir, hər mikrokosm bir səhifədir; hər bir hərəkət və dəyişiklik onun izahı və xülasəsidir. Bu möhtəşəm Kitabin sonu yoxdur. Onun hərf, söz, sətir və səhifələrini sayıb-qurtarmaq mümkün deyil. Hər sözdə, hətta hər hərfdə o qədər müəmmə və sirr gizlənmişdir ki, keçmişin və indinin bütün müdrikləri Nuh qədər ömür sursə idilər və onların hər biri hər gün minlərlə müəmmənanın üstünü açsaydı belə, yenə də Kitabi dərk etməkdə aciz qalar və məğlubiyyətlərini etiraf etməli olardılar”<sup>19</sup>.

Buna görə də Seyid Cəmaləddin mühafizəkar alimlərin elmi müsəlman elmləri və Avropa elmləri adlandıraraq iki yerə bölmələrinin qəti əleyhinə idi və İslam dininin elmi bilikləri inkar etmədiyi, elmə açıq bir din olduğunu əsaslandıırırdı. O deyirdi ki, elmi bölməklə bu alimlər xalqı rasional elmləri öyrənməkdən çəkindirirlər: “Haqqı, həqiqəti sübut edən elmi bizim alimlər qadağan edirlər, elə bilirlər ki, bununla İslami qoruyub saxlayırlar. Belə adamlar əslində İslamin düşmənidirlər”<sup>20</sup>. Belələrinin sayəsində İslam elmdən, məntiq və rasional düşüncədən məhrum ehkamçı təlimə çevrilmişdir. Mütəfəkkir danılmaz gerçeklik olan təbiət qanunlarını öyrənən elmləri, riyazi və fəlsəfi elmləri İslama zidd hesab edənləri,

<sup>17</sup> C.Afqani. Dehriyyuna Reddiye, s.98.

<sup>18</sup> Yenə orada.

<sup>19</sup> J.al-Afghani. The Benefits of Philosophy / Nikki R.Keddie. An Islamic Response to Imperialism, p.114.

<sup>20</sup> C.Əfqani. Təlim-tərbiyə haqqında / C.Əfqani. Seçilmiş əsərləri, 32-33.

höccətül-İslam əl-Qəzalinin təbirincə İslamin “cahil və nadan dostu” adlandırırdı və belələrinin dinə vurduğu zərərlərin zındıqların və kafirlərin zərərindən daha çox olduğunu vurgulayırdı. Çünkü, onun qənaətinə görə, “elmə və mədəniyyətə ən yaxın və ən doğma din İslam dinidir, elm və maarifin inkişafı ilə İslam qanunları arasında heç bir ziddiyyət yoxdur”<sup>21</sup>.

Filosof İslamin təhsilə və tərbiyəyə münasibətdə də başqa dinlərdən üstün olduğunu vurgulayırdı. Onun fikrincə, insanları maarifləndirəcək, qəti dəlilə söykənən bilgilərlə təmin edəcək, onların mənəviyyatını saflasdıracaq alim, müəllim və tərbiyəçilərin hazırlanması dini vəzifədir: “Təhsil işinə məsul bir müəllim və “xeyirli işi görməyi əmr edib, pis əməlləri qadağan edəcək”<sup>22</sup> bir tərbiyəçi İslami həyat baxımından bir zərurətdir”<sup>23</sup> və İslam dininin davamçıları üçün bu bir fərzdir.

Əfqani İslamin digər dinlərdən bir üstünlüyünü də onun bütün millətlərin bərabərliyini qəbul etməsində görürdü. Onun fikrincə, İslam “insanların məziyyətlərini yalnız əqli və mənəvi kamilliliklərinə görə” fərqləndirir, “insanlar arasında ancaq ağıl və fəzilət baxımından bir fərqliliyin”<sup>24</sup> olduğunu qəbul edir. Və Şeyx başqa dinlərdən misallar götirərək, fikirlərini əsaslandıırırdı: brahmanizmdə insanların kastalara bölündüyünü, yəhudilərin din kitabının İsrailoğullarının digər xalqlardan daha üstün, daha ləyaqətli olduqlarını təbliğ etdiyini vurgulayırdı.

Mütəfəkkir qeyd edirdi ki, Xristianlıqda isə din xadimləri adı dindarlardan üstün mövqeyə malikdirlər və Allahla insan arasında vasitəçi hesab olunurlar. Bu dində ruhanilərin vasitəciliyi olmasa, “bir insan kamillik dərəcəsində nə qədər yüksəlmışsə yüksəlsin, öz günahlarını ilahi dərgaha çatdırmağa layiq deyildir. Qüsurlarının bağışlanması tələb edə bilməz bu dərgahdan”<sup>25</sup>. Bu kimi inanclarla xristianlar əsrlər boyu cahil qalmışlar. Sonralar onların içərisində çıxan islahatçılar İslami örnək götürərək öz dinlərində dəyişikliklər etmiş və tərəqqinin yollarını açmışlar.

<sup>21</sup> Yenə orada, s.33.

<sup>22</sup> Əfqani bu ifadəni Qurani-Kərimin Ali-İmran surəsinin 104-cü ayəsindən götürmüştür.

<sup>23</sup> C.Afqani. Dehriyyuna Reddiye, s.101.

<sup>24</sup> Yenə orada, s.94.

<sup>25</sup> Yenə də orada, s.96.

Əfqani İslamin bir müsbət keyfiyyətini də qeyd edirdi: bu, onun digər dinlərə münasibətdə dözümlülük göstərməsidir. Şeyx tarixi gerçəkliliklərə dayanaraq, bəzi vaxtlarda ifrata varsalar da, müsəlmanların heç bir zaman başqa dindən olan insanları yer üzündən silmək kimi niyyətlərinin olmadığıni vurğulayırırdı. O yazırkı ki, İslam torpaqlarındakı bir çox icmalar bu günə qədər də öz inancını və ənənələrini yaşadırlar: “Baxmayaraq ki, müsəlmanlar ölkələrinin genişlənməsi üçün döyüşkən bir ruh daşıyırıldız və hakimiyətlərinə əngəl olmağa çalışanlara qarşı sərt münasibət bəsləyirdilər; amma bununla bərabər onlar hər qövmün, hər dinin etiqadlarına hörmət göstərir və kimsəni dinlərini dəyişdirmək üçün məcbur etmirdilər”<sup>26</sup>. Əfqani bu məsələdə İslam fıqhinin ədalətli şərtlər irəli sürdüyüünü deyirdi və yazırkı ki, müsəlmanlar tutduqları torpaqlarda dinlərini yalnız təbliğ və təklif edirdilər, İslami qəbul etməyənlərdən isə rəsmi vergi almaqla kifayətlənirdilər.

Cəmaləddinin gəldiyi qənaətə görə, xristianlar isə hansı ölkəyə girmişlərsə, oranın xalqına Xristianlığı zorla qəbul etdirmişlər: Misirdə, Suriyada, hətta Avropa ölkələrində olduğu kimi. Mütəfəkkir xaç yürüşlərini, ispaniyalıların Əndəlus müsəlmanlarına qarşı zorakılıqlarını, xristianların ilk zamanlarda yəhudiləri Qüdsdə toplayaraq yandırmalarını onların başqa dinlərdən olanları yox etmək niyyəti kimi dəyərləndirirdi<sup>27</sup>.

C.Əfqani dinlərin geniş və hərtərəfli müqayisəli təhlilini verməsə də, mülahizələrini yekunlaşdıraraq, bu qənaətə gelir: “İslam dininin bütün prinsiplərinin sivilizasiyaya və elmə qatqısı təfərrüatlı açıqlanacaq olursa, bu əlimizdəki kitabın (“Naturalizm haqqında həqiqət”in – Q.M.) həcmini aşacaqdır. Qısaca bunu söyləyə bilərik: İslamin hər bir prinsipi insan həyatı üçün xoşbəxtlik qaynağıdır”<sup>28</sup>.

Şeyx Cəmaləddinin peyğəmbərlik haqqında da özünəməxsus düşüncələri vardır. Onun fikrincə, insan kamillik və ləyaqatın zirvəsinə yüksəlməyi arzu etməlidir. Ancaq peyğəmbərlik mərtəbəsi “arzulamaqla əldə ediləcək bir şey deyildir. Uca Allahulları arasında dilədiyi insanları buna layiq görər”<sup>29</sup>.

<sup>26</sup> C.Afqani. Taassup / C.Afqani, M.Abduh. El – Ürvetül-vüska, s.129-130.

<sup>27</sup> Bax: yenə orada, s.129.

<sup>28</sup> C.Afqani. Dehriyyuna Reddiye, s.102.

<sup>29</sup> Yenə orada, s.93.

Filosofun məsələyə bu cür yanaşımı kəlamçıların mövqeyinə uyğundur. Lakin Əfqani peyğəmbərliyi filosofluq, fəqihlik, təbiblik və s. kimi sənət adlandırır. İstanbul Universitetinin açılışı münasibətilə təşkil olunan ramazan gecələri çərçivəsində oxuduğu “Elm və sənayenin tərəqqisi” mövzusunda mühazirəsində o “məqsədləri aləmin islahi” olduğu üçün bütün sənətlər içərisində peyğəmbərlik, filosofluq, xəlifəlik, fəqihlik və təbibliyi digər sənətlərdən (gəmiçilik, əkinçilik, dəmirçilik və s.) daha şərəfli və fəzilətli hesab edirdi.

Mühazirəsində həyatı ehtiyacları baxımından toplumu canlı bədənə bənzədən Cəmaləddin, bu ehtiyacları təmin edən sənətləri bədənin əzaları ilə müqayisə edərək, peyğəmbərliyi və hikməti bədənin ruhu kimi təqdim edirdi. Lakin o bununla peyğəmbərliyi filosofluqla eyniləşdirmir, onların fərqli xüsusiyətlərini də göstərir. Məsələn, peyğəmbərlik məqamı kəsblə əldə edilə bilməz – yəni biliklə, səylə qazanıla bilməz, ilahi vəhy yolu ilə olar, Allah onu istədiyi bəndəsinə verər. Amma fəlsəfə kəcbidir, fikir və düşüncə ilə qazanılır. Peyğəmbər xətalardan məsundur (təmizdir), filosof isə xətalıdır. Peyğəmbərin hökmərinə etimad etmək, inanmaq fərzdir, filosofun dediklərinə inanmaq isə fərz deyil. Hər dövrün peyğəmbərə ehtiyacı yoxdur, çünki onun gətirdiyi nizam və şəriət uzun dövrlərə kifayət edər. Amma insan nəslini ən mükəmməl şəkildə inkişaf yoluna yönləndirmək üçün hər zaman bir alim lazımdır<sup>30</sup>.

Görünür, mütəfəkkir peyğəmbərliyi filosofluqla müqayisə etməklə, fəlsəfəyə verdiyi dəyəri və fəlsəfənin İslama uyğunluğunu isbatlamağa çalışmışdır.

Təhlillərdən görünür ki, Əfqani dini daha çox sosial fenomen kimi nəzərdən keçirir, onun cəmiyyətin həyatında, bəşər mədəniyyətində tutduğu önəmlı yeri yüksək dəyərləndirir.

---

<sup>30</sup> Bax: M.Türköne. C.Afqani, s.30-32.

## ƏDƏBİYYAT

1. Afqani C. Dehriyyuna Reddiye (Natiyəlizm eleştirisi) / Terc. V.İnce. İst., Ekin Yayınları, 1997.
2. Afqani C. Renana cevap / M.Türköne. C.Afqani. Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 1994. – s.55-66.
3. Afqani C. Taassup / Afqani C., Abduh M. El-Ürvetül – vüskə /Terc. İ.Aydın. İst., Bir Yayıncılık, (nəşr ilə göstərilmir). – s.123-137.
4. al-Afghani J. The Benefits of Philosophy / An Islamic Response to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los Angeles, London, 1983, 2-nd edit. – pp.109-122.
5. al-Afghani J.Commentary on the Commentator / An Islamic Response to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los Angeles, London, 1983, 2-nd edit. – pp.123-129.
6. Əfqani C. Təlim-tərbiyə haqqında / Əfqani C. Seçilmiş əsərləri. (Toplayan, tərtib edən və ön sözün müəllifi prof. Ş.Qurbanovdur). Bakı, Azərnəşr, 1998. – s.25-33.
7. Fakhry M. A History of Islamic Philosophy. New York, 1983, 2-nd edit.
8. Хакимов И. Джамаль ад-Дин аль-Афгани, философ и реформатор / Азия и Африка сегодня, 1989, №12, с.49-50.
9. Karaman H. Efqani Cemaleddin / İA, c.10. İst., Türkiye Diyanet Vakfı Yayınları, 1994.
10. Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, Azərnəşr, 1996.
11. Mürşüdlü Q.C. C.Əfqaniyə görə qəza və qədərin mahiyyəti / Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2006, №1. – s.117-125.
12. Türköne M. C.Afqani. Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 1994.

## **ФИЛОСОФИЯ РЕЛИГИИ ПО ДЖ.АФГАНИ РЕЗЮМЕ**

*Г.Дж.Муршудлу*

Один из крупных идеологов реформации и возрождения в исламе Дж.Афгани являлся видным ученым-теологом, но несмотря на это очень мало писал по религиозным вопросам. Вместе с тем, он в своих трудах, выступлениях и беседах высоко ценил основные нормы и принципы ислама, их роль в развитии уммы; а также определил функции религии вообще в обществе, ее место в развитии мировой культуры.

В статье на основе изучения некоторых работ мыслителя, впервые делается попытка проанализировать философию религии Афгани. Выявляется, что философ охарактеризовал религию как основу цивилизации, как средство перехода человечества от варварства к культуре.

В статье показывается, что Афгани обосновал верховенство ислама в сравнении с другими религиями.

## **PHILOSOPHY OF RELIGION BY J.AFGHANI SUMMARY**

*G.J.Murshudlu*

One of the large ideologists reform and revival in Islam J.Afghani was the outstanding scientist - theologian, but despite of it wrote on religious problems very little. At the same time, it in the transactions, appearances and conversations highly appreciated the basic norms and principles of Islam, their role in development of umma; and also has defined functions of religion generally in society, its meaning in development of world culture.

In the article, on the basis of study of some transactions of the thinker, there is an attempt for the first time to analyze philosophy of religion of Afghani. Emerges, that the philosopher has described religion as the basis of a civilization, as a means of transfer of mankind from barbarity to culture.

In the article shows, that Afghani has basing the supremacy of Islam in matching with other religions.



## VƏHYİN UNIVERSAL MAHİYYƏTİNİN QURAN İŞİĞINDA TƏBLİĞİ

*Rahil NƏCƏFOV<sup>1</sup>*

Quran möhtəşəm bir vəhy əsəridir. Bu nöqteyi – nəzərdən çıxış edərək vəhyin daxili sferasında onun universal mahiyyətinin aydınlaşması üçün Quran vəhyinə müraciət etməyi lazımlı bildik və fəlsəfi məntiqlə bərabər dini məntiqin də məsələyə münasibətini öyrəndik.

Dini məntiq vəhyin dünyada gördükümüz bütün varlıqların əsl və həqiqi yaradıcısının var olduğunu işaret etdiyini bir mənalı şəkildə iddia edir. Vəhy bu mənanın təsdiqləyicisi kimi çıxış edir və üstəlik yaradılmış məxluqların mövcud olduqları formalarının o anda, o məkanda ən doğrusu olduğunu və bu formanın, yaxud vəziyyətin xaricində digərinin qeyri-mümkün olduğunu da ifadə edir. “Rəhmanın yaratmasında heç bir əksilik görə bilməzsən. İstərsənsə bax, ən kiçik bir naqışlık görə bilərsənmi? Sonra bir daha, bir daha üzünü çevir bax, gözlərin yorğun halda [nöqsan tapa bilməyərək] geri dönəcək” [Quran 67/3-4]. Dini məntiq bu iddiasında bizim düzəltdiyimiz, maddələrə verdiyimiz müxtəlif formaları buna misal gətirərək bu qurğuların yaxud düzələnlərin özü-özündən düzəlməsi düşüncəsinin səfəhlik və ağılsızlıq, yaxud ən böyük məntiqsizlik hesab edildiyi halda, dünyada mövcud olan bütün varlıqların Yaradıcısının var olmaması iddiasını da ən böyük düşüncəsizlik adlandırır. Məsələnin qəribə cəhəti isə budur ki, bu düşüncəsizlik və ondan irəli gələn nəzəriyyələr bir qrup “alim” tərəfindən elmin adına yazılaraq elm ilə din arasında olmayan ziddiyyətin varlığına oxucuları inandırmaq niyyətindədirlər. Müasir elm nəzəriyyəçiləri isə nisbi məntiqdən hərəkət edərək, elm ilə din arasında uçurum yaranan bu yalnız düşüncə sahiblərinə müraciət edərək, onlardan soruşur: “Ehtimallara

---

<sup>1</sup> AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutu, “Fəlsəfə və İctimai Fikir tarixi” şöbəsi aspiranti.

inanmaqmı, yoxsa Tanrıya inanmaqmı daha asandır?”<sup>2</sup>. Dini məntiq insanın yaratma xüsusiyətinin olmadığını, əslində isə düzəlmış şeylərin dəyişdirilmiş, insandan əvvəl yaradılan, digər bir formaya salınmış maddələr olduğunu iddia edir. Bu mənada düzənlər, düzəldənə dörd cəhətdən dəlalət etdiyini bildirir.

1. “Onu düzəldənin diri, həyat sahibi, olduğuna dəlalət edir, diri olmayan heç nə edə bilməz.

2. Görən, eşidən olduğuna dəlalət edir, görmədən səsləri nəzarət altında saxlamadan bir əsəri ortaya çıxara bilməz.

3. İradəsinin varlığına dəlalət edir. Yaradıb-yaratmamaq istəyi onun iradəsindən asılıdır.

4. Düzəldiyi ilə eyni cinsdən olmadığına dəlalət edir, çünki usta ilə onun düzəldiyi şey eyni cinsdən deyil”.<sup>3</sup>

Dini məntiq Yaradanın yaratdıqlarında istifadə etmək üçün insanı mütləq təlimatlandırmanın vacib olduğunu bildirir. Bu yaratdıqlarından məqsədin əvvəlcədən güdülməsi təbiidir. Məqsəd olmadan heç nə yaradıla bilməz. Bununla belə Tanrıının məqsədinin nə olduğunu, hadisələrin necə və nə üçün baş verdiyini, varlığın hansı şəraitdə yaradıldığını hansı şəraitdə də varlığını itirdiyini bilməyimiz mümkün deyil. Bu haqda Tanrıının bildirdiyinin xaricində bilgi əldə etməyi düşünmək də doğru deyildir. Səbəbləri bilməməyimiz və tez-tez “təsadüflərlə” qarşılaşmağımız, təzahür edənin, təzahür etdirici amillərini izah edə bilməmək qarşısında “təsadüflərin zərurətləri” ilə qarşı-qarşıya qalırıq. Səbəbləri bilməyən üçün baş verən hər hadisə təsadüfün nəticəsi kimi görünürsə də saat ustası düzəldiyi saatda çıxan problemi təsadüflə izah etmirsə, mükəmməl formada idarə edilən, kainatdakı digər məxluqlar üzərində istifadə etmək qabiliyyətini insana verən varlıq haqqında məqsədlərin və təlimatların olmaması düşüncəsinin ən böyük hikmətsizlik və axmaqlıq olduğunu irəli sürür. Vəhy deyir: “Sizi (məqsədsiz) boşuna yaratdığınımı və bizə döndürülməyəcəyinizimi sanırsınız?” [Quran, 23/115], “İnsan oğlu özünün başıboş buraxılacağınmı sanır?” [Quran, 75/36]. Bu təqdirdə dini məntiq insanın öz yaradıcı

<sup>2</sup> Yusuf A. “Sizinti” dərgisi, s. 154-158 İst., may 1990, s.156

<sup>3</sup> Yıldırım S. *Kurani Kerim ve Kuran ilimlerine giriş*. Ensar neşriyyat. Temel Kültər Dizisi 1.İst 2000. s.16

varlığının vacib olduğunu, vəhyin məhz ilahi həqiqətləri insana başa salmaqdan ötrü olduğunu vurğulayır. İlahi həqiqətləri dərk etmək insanın şüuru xaricindədir. Dini məntiq bu barədə deyir: “Əqlin həcmi məhduddur. Ona görə də əql, insanları müxtəlif yollara aparıb çıxarır. Büyük həqiqətlərə aid söz söyləmək iddiasındakı filosofların, insanlığa nə qədər dəyişik, hətta zidd yollar aşılamaq istədikləri məlumdur.<sup>4</sup> Bu mənada dini məntiqin məsləhət gördüyü ən uğurlu metod, vəhyidir. Dini məntiqin xaricində digər bəşəri məntiq formaları ilahi həqiqətlərin öyrənilməsində müxtəlif metodlar – tənasül, hülul, vəhdət hali, panteizm və s. irəli sürmüşlərsə də onların ilahi həqiqətlərin insanlara çatdırılmasında vəhylə müqayisəsi qarşısında dəyəri zayıf və etibarsızdır.

Vəhyin xıtab etdiyi həm də kütlədir. Kütlə də bir mənəsində çox sayıda fərqli şürur formaları deməkdir. Vəhy bütün bu şürur formaları üçün qəbul edilən vahid söz və ifadə şəklindədir, amma tənasül, hülul, ittihad, panteizm isə kütlə üçün deyil və onlardan bəziləri isə ruhun inkişafına, yaxud daha inkişaf etmiş idrak formasına, daha işlək idrak mexanizminə möhtacdırlar. Bir xüsusa da diqqət yetirməkdə fayda vardır. Dini məntiqin təqdim etdiyi vəhy ideyası hər dövrdə yekdil olmamışdır. Xristianlığın vəhy metodu ilə, İslAMDAKI metod bir-birindən kəskin dərəcədə fərqlənir. Lakin bu vəhyin mahiyyətindən deyil, insanların vəhyə qarşı bəslədikləri münasibətlərin müxtəlifliyindən qaynaqlanır. Xristianlıq vəhyi, Tanrıının yazılarında əks edən müqəddəs ruh kimi başa düşür. Yəni vəhy “Tanrı ruhunun, şəxsiyyətlərini aradan götürmədən – müqəddəs yazırlara girərək, onları ruhi həqiqətlərə və qeybi xəbərlərlə tanış etməsidir. Vəhy əsas etbarı ilə Tanrıının özünü “oğlu” İsa şəklində bəşəriyyət arasında izhar etməsidir”.<sup>5</sup>

Dini məntiq həm də vəhiyi qəbul etmənin insan iradəsinin xaricində olduğunu, vəhiyi almağa insanın məcbur edildiyini, onun şəxsi iradəsinin bu hadisədə heç bir rolu olmadığını bildirir. Buna misal olaraq vəhyin Məhəmməd Peyğəmbərə gəldiyi əsnada Onun ilk önce vəhiyi qəbul etməyə hazır olmadığını, bu məsuliyyəti daşımağa layiq olmadığını öz dili ilə ifadə etdiyini, vəhyin kəsildiyi üç il boyunca isə onun gelişini səbirsizliklə gözləsə

<sup>4</sup> Yıldırım S., *eyni əsər*, s. 20

<sup>5</sup> Yıldırım S., *eyni əsər*, s.20

belə onun gəlməməsini göstərirlər.<sup>6</sup> Dini məntiqin bu mövzüda, yəni vəhiyi qəbul etmənin insanın iradəsi xaricində olmasına diqqət çəkmək istədiyi digər bir xüsus da vəhiyi xitabın üslubudur. Sonuncu vəhyi əsəri hesab olunan Quranda 300-dən çox, ayə “De ki,...” ifadəsi ilə başlayır. Kəlimənin məcburiyyət ifadə etməsi də açıq-aşkar məlumdur. Dini məntiq deyir: “Vəhyi ilham, sezgi, kəşf, təhtəlşür kimi məfhumlardan təmamilə fərqlənir. Vəhyi ilhamdan fərqləndirən əsas cəhəti isə onun vasitəsizliyindədir.”<sup>7</sup>

**1. İnsanın Allaha olan ehtiyacı.** İnsan öz əqlini lazıminca dəyərləndirmədiyi və bu səbəbdən böyük çətinliklərlə qarşılaşılığı üçün Allah ona özünü tapmaq yolunu asanlaşdırıdı. Bu yolda insanda fitrətdən var olan “Tanrıya tapınma” duyğusunu da təmin etdi. Necə ki, insanın bütlərə və başqa şeylərə səcdə edərək onlara ibadət etməsi, ayinlər yerinə yetirməsi tarixən görülmüş və müşahidə olunan haldır. Bütün bu başqa tanrıllara ibadət etmək, tək bir səbəb təşkil edən Allahı kənara qoyaraq əqli lazıminca dəyərləndirməməyin ən bariz nişanəsi olan öz əqlinin köməyi ilə düzəldiklərinə, yaxud od və ona oxşar şeylərə, səma cisimlərinə tapınmaq insana yaraşmayan, onun adına, şorəfinə, üstün yaradılışına əsla uymayan bu cahilliyyinin nə qədər düşük və səviyyəsiz olması faktorunu misallarda önə çəkir. Onların düşünüb-daşınib nə qədər gülünc qərar çıxardıqlarını məntiqi dəlillərlə izah edib aydınlaşdırır. Həm də diqqəti cəlb edən budur ki, eksər surələrdə iki-üç dəfə, yeri gəldikcə Allahın valığını sübut edən dəlillər, qarşı tərəfin susdurulması, bir məntiqi dəlil gətirə bilməyərək uğursuzluqları ilə tamalanır. Quran məntiqindən həm də belə məlum olur ki, əgər insan hər şeydə “üstün varlıq” inancını qəbul etsə, bu onun bütün problemlərinin həll olunmasına, gətirib çıxardar, şübhələrinə son qoyar, rahat həyat yaşaması, ilə nəticələnər. Quranın insanın Allah axtarıcılığı yolunda çıxarmış olduğu əqli nəticələrə Hz. İbrahim Peyğəmbərin hekayəsini misal göstərmək olar.<sup>8</sup> Hz. İbrahim axtardığı Tanrıının əvvəlcə göy cismi olduğunu fikirləşir, amma hər günəş doğanda yox olan səma cisimlərinin öz iradələri daxilində hərəkət etmədiklərini və bu təqdirdə tanrı ola bilmiyəcəyini başa düşür. O, öz ağılıyla

<sup>6</sup> bax: Bərki Ə. H., Kəskioğlu O., “Xatəmul – Ənbiya Həzrəti Məhəmməd və həyatı”, tər. R.Kaya, DİB, Ankara – 1966.

<sup>7</sup> Yıldırım S., *eyni əsər*, s.22

<sup>8</sup> Bax: Quran, İbrahim surəsi.

fikirləşdikcə bu barədə öz düşüncələrində daha məntiqli qənaətə gəlir. Ən nəhayət, səma cisimlərini də, onların xaricində hər şeyi yaranan, üzərində yaşadığımız yer kürəsini də bu boşluqda tutan, süzüb getməli olduğu halda müəyyən bir elipsvari tryaktoriya üzrə hərəkət etdirən, hər şeyə iradəsi, qüdrəti yetən Allah inancına varır.

**2. İnsanların əqli zəifliyindən irəli gələn Allahı tanımamazlıq şəraitində onların özləri özlərini məhv etməmələri üçün Allahın ilahi mesajlarla xəbərdarlıq etməsi.** Bu, Allahın insanlara olan ehtiyacı kimi görülməməlidir. Burada qeyd olunan “öz-özünü məhv etmə” həm biyoloji mənada, həm də mənəvi mənada qəbul oluna bilər. Lakin hər iki halda “mənəvi məhv” məntiqi olaraq biyoloji ölümü də doğuran əsas amildir. Digər tərəfdən də Allahın insanların yaşamasına və onların ibadətinə ehtiyacı yoxdur. Sadəcə Yer planetində deyil, ümumiyyətlə var olan bütün qalaktikaların hər hansı birində heç bir ibadət edən məxluq olmasa belə Allah yenə Allahdır və bu onda heç bir əksiklik və nöqsan doğurmur. Əksinə əksiklik və nöqsan insanlardan qaynaqlanır. Bizim üstün qabiliyyətimizə və dərrakəmizin fəvqəladə gücünə baxmayaraq məsələlərə ötəri yanaşmağımız və insanın həmişə yaxşı olanlara, düşünülmüş işlərə müraciət etməməsi Allahdan başqa qeyri ilahlara tapması faktının ortaya çıxmasını zəruri etmişdir. Quran insanlara üstün bir əxlaq tövsiyə edir. Müsəlman həmişə öz üstün əxlaqi ilə digər qeyri-səmavi dinlərə pərəstiş edən insanların əxlaqından seçilmiştir. Əksinə digər dinlərdə çox qabarlıq müşahidə olunan əxlaq pozğunluğu, vətəndaş hərc-mərcliyi, hələ də davam edən iyrənc kasta quruşları, savadsızlığın təbliği və sadalamağa ehtiyac görmədiyimiz yüzlərcə amil nəinki həmin cəmiyyətlərin özlərinin, eləcə də bütün bəşəriyyəti məhvə aparan həllədici faktordur. Məhz elə bu sadaladıqlarımızın qarşısı alınmaqdandır ötrüdür ki, insanları tərbiyə etmək, yenilənən insan nəslinin hər dövr üçün tələblərini ödəmək, ağılsızlığı ucbatından özünü və ardinca gələnləri uçurum girdabından, məhv olmaqdan qurtaran ilahi mesajlar, xəbərdarlıqlar enməyə başladı. Bu ilahi mesajlar peygəmbərlərə, çox böyük əxlaqi keyfiyyətləri ilə seçilən insanlara verildi və onlara bu ilahi mesajların təbliği əmr olundu. Bu cür ilahi mesajların toplusu olan Quran VII əsrən Səudiyyə Ərəbistanının Məkkə şəhərində doğulmuş Məhəmməd (s.ə.s.) adlı bir şəxsə nail oldu. Quran əxlaq pozğunluğu və insanların yalnız yollar izləmələri nəticəsində özlərini məhvə aparmalarını xüsusi vurğulayaraq bir çox misallar

gətirir, fərqli qəbilələrin adlarını çəkir. Onların Allah tərəfindən cəzalandırılmalarını qeyd edir. Həm də bu cəzalandırmadan əvvəl onlara peyğəmbərlər göndərərək dəfələrlə xəbərdarlıqlar olunmasını da qeyd edir. Quranın digər səmavi kitablardan fərqli olaraq birbaşa insan əqlinə müraciət etməsi də xeyli əhəmiyyət kəsb edir. Allah göndərmiş olduğu vəhylərdə insandan öz əql və təfəkkürünü maksimum səviyyədə istifadə etməsini tələb edir. Tanrıının möcüzələr vasitəsi ilə insanların düşüncəsiz, kor-koranə inanmalarını, dəhşətli bir qorxunun təsiri altında ağıl və iradələrinin heç bir rolu olmadan Allahı digər varlıqlardan üstün bilmələri xoş qarşılanmamışdır. Şüursuzcasına edilən bu imanın, möcüzənin verdiyi həyacanın təsiri keçdikcə insanın yenidən əvvəlki yalnız həyat tərzinə dönməsini qabaqcadan müəyyən edərək “heç düşünməzmisiniz?” deyir. Quran ağılnı ölçülərinin geniş surətdə tədqiq olunmasını, bu kriteriyaların imanda da dəyişməz və əsas kriteriyalar olduğunu iddia edir. Məcüzə istəyən müşşriklərə xıtabən Allah onlara “Quran kifayət edər!” deyir.

**Vəhyin üslubu.** Vəhyin insanlarda yaratdığı psixoloji vəziyyət də fövqəladə üstün keyfiyyətlərə malikdir. Vəhyin tədqiqi tarixinə və “İslamın tarixi orqanizminə” nəzər saldığımızda da buna bənzər hallar müşahidə edirik. Misal üçün, vəhyin nazil olduğu dövrə peyğəmbərlə bir zamanda yaşayanların vəhyə qarşı çıxmamaları, ona tənqidli yanaşmamaları faktıdır. Doğrudur ki, bu dövrə İslam asanlıqla yayılmamış, bədəvi ərəb cəmiyyəti onu ilk anda qəbul etməmişlər. Lakin məsələyə İslamın tarixi seyri çərçivəsində diqqət yetirdikdə insanların vəhyin üslubu qarşısında İslami qəbul etmələri faktına ona qarşı çıxmaları faktından daha çox rast gəlinir. Xəlifə Ömərin (r.a.) müsəlman olmazdan əvvəl peyğəmbərin get-gedə artan tərəfdarlarından və güc qazanmasından hiddətlənərək əlində qılınç onu öldürməyə getdiyində Quran ayələrini eşitməsi vəhyin təsirinə düşmüş hiddətli qəzəbi imana çevrilməsini tarixdən çox yaxşı bilirik. Belə bir stiuasiya əvvəlki dinlərdə bəlkə də rastlanmamış bir haldır. Vəhyin mənətiqi üslubunun, cəzibədarlığının təsir gücü insanları bu gündə bu dinin sıralarına qatılmağa vadar edir. Avropada hər il minlərlə insanların İslami qəbul etməsi həli artıq biza məlumdur. Tədqiqatçılar bu barədə xeyli araştırmalar aparmış, son nəticədə isə vəhyin təsir gücünün məhz onun ilahiliyində olduğunu qeyd etmişdir.

Vəhy bu barədə deyir: “De ki, Quran ən böyük əzəmətli xəbərdir” [Quran, 38/67]. Quranda keçən vəhy kəlməsi peyğəmbərin şəxsi istifadəsi və onu təlimləndirmək mənasında da işlədilmişdir.

“Bunlar sənə vəhy etməkdə olduğumuz [bilinməyən] xəbərlərdəndir. Məryəmi onlardan hansı himayəsinə alacaq deyə qələmlərini atarkən sən onların yanında deyildin” [Quran 3/44]. M. Nəbiyə görə bu kimi ayələr vəhyin ən mühüm xüsusiyyəti olaraq bilinməyəni bildirmə sıfətini açıqlayır. Tədqiqatçı alimə görə “bir bilinməyənin, tamamilə ruhi bir hadisənin, yaxud qələmləri çəkmə kimi fiziki bir hadisənin bütün təfərrüatı ilə bildirilməsi tərzində ifşası ilə və bu ifşa ilə Hz. Məhəmmədin (s.ə.s.) diqqətinə, öz şəxsiyyətinə, psixologiyasına aid xüsuslarla, məsələn şəxsi fikir və ilhamları ilə qeyri-şəxsi olan və vəhydən doğan fikir və hissələr arasında edilən bir fərqləndirmə üçün qəti bir kriteriya təqdim olunur”<sup>9</sup>.

Vəhyin üslubu özünəməxsusluğu ilə əlbəttə diqqət çəkicidir. Qaynağın Tanrı olduğunu nəzərə alsaq, bu halda üslubun Tanrı üslubu olduğunu da iddia etmək yanlış olmaz. Amma burada bir əsas cəhəti də vurgulamaq yerinə düşər ki, Tanrının xitab etdiyi üslubu, yəni vəhyin dilini və həmin dildə xitab şəklini, vurğunu, intonasiyanı, bəlağəti daha yaxşı anlamaq, öyrənmək lazımdır.

Vəhyin üslubundakı gizlilik və qeyri adilik həmişə insanlarda izah etmə məcburiyyəti doğurmuşdur. Tədqiqatçı alim Vatt Montqomeri burada diqqəti vəhyin dili üzərinə çəkərək **diaqramatik vəhy** nəzəriyyəsini irəli sürür. V. Montqomeriyə görə “bir diaqramda müəyyən şəkillər və rəngləri, müəyyən həqiqətləri göstərmək üçün istifadə olunur”<sup>10</sup>. Tədqiqatçı alim diaqramı insanla həqiqət arasında necə bir trans-informasiya bağlı yaratdığını və insana hansı tipdə bir informasiya ötürdüyüünü qeyd edir. O, buna misal olaraq və fikrini əsaslandırmaq məqsədi ilə London metrosunun giriş tunelində divar-dan asılan və sərnişinlər üçün vacib, amma təfsilatlı informasiya verməyən diaqramları göstərir. Diaqramlarla maraqlanan şəxsin vacib informasiya alması mümkündür. Amma bununla bərabər metronun tunellərdən keçdiyi

<sup>9</sup> Nebi M., *Kurani Kerim mucizesi*. /ter. Ergün Göze/. T.D.V Yayınları. Ankara – 1991. s.88-89

<sup>10</sup> Montqomeri V. *Modern Dünyada Vahiy*. Tər. M. Aydın. Ankara -1982, s.119.

yolların işaretləndiyi qırmızı xəttlər heç də həqiqətdə qırmızı rənglənməmişdir. Buna oxşar eyni misalı xəritələrdən də almaq mümkündür. Bütün bunların ümumi fonunda vəhyin diaqramatik dili ifadəsinin nə məqsədlə ortaya atdığını qeyd edən V. Montqmeri bu ifadə ilə din dili və bu dildə danışanların yəni inanan, yaxud inanmayan, fərqi yoxdur, dirlə münasibət quranların istər-istəməz izlədikləri metod və üslubun diaqramatik olduğunu irəli sürür.

Tərcümə variantları bu səbəbdən vəhyin gəldiyi dildəki təsir effektini vermir. Tərcümə variantlarında insan bəzi kəlimələri, vurguları, xitab formalarının ekvivalentlərini öz dilində tapa bilmədiyi üçün, məhz həmin dildəki alternativlər, oxşar modellər seçilir ki, bu da yuxarıda dediyimiz kimi orijinal təsiri bağışlamır.

Vəhyin dilinə diqqətlə nəzər salındığında Tanrı çox yerdə, öz xilqətindən və fellərindən bəhs edərkən, məhz özünü nəzərdə tutduğu halda vəhy dilində “biz” deyə müraciət formasını seçir. “Biz” xitabı, heç də Tanrıdan başqa qeyri bir qüdrətin ona öz işlərində ortaqlı olmasından xəbər vermir. Əksinə bu ərab dilində çox yüksək bir intonasiya, comordlik, alicənablıq, böyüklük ifadə edir. Quranın müxtəlif yerlərində vəhyin müəyyən bir hərf və səs sistemindən ibarət olmadığı və ümumiyyətlə insan nitqindən uzaq olduğu bildirilir. [Quran 69/ 40, 85/21]. Bu səbəbdən iddia edilə bilər ki, məhz onu peyğəmbərə çatdırın qüvvə - mələk, onu hər hansı bir dildə “danışaraq” peyğəmbərə ötürür. Peyğəmbəri də göndərmək istədiyi millətin öz içindən seçil ki, dili və üslubu yerli cəmiyyət tərəfindən başa düşülən olsun. “Allahın əmrlərini onlara daha yaxşı açıqlasın deyə hər peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik” [Quran, 14/4].

**Vəhyin məqsədi.** Vəhyin məqsədi normal təfəkkür qabiliyyətinə malik olan hər şəxsi düşündürməyə bilməz. Şərqi peripatetik filosoflarından Farabi, İbn Sina, İbn Xəldun və digərləri qətiyyətlə bu fikrin üzərində dururlar ki, vəhyin məqsədi cəmiyyətin ən yüksək səviyyədə təşkil olunmasına, üstün insani dəyərlərin qurulmasına, yaxud bərpasına çalışmaq, xalqın rifah halında yaşamasını təmin etməkdir. Təbii ki, burada Tanrıının varlığı ideyasını da qeyd etmək lazımdır. Qərb şərqşünası V. Montqomeri bu barədə özünəməxsus fikir söyləmişdir. Ona görə vəhyin məqsədi Tanrıının varlığı, sıfətləri və Tanrı-bəşər arasındaki qarşılıqlı əlaqə baxımından, insanlara həqiqi gerçəklilik ideyasını aşılamaqdır. Vatın bu fikrindən belə məlum olur

ki, Tanrıının istəyi öz varlığından insanı xəbərdar etməkdir. Vəhy insanı sadəcə Tanrıının varlığından xəbərdar etməklə qalmaz, həm də onun xüsusiyyətlərinin cəmiyyətə çatdırılmasını təmin edir. “Vəhy Tanrıının yaxşılığını və qüdrətini, kainatdakı mütləq müstəqilliyini, tarixi hadisələrə nəzarət etdiyini, insanlardan nə istədiyini və onların bu istəklərini yerinə yetirmə xüsusunda hansı yolu istəmələrinin vacib olduğunu bildirir və bu dünyadaki müvəffəqiyyətlərinin mükafatlandırılacağına və əhəmiyyət vermədiklərinin də cəzalandırılacağına işaret edir”.<sup>11</sup> V. Montqomeriyə görə vəhy tarixi hadisələri sadalayarkən məqsədi, heç də insanlara elmi məlumat vermək, onları tarixi hadisələrlə tanış etmək deyil. Vəhy hər hansı bir sahəyə dair, məlumat qaynağı deyil, amma bu qaynaqda bütün informasiya sahələrinə dair bilik və məlumat tapmaq mümkündür. Vəhy hər zaman endiyində özündən əvvəlkiləri təsdiqləmişdir və bütün zamanlarda da məqsədinin eyni olduğunu ifadə etmişdir. “Doğrusu Biz yol göstərici və nurlanaraq Tövrati endirdik. Özünü Allaha təslim etmiş peyğəmbərlər, [...] O halda insanlardan qorxmayıñ, məndən qorxun, ayələrimi heç bir dəyərlə dəyişdirməyin, Allahın ednirdiyi ilə hökm etməyənlər, bax onlar kafirlərdir” [Quran 5\44]. Vəhyin bölünməzliyi ideyasının mahiyyətini də məhz bütün səmavi dirlərin əsasını təşkil etməsidir. Vəhyin universallığı vəhyin bütün millətlərə müxtəlif zamanlarda enməsinə baxmayarq məqsədinin dəyişməzliyi tək bir millətə deyil, bütün bəşəriyyətə, özündən sonra belə mövcud olacaq sivilizasiyalara xitab edə bilməsidir. Vəhyin universallığı, həm də vəhyin bölünməzliyi deməkdir. “Zaman, məkan, milliyyət vəhyə heç bir qeyd qoya bilməz, onu özünükülləşdirə bilməz”.<sup>12</sup> Sonuncu vəhy əsəri olan Quran isə özündən sonraki bütün zamanlara, məkanlara, millətlərə göndərildiyini elan edir. Bununla bərabər Quran özündən əvvəlkiləri inkar deyil, təsdiq edərək, onların həqiqət olduğunu, özü ilə bərabər vəhyin tamamlandığını da bildirdi. Sadə bir ərəb ailəsindən çıxan və ümmi (oxuma, yazması olmayan) olan Məhəmməd Peyğəmbər (s.ə.s.) özündən əvəlki yəhudilərin, xristianların peyğəmbərlərini sıra ilə onların din xadimlərinə söylədikdə və onların tarixlərindən onlara məlumat verdikdə yəhudilər və xristianlar bu xəbərləri çox təəccübə qarşılıyırıldılar və Məhəmməd

<sup>11</sup> Erdogan M. *Vahiy – Akıl dengesi açısından sünnet*. / MUİFVY. İstanbul: 2001. s. 19

<sup>12</sup> Erdogan M., *eyni əsər*, s.21

Peyğəmbərdən (s.ə.s.) bunları kimdən və haradan öyrəndiyini soruşturdułar. Peyğəmbər də bu bildiklərinin vəhy olduğunu və onları Tanrıdan aldığıni onlara bildirmişdir. Söylənilən bu xəbərlərin əvvəlki vəhy əsərləri olan Tövrat və İncildə nəql olunanlarla aralarında xeyli bənzərliyinin olduğu da onlara aydın idi. Yəhudilər və xristianlar bu hekayələrin onların dini kitablarında nəql olunanlarla bənzərliyini izah etməkdə çətinlik çəksələr də onların qaynağının ilahi qaynaq olduğu onlara məlum oldu.

**Vəhyin birliyi.** Bu mənada vəhy bütün dinlərdə öz vəhdətini qorumuş, mənə bütünlüyünü, üslub zənginliyini, yüksək məntiqi intonasiyanı saxlayıb mühafizə etmişdir. Quran xaricində digər bütün vəhy kitablarının sonradan orijinallarından təhrif olunduğu bizə məlumdur. Amma bununla bərabər onlarla yüksək intonasiyalı səslənmə və üslubun özünəməxsusluğundan onların orijinal variantlarını vəhi bilginin təşkil etdiyi aydın olur. “Bu birlik fikri mənasında Hz. Adəmə gələn vəhy ilə Tövrat, İncil və Quran əsas etibarı ilə bir-birindən fərqlənmir”.<sup>13</sup> Vəhy özünün birliyi mənasında həmişə eyni məqsədi güdmüş, eyni funksiyani, tərbiyə edici funksiyani daşımışdır. Dini məntiqin iddiasına görə “İnsanlığın ilahi vəhydən uzaq olaraq yetişməsi mümkün deyil”.<sup>14</sup>

**Vəhyin hüquqi mənası və ictimai dəyəri.** M. Abduh vəhyin hüquqi mənada şərhini vermişdir. Hüquqi mənasında vəhyin tərif olunmuş ilkin variantı qanun mənasına gəlir. Müqəddəs kitabların bir mənada qanunlar məcmuəsini ehtiva etmiş olması məhz M. Abduha vəhi hüquqi aspektdə də şərh etməyə əsas vermişdir.

Dinin dövlətdən ayrıldığı müasir dövlət modelinin tarixində dinin dövlətlə iç-içə sayıldıgi və hətta şəri qaydaların dövlət qanunları rolunu oynadığı hallar az olmamışdır. Bu qanunlarda müəyyən dərəcədə vəhydən qaynaqlanan mütəşəkkillik də özünü biruzə verir. Bu mütəşəkkillik sözündən məqsəd vəhydə ifadə olunanların cəmiyyət həyatının bir hissəsini deyil, ümumilikdə cəmiyyətin demoqrafik strukturundan asılı olmayaraq, bütün təbəqələrdəki insanlara şamil oluna biləcək qanunlar məcmuəsi rolunu oynamasıdır. Vəhyin daxili sferası, ümumi xarakteri hətta ona imkan verir ki, vəhy hər hansı dövrdə cəmiyyətə hakim kəsilən ictimai iqtisadi formasiya

<sup>13</sup> Erdogan M., *eyni əsər*, s.22

<sup>14</sup> Erdogan M., *eyni əsər*, s.23

ilə “hesablaşın” cəmiyyəti onun pəncəsindən xilas etsin. Cəmiyyətin ümumi strukturunu elə qurulmuşdur ki, insanlar hansı vəziyyətdə, necə halda yaşamalarından asılı olmayaraq məhz xüsusi, dəyişməz keyfiyyətlərə, xüsusiyyətlərə malikdir və nə siyasi sistem, nə də iqtisadi münasibətlər onlara heç bir təsir göstərə bilmir. Misal üçün, cəmiyyətin həyatını idealizə edən əxlaqi keyfiyyətlər dəyişilməzdır, yaxud Orta əsrlər ərəb cəmiyyətinə xas olan doğulan qız uşaqlarının diri-dirisi torpağa basdırmaq, qan davaları halları, yaxud da müasir dünyamızda bank əməliyyatının əsasını təşkil edən faiz və sələm cəmiyyət üçün yolverilməzdır və vəhy tərəfindən birmənalı olaraq rədd olunmuşdur. Vəhy həmişə qadağan missiyasından çıxış edərək insanların nəzərində qadağanədici obraz yaratmamışdır. Vəhy həm də təşviq edici təbiətə malik olaraq, gözəl halları, üstün əxlaqi xüsusiyyətləri öne çəkərək onların cəmiyyətin fərdləri arasında daha çox yayılmasını tələb etmişdir. Ümumiyyətlə zaman və məkan xaricində olan Tanrı kimi Onun əsəri olan vəhy də zaman və məkandan asılı olmayaraq bütün dövrlərdə, bütün cəmiyyətlərə birmənalı şəkildə xitab edərək insanları doğru yola çağırmış və bu yolda onlara yol yoldaşı olan peyğəmbərləri vasitəsilə yaşıł işiq yandırmışdır.

**Nəticə:** Coxyönlü və tənqidlərə açıq olan fəlsəfi tendensiyalardan fəqli olaraq dini əqidə birmənalı şəkildə insanların yer üzərində ibadət etdiklərini, bunun məcburən deyil, fitrətdən bu xasiyyət üzrə doğulduqları üçün təbii olaraq ibadət ehtiyacı duyduqlarını, dinin vəyhə müəyyən olunduğunu və əsasının da tövhid inacının yəni Allahın birliyi ideyasının təşkil etidini, dinlərdə çıxan ixtilaf və münaqışələrin sonradan olub, insanlar tərəfindən törədildiyini söyləyir. Elə isə buradan məlum olur ki, dini əqidə yer üzərində gələn ilk vəhydən son vəhyə qədər bütün səmavi dinləri və kitabları da ehtiva edərək eyni bir qaynaqdan göndərilmiş və əsası da eynidir. Dini məntiq vəhiyi hər hansı bir peyğəmbərə göndərilmiş Allah kəlamıdır şəklində tərif edir. Peyğəmbərlər də yerin müxtəlif bölgələrində ilahi təbliği alıb insanlara çatdırmaqla vəzifəli tutulan seçilmiş insanlardır. “Bundan məqsəd də yerdəki həyatın, yaşayış tərzinin ilahi təlimata uyğun qurulmasını istəməkdir”.<sup>15</sup>

<sup>15</sup> Yıldırım S., *eyni əsər* s.20

Quran möhtəşəm vəhy əsəridir. Bu məqalədə də bu möhtəşəm vəhy əsərinin ecazkar üslubundan, xüsusiyətlərindən söhbət açılmış, dəyərli oxucular üçün maraqlı olsun deyə, istər filosofların, istərsə də teoloqların məsələyə fərqli yanaşma tərzlərinə, münasibətlərinə toxunulmuşdur. Eləcə də get-gedə qloballaşan dünyamızda vəhyin rolundan, modern qərb dünyasında vəhy nəzəriyyəçilərindən bəhs edilmişdir. Məqalədə vəhyin üslubunun və təbiətinin oxuculara doğru çatdırılması üçün Qurandan vəhy nümunələri də göstərilmişdir.

**RESUME:****The Propaganda of the revalation`  
universal essence in the light of Koran****Najafov R.N.**

Koran is the great revalation. In the modern world are scientific researched but no with rathional means in the technological sciences only with irrational means in the spirit world on a large scale. We are consider that the revalation is just from such subjects.

In this article the we inform precious informations about the essence ov revalation, it's aim, method and explain this subject according to the philosophy as well as theology. We were guided to the Koran and have given some examples from this holy book. We thought that these informations may be very interesting and precious for you, because on we present the considerations of philosophers and theologians to this matter. Also, we were informed some authors modern revalation theories, for example from the West Watt Montgomery and the East Malik bin Nabi. In the article exist some scientific innovations which were researched by author.

**РЕЗЮМЕ:****Коран величественное произведение откровения****Наджафов Р.Н.**

В этой статье рассказывается о чудотворном жанре, особенностях этого великолепного произведения откровений, для того чтобы было интересно уважаемым читателям, отмечаются разные подходы и этому вопросу как философов, так и теологов. А также повествующая о роли откровения в все больше глобализированном мире, об идеологиях откровения в современном западном мире. Для правильного донесения до читателей жанра и сущности откровения в статье приводятся также примеры откровения в Коране.

## ƏDƏBİYYAT

1. *Qurani – Kərim* (Azərbaycan dilinə tərcüməsi ilə) tər: M.Qənioğlu, T. Bilal oğlu., Göytürk”, Bakı – 2000. s.604
2. Yıldırım S. “*Kurani Kerim ve Kuran ilimlerine giriş*”. Ensar neşriyyat. Temel Kültər Dizisi. 1. İst. – 2000, s.240
3. bax: Bərki Ə. H., Kəskioğlu O., “*Xatəmul – Ənbiya Həzrəti Məhəmməd və həyatı*”, tər. R.Kaya, DİB, Ankara – 1966. s. 436
4. Nebi M. “*Kurani Kerim mucizesi*”, tər. Ergün Göze. T.D.V Yayınları. Ankara – 1991. s. 223
5. Montgomeri V.V. “*Modern Dünyada Vahiy*”, tər. M. Aydin. Ankara -1982, s.175
6. Erdoğan M. “*Vahiy – Akıl dengesi açısından sunnet*”. / MUİFV Yayınları. İstanbul – 2001. s.315
7. Nasr S. H. and Oliver Leaman, “*History of Islamic philosophy*”, part I, Qum – 2003, 780 p.
8. Montgomery V.V “*Islam and the integration of society*”. London. 1961 – IX. P.293
9. Daryal A.M. “*Dini hayatın psiko – sosyal temelleri*”. MUİF Yayınları. №75/ 2-ci nəşr/ İstanbul: 1999 s.342
10. Pazaroğlu O. “*Din psikolojisi*”, İstanbul 1966, Remzi Kitabevi s.248

## İSLAMDA DÜŞÜNÜLMÜŞ AİLƏ SEÇİMİNƏ VERİLƏN DƏYƏR

*i.e.n. MİRZƏYEVA Səbinə Həmid q*

Ailə usağın həyata ilk qədəm qoyduğu, onu yararlı və fəal olmaq üçün həyata hazırlayan saysız ictimai müəssisələr arasında birinci və əsas bir müəssisədir. Başqa bir sözlə desək, ailə insani ünsürün vücudunda gəlməsində mübarizə aparan, həyatın bütün mərhələlərində müsbət və mənfi təsiri olan başlanğıc mərhələsidir. Məhz elə bu səbəbdən də islam ailəyə böyük dəyər vermiş, qayğı göstərmiş, ailənin nizam-intizama salınmasında, ədəb-ərkanın qorunmasında, ona məxsus olan işlərin bölüşdürülməsində, davranışında vacib olan məsələlərin həll edilməsində, xüsusən də usağın fikri, ruhi və tərzi-hərəkətlərin düzgün, sağlam tərbiyyə edilməsində əsas olan qaydaları qoymuşdur. İslam ailə üzvlərini-ailənin dağılmamasına, məhv olmasına və ailə əlaqələrində usağın korlanmasına səbəb olan pərişanlıq, əzab-əziyyət kimi ünsürlərdən uzaqlaşmağa çağırır.

Dinimizdə dünyaya gələcək usaqların hüquqları tələb edir ki, ilk növbədə valideynlər bir-birini könül razılığı ilə seçsinlər. Hər hansıa bir nikah bildiyimiz kimi ərin, yaxud da arvadın seçilməsindən başlanır. Nikah əsasında ailənin öhdəsinə düşən, hüquq və vəzifələri düzgün yerinə yetirilməsi üçün labüb olan şərtlərdən biri, nikaha girən tərəflərin bir-birini yaxşı seçiməsi ilə əlaqədardır.

İslamşunasların fikrincə, «İzdivacdə əvvəl təhqiqat aparıb, gələcəkdə bir yastiğə baş qoyacaq həyat yoldaşının zahiri və batını ailəmi ilə dərindən tanış olub sonra evlənənlərin ailə həyatı, xeyirli və rizayətbəxş hesab olunur.»<sup>1</sup> Gələcək həyat yoldaşının seçilməsi məsələsi İslamda adətən qohumlar və tanışlar arası münasibətlər səviyyəsində həll edilir. Görünür bu sahədə tarixi təcrübəyə əsaslanan ənənə daha güclü olmuşdur. Hz.Peygəmbər

---

<sup>1</sup> Yusifnur Hacı Əbdürrəhman. İslamda ailə quruluşu. Tərcümə edən: Əlibala Hacızadə. C1.Bakı, 1998)

(s.a.s.) bir hədisində qeyd edir ki, «Qadınları yalnız yaxın qohumlar (əl-əyliya) ərə verirlər və onlar yalnız öz taylarına (əl-əkiftə) ərə gedərlər».

Qərarlı gələcək ailənin xoşbəxtliyinin və möhkəmliyinin zühuru kimi qadında səkkiz mühüm keyfiyyətin olmasını zəruri hesab edir. din (din); xoşxasiyyətlik (xülp); gözəllik (hüsн); mehr yüngüllüyü (xiffət əl-mehr); doğmaq qabiliyyəti (viladə); bakırəlik (bikarə); əsl-nəsəb.

Əvvəla müsəlman evlənmək üçün qız seçərkən onun əməli-saleh, mömin bir qadın olmasına diqqət yetirməlidir. Bu çox mühüm məsələdir, çünki evdə ananın imanı zəif olsa, hərəkətlərini dini mənəvi dəyərlər əsasında ölçüb-biçməz, abır-həyasını qorumaz. Tərbiyyə etdiyi övladlar mənəviyyatsız, ata üzü qara, hörmətsiz ailə həyatı dözülməz olar.

Hər. Peyşəmbərin (s.a.s.) belə bir hədisi vardı. «Bataqlıqda bitən gülə yaxınlaşmayıñ.»

Bu hədisdən aydın olur ki, İslam ailə qurmaq üçün saleh qadın və kişilərin seçiləsinə üstünlük verir. Odur ki, Hz. Peyğəmbər qızların dindarlıq məsələsinə böyük əhəmiyyət vermiş və demişdir: «Qadınla dörd şeyə görə evlənirlər: malına görə, əsl-nəcabətinə görə; gözəlliyyinə və dininə görə. Sən məhz dinə maraq göstər»

Bu o deməkdir ki, nikaha təhrik dinlə bağlı olanda nikah davamlı olar, çünki din insanın ağlına da, vicdanına da təsir göstərir.

Din amili güclü olanda digər amillər ona tabe olur və köməkçi xarakter daşıyır. Məhz bu səbəbdən Hz. Peyğəmbər (s.a.s.) ailə qurmaq yaşına çatan uşaqları olan səhabələrinə məsləhət görmüşdür ki, övladları üçün mömin və xoşxasiyyət bir adam tapsınlar, çünki, belələri yaxşı ailə başçısı, tərbiyyəçi, həm də gözəl valideyn ola bilər.

Əsil-nəsəbə gəlinçə isə Hz. Peyğəmbər (s.a.s.) bu barədə belə buyurmuşdur. «Öz nütfələriniz üçün yer seçin. Çünki dayı iki yatanın biridir.» (Yəni qadın seçdikdə onun nəslinə nəsəbinə diggət yetirin. Çunkü uşaq adətən əxlaqında dayısına oxşayır. Həmçinin uşaq atasının əxlaqını götürdüyü kimi dayısından da tərbiyyə götürür.<sup>2</sup>

Elimizdə də belə bir məsəl var. «Oğul dayısına çəkər». Yəqin ki, məhz bu məsəl taqədimdən Hz. Peyğəmbər (s.a.s.) hədisindən qaynaqlanaraq bizə gəlib çatmışdır.

<sup>2</sup> Əl-kafi:Kuleyni 5-332.Qadın bəyənmə fəsli.

İslam qadınını irsilik əsasları üzrə seçilməsi ilə yanaşı, onun gözəl rəftar kəsb etmiş sağlam mühitdən seçilməsinə də diqqət yetirməyi təkid edərək, pis mühitdə böyümiş gözəl qadınlarla müsəlman kişilərini evlənməkdən çəkindirmişdir.

Bu barədə Hz. Peyğəmbər (s.a.s.) belə buyurmuşdur: «Özünüyü zibillikdə bitən gözəl güldən, yəni pis mühitdə böyüyən qadından qoruyun.<sup>3</sup> (Saydıgımız keyfiyyətlərlə yanaşı qadında xoşxasiyyətlilik, gözəllik və ana olmaq qabiliyyəti nəzərə alınmalıdır. Qadın gülərüz və xoşxasiyyət olmazsa qurulan ailədə doğulan uşaqlar mehribanlıq və nəvazışdən kənar olarlar. Bu da onların uşaqlarının mənəvi-psixoloji cəhətdən məhv olmasına səbəb olur. Ailədə nəinki uşaqlar, ailənin digər üzvləri də bu cür münasibətdən əziyyət çəkməklə də imtahana çəkilmişlər». Yəni qadının bədxasiyyət, deyinən olması zulmə tay tutulmuşdur.

Qeyd etdiyimiz kimi qız alındıqda zahiri görünüş də əsas şərtlərdən biridir. Lakin bu o demək deyil ki, hər bir keyfiyyətdən üstün gözəllik götürülməlidir. Qadın yalnız gözəlliyyinə görə alınarsa və dinə qarşı etinasızlıq göstəri-lərsə, nəticədə fəsada səbəb ola biləcək addımın atıldığı güman edilir. Qəza-liyə görə, «evlənənlər əksər hallarda gözəllik və xasiyyət məsələsində alda-nırlar. Gözəllikdə aldanmamaq üçün evlənənlərin bir-birini görməsi müstə-habdır. Qadının möminliyi, xoş xasiyyətliyi heç də onun gözəlliyyini əvəz etmir».

«Könül sevən göyçək olar» deyiblər. Ülfət və sevgi gözəllikdən doğan bir hissdir. Odur ki, dinimiz qızı almamışdan qabaq onu görməyi münasib saymışdır. Hz. Peyğəmbər (s.a.s.) demişdir: «Allah birinizin ürəyinə bir qa-dın saldı, qoy ona baxsın, mümkündür ki, Allah onların arasında ülfət yarat-sın».

Səhabələr Hz. Peyğəmbərin (s.a.s.) dediklərinə əməl edərək qızı yalnız görüşdükdən sonra ərə verirdilər. Çünkü əmin idilər ki, görmədən evlənməyin axırı heç də yaxşı olmaz.

Rəvayətə görə, Xəlifə Ömər bin əl-Xəttabın dövründə bikişevlənir. Sən demə o, cavan görünmək üçün saçlarını rəngləyibmiş. Bir azdan rəng solur və bunun saçlarının ağlığı görünür. Qadının qohumları xəlifəyə ondan

<sup>3</sup> Məkarimu-l-əxlaq. Təhərisi 304.

şikayət edib deyirlər ki ; «Biz onu cavan bilmışık» Hz. Ömər onu döydürür və deyir ki; «Adamları aldatmışan»

Bu rəvayətdən aydın olur ki, dinimizdə təkcə secim hüququ oğlanlara deyil, qızlara da aiddir. Çünkü ailə başçısının uşaqların inkişaf etməsində, onların fiziki və ruhi hazırlığında böyük rolü vardır. Məhz elə buna görə də İslam atanın dinimizin ölçülərinə uyğun olaraq seçilməsini təkid edir. Hansı ki, burada onun irsi və böyüküb boy-a-başa çatdığı mühit və gözəl sifətlərlə zənginləşməsiinə diqqət yetirilir.

Birinci ata, ailə başçısı olduğu üçün uşaqlar da özlərini ona oxşadıb, onun sifət və əxlaqlarını özlərində eks etdirəcəklər.

İkinci həyat yoldaşı onunla həyat sürdüyü müddətdə ondan bəzi sifətləri əldə edəcəkdir. Məhz elə bu səbəbə görə dinimizdə qızların başqa dindən olan kişilərə verilməsi rəva görülməmişdir. Çünkü qadın öz ərinin ədəbini götürür, kişi də qadını öz dininə tabe etməkdə üstün gəlir.

Üçüncüsü odur ki, yaş fərqi uyğun olmalıdır. Yəni, Hz. Peygəmbər (s.a.s.) demişkən «həm tay olsunlar» Necə ki, Hz. Peygəmbər (s.a.s.) və onun əqli beytinin həyat tərzi də, evlilik məsələsində öz oğul və qızlarına uyğun olanı seçmək əsasında qurulmuşdur.

Hz. Peygəmbər (s.a.s.) qızı Hz. Fatiməni yaşça böyük olan sahabələrə verməmişdi. Hz. Peygəmbərin (s.a.s.) elçilərə cavabı bu idi ki, mən onun haqqında Allah tərəfindən hökmün gəlməsini gözləyirəm.<sup>4</sup> Sonra Allahın əmri ilə Fatiməni Əli İbn Əbu Talibə verdi.

Bir başqa rəvayətə görə isə Hz. Peygəmbər (s.a.s.) əsil-nəcabətli ailəyə mənsub, müsəlman və gözəl sifətlərə malik qadınlardan biri olan Zülfani, dindarlıqdan başqa nə mali, nə də gözəlliyi olmayan müsəlman kişilərdən biri ilə Cueyrlə evlənməyə təhrik etmişdir. Burada əsas diqqət onların müsəlman olmalarına verilmişdir. Çünkü mömin kişi, möminə qadına müsəlman kişi də müsəlman qadına həmtay və uyğundur.<sup>5</sup> Bu deyilenlərdən aydın olur ki, uyğun şəxs odur ki, istər qız, istər oğlan olsun sağlam ailədən çıxmış, dindar və gözəl əxlaqa malik olmalıdır.

<sup>4</sup> Hüysəmi «Məcməuz-rəvaid» 9. 206; İslamda uşaq tərbiyəsi, mütərcim Sadiq Muhəmmədi Gəncəvi 9. 38

<sup>5</sup> (Əli Kafi. Uyğunluq fəsli. 58.347)

İslam kişi və qadını seçmədə miqyas qoymuşdur. Hz. Peyğəmbər (s.a.s.) buyurmuşdur: «Əgər sizin yanınızda əxlaq və dinini bəyəndiyiniz şəxs (elçi) gəlsə, onu evləndirin».<sup>6</sup> Dinimiz uşaqların və ailənin hərəkətlərində, bədən və ruhunda təzahür edən sağlamlığı qorumaq üçün qadınlara, müsəlman olmayan kişi ilə evlənməyi haram saymışdır. Ona görə ki, qadın və uşaqlar atanın hərəkətlərindən ibrət götürürlər. Dinimiz həmçinin ailənin (xüsusi ilə uşaqların) həyat tərzində və mənəviyyatında təzahür edə biləcək qüsurlardan onları mühafizə etmək üçün dindar olmayanların yolundan çıxıb başqa yola meyl edənlərlə evlənməyi qadağan etmişdir. Elə buna görə İmam Sadiq aşkarda zina edənlə evlənməyi qadağan edib demişdir.

«Tövbə etdiklərini görməyincə nə aşkar zina edən qadınla, nə də aşkar zina edən kişi ilə evlənməyin.

Hamımıza məlumdur ki, dinimiz içkini qadağan etmişdir. Bilə-bilə qızını içki içən şəxsə vermək, elə bil ki, öz əlinlə öz övladını bədbəxt etmək deməkdir. «Hər kəs öz qızını şərab içənə versə qızı ilə qan qohumluğunu kəsmiş (pozmuş) olur.<sup>7</sup> Bura təkcə içki aid deyil, dövrümüzün bələsi sayılan ağ ölüm olan uyşdurucu, bütün mal dövləti aparan qumar oyunlarıdır ki, neçə ailənin dağılmasına səbəb olmuş, uşaqları bədbəxt etmişdir. Uşaq evlərinə nəzər saldıqda görərik ki, yetim kimsəsiz uşaqların əksəriyyəti zina məhsulunun, içkinin, qumarın, uyuşdurucunun qurbanı olan körpələrdir. Bir anlıq düşünək nə idi bu körpələrin günahı?

Məhz bu nəticəni göz önünə gətirib, yetkinlik yaşına çatan və hələ dünyaya gəlməmiş uşaqların haqqlarını qorumaq üçün, gələcək həyat yoldaşını seçərkən valideynlər və gənclər gözəl əxlaqi ümumi meyar, əsas şərt kimi götürməlidirlər ki, nə mal-dövlət, nə izzəti-şərəf ailə xoşbəxtliyi üçün təminat ola bilməz. Burada orta məxrəc tapılmalıdır, yəni hər iki tərəf bir-birində mənəvi dəyərlər axtarmalıdır ki, onu bəyənib qənaətsinlər. Hz. Peyğəmbər (s.a.s.) bu barədəki hədisinə görə: «Kim bir qadınla onun şan-şöhrətinə görə evlənərsə, Allah onun ancaq zillətini artır: kim qadınla onun malına görə evlənərsə, Allah onun ancaq yoxsulluğunu artır: kim qadınla onun əsl-nəsəbinə görə evlənərsə, Allah onun ancaq alcaqlığını artır: kim qadınla ancaq ona görə evlənirsə ki, öz gözünü sevindirsin, öz ayıb yerini

<sup>6</sup> (əl. Kafi. 5. 347/ 2,3.)

<sup>7</sup> İslamda uşaq tərbiyəsi. s. 38

zinadan qorusun, yaxud qan qohumluğunu artırsın, Allah onun üçün o qadını mübarək qılar, qadın üçün də onu mübarək qılar».

Qəzali qızların himayəçələrinə də, qızlarını ərə verdikləri adamda bəzi keyfiyytlərin olmasına diqqət yetirmələrinə tövsiyyə edir və yazır ki, əxlaqi və xasiyyəti pis olan kişiyə qız verməyin. Dini zəif olan ailə başçısı arvadının hüquqlarına kifayət qədər əməl edə bilməz, əxlaqi baxımdan arvadı səviyyəsində ola bilməz. Qəzali burada Hz. Peygəmbərin (s.a.s.) belə bir hədisinə müraciət edərək deyir ki: «Evlənmək qul almaq deməkdir. Odur ki, sizlərdən biri (qız ərə verəndə) baxıb görsün ki, qızını harada yerləşdirir».

Bu hədislərə əsasən demək olar ki, Qız alan şəxs, yəni kişi fikirləşməlidir ki, aldığı qız sabah ana olacaq, onun övladlarını tərbiyyə edəcəkdir. Əgər bu qadının özünün ədəb ərkəni yoxdursa, o necə övlad tərbiyyə edə bilər. Odur ki, Əlehyi-s-Səlam demişdir: «Özünüü mamırlıqda bitən çiçəkdən (xədra-əd-dimən) qoruyun! «Ondan soruşmuşlar: «Mamırlıqda bitən çiçək nə deməkdir?». O demişdir: «Pis yerdə böyümüş gözəl qadın»

Düzgün seçim nəinki, kişilərə, o cümlədən qadınlara da aiddir. Hədisdə qeyd edilən fikir «qızı ərə verəndə baxıb görsün ki, qızını harada yerləşdirir» məsləhəti çox mühüm bir məsləhətdir. Və bu hədis də dinimizdə qızlara və qadınlara verilən qiymətə, onlar üçün narahatlıq bir işaretdir. İstər kişi olsun, istər sə də qadın. Əsasən də qadınlarda ilk ailə xoşbəxtliyi alınmayanda həyatları qırılıb, yarımcıq qalmış qatar relsinə bənzəyir. Diqqət yetirmisinizsə qız uşaqları daha çox ailə məsələlərinə qarşı həssas olurlar. Onlar ta körpəlikdən ev qurmağı, öz gəlinciklərinə ana olmayı, evcik-evcik oynayanda özlərini ailənin yaxşı mənada bir idarəcisi kimi hiss etməyi çox xoşlayırlar. İllər keçdikcə bu hiss daha da püxtələşir və qızlar övlad yetişdirmək, yaxşı ana olmaq arzusu ilə böyüyürler. Bu hissələrin qırılmaması, qurulan xəyalların puç olmaması üçün, mümkün qədər çalışıb qızları öz mühitlərinə, səviyyələrinə uyğun ailəyə vermək lazımdır. Çünkü nə qədər də dinimiz qadına haqq versə də bir çox üstünlükər kişilərə aiddir. O cümlədən də kişilər istənilən zaman talaq verə bilər, onlarla pis rəftar edə bilərlər.

Bu səbəblərə görə də deyə bilərik ki, ata gızını zalim, fasig, dinsiz, şərab içənə verirsə, o dininə və gizina garşı cinayət işləmiş hesab olunur.

Dinimiz seçkidə iman amilinə üstünlük verdiyi üçün, qalan bütün amillər imana tabe edilir. «Məgər mömin kimsə ilə (Allahın itaətindən

çıxmış) faciq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər.<sup>8</sup> Odur ki, nikahda möminlər arasındaki sosial fərqlər öz əhəmiyyətini itirir. Rəvayət edirlər ki, Hz. Peyğəmbər (s.a.s.) bəni-biyazə qəbiləsinə əmr etmişdir ki, ərsiz qadınlardan birini Əbu Hində ərə versinlər. Onlar demişdilər ki; «Ya Peyğəmbər, qızlarınızı məvarilərinizə-himayəmiz altında olanlaramı verək?» Bu vaxt ayə nazil olmuşdur ki; «Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanyasınız deyə. Sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır».<sup>9</sup>

Şəriətimiz gələcək həyat yoldaşının seçilməsi məsələsində seçkinin İslam əqidəsi çərçivəsində aparılmasını tələb edir. Nədir İslam əqidəsi? - İslam müsəlmanlara əhli-kitab qadınları ilə evlənməyə icazə versə də, əsasən müsəlman qadını ilə evlənməyə üstünlük verir. Rəvayətə görə, Xəlifə Ömər Hüreyfə bin əl-Yəmandan əhli-kitabdan olan arvadını boşamağı tələb etmişdi. Hüreyfə demişdir: «Bunun haram, ya halal olduğunu mənə deməyincə onu boşamaram!» Xəlifə demişdi: «Halaldır, lakin mən qorxuram ki, müsəlman qadınları kişilərin onları qoyub yad qadınlarla evlənmələrindən narazı olsunlar».<sup>10</sup>

Lakin dinimiz bütərəst, Allaha şərik qoşan insanlarla nikah bağlamağı haram buyurur: «Allaha şərik qoşan (Onu inkar edən) qadınlar imana qəlməyincə onlarla evlənmeyin! Əlbəttə Allaha iman gətirmiş bir cariə gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır». Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları onlara arvadlığa vermeyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırıldıqları halda, Allah sizi oz izni ilə Cənnətə məğfirətə (bağışlamağa) çağırır və yaxşı düşünüb ibret almaları üçün insanlara hökmərini aydınlaşdırır.<sup>11</sup>

Artıq qeyd etdiyimiz kimi, müsəlman kişi əhli-kitabdan, yəni xristian və yəhudilərdən qız ala bilər və belə olan halda qadının öz ərinin dinini qəbul

<sup>8</sup> əs-Səcdə, 18

<sup>9</sup> əl-Hücürat, 13

<sup>10</sup> (Əs-Sabuni Muhəmməd Əli. Rəvai əl-bəyan təfsir ayat əl-əhkam min əl-Quran. C I-II.Dəməşq-Beyrut, 1400/1980)

<sup>11</sup> əl-Bəqərə, 221

etməsi vacib deyildir. Lakin əgər əhli-kitabdan olan kişi müsəlman qadınla evlənmek istəsə, ilk növbədə İslam dinini qəbul etməli, yalnız bundan sonra seçdiyi qadınla islam ənənələrinə əsasən nigaha girməlidir.<sup>12</sup> Dm. Yermeyev islAMDakı bu ənənəni belə izah edir.

«Əgər müsəlman təkcə islam dnininin nümayəndələrindən deyil, həm də başqa dinlərdən olan qadınlarla-xristian, yəhudü və s. qadınlarla evlənə bilərsə, müsəlman qadının yalnız müsəlman kişiyə ərə getməsi caiz sayılır.

Bir sıra qərb alimləri bu mövzuda belə bir fikir yürütmüşlər. «İslamın bu qayda-qanunda patriarxal qəbilə endoqamiyası və giperaqamiya adətlərinin bir qədər dəyişilmiş şəkildə davamını görmək olar. Qəbilə heç vaxt öz qızlarını kənara-başqa qəbiləyə arvadlığa vermir; Onlar yalnız öz həm qəbilələrinə ərə gedə bilərlər. (endoqamiya). Lakin kişiyə başqa qəbilədən olan qızları özünə arvad etməyə icazə verilir. Bu hətta təşviq də edilir (giperqamiya). Patriarxal cəmiyyətdə endoqamiya müəyyən bir qəbilənin dil və etnik xsusiyətlərinin qorunub saxlanmasına kömək edir, giperqamiya isə onun bioloji əsasını genişləndirirdi. İslamda qəbilə endoqamiya və giperqamiyası konfessional endoqamiya və giperqamiya çevrildi ki, bu da başqa dini icmalardan qadınların müsəlman icmasına axıb gəlməsinə, sonralar onların islamlaşmasına və son təqdirdə müsəlmanların sayının artmasına səbəb oldu»<sup>13</sup> Lakin bu proses Jeremeyevin dediyi kimi heç də həmişə ziddiyətsiz keçməmiş, müəyyən problemlərlə müşahidə olunmuşdur. Əsrlər boyu xəlifələrin, sultanların və digər məqam sahiblərinin aldıqları qeyri-müsəlman qadınlar idarə etmə işlərinə müdaxilə edib, dövlət çəkişmələrinə səbəb olmuşlar.

Abbası xəlifəsi Mehdi (158-159/775-785) arvadı Xeyzuranın xahişi ilə onun qardaşı gölə Qitrifi, Yəmənə vali təyin etmişdi. Xeyzuranın oğlanları Hadı (169-170/775-786) və Harun-ər-Rəşid (170-193/786-809) sonralar xəlifə olmuşdular.<sup>14</sup> Xəlifə müqtədirin (295-320/ 908-932) anası yunan kənizi olmuşdur, öz tərəfdarları ilə birlikdə idarə işlərinə son dərəcə fəal

<sup>12</sup> (Rafiq Yəhya oğlu Əliyev. İslamda ailə və nigah münasibətləri, s 103)

<sup>13</sup> (Eremeev Dm. Jenşina i islam. Jurnal Aziya i Afrika seqodhya. 1989. №1; Rafiq Əliyev; İslamda ailə və nigah münasibətləri, s 105)

<sup>14</sup> Əl- Mili, Mühəmməd bin Camal əd-din Məkkii. Əl- Lümə-əd-diməşqiyyə. Dar ihya ət-turac əl- ərəbi. Beyrut, 1983.

müdaxilə edir, istədiyi adamları vəzifəyə təyin edir, yaxud vəzifədən salır və dövlət xəzinəsini çalıb-çapmaqda hamını qabaqlayırdı». <sup>15</sup>

Müstənsirin (427-487/ 1036-1094) anası İfriqiyalı idi. Bu qadın İfriqiyədən çıxmış bir çox adamlara Fatimi ordusunda vəzifə vermiş və orduda ixtilaf yaranmasına səbəb olmuşdu.

Tarixə nəzər salsaq görərik ki, qeyri-müsəlman qadınlarla evlənmə günümüzzdə müsəlman ölkələrində bir sıra problemlər yaradır. Bir çox illər imperiya əsarəti altında qalmış və bəzi dini vacib məsələlərdən uzaq düşmüş azərbaycan vətəndəşləri da dırnaq arası qardaş xalqların qızları ilə sözsüz ki, evlənmişlər. Bildiyiniz kimi biz hal-hazırda Erməni daşnaqları ilə yəni Ermənistən respublikası ilə düşmən mövqeyindəyik. Və bu məsələlərin başlanğıcında qarışq millətdən olan uşaqların hansı vəziyyətdə olduğunu özünüz təsəvvür edin. Məsələn: əksər hallarda ana erməni, ata Azərbaycanlı. Bu kimi halların qarşısını almaq üçün gənclərimiz dini tövsiyyələrə əməl etsələr daha yaxşı olardı. Bir özünüz düşünün sağlam gələcək üçün sağlam kök olmalıdır. Atalar demişkən. «Ot kökü üstündə bitər».

Bu kimi problemlərin qarşısını almaq üçün Ərəb Əmirliklərində 1992-ci il də qəbul edilmiş 47 sayılı Federal Qanuna əsasən yerli qadınlarla evlənən yerli vətəndaşlara 60-70 min dirhəm məbəğində maliyyə yardımı göstərilir. Bu dövlət tərəfindən göstərilmiş gözəl bir təşəbbüsdür. Bizim Respublikada da bu cür təşəbbüsler göstərsələr, xarici ölkələrə qazanc dalınca uşaqlarını qoyub gedən ataların, cavan qızların isə gözünü yolda qoyan gənclərimizin nisbətən də olsa sayı azalar.

Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, seçki məsələsində İslam hər iki tərəfə eyni hüquqlar verir. Hz. Peyğəmbər (s.a.s.) bir hədisinə görə, qadının razılığı olmadan nikah səhih sayila bilməz. O demişdir:

«Dul qadınla məsləhətləşmədən onunla evlənmə. Bakırə qızında iznini almadan nikah bağlama». Ondan soruşmuşlar ki: «Ya Peyğəmbər onun izni necə olur?». O demişdir: «Sussun»<sup>16</sup>

<sup>15</sup> Muş Adam, Manskiy Renecans. M, 1996)

<sup>16</sup> Əl-Buxari. Əl- Cani əs-səhih Li-imam Muhamməd bin İsmail əl-Buxari əl-Mutəzəfti Sənət 256. h. Mətbu məə sərhih Fəth əl-Barı li- şeyx əl-İslam əl-Hafız bin Həcər. Təbət dar əl-uktub əl-ilmiyyə 1898).

Deməli İslama görə, dul qadın artıq ərdə olduğu üçün onun ərə getməyə razılıq verib-verməmək haqqı himayəsində olduğu adamdan çıxdur, qız uşağının isə susmağı razılıq əlaməti kimi qiymətləndirilir. Buna misal Hz. Fatimə ilə Hz. Əlinin izdivacını göstərə bilərik.<sup>17</sup>

## РЕЗЮМЕ

Статья затрагивает важную в исламе тему - выбора жениха и невесты. В мусульманской вероисповедании жену выбирают по восьми качествам: религиозность, доброта, красота, общительность, способность рожать, невинность и родословность. В исламе права женщины защищались согласно священной книги Корана.

## THE RESUME

The article mentions an important theme in an islam - a choice of the groom and the bride. In Muslim religion a wife is chosen according the eight qualities: religiousness, kindness, beauty, sociability, ability to give birth, innocence and genealogy. In islam woman's rights are protected according to the sacred book of the Koran.

---

<sup>17</sup> Yusif pur Hacı Əbdurrəhman İslamda ailə quruluşu. Tərcümə edəni: Əlibala Hacı-zadə. C I. Bakı. 1988)

## AZƏRBAYCAN TARİXİNİN TƏDQİQİNDƏ ƏRƏBDİLLİ MƏNBƏLƏR VƏ ONLARDAN BİRİ KİMİ BƏLAZURİ

*Tariyel RƏSULOV  
AMEA Əlyazmalar İnstitutunun aspirantı*

Yaxın və Orta Şərqi ölkələri xalqlarının Azərbaycan ilə müxtəlif formalı əlaqələri qədim dövrlərdən başlamışdır və indiyədək də davam etməkdədir. Vaxtilə burada hökmranlıq etmiş böyük dövlətlərin (Sasani və Bizans imperiyaları, Ərəb xilafəti, Səlcuq bəylilikləri, Qızıl Orda və s.) müxtəlif xalqları bəzən zorla və ya başqa bir şəkildə birləşdirir, bəzən də artıq yaranmış əlaqələri pozurdu.

VII əsrin ortalarına yaxın yenicə təşəkkül tapmış ərəb xilafətinin qoşunları bir çox ölkələri fəth edərək Azərbaycan ərazisinə də nəzarət etməyə başladı. Artıq Sasani imperiyası kimi qüdrətli bir dövləti məğlub etmiş, Bizans imperiyasına da ardıcıl sarsıcı zərbələr endirən xilafət orduları Atlantik okeanından Hindistan və Çinə qədər geniş bir əraziyə hakim oldu.

Döyüşürlərlə birlikdə İslam dinini təbliğ etmək, yeni əraziləri öyrənmək, yerli mənbələr barədə məlumatları əxz etmək, o cümlədən fəth olunmuş ərazilərdə İslam qayda-qanunlarının necə tətbiq olunduğuuna nəzarət etmək üçün elm adamları da tutulmuş yerlərə gəlirdilər. Ümumiyyətlə, dinini yaxşı mənimsəmiş hər bir İslam sərkərdəsi və sırvisinin özü belə təbliğçi, ravi və səlnaməçilər üçün vaz keçilməz məlumat mənbəyi idi. Həmçinin səlnaməçilərlə birlikdə tacir və səyyahlar da öz gündəliklərində Azərbaycana dair qiymətli məlumatlar toplamışlar. Beləliklə, Azərbaycan bir çox başqa xalqların nümayəndələrinin olduğu kimi ərəb əsilli müəlliflərin də diqqət mərkəzində olmuşdur. Məhz onların əsərləri Azərbaycan tarixinə dair külli materialları əhatə edir.

Azərbaycan və Qafqazın tarixi, tarixi coğrafiyası, ticarəti, siyaset və dövlət quruluşu, iqtisadiyyatı, mədəniyyət və adət – ənənələri və b. sahələri haqqında məlumat verən Orta əsrlərin məşhur ərəb tarixçi -

coğrafiyaşunaslarından biri də Əbul Abbas Əhməd ibn Yəhya ibn Cabir ibn Davud əl - Bəlazuridir.

Bəlazurinin (V: h. 279 - m. 892) “Kitabu – futuhil - buldan” (“Ölkələrin fəthləri kitabı”) əsəri bizim bilavasitə tədiqat obyektimizdir. Görkəmli tarixşunas mərhum Ziya Bünyadov Bəlazuri haqqında yazır:

Əl - Bəlazuri sadəcə kompilyator (tarixi materialları müxtəlif mənbələrdən olduğu kimi köçürən) olmamışdır. O, tarixşunas istedadına malik olduğu üçün istifadə etdiyi şifahi məlumatata tənqidi surətdə yanaşaraq, bunların içərisindən daha mötəbər olanlarını seçmişdir. “Kitabü - fütuhil - büldan”ın məziyyəti orasındadır ki, bu əsər, I. Y. Kraçkovski demişkən, “quru bir hərbi tarix deyildir. Əl - Bəlazuri əhalı və mühacirət haqqındaki yerli məlumatları diqqətlə toplayırdı. O, dəftərxanalarda ərəb dilinin işlənməsi, vergilər, sikkə işləri, ərəb hürufatının tarixi haqqında tam təfsilatı ilə bir sıra tarixi məlumatlar verir”.

Bəlazurinin Azərbaycan haqqında, ərəb ordularının bu ölkələrə hərbi yürüşləri, Azərbaycanın vilayət və şəhərlərinin hakimləri ilə ərəb hərbi rəislərinin bağlıqları müqavilələr, ərəb tayfalarının Azərbaycan ərazisinə köcürürlüb yerləşdirilməsi haqqında verdiyi məlumat Azərbaycan ərazisinin tarixinin tədqiq edilməsi üçün çox əhəmiyyətli mənbədir.

Onu da qeyd etməliyik ki, əl - Bəlazurinin verdiyi məlumat ən xırda təfərrüatda belə digər orta əsr tarixçilərinin məlumatları ilə düz gəldiyinə görə bu məlumatların səhihliyi heç bir şübhə doğurmur.

Ərəb dilli qaynaqların tədqiqatçıları tərəfindən tarixçi, qanunşunas və ilahiyyat mütəxəssisi kimi tanınmış Əbu Cəfər Məhəmməd ibn Cərir ət - Təbərinin (838 - 923) “Tarix ər - Rüsul vəl - mülük” (“Peyğəmbərlərin və şahların tarixi”) əsəri tədqiq etdiyimiz dövrdə Azərbaycan ərazisində baş vermiş hadisələri əks etdirən çox əhəmiyyətli mənbələrdəndir.

Ayrı - ayrı ölkə və vilayətlərin tarixi şərh edilərkən təqdim olunan və istifadə edilmiş materialların çoxluğu və dəqiqliyi, həmçinin xilafət daxilində baş vermiş üsyən və xalq hərəkatları haqqında verilən məlumatlar ərəbdilli qaynaqlar arasında ət - Təbərinin əsərini birincilər arasında zikr etməyimizin səbəblərindəndir.

Ət - Təbəri Azərbaycan tarixinə dair materialları öz dövründən əvvəl yaşamış müəlliflərin əsərlərindən faydalanaraq təqdim etmişdir. Bu müəlliflər əsasən aşağıdakılardır: Əbu Abdullah Məhəmməd ibn Ömər əl - Vəqidi, əl - Mədaini, Əbu Məşər, Əbu Minhəf və b. tarixi mənbələr bu müəlliflərin bir çoxunun ərəblər tərəfindən tutulan ərazilərdə, o cümlədən Azərbaycan ərazisində bilavasitə olduqlarını xəbər verir. Bu müəlliflərin əsərlərində verilən məlumatlar tədqiq edilən dövrdə Azərbaycan və qonşu ərazilərdə baş verən hadisələri öyrənmək, tədqiq etmək baxımından çox əhəmiyyətlidir. Lakin ət - Təbərinin əsəri 302 \ 914 – 915 - ci illərdə baş vermiş hadisələrin təsviri ilə bitir və bu dövrdən sonra Azərbaycan tarixində baş verən yeniliklər barəsində başqa mənbələrə müraciət etməyə məcbur oluruq. Lakin məlumat üçün qeyd edək ki, Təbəridən sonra onun davamçısı olan Arib ibn Səd əl - Kurtubinin “Silat tarix ət - Təbəri” adlı əsəri də Azərbaycan tarixinin öyrənilməsi sahəsində qiymətli mənbədir.

İzzəddin Əbü'l - Həsən Əli ibn Məhəmməd ibn əl - Əsir (1160 - 1233 - cü illər) Azərbaycanın siyasi - inzibati tarixi və ərazisinə dair çoxlu materilları öz əsərində toplamışdır. Onun “əl - Kamil fit - Tarix” (“Tarixə dair mükəmməl məcmuə”) adlı əsəri dünya tarixi haqqında 12 cildlik böyük bir külliyyatdır. Burada hadisələr xronolji qaydada, ilbəil verilir. İbn əl - Əsirin H. 303 - M. 915 - ci ilədək Azərbaycanda baş vermiş hadisələrdən bəhs etdiyi hissələr Bəlazurinin əsərlərindən götürülmüş məlumatlar da əlavə edilməklə Təbərinin əsərinə əsaslanır. Azərbaycanda H. 303 - M. 915 - ci ildən sonra (H. 363 - M. 974 - cü ilə qədər) baş verən hadisələr haqqında məlumatı İbn əl - Əsir, ət - Təbərinin davamçısı olan tarixçi Sabit ibn Sinanın əsərindən götürmüştür. Hadisələrin təsvirini H. 370 - M. 980 - ci ilədək davam etdirən “Təcaribül - üməm” (“Xalqların təcrübəsi”) əsərinin müəllifi Ibn Miskəveyh də Sabit ibn Sinanın əsərindən istifadə etmişdir. İbn əl - Əsir Ibn Miskəveyhinin də topladığı materialları öz səlnaməsinə daxil etmişdir. Bəzi tarixi hadisələr haqqında Təbəri, Arib və Ibn Miskəveyhə nisbətən daha geniş və ətraflı məlumat verən İbn əl - Əsir tarixçi Əbu Zəkəriyyə Yəzid ibn Ayas əl - Əzdi əl - Mavsilinin günümüzədək gəlib çatmamış “Tarix Mavsil” (“Mosul tarixi”) əsərindən də istifadə etmişdir. Bu əsərdə bəzi tarixi hadisələr barəsində başqa tarixi mənbələrdə təsadüf

edilməyən çox maraqlı və müfəssəl məlumat verilmişdir. Ibn əl - Əsir Ibn Ayasdan hörmətlə yazır, onu ləyaqətli imam, hərtərəfli biliyə malik alim adlandırır və qeyd edir ki, Ibn Ayas təsvir etdiyi hadisələrin şahidi olmuşdur.

İbn əl - Əsirin ət - Təbəri, əl - Bəlazuri və digər müəlliflərə etdiyi əlavələr onun əsərlərini Azərbaycan tarixinə aid mühüm müstəqil mənbə kimi qiymətləndirməyə haqq verir.

Əbu Hənifə əd - Dinəvərinin (təxminən m. 895 - də vəfat etmişdir) “Kitab əl - Əxbər ət - Tivəl” əsərində Babək üsyəyanının son dövrlərinə həsr olunmuş səhifələr xüsusi maraq doğurur.

Azərbaycanın, həmçinin Xilafətin bir çox digər vilayətlərinin tədqiq etdiyimiz dövrlə yaxından səsləşən tarixi qaynaqlarından biri də Əhməd ibn Əbu Yəqub ibn Cəfər əl Yəqubinin (m. 897 - ci ildə vəfat etmişdir) “Tarix” əsəridir. Əl - Yəqubinin əsərində hadisələrin şərhi m. 872 \ 3 - cü ilədək çatdırılır. Bu əsərdə Azərbaycan tarixinə dair verilmiş materiallara başqa mənbələrdə təsadüf edilmir.

X əsrin orijinal coğrafiyasunas müəlliflərindən biri olan Əbü'l - Həsən Əli ibn əl - Hüseyn ibn Əli əl - Məsudinin əsərlərində Azərbaycan, xüsusilə də Xəzər dənizi haqqında, Urmiyə gölü haqqında maraqlı və müfəssəl məlumat vardır. Onun əsərlərindən ikisi – tarixi - coğrafi əsər olan “Mürüt əz - zəhab və məadin əl - cəvahir” (“Qızıl təmizləmə yerləri və əlvən daş mədənləri”) və coğrafi əsər olan “Kitab ət - tənbih vəl - işraf” (“Xəbərdarlıq və təkrar yoxlama kitabı”) Hindistandan Mərakeşə, Qırmızı dənizdən Xəzər dənizinə qədər, demək olar ki, bütün ölkələrə səyahət zamanı müəllifin şəxsi müşahidələri və sorğu- sualı əsasında yazılmışdır. Bu əsərlər Abbasilər xilafətinin mədəni həyatı haqqında ən yaxşı hesabatdır. Bunlarda hər bir ölkə, vilayət, şəhər və xalqın tarixi və coğrafiyası haqqında məlumat verilir. Əsl ensiklopediya olan əl - Məsudinin əsərləri ət - Təbərinin əsərlərindən sonra IX əsrдən başlayaraq Azərbaycan tarixinə dair çox mühüm mənbələrdir.

Görkəmli ərəb tarixçisi əl - Kufinin (v: m. 926) “Kitab əl - fütuh” əsəri Xilafət tarixinin ilkin dövrü üzrə mühüm qaynaqlardan biridir. Bu əsərdə hadisələr xəlifə Əbu Bəkrin dövründən xəlifə əl - Müstəinin hakimiyyətinin sonunadək (632 - 866 - ci illər) sıralanmışdır. O, Azərbaycan haqqında başqa müəlliflərin əsərlərində olmayan bir sıra

qiymətli məlumatları (xüsusilə bu ərazilərdə baş vermiş üşyanlar, ərəb - xəzər müharibələri və s.) kitabında toplamışdır.

Əbül - Fərəc Məhəmməd ibn İshaq ən - Nədimin (v: m. 995) “əl - Fihrist” əsərində xürrəmilər hərəkatının meydana gəlməsi, Cavidan və Babəkin gəncliyi haqqında qiymətli material vadır. Müəllif bu əsəri m. 987 \ 8 - ci ildə yazmağa başlamış və XI əsrin əvvəllərində bitirmişdir. İbn ən - Nədimin bu əsəri hansı məqsədlə yazdığı onun öz müqəddiməsindən aydın görünür:

“Bu kitab, bütün ərəb və qeyri - ərəb xalqların ərəb dilində və hürufatında, müxtəlif elmlərə dair kitabların siyahısı, həmin kitabların tərtibçiləri haqqında, müəlliflərinin kateqoriyası və mənşeyinə dair, təvəllüd tarixi, vəfat tarixi haqqında, ölkələrin yeri, məziyyət və nöqsanları haqqında, icad edilmiş hər bir elmin meydana gəlməsindən bizim günlərədək, yəni hicri 377 - ci ilədək məlumat verən məcmuədir”.

V.V.Bartold yazar ki, İbn ən - Nədimin əsəri “İslamin ilk dörd əsrinin ədəbiyyatı və elmi haqqında daim başlıca məlumat mənbəyi olaraq qalacaqdır”.

Təsviri xarakter daşıyan “Kitab əl - Məsalik vəl - məmalik” (“Yollar və dövlətlər haqqında kitab”) adlı coğrafi əsəri günümüzə gəlib çatan ilk müəllif Əbül - Qasim Übeydullah ibn Abdullah ibn Xordadbeh (v: m. 912 - 913) olmuşdur. Xəlifə əl - Mötəsimin hakimiyyəti dövründə Cibəl əyalətinin poçt rəisi vəzifəsini tutan İbn Xordadbeh o zamanın, demək olar ki, bütün yazılı mənbələri ilə tanış olmuş və onlardan istifadə etmişdir. Əl - Müqəddəsi göstərir ki, İbn Xordadbeh “xəlifənin vəziri idi və Əmirəlmömininin kitabxanasında saxlanılan elmi sərvətlərdən tam istifadə etmək hüququna malik idi”.

“Yollar və dövlətlər haqqında kitab” Azərbaycan tarixi və tarixi coğrafiyasını öyrənmək üçün çox mühüm mənbədir. Yaşayış məntəqələri arasındaki məsafələri göstərən müfəssəl yol marşrutları, şəhərlər, iqtisadiyyat, kənd təsərrüfatı haqqında müxtəlif, hər cür coğrafi məlumat Azərbaycanın inzibati bölgüsü, vergilər və i. a. haqqında məlumatlar toplusu İbn Xordadebhin əsərini ərəb coğrafi ədəbiyyatının elə əsərləri sırasına keçirir ki, bunlarsız Orta əsrlər Xilafətinin tarixini tədqiq etmək olmaz.

Əbu İshaq İbrahim ibn Məhəmməd əl - Fərnan əl - İstəxri (v: təqribən m. 951 - 952) m. 930 - 933 - cü illərdə özünün “Dövlətlərin yolları haqqında kitab” əsərini tərtib edərək Əbu Zeyd ibn Səhl əl- Bəlxinin (m. 850 - 934 - cü illər) “Süvar əl - Əqalim” (“İqlimlərin təsviri”) əsərindən coğrafi xəritələr atlasını izahları ilə birlikdə işləyib düzəldərək, demək olar ki, bütünlüklə öz əsərinə daxil etmişdir. Əl - İstəxri Azərbaycanın sərhədləri, şəhərləri, marşrutları, məsafələri haqqında ətraflı məlumat verir, Xəzər dənizini təsvir edir. Əl - İstəxrinin əsərini onun xahişi ilə m. 951 - ci ildə müasiri Əbü'l - Qasim ibn Hövqəl yenidən işləmiş və tamamlamışdır. İbn Hövqəl yazır ki, “Kitab əl - məsalik vəl - məmalik”, yaxud “Kitab surət əl - ərz” əsərini tərtib edərkən “İbn Xordadbehin, əl - Ceyhanının kitablarından, Əbü'l - Fərəc Kudama ibn Cəfərin yaddaş kitabından ayrılmırdım... Mən Azərbaycanın xəritəsini verir və orada heç bir dənizlə əlaqəsi olmayan Xilat və Kəbuzan göllərinin təsvirinə qədər dağları, yolları, Araz və Kür kimi şirin sulu çayları göstərirəm”.

Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn Əbu Bəkr əl - Müqəddəsi (m. 946 \ 7 - 1000 - ci illər) özünün “Əhsən ət - təqasim fi mərifət əl - əqalim” (“İqlimləri dərk etmək üçün ən yaxşı bölgü”) əsərində əl - İstəxri və İbn Hövqəlin materiallarına əlavə olaraq Azərbaycan tarixi haqqında bir çox qiymətli məlumatlar verir. İ. Y. Kraçkovski qeyd edir ki, əl - Müqəddəsi “ətraflı düşünülmüş işi ilə fərqlənir”.

Azərbaycan haqqında məlumat verən Orta əsrlər ərəb coğrafiyasıնaslarından biri də Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn İshaq ibn əl - Fəqih əl - Həmədanidir (m. 902 \ 3-cü illərə yaxın yazmışdır). Onun “Kitab əl - büldən” (“Ölkələr haqqında kitab”), yaxud “Kitab əxbər əl - büldən” (“Ölkələr haqqında hekayələr kitabı”) adlı böyük coğrafi külliyyatında hər cür elmi tənqiddən uzaq hekayələr toplanmışdır ki, bunlarda azacıq da olsa coğrafiyaya, yaxud coğrafi adlar məsələsinə toxunulur.

İbn əl - Fəqihin bir növ kompilyativ coğrafi müntəxəbat xarakterli əsəri, demək olar ki, başdan ayağa digər yazılı mənbələr (əl - Mədaini, əl - Bəlazuri, əl - Yəqubi, İbn Xordadbeh və başqaları) əsasında tərtib edilmişdir. Əl - Fəqihin verdiyi məlumat, qismən də şifahi rəvayətlərə, hadisələrə, əfsanələrə və i. a. əsaslanır. İbn Xordadbeh kimi İbn əl - Fəqih

də Azərbaycanın bəzi şəhərlərinin təsvirini verəkən Afşinin xürrəmilərlə etdiyi müharibələr dövründə görüyüү tikinti işlərindən də danışır.

Xəlifə Mötəmidinin hakimiyyəti dövründə (m. 892 – 902 - ci illər) yaşamış Əbu Əli Əhməd ibn Rusta (IX əsrin sonu - X əsrin əvvəlləri) böyük bir ensiklopedik əsərin müəllifidir. Bu əsərin bizə yalnız yeddinci hissəsi olan “Kitab əl - alaq ən - nəfiss” (“Qiymətli sərvətlər kitabı”) gəlib çatmışdır. İbn Rusta əsərinin coğrafiyaya dair bölməsində Məkkə və Mədinənin, sonra isə digər ölkələrin (əvvəlcə Islam aləminin, sonra isə bütün qalan yerlərin) təsvirini verir. İbn Rustanın əsəri başdan - ayağa yazılı mənbələrə, ərəb səyyahlarının və öz müasiri olan alimlərin əsərlərinə əsaslanır. Buna görə də İbn Rustanın Azərbaycan haqqındaki məlumatı başqa mənbələrdən bize məlum olan məlumatın təkrarıdır. Odur ki, onun bütün yazdıqlarını kütləvi ədəbiyyat tipinə aid etmək olar.

Arami Əbü'l - Fərəc Kudama ibn Cəfər əl - Katib əl - Bağdadi (m. 922 - 948 ci illər arasında vəfat etmişdir) İbn əl - Furatın vəzirliyi dövründə nəzarət idarəsinin müdir (“sahib məclis əz - ziməm”), ömrünün sonlarında isə “sahib əl - bərid” (poctun müdürü) olmuşdur. “Kitab əl - xərac və sənət əl - kitabə” (“Xərac və katiblik sənəti haqqında kitab”) əsərində xilafətin bütün vilayətlərindən, o cümlədən də Azərbaycandan gələn vergilər haqqında məlumat vardır. Bundan başqa həmin əsərdə poct marşrutları göstərilir, poct xidmətinin təşkili haqqında məlumat və Azərbaycanın iqtisadi coğrafiyasına dair materiallar verilir.

Əbu Əli Əhməd ibn Məhəmməd ibn Miskəveyhin (v: m. 1030) “Kitab təcarib əl - üməm” (“Xalqları təcrübəsi haqqında kitab”) adlı çox böyük əsərində xürrəmilərin üsyani haqqındaki məlumat ət - Təbərinin əsərindən köçürülrək tərtib edilmişdir. İbn Miskəveyhin əsərində bu kimi materialların çoxusunun Təbəri və Aribdən götürülmüş olmasına baxmayaraq, o, özündən əvvəlki müəlliflərin əsərlərində olmayan bir çox maraqlı məlumatları da cəmləmişdir.

Məşhur ərəb coğrafiyaçısı və səyyahı Yaqut ibn Abdullah ər - Rumi əl - Həməvinin (m. 1179 - 1229) “Mütəməm əl - Büldan” (“Ölkələrin əlifba sırası ilə siyahısı”) adlı çox böyük coğrafi lüğəti Azərbaycan və Qafqaz tarixini öyrənmək üçün son dərəcə mühüm mənbədir.

“Mütəməm əl - büldan” böyük kompilyativ əsərdir. Burada çoxu bizə gəlib çatmayan yüzdən artıq ilk mənbədən istifadə edilmişdir. Yaqut

Azərbaycan tarixinə dair məlumatında əl - İstəxri, ibn əl - Fəqih və bir çox başqa müəlliflərin əsərlərindən materiallar verir. Özü də demək olar ki, hər yerdə hansı mənbədən istifadə etdiyini göstərir və başqa əsərlərdən götürdüyü materialı öz səyahəti zamanı topladığı məlumatlarla tamamlayır. O, öz materiallarını müvafiq ölkə, vilayət, şəhər və kəndlərin adlarına uyğun ərifba sırası ilə sistemə salmışdır. Yaqtun lüğətinin xüsusiyyəti burasındadır ki, müntəzəm olaraq, gətirdiyi coğrafi adların dürüst tələffüzünü müəyyən edir və beləliklə toponimika cəhətdən düzgün nəticələr çıxarmağa imkan verir.

Əbu Yusif Yəqub əl - Kufinin (m. 731 - 798) müsəlman hüququ haqqındaki “Kitab əl - xərac” (“Xərac haqqında kitab”) əsəri Azərbaycanın və xilafət sistemindəki digər vilayətlərin tədqiq etdiyimiz dövr tədqiqi üçün xüsusilə qiymətlidir. Xəlifə Harun ər - Rəşidin hakimiyyəti zamanı (m. 786 - 809) Bağdadda qazlıq edən Əbu Yusif xərac və onun yiğilması haqqında, dövlət torpaqlarında və xüsusi şəxslərə məxsus torpaqlarda kəndlilərin feodal istismarının növləri, formaları və i. a. haqqında xəlifə üçün çox mühüm və qiymətli məlumat verən bir əsər tərtib etmişdir.

Ərəblərin Azərbaycanda tətbiq etdikləri inzibati siyaset və vergi sistemi siyasətlərini tədqiq edərkən İbn Xaldunun “Kitab əl - İbar və divan əl-mübtəda” əsərindəki qiymətli materiallardan istifadə etmək tədqiqatın məqsədində uyğundur. Ərəblərin vergi siyaseti və torpaq münasibətləri haqqında Məkrizinin “əl - Məvaid vəl - itibar bi zikr əl - xitab vəl - asar”, əl - Kəlkəşəndinin “Sübə əl - əşa fi sina, at al - inşa” əsərində, ət - Tənuhinin “əl - Fərəc bəd əş - şiddə” və “Kitab nişvar əl - mühadərə” əsərlərində, əs - Samaninin “Kitab əl - ənsab”, İbn əl - Cauzinin “Kitab əl - müntəzəm”, əl - Mavərdinin “əl - Əhkəm əs - Sultaniyyə”, əl - Cəhşiyarının “Kitab əl - vüzəra vəl - Küttab” əsərində də və i. a. məlumatlar vardır.

Nətijə olaraq oxujuların nəzərinə çatdırmaq istərdik ki, bu əsərlər xilafət tərkibinə daxil olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın tarix səhnəsində rolunu müəyyən etmək üçün əsas və qiymətli mənbələr-dəndir. Bu əsərlər vasitəsilə, həmçinin Azərbaycanın coğrafiyası, ticarəti, siyaset və dövlət quruluşu, iqtisadiyyatı, mədəniyyət və adət – ənənələri ilə tanış oluruq. Bundan başqa Xəzər dənizi, onun adaları, bitki və heyvanat aləmi haqqında da zəngin məlumat alırıq.

## **İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT**

Bəlazuri, Kitabü - fütuhil – büldan (Əlyazma)

Bünyadov Z. Azərbaycan VII - IX əsrlərdə, “Azernəşr”, Bakı 1989

Bartold V. V. Mesto prikasiyskix oblastey

Bartold V. V. Musulmanskiy mir

Kubbel L. E. O nekotorix certax voennoy sistemi xalifata Omayyadov

Minorsky S. V. Kasal (Kazah)

Mustafa Fayda, El - Belazuri, Fütuhil - Büldan, Ankara, 2002

Vəlixanlı N.M. «XIX – XI əsr ərəb coğrafiyaşunas səyyahları

Azərbaycan haqqında», Bakı 1975

**SUMMARY****Arabic-language sources in the research of the history of Azerbaijan and  
Balazuri as one of them***Tariyel RASULOV**Graduate student of ANAS Institute of Manuscript*

The troops of the Arabian caliphate, which had been emerged newly in the middle of VII, occupying the world countries became to control and lead the territory of Azerbaijan. The caliphate that defeated the powerful Sasanis empire and stroke the Byzantine empire ruled the wild territory covering from the Atlantic ocean to Indian and China.

Scientifics together with fighters welcomed and entered into occupied territories in order to publicize the Islamic religion, study new territories, obtain information based on local resources, as well as control on publication of Islamic rules and traditions in new territories.

**РЕЗЮМЕ****Арабоязычные источники в изучении истории  
Азербайджана и один из них Белязури***Тариель РАСУЛОВ**Институт Рукописей Национальной  
Академии Наук Азербайджана.*

В середине VII века новообразованные войска арабского халифата, завоевав множество стран, начали контролировать территорию Азербайджана. Победив такое могущественное государство, как Сасанидская империя, нанеся последовательные разрушительные удары по Византийской империи, армия халифата овладела обширными территориями от Атлантического океана до Индии и Китая. Вместе с бойцами на завоеванные территории отправлялись также и деятели науки, чтобы проследить за пропагандой Ислама, изучить новые территории, изложить сведения о местных источниках, в том числе о том как соблюдаются законы Ислама на завоеванных территориях.

## KUR'ÂN-I KERİM'DE İNSAN VE İNSAN-TEFEKKÜR İLİŞKİSİ

*İbrahim MEMİŞ<sup>1</sup>*

Biz bu çalışmamızda, Kur'an-ı Kerim ayetlerini esas alarak Allah'ın yer-yüzünde en mükemmel bir şekilde yarattığını söyledişi insan ve ona verilen aklın görevi olan tefekkür kavramları üzerinde düşünmeye gayret ettik. Çünkü her iki kavram da birbiriyle ilişkili olan kavamlardır. İnsan Allah'ın yer-yüzünde yaratmış olduğu en şerefli varlıktır. Kur'an'ın insanın değeri konusunda kullandığı kavram ‘‘En güzel şekilde yaratılış’’tir. **لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي ‘‘أَحْسَنِ شُفْعَيْمٍ’’** Biz, gerçekten insanı çok güzel bir biçimde yarattık.<sup>2</sup> Bu şekilde yaratılan insana, Allah'ın vermiş olduğu en büyük nimetlerden biri de akıldır ki, insanın vahye muhatap olması ve sorumluluk taşımıası ancak bu şekilde olur. Allah, ancak akıl sahiplerinin gerektiği gibi imana sahip olabileceğini vurgulamaktadır. Ancak akıl sahipleri düşünüp anlar.<sup>3</sup> Ayeti bu gerçeği ifade eder. Akıllı olan insan, kâinatın ve nefsinin yaratılış hikmetlerini kavrayarak,<sup>4</sup> hayır kazanmış olacaktır. Bir başka deyişle insan, aklını kullandığı ölçüde ilahi gerçekleri kavrır ve hayatı anlamlı hale gelmiş olur.

### A. KUR'ÂN-I KERİM'DE İNSAN

#### A.1- Kur'ân-i Kerim'de İnsan Problemi

İnsan kavramı, kadın ve erkek ayrımı yapmaksızın, tür'ün adıdır ve Arapça ‘‘ins’’ kökünden türemiştir.<sup>5</sup> Kur'ân'ın insana verdiği en büyük değer, ona hitap etmesi onu kendisini anlayacak seviyeye yükseltmesidir. İnsanoğlu, diğer canlı varlıklar gibi su ve topraktan yaratılmıştır. Allah, insana

<sup>1</sup> T.C.Bakü Büyükelçiliği, Din Hizmetleri Müşavirliği, Şehitlik Mescidi Din Görevlisi , [ibraremisis@hotmail.com](mailto:ibraremisis@hotmail.com) / [ibraremisis@yahoo.com](mailto:ibraremisis@yahoo.com)

<sup>2</sup> Tin,95/4

<sup>3</sup> Al-i İmrân, 3/7; Bakara, 2/269

<sup>4</sup> Bakara,2/269

<sup>5</sup> Lisan'ül-Arab, ‘‘İns’’ md.

kendi ruhundan üfleyerek, onu diğer bütün varlıklardan ayırmıştır ve âlemi insanın emrine musahhar kılmıştır. Ona, "Ey İnsan! Ey Ademoğlu! ve Ey İnsanlar!" diye seslenmiştir. Bu, insana en büyük değeri vermektedir. Allah'ın insanı kendisine muhatap olmasında, onu kendisine halife yapıp yeryüzünün imarını ona havale etmesi yatomaktadır. Allah'ın yerine dünya da iş yapacak insana Allah nasıl iş yapılacağını bildirir ki, onun istediği göre hareket etsin ve halifeliği iyi gerçekleştirsün. Kur'an-ı Kerim'de insan kavramı bütün yönleriyle ele alınmış ve insanın yaratılışı, yaratılış gayesi, hususiyetleri, zafiyetleri vb. hususlar açık bir şekilde anlatılmıştır.

Kur'an-ı Kerim'in 76. sureten oluşan '*İnsan Suresi*'dır. Bu surede, insanın Rabbini anlayıp kavraması gerektiği, insanın yaratılış serüveni ve yaratılışın hikmetleri, Allah'ın verdiği nimetlere şükredip, Onun emir ve yasaklarına tam bir titizlikle riayet eden insanoğlunun, ahiret âleminde sonsuz nimetlere kavuşacağı, haşrin gerçekliği ve insanın ahiretteki hallerinden bahsedilmektedir. Yeryüzünde her türlü nimetlerden istifade eden insanı Allah'ı Teala yeryüzüne halife olarak göndermiş, ona varlığın isimlerini öğretmiş ve onu değerli kılmıştır.

İnsanın, Allah'ın halifesinin tek şartının ilim olduğunu, Kur'ân açıklamaktadır.<sup>6</sup> Çünkü Hz. Adem meleklerle ilmiyle üstün gelmiştir. A İlâh'ın halifesini olmakta iman şartı kılınmamış ve Hz. Adem imanında imtihana çekilerek Allah'ın halifesi olmamıştır. Diğer tüm ibadetler imandan sonraki mertebe olduklarından onlar da Allah'ın halifesi olmakta şart değildir. O halde bir insan ne kadar ilim sahibiyse, o kadar Allah'ın halifesi olmakta hissesi vardır. Allah tek insanı halife yapmamış, tüm insanları buna şamil kılmıştır. Allah'ın hilafetinden hisseler ilmin derecesine göre dağıtılr. Bugün dünyada Allah'ın hilafetine en çok layık olan ve en çok hisse sahibi bulunan millet, ilimde en ileri olan millettir.

İnsan diğer yaratılan varlıklar gibi Allah'ın yarattığı bir varlıktır.<sup>7</sup> Haddi zatında insan tabii bir yaratiktır. Çünkü Allah, Adem'i pişmiş çamurdan yarat-

<sup>6</sup> Bakara,2/30-33

<sup>7</sup> İnsanın Yaratılışı İle İlg. Ayetler İçin Bkz:3/6,59; 4/1 ; 6/2-98; 7/11,189; 10/4; 15/26-27; 16/70; 18/37,51; 21/37; 22/5; 26/75-78; 30/20,40; 31/28; 36/20,22, 77-79;37/11; 39/6; 40/57,64; 41/21,47; 42/11; 43/87; 45/3-4; 49/13; 50/16; 51/56; 53/42-46; 55/4-4,14/15; 56/57-59; 64/2-3; 67/22-24; 70/19-22,36-39; 76/28; 78/6-8; 86/5-8; 90/1-10; 91/7-9; 92/1-4; 95/1-5; 96/1-2

ti. Kur'an'da, "Andolsun biz insanı pişmiş çamurdan, değişmiş cıvik balçıktań yarattık."<sup>8</sup> buyurulur. Bu çamur insan şeklinde tanzim edilince bir hülasayı meydana getirir ve "sülale" (çoğalmayı sağlayan su, meni) çoğalmayı sağlayan bu su, ana rahminde yaratılış safhalarını geçirmeye başlar. Ayetler bu hadiseyi şöyle tasvir eder: "Biz insanı çamurdan gelen bir sudan (sülale) yarattık. Sonra onu bir sperm (nutfe) olarak sağlam bir dinleme yerine koyduk. Sonra spermi, embriyoya (alaka) çevirdik, embriyoyu bir tutam et parçasına çevirdik, bu et parçasını kemiklere çevirdik ve kemiklere et giydirdik, sonra onu bambaşka bir yaratık yaptık; yaratınların en güzelî Allah, ne yücedir."<sup>9</sup> Kur'an-ı Kerim, insanın yaratılış safhalarını,<sup>10</sup> ayrıntılı bir şekilde izah etmektedir.

İnsan için ezeli bir mücadele meydanı açan ve insan hayatını bitmeyen ahlâkî bir cihada çeviren, bu derinlere kök salmış ahlâkî gerçektir. Eğer insan gereken çabayı gösterirse, Allah bu yolda onunla beraberdir. İnsan, kelimenin tam anlamıyla işte bu mücadele ile yükümlü kılınmıştır. Çünkü o, Allah'ın halifesi sıfatıyla gereğini yerine getirebilmek için hür iradeyle donatılmış olarak bütün yaratılmışlar içerisinde benzersiz bir yer işgal etmektedir. İşte insana yüklenen bu görevi Kur'an, "emanet" olarak tasvir etmiştir.<sup>11</sup> Bu görevi Allah, göklere ve dağlara teklife ettiği halde, bunun yükünden çekine-rek kabul etmediler, ama insan bu sorumluluğu üstüne almıştır. Fakat Kur'an gayet nazikçe insanın bu durumunu eleştirip ona kendisi için adaletsiz ve de-lice cesur (zelum ve cehûl) der.<sup>12</sup> Allah tarafından verilen emaneti yüklenmiş olan insan, gerektiği gibi emanete sahip çıkmadığı ve bazı nankörlüklerde bulunduğu için Allah, insan hakkında bu kelimeleri kullanmaktadır.

Şeytan, "insanı her yönden tuzağa düşürmek için çalışmasına" rağmen onun tüm tuzakları gerçekten samimi ve ihlaslî olanlara karşı başarısızdır. Gerçekte hiçbir insan, şeytanın desiselerinden emin değildir. Hatta Peygam-berimiz (sav) de dâhil, diğer tüm peygamberler de<sup>13</sup> şeytanın desiselerine

<sup>8</sup> Hicr, 15/26

<sup>9</sup> Mü'minûn, 23/12-14

<sup>10</sup> İnsanın Yaratılış Safhaları Hak.Ayetler İçin.Bkz: 2/28; 16/70,78; 18/37; 22/5; 23/12-16; 30/20,54; 32/5-9; 35/11; 36/68; 39/6; 40/67; 46/15; 71/13-14; 75/36-39; 76/1-2; 77/20-23; 80/17-20

<sup>11</sup> Ahzab, 33/72

<sup>12</sup> Ahzab, 33/72

<sup>13</sup> Hac, 22/52

maruz kalmışlardır.<sup>14</sup> “Ne zaman şeytandan kötü bir düşünce sana arız olursa Allah'a sığın. Çünkü inananlara ve Rablerine dayananlara şeytanın gücü yetmez.”<sup>15</sup> Bunun sebebi şudur; bu insanlar her türlü kötülüğe olan teşviklere rağmen “asli tabiatlarını”, Allah’ın yarattığı şekilde sağlam korumaktadırlar. “Bu fitrat, (mantıken) değiştirilemez.” (ama geçici olarak da olsa düzeni bozulabilir).<sup>16</sup> Gerçekten bütün yaratılışın üst tabakası bu insanlardır melekleri bile geçen, onları bilgi ve fazilette aşan bu insanlardır. İnsanın bir eğlence için yaratılmadığını, tam anlamıyla bilen ve onun çok ciddi bir görev olduğunu<sup>17</sup> anlayan; işlediği her suçtan ve başarısından dolayı sorumlu olduğunu gören yine bu insanlardır

İnsanların çoğunun, ahiret hayatının gerçeğini idrakte zayıf kalmaları ve geleceğe dönük ahlâkî amaçlara hiçbir katkılarının olmaması, bunları anlamamaları ve anlamak için bir gayret sarf etmemeleri bu güne kadar insanlığın felaketi olmuştur. Kur'an-ı Kerim, genel olarak, insanın psikolojisini de yansitan bir ayette bu gerçeği “Hayır! Siz dünyayı seviyorsunuz ve ahireti bırakıyorsunuz.”<sup>18</sup> şeklinde ifade eder. Böyle kimseler günlük hayatlarını yaşamakla hatta sadece içinde bulundukları saatî düşünmekle yetinirler. Kur'an'ın ifadesiyle, “Onlar hayvanlar gibidir. Hatta daha da kötü. Kalpleri var, fakat anlamazlar; gözleri var, ama göremezler; kulakları var, fakat işitmezler.”<sup>19</sup> Bunların fitratları artık tanınmayacak kadar bozulmuştur. Allah’ın kendi rûhunu Adem’e üflemiş olmasına rağmen, bunlar şeytanın kardeşleri olmuşlardır.<sup>20</sup> “Biz insanı en güzel biçimde yarattık, sonra onu aşağıasin aşağısı bir duruma soktuk. Yalnız inanıp iyi amel işleyenler hariç.”<sup>21</sup> Kur'an-ı Kerim, “aslı günah” diye bir görüşü benimsememiştir, ayrıca açıkça belirtilmiştir ki, Adem ile Havva işledikleri günde sonra” Rabbinden kelimeler alıp (tevbe ettikten sonra) Allah tarafından affedildiler”.<sup>22</sup>

<sup>14</sup> İsra, 17/65; Nahl, 16/99

<sup>15</sup> Fussilet 41/36; Araf, 7/200)

<sup>16</sup> Rum, 30/30

<sup>17</sup> Mü'minûn, 23/45

<sup>18</sup> Kiyame, 75/20-21

<sup>19</sup> A'râf, 7/179

<sup>20</sup> Hicr, 29; Secde32/9; Sâd, 38/72,

<sup>21</sup> Tin, 95/4-6

<sup>22</sup> Bakara 2/37

Kur'ân, Allah'ın insan için ne kadar zorunlu olduğunu geniş ufuklar içerisinde sergiler. Nasıl ki Allah'ı hatırlama ve huzur, hayatın anlam ve gâyesi demekse, aynı şekilde Allah'ın insan şuurundan kaldırılması da insan hayatındaki anlam ve gâyenin yok edilmesi demektir. "Allah'ı unuttukları için onlara kendileri de unutturulan kimselerden olmayın. Onlar doğru yol dan sapanlardır."<sup>23</sup> Bu, ferdi hayat için doğru olduğu kadar toplum hayatı için de doğrudur. Kur'an-ı Kerim'de bunun ileri noktası, "'Allaha Düşmanlık' sözleriyle ifade edilir."<sup>24</sup> O insanı nutfeden (bir damla sudan) yarattı. Böylesi iken bakarsın ki o, Rabbine açık bir hasım kesilmiştir.<sup>25</sup>, bir başka ayette, "İnsan, bizim kendisini az bir sudan (meniden) yarattığımızı görmedi mi ki, kalkmış apaçık bir düşman kesilmiştir."<sup>26</sup> "(Ey Muhammed) onlara şu adamın haberini de oku; ona ayetlerimizi verdik de onlardan ayrılop çıktı. Şeytan onu peşine taktı. Böylece azgınlardan oldu. Dileseydik elbette onu ayetlerle yükseltirdik, fakat o yere saplandı ve hevesinin peşine düştü"<sup>27</sup> İnsanın iradesini inkar ederek, Kur'ân'ın mutlak olarak insan davranışının cebrini savunduğunu söylemek, yalnız Kur'ân'ın tümünü reddetmek değil, aynı zamanda bizzat temelini yok etmek demektir. Kur'ân, kendi tabiriyle, insanı doğru yola (Sîrat-ı mustakime) çağırın bir davettir.

### A2.1-İnsanın Zayıf Yaratılmış Olması

Kur'an'da, Allah'ü Teala, insanı en mükemmel bir şekilde yarattığını ama bu yaratmış olduğu insanın birtakım zaafiyetlerinin olduğuna da işaret etmiştir ki<sup>28</sup> insan bu yönlerini iyi tanısın ve istikametini belirlemede hatalarını anlamasına yardımcı olsun. "İnsanın şahsiyetine (nefse) ve onu şekillendirene andolsun ki, Allah ona bozukluğunu ve iyiliğini işlemiştir ki insan böylece ahlâkî tehlikelerden sakınsın. Nefsin temizleyen kurtulur, ama onu kirletip örten ziyan uğramıştır."<sup>29</sup> Aradaki fark şudur; diğer tüm mahlûkat

<sup>23</sup> Haşr, 59/19

<sup>24</sup> Nahl, 16/4

<sup>25</sup> Yasin, 36/77

<sup>26</sup> Araf, 7/175-176

<sup>27</sup> İnsan ve Nitelikleri Hak.Ayetler İçin Bknz: 2/204-207; 4/27-28; 7/181; 10/19; 11/118-119; 12/53; 14/34; 17/11,67,100; 18/54; 21/37; 30/8,36 ; 31/6,20; 42/48; 43/15; 70/19-23, 76/2-3; 80/17-19; 82/6-7; 89/15-20; 90/4; 96/6-7; 100/1-8; 103/1-3

<sup>28</sup> Şems, 91/7-10

kendi mahiyetinin gereğini otomatik olarak yerine getirdiği halde insan, mahiyetinin gereklerini bizzat kendi iradesiyle ifa etmelidir. İşte buradaki "otomatikliği" bir "ahlâkî buyruk" a çevirmek, hem insan için çok yüksek ve nadir bir yetkidir, hem de onun yegâne riskidir. İşte bunun için şeytanın entrikalarına rağmen kendi mahiyetine kulak vermek, ama iyice kulak vermek insan için çok önemlidir.

Yine insanın kendini yok edici benliği, devamlı yem olabileceği hırsı, aceleci ve telaşlı davranışını kendine olan güvensizliği ve kendini mahveden korkuları hep zihninin darlığından kaynaklanmaktadır: "Doğrusu insan mahiyeti itibariyle dengesizdir; kendisine kötülük dokundu mu hemen telaşlanır ve kendisine iyilik gelince başkalarına da gitmesini engeller."<sup>29</sup> İnsanın tüm kötü hasletlerinin çıktıığı temel güçsüzlüğü, Kur'an tarafından "zafiyet" ve "zihindarlığı" olarak tanımlanmaktadır. Kur'ân, bunu devamlı değişik şekil ve durumlarda tekrarlamaktadır. İnsanın gururu, kendisini daha yüce bir kanunla özdeşleştirmesi ve insanın ümitsizliği ve şevkinin kırılması bu zafiyetten kaynaklanmaktadır.

## A2.2-İnsanın Hırslı Bir Varlık Oluşu

"Gerçekten insan, pek hırslı (ve dar gönüllü) yaratılmıştır. Kendisine fenalık dokunduğunda sızlanır, feryad eder, iyilik dokunduğunda ise, pıtı kesilir. Ancak şunlar öyle değildir: Namaz kıyanlar ki onlar namazlarında devamlıdır, (ihmal göstermezler), mallarında, isteyene ve (istemeyen) mahrum kalmışa belli bir hak tanıyanlar; Ceza (ve hesap) gününün doğruluğuna inanınlar; Rabblerinin azabından korkanlar ki rablerinin azabına karşı) emin olunamaz; Mahrem yerlerini koruyanlar-ancak eşlerine ve cariyelerine karşı müstesna- çünkü onlara bir şey denmez. Bundan öteye (geçmek) isteyenler ise, onlar taşkınların ta kendileridir."<sup>30</sup> Hırs, daima nimetlerin kaybına sebebiyet verir; bu dünyanın değişmez yasasıdır. Çünkü hırs, kişinin basiretini yok etmekte ve onu sağırlaştırmaktadır. Bu sebepten dolayı kişi mantıktan mahrum kalmak suretiyle hata yapmakta ve maksadına ulaşamamaktadır. Nitekim, Adem ve Havva (a.s.)'nın ölümsüzlük hırsı, kendilerini cennetten mahrum etmiştir.

---

<sup>29</sup> Mearic 19-21

<sup>30</sup> Meâric, 70/19-34

"Andolsun ki size sizden bir peygamber geldi; meşakkat ve sıkıntıya uğramanız ona ağır gelir; (doğru yolu bulup iman nimeti içinde hayra yönelmenizi) çok arzular; mü'minlere karşı çok şefkatli ve çok merhametlidir."<sup>31</sup> Ayrıca Kur'an, peygamberin insanların iman etmeleri hususundaki hırsının bir tesiri- nin olamayacağını, çoğunun iman etmeyeceklerini belirtmektedir<sup>32</sup> Kur'an-ı Kerim'de mü'minleri gözetme bakımından, Hz. Peygamber'in (s.a.v.) çok haris olduğuna işaret edilerek, ümmetine olan düşkünlüğü vurgulanmak istenmiştir.

### A2.3-İnsanın Boş Şeylere İltifat Etmesi

"Onlar, boş söz işittikleri zaman, ondan yüz çevirirler ve 'Bizim işlerimiz bize, sizin işleriniz size. Size selâm olsun. Biz kendini bilmezleri (arkadaş edinmek) istemeyiz.' derler."<sup>33</sup> İlahi mesajı duyup da buna bigane kalan in- san için Kur'an-ı Kerim, her türlü güzelliğe karşı nefsin kapatan ifadesini kullanır ki, bu da kalplerinde basiret olmayan insanlar için geçerli olan bir haslettir.

### A2.4-İnsanın Vesveseli Bir Varlık Oluşu

"De ki: cinden olsun insandan olsun, İnsanların kalplerine şüphe ve tereddüt sokan vesveseci ve sinsi (şeytanın ve insanın) şerrinden, insanların rabbine, insanların melikine, insanların ilâhîna sığınırım!"<sup>34</sup> Şeytandan gelen ve insanı değişik sıkıntılarla maruz bırakılan vesveseden her zaman Allah'a sığınmalı ve yardım istenmelidir. Allahı zikretmekle şeytanın vesveselerinden kurtulacak, şüpheden ve vesveseden arınmış bir hayat sürecektir.

### A2.5-İnsanın Hırslı ve Sefeh Bir Varlık Oluşu

"(Sana karşı çıkanlar) hiç yeryüzünde dolaşmadılar mı? Zira dolaşsalardı elbette düşünenecek kalpleri ve işitecek kulakları olurdu. Ama gerçek şu ki, gözler kör olmaz; lâkin sinelerdeki kalpler kör olur."<sup>35</sup> Dünya tarihi boyunca nice milletler gelmiştir ki adeta kalpleri katlaşmış bir halde olmuşlardır ve

<sup>31</sup> Tevbe, 9/128

<sup>32</sup> Yusuf, 12/103; Nahl, 16/37)

<sup>33</sup> Kasas, 29/55

<sup>34</sup> Nas, 111/1-6

<sup>35</sup> Hac, 22/46

Allah, o milletlerin ıslahına vesile olması için peygamberler göndermiş ve onların hidayetine vesile olmasını takdir etmiştir.

"Ne var ki bunlardan sonra yine kalpleriniz katıldı. İşte onlar (yani kalpleriniz) şimdi katılıkta taş gibi, yahut daha da ileri. Çünkü taşlardan öylesi var ki, içinden ırmaklar fişkirir. Öylesi de var ki, çatlar da ondan su kaynar. Taşlardan bir kısmı da Allah korkusuyla yukarıdan aşağı düşer..."<sup>36</sup> Yahudilerin kalplerinin, bir takım mu'cizelerden sonra dâhi, hakkı kabul etmemeye ve nasihatten etkilenmeye hususunda gösterdiği katılığın ve sertliğin, taştan daha katı bir hal aldığı vurgulanmaktadır.

Yine insanların inananlar hakkında kullandıkları terimlerden bir tanesi de "sefəh"tir."Allah'ın geçiminize dayanak kıldığı mallarınızı sefihlere (aklı ermezlere) vermeyin; o mallarla onları besleyin, giydirin ve onlara güzel söz söyleyin. Evlilik çağına gelinceye kadar yetimleri (gözetip) deneyin, eğer onlarda bir olgunlaşma görürseniz hemen mallarını kendilerine verin. Büyüyecekler (de geri alacaklar) diye o malları israf ile tez elden yemeyin."<sup>37</sup> "Onlara, insanların iman ettikleri gibi siz de iman ediniz, denildiği vakit 'biz hiç, sefihlerin (akılsız ve ahmak kişilerin) iman ettikleri gibi iman eder miyiz?' derler. Dikkat ediniz ki, akılsız, ahmaklar yalnızca onların kendileridir, fakat (bunu) bilmeyler."<sup>38</sup> Hakikati görme konusunda basireti körelmiş insanlar Allah'tan gelen hidayetle şereflenmiş olan müslümanları akılsızlık ve beyinsizlikle suçlamışlardır. Ama Kur'an-ı Kerim, asıl beyinsiz(sefih) olanların onlar olduğunu vurgular.

## A2.6-İnsanın İsraf Eden Bir Varlık Oluşu

"Yiyin, için fakat israf etmeyin; çünkü Allah israf edenleri sevmez."<sup>39</sup>, "Onlar ki, harcadıklarında ne israf ne de cimrilik ederler; ikisi arasında orta bir yol tutarlar."<sup>40</sup> Müslüman her içinde orta yolu tutan ifrat ve tefrit noktalarından uzak duran, sade bir şekilde İslami yaşama gayreti içinde olan bir vasfa sahip olmalıdır ki inanın bu zayıf özelliğini bertaraf edebilsin.

<sup>36</sup> Bakara, 2/74

<sup>37</sup> Nisa, 4/5

<sup>38</sup> Bakara, 2/13

<sup>39</sup> A'râf, 7/31

<sup>40</sup> Furkan, 25/67

## A2.7-İnsanın Heva ve Hevesine Uyan Bir Varlık Oluşu

İnsan, dış dünyanın çekiciliğine ve cazibesine aldanarak hata yapmaya müsait bir varlıktır." Bunlar (Putlar), sizin ve atalarınızın taktiği isimlerden başka bir şey değildir. Allah onlar hakkında hiçbir delil indirmemiştir. Onlar zanna ve nefislerinin hevasına (kötü heveslerine) uyuyorlar."<sup>41</sup> Şehvette, nefsin zevk duyduğu şeylere karşı, kalpte mevcut bulunan meyil ile atlışıdır. "Allah sizin tevbenizi kabul etmek ister; şehvetlerine uyanlar (kötü arzuların, hevanın esiri olanlar) ise büsbütün yoldan çıkışmanızı isterler."<sup>42</sup>

"Ne varki zulmedenler, bilgisizce kendi hevalarına (heveslerine) uymuşlar..."<sup>43</sup>

"Sen onların dinine uyuncaya kadar ne yahudiler ne de hristiyanlar senden razı olurlar. De ki, "Doğu yol, ancak Allah'ın yoludur. "Sana gelen ilimden sonra eğer onların hevalarına (arzularına) bilfaz uyacak olursan, andolsun ki, Allah'tan sana ne bir dost, ne de bir yardımcı vardır."<sup>44</sup> Dünya hayatında insana süslü gösterilen bazı nimetler yaratılmış bir varlık olan insanoğlunu gaflete düşürebilmekte ve o kendisine sonsuz nimetler bahşeden yaratanını unutabilmektedir. Bu da kendisine verilen aklın ve dolayısıyla tefekkür nimetinin yerinde kullanılmamasından kaynaklanmaktadır.

## A2.8-İnsanın Bencil Bir Varlık Oluşu

Bu konudaki ayetler, genelde insanın menfaatine düşkün bir yapıda yaratılmış olduğuna işaret eder ki, bu da insan için bir zaafiyettir. "İnsanlardan kimi Allah'a bir kıyıdır ibadet eder. Kendisine bir iyilik dokunursa buna pek memnun olur ve eğer bir darlık isabet ederse, yüz üstü dönüverir. O, dünyada da, âhirette de ziyana uğramıştır. İşte bu, apaçık ziyanın tâ kendisidir."<sup>45</sup> Peygamberimiz (sav), bir hadisinde şöyle buyurmaktadır. "Doğunun ve batının hazineleri elinize düşünce ne yaparsınız, Allah'ın istediği bir topluluktan başka bir konuma düşersiniz. Çekişir, kıskanır, birbirinize sırt çevirir, nihayet kin ve öfkeyle birbirinize girip boyunlarınızı

<sup>41</sup> Necm, 53/23

<sup>42</sup> Nisâ, 4/27

<sup>43</sup> Rum, 30/29

<sup>44</sup> Bakara, 2/145; En'am, 6/119; Muhammed, 47/14.

<sup>45</sup> Hac, 22/11

vurursunuz.”<sup>46</sup> İnsanlara bir rahmet (ferahlik ve genişlik) tattırdığımız zaman, onunla sevinirler; kendilerine ellerinin kazanıp öne sürdüğü bir kötülük dokununca, ümitsizliğe kapılırlar.”<sup>47</sup>, “Zaten insan şahsiyetine (nefsine) hırs veya bencillik yerleşmiştir.”<sup>48</sup>, “Nefsinin cimriliğinden (bencilliğinden) kurtulanlar, felaha erenlerdir.”<sup>49</sup>, “(Ey Muhammed! Müşriklere) Deki: ‘Eğer Rabbimin rahmet hazinelerine siz sahip olsaydınız onları sarf etmekle tükenir korkusundan sıkı tutar ve kimseye bir şey vermezdiniz. ‘Hakikaten insan çok cimridir!’”<sup>50</sup> Bu aşamadaki bir menfaat düşkünlüğü ve çıkarcılık çok boyutlu bir felâket olmakta; insandaki hırs bazına oturduğu için psikolojik, toplumu birbirine düşürdüğü için sosyolojik boyutlu bir zaaftır.

#### **A2.9-İnsanın Telaşlı ve Aceleci Yapıda Bir Varlık Oluşu**

Kur'an-ı Kerim insanların aceleci bir varlık oluşuna vurgu yaparken, “İnsanın tabiatında acelecilik vardır, o kadar ki sanki, insan hayır için dua ederken, ona hemen şer duasını da eklemektedir. ”Gerçekten insan pek acelecidir.<sup>51</sup>, “Hayır, siz hemen gelene gipta ediyor, sonra geleni (ahiret) ise terk ediyorsunuz”<sup>52</sup>, “Ey insanlar! Allah'tan korkun ve yarın için ne yapıp gönderdiğiniz bakın”<sup>53</sup>, "Bunlar, şu çabuk (geçen dünyay)ı seviyorlar da ötelerindeki ağır bir günü bırakıyorlar.”<sup>54</sup> İnsanın dünyaya ve onun geçici zevklerine olan düşkünlüğünün, insanı sabırdan ve gerçekleri kavrama duygusundan uzak tutacağı eyetlerde ifade edilmiştir.

#### **A2.10-İnsanın Ölümsüzlüğü İsteyen Bir Yapıda Oluşu**

“Orada sonsuza kadar kalırlar.”<sup>55</sup>, "Arkadan çektiştirmeyi, yüze karşı (el, kaş ve göz işaretleriyle) eğlenmeyi ve ayıplamayı âdet edinen her kişinin vay

<sup>46</sup> İbn Mace, Sünen, Fitn, II. 1324-1325

<sup>47</sup> Rûm, 30/36

<sup>48</sup> Nisa, 4/128

<sup>49</sup> Haşr, 59/9, Teğabun, 64/16

<sup>50</sup> İrsa, 17/100

<sup>51</sup> İrsa 17/11)

<sup>52</sup> Kiyamet, 75/20–21)

<sup>53</sup> Haşr, 59/18; ayrıca bknz. Bakara, 2/110,223; Müzzemmil, 73/29

<sup>54</sup> İnsan, 76/27

<sup>55</sup> Teğâbûn, 64/9, Talâk, 65/11

haline! Ki o, malı yiğip onu tekrar tekrar sayandır. O, malın hakikaten kendisine (dünyada) ebedi hayat verdiğini sanır."<sup>56</sup>, "And olsun ki, onların hayatı diğer insanlardan ve hatta Allah'a eş koşanlardan da daha düşkün olduklarım görürsun. Her biri ömrünün bin yıl olmasını ister..."<sup>57</sup> gibi ayetlerde, sadece dünya sevgisinin inanmayan insanları hayatı bağladığı ifade edilmektedir. Bu tip ahlaka sahip olan insanlar; müslümanların inanç ve değerleriyle alay etmeyi, sahip oldukları maddi imkanların kendilerini ebedi kılacağını zannedenlerdir.

#### **A2.11-İnsanın Korku ve Ümit Arasında Yaşayan Bir Varlık Oluşu**

"...Korkarak ve umarak Rab'lerine dua ederler ..."<sup>58</sup>, "...Eğer inanmış iseniz, onlardan korkmayın, benden korkun!"<sup>59</sup>, "Ey Muhammed! Sakın, Allah'ı zâlimlerin yaptıklarından habersiz sanma. Şu kadar var ki Allah, onları gözlerin (korkudan) bakacakacağı bir güne erteliyor, (o gün onlar) başlarını dikerek koşarlar, baktıları kendilerine dönmez, kalplerinin içi bomboş hevâ kesilmiştir."<sup>60</sup> Kur'ân, ölüm korkusunun münafıklarda çok ileri bir boyutta olduğunu vurgulamaktadır. "...Üzerlerine savaş yazılıncı içlerinden bir gurup insanlardan, Allah'tan korkar gibi, yahut daha fazla bir korku ile korkmaya başladılar da : 'Rabbimizl Savaşı bize niçin yazdın! Bizi, yakın bir süreye kadar ertelesen olmaz mıydı?' dediler."<sup>61</sup> Ahiret aleminde insanlar için cennet ve cehennem vardır. İnsanoğlu, imtihan sahası olan bu dünyada cennet ümidiyle ve cehennem korkusuyla yaşamaktadır.

#### **A2.12-İnsanın Çoğu Kez Kuruntu ve Hayalle Yaşayan Bir Varlık Oluşu**

"Onlardan bir kısmı ümmîdirler (okumaları yazmaları yoktur) Kitab(Tevrat)i bilmezler, ancak bir takım emanî (hayal, meyal mefkure)leri bilirler."<sup>62</sup>, "(O şeytan) ki, Allah ona lanet etti ve o da, 'Elbette senin

<sup>56</sup> Hümeze,104/1-3

<sup>57</sup> Bakara, 2/96

<sup>58</sup> Secde, 32/16

<sup>59</sup> Âl-i İmrân, 31/175

<sup>60</sup> İbrahim, 14/42-43.

<sup>61</sup> Nisa, 4/77

<sup>62</sup> Bakara, 2/78

kullarından belirli bir pay alacağım' dedi. Onları mutlaka saptıracağım, mutlaka onları boş kuruntulara sokacağım..."<sup>63</sup> "Senden önce hiç bir resul ve nebi göndermemiştir ki o, temenni ettiği zaman şeytan onun temennisine bir düşünce atmamış olmasın. Fakat Allah, şeytanın attığını siler, sonra kendi ayetlerini sağlamlaştırır..."<sup>64</sup> Gerçek ilimden habersiz, kuruntularına ve atalarının geçmişte yaşamış oldukları boş inaçların, insanı bu dünyada mutluluğa kavuşturmayacağı ifade edilirken, şeytanın onları esir alıp yaptıklarını süslü gösterdiği ifade edilmektedir.

### A2.13-İnsanın Nankör Bir Varlık Oluşu

"(Resulüm!) Elbette sen ölülere duyuramazsan; arkalarını dönüp giden sağırlara o daveti iştittiremezsin"<sup>65</sup> Bu ayet, insanoğlunun, Allah'ın nimetlerinin şürkünü gereği gibi eda etmediğini ifade etmektedir. Hakikati görme konusunda basiretsiz davranışlı insanlar, yaşayan ama kalpleri ölü olan kimselerdir.

"Eğer insana tarafımızdan bir rahmet tattırır da, sonra bunu ondan çekip alırsak, (herhalde o, rahmetimizden) tamamen ümit keser ve nankör olur ve eğer kendisine bir zarardan sonra ona (sihhat ve zenginlik gibi) bir nimet tattırırsak, elbette, 'Kötülükler benden gitti.' der. Çünkü o şımarıkta, (insana karşı) böbürlenendir. Ancak (musibetlere) sabredip güzel iş yapanlar böyle değildir..."<sup>66</sup>, "İnsan hayır istemekten usanmaz fakat kendisine bir kötülük dokunursa hemen üzülür, ümitsiz olur. Andolsun ki, kendisine dokunan bir zarardan sonra biz ona bir rahmet tattırsak 'Bu benim hakkımdır. Kıyametin kopacağını sanmıyorum, Rabb'ıma götürülmüş olsam bile muhakkak O'nun yanında benim için daha güzel şeyler vardır.' der. Biz, o nankörlere, yaptıklarım mutlaka haber vereceğiz."<sup>67</sup>, "Denizde başınıza bir musibet geldiğinde, O'ndan başka bütün yalvardıklarınız kaybolup gider. O sizi kurtarıp karaya çıkardığında, yine eski halinize dönersiniz. Zaten insanoğlu nankördür."<sup>68</sup> Bu ruh hali mü'minin ruh hali olamayacağı gerekçesiyle de

<sup>63</sup> Nisâ, 4/118-119

<sup>64</sup> Hac, 22/52

<sup>65</sup> Rum, 30/52

<sup>66</sup> Hûd, 11/9-11

<sup>67</sup> Fussilet, 41/49-50

<sup>68</sup> İsrâ, 17/67

mü'minler bu tür davranıştan istisna edilmişlerdir. Zaten Kur'ân, bu sıfatın sarahaten kâfir sıfatı olduğunu ifade etmektedir.

#### A2.14-İnsanın Kızgın ve Öfkeli Bir Yapısının Olması

"Onlardan biri kız ile müjdelendiği zaman, öfkelenmiş olarak yüzü kapkara kesilir."<sup>69</sup> "Âyetlerimiz, açık açık kendilerine okunduğunda, kâfirlerin suratlarında hoşnutsuzluk sezersin. Onlar, kendilerine âyetlerimizi okuyanların neredeyse üzerlerine saldırırlar..."<sup>70</sup> "Rabbinizin bağışına ve takva sahipleri için hazırlanmış olup genişliği gökler ve yer kadar olan cennete koşun! O takva sahipleri ki, bollukta da darlıkta da Allah için harcarlar; öfkelerini yutarlar ve insanları affederler. Allah da güzel davranışta bulunanları sever."<sup>71</sup> İnsanlarda bu türlü özelliklerin olması, aciz ve zayıf bir varlık olmasının bir sonucudur ki kızmak ve öfkelenmek yoluyla insan kendini ifade edebilmektedir.

#### A2.15-İnsanın Nefsine ve Arzularına Uyma Özelliği

Kur'ân'da, nefsin isteklerinden kurtuluşun, ancak Rabb'in rahmeti ve özel bir lutfu ile mümkün olabileceği vurgulanmaktadır.

"Ben nefsimi temize çıkarmam. Çünkü nefis dâima kötülüğü emredicidir. Meğer ki Rabbimin esirgediği bir nefis ola..."<sup>72</sup>, "...Nefis kötülüğü çokça emredendir"<sup>73</sup> Kur'ân, bu boyuttaki nefse karşı başarı elde edeni cennetle müjdelemektedir." Kim Rabbinin divânda durup hesap vermekten korkmuş ve nefsin kötü heveslerden menetmişse, onun barınağı da cennettir."<sup>74</sup> İkinci boyuttaki nefis şehvetlere karşı direndiğinden, buna "Nefsi Levvame" denilir. "Kendini kınayan nefse yemin ederim."<sup>75</sup>, "Nefse ve onu düzenleyip biçimlendirene. Sonra da ona fenalıklarını ve (bunlardan) sakınmasını ilham edene yemin olsun."<sup>76</sup>, "Dikkat edin, kalpler ancak Allah'ı

<sup>69</sup> Nahl, 16/58; Zuhurf, 43/18

<sup>70</sup> Hac, 22/72

<sup>71</sup> Âl-i İmrân, 3/133-134; Şûra, 42/36-37,40.

<sup>72</sup> Yusuf, 12/53

<sup>73</sup> Yûsuf, 12/53

<sup>74</sup> Nâziât, 79/40-41

<sup>75</sup> Kiyâmet, 75/2

<sup>76</sup> Şems, 91/7-8

zikir ile tatmin olur.<sup>77</sup> İnsanda var olan nefis ve onun insanı yönlendiren kötü vesveseleri insanı hem psikolojik hem de biyolojik olarak kötü etkilemektedir. Ama nefsin terbiye edip, Allah'ı zikre koşan insan, hem iç hem de dış dünyasında mutluluğu yakalayacak ve Allah'ın sevdığı bir varlık olup iki hayatı da kazanan olacaktır.

#### **A2.16-İnsanın Unutkan Bir Yapıda Olması**

"Her insanın amelini boynuna dolarız. İnsan için kıyamet gününde, açılmış olarak önüne konacak bir kitap çıkarırız. Kitabını oku! Bugün sana hesap sorucu olarak kendi nefsin yeter."<sup>78</sup>, "Sana Kur'ân'ı okutacağız, Allah'ın dilemesi hariç sen onu unutmayaçaksın..."<sup>79</sup> ayeti de Allah kaynaklı normal unutkanlığı göstermektedir. "İkisi, iki denizin birleştiği yere ulaşınca balıklarını unuttular... O da, gördün mü, o kayayasgi ndığımız vakit doğrusu ben balığı unutmuştum, onu hatırlamamı bana ancak şeytan unutturdu.dedi."<sup>80</sup> âyeti de şeytan kaynaklı normal unutkanlığı göstermektedir.

"...Unuttuğun zaman Rabbini an ve de ki: Umulur ki Rabbim beni bundan daha yakın doğruya eriştirir."<sup>81</sup> Kendi yaradılışını unutarak bize karşı misal vermeye kalkıyor...<sup>82</sup>...Ey Rabbimiz! unutursak veya hataya düşersek bizi hesaba çekme."<sup>83</sup> Normal türden olan bu unutkanlığa karşı Allah'ı anmak tavsiye edilmektedir ki, insan zikir ve dua ile Allahtan bu konuda yardım istemelidir.

#### **A2.17-İnsanın Dünyaya Karşı Aşırı Bir Sevgisinin Bulunması**

Allah-ü Teala, âhiret yurdunu kazanmanın tamamen dünya nimetleri ile olduğunu ifade etmektedir." Allah'ın sana verdiğinden (O'nun yolunda harcayarak) âhiret yurdunu gözet; ama dünyadan da nasibini unutma. Allah sana ihsan ettiği gibi, sen de (insanlara) iyilik et..."<sup>84</sup>

<sup>77</sup> Ra'd, 13/28

<sup>78</sup> İsrâ, 17/13-14

<sup>79</sup> A'lâ, 87/6-7; Kehf, 18/73,

<sup>80</sup> Kehf, 18/61-63

<sup>81</sup> Kehf, 18/24

<sup>82</sup> Yasin, 36/78

<sup>83</sup> Bakara, 2/286

<sup>84</sup> Kasas, 28/77

"Kâfir olanlar için dünya hayatı cazip kılındı..."<sup>85</sup>, "Onlar, âhirete karşılık dünya hayatını satın alan kimselerdir."<sup>86</sup>, "Bu dünyâ hayatı sadece bir oyun ve oyalanmadan ibarettir. Âhiret yurduna gelince, işte asıl hayat odur. Keşke bilmış olsalardı."<sup>87</sup>, "Bunlar dünya hayatının ni'metleridir. Nihayet varılacak güzel yer, Allah'ın huzurudur."<sup>88</sup>, "Kaynaşmanız için size kendi(cinsi)nizden eşler yaratıp aranızda sevgi ve merhamet peyda etmesi de onun (varlığının) delillerindendir. Doğrusu bunda, iyi düşünen bir kavim için ibretler vardır."<sup>89</sup> Bu ayette eşler arası duygular, ruhî dinginliğin temeli olarak gösterilmiştir: Kadınlardan, öğrencilerden, kantarca yiğilmiş altın ve gümüşten, salma atlardan, davarlardan ve ekinlerden gelen zevklere aşırı düşkünlük, insanlara süslü (cazip) gösterildi...<sup>90</sup> Onlar (Müşrikler) O'nun bırakıp yalnızca bir takım dişilere tayıyorlar..."<sup>91</sup> Bazı toplumların kadınlarla aşırı sevgi beslemeleri ve Allah'ı unutmaları hatta onları hayatlarında ulaşabilecek tek hedef olarak görmeleri eleştirlmektedir.

### A2.18-İnsanın Şüphecî Olma Özelliği

"Tâgut'a kulluk etmekten kaçınan ve Allah'a yönelenlere müjde var. Müjdele kullarımı! Onlar ki, sözü dinlerler ve en güzeline uyarlar, işte onlar Allah'ın kendilerini doğru yola ilettiği kimselerdir ve sağduyu sahipleridir."<sup>92</sup>, "Biz cehennem işlerine bakmakla ancak melekleri görevlendirmiştir. Onların sayısını da inkarcılar için sadece imtihan (vesilesi) yaptıktı ki, böylelikle, kendilerine kitabı verilenler iyiden iyiye inansın, iman edenlerin imanını artırınsın; hem kendilerine kitabı verilenler hem mü'minler şüpheyeye düşmesinler, kalplerinde hastalık bulunanlar ve kâfirler de 'Allah bu misâlle ne demek istemiştir ki?' desinler. İşte Allah böylece, dileğini sapıklıkta bırakır, dileğini doğru yola eriştirir..."<sup>93</sup>

<sup>85</sup> Bakara, 2/212

<sup>86</sup> Bakara, 2/86

<sup>87</sup> Ankebut, 29/64

<sup>88</sup> Âl-i-İmrân, 3/14

<sup>89</sup> Rûm, 30/21

<sup>90</sup> Âl-i İmrân, 3/14

<sup>91</sup> Nisa, 4/117

<sup>92</sup> Zümer, 39/17-18

<sup>93</sup> Müddessir, 74/31

"Ancak Allah'a ve âhiret gününe inanmayan, kalpleri şüpheye düşüp, kuşkular içinde bocalayan (savaştan geri kalmak için) senden izin isterler."<sup>94</sup> Kur'ân, en fazla şüphenin münafıklarda meydana geldiğini belirtir.

### A2.19-İnsanın Ümitsizlik Taşıyan Bir Yapısının Olması

Süphesiz ki Allah, kendisine ortak koşulmasını bağıtlamaz; bundan başka (günâhları) dilediği kimseler için bağışlar..."<sup>95</sup> "İnsana tarafımızdan bir rahmet tattırıp da sonra bunu kendisinden çekip alıversek o, ümidi kesen bir adam, bir nankör olur."<sup>96</sup>, "(Yakub) Ey oğullarım! Gidin de Yusufu ve kardeşini iyice araştırınız, Allah'ın rahmetinden ümit kesmeyin. Çünkü kâfir topluluğundan başkası Allah'ın rahmetinden ümit kesmez."<sup>97</sup> İnsanın, dünyevi işlerde ümitsizliğe düşmesi, onun bir özelliğidir, fakat Allah rahmetinden ümit kesmemesini ve tövbe imkanının her zaman mümkün olduğunu bildirmektedir.

### A2.20-İnsanın İnatçı, Çok Yemin Eden Yapısı

Kur'ân, bu olaya işaret ederek, Veliid İbn Muğîre'nin inad eseri iman etmeyişini vurgulamaktadır: "Tek olarak yaratıp, kendisine geniş servet ve gözü önünde duran oğullar verdiğim, kendisi için (nimetleri) ayaklar altına serdiğim kimseyi bana bırak. Üstelik o (nimetlerimi) daha da artırmamı umuyor. Asla (ummasın)'. Çünkü o, bizim âyetlerimize karşı alabildiğine inatçıdır. Ben onu sarp yokuşa sardıracagım. Zira o, düşündü taşındı, ölçtü biçti. Canı çıkıştı, tekrar (ölbü biçti) nasıl ölçtü biçtiyse.' Sonra baktı. Sonra kaşlarını çattı, suratını astı. En sonunda, kibrini yenemeyip sırt çevirdi de,' Bu (Kur'ân), dedi, olsa olsa sihirbazlardan öğrenilip nakledilen bir sihirdir. Bu insan sözünden başka bir şey değil."<sup>98</sup> İnsanoğlu Allah tarafından yaratılıp nimetlerle donatılmıştır. Ama ilahi vahye karşı gerek dünyevi makamından ve gerekse kibrinden dolayı ilgisiz kalan kul, kendini tatmin etmek ve haklı çıkabilmek için gereksiz çabalara girer ki yemin, öfke ve kızgınlık bunun bir sonucudur.

<sup>94</sup> Tevbe, 9/45

<sup>95</sup> Nisa, 4/48

<sup>96</sup> Hûd, 11/9

<sup>97</sup> Yusuf, 12/87

<sup>98</sup> Müddessir, 74/11-25

## A2.21-İnsanın Dengeyi Bozucu ve Sınırları Zorlayıcı Özelliği

Her yanlış hareket, dengenin bozulmasına yol açtığı için, Allah'ı hatırlama bu denge alanı içerisinde gerçekleştirilmelidir. Kur'ân, bu dengenin bozulmasını “Allah'ın koyduğu sınırları aşma” olarak tarif etmiştir.” Bunlar Allah'ın (yasak) sınırlarıdır. Bunlara yaklaşmayın.”<sup>99</sup>, “İşte bunlar, Allah'ın sınırlarıdır”<sup>100</sup>, “...İşte bunlar Allah'ın sınırlarını koruyan insanlardır”<sup>101</sup>, “Bunlar, Allah'ın sınırlarıdır”<sup>102</sup>, “Kim Allah'ın sınırlarını aşarsa kendine yazık etmiş olur.”<sup>103</sup> “De ki: Size davranışları bakımından en çok ziyana uğrayacak olanları, dünyâ hayatında bütün çabaları boş gitmiş olan kendileri de iyi iş yaptıklarını sanan kimseleri söyleyeyim mi? İşte onlar Rablerinin ayetlerini ve (yaptıklarından dolayı) ona hesap vereceklerini inkar eden ve bu yüzden amelleri boşça çıkan kimselerdir. Kiyamet günü onların hiçbir değeri olmaz.”<sup>104</sup> “Onlara, (kötü davranışlarınızla) yeryüzünde bozgunculuk yapmayın” dediği zaman, “biz sadece düzelticileriz derler. İyi bilin ki, onlar ortağı bozanlardır, fakat bunu bilmezler.”<sup>105</sup> Hakikati anlama konusunda çaresiz kalanlar bu dünyada yaptıklarının farkında olmayan insanlardır. Onlar, yapmış oldukları maddi ve manevi yıkımlarla, insanlığı felakete sürükleyebilirler lakin yaptıklarından gafildirler.

## A2.22-İnsanın Kendi Kendini Aldatması

Bu konuda Müslümanlara hitaben Kur'ân der ki: “Bu ne sizin kişisel arzularınız, ne kuruntularınız, ne de Ehl-i Kitab'ın isteklerine göre (karar verilecek) bir meseledir. Kötülük yapan cezasını çeker ve kendisi Allah'tan başka ne bir dost, ne de yardımcı bulamaz.”<sup>106</sup> İnsanın kendini aldatması böyle derinliğine incelenince, kendi gerçek mahiyetine denmesi, Allah'a karşı sorumluluk duyması ve iyi şeyler düşünüp iyi sonuçlar doğuran davranışlar yapması için “uyarlanmasıının ne kadar önemli olduğu anlaşılır.

<sup>99</sup> Bakara, 2/187

<sup>100</sup> Bakara, 2/230; Nisa, 4/13

<sup>101</sup> Tevbe, 9/112

<sup>102</sup> Maide, 5/4

<sup>103</sup> Talak, 65/1

<sup>104</sup> Kehf, 18/103-105

<sup>105</sup> Bakara, 2/11-12

<sup>106</sup> Nisa, 4/123

Çünkü, insanın geleceği ve Allah'ın insana çizdiği gâye, ancak buna bağlıdır. Gaflet perdesi gerçekten çok kalındır ve birçok katları vardır. Bu yüzden iş işten geçmeden “insanın gözünden perdeyi alıp görüşünü keskinleştirmesi”<sup>107</sup> çok önemlidir. Bu konuda Kur'an'ın uyarıları çok şiddetli ve ürperticidir.

### A.2- Kur'an-ı Kerim'de Toplumsal Varlık Olarak İnsan

Kuran-ı Kerim'in gâyelerinden birisi de yeryüzünde adil ve ahlâkî temellere dayanan, yaşanabilir bir toplumsal düzen kurtmaktadır. Kur'an, Firavun veya Karun gibi şahısların ölümlerinden söz ederken aslında bir yaşama şeklinin, bir toplumun ve bir medeniyet türünün kendi kendisini yıkmasından bahsetmektedir. Nerede olursa olsun, birden fazla insan varsa, Allah onların arasındaki ilişkiye doğrudan girer ve inkar edilmesi ancak kendilerini riske sokacak olan üçüncü bir boyut oluşturur.

Kur'an, servet kazanmaya elbette karşı değildir. Bilakis, “Allah'ın lütfu”*Fazlullah*” ve “hayır” olarak tanımladığı servet ve mal çokluğuna çok önem vermiştir. “Mal biriktirmek, kabirlerinizi ziyaret edinceye (ölene kadar olan süre) kadar sizi oyaladı. Hayır! Yakında (hakîkatî) bileceksiniz; yine hayır, pek yakında çok iyi öğreneceksiniz.”<sup>108</sup>, “Sürekli mal yiğip sonra sayan, giybet eden ve devamlı insanların hatasını bulmaya çalışan her fesat kişinin vay haline! Malının kendisini ebedî kılacağını zanneder. Hayır! Andolsun ki o şahıs hutameye atılacaktır. Hutamenin ne olduğunu bilir misiniz. (bu duygusuz, cimri insanların) kalbine işleyen Allah'ın tutuşturduğu bir ateştiř.”<sup>109</sup>

“Namaz kıldıktan sonra yeryüzüne dağılin ve Allah'ın lütfundan kışmetinizi arayın.”<sup>110</sup>, “Musa kavmine demişti ki, “Ey kavmim! Allah'ın size olan nimetini hatırlayın. Zira O, aranızda peygamberler var etti. Sizi krallar yaptı ve size dünyâda hiç kimseye vermediğini verdi.”<sup>111</sup> “Kadınlardan, oğullardan, tonlarca altın ve gümüşten, otlağa salınmış atlardan, davarlardan ve ekinlerden gelen zevklere aşırı düşkünlük, insanlara

<sup>107</sup> Kaf, 50/22

<sup>108</sup> Tekasür, 102/1-4

<sup>109</sup> Hümeze, 104/1-7

<sup>110</sup> Cuma, 62/10; Müzzemmil, 73/20

<sup>111</sup> Maide, 5/20

süslü gösterildi. Bunlar sadece dünyânın adı parçalarıdır. Asıl varılacak güzel yer Allah'ın yanındadır.”<sup>112</sup> Servetin kötüye kullanılması insanın daha yüksek değerlere yükselmesini engeller ve serveti, bu dünyânın adı bir parçası ve dünyâ hayatının bir hayali durumuna sokar

Toplumu bir arada tutan bağdan Kur'ân, özellikle Medeni sürelerinde bahsedilmektedir. Bütün müslümanların “kardeş” oldukları ilan edilmiştir.<sup>113</sup> “Ey inananlar! Adaleti tam yerine getirerek Allah için şahitlik edin. Bu şahitlik kendinizin, anne ve babanızın, yakınlarınızın aleyhinde bile olsa, şahitlik ettiğiniz zengin veya yoksul da olsalar adaletten ayrılmayın. Çünkü Allah, bütün bu durumların üstündedir.”<sup>114</sup> Müslümanlar, “kurşunla sağlamlaştırılmış zaptedilmez bir yapı” gibi birbirlerine bağlıdır. Adil davranışma ve doğru şahitlik yapma hususundaki ayet gayet açıklıkta.

“Diri diri toprağa gömülen kız çocuklarına, -suçunuz neydi, hangi günah sebebiyle öldürültünüz- diye sorulduğunda.”<sup>115</sup> Kur'ân, müşrik Arapların kız çocuklarını öldürmelerini sahte tanrıların verdikleri yetkiyle meşru kılmaya çalışıklarını açıkça belirtmektedir.<sup>116</sup> Kız çocukların öldürülmesi Kur'ân tarafından yasaklanmıştır. Bazı araplar bu davranışlarını haklı göstermek için yoksulluk veya şeref meselesi gibi bahaneler uydurmaya çalışmışlardır. Ama Kur'ân bunları reddeder.

Kur'ân-ı Kerim, Allah'ın sünneti”*Sünnetullah*” yani değiştirilemeyen insanlık kanunu ve uygulamaları adı altında bir takım kurallar getirmiştir. “Ey Muhammed senden önce gönderdiğimiz peygamberlerin durumlarına bir bak bizim kanunlarımızda bir değişiklik bulamazsun.”<sup>117</sup>, “Sizden önce geçenler için de Allah'ın uygulaması böyleydi. Allah'ın emri değiştirilemeyecek şekilde saptanmıştır.”<sup>118</sup>, “Bu, Allah'ın önceden milletlere uyguladığı kanundur. Allah'ın kanununu değiştirmeye imkan bulamazsun.”<sup>119</sup>, “Bunlar yâni peygambere karşı çıkanlar önceki milletlerin başına gelen belaları mı

<sup>112</sup> Ali İmran, 3/14

<sup>113</sup> Hucurat, 49/10

<sup>114</sup> Nisa, 4/135

<sup>115</sup> Tekvir, 81/8-9

<sup>116</sup> En'am, 6/137

<sup>117</sup> İsra, 17/77

<sup>118</sup> Ahzab, 33/38

<sup>119</sup> Ahzab, 33/62

bekliyorlar? Allah'ın kanununda bir değişme bir sapma bulamazsun.”<sup>120</sup> İşte Kur'an'ın fertlere değil de milletler ve toplumlara indirdiği tarihi hüküm budur ki ahiret gününde asıl hesaba çekilecek olanlar bunlardır. Kur'ân insanların toplu olarak yaptıkları işler hakkındaki son hükminden bahsettiği zamankinden daha açık ve düzenli bir şekilde konuşmaktadır. Bu ikinci durumda kişi, bir hata işlese bile Allah merhametlidir.

## B - KUR'AN-I KERİM'DE TEFEKKÜR VE İNSANIN MÜKELLEFİYETİ

İnsanın genel manada yaratılış gayesine baktığımız zaman; Allah'ı tanımak, bilmek, yaratılmışlara bakıp Onun kudretinin eserini görmek ve Allah'a karşı kulluk görevlerini yerine getirmek olduğunu görürüz. Ama insan zayıf olarak yaratılan ve bir takım zaafiyetler içinde bulunan bir varlıklıtır. Bu da ilahi takdirin bir neticesidir diye düşünebiliriz. İnsanoğlu bu zaafiyetlere sahip olmasına rağmen ihahi kudretin kendisini bu dünyaya bir imtihan amacıyla gönderdiğini bilmelidir. Burada karşımıza iki önemli kavram çıkmaktadır ki, bunlardan birisi “*Akl*” bir diğeri ise bunun kullanılması diyeboleceğimiz “*Tefekkîr*”dür.

Allah'ın güzelliği üzerinde temâşada yoğunlaşma, bireyin tutumunda ve ilâhî prototipe göre bir paralel benzetme, bir de ters benzetme içerir; birincisi rûhun sükunu, huzuru ve rahatiyla ifâde edilir, çünkü güzellik denge ve ahenktir.<sup>121</sup> İnsanın tefekkür vazifesini gerçekleştirmesi sağlam bir akıl yapısına sahip olmakla olur. Kur'ân-ı Kerim’de “*Akl*” fiili, insanlar tarafından yapılabilen, yapılması gereken ve ihmâl edilmesi zemmedilen (kötü gösterilen) bir zihin faaliyetine işaret etmektedir. İnsan, bu dünyadaki dengelere göre hareket ederse kendi iç bünyesinde de ahenkli bir yapıya kavuşur.

“*Akl*” kelime kökünün fiil şeklindeki türevleriyle yer aldığı bütün ayetlerde dikkatimizi çeken ilk husus, bu kelimenin, Allah tarafından daima olumlu sayılan bir faaliyeti temsil etmesidir. Bu durumda, günümüz Müslümanlarının kullandıkları “*Akl*” kelimesi ile Kur'an'da bu kelimenin grameri arasında bazı çelişkiler görüyoruz. Bu çelişkiler daha çok kelimenin

<sup>120</sup> Fatîr, 35/43; Al-i İmran, 3/38; Hicr, 15/13; Kehf, 18/44,85; Fetih, 48/23

<sup>121</sup> Frtjhof Schoun, *İslamın Metefizik Boyutları*, 53-57

isim ve sıfat olarak kullanıldığı, “Bazı şeyler akılla anlaşılmaz”, “akli ilim-nakli ilim”, “akılla da olmaz akılsız da olmaz”, “aklına güvenmek”, “aklına ermek” gibi deyimlerde ortaya çıkıyor. Bu hem de kitapta yalnız fiil halinde geçen “Akl” kelime kökünün grameri ile uyumsuz olduğunu belirlememiz gerekiyor. Bugünkü Müslümanların dilinde, Kur'an'daki diğer birçok anahtar kelime için söz konusu olan kavramsal bozulmanın “Akl” kelimesi için de geçerli olduğunu görüyoruz

Kelimeyi, kökünün fiil olarak geçtiği ayetlerde, “gerçeklerle bağlantı kurmak, akletmek” şeklinde çevirecek olursak, görüyoruz ki “akletme” faaliyeti Kur'ân'da ayetlerde hiç bir şekilde olumsuz, istenmeyen veya sakınılması gereken bir fiil olarak geçmemektedir. Sırf bu husus bile “Akl” kelimesinin günümüz müslümanları tarafından ne kadar yanlış kullanıldığını göstermek için yeterlidir.

“Akl” kelime kökü, bazı insanların davranışlarındaki çelişkileri ifade eden “أَفَلَا تَعْلُمُونَ” “Akletmiyorlar mı?” ifadesi ile geçmektedir.<sup>122</sup> Bu ayetlerden bazıları İsrailoğullarının davranışlarındaki çelişkiye işaret ediyor.

Bunların “inandık” deyip sonra da ayetlerde belirtilen davranış tutarsızlıklarını taşıyan herkes için geçerli olduğu kesindir. Bu konu ile ilgili ayetlerden bazılarını şöylece sıralayabiliriz; “Siz (İsrailoğulları) kitab'ı okuduğunuz halde insanlara iyilik tâlimatı verip kendinizi unutuyor musunuz? Siz akletmez misiniz.”<sup>123</sup>, “Onlara, Allah'ın indirdiğine uygun denilse, “Hayır biz atalarımıza (onların yoluna) uyarız.” derler. Ataları hiçbir şeye akıl erdiremez ve doğru yolu bulamamış olsalarda mı?”<sup>124</sup> “Yazıklar olsun size ve Allah'tan başka taptıklarınıza. Hala akletmeyecek misiniz?”<sup>125</sup> Ayetlerde dikkatimizi çeken husus; bunların ayrıca düşünce ve davranışlar arasındaki çelişkilerin önemini ortaya koyması ve bu çelişkilerin akletmemenin adete bir sonucu olarak ortaya çıktığını belirtmesidir. Başka bir deyişle, davranışlardaki bu yanlışlıklar akletmenin karşıtı olarak gösteriliyor. Bu ayetlerden ikisi, doğrudan doğruya Allah'a inanmayanların Allah hakkında zayıf ve tutarsız argümanlarını hedef almaktadır..

<sup>122</sup> Bknz. Bakara, 2/44,76; Al-i İmrân, 3/ 65; A'râf, 7/169; Yunus, 10/16; Hud, 11/51; Enbiya, 21/67; Bakara, 2/170; Maide, 5/58,103; Haşr, 59/14.

<sup>123</sup> Bakara, 2/44

<sup>124</sup> Maide, 5/170

<sup>125</sup> Enbiya, 21/67

Kelimeyi, kökünün fiil olarak geçtiği ayetlerde “gerçeklerle bağlantı kurmak” veya “akletmek” şeklinde çevirecek olursak, görüyoruz ki, “akletme” faaliyeti bir başka deyişle “tefekkür”, Kur’ân’dâ ilgili ayetlerde hiçbir şekilde olumsuz, istenmeyen veya sakınılması gereken bir fiil olarak geçmemektedir. Sırf bu husus bile, “Akl” kelimesinin günümüz müslümanları tarafından ne kadar yanlış kullanıldığını görmekteyiz. “Akl” kelime kökü, bazı insanların davranışlarındaki çelişkilere işaret eden “efelâ ya’kilun” (akletmiyorlar mı? düşünmüyorlar mı? tefekkür etmiyorlar mı?) ifadesi şeklinde kullanılmaktadır.<sup>126</sup> Bu ayetlerden bazıları İsrail Oğullarının davranışlarındaki çelişkiye işaret etmektedir.<sup>127</sup> Tabii, bunların “inandık” deyip, sonra da ayetlerde belirtilen davranış tutarsızlıklarını taşıyan herkes için geçerli olduğu şüphesizdir. Bu ayetlerden bazıları şunlardır. “Siz (İsrail Oğulları) kitabı okudunuz halde insanlara iyilik tâlimatı verip kendinizi unutuyor musunuz? Siz akletmez misiniz.”<sup>128</sup> “Onlara, ‘Allah’ın indirdiğine uygun denilse’, ‘hayır biz atalarımızın yoluna uyarız’” derler. Ataları bir şeye akıl erdiremez ve doğru yolu bulamamış olsalarda mı?”<sup>129</sup>, “Yazıklar olsun size ve Allah’tan başka taptıklarına. Hala akletmeyecek misiniz?”<sup>130</sup> “...Sen onları birlik içinde sanırsın, oysa onların kalbi dağınıktır. Bunun nedeni, onların akletmez bir topluluk olmalarındandır.”<sup>131</sup> Bu ayetlerde dikkatimizi çeken husus şudur: bunların ayrıca düşünce ve davranışlar arasındaki çelişkilerin önemini ortaya koyması ve bu çelişkilerin akletmenin adeta bir sonucu olarak ortaya çıktığını belirtmesidir.

“Geceyi ve gündüzü, güneşi ve ayı sizin kullanımınıza verdi. (Sahhara leküm). Yıldızlar da O’nun emri ile (bir denge içinde) durumlarını korumaktadırlar. (Musahharâtün bi emrihi). Şüphesiz bunda akleden bir ulus için ayetler vardır.”<sup>132</sup> “O’nun ayetlerinden biri de, size ümit ve korku veren şimşegi göstermesi, gökten bir su indirip, onunla arza (yere) ölümünden sonra hayat vermesidir. Andolsun bunda akleden bir kavim için ayetler

<sup>126</sup> Bakara, 2//44-76; A’raf, 7/16; Âli İmran, 3/65; Yunus, 10/16; Enbiya, 21/67; Hud, 11/51; Bakara, 2/170; Haşr, 59/14).

<sup>127</sup> Bakara, 2/44- 76, Âli İmran, 3/65, A’raf, 7/169).

<sup>128</sup> Bakara, 2/44

<sup>129</sup> Bakara, 2/170

<sup>130</sup> Enbiya, 21/67

<sup>131</sup> Haşr, 59/14

<sup>132</sup> Nahâl, 16/12

vardır.”<sup>133</sup> Kur'ân-ı Kerim'de akıl kelimesini esas alarak doğrudan (akletme-düşünme- âlemde var olanlar hakkında zihni eylemlerde bulunma) gibi sonuçlara alabiliriz. Ayrıca tefekkür, insana mahsus bir özelliktir. İnsan, tefekkür sayesinde diğer varlıklardan üstün olur. Tefekkür, kalpte tasavvuru mümkün olan şeyler hakkında yapılabılır. Onun için, Allah'ın yarattığı varlıklar hakkında tefekkür mümkünündür. Fakat Allah'ın zati hakkında tefekkür mümkün değildir. Çünkü Allah hiç bir şekilde suret olarak vasıflandırılamaz ve şekil olarak hayal edilemez.

Tefekkürün neticesinde insan geniş bir ilme sahip olur. İnsanın ilmi artınca, kalbinin hali değişir. Onun neticesinde de insanın hali ve hareketleri değişir. Görülüyor ki insanın bilgisinin artması ve davranışlarının düzelmesi tefekkürle başlar. Bu nedenle Kur'ân'da “... Şüphesiz bunda tefekkür eden insanlar için ibretler vardır.”<sup>134</sup>

Tefekkürle aynı kökten meydana gelmiş olan kelimeler Kur'ân'da 18 yerde geçmektedir. Bu ayetlerden bazıları şöyledir; “...Şüphesiz bunda tefekkür eden (düşünen) bir toplum için ayetler vardır.”<sup>135</sup> “...Şüphesiz bunda tefekkür eden (düşünen) bir toplum için yaratıcının varlığına, kudretine ve hikmetine işaret vardır.”<sup>136</sup> “... Bu misalleri, tefekkür etsinler diye insanlara veriyoruz.”<sup>137</sup> Geçmiş milletlerin başına gelen olayları anlatan Kur'an-ı Kerim, insanların dini daha iyi kavramalarına yardımcı olmayı amaçlamaktadır.

## SONUÇ

İnsan, Allah tarafından yaratılmış olan varlıklar içinde akıllı olan ve tefekkürde bulunabilme nimetine sahip olan bir varlıktır. Fakat bununla beraber insana Allah tarafından bazı zayıflıklar ve zafiyetler verilmiştir. İnsanoğlu, bu zafiyetlerine rağmen kendisine verilen nimetlerin kadrini bilip Rabbine karşı kulluk görevlerini yerine getirme konusunda istikamet içinde

133 Rum, 30/24

134 Nahl, 16/11

135 Ra'd, 13/3

136 Nahl, 16/10-11

137 Haşr, 59/21

olursa, fitratına uygun bir tarzda hareket etmiş olur ve iki dünyada da mutlu bir şekilde yaşar.

Kur'ân'da insan probleminin toplumsal boyutu adalettir. Toplumları yıkan, tahrip eden ve felakete, nihilizme yani hiçliğe ve sonu olmayan karanlık, yokluk çukuruna sürükleyen adaletsizliktir, yani zülümdür. Bu konuda en çok dikkat edilmesi gereken ilke ve prensip adil olmaktadır. Adil olmak yalnız hâkimlerin mahkemedeki icraatlarına dönük olmayıp insanın tüm işlerine şamildir.

İnsan, akıl nimetiyle nimetlenen ve onu kullanmakla değer kazanan bir varlık olduğu için, Allah-ü Teala Kur'an'da, "Ancak akıl sahipleri ibret alır." buyurmuştur. İnsan, hakiki manada mutluluk tatmak istiyorsa yaratılış gayesinin farkına varıp kendisine verilen en güzel nimetlerden olan tefekkür boyutunu ihmali etmemelidir. İnsan tefekkür ile değer kazanır.

## SUMMARY

God created human being and gived for persons intelligence. Persons must have use themselves wisdom and by this way must to acquire God's affection. This is necessary human being. Persons must think about God and existence and universe. God gived for human being consideration. This is very important special feature. Meanwhile there are some absences human being characters about psychology. For this reason persons have to consider about everything on these matters. There are some verses and one surah in quran about human being. Human being the most important existence in the world and because of the fact that must use in everything their intelligence and consideration blessing.

**Key Words:** Allah(God), Human being, İntelligence, Consider, Existence, Understanding

## FÜZULİ NƏSRİNİN ŞAH ƏSƏRİ: "HƏDİQƏTÜS-SÜƏDA"

*Ceyhun Şakir oğlu AĞAYEV\**

Dahi Azərbaycan şairi, mütəfəkkiri Məhəmməd Füzulinin həcmə ən böyük əsəri nəşrlə qələmə aldığı "Hədiqətüs-süəda" əsəridir. Bu əsər Füzulinin dini, fəlsəfi duyğu və düşüncələrinin bəhrəsidir. Dini bir əsər yazmağı hər zaman borc bilən şair Kərbəla vaqisi və şəhidləri haqqında yazmağı da özünə şərəf bilmışdır<sup>1</sup>.

Şair belə bir əsər yazmağa milli-dini borcu kimi baxmış və bunu özünə-məxsus şəkildə əsaslandırmışdır: "Bütün çağlarda məclis və yiğincaqlarda Kərbəla vaqisi və şəhidlərin müsibəti ərəbin şərəfli adamları və əcəmin böyükleri tərəfindən söylənilir. Ancaq bəşəriyyətin böyük bir hissəsini təşkil edən türklər kitabların səhifələrinin artıq sətirləri kimi məclislər cərgəsindən kənarda qalıb həqiqətləri anlamaqdan məhrum qalırdılar. Bu səbəbdən, matəm məclisi işarə ilə mənə hücum etdi və əli ilə yaxamdan tutaraq dedi ki, Kərbəla şahının nemətinin süfrəsində böyüyən vurğun Füzuli! Nola ki, yeni tərzdə yanan olasan və cömərdlik tutub türkçə bir məqtəl yazasan ki, fasılər (gözəl danışanlar) türk dilində dinləyərək fayda tapalar və məzmunu anlayaraq ərəb və əcəm dillərinə möhtac olmayıalar".<sup>2</sup>

Dərd əlindən ürəyi çatlayan insanı ovundurmaq üçün Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yazmaqdə yaşıdığı mühitin də böyük təsiri olmuşdur.<sup>3</sup>

Mövlana Məhəmməd Füzulinin Kərbəla şəhidlərinə üz tutmasını, bu mövzuda ana dilində ölməz məqtəl nümunəsi yazmasını şərtləndirən bir sıra amillər olmuşdur. Həmin amillərdən birincisi, şübhəsiz ki, dahi sənətkarın

\* AMEA, M. Füzuli adına Əlyazmaları İnstitutunun dissertanti.

<sup>1</sup> Səfərli Ə. Şəhidlik abidəsi. - "M.Füzuli. "Hədiqətüs-süəda" (Ön söz). Bakı, "Gənclik", 1993.

<sup>2</sup> M. Füzuli.Hədiqətüs-süəda. Bakı, Gənclik.1993 (Giriş: Ə. Səfərli)

<sup>3</sup>. Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, Ön söz. Ə. Səfərli "Şərq-Qərb", 2005.

Kərbəla şəhidlərinin uyuduğu müqəddəs torpaqda böyüyüb boy-a-başa çatması, şairin uşaqlıqdan həmin müqəddəs şəxsiyyətlərin pak ruhu və nəfəslərini hər an duyması, o həzrətlərə bəslədiyi sonsuz və dərin məhəbbəti, içdən gələn səmimi duyğuları olmuşdur. Şair farsca yazdığı məşhur qıtəsində məqamının, məskəninin Kərbəla olduğunu, buna görə də şeirinin böyük hörmət qazandığını iftixar hissi ilə bildirir:

Çun xak-e Kərbələst, Fozuli, məğam-e mən,  
Nəzməm be-hər koca ke rəsəd, hormətəş rəvast.  
Zər nist, sim nist, qouhər nist, le'l nist,  
Xak əst şe'r-ə bənde, vəli xak-e Kərbələst.<sup>4</sup>  
(Ey Füzuli, məskənim çün Kərbəladır şerimin  
Şöhrəti hər yerdə vardır, xəlq onun müştaqidir,  
Nə qızıldır, nə gümüş, nə lə'lü nə mirvarıdır,  
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.)

Füzulinin Nəcəf və Kərbəla şəhərlərində imamların ziyarətgah yerlərində xidmət etməsi və oradan maaş alması da məlumdur<sup>5</sup>. İkinci mühüm bir amil isə Füzulinin həyata baxışı, dünyagörüşü ilə bağlıdır. Füzulinin əsərləri göstərir ki, dini elmləri dərindən öyrənən şair inancına, dünyagörüşünə görə Allaha sidq ürəkdən inanan sadıq bir şəxs olmuşdur. Şairin Məhəmməd peyğəmbərə (s.ə.s) həsr etdiyi nətləri, "Mətlə'ül-i e'tiqad" əsəri, onun dini-fəlsəfi görüşlərini qabarıq və parlaq şəkildə eks etdirir.

Üçüncüüsü, Peyğəmbərin (s.ə.s) nəvəsi imam Hüseynin (r.a) həyat yolu və əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəlməsi Füzuli yaradıcılığının ana xəttini təşkil edən eşq fəlsəfəsinə çox doğma və yaxın idi.

Nəhayət, "Hədiqətüs-süəda"nın ortaya çıxmاسını şərtləndirən daha bir başlıca amil, yuxarıda qeyd edildiyi kimi, Füzulinin milli təəssübkeşlik hissi, vətəndaşlıq qeyrəti, həmvətənlərinə xeyirxahlıq etmək niyyəti ilə bağlıdır. İslam cəmiyyətinin böyük bir hissəsini təşkil edən türklərin ana dilində

<sup>4</sup> Fuzuli. Seadete erenlerin ve ya Kerbela şəhitlerinin bahçesi. Çağdaş türk diline çeviren ve nazme çeken Mehmet Faruk Gurtunca. İstanbul. 1970. 1980,

<sup>5</sup> Səfərli Ə. Şəhidlik abidəsi. - "M. Füzuli. "Hədiqətüs-süəda" (Ön söz). Bakı, "Gənclik", 1993, s. 3-20.

Kərbəla mövzusunda bir kitabın olmadığını nəzərə alan şair həmvətənlərinin bu ehtiyacını ödəməyi özü üçün vətəndaşlıq borcu, müqəddəs vəzifə sayaraq "Hədiqətüs süəda"ni yazmağa canla-başla girişir və belə bir ölməz sənət əsərini ortaya qoyur. Bu amillərdən hər biri bu və ya digər dərəcədə "Hədiqətüs-süəda"nın baş mövzusu-Kərbəla müsibəti və əsas ideyası – şərə və zülmə, haqsızlıq və ədalətsizliyə qarşı etiraz və qiyamın, bu yolda şəhidliyin tərənnümü ilə sıx surətdə bağlıdır. Lakin əsərin əsas ideyası ilə daha möhkəm bağlı olan amil, fikrimizcə, üçüncü amildir - Füzuli yaradıcılığı üçün şah mövzu olan eşq anlayışı, eşq fəlsəfəsidir.

"Hədiqətüs-süəda"nın əsas mövzusunun eşq olmasını əsərin "dibaçə" adlanan giriş hissəsinin məzmunu əyani şəkildə sübut edir. "Hədiqətüs-süəda"nın (eləcə də "Rövzətüs-şühədə"nin) "dibaçə"sində eşqdən söz açılır və onun bəla ilə sıx bağlılığı irfani-təsəvvüf görüşləri baxımından açıqlanır. "Dibaçə"nin ilk cümlələrində "məhəbbət meydanının bəlakeşlərinin" Allah-Təala tərəfindən yada salınması və bununla bağlı Qurani-Kərimin Bəqərə surəsinin yuxarıda qeyd olunan 155-ci ayəsi verilir. Daha sonra eşqlə bəlanın bağlılığını dəlil olaraq "Sevən, sevilən şəxs həmişə bəla və müsibətdə olar" hədisi və bir ərəb zərbi-məsəli - "Qızıl üçün od lazıim olduğu kimi, məhəbbət üçün də bəla gərəkdir" örnek kimi göstərilir. Və nəhayət, bu fikrin məntiqi nəticəsi kimi sonuncu peyğəmbərin belə bir kəلامı yada salınır: "Allah sevdiyi xalqı bəlalara düşçər edir". Füzuli eşq və bəla ilə bağlı bu fikirlərini şeirlə belə ifadə edir:

Behcətəfzayı-məhəbbətdir bəla,  
Kim bəla-atəş, məhəbbətdir-təla.<sup>6</sup>  
[Bəla məhəbbət üçün sevinc artırın bir nemətdir,  
Bəla-oddur, məhəbbət-qızıldır.]

İstər "Hədiqətüs-süəda"nın baş qəhrəmanı Kərbəla meydanının sultani həzrət imam Hüseyn (r.a), istərsə də şəhidlik mövzusu ilə bilavasitə bağlı olan başqa surətlər -həyatda bəla və müsibətlə üzləşən Adəm və Nuh, İbrahim və Yaqub (r.a) kimi peyğəmbərlər, sonuncu peyğəmbər həzrət

<sup>6</sup> Füzuli M. Hədiqətüs-süəda (müasir əlifbaya tətbiq edən Həsən Məcidzadə Savalan, elmi redaktor Mirza Rəsul İsmayıllzadə). Qum, 1374 (1995).

Məhəmməd (s.ə.s), o həzrətin qızı Fatimə (r.a), imam Əli (r.a) və övladı imam Həsən (r.a) üçün başlıca səciyyəvi xüsusiyyət -bu şəxsiyyətlərin ilahi məhəbbət ilə yaşayıb əsərlər yazmağı, bu yolda canlarından belə keçməyə hər zaman, hər an canla-başla razı olmalarıdır.

"Hədiqətüs-süəda" qəhrəmanları bir sıra xüsusiyyətlərinə görə Füzulinin türkçə divanındaki qəzəllərin lirik qəhrəmanına bənzəyir. Bu qəhrəmanlar da Füzulinin lirik qəhrəmanı kimi dərin kamal və yüksək əqidə sahibləridir--müdrik, kamil və yetkin insanlardır. Belə insanlar tutduqları yoldan dönmür, həyatın mənasını ilk və əzəli varlıq saydıqları Allaha (c.c) qovuşmaqdə görür, bu yolda canlarından belə keçməyə hər an hazır olurlar. Məsələn, əsərin ilk babında-İbrahim peyğəmbər haqqındakı fəsildə belə bir məşhur epizod təsvir olunur. İbrahim peyğəmbər ilahi hökmü ilə yeganə oğlu İsmayılı qurban kəsmək üçün apararkən İblis bundan xəbər tutur. İblis əvvəlcə İsmayılin anası Həcərin yanına gələrək ona deyir ki, İbrahim oğlu İsmayılı ilahi hökmü ilə qurban kəsmək üçün aparmışdır. İblis güman edir ki, ana qəlbi övlad dağına dözməyəcək, Həcər bu işə razılıq verməyəcək. Lakin Hacər İblisə belə cavab verir:

Can ilə bizdən əgər xoşnud olur cananımız,  
Cana minnətdir anın, qurban olsun canımız.<sup>7</sup>

Həcərdən bu cavabı eşidən İblis İsmayılin atasını -qoca İbrahimi yola gətirməyə, bu qərarından əl çəkmək üçün dilə tutmağa çalışır. İbrahim isə deyir:

Dərdi-eşqi-yar könlüm mülkünün sultandır,  
Hökm anın hökmüdür, fərman anın fərmandır.<sup>8</sup>

Ösərdə təsvir olunan qəhrəmanların hər biri-xüsusilə də Kərbəla meydanının qəhrəmanları, öz ölümləri ilə əbədiyyətə qovuşan şəhidlər bu amalla yaşayır və bu əqidə uğrunda canlarını qurban verirlər. Onların

<sup>7</sup> M. Füzuli.Hədiqətüs-süəda. (Tərtib edənlər: Azərbaycan EA müxbür üzvü, prof. Ə.Səfərli, filol.e.n. M.Nağısoylu, N.Göyüşov. Baki, "Gənclik".1993.

<sup>8</sup> Yenə orada.

əqidəsinə görə bu fani dünyada əzab çəkməyə, bəla ilə üzləşməyə hazır olan insanlar ilahi dərgahına layiqdirlər:

Qabili-feyzi-bəla şayisteyi-dərgah olur,  
Heç şək yox kim, bəla məxsusi-əhlullah olur.<sup>9</sup>

"Hədiqətüs-süəda" əsərində bəla və müsibətlə üzləşən ilk belə insan Adəm peyğəmbərdir. Füzuliyə görə bu dünyada bəla çəkməyənə insan demək olmaz:

Adəm ki, fəzayi-alama basdı qədəm,  
Ənduhü bəlayə evvəl oldu həmdəm.  
Məxsusdur Adəmə bəlayi-aləm,  
Aləmdə bəla çəkməyən olmaz adam<sup>10</sup>.

Füzuli insan təbiətindəki qəmə, kədərə meylliliyi ilk insanların yaradışı ilə bağlı aşağıdakı dini rəvayətlə bağlayır. Tanrı insanı yaratmamışdan öncə Əzrailə hökm edir ki, yer üzündəki bütün əşyalardan bir qədər torpaq yiğsin. Sonra isə bir buluda əmr edir ki, həmin torpağın üstünə qırx gün yağış çiləsin. Bulud otuz doqquz gün ərzində qəm və kədər bulağından nəm çəkərək yağmurunu yiğilmiş torpağın üzərinə ələyir. Yalnız qırıncı gün o, sevinc çeşməsindən nəm çəkərək torpağa yağış çiləyir. Beləliklə, həmin yağışlarla torpağın qarışığından Adəm yaranır. Buna görə də Adəmin cövhərində, mayasında sevincə nisbətən qəmin payı çox olur. Qeyd edək ki, Quran qissələrində olan bu epizoda Cəlaləddin Rumi və Hafız Şirazi kimi məşhur söz ustaları da öz əsərlərində toxunmuşlar<sup>11</sup>. Beləliklə, insanların həyatda bələlərlə üzləşməsi, həyatda dərd-qəm çəkməsi "Hədiqətüs-süəda" əsərində təbii və zəruri bir hadisə kimi mənalandırılır. İmam Hüseyn (r.a) və silahdaşları da həyatda bəla və zülmə üz-üzə gəlirlər.

"Hədiqətüs-süəda"nın IX babında imam Hüseynin (r.a) Məkkədən Kufəyə doğru hərəkətinin təsviri səhnəsində belə bir epizod vardır. Kərbəla

<sup>9</sup> Yenə orada.

<sup>10</sup> Yenə orada.

<sup>11</sup> Cavad Heyət Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, "Yazıcı", 1993.

torpağına hələ çatmamış imam Hüseynə (r.a) xəbər verirlər ki, Ona məktublar yazıb Kufəyə dəvət edən kufəlilər xəyanət ediblər. İmamın (r.a) elçisi Müslim Əqil şəhərdə şəhid olub və onların yolunu böyük bir qoşun dəstəsi kəsibdir. İmam Hüseyn (r.a) üzünü silahdaşlarına tutaraq deyir ki, mən bu bəla dəryasına doğru getməliyəm. Sizə icazə verilir ki, geri qayıdaraq bu bəladan qurtulasınız. İmamın (r.a) sadiq silahdaşları Ondan üz döndərməyərək onları gözləyən bəladan çəkinmədiklərini bildirirlər. Füzuli bu epizodu nəşrlə verdikdən sonra imamın silahdaşlarının sözlərini şeirlə də verir. Maraqlıdır ki, Füzuli həmin insanları "aşiq" adlandırır. Füzuli qəzəllərindəki "aşiq" kimi onlar da bəladan qorxmur və eşq meydanında canan üçün canlarından keçməyə hazır olduqlarını bildirirlər:

Biz bəladan incinib, bidaddan vəhm etməziz,  
Nəqdi-canın sərfi-canın eyləyən aşıqləriz,  
Eşq meydanında bidadü bəladən dönməyib,  
Rastrəv salıkləriz, sabitqədəm sadiqləriz.<sup>12</sup>

Xatırladaq ki, Füzuli bu misraları imam Hüseynlə (r.a) bərabər Kərbəla düzündə şəhid olanların dilindən vermişdir. Deməli, Füzuliyə görə, öz əqidəsi yolunda şəhid olanlar eşq meydanında canından keçən aşıqlər kimidir, çünkü onlar bu fədakarlığı Allaha qovuşmaq üçün edirlər.

Yeri gəlmışkən qeyd edək ki, "Hədiqətüs-süəda" əsərində imam Hüseynin (r.a) silahdaşları sırasında Müslüm Azərbaycanidən və onun oğlundan da danışılır:

"Andan sonra Müslümi-Azərbaycanı saqiyi-bəzmi-rəzm olub, nəreyiməstanə ilə günbədi-gərdunə sədalar bıraxub, çox bixəbərləri cami-fənadan sərməst etdi. Gah şəmşiri atəşbarla rəzm edib, gah tiri-tizrəftarla müharibə qılurkən kəsrəti-cərahətdən zəf olub mərkəbindən düşdü. Həzrət İmam və Həbib Məzahir üzərinə gəlüb, anı mərəkədən çıxarub, səfi-sipahə yetürdikdə hənuz həyatmdan bir rəməq var idi. Həzrət İmam ayıtdı: "Ey Müslüm, əhli-behiştə salamım yetür ki, bən dəxi müteaqib gəlməkdəyəm". Müslüm göz açıb, təbəssüm qılıb, bu məzmunla guya oldu ki: Şeir:

<sup>12</sup> M. Füzuli.Hədiqətüs-süəda. (Tərtib edənlər: Azərbaycan EA müxbür üzvü, prof. Ə.Səfərli, filol.e.n. M.Nağısoylu, N.Göyüşov. Bakı, "Gənclik".1993.

Ey xoş ol saət ki, can sərfi-rəhi-canın ola,  
Göstərib aşiq vəfa məşuqinə, qurban ola.

Həbib Məzahir ayıtdı: "Ey Müslüm, əgər bilsəydüm ki, səndən sonra alduğumu, iltiması-vəsiyyət edərdüm". Müslüm ayıtdı: "Ey Həbib, vəsiyyət budur ki, həzrət ana canun fəda qılasan və anun xidmətin səadəti-dünyavü axırət biləsən". Bu təkəllümdə ikən ruhu ahəngi-rövzeyirizvan etdi"<sup>13</sup>.

"Hədiqətüs-süəda"da bu epizoddan sonra bir cümlə ilə Müslüm Azərbaycanının oğlunun meydana girib atasının intiqamını aldıdan sonra şəhid olması təsvir olunur<sup>14</sup>. Bu səhnənin təsvirindən sonra aşağıdakı beyt verilir:

Xoş ol arif ki, bildi mülki-dünyanın sərəncamın,  
Həyatından təməttə bulmayıb, içdi əcəl camın.<sup>15</sup>

Bu beytdə Füzulinin işlətdiyi "arif" sözü diqqəti cəlb edir. Daha çox sufi ədəbiyyatı üçün səciyyəvi olan bu söz Müslüm Azərbaycanının oğluna (eləcə də imam Hüseynin (r.a) başqa silahdaşlarına) aiddir. Deməli, Füzuli, yuxarıda da qeyd etdiyimiz kimi, imam Hüseynin (r.a) silahdaşlarının həyatın mənasını Allaha (c.c) qovuşmaqda görən sufılərə bənzədir, onları gah "aşiq", gah da "arif" adlandırır. Qeyd edək ki, Müslüm Azərbaycanı və oğlu ilə bağlı epizod "Rövzətüs-şühədə" əsərində də vardır. Lakin "Rövzətüs şühədə" əsərində Müslüm bir qədər fərqli şəkildə, Müslüm bin Əvsəcə kimi verilir və onun Azərbaycandan olduğu, imam Əlinin (r.a) yanında Quran oxuduğu, imam Əlinin (r.a) onu qardaş adlandırdığı göstərilir<sup>16</sup>. Hər iki əsərdə Müslümün və oğlunun döyüş meydanına atılması və həlak olması ilə bağlı hadisələrin təsviri isə demək olar ki, eynidir. Maraqlıdır ki, hər iki əsərin daha bir yerində Müslüm Əvsəcə adlı bir şəxsin adı çəkilir<sup>17</sup>.

<sup>13</sup> M. Füzuli.Hədiqətüs-süəda. (Tərtib edənlər: Azərbaycan EA müxbür üzvü, prof. Ə.Səfərli, filol.e.n. M.Nağısoylu, N.Göyükov. Bakı, "Gənclik".1993.

<sup>14</sup> Yenə orada.

<sup>15</sup> Yenə orada.

<sup>16</sup> Hoseyn Vaiz Kaşefi. Rövzət oş-şöhəda (daşbasma çapı). Azərbaycan MEA Əİ, XIV-157.

<sup>17</sup> M. Füzuli.Hədiqətüs-süəda. (Tərtib edənlər: Azərbaycan EA müxbür üzvü, prof. Ə.Səfərli, filol.e.n. M.Nağısoylu, N.Göyükov. Bakı, "Gənclik".1993.

“Hədiqətüs-süəda” əsərində haqq-ədalət yolunda igidlik və cəsarət, qəhrəmanlıq və fədakarlıq, düşmənə qarşı barışmazlıq və dönməzlik kimi əxlaqi keyfiyyətlərin tərənnümü da diqqəti cəlb edir. İmam Hüseyin (r.a) Müslüm Əqilin şəhadət xəbərindən çox üzülmüş, eyni zamanda onun qəhrəmanlığına da bir o qədər sevinmişdir. Bütün bunlara, baxmayaraq, müsəlmanlar Onun qisasını almaq üçün bir an belə gözləmək istəmirdilər. O cümlədən, Müslüm Əqilin övladları düşməndən intiqam almayı, bu yolda lazımlı gələrsə, şəhid olmayı üstün tuturlar.

Füzuli bu fikri onların dilindən verdiyi aşağıdakı şeir parçasında belə ifadə edir:

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,  
Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gerek,  
Əcz ilə dönmək ədudən səhldir, himmət tutub,  
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.<sup>18</sup>

Füzuliyə görə, bu dünyada zillətlə, alçaqlıqla yaşamaq, düşmən qabağından acizliklə qaçmaq olmaz. Qeyrət göstərib ya şəhid olmaq, ya da intiqam almaq lazımdır.

“Hədiqətüs-süəda” əsərində əsas mövzu və ideya ilə birbaşa bağlı olan başqa yüksək mənəvi dəyərlərin təbliğ və tərənnümünə də geniş yer verilmişdir. Belə dəyərlər sırasında ilk növbədə gözütoxluq, dünya malına göz dikməmək, axırət dünyasına güvənmək kimi keyfiyyətlərdən bəhs olunur. Əsərdə bu dünyadan müvəqqətiliyi, məna dünyasının əbədiliyi ilə bağlı bir sıra epizodlar vardır. Məsələn, əsərin X babının ilk fəslində imam Hüseyinin (r.a) dəstəsindən ilk şəhid Hürr bin Yezid düşmənlə təkbətək vuruş üçün meydana çıxarkən düşmən qoşununun başçısı ibn Sad Səfvan adlı bir pəhləvana deyir: “Yürü var, Hürrə nəsihət qıl ve malü əsbabla firib ver, əgər qəbul etməsə, siyasetə yetir”-cəzasını ver-öldür. Safvan Hürrü yola gətirmək üçün ona deyir:

“Sənin dünya malından əl çəkməyin mənə qəribə gəlir”. Hürr isə Səfvana belə cavab qaytarır: "Bu fani dünyani əbədi dövlətdən (mənəvi dünyadan) üstün tutanlar əsilsiz adamlardır". Oxşar hadisə Yezid qoşunundan

<sup>18</sup> Yenə orada.

Sam adlı biri ilə imam Hüseynin (r.a) dəstəsindən Züheyr bin Həsənin qarşılaşmasında da baş verir. Sam Züheyrə nəsihətlə deyir: Niyə maldövlətini buraxıb bu zillət yolunu tutmusan? Züheyr isə əbədi dünyanın Peyğəmbər nəslinə xidmətdə olduğunu deyir. Var-dövlətə, zahiri görkəmə aldanişın yanlışlığını, mənəvi dəyərlərin isə əbədiliyini Füzuli imam Zeynəlabidinin (r.a) dilindən verdiyi aşağıdakı beytdə də bədii şəkildə ifadə etmişdir:

Biz bəqa mülkünün istiqlal ilə sultaniyiz,  
 Məni ilə baqiyiz, surətdə gərçi faniyiz.<sup>19</sup>  
 [Biz əbədiyyət mülkündə azad yaşayan sultanlarıq,  
 Zahirdə zəif görünsək də, daxilən əbədiyik.]

"Hədiqətüs-süəda" əsərində əxlaqi-didaktik fikirlərin təbliği də əsas yer tutur. Əsərdə mərdlik və xeyirxahlıq, düzlük və təmizlik, sədaqət və vəfa, şəfqət və mərhəmət, səbir və dözüm kimi yüksək insani keyfiyyətlər aşilanır. Bu baxımdan islam əxlaqında mühim yer tutan səbirli və dözümlü olmaq kimi keyfiyyətlərin təbliği xüsusilə diqqəti cəlb edir. Əsərdə səbirlə bağlı Qurani-Kərim ayələri (16-ci surə, 127-ci ayə: 39-cu surə, 10-cu ayə) verilir və insanların həyatda dözümlü və səbirli olmasının faydası açıqlanır. Yeri gəlmışkən qeyd edək ki, "Hədiqətüs-süəda"da yüz yeddi yerdə Qurani-Kərimin müxtəlif ayələri verilmişdir. Xüsusilə, Qurani-Kərimin Bəqərə surəsinin 156-cı ayəsi; "Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun dərgahına] qayıdacağıq" dönə-dönə təkrarlanır. Bu ayənin məzmunu Füzuli yaradıcılığında əsas yer tutan irfani-təsəvvüf baxışları, xüsusilə də sufilərin ən böyük arzusu - Allaha qovuşmaq istəyi ilə yaxından səsləşir.

"Hədiqətüs-süəda"da bütün əsər boyu yüksək insani keyfiyyətlər, əxlaqi-tərbiyəvi fikirlər aşilanır və bu baxımdan nəşr arasında verilən şeir parçaları xüsusilə böyük əhəmiyyət daşıyır. Əxlaqi-didaktik mövzulardan, yüksək insani keyfiyyətlərdən bəhs olunduqda şair Füzulinin fikrin kiçik şeir parçaları formasında bədii şəkildə ifadəsinə daha çox meyilli olması açıq-əşkar özünü göstərir. Məsələn, əsərin I babının "Fəsli-ibtilayı-Yaqub"

<sup>19</sup> Yenə orada.

hissəsində quyudan çıxarılan Yusifin qardaşı adı ilə bir tacirə satılması səhnəsində Yusifin qardaşı Yahuda onu mərdanəliyə, dözümlü olmağa çağırır. Bu epizodun təsviri hissəsində “Rövzətüş-şühəda”da şeir parçası yoxdur<sup>20</sup>. Füzuli isə həmin hissədə Yəhudanın sözlərindən sonra aşağıdakı şeir parçasını verərək, aşiqə xas olan keyfiyyətlərdən danışır:

Mərdanə gərək bəladə aşiq,  
Üşşaqa cəza degil müvafiq.  
Bisəbr degil murade qabii,  
Səbr ilə olur murad hasil.<sup>21</sup>  
[Aşıq bəla zamanı mərdanə olmalıdır,  
Aşıqlərə səbirsizlik və dözümsüzlük layiq deyil.  
Murada-arzuya çatmaq səbirlə mümkün olar,  
Səbirlə murad-arzu həyata keçər.]

Şairə görə aşiq bəla qarşısında mərdliklə dayanmalı, hər bir çətinliyə dözməlidir. Aşıqlərə bəla və cəfadan şikayət etmək, gileylənmək yaraşmaz. Murada, arzuya yalnız səbirlə çatmaq olar.

Kərbəla vaqiəsini bir mövzu kimi alıb işləyən Füzuli buraya müəyyən rəvayət və əhvalatları da əlavə edib təkmilləşdirməsi səbəbsiz deyildir. Onun burada Şərq dünyasında qədimdən yayılan "Yusif və Züleyxa" əfsanəsinə müraciət etməsi də çox səciyyəvidir. Şair bu qəmli, kədərli əfsanə ilə sanki öz dərd, bəla dastanını tamamlayır.

Yusif faciəsi ilə Hüseyin müsibəti arasında bir yaxınlıq axtarış tapır. Füzuli "Yusif və Züleyxa" əhvalatının dünyəvi, bəşəri məzmununu, təbii cizgilərini qoruyub saxlayır, gerçək məqamlara xüsusi əhəmiyyət verərək gözəl insani duyğularını, humanist düşüncələrini ifadə edir.

Füzuli Yusif surətində eşq və gözəlliyyin faciəsini canlandırmışdır. Füzulişünas alim prof. Mir Cəlal Yusif obrazını belə səciyyələndirir: "Yusif həqiqi insanın, təmiz bəşər hissələrinin təcəssümüdür.

<sup>20</sup> Hoseyn Vaiz Kaşefi. Rövzət oş-şöhəda (daşbasma çapı). Azərbaycan MEA Əİ, XIV-157.

<sup>21</sup> M. Füzuli.Hədiqətü-süəda. (Tərtib edənlər: Azərbaycan EA müxbür üzvü, prof. Ə.Səfərli, filol.e.n. M.Nağısoylu, N.Göyüşov. Bakı, "Gənclik".1993.

Füzulinin fikrincə insanlığın özü kimi fəlakətlərə mübtəladır. Lakin onun günəş paklıq, saflıq, səadət və gözəllik xüsusiyyətləri buludlarla örtülən kimidir. Bu, qətiyyən sönməyəcəkdir. Vaxt gələcək ki, bütün qüdrəti, əzəməti ilə parlayacaqdır.<sup>22</sup>

Doğrudan da, elə olur. Yusif parlayır, səadətə çatır, düşmənlər məğlub olurlar". Heç şübhə yoxdur ki, Füzulinin inamı, etiqadı, ruhani zövqü, həyata, dünyaya, insana münasibəti, eyni zamanda eşq və gözəllik ideyası "Hədiqətüs-süəda"da parlaq poetik ifadəsini tapmışdır. Şair eyni zamanda zülmü, şəri ifşa edir, nadanlığı, cahilliyi, etiqadsızlığı pisləyir, din və məfkurə yolunda fədakarlığı müqəddəs bir vəzifə sayır. Tarixi-dini mövzunu işləməsinə baxmayaraq, ürəkdən qopub gələn lirik, incə, zərif şeir örnəklərində gerçək, həyatı duyğularını əks etdirir, bədii və fəlsəfi ehtiraslarını canlandırır.

"Hədiqətüs-süəda" də Füzuli şəhidliyi, intiqam almağı, dünyadan kam almaq üçün "nəqdi-cən" sərf etməyi, düşmən qarşısında acizlik göstərməyib çarpışmağı insanın ləyaqəti sayır.

Heç bir şübhə yoxdur ki, Füzulinin öz inamı, etiqadı, ruhani zövqü, həyata, dünyaya, insana münasibəti, eyni zamanda eşq və gözəllik idealı "Hədiqətüs-süəda" da parlaq poetik ifadəsini tapmışdır. Bilindiyi kimi şair eyni zamanda zülmü, şəri ifşa edir, cahilliyi, nadanlığı, etiqadsızlığı pisləyir, din və məfkurə yolunda fədəkarlığı, döyüşüb çarpışmağı müqəddəs bir vəzifə olaraq görür.<sup>23</sup>

Şair İslam dininin, peyğəmbərlik və imamətin işıqlı, nəcib cəhətlərinə tərəfdar çıxır, xeyirxah, insansevər İslam dininin əxlaqi-mənəvi paklığa, ruhi-batını yetkinliyə inamlarını dönmədən tərifləyir, Quranın dini, milli və irqi-seçkilik bilməyən ayə və surələrini, müdrik-hikmətamız kəlamlarını yeni bir vüsətlə səsləndirir.

Əsərdə 541 şeir nümunəsi vardır. Onlardan 16 şeir ərəbcə, 525 şeir isə türkcədir. Şeir, beyt, qitə, adı altında verilən mənzum parçalar qitə, məsnəvi, qəzəl, rübai və tərkibənd janlarında yazılısa da, əksəriyyəti qitələrdən ibarətdir. Onların ümumi həcmi 2304 misradır.

<sup>22</sup> M. Füzuli. Əsrləri. Bakı, "Şərq-Qərb", 2005 (Giriş: Ə. Səfərli)

<sup>23</sup> M. Füzuli. Hədiqətüs-süəda. Bakı, Gənclik. 1993 (Giriş: Ə. Səfərli)

Son olaraq qeyd etməkdə fayda vardır ki, dini əfsanə və rəvayətlərdən, həm də dövrün əsərlərindən faydalanan dahi mütəfəkkir, Adəm peyğəmbərdən başlamış Rəsulullahə qədər peyğəmbərləri, o cümlədən imamət tarixini izləyərək imamları və onlara olan sevgisini əsərində tərənnüm etmişdir.

Azadlıq uğrunda qurban verməyi bacaran millət və o azadlıq üçün bir an belə mübarizədən əl çəkməyən xalq ən müdrik və kamil bir xalqdır. Şəhidlik arzu və istəyi, şəhidlik məfkurə və etiqadı xalqın haqq-ədalət yolunda mübarizə və şücaətinin ən bəşəri bir formasıdır.

Füzuli əqidəsi zəmanənin zülm və şerrindən qafil olan insanların vətən, millət və insanlığın səlaməti üçün heç bir zaman faydalı ola bilməyəcəklərini göstərir. İnsanlığa və bəşəriyyətə faydalı olmanın tək çarəsi nəfsani arzu və istəklərindən sıyrılıb yaxa qurtarmaqdır.

Əsas məsələ insanın nəfsinə qalib gəlməsidir. Nəfsinə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir (həzrəti Əli).

## ƏDƏBİYYAT

1. Səfərli Ə. Şəhidlik abidəsi. - "M.Füzuli. "Hədiqətüs-süəda" (Ön söz). Bakı, "Gənclik", 1993.
2. M. Füzuli. "Hədiqətü-süəda". Bakı, Gənclik.1993 (Giriş: Ə. Səfərli)
3. Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, Ön söz. Ə. Səfərli "Şərq-Qərb", 2005.
4. Fuzuli. Seadete erenlerin ve ya Kerbela şəhitlerinin bahçesi. Çağdaş türk diline çeviren ve nazme çeken Mehmet Faruk Gurtunca. İstanbul. 1970. 1980,
5. Səfərli Ə. Şəhidlik abidəsi. - "M. Füzuli. "Hədiqətüs-süəda" (Ön söz). Bakı, "Gənclik", 1993, s. 3-20.
6. Füzuli M. "Hədiqətüs-süəda" (müasir əlifbaya tətbiq edən Həsən Məcidzadə Savalan, elmi redaktor Mirza Rəsul İsmayıllzadə). Qum, 1374 (1995).
7. M. Füzuli. "Hədiqətü-süəda". (Tərtib edənlər: Azərbaycan EA müxbür üzvü, prof. Ə.Səfərli, filol.e.n. M.Nağısoylu, N.Göyüşov. Bakı, "Gənclik".1993.
8. Cavad Heyət Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, "Yazıcı", 1993.
9. Hoseyn Vaiz Kaşəfi. Rövzat oş-şöhəda (daşbasma çapı). Azərbaycan MEA Əİ, XIV-157.
10. M. Füzuli. Əsrləri. Bakı, "Şərq-Qərb", 2005 (Giriş: Ə. Səfərli)

## **RESULT**

For this reason the author has pointed to Fuzuli's environment, life, education and works, and comprehensive knowledge has been given about the sources of "Hadigatus-suada".

In the article the main theme and idea have been widely enlightened, imam Huseyn and his companions' struggle's different episodes of fighting have been widely analysed.

**Key words:** Karbala, martyrdom, love, misfortune.

## **РЕЗЮМЕ**

В этой статье говорится об окружении, жизни, образовании, творчестве, всесторонних углублённых знаниях автора произведения «Хадигатус-сюаде»-Физули.

В статье широко описывается основная тема и идея «Хадигатус-сюаде», раскрываются различные эпизоды борьбы Имама Гусейна и его вооружённых.

**Ключевые слова:** Кербела, шехидлик, любовь, беда.

## CƏMALƏDDİN ƏL-ƏRDƏBİLİİNİN ŞƏRHİNDƏ MƏCRURAT, TƏVABI VA-L-ƏSMA ƏL-MƏBNİYYƏ

*H.Heybatov*

Zəməxşəri iyəlik halda işlənən ad qruplu sözlərdən danışarkən onları iki yerə bölmək: a) مُجْرُور بِالاضافَة izafət vasitəsilə iyəlik halda idarə edilən ad qruplu sözlər, b) مُجْرُور بِحُرْفِ الْجَر. Zəməxşərinin məcrur bildəfə sözünə münasibət bildirən Ərdəbili qeyd edir ki, bu ifadə bir qədər anlaşılmazdır. Çünkü, bu ifadə izafətin ikinci tərəfinin amilinin nədən ibarət olduğunu aydın şəkildə açıqlamır.

Qeyd etməliyik ki, bu barədə qrammatiklər arasında müxtəlif fikir ayrılıqları mövcuddur. Şeyx Məhəmməd Əli əl- Mudərris əl – Əfqani bu barədə olan fikirləri aşağıdakı şəkildə qruplaşdırır.

1. İzafətin ikinci tərəfinin amili nəzərdə tutulan ön qoşmadır. Bu ibn Malikin mövqeyidir. Əl-Ğəlayini iki tərəf arasında ön qoşmanın mövcudluğunu qəbul etsə də, onu izafətin ikinci tərəfini iyəlik halda idarə edən bir amil kimi qəbul etmir.

2. Muzafun ileyhin (II tərəfin) amili muzafdır (I tərəfdır). Bu Sibəveyhinin mövqeyidir. O, öz fikrini bitişən əvəzliyin izafətin birinci tərəfinə bitişməsi ilə (مَوْلَهُ الْأَقْلَانُ) göstərir ki, bitişən əvəzlik yalnız öz amili ilə tərkibi vəziyyətdə olur.

3. Üçüncü qrupa daxil olan qrammatiklərin fikrincə II tərəfin amili, ümumiyyətlə, izafət tərkibinin yaranmasıdır. Burada amil mənəvi amildir. «Şərhut – təsrih» əsərində əs - Suheyli və əbu Həyyanın da bu fikirdə olduğu qeyd olunur (7,s.259). Əl-Əfqani bu fikrin «əl-Əxfəşə» mənsub olduğunu göstərir (6,c-2,s.240)

4. İzafətin I tərəfi (muzaf) və nəzərdə tutulan ön qoşma birlikdə II tərəfi iyəlik halda idarə edir. (الْحُرْفُ فَلَانُهُ الْاَصْلُ فِي اَعْمَالِ الْجَرِ اَمَا الْمَضَافُ فَلَانُ). (نَفَظُ حُرْفِ الْجَرِ سَاقِطٌ دَانِمًا وَالْمَضَافُ نَابِهٌ). Bu fikrin kim tərəfindən irəli sürüldüyü məlum deyil.

Bizim fikrimizcə İbn Malikin mövqeyi həqiqətə daha uyğundur. Çünkü hərful-cərrin (ismi iyilik halda idarə edən ön qoşmanın) amil olması fikri bütün qrammatiklər tərəfindən qəbul edilmişdir. İkinci tərəfin amilinin <sup>الاضافة</sup> olması fikri isə bir çox qrammatiklər arasında mübahisə doğurur. Əl-Əfənək birinci variantın daha məşhur olduğunu qeyd etsə də, Sibəveyhinin fikri ilə həmrəy olduğunu yazar. (yenə orada)

İzafət - müəyyən edən isimlə yiylilik halda müəyyən olunan isim arasında yaranan məna əlaqəsi (3, s. 465) mənəvi və ləfzi olaraq iki yerə bölünür. Izafətin I növü muzafin mənasını müəyyənləşdirmək, həmçinin konkretləşdirmək baxımından məna ilə əlaqədar olduğu üçün mənəvi – məna ilə əlaqədar olan adlandırılmışdır. Mənəvi izafət izafətin həqiqi məramını, məqsəd və hədəfini (<sup>الغرض منها نسبة المضاف الى المضاف اليه</sup>), yəni izafətin I tərəfinini II tərəfə mənəsub olduğunu tam dolğunluğu ilə özündə eks etdirdiyi üçün, həmçinin həqiqi izafət də adlanır(5,c-3,s.208).

Izafətin II növü yalnız tələffüz zamanı qarşıya çıxan çətinlikləri aradan qaldırmağa (təxfif) xidmət etdiyi üçün ləfzi (sözə, nitqə aid olan izafət) adlandırılmışdır. Zəməxşəri yazar ki, ləfzi izafət amilin (subyektin) öz məmuluna (obyekte) izafəti, yaxud feldən düzələn sıfətin öz subyekti kətولك هو ضارب زيدٍ وراكبٌ فرسٍ بمعنى ضارب زيداً وراكبٌ فرساً... وقولك زيدٌ حسن الوجهٍ ومعمور الدار بمعنى حسن وجهه ومعموره داره ولا تقييد الا تخفيفاً في اللفظ والمعنى كما هو قبل الاضافة (4,s.37)

Ərdəbili bu sətirləri şərh edərkən yazar ki, Zəməxşəri özünün «el-Mufəssəl» əsərində məfulun da öz məmulu üzərinə izafətinin «ləfzi izafətə» aid olduğunu göstərir. Məsələn, زيد معمور الدار, Ərdəbilinin bu sözlərindən aydın olur ki, bu fikir heç də qrammatiklər tərəfindən birmənalı şəkildə qarşılanmır. Belə ki, bir sira qrammatiklərin fikrincə sonuncu ləfzi yox, mənəvi izafətdir. واما عند غير المصنف فاضافة اسم المفعول الى معموله معنوية لأن الدار مثلاً بعد الاضافة ليس معمولاً لمعمور لأن سلب عنه الاسناد يجعل الاسناد للضمير المضاف اليه واستتر الضمير في معمور... فليس الدار حينئذ نائب الفاعل حتى يقال انه معموله (7,s.260)

Ləfzi izafət izafətin mahiyyətini tam şəkildə eks etdirmədiyi üçün, «məcazi izafət» də adlanır. Bu o deməkdir ki, هذا الرجل طالب علمٍ deyilsə də, هذا الرجل طالب علمًا nəzərdə tutulur.

Ördəbili Zəməxşəriyə istinadən qeyd edir ki, mənəvi izafətdə muzaf (izafətin birinci tərəfi) nəkira, yəni qeyri - müəyyən, muzafun iley (izafətin ikinci tərəfi) isə müəyyən olmalıdır. Məs, **زيد غلام** Bəsrəlilərə görə الخاتم فضة, الغلام زيد variantını işlətmək qrammatik cəhətdən düzgün deyil. Kufə qrammatika məktəbinin nümayəndələri isə saylarda birinci tərəfin müəyyən olmasını mümkün hesab edir. Məs, **الخمسة الدرام**, Kufəlilər belə hesab edirlər ki, mürəkkəb say müxtəlif vəziyyətlərdə işlənə bilər. **الخمسة عشر درهما، خمسة عشر درهما**, الخمسة عشر الدرهم: Bəsrəlilərin rəyinə görə, mürəkkəb sayın ikinci komponenti və sayılan müəyyənlik artıklı qəbul edə bilməz. (2, s.48)

التوابع

Burada özündən əvvəlki ismə tabe olan, onun hal əlamətlərini qəbul edən ad qruplu sözlərdən (əlavələrdən) söhbət açılır. Belə ad qruplu sözlər beş qismə bölünür:

## ١. التأكيد - təkid

Eşidən şəxsdə deyilən fikrə qarşı yarana biləcək hər hansı bir şübhəni aradan qaldırmaq, həmçinin deyilən fikrin düzgünlüyünü isbat etmək üçün bəzi sözlər əlavə kimi işlənərək mənəni daha da şiddətləndirir. Məsələn, -زید نفسه جانی Zeyd özü mənim yanımı gəldi. Təkid ləfzi və mənəvi olaraq iki yerə bölünür:

1. Ləfzi təkid məs, رایت زیدا زیدا Zeydi,Zeydi gördüm.

2.Mənəvi təkid məs, مرت بزيد نفسه(başqasının deyil,məhz) Zeydin özünün yanından ötüb keçdim.

Təkid sözləri ilə ifadə olunur. كلا و كلتا وكل و اجمع و اكتع و ابتع و ابصع النفس, العين, Təkid و كلا و كلتا وكل و اجمع و اكتع و ابتع و ابصع النفس, العين,

جائزٌ ضاربٌ *təyin məs* – الصفة 2.

3. البَدْل – (hərfən: əvəzedici)

Özündən əvvəlki sözü bütünlüklə, yaxud qismən əvəz edərək mənaya aydınlıq gətirən əlavənin bu növünə bədəl deyilir. Bədəl dörd qismə bölünür:

جائنی زید اخوک tam əvəz etmə – بدل الكل من الكل (A)

B) ضريبة زيداً راسه - بدل البعض من الكل (Zeydi (onun basına) yurdum. qismən evəz etmə

S- بدل الاستعمال (بدل منه) burada əvəz olunan söz əvəz edən sözə malikdir, lakin «bədəl» «mubdəlun minh» in bir hissəsi deyil.

Məsələn Xalidi (onun cəsur və şücaətli olmasını) sevdim.

رأيت رجلاً حماراً - *səhv bədəv* - بدل الغلط (Q)

4. - عطف البيان. mənə baxımından daha aydın və anlaşılıqlı olan bir sözün özündən əvvəlki sözün hal əlamətlərini qəbul edərək ona daha da aydınlıq gətirməsinə «atful - bəyan» deyilir. Məsələn, جانئي، ابو عبد الله زید

5. **العطف بالحروف** özü ilə tabe olduğu söz arasında birləşdirici hərflərdən (bağlayıcılarından) biri olan «tabe» növünə devilir.

المدن

Hərəkəsi hər hansı bir amilin idarəesindən asılı olmayan, həmçinin sonuncu samiti saitsiz olan ad qruplu sözlər «əsmaul-məbniyyə» adlanır. İsimlərin məbni olmasının səbəbini izah edən Ərdəbili qeyd edir ki, belə isimlər forma və məna baxımından ön qoşmalara, həmçinin felə bənzədiyi üçün fleksiya əlamətləri qəbul etmir – birhallidir. Məsələn, - dakı چ و چ bitişən əvəzlikləri bir və iki hərfdən ibarət olduqları üçün forma cəhətdən ön qoşmalara (ədatlara) bənzəyir. (Çünki ön qoşmalar və ədatlar əsasən bir və iki hərfdən ibarət olur). İsimlər (ad qruplu sözlər) isə əsasən iki və daha artıq hərfin birləşməsindən ibarət olmalıdır. Bu ümumi qayda pozulduğu üçün bir sıra isimlər (ad qruplu sözlər) forma baxımından ön qoşmalara və ədatlara bənzəyir və nəticədə onların xüsusiyyətini kəsb edərək hallanır. Misə məna baxımından ədata(sual ədatına) bənzədiyi üçün məbnidir. Cünki, مَنْ تَقُومُ أَنْتَ مَنْ تَقُومُ mənasına yaxındır.

Qeyd etmək lazımdır ki, ad qruplu sözlərin məbni olmasının səbəbləri qrammatiklər tərəfindən geniş şəkildə müzakirə edilmiş, bu barədə müxtəlif nəzəriyyələr, maraqlı mülahizələr irəli sürülmüşdür. İbn Malikin, həmçinin Əbu Əli- Farisinin fikrincə isimlərin məbni olmasının səbəbi onların ön qoşmalara (ədatlara) bənzəməsi, yaxud ön qoşma (ədat) mənasında olmasıdır. Bu barədə fikirlərini açıqlayan

Sibəveyhi qeyd edir ki, «bina» (ismin məbni olması)nın səbəbləri nə qədər çoxşaxəli olsa da, onlar hamılıqla onun ön qoşmalara bənzəməsi ilə əlaqədardır (8,s.29). **الاسماء المبنية** – qisminə aşağıdakı ad qruplu sözlər daxildir:

## 1. المضمرات - evəzliklər.

Digər nitq hissələrindən fərqli olaraq əvəzliklər quruluşca müxtəlif növlərə bölünməsə də, ərəb qrammatikasında onları işlənməsinə görə iki qismə ayıırlar: ayrı işlənən əvəzliklər və bitişən əvəzliklər. Əvəzliklərin məna növlərinə gəlincə, bunlar ərəb dilində şəxs, işarə, sual əvəzliklərin- dən, habelə nisbi və aid əvəzliklərindən ibarətdir. Məs, ضربك هو، هما، أيك və s.

هذا، هتان، هؤلاء هذا، هذه isare evəzlikləri -اسماء الاشارة 2.

3. **الموصولات** - nisbi əvəzliklər. Nisbi əvəzliklər müstəqil mənaya malik

olmadığı üçün ön qoşmalara bənzəyir. Çünkü bu əvəzliklərdən sonra mütləq cümlə gələrək onun mənasını tamamlamalıdır. Əl-mausulatın ön qoşmalara bənzəməsini qrammatiklər الشیه الافقاری adlandırır. Ərdəbili yazır ki, bu əvəzlikləri “Mubhəmat” (aydın olmayan əvəzliklər) də adlandıırlar. الموصول اسم لابد له من جملة تقع تلك الجملة صلة لذلك الاسم وتلك الجملة اما اسمية كابوه منطلق في نحو جانتي الذي ابوه منطلق واما فعلية كذهب اخوه في نحو جانتي الذي ذهب اخوه ...وانما احتاجت الموصولات الى الصلة لانها مبهمة في اصل وضعها ولذلك سميت مبهمات (7,s.283)

4. اسماء الافعال - hərəkət bildirən sözlər. Bu sözlər hərəkət bildirdiyi,

başqa sözlə desək fel mənasına malik olduğu üçün belə adlanır. Məs, ھلم, روید, حیله, ھیهات və s.

Ərdəbili hərəkət bildirən sözləri ahağıdakı şəkildə qruplaşdırır:

1. Əmr mənasına malik olanlar:

حیەل Zeydə möhlət ver, 1,s.97) şahidlərinizi gətirin, هلم شهادئكم رويد زيداً -دونك زيد -مه- bəsdir !, -sus !, Zeydi tut, səridi (xörək adı) gətir, -صه- -عليك زيداً - Zeydi zəruri hesab et (o sənə lazımdır)

– هیهات ذاک (ای بعد) (mənasında olanlar.) Keçmiş zaman (məz) – شنان ما بینهما، onlar (ikisi) ayrıldılar.

3. İndiki zaman (müzare) mənasında olanlar. Məs, ۱۰۷-af hayıfsılanı-ram, darixıram.

Ərdəbili qeyd edir ki, əsmaul – əfal öz qoşmalara bənzədiyi üçün məbnidir. Şeyx Mustafa əl – Ələyini əsmaul – əfalin öz qoşmalara

bənzəməsinin səbəbini funksional baxımdan (əməli cəhətdən) izah edərək bu sözlərin də ön qoşmalar kimi hər hansı bir amilin təsiri altına düşmədən öz məmulunu idarə etdiyini və elə buna görə də məbni olduğunu göstərir. O, əsmaul – əfalla ön qoşmalar arasında olan bu bənzərliyi *الشبہ الاستعمالی* adlandırır (5,c-2,s.211).

**5 - اسماء الاستفهام.** sual bildirən müxtəlif mənali sözlər (sual əvəzlikləri).

Bunlar aşağıdakılardan ibarətdir:

ایان , متى , ماذا , من ذا,كيف , من,كم, انى, اين

**6 - اسماء النكارة.** kinayə məqsədi ilə işlədilən sözlər

Bu sözlərin köməyi ilə danışan(mutəkəllim) ona əvvəlcədən məlum olan hər hansı bir hadisəni üstüörtülü şəkildə ifadə edir. Bu sözlər ibarətdir:

**كم الخبرية** نحو كم كتاب عندي اى عندي كتب كثيرة,**كذا** – قلت كذا,**و كأين** مثل كم الخبرية  
معنى نحو وكأين من اية في السموات والارض, **كيت و ذيت** نحو قلت كيت, فعلت ذيت

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

1. Qurani-Kərim məali, Z.M. Bünyadov, V.M. Məmmədəliyev “Qismət”, 2006
2. V.M. Məmmədəliyev, Kufə qrammatika məktəbi, Bakı-1988
3. X.K. Баранов, Арабско-Русский словарь, Москва, издательство «Русский язык» 1977
4. الزمخشري , المفصل في علم العربية, بيروت: دار الجيل, 2000
5. الشيخ مصطفى الغلايني, جامع الدروس العربية, الطبعة العاشرة 1968
6. الشيخ محمد علي المدرس الافغاني, مكررات المدرس في شرح السيوطي,الجزئين الاول والثاني,مطبعة النعمان-النحو الاشرف 1389-1969 م
7. علامة مدرس افغاني, جامع المقدمات, ج 2, مؤسسة انتشارات هجرت, قم - 1370
8. عبد الله بن عقيل, شرح ابن عقيل, ج 1, امير - قم 1411

## РЕЗЮМЕ

**Маджрурат, таваби ва-л-асма аль-мабнийя в комментарии  
Джамаледдина аль-Ардебили**

*Г.Гейбатов*

Статья посвящена освещению грамматических вопросов в связи с Маджрурат, Таваби ва-л-асма аль-мабнийя в труде одного из самых выдающихся арабоязычных азербайджанских языковедов, живших в конце XII, в I половине XIII века Джамаледдина аль-Ардебили «Шархуль-Унмузадж-фин-нахв». Автор старался на фоне комментарии Ардебили охватить мысли и суждения в связи с упомянутыми грамматическими вопросами в классическом арабском языкознании и сделать из них правильный вывод.

## SUMMARY

**Majrurat, Tevabi va-l-asma al-mabniyya in the commentary  
of Jamaladdin al-Ardabili**

*H.Heybatov*

The article is devoted to the illumination of grammatical problems concerning the Majrurat, Tevabi va-l-asma al-mabniyya in the work “Sharhul-Unmuzaj fin-nahv” Jamaladdin al-Ardabili, one of Azerbaijani linguists who lived at the end of 12 century and in the 1<sup>st</sup> half of 13 century. The author tried to make correct conclusion and to cover the ideas and thoughts concerning the grammatical problems mentioned in classic Arabic linguistics in the background of Ardabili’s commentary.

## “ALLAHSIZLAR İTTİFAQI”NIN AZƏRBAYCANDAKI FƏALİYYƏTİ

Taleh HACIYEV\*

Bolşeviklər inqilabi çevrilişdən sonra bütün sahələrdə hücumlarını davam etdirərək əsas məqsədlərini əhalinin dini etiqadına yönəldilər. Bu məqsədlə hər bir vasitədən istifadə etməyi qərarlaşdırıldılar. Müxtəlif adlarda təşkilatlar, ittifaqlar və cəmiyyətlər yaradaraq Sovet hökümətinin dini strategiyasını müəyyən etdilər.

Din əleyhinə mübarizənin ilk toxumlarını 1922-ci ildə yaradılmış “Bezbojnik”\*\*<sup>1</sup> qəzeti qoydu. Bolşeviklərin bu adı seçməkdə ateist dünyagörüşünə istinad etməsi nəzərdə tutulurdu. Beləki, yunan dilində tərcümədə “ateist” allahsız demək idi. İlk mərhələlərdə cəmiyyət şəkilində yaranan bu təşkilat 1925-ci ildə “Ümumittifaq Allahsızlar ittifaqi”nın əsasını qoydu. Bu təşkilatın məramı və məqsədləri qəti müəyyənləşərək 1929-cu ildə “Mübariz Allahsızlar ittifaqi” adı altında Kommunist Partiyasının ölkədə dini mübarizə vəzifəsini qarşısına qoydu. Sovet bolşeviklərinin rəhbərliyi altında din əleyhinə mübarizə cəbhəsinin kütləvi bir dəstəsi kimi təşkilat dinə qarşı mübarizəni sosializmin düşmənlərinə qarşı mübarizə şərəti əsasında fəaliyyətə başladı.

Təşkilatın Azərbaycandakı fəaliyyəti hələ 1923-cü ildən “Materialistlər klubu”nun simasında başlamışdı. Bakıda təşkil olunan bu klubun əsas məqsədi dini görüşlərə qarşı materialist, marksizm, leninizm, təbliğatını qoyaraq əhalinin müxtəlif təbəqələri içərisində, müxtəlif auditoriyalarda din əleyhinə məruzə və mühazirələrin oxunmasını, qəzet və jurnalarda məqalələrin, ədəbiyyat nəşrinin təşkil edirdi.<sup>1</sup>

Görülən işlərin nəticəsində 1924-cü ilin avqust ayında Azərbaycan Kommunist partiyasının Bakı komtəsi “Allahsızlar İttifaqi”nın və müvəqqəti

BDU İlahiyyat Fakültəsinin aspiranti.

\*\* Azərbaycan dilinə tərcümədə “Allahsız” deməkdir.

bürosunun yaradılması haqda qərar qəbul etdi. Müvəqqəti büronun vəzifəsi İttifaqın nizamnaməsini, iş planının və təlimatının hazırlanmasından ibarət idi. Bu qərarın icrası 1925-ci ilin mart ayında həyata keçdi.<sup>2</sup>

1925-ci ilin sonlarında “Allahsızlar İttifaqı” öz şöbələrini Bayılda, sonralar Bakının başqa rayonlarında genişləndirərək din əleyhinə mübarizənin yeni və güclü mərhələsini başladı.<sup>3</sup>

“Mübariz Allahsızlar İttifaqı” bolşevik hakimiyyətinin qərarlarına əməl edərək əhali arasında kütləvi şəkildə din əleyhinə təbliğat işini aparmalı, bir çox istiqamətlərdə ateizmi təbliğ edərək elmi-kütləvi işləri gücləndirməli idi.

Din əleyhinə aparılan təbliğat işlərinin əsasını zəhmətkeş kütlələr arasında məruzələrin, fərdi söhbətlərin, disput axşamlarının keçirilməsi təşkil edirdi. Bu məqsədlər üçün təbliğatçılar insanın yaranma tarixinin, təbiət elmlərinin meydana çıxmışında dinin rol oynamadığını xalqa maarifləndirməli idilər. Dinə qarşı təbliğat-təşviqat işləri mədəni tədbirlərin köməyi ilə də möhkəmləndirilməli idilər.

“İttifaq”ın üzvləri ölkənin ziyanlı ordusunun da din əleyhinə apardığı işin bir hissəsinə çevirmək məqsədi güdürdü. Müxtəlif klubların, dərnəklərin köməyi ilə kolxoz və sovxozlarda kütləvi təbliğat işlərini apararaq əhalini dindən ayırmaya cəhd edirdilər. Ateist dünyagörüşü orta məktəblərdən, ali məktəblərdən başlayaraq kütləvi hal alırıldı. On əsas qüvvə dini bayramlarının keçirilməsinə yönəlməşdi. Azərbaycanda geniş vüsət almış Kurban, Ramazan, Mövlud və məhərrəmlik mərasimlərinin keçirilməsinə qarşı təşviqat işlərinin əsas məramını ateistik ədəbiyyatın nəşr edilməsi, yayılması təşkil edirdi.<sup>4</sup>

1925-ci ildə “Ümumi Allahsızlar İttifaqı”nın Bakı şöbəsi kimi yaranan təşkilatın əsas vəzifəsi zəhmətkeşləri “dini tiryəkdən” azad etmək uğrunda bütün şüurlu fəhlə və kəndlilərin fəal mübarizəsini və onlarda elmi materialist dünyagörüşünü təbəyiəldirmək üçün “mübariz ateizim bayrağı” adı altında birləşdirməkdən ibarət idi.<sup>5</sup>

Lakin müsəlmanlara qarşı yönəldilmiş bu təbliğat işləri səmərəli olmadığından dərsliklərin, kursların təşkil olunması qərara alınmışdı. Azərbaycan və rus dilində təşkil olunmuş “ateist” kurslarına göndərilmiş 48 nəfərdən yalnız 38 təhsilini sona çatdırılmışdı.<sup>6</sup>

Kursların tədris programına dünyanın yaranışı, biologiya, mədəniyyət tarixi, dini etiqadın meydana gəlməsi və inkişafı, din və sinfi mübarizə,

Məhəmməddən əvvəl ərəblərin vəziyyəti, Quranın nədən ibarət olması, dörd xəlifə dövlətinin hakimiyyət mübarizəsi, Əli və Müaviyə, Hüseyn və Yəzid mühəribəsinin motivləri, İslamda siyasi partiyalar mövzusu daxil edilmişdi.<sup>7</sup>

1925-ci ildə Aİ –nın nəzdində xristian, müsəlman və yəhudi dinlərinə qarşı təbliğatın metod və formalarını işləyib hazırlamaq məqsədi ilə yaranan üç komissiyanın İslam üzrə sədri kimi C.Məmmədzadə təyin edildi.

1926-ci ilin mart ayının sonunda “Allahsızlar birliyi”nın əksəriyyəti rus və ermənilərdən ibarət olan 1200-1400 üzvünün iştirak etdiyi Bakı qurultayının iclasında Məmmədzadə və Yarigin... çıxış edərək “sosialist cəmiyyətində dini mövhümata qarşı mübarizə haqqında” məruzə etdirər. Cəmiyyətin Bakı zəhmətkeşlərinə etdiyi müraciətdə şəhərin Sovetlər İttifaqından Şərqə açılan qapı olduğunu qeyd edərək ümidi edirdi ki, cəmiyyət bütün şüurlu elementlər tərəfindən dəstəklənəcək.<sup>8</sup>

Dinə qarşı Bakıda açılan ilk muzeyə Leninqraddan 3200 adda müxtəlif eksponat və ədəbiyyat göndərilmişdi. İslam eleyhinə azərbaycan dilində 20 rəsmi sənəd nəşr edilmişdi. 1927-28-ci illərdə “Allahsızlar birliyi”nın 28% azərbaycanlılardan ibarət olmuşdu.<sup>9</sup>

1929-cu ildə Azərbaycan Kommunist (b) Partiyasının Mərkəzi Komitəsi apardığı qlobal tədqiqatdan sonra artıq etiraf etmişdi ki, 1927-ci ildən başlayaraq Azərbaycanda “Allahsızlar İttifaq”nın fəaliyyəti heyrətedici şəkildə zəifləmişdi.<sup>10</sup>

1928-ci ildə islama qarşı hazırlanmış, birbaşa hücumu rəsmi olaraq hökumət üzvlərindən Milli Xalq Komissarı M.Quliyev rəhbərlik etdi. İslama qarşı ciddi məruzələrlə çıxış edərək o, dinə qarşı baş hücum planının mədəni inqilab şüarı altında keçirilməsini və bir sıra tədbirlərin müddəələrini hazırlamasını təklif etmişdi.<sup>11</sup>

Bolşevik rəhbərliyinin göstərişi ilə “Mübariz Allahsızlar İttifaqı”nın Azərbaycan şurası bütün özəklərində köklü dəyişikliklər aparmaq qərarına gelir, təşkilatın genişlənməsi zəmin yardımaraq, onun sıraların məsul işçilər, komsomolçular, kommunistlər formal olaraq yazılımağa sövq edildi.<sup>12</sup>

Artıq 1930-cu ildə Allahsızlar təşkilatının Bakıda 25000, bütün azərbaycanda isə 45000 min üzvü olur.<sup>13</sup> 1932- ildə Mərkəzi Komitənin təkidi ilə təşkilatın üzvlərinin sayı zəhmətkeş kütłəsinin cəlb edilməsi ilə artaraq 25% qadınlardan ibarət olan 80 min nəfərlik təşkilata çevrilmişdi.<sup>14</sup>

1937-ci ildə dərc olunan “SSRİ –də Mübariz allahsızlar 15 ildə” adlı statistik məlumat dərc olundu. Bu məlumatda qeyd olunurdu ki, 1930-cu ildə Azərbaycanda MAİ –in üzvləri 3 mindən çox olmamışdır.<sup>15</sup>

Yuxarda qeyd etdiyimiz rəqəmlərlə statistik məlumatda qeyd olunanları müqayisə etdikdə Azərbaycanda Aİ –in rəhbərlik tərəfindən bu rəqəmlərin sişirdilməsinin bariz nümunəsi kimi göstərmək olar.

Azərbaycanda 1928-1936 illər dövründə dinə aid dərc olunmuş bütün qərarların bir və ya iki bəndi “MAİ”nın güclənməsinə, genişlənməsinə, canlanmasına həsr olunmuşdu.<sup>16</sup> Bu ittifaqın fəaliyyətindəki ümumi qüsür onun dinə qarşı mübarizənin müntəzəm və ardıcıl aparılmamasında, sadəcə olaraq məhərrəmlik, orucluq və qurban bayramı münasibətlə apardığı təbliğat işinin kobud formalarını tətbiq edilməsində, inzibati tədbirlərə baş vurulmasında, din xadimlərinin və dindar adamların hissələrinə toxunulması kimi hallara yol verildiyində özünü göstərirdi.<sup>17</sup>

1935-ci ildə Azərbaycan K (b) P MK-nin Bürosunda partiya, həmkarlar, komsomol və kommunist təşkilatlarından “Allahsızlar İttifaqı”nın İslama qarşı mübarizəsinin gücləndirilməsində ona dəstək olunması tələb olunurdu. Bu təşkilata başçılıq edən Ş.Ələkbərli zamanında uzun müddətli represiyalar dövrü olduğundan bu təşkilata öz təsirini göstərir. 1936-1937-ci illərdə bir-birinin ardınca təyin olunan anti-din başçıları fəaliyyətsiz işlərinə görə vəzifələrindən azad olunurdular. Onların Azərbaycanın 35 rayonunda 18 min üzvülük 352 qanadının yaradılmasına baxmayaraq onların repressiyadan xilas olunmasına səbəb olmadı.<sup>18</sup>

Fəaliyyətlərinin qeyri-kafî qiymətləndirilməsinə baxmayaraq bu təşkilatın üzvlərinin sayı müntəzəm olaraq artırılır və 1939-1940-ci ilin məlumatlarında 129662 nəfəri əhatə etməklə 3320 özək olmuşdur ki, bununda 57592 nəfəri müsəlman mənşəli azərbaycanlılardan ibarət olduğu qeyd olunurdu.<sup>19</sup>

Şişirdilmiş qiymətlər sayəsində tarixi ədəbiyyatda “Allahsızlar İttifaqı”nın böyük bir iş gördüyü irəli sürüldürdü. Qeyd olunurdu ki, ...Cəmiyyət xalqı mənəvi cəhətdən azad etmək, onları dinin dumanlandırıcı zəhərindən xilas etmək uğrunda fəal mübarizə apararaq bütün şüurlu fəhlə-kəndliləri “mübariz ateizim bayrağı” altında toplaya bilmışdır.<sup>20</sup>

“Allahsızlar ittifaqı”nın fəaliyyətini bu cür şişirdilməsi əslində Sovetlərin dinə qarşı siyasətində əsas rol oynaya bilməzdi. Bu kimi tədbirlər

rejimin inzibati-təziq və repressiyalar fonunda əldə olunmuş “naliyyətlər” baxımından yuxarda qeyd olunduğu kimi bu formal xarakter daşıyırıldı, yəni, bu üzvlərin say miqdarının artımış olması əsil allahsızların sayının artması deyil (səmimi) sadiq olduğunun göstəricisi deyildir.

Eyni zamanda bu cəmiyyətin azərbaycanlılar üçün ağır mənəvi təhqir kimi sayılması, hətta onun öz dini səviyyəsiindən aslı olmayaraq, Ceyhun Hacıbəyli tərəfindən haqqlı olaraq göstərilməsi,<sup>21</sup> bu təşkilatın böyük miqdarda tərəfdaş yığmaq arzusu ilə aparılan təbliğatın qabaqcadan məğlubiyyətə düşür olmasına görəmək olardı.

Tədqiq olunan dövrde “Allahsızlar İttifaqı”nın din əleyhinə kitab və kitabçalar, elmi və kütləvi xarakterli broşuralar yazılması və nəşrində aktiv iştirak etmişlərdir.

1928 -ci ildə “Allahsızlar ittifaqı”nın Bakı şurası tərəfindən “Din və Proletariyat” adlı xüsusi kitabçası din əleyhinə mübarizə aparan təbliğatçılar kömək məqsədi ilə nəşr edildi. Bununla “Allahsızlar ittifaqı” gələcəkdə nəşr olunacaq din əleyhinə aid bir çox elmi-kütləvi kitabçaların Türkçə nəşrinə başlanğıc qoyaraq onun istər ateist dərnək üzvləri, istərsə kütləvi oxuculara istismarçı siniflərin əlində əlverişli nəzəriyyə olan dini inkar edən cəmiyyət və təbiəti, elmi materialist nöqtəyi nəzərindən izah etməsi məqsədini güdürdü.<sup>22</sup>

1929-cu ildə “Azərnəşr”də din, xüsusilədə İslamlı mübarizə aparan təbliğatçılar üçün azərbaycan dilində “İşçi allahsızlar dərnəkləri üçün dərs kitabı” nəşr olunur. Mənbəyi rus dilində olan din əleyhinə mübarizə işlərinin xüsusiyyətinə aid olan kitabda İslam dinin yaranma tarixi, İslam dinin məzhəbləri, İslam mədəniyyəti, Ramazan, Qurban, məhərrəmlik mərasimləri haqda, islamda qadın məsələsi, kommunizm nöqtəyi - nəzərindən izah edilmişdir.<sup>23</sup>

Rus kommunistlərinin iddiaları müsəlman kommunistləri tərəfindən 1928-1930-cu illərdə, “Mədəni inqilab və İslam”, “Panislamizm, imperializm və ruhaniyyət”, “Orucluğun əmələ gəlməsi”, “Qurban kəsmək haqqında”, “Məhərrəmlik münasibətilə”, “Din və Qadın”, və s. kimi kitab və kitabçalar hazırlanaraq, ictimaiyyət arasında yayılmasında özünü göstərirdi.<sup>24</sup>

Ümumiyyətlə, 1930-cu ilə qədər ümumi tirajı 160 000 nüsxəyə çatan 32 əsər buraxılsa da, ateist kadrların yetişməsində müsbət rol oynamamışdır.<sup>25</sup>

C. Hacıbəyli din əleyhinə təbliğatda bu cür kitabların nəşrinin zəif olduğunu, orjinal əsərlərin az olduğunu, tərcümə edilmiş ədəbiyyatın isə dinə və ilahiyyata qarşı nəzəri fikirləri çıxmaq şərti ilə müsəlman reallığına uyğun gəlmədiyini göstərmişdi.<sup>26</sup>

Azərbaycanda din əleyhinə yaranan təşkilatın “Allahsız” adlı mətbuat orqanı da var idi. Ümumiyyətlə 20-ci illerin əvvəlindən başlayaraq bolşeviklər din əleyhinə mətbuatdan geniş istifadə edərək “Kommunist”, “Bakı fəhləsi”, “Kəndli” “Yeni yol” qəzetlərinin, “İnqilab və Mədəniyyət”, “Şərq qadını”, “Gənc Bolşevik” “Maarif və mədəniyyət”, “Kommunist tərbiyəsi uğrunda”, “Molla Nəsrəddin” jurnalının nəşrini başladı.<sup>27</sup>

Dövrü mətbuat içərisində din və ruhanilik əleyhinə mübarizədə “Molla Nəsrəddin” satirik jurnalı bolşeviklər üçün xüsusi önəm daşıyırırdı. Belə ki, bu jurnal Cəlil Məmmədquluzadənin başçılığı altında 7 aprel 1906 ci ildən başlayaraq<sup>28</sup> ətrafında Azərbaycan cəmiyyətinin qabaqcıl və müttərrəqi qüvvələrini toplayaraq öz səhfələrində məişətdə olan mövhümatı, xürafatı, dini fanatizmi tənqid edirdi. Jurnal nəinki dini fanatizmi, habelə həyatın aynasında əyri görünən nə vardırsa hamsını özünün əvəzsiz qələmi ilə ifşa etmiş və bu baxımdan geniş oxucu kütləsi qazanmışdır.

Bolşeviklər aprel inqilabından sonra bu cür məqamlardan ustalıqla istifadə edərək öz siyasi ideyalarını yaymağa çalışırdılar.

“Molla Nəsrəddin” jurnalı bolşevik siyasetindən fərqli olaraq dinin məişətdən yox olmamasına çalışmış və özünün 4-cü sayında insanlara Allaha, peygəmbərə və imamlara itaət etməni, lakin mövhumata səbəb olanları tənqid atəşinə tutmasını qeyd etmişdir.<sup>29</sup>

Azərbaycan K(b)-P MK-nin din və mövhümat əleyhinə mübarizədə “Molla nəsrəddin” jurnalından istifadə etmək haqqında 26 aprel 1923 cü il tarixdə qərar çıxarmışdır.<sup>30</sup> Beləliklə “Molla Nəsrədin” jurnalı sovet hakimiyyətin tərəfinə keçərək mövhümat, cəhalət, köhnə adət və ənənələr əleyhinə öz ənnənəvi mübarizəsini davam etdirməsinə baxmayaraq, 1925-1927 illərin dövrü mətbuatında C.Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı həyatla ayaqlaşa bilməməkdə təqsirləndirilmiş.<sup>31</sup> Bu cəhətdən Aəzərbaycan K(b)P MK -nin 9 aprel 1929 cu il tarixdə keçirilən “Dini xürafatla mübarizədə respublika partiya təşkilatının vəzifələri haqqında məsələ müzakirə edən plenumun qətnaməsinə “Molla Nəsrəddin” jurnalının “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil edilməsinə”

dair ayrıca bir təklif daxil edilmişdir. Bundan başqa, “Allahsızlar İttifaqı”nın işini gücləndirmək , azərbaycan dilində din əleyhinə müntəzəm iş aparılması və genişləndirilməsi məqsədi ilə “Molla Nəsrəddin” jurnalının cəmiyyətin mətbuat orqanına çevrilməsi tövsiyyə olunmuşdur.<sup>32</sup>

Azərbaycanda ateizim hərəkatının fəal iştirakçılarından olan İ.Dubinski “Din ilə mübarizə cəbhəsində” adlı məqaləsində yazmışdır: “Molla Nəsrəddin” jurnalı din əleyhinə mübarizədə lazımi iş görmür, “ Mübariz Allahsızlar İttifaqı”nın Bakı və dairə komitələrinin dəfələrlə qərar çıxarmalarına baxmayaraq , bu vaxta qədər “Allahsız” məcmüəsi ilə əvəz edilərək nəşr olunmur. Qəribə bir fakt qeyd edəlim : Azərbaycanda liberal və azad fikirli “Molla Nəsrəddin” jurnalı nəşr olunur. Məcümənin nəşri üçün kifayət qədər vəsait buraxılır, lakin bu məcmüə əsl həqiqətdə öz redaktorunun orqanıdır. Elə güman edirik ki, bu kefiyyətə son veriləcək və nəticə etibarı ilə mübariz allahsız işçi sınıfının öz məcmüəsi ,organi düzələcəkdir.<sup>33</sup>

Artıq 1931-ci il avqust ayından “Molla Nəsrəddin” jurnalı yeni heyət və redaktor tərəfindən “Azərbaycan və Bakı Allahsızlar” şurasının orqanı kimi nəşr olunmağa başlandı. Lakin bolşeviklərə din əleyhinə mübarizədə həqiqi ateist jurnalı lazım idi. Bu baxımdan jurnalın 6-cı sayından yeni 1932-ci ilin yanvar ayından etibarən jurnal “Allahsız” adı ilə nəşr edildi. Jurnalın məsul redaktoru Vəli Xuluflu, onun redaksiya heyəti Dubinski, Əhməd Tirinç, Sami Kamal, M.S.Ordubadi təyin olundu.<sup>34</sup>

Bolşeviklər jurnalın bu adla nəşr olunmasını “Öski Molla Nəsrəddin” 25 illik mübarizəsində bir çox mühüm işlər görmüşsədə, ancaq rekonstruktiv dövrün tempinin qabağında getmək deyil, hətta dalından belə gedə bilməməsini əlaqələndirmişdilər. “Molla Nəsrəddin” jurnalının 4-cü sayından onun ateist deyil, teist olması məlum olmuşdur.<sup>35</sup>

Göründüyü kimi bolşeviklər, özlerinin də etiraf etdikləri kimi “Molla Nəsrəddin” jurnalının teist olmasını, onların maraqlarına cavab verməməsini dialektik materializmi təbliğ etməməsini adının dəyişdirilərək “Allahsız” adlandırılması ilə nəticələndirmişlər.

Azərbaycan MAİ-in Mərkəzi və Bakı Şurasının orqanı olan bu məcmüənin nəşr olunaraq cəmiyyət arasında yayılmasında məqsədi dinin və din xadimlərinin ifşa edilməsi, təbiət və cəmiyyətə qarşı olan dini baxışların tənqid edilməsi, dialektik materializm dünya görüşünün, sosializm

quruluşunun müvəffəqiyyətlərinin, din əleyhinə aparılan mübarizənin vəzifə və formalarının tətbiq edilməsi, Azərbaycanda vahid dinsizlər çəbhəsi əmələ gətirilməsi, mübariz allahsızlar kadrosunun hazırlanmasından ibarət idi.

Jurnalın din əleyhinə və sosializim quruluşu uğrunda mübarizə, kapitalist və müstəmləkə ölkələrində din, elmi populyar, bədii kütləvi, mübariz allahsızlar cəmiyyətinin fəaliyyəti, tənqid və bibliografiya kimi şöbələri mövcud idi.

Yüksək sahəli bir yayım orqanına məxsus xüsusiyyətlərdən məhrum olan məcmüədə daha çox kobud, sərt, təcavüzkar, hətta mənasız, səfəh bir dildən və üslubdan istifadə edilmişdir. Jurnalda dinlə əlaqəli karikaturalar, dini hekayələr, və felyotanlar, ədəbi tənqidlər, "erlər, xəbərlər, tarixlə əlaqəli məqalələr, və s. yer almışdır.

Ümumilikdə jurnalda əsas olaraq işlənən mövzular bundan ibarət idi:

**Dinə qarşı təbliğata və təşviqata yol göstərən məqalələr.** Bu başlıqlı məqalələrdə əsasən din əleyhinə mübarizənin üsul və metodlarından danışılır. Əsasən, SSRİ Aİ -in sədri olmuş Y.Yaroslavskinin "Din əleyhinə aparılan mübarizəni millətçiliyə qarşı edilən mübarizə ilə rabitələndirməli", İ. Dubinskinin "Allahsızlar ölkə müdafiəsinə hazır olmalıdır", Zakalinskayanın "Allahsız kadroları yaradalım", "Stalin yoldaşın göstərişlərini dinlə mübarizə işlərində həyata keçirəlim", "Azərbaycanda radio ilə, dinlə mübarizə darülfününü", "Muzeylər din əleyhinə nə cür mübarizə etməlidir", "Mübariz vəzifə", və s. kimi adlı məqalələr jurnalda yazılmışdır.<sup>36</sup>

**Dinin elmə zidd olduğunu aid məqalələr.** "Fənn və Din" adlı rubrikada "Zəlzələ nədən əmələ gəlir?", "Dolu nədir?" "Qar nədir?", "Qaibdən çıraq nə cür yanır?", "Külək nədir?", "Kimya kənd təsərrüfatı"? "Carlz Darwin və din" adlı məqalələrə yer verilmişdir.<sup>37</sup>

**Dinin meydana çıxması, tarixi və nədən ibarət olmasına dair məqalələr.** Kommunist ideyalogiyasının rəhbərləri olan K.Marksın, F. Engelsin, Leninin din və islam haqqında görüşləri tərcümə edilərək nəşr olunmuşdur.<sup>38</sup>

**Dini bayramlara aid məqalələr.** Bu mərasimlər zəhmətkeşlərin istismar olunmasında, sinfi düşmənin əlində silah rolunu daşıdığını və ruhanilərin zənginləşməsi üçün bir mənbə olduğu qeyd edilir.<sup>39</sup>

**Üləma ilə əlaqəli məqalələr isə öz kəskin və təhqirəmizliyi ilə seçilirdi.** Bu məqalələrdə, “Cəmdək yeyən və leş dağıdanlar əleyhinə”, “Müsəlman ruhaniləri İngiltərə imperializminin xidmətində”, “İslamiyyət-imperialistlərin əlində istismar alətidir”, Ülləma, cahil inqilaba qarşı “güvənilməz”, “istismarçı”, “mühafizəkar”, “xalq düşməni”, “imperialist əlaqəli” və “ajent” olaraq təsvir edilmişdir. Eyni zamanda ülləma ilə bağlı ədəbi-bədii təbliğat formalarından olan hekayələrdə, lətifələrdə, şerlərdə, ülləmanın əxlaqsızlığı haqqında məqalələr yazılmış və onların xalqın gözündən salınmasına çalışmışdır.<sup>40</sup>

Jurnalda xalq tərəfindən müqqədəs sayılan yerlərlər: məcidlər, türbələr pirlər, ocaqlar, haqqında da yazılar verilmişdir. Bu pirlərin, ocaqların sosialist quruluşuna, kolxoz təşkilinə, yeni həyat şəraitinə böyük maneə törətdiyini və onlarla da mübarizə aparılmasının vacibliyi bildirilmişdir. Hətta, bu barədə rəhbərlik tərəfindən suallar tərtib edilərək, rayon təşkilatlarına məcidlərin, pirlərin, ocaqların sayının hesaba alınması barədə sorğular göndərilmişdir. Bu sorğular Pirlərin yerləşdikləri yerlərin adlarından, tiplərindən, hansı kənddən və rayondan ziyarət olunduğundan, ilin hansı mövsümündə və ya hansı bayramlarda daha çox ziyarət edilməsindən, hansı xəstəliklərə şəfali olmasından, ziyarətçilərdən kişilərin və ya qadınların olmasından, rayonda məcidlərin sayından, bağlanan məcidlərin hansı məqsədlərlə istifadə olunmasından, şura dövründə yeni tikilmiş məcidlər haqda olmasından ibarət olaraq cavabların müfəssəl şəkildə “Allahsız” jurnalına və ya “Mərkəzi Allahsızlar” Şurasına göndərilməsi təklif olunmuşdur.<sup>41</sup>

Bölgələrdə və mərkəzdə dinə qarşı təbliğat-təşviqat işlərinin yekunlarına aid jurnalda yazılın məlumatlarda isə vəziyyət əldə olunmuş “nailiyyətlər” baxımından müsbət sayılmırıldı. Məsələn; Lənkaran, Astara, Masallı, Gəncə, Quba, Göyçay, Səlyan Naxçıvan, Ordubad, Sabirabad Zaqatalada kimi bölgələrdən gələn məlumatlar “Rayon xəbərləri” başlığı altında nəşr olunurdu. Bu yazınlarda bölgələrdə “Allahsızlar İttifaqı”nın yalnız adının olduğu, bu təşkilatın mətbu orqanı olan “Allahsız” jurnalının kifayət qədər muxbirlərin hazırlanmamasını və din əleyhinə mübarizə işlərinə lazımı fikir verilmədiyini yalnız bayram vaxtlarında təbliğat aparıldığı qeyd olunmuşdur.<sup>42</sup>

Azərbaycanda din əleyhinə aparılan işlərdə hazırlı ateist kadrların zəif olduğunu nəzərə alaraq, rəhbərlik MAİ-in Mərkəzi Şurası 1931-1932-ci ildə radio “Allahsızlar darülfün”unu təşkil etməyi qərara almışdır. Darülfünündə 900 nəfəri türk olmaqla 1200 nəfərin təhsil alacağı nəzərdə tutulurdu. MAİ-nin Mərkəzi şurasının darülfünuna yazılmak üçün dairələrdən aldığı anketlərin sayında Azərbaycanda buna lazıminca fikir verilmədiyi görünürdü.<sup>43</sup>

Bolşeviklər “Molla Nəsrəddin” jurnalının əvəzinə, MAİ-in mətbuat orqanı olan “Allahsız” jurnalını nəşr etməklə, məişətdən dinin tamamilə yox edilməsinə nail olacaqlarını düşünürdülər. Kəmiyyət baxımında jurnalın əməkdaşlarının sayının artmasına baxmayaraq, kefiyyətcə jurnal geniş xalq arasında özünü tanıtdıra bilmirdi. Bunun isbatı olaraq, 1932-ci ilin avqust ayında “Allahsız” jurnalının 8-ci sayında dərc olunmuş “Yeni qalibiyyət uğrunda” məqaləsi hələ bu vaxta qədər bir dəfə də olsun oxucular konfransının çağırılmadığını, kənd təsərrufatı, əsasəndə pambıq rayonları ilə lazımi qədər sıx, və canlı əlaqələrin bağlamadığını qeyd etmişdir.<sup>44</sup>

Bütün cəhdlər boşça çıxdığından 1935-ci ildə özünə rəğbət qazanmayan “Allahsız” jurnalı ləğv edilərək eyni adda qəzet kimi 5000 tirajla çıxmaga başlasada böyük narazılıq nəticəsində çapı dayandırıldı.<sup>45</sup>

Nəticə etibarilə bolşeviklərin bu cəmiyyəti yaradaraq onun fəaliyyətinə böyük ümidiylə bəsləyərək tam tərsi ilə qarşılaşdığını qeyd etmək olar. Belə ki, yuxarda qeyd eytdiyimiz məlumatlarda da özlərinin etiraf etdikləri kimi, bu tədbirlər təsadüfü xarakter daşıyaraq öz nəticəsini vermirdi. Bu baxımdan “Allahsız”lar cəmiyyəti din əleyhinə mübarizə işlərində özünü doğrultmamış, özü- özünü ləğv etmişdir. Eyni zamanda bu cəmiyyətin fəaliyyəti ikinci dünya müharibəsi zamanı bolşeviklərin xeyrinə ola bilməzdi. Müharibə illərində dinə olan təzyiq bir az zəifləşə də, sonrakı illər üçün bunu söyləmək çətindir. Belə ki, ilkin dövrlər bolşeviklər hakimiyyəti sağlamlaşdırıandan sonra dinə qarşı inzibati zoraki təzyiq tətbiq etsələr də, müharibədən sonrakı illərdə də “kommunizmə doğru sıçrayış” etməyə hazırlaşan partiya və hökumət başçılarının səyi nəticəsində dinə qarşı inzibati-zoraki təzyiq yenidən canlanmışdır.<sup>46</sup>

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Vəkilov Mehdíxan. Azərbaycanda mədəni inqilab 1920-1940. Bakı. 2005. s.87.
2. Nuruzadə Şəhla. XX əsrin 20-30 cu illərində Azərbaycanda etnokonfessional şərait və onun xüsusiyyətləri. Dissertasiya. Bakı. 2007. s.29
3. M.Səttarov. Sosializim quruculuğu dövründə Azərbaycan xalqında ateizm dünyagörüşünün formallaşması. Bakı. 1964. s.162.
4. “Mübariz Allahsızlar İttifaq”nın rayon və şəhər sovetləri haqqında əsasnaməsi.1938. Bakı. Azərnəşr. s.1-13.
5. Джейхун Хаджибейли. Антиисламистская пропаганда и ее методы в Азербайджане. Мюнхен.1959 s.54.
6. Azərbaycan tarixi.3-cü hissə, Bakı,1973.s.454.
7. İşçi Allahsızlar dərnəyi üçün dərs kitabı.(1-hissə). Bakı. Azərnəşr. 1929. s.4
8. Ceyhun Hacıbəyli.eyni əsər.s.55.
9. Bennigson-Quelquejay.Stepde Ezan sesleri. İstanbul 1981 .Çev. Nezih.Uzel.s.180-181.
10. Göyüşov Altay. Azərbaycan Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxiv. ARDSPİHA.f.1.siy.77.iş.36.v.32.
11. Mustafa Quliyev. Mədəni inqilab və islam.Bakı.Azərnəşr.1928.s.47-50.
12. Bəxtiyar Nəcəfov. Deportasiya.3-cü cild.Bakı 2006.Çaşoğlu.s.293.
13. Dubinski İl.Sura Azərbaycanında 10 ildə dinlə mübarizə. //İnqilab və Mədəniyyət.1930 №4.s48-50.
14. “Allahsız” jurnalı 1932-ci il №4 s.1-2.
15. Ceyhun Hacıbəyli. Eyni əsər.58.
16. Bəxtiyar Nəcəfov.Azərbaycan Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxiv. ARDSPİHA.f.1.siy.74.iş.817.
17. M.Səttarov.eyni əsər.s.164.
18. Göyüşov Altay. ARDSPİHA.f.1.siy.74.iş368.v.292  
ARDSPİHA. .f.1. siy.77 iş,1049,v.69
19. Bəxtiyar Nəcəfov.eyni əsər.s.294.  
Göyüşov Altay. ARDSPİHA.f.1.siy.235.iş.1120.v.5

20. Azərbaycan tarixi.3-cü hissə s.455.
21. Ceyhun Hacibəyli. Eyni əsər.s.53.
22. Din və Proletariyat.Bakı.Azərnəşr.1928.s.3-5.
23. İşçi Allahsızlar dərnəyi üçün dərs kitabı. (1-hissə). Bakı. Azərnəşr. 1929. s.4-6
24. Mustafa Quliyev.“Mədəni inqilab və islam”.Bakı.Azərnəşr.1928,  
Vəli.Xuluflu. “Panislamizm ,imperializim və ruhaniyyət”, Bakı.  
Azərnəşr. 1929
- T.Hüseynov. “Orucluğun əmələ gəlməsi”, Bakı.Azərnəşr.1930.
- M.S.Ordubadi.“Qurban kəsmək haqqında”, Bakı.Azərnəşr.1930.
- Vəli Xuluflu“Məhərrəmlik münasibətilə” Bakı.Azərnəşr 1932.
- Vəli Xuluflu “Din və Qadın”Bakı Azərnəşr.1930.
25. Dubinski İ.Şura Azərbaycanında 10 ildə dinlə mübarizə// İngilab və  
Mədəniyyət.1930 N;4.s.50.
26. Ceyhun Hacibəyli. Eyni əsər.s.61.
27. M.Səttarov.eyni əsər.s.151-152.
28. Molla Nəsrəddin Bakı . Elm, 1988, c.1, s.3-15.
29. Molla Nəsrəddin jurnalı. 1906,28 aprel №4, s.2-3
30. Vəkilov Mehdiyan.eyni əsər.s.88
31. Molla Nəsrəddin Bakı. “Çinar-çap”nəşriyyatı. 2005 c.3, s.6.
32. Çadranın götürülməsi, Din əleyhinə mübarizə və başqa işlər  
sahəsində A.K.(b) P-nin yaxın vəzifələri. Bakı. 1929. s. 11-13.
33. Dubinski İ. Din ilə mübarizə cəbhəsində. İngilab və mədəniyyət  
jurnalı, 1930 №1 s.31-32.
- 34.“Allahsız”jurnalı.1932 yanvar №1
35. Molla Nəsrəddin jurnalı.1931 avqust №1 s.3-10.
36. Molla Nəsrəddin jurnalı. 1931 avqust №1 s.5, 9,16,  
“Allahsız” jurnalı.1932 yanvar.№1,s. №2.s.15 №6-7, s.8. №9-13.s.6
37. “Allahsız” (Molla Nəsrəddin) jurnalı.1931 Noyabr- Dekabr.№4-  
5.s.11,20,  
“Allahsız” jurnalı.1932 yanvar.№1 s.5.N2 s.14.N5,s.6
38. “Allahsız” jurnalı 1932 №1-6.s.4 №6-7.s.2
39. “Allahsız” jurnalı 1932№1-6 s.5,№4,s4,5,
40. “Allahsız” jurnalı 1932 №1-6 S.12
41. “Allahsız” (Molla Nəsrəddin) jurnalı.№4-5s.7.

- “Allahsız” jurnalı 1932 №6-7s.1
42. “Allahsız” jurnalı 1932 №2-7 S.18.№3-8,S.26.
43. “Allahsız” jurnalı 1932 №2-7.S.15.
44. “Allahsız” jurnalı 1932 №8-12.s.1
45. Göyüşov Altay. ARDSPİHA.f.1.siy74.iş430 .v25.
46. Abdulla Əhədov.Azərbaycanda din və dini təsisatlar.Bakı.1991.s.6.

**РЕЗЮМЕ***Гаджиев Т.Е.*

В данной статье автор описывает периоды борьбы большевиков в составе «Объединения безбожников» в Азербайджане. Образование этого общества в Азербайджане сыграло немалую роль против религии и традиции народа. Несмотря на большие усилия, это общество не смогла с корнем очистить религиозные убеждения и традиции в Азербайджане.

**RESUME***Hajiyev T.E.*

In the given article the author describes the periods of the Bolsheviks' struggle in the part of "The Society of Atheists" in Azerbaijan. The formation of this society in Azerbaijan played some role against the religion and the traditions of the nation.

In spite of great attempts this society couldn't basically clean the religions in Azerbaijan.

## MODERNLEŞME SÜRECİNDE MASLAHAT TARTIŞMALARI BAKIMINDAN MAKASID KONUSU

*Dr. Samirə HƏSƏNOVA*

### 1. Giriş

Sözlükte “bir şeyi hedeflemek, ona yönelmek” anlamındaki kasd kökünden türeyen ve “niyet, amaç, hedef, gerekçe” gibi manalarda kullanılan maksid kelimesinin çوغulu olan makâsid İslami literatürde şeriat kelimesiyle birlikte kullanılarak “dinin gayeleri” veya “Şari’nin hükümleri koyarken hedeflediği gayeler” anlamına gelmektedir.

İslam hukukçuları müstakil olarak ele almadan önce kullara yönelik emirlerin gaî ciheti bazı kelam problemleriyle karma biçimde ele alındığından ibâdetler ve hukuk alanındaki dini bildirimlerin amaçları konusunda farklı eğilimler ortaya çıkmıştır. Allah’ın kulları için iyi olanı yapmak ve faydalı olanı emretmek zorunluluğunu bulunup bulunmadığı ve dini sorumluluk bağlamında insan füillerinin iyilik ve kötüüğünün akilla bilinip bilinmeyeceği meselesinde ortaya çıkan eğilimler makâsid düşüncesinin temelinde yer alan talil konusuyla ilgili görüşler için de yönlendirici bir etkiye sahip olmuştur. Mutezileyle Maturîdî ve Eşâriyye’ye mensup İslam alimleri arasında görüş farklılıklarını ve tartışmaların temelde hükümlerin amaçlarını ortaya çıkarmaya yarayan talil işleminin başka bir ifadeyle, fıkıh usulünde ahkamın talil edileceği ilkesi İslam hukukçularınca kabul görmüş ve talil yöntemi ortaya çıkan yeni fikhî meselelerin çözümünde uygulanagelmiştir.<sup>1</sup>

İslam hukukçuları tarafından vurgulanmaya başlanan bu tabir, hem naslarda açıkça belirtilmiş hem de ictihad yoluyla ulaşılmış dini-hukuki düzenlemelerde dikkate alınan bir unsuru ifade etmeye başlamıştır. Fıkıh usulü eserlerinde makâsidü’ş-şâri, makâsidü’ş-şerîfâ, makâsidü’ş-şerîyye, makâsidü’t-teşri gibi çeşitli şekillerde ifade edilen bu terimin esasınıulların

<sup>1</sup> Boynukalın, “Makâsidü’ş-Şerîa”, *DIA*, XXVII/423

faydası, onlardan meşakkati gidermek oluşturmaktadır. Böylece maslahat düşüncesinin de çerçevesi belirlenmiş olmaktadır. Başka bir anlatımla, bugün ictihad tartışmalarının esasını teşkil eden maslahat düşüncesinin Şari'nin veya Şeriatın maksatları çerçevesinde değerlendirilmesi öngörülmüştür. Bu açıdan makâsid ile mesalih arasından doğrudan bir ilişki bulunmaktadır. Hatta makâsid mesalihi kuşattığı için her iki kavram birbirinin yerine kullanılmıştır. İslam alimlerince zikredilen diğer genel hukukî gayeler ise maslahat kavramı kapsamında sayılmakta ve onun gerçekleşmesine vasita olarak görülmektedir.<sup>2</sup>

### **1.1. İslam hukuk literatüründe makâsid**

Makâsid konusunu ilk dile getiren İmamu'l-Harameyn olarak bilinen Cüveyni (ö. 478/1085)'dır. Makâsidin terimleşme sürecini başlatan Cüveyni, konunun önemini vurgulayarak hükümlerin belirli amaçlar için konulmuş olduğunu anlayamayanları basiretsiz olmakla suçlamıştır.<sup>3</sup> Cüveyni nas veya icma bulunmayan bir olayın dini hükmünün tespitinde mensup olduğu mezhebin temel görüşünü verdikten sonra nassi kiyas yoluyla yeni hükümlere uygulamak isteyen müctehidin önce o nassın hükmüne münasip bir vasfi (illeti) araştırması gerektiğini ileri sürmekte ve illeti maksada yönelik olarak işlemektedir. Cüveyni'ye göre maslahat incelemeye tabi tutulmadan esas olarak kabul edilemez. İmam Malik dahil, hiçbir İslam aliminin bunun aksi şekilde bir görüşü yoktur.<sup>4</sup> Dolayısıyla, Cüveyni, maslahatın her zaman şeriatın maksatları bağlamında ele alınarak incelenmesi ve gayelerle ilişkisi olduğu takdirde asıl olarak kabul edilmesi gerektiğini ileri sürmektedir.

Bu konuyu Cüveyni'den sonra daha düzenli bir şekilde ele alan öğrencisi Gazzâlî, maslahatı insanların dünya ve âhiret için menfaatlerine olacak şeyleri temin etmek ve zararlarına olacakları önlemek şeklinde tanımlamakta ve şöyle açıklamaktadır: Yararı sağlama ve zararı giderme insanların amaçlarıdır. İnsanların yararı ise, amaçlarının gerçekleştirilmemesidir.

---

<sup>2</sup> Boynukalın, "Makâsidü's-Şerîa", DİA, XXVII/424

<sup>3</sup> Cüveyni, *el-Burhan*, II/961

<sup>4</sup> Cüveyni, *el-Burhan*, II/1204

Maslahattan kastımız, Şeriatın amacının korunmasıdır”<sup>5</sup> Gazzâlî, Cüveyni'nin beşli maslahat taksimini zarûriyât, hâciyyât ve tahsiniyyât şeklinde üç kısımda toplamıştır:

a. *Zarûriyyât*: Şeriatın insanlara ilişkin amacı din, can, nesil ve malın korunması bu kısımda yer alır. Bu beş temelin korunmasını içeren her şey maslahat; bu beş temeli ortadan kaldırın her şey mefsedet olup, bu mefsedetin giderilmesi maslahattır.<sup>6</sup> Şeriatın, faaliyetleri halkın dinini ortadan kaldırılmaya sebebiyet verenlerin cezalandırılmasına hükmetmesi böyledir. Kısasın vacip kılınması, canı koruma amacına; şarap içme cezası teklifin medarı olan aklın korunmasına; zina haddinin vacip kılınması neslin korunmasına; gasbedicilerin ve hırsızların cezalandırılması insanların yaşam dayanağı olan mallarının korunmasına matuftur.<sup>7</sup>

b. *Hâciyyât*: Bu kısımdaki maslahatlara küçük kız ve erkek çocukların evlendirme yetkisinin velyîe bırakılması böyledir. Bunda her hangi bir zaruret yoktur, fakat maslahatların sağlanması ihtiyaç var. Yine maslahatın kaçırılması endişesiyle ve gelecekte olması beklenen uygun geçimin sağlanabilmesi düşüncesiyle evlilikte denklik şartının koşulması da böyledir.<sup>8</sup> Şâtîbî, bu tür yararların sağlanmasına rahatlık ve güclüğün kaldırılması açısından ihtiyaç duyulduğunu ve dikkate alınmadığı zaman insanların güçlük ve müşakkate düşeceklerini ifade etmektedir.<sup>9</sup> Kısacası, hâciyyat, zarûriyât düzeyinde olmamakla beraber insanların hayatlarını sıkıntıya düşmeden ve kolaylık içinde sürdürmeleri için muhtaç oldukları düzenlemeler ve bunların sağladığı yararlar demektir.<sup>10</sup> Şâtîbî, ibâdetler için ruhsatları örnek verirken, muamelatta mudârebe, müsâkat ve selem gibi akitler örnek göstermektedir.<sup>11</sup>

c. *Tahsiniyyât*: Zarûriyât ve hâciyyât düzeyine çıkmamış düzenlemeleri ve yararları ifade eder. Gazzali, tahsîniyyâti ibadetlerin ve muamelelerin güzelleştirilmesi, süslenmesi ve kolaylaştırılması; âdetlerde ve

<sup>5</sup> Gazzâlî, *el-Mustâsfâ*, I/286

<sup>6</sup> Gazzâlî, *el-Mustâsfâ*, I/286-287

<sup>7</sup> Gazzâlî, *el-Mustâsfâ*, I/287-288

<sup>8</sup> Gazzâlî, *el-Mustâsfâ*, I/289

<sup>9</sup> Şâtîbî, *el-Muvâfakât*, II/10; İbn Âşûr, *Makâsid*, s. 82

<sup>10</sup> Dönmez, “Maslahat”, *DIA*, XXIX/82

<sup>11</sup> Şâtîbî, *el-Muvâfakât*, II/11

muamelelerde en güzel yöntemlere riayet edilmesini içерdiği şeklinde ifade etmektedir.<sup>12</sup> İbadetlerde temizlik hükümleri, israftan kaçınma gereği, yeme içme adâbiyla ilgili hükümler, henüz sonuçlanmamış akid görüşmesine katılmanın tasvip edilmemesi, savaşta kadın, çocuk ve din adamlarının öldürülmesinin yasaklanması tahsîniyyâtın örneklerindendir.<sup>13</sup>

Hocası Cüveyni'nin beşli taksimini üçe indirmesi ve korunması gereken beş maslahatı ortaya koyarak, şeriatın maksatlarının bu beş zaruri esası korumak olduğunu açıklaması günümüze kadar yapılan tüm makâsidu'ş-şeria çalışmalarının temelini teşkil etmiştir.<sup>14</sup> Karâfi, isimlerini zikretmemekle birlikte, bazı İslam hukukçularının bu esaslara ırzın korunmasını da eklediğini ve kendisinin onlara katıldığını söylemektedir.<sup>15</sup>

Daha sonra maslahatın nassa tercih edilmesi konusundaki iddiasıyla maslahat tartışmalarının başını çeken Tûfî'ye göre, nas, icma ve maslahat müstakil birer delildirler ve maslahat içlerinde en kuvvetli olanıdır. Dolayısıyla, maslahatla nas ve icma çatıştığı takdirde, "zarar vermek ve zararla mukabele etmek yoktur" hadisine binaen maslahata riayet tercih edilir.<sup>16</sup> Böylece, Tûfî'nin, gündelik hayatı ilişkin davranışılarda ve muamelatta maslahatın nass ve icmayla çatıştığı takdirde bile ona riayet etme gereğinden söz etmesi, modernleşme sürecinin talep ettiği değişim sürecinde maslahatın İslâm hukukçularınca bağımsız olarak başvurulabilecek bir kaynak olarak düşünülmesine zemin hazırladığı söylenebilir.

Fakat belirtmek gerekir ki, Tûfî, makâsid-maslahat konusundaki radikal görüşünün yanı sıra, usulcülerin bu üçlü taksimine katılmakta, tahsînî ve hacî seviyesindeki maslahatlara mantiki açıklık getirmekte, hacî ve tahsînî kısımdaki maslahatlarla amel edilebilmesi için şer'i bir dayanakla desteklenmesi gerektiğini söylemeye ve dayanaktan yoksun maslahatlarla hüküm verildiği takdirde sakıncalı durumların ortaya çıkabileceğini

<sup>12</sup> Gazzâlî, *el-Mustasfâ*, I/290

<sup>13</sup> Dönmez, "Maslahat", *DİA*, XXIX/882

<sup>14</sup> Râzî, *el-Mahsul*, II/219; Amidi, *el-İhkam*, II/240; Karâfi, *Tenkih*, s. 391; İbn Âşûr, *Makâsid*, s. 78-79; Şâti'bî, *el-Muvâfakât*, II/8-12; Şelebi, *Usul*, s. 286-287; Hassan, *Nazariyyetu'l-Maslahâ*, s. 24; Zeydan, *el-Veciz*, s. 236; Buti, *Davabit*, s. 110

<sup>15</sup> Karâfi, *Tenkih*, s. 391

<sup>16</sup> Tûfî, *Risale*, s. 23-24

belirtmektedir. Ona göre, nas, icma ve ma'kulu'n-nas'tan yoksun bir maslahat mücerred re'yle hüküm koymaktır ki bu caiz değildir. Çünkü caiz olursa, her bir ferd kendisi için ortaya çıkan maslahatı hacı ve tahsînî maslahat yerine koymaya kalkışır ve Peygamber göndermenin anlamını kalmaz.<sup>17</sup>

İslam hukuk literatüründe makâsid teorisini sistemli ve geniş bir üslupla ele alan İslam hukukçusu Şâtibî diğer usulcülerden farklı olarak bu teoriye ayrıca bir bölüm ayırmış ve müstakil olarak incelemiştir. Cüveyni'den itibaren İslam hukukçuları tarafından ele alınan ve ortaya çıkan fikhi meselelerinin çözümünde kullanılan talil yönteminden dolayı zikredilegelen makâsid konusu Şâtibî'ye kadar fikih usulü içinde ayrıca bir bölüm olarak işlenmemiştir. Nitekim, Şâtibî de fikih usulüne getirdiği bu yeniliğin bid'at olarak görülmesinden endişe duyarak, izlemiş olduğu yöntemin Kur'an ve Sünnete, selefe ve daha sonraki alimlerin görüşlerine uygun olduğunu ifade etmiştir.<sup>18</sup> *el-Muvâfakât* isimli kitabının ikinci cildini makâsid konusuna ayırmış olan Şâtibî, Şeriatın kulların maslahatı için konulmuş olduğu sonucuna tümevarım (istikra) metoduyla varmış olduğunu belirtmektedir. Ona göre, istikra delili ile varmış olduğu bu sonuç kesin delildir. Dolayısıyla, hükümlerin talili şeriatın bütün tafsîlî hükümleri için de geçerlidir. Kiyas ve ictihadın şer'i bir delil olarak sübut ve kabulu işte bu noktadan hareketle olmaktadır.<sup>19</sup>

Şâtibî de, Gazzâlî'nin zaruriyat, haciyat ve tahsiniyat taksimini kendinden önceki İslam hukukçuları gibi kabul etmiş ve zaruriyat'ın tamamının beş temel üzerine kurulduğunu belirtmiştir. Fakat Şâtibî, hâcî ve tahsînî maslahatları da zarûriyyata bağlı olarak değerlendirmektedir. Ona göre, haciyyat, makâsidin sınırlarını genişletmek, zaruri maslahatın gerçekleşmesini kolaylaştmak üzere teşri kılınmıştır.<sup>20</sup> Tahsiniyâti ise, üstün ahlak anlayışına uygun olarak davranış göstermeyi, sağduyu sahiplerinin hoş karşılamadığı olumsuz hallerden uzaklaşmayı temine yönelik şeylerden olarak niteleyen<sup>21</sup> Şâtibî'ye göre, hacı veya tahsînî

<sup>17</sup> Tûffî, *Serhu Muhtasaru'r-Ravda*, III/206

<sup>18</sup> Şâtibî, *el-Muvâfakât*, I/22-26, 59

<sup>19</sup> Şâtibî, *el-Muvâfakât*, II/7

<sup>20</sup> Şâtibî, *el-Muvâfakât*, II/9,23

<sup>21</sup> Şâtibî, *el-Muvâfakât*, II/11

unsurlar ihlal edildiği takdirde, zaruriyyat sıkıntı ve meşakkat içerecek ve sağduyu sahiplerinin güzel ve iyi buldukları vasıflardan uzak kalmış olacaktır. Bu durumda zaruri olan vacibin işlenmesi bir tekellüf arzedeecek ve şeriatın konulduğu sırada gözetilen maksatlara ters düşmüş olacaktır.<sup>22</sup> Dolayısıyla, Şâtibî, onların ihlal edilmemesi ve korunması gerektiğini ileri sürmektedir.

Gördüğümüz gibi, şeriatın maksatları konusu, İslam hukuk literatürüne Cüveyni'den itibaren girmiş ve şeriatın temel maksatları belirlenerek talil işlemi onun üzerine bina edilmiştir. Öğrencisi Gazzâlî ise onun bu çalışmasını geliştirerek daha geniş biçimde ele almıştır. Böylece maslahat veya hikmetle talil işleminin sübjektiflik içerebileceği tartışmalarına bir bakıma çözüm getirilmiş ve çerçeve çizilerek beş zaruri temele dayandığı sürece yapılabileceği savunulmuştur.<sup>23</sup>

İslam hukukçuları tarafından İnsanlığın iyilik ve refahının korunması olarak açıklanan makâsid konusu maslahat tartışmalarında gündeme getirilerek söz konusu tartışmalarda önemli yer tutmaktadır. Bu konu Şâtibî'den sonra Tahir b. Âşûr'a kadar müstakil olarak çalışmamıştır. Fakat Abduh ve Reşit Rıza gibi ictihad ve yenilik yanlısı alimlerin konuya dikkat çekmesiyle ictihad fikrinin canlanmasıyla birlikte yeniden gündeme gelmiş ve İslam aydınlarının yenilik tartışmalarının eksenini oluşturmuştur.

## 1.2. İslam teşrîinde makâsid

Kur'an-ı Kerim'in bir çok ayetinde insanın boş yere değil, bir gaye için yaratılmış olduğu belirtilmiş ve pek çok hadiste de bunu destekleyen ifadeler yer almıştır. Nitekim, Şâri, bir çok ayette hükmün gayesini açıklamış ve dikkat çekmiştir. Örneğin, "O dönüp gitti mi insanlar arasında bozgunculuk etmek, ekinleri tahrif edip nesilleri bozmak için yeryüzünde koşar. Allah bozgunculuğu sevmez.",<sup>24</sup> "Şeytan içkide ve kumarda, ancak aranızda düşmanlık ve kin sokmak; sizi, Allah'ı anmaktan ve namazdan alikoymak ister. Artık vazgeçtiniz değil mi?",<sup>25</sup> "...Kim o anda hasta veya yolcu olursa

<sup>22</sup> Şâtibî, *el- Muvafakat*, II/23-25

<sup>23</sup> Gazzâlî, *Şîfâ'u'l-Galîl*, s. 615; Amidi, *el-İhkâm*, III/186

<sup>24</sup> el-Bakara, 2/205

<sup>25</sup> el-Maide, 5/91

tutamadığı günler sayısında başka günlerde tutsun. Allah size kolaylık ister, zorluk istemez. O sayınızı tamamlamanızı ve size doğru yolu gösterdiği için Allah'ı ta'zim etmenizi ister. Umulur ki, şükredersiniz”<sup>26</sup> “...Din hususunda üzerinize hiçbir zorluk yüklememi...”<sup>27</sup> ve bunlar gibi bir çok ayette hükmün gayesini açık bir şekilde ifade edilmiştir. Bu nedenle İslam alimleri ilahi hükümlerinin amaçları üzerinde düşünmüş, fiillerin iyiliği veya kötülüğü ve Allah'ın fiillerinin muallet olup olmadığı gibi konularda tartışmalar yapmışlardır.

Bu tür ayetlerden yola çıkarak Teşriin temel gayesinin, başka bir ifadeyle, hükümlerin konuluş amacının kulların dünya ve âhiretteki maslahatını sağlamak ve gerçek mutluluğa eriştirmek olduğu hususunda İslâm alimleri fikir birliği etmişlerdir.<sup>28</sup> Hz. Peygamber'in “Din kolaylıktır”,<sup>29</sup> “Zarar vermek ve zararla karşılık vermek yoktur”,<sup>30</sup> gibi hadislerde de hükümlerin ana gayesinin insanların faydasını gözetmek ve onlardan zararı gidermek olduğu belirtilmektedir.

Klasik İslâm hukuklarının şeriatın maksadına yönelik, başka bir ifadeyle, kulların maslahatını temin etmek, onlardan zararı gidermek düşüncesiyle yapılan ictihadlar genellikle kıyas yöntemine dayanmaktadır. Kıyasın işlemediği alanlarda ise, temelinde “İslâm hukukunun korunmasını ve gerçekleşmesini istediği genel-özel bir takım maslahat ve yararları sağlama” düşüncesi yatan -sahabe döneminden itibaren uygulanmasına rağmen isim ve kavram olarak IV. asırdan sonra ortaya çıkan istihsan, istislah gibi talil metodlarına dayanmıştır.

İbn Kayyim, nasların talil edilemeyeceğini söyleyenleri aşırılıkla itham ederek dinde akla aykırı hiçbir unsurun bulunmadığına dikkat çekmektedir.<sup>31</sup> O, Şari'nin fiilleri yersiz olmaktan münezzeх olduğu için mutlaka kullara yönelik maslahat ve hikmet içermekte olduğunu belirterek İslâm hukukunun temel gayesinin insanların dünyevi ve uhrevi maslahatlarını temin etmek

<sup>26</sup> el-Bakara, 2/185

<sup>27</sup> el-Hacc, 22/78

<sup>28</sup> Abdüsselam, *Muhtasaru'l-Fevâid*, s.108; Dönmez, “Maslahat”, *DIA*, XXIX/79; Zeydan, *Fikih Usulü*, s. 227

<sup>29</sup> Buhari, “İman”, 29

<sup>30</sup> İbn Mace, "Ahkam", II/257-258; Ahmed b. Hanbel, *el-Müsned*, V/327

<sup>31</sup> İbn Kayyim, *İ'lâmu'l-Muvakkîn*, I/41, 54

olduğunun ve adalet, merhamet, maslahat ve hikmete ters düşen hiçbir şeyin İslam'dan sayılmayacağının altını ısrarla çizmeye<sup>32</sup> ve Hz. Ömer'in uygulamalarına sık sık dikkat çekerek ihtiyaç duyulduğu zaman şeriatın maksatları dikkate alınarak talil işleminin yapılması gerektiğine vurgu yapmaktadır.<sup>33</sup> Örneğin, İbn Kayyim, Hz. Peygamber'in hurmadan, arpa, buğday ve süzme peynirden birer sa' (2.172 kg) olarak vacip kıldığı fitir sadakası hakkında şunları söyler: "Bunlar, Medine'de en çok tüketilen gıda maddeleriydi. Temel besinleri bunlardan farklı olan bölgeler ise kendi besinlerinden bir sa' vereceklerdir. Çünkü amaç fakirlerin bayram günündeki ihtiyaçlarını gidermektedir."<sup>34</sup>

İbn Kayyim'in benzer bir yorumuna Hz. Peygamber'in sağlanan sütün karşılığında bir sa' hurma verilmesini emrettiği *tasriye*<sup>35</sup> meselesiinde rastlamaktayız. İbn Kayyim, Şafilerin çoğunluğu ve Hanbelilerin, hadisin lafzına bakarak sadece hurma verilebileceğini, başka bir şeyin bunun yerine geçmeyeceğini söylediğlerini ve bu durumda meseleyi taabbudî sayarak nassın lafzına uyup hurmayı belirlemiş oldukları ifade etmektedir. Ona göre, diğer mezhepler hangi bölgede bulunuluyorsa oranın temel gıda maddelerinden bir sa' verileceğini söyleyerek onlara muhalefet etmekle doğru bir yaklaşım içindedirler. İbn Kayyim, bu görüşün hem Şari'ın maksadına, hem de sözleşme yapan tarafların maslahatına en uygun görüş olduğunu belirtmektedir.<sup>36</sup>

İmam Malik'in zekat/sadaka konusunda makâsıdı dikkate aldığı gösteren bir ictihadına göre, hormaları, üzümleri, ekinleri ve hayvanlardan dolayı zimmîler ile mecûsîlerin zekat/sadaka sorumluluğu yoktur. Çünkü sadaka, kendilerini temizlemek ve fakirlerine verilmek üzere müslümanların mükellef olduğu bir şeydir.<sup>37</sup> Dolayısıyla Malik, zekat/sadakanın maksadını iki noktada toplamaktadır: 1. Zekati veren müslümanın günahlardan temizlenmesi; 2. Muhtaç durumdaki müslümana yardım edilmesi. Buradan yola çıkarak gayr-i müslimlerin her iki maksatla bir ilişkileri bulunmadığı

<sup>32</sup> İbn Kayyim, *İ'lâmu'l-Muvakkîn*, I/41

<sup>33</sup> İbn Kayyim, *İ'lâmu'l-Muvakkîn*, III/34-36

<sup>34</sup> İbn Kayyim, *İ'lâmu'l-Muvakkîn*, III/16

<sup>35</sup> Buhari, "Buyu", 65; Ebu Davud, "el-İcara", 46-48; Müslim, "Buyu", 7

<sup>36</sup> İbn Kayyim, *İ'lâmu'l-Muvakkîn*, III/13

<sup>37</sup> Malik, *Muvatta*, s. 265; Reysûni, "Makâsid ve İctihad", s. 141

tespitini yaparak zekat/sadaka mükellefi sayılmayacakları sonucuna varmaktadır. Gayr-i muslimlerin sorumlu oldukları cizye vergisi ise devlete karşı yerine getirdikleri bir görevdir.<sup>38</sup>

Fakat zekat ve hedefleri konusunda İslam alimleri arasındaki fikir ayrılıkları dikkat çekicidir. Şöyledir ki, zekat verilecek sınıflardan birisi olan müellefe-i kulûbun hissesinin düşmüş olup olmadığı tartışılmıştır. İmam Malik, bu hissenin ödenmesinin artık sona erdiği konusundaki ictihadında Hz. Ömer'in ictihadını takip etmektedir, başka bir ifadeyle, Hz. Ömer'in ileri sunduğu gibi müslümanların güçlenmesine katkıda bulunmanın gereği kalmadığı gerekçesiyle müellefe-i kulûba zekat ödenmesinin yasaklanması yönünde hüküm vermiştir.<sup>39</sup>

Bazı hukukçular ise, -bu konunun zekati ilgilendirdiğini düşünerek- söz konusu hissenin düşmediğini; Hz. Ömer ve sahabîleri tarafından durdurulmuş olmasının dönemsel bir ictihad olduğunu ve gerektiğinde söz konusu hissenin yeniden işlerlik kazanabileceğini ileri sürmüştür. Örneğin, İbn Ebi'l-İzz (ö.792/1389), Zuhri'den (ö.124/741) naklettiği "Müellefe-i kulûb'un hissesi bakîdir, düşmemiştir. Bu gruba zekattan pay verilmesi hükmün neshedildiğine dair bir şey de bilmiyorum. Onlardan kurtulmuş olmak/kendilerine ihtiyaç kalmaması onlara ait bir hükmün kalkmasını gerektirmez. Onlardan yakanın kurtarılması halinde kendilerine zekatın verilmesine engel olunur. Ne zaman böyle bir ihtiyaç ortaya çıkarsa o zaman tekrar verilir. Zekatta payı bulunan bütün sınıflar böyledir. Herhangi bir dönemde bu gruplardan birisi ortadan kalkarsa o zamana mahsus olmak üzere zekat verme hükmü de kalkar. Daha sonra böyle bir

<sup>38</sup> Reysûni, "Makâsid ve İctihad", s. 141

<sup>39</sup> Saffet Köse, bu konuyu tüm iddialarla birlikte inceleyerek hadisenin yanlış anlaşılmasını, aslında Temim ve Fezare kabilelerinin reislerinin Hz.Ebu Bekr'e gelerek devlete ait çorak bir arazi parçasının kendilerine verilmesini istemeleri üzerine, Hz Ömer'in "Hz. Peygamber'in kalplerinizi kazanmak amacıyla size verdiği bir şeydi. Bu gün ise, Allah İslâm'ı aziz kıldı ve size ihtiyaç bırakmadı. İslâm'da sebat ederseniz ne alâ; aksi takdirde aramızda kılıçlar konuşur. İslâm için kimseye bir şey vermeyiz. Dileyen iman etsin, dileyen inkar etsin." demiş olduğunu, dolayısıyla istenen şeyin zekat olmadığını dikkatleri çekmektedir (daha geniş bilgi için bkz: "Hz. Ömer'in Bazı Uygulamaları Bağlamında Ahkamın Değişmesi Tartışmalarına Bir Bakış", s. 18vd).

sınıf tekrar doğarsa, zekat verme hükmü de tekrar yürürlüğe girer”<sup>40</sup> gibi bu uygulamanın illete bağlı olduğunu düşünmektedir.

Taberi ise, zekatın iki genel maksadından 1. Müslümanların ihtiyacını gidermek; 2. İslam’ın güçlenmesine katkıda bulunmak olduğundan hareketle İslam’ın güçlenmesine katkıda bulunmak üzere ödenenin din için olduğunu söylemektedir. Ona göre, bu nedenle zengin olsun fakir olsun savaş harcamaları için zekattan pay nasıl verilmişse, Müellefe-i kulûba da zengin olsalar bile İslam'a ısinmaları ve dinin desteklenmesini temin için onlara da zekat verilir. Nitekim, Hz. Peygamber, Allah'ın kendisine müyesser kıldığı fetihlerden ve İslam’ın etrafta yayılıp Müslümanların kuvvet bulmasından sonra müellefe-i kulûbdan kimselere ihsanda bulunmuştur. Netice itibariyle, Taberi, Müslümanlar güçlendi diye İslam'a kalpleri ısındırılacak kimse yoktur ve o zaman sayıca azdık gibi gerekçeler getirilemeyeceğini açıklamaktadır.<sup>41</sup>

Bu konuda zikredilecek başka bir örnekse, Hz. Ömer'den önce fethedilen arazilerdeki uygulama, Enfâl suresi 41. ayetine uygun olarak 1/5'nin ayrılmasıından sonra, ganimetlerin olduğu gibi savaşçılar arasında paylaştırılması şeklinde idi. Bu hüküm Peygamber'in Hayber fethinden sonraki uygulamasına ve ondan sonra da Ebu Bekr'in uygulamasına dayanyordu. Ancak Ömer, Şam, Irak ve diğer ülkelerin fethinden sonra bu hükmü uygulamayı kaldırıldı. Arazi için haraç vergisi, sahipleri için cizye vergisi belirleyerek, araziyi eski sahiplerinin eline bıraktı. Ömer'in bu konuda farklı hükmü vermesinin nedeni, eski sahiplerden alınacak cizye ve haracın devlete daimi gelir sağlamaası ve bu sayede Müslümanların yararının temin edilmesi düşüncesidir.<sup>42</sup> Fakat, Hz. Ömer'in maslahat gereği nassı değiştirdiği hakkındaki iddiaların<sup>43</sup> ganimet konusundaki ayetler<sup>44</sup> gözönünde tutulduğu zaman isabetli olmadığı söylenebilir. Nitekim, Enfal suresinin ilk ayetinde de belirtildiği gibi, “ganimet Allah ve Resulüne aittir”.<sup>45</sup>

<sup>40</sup> Köse, “Hz. Ömer'in Bazı Uygulamaları Bağlamında Ahkamın Değişmesi Tartışmalarına Bir Bakış”, s. 26-27

<sup>41</sup> Taberi, *Câmiu 'l-Beyan*, X/113, Reysûni, ”Makâsid ve İctihad”, s. 142-143

<sup>42</sup> Ebu Yusuf, *Kitâbu 'l-Harac*, s. 25-29

<sup>43</sup> Fazlur Rahman, *Islamic Methodology*, s. 181

<sup>44</sup> el-Enfâl, 8/1; el-Enfâl, 8/41; el-Haşr, 59/6-9

<sup>45</sup> El-Enfâl, 8/1

Dolayısıyla, taksim yetkisi, Hz. Peygamber'in tasarrufları bulunduğu konuma göre değerlendirildiğinde, devlet başkanına ait olduğu söylenebilir.<sup>46</sup> Nitekim, bölge valisi Ebu Ubeyde'nin topraklara ganimeet hükümleri uygulanmasına ilk anda karşı çıkması, fethedilen topraklarda savaşçıların hakkının sabit olmadığını gösteren önemli bir delil olarak kabuledilebilir.<sup>47</sup> Ömer'in nassa aykırı bir hüküm vermediği konusundaki bu önemli husus bilinmekte birlikte, bizim açımızdan önemli olan hem Hz. Ömer'in kendisinin de açık bir şekilde ifade ettiği gibi, hem de Emval ve Harac kitaplarının ilgili bölümlerinde de anlatıldığı üzere bu topraklar savaşçılara dağıtılsayıdı toprak ağaları ortaya çıkacak, ahalinin kölelik statüsü nesilden nesile devam edecek, daha sonra gelenlere bir şey kalmayacak, kısaca sosyal adalet, ekonomik dengeler ve ileriki yıllarda güvenliğin temini açısından şiddetli bir sıkıntı meydana gelecekti.<sup>48</sup> Dolayısıyla, Hz. Ömer, nasları yorumlayarak var olan alternatifler arasından ortama ve zamana en uygun olanı seçmiş, yani toplumun maslahatını gözetip, onlardan meşakkati kaldırma düşüncesine dayalı hükmü vermiştir.

Kur'an ve Sünnet'in, sahabîlerin, daha sonra mezhep imamlarının ve mezheplerin önde gelen hukukçularının ictihadlarının maksad yönlü olduğunu, her bir fakihin mezhebine bağlı olmadan hükmün gayesini tespit ederek gayenin üzerine hükm bina ettiğini; bu nedenle mezhepler arası değil, mezhep içindeki fakihler arasında da ihtilafların ve görüş ayrılıklarının olduğu söylenebilir.<sup>49</sup>

<sup>46</sup> Köse, "Hz. Ömer'in Bazı Uygulamaları Bağlamında Ahkâmin Değişmesi", s. 42; Aynı makalede Köse, Cessas'ın da bu konudaki görüşlerini naklederek şöyle demektedir: "Cessas da bu ayetlerin hem ganimeet, hem de fe'y hükümlerini düzenleyen ayetlerle birlikte ele alınması gerektiğini belirttiğten sonra isabetli bir yaklaşımla mallarda ganimeet, arazilerde ise fe'y ahkamı cari olup Devlet reisinin duruma göre dilerse ganimeet hükümlerini uygular ve beşte birini ayırdıktan sonra savaşanlara dağıtır, dilerse de fe'y hükümlerini tatbik eder ve sahiplerine bırakarak haraca bağlar." (s. 42-43)

<sup>47</sup> Köse, "Hz. Ömer'in Bazı Uygulamaları Bağlamında Ahkâmin Değişmesi", s. 42

<sup>48</sup> Ebu Yusuf, *Kitâbu'l-Harac*, s. 25-29; Köse, "Hz. Ömer'in Bazı Uygulamaları Bağlamında Ahkâmin Değişmesi", s. 42

<sup>49</sup> Reysûni, "Makâsid ve İctihad", s.138

## РЕЗЮМЕ

Эта работа стремится очерчивать аргументы Маслахат (Общественный интерес) в Исламском Законе в процессе модернизации. Обсуждения Маслахат (Общественный интерес) прибыли в поверхность в мусульманском обществе и рассматриваются как признак потребности поправок. Это нуждается к новым поправкам в юридической структуре, чтобы сохранить живучесть Исламского Закона для социальных событий и изменений. В этом статье, в свете классических исследований, понятие Маслахат обсуждено в соединении Целенаправленной Интерпретации (Макасид) Исламского Закона.

## SUMMARY

This present study aims to delineate the Maslahat (Public interest) arguments in Islamic Law in the process of modernisation. it needs to new amendments in legal structure in order to preserve the vitality of Islamic Law for societal developments and changes. In this paper, in the lights of classical studies, the concept of Maslahat is discussed in conjunction with the institutionalisation of Teleological Interpretation of Islamic Law. So, the conception of Maslahat which is the base of the discussion was predicted to appraise on the frame of the purpose of Shariah. There is a direct connection between Makasid (Teleological Interpretation) and Maslahat (Public Interest). The two concepts were used for each other because makasid surrounded mesalih. Recently, these discussions came to surface in the Muslim Society are considered as indication of the necessity of amendments if through the concepts of Maslahat and Makasid. These attempts have been done to adopt the changes.

## BİBLİYOGRAFYA

Ahmed b. Hanbel, *el-Müsned*, thk: Abdullah Muhammed ed-Dervîş, Beyrut 1991

Amidi, Ebü'l-Hasan Seyfeddin Ali b. Muhammed b. Salim, *el-İhkâm fi Usûl'l-Ahkâm*, Kahire 1968

Boynukalın, Ertuğrul, "Makâsidü's-Şerîa", *DİA*, Ankara 2003, XXVII, s. 423-427

Buti, Muhammed Said Ramazan, *Davâbitu'l-Maslaha fi's-Şerîati'l-Islâmîyye*, Beyrut-Lubnan 1422/2001

Cessas, *el-Fusûl fi'l-Usûl*, thk: Acil Casım en-Neşemi, 1994

Cüveynî, Ebü'l-Meali İmamü'l-Harameyn Rükneddin Abdülmelik, *Burhân fi Usûl-i Fikh*, thk: Abdülazim Dib, Devha 1399

Dönmez, İbrahim Kafi, "Maslahat", *DİA*, Ankara 2003, XXVIII, s. 79-94

Ebu Yusuf, *Kitâbu'l-Harac*, Kahire 1397

Felicitas, Meta Maria Opwis, *Maslaha: An Intellectual History of A Core Concept in Islamic Legal Theory*, Basılmamış Doktora Tezi, Tez danışmanı : Dimitri Gutas, Yale University 2001

Gazzâlî, Ebu Hamid Huccetüllâslâm Muhammed b. Muhammed, *Mustasfa min İlmi'l-Usûl*, Beyrut 1324

Hüseyin Hamid Hasan, *Nazariyetu'l-Maslaha fi Usûlu'l-Fikh*, Kahire 1981

İbn Abdüsselam, Ebu Muhammed İzzuddin b. Abdilaziz, *Muhtasaru'l-Fevâid fi Ahkâmi'l-Makâsid* (*Kav'âidi's-Suğrâ* diye de bilinir), thk: Salih b. Abdilaziz b. İbrahim Âli Mensûr, Riyad, 1997/1417

İbn Kayyim el-Cevziyye, *İ'lâmu'l-Muvakkiîn an Rabbi'l-Âlemîn*, thk: Muhammed Mutasimbillah el-Bağdadi, Beyrut 1418/1998

İbn Mâce, Hafız Ebî Abdillah Muhammed b. Yezid el-Gazvini, *Sahihu Süneni İbn Mâce*, haz: Muhammed, Nasîrûdîdin el-Elbâni, Riyad 1997

Karafi, Ebü'l-Abbas Şehabeddin Ahmed b. İdris b. Abdürrahî, *el-Furûk*, Kahire 1928/1347

e. mlf., *Tenkîhu'l-Fusûl*, thk. Taha Abdürrauf Sa'd, El-Mektebetü'l-Ezheriyye 1993

Köse, Saffet, "Hz. Ömer'in Bazı Uygulamaları Bağlamında Ahkâm'ın Değişmesi Tartışmalarına Bir Bakış", *İslam Hukuku Araştırmaları Dergisi*, sayı: 7; Konya 2006, s. 13-50

a. mlf., "İslam Hukuk Düşüncesinin Bazı Problemleri", *İslâmiyât*, Üç Aylık Araştırma Dergisi, c. 2, sayı: 1, Ocak-Mart 1999, s. 35-60

Malik İbn Enes, *el-Muvattâ*, Muhammediyye (Mağrib) 1992

Râzî, Ebu Abdullah Fahreddin Muhammed b. Ömer Fahreddin, *el-Mahsûl Fî İlmi Usûli'l-Fîkh*, thk. Tâhâ Cabir Feyyaz Alvânî, Beyrut 1992/1412

Reysûnî, Ahmet, "Makâsid ve İctihad: Şatibi Merkezli Bir Bakış", çev: Ahmet Yaman, *Makâsid ve İctihad*, ed: Ahmet yaman, Konya 2002, s. 127-157

Şâtibî, Ebu İshak İbrahim b. Musa b. Muhammed el-Gîrnati, *el-Muvâfakât fî Usûli's-Şeria*, nrş: Abdullah Derraz, Kahire 1975

Zeydân, Abdülkerim, *el-Vecîz fî Usûli 'l-Fîkh*, Beyrut 1999/1420

e. mlf., *Fîkh Usûlü*, çev: Ruhi Özcan, İstanbul 1993

## ERKƏN İSLAM DÖVRÜNDƏ VƏHY-AĞIL MÜNASİBƏTLƏRİNƏ DAİR

*Məmmədov Elvüsal Nurullah oğlu  
AMEA-nın Z. Bünyadov adına Şərqsünaslıq  
institutunun Din və İctimai fikir şöbəsinin aspirantı*

İslam düşüncəsi tarixində vəhy qarşısında ağlın mövqeyi bu formasiyanın təşəkkül taplığı dövrdən etibarən beyinləri düşündürən bir məsələ olmuşdur. Bu məsələ müasir dövrdə də istər müsəlman, istərsə də müsəlman olmayan alim və mütəfəkkirləri bu yönədə yeni-yeni araşdırmałara baş vurmağa vadar edir. Tarix boyu ağıl-vəhy, ağıl-iman, nəql\*-əql, xəbər\*\*-ağıl, hədis-rəy\*\*\*, nəss\*\*\*\*-qiyas\*\*\*\*\* və bəyan\*\*\*\*\*-bürhan\*\*\*\*\* kimi müxtəlif adlandırmaların şahidi olan din-ağıl münasibətləri barədə sələfiyyə, kəlam, sufilik və fəlsəfə kimi fərqli istiqamətlər yeknəsəq olmayan görüşlər irəli sürmüştür. Peyğəmbərin vəfati ilə İslamin hadisə və əşyalara münasibətində vəhy kimi əvəzsiz mənbə itirilmiş, onun hələ həyatda ikən münasibət bildirmədiyi məsələlərin izahında mütləq, həllədici, nəhai

\* Nəql dini termin olub islam alimlərinin din elmləri adlandırdıqlarında biliyin əldə edilməsinin əsas metodу sayılır və “vəhydən gələn, ötürülən” mənasını verir.

\*\* Xəbər “mərfü”, “məvquf” və “məqtu” hədis deyilən anlayışları özündə ehtiva edən geniş mənali dini termindir. Belə ki mərfu hədislər Peyğəmbərin özünə, məvquf hədislər səhabələrə, məqtu hədislər isə tabiinlərə aid edilir.

\*\*\* Rəy İslamba əşya və hadisələrə ilk rasional yanaşma olub Peyğəmbərin və səhabələrin zamanında da özünü bu və ya digər şəkildə göstərirdi.

\*\*\*\* Nəss hər hansı bir məsələ haqqında Quranda və Sünndəə açıq şəkildə əksini tapmış məlumat, dini mətnlərin ümumi adı kimi başa düşülür.

\*\*\*\*\* Qiyyas islam fiqhində termin olub Quran və Sünndəə barəsində münasibət bildirilməyən dini bir məsələ barəsində nəssdə izahını tapmış digər oxşar məsələ ilə analogiya əsasında hökm çıxartmaq deməkdir.

\*\*\*\*\* Bəyan Allahın bildirdiyi hökmələri insanların başa düşəcəyi bir dildə onlara çatdırma mənasına gələn fiqhı istilah.

\*\*\*\*\* Bürhan şəriətlə əlaqəli hər hansı bir məsələdə rasional yanaşma ilə gətirilən, heç bir şübhə doğurmayan dəlil, sübut .

xarakterə malik, irrasional, fövqəlşür məziyyətli vəhyin yerini rasional təfəkkürə əsaslanan, ancaq Quran və Sünənənin qoyduğu çərçivədən kənara çıxmayan rəy tutmuşdu. Bir şeyi qeyd edək ki, şəxsi ictihad və rəy hələ Peyğəmbərin zamanında mövcud olsa da ancaq “... hər hansı bir ictihad və yozumun onun (Peyğəmbərin – M.E.) təsdiqləyici münasibəti olmadan davamlı hökm olması mümkün deyildi”<sup>1</sup>.

Peyğəmbərin vəfatından sonra dinin məsələlərinə itaətkar dindarlıq, şəksiz imanla səciyyələnən yanaşma ilə bərabər, dialektik münasibət bildirmə tərzi də ortaya çıxdı. Buna səbəb olan faktorlar çox idi. “...bu faktorlardan olan xəlifəlik məsələsi, Hz. Osmanın şəhid edilməsi, müsəlmanlar arasında ortaya çıxan daxili çəkişmələr (Cəməl və Siffin döyüşləri), fərqli din və mədəniyyətə malik xalqlarla ünsiyyətə girmə halları düşüncədə fərqlənmələrə getirib çıxartmışdı”<sup>2</sup>. Xilafətin genişlənməsi ilə müsəlmanların dövlət idarəciliyi, vəzifə bölgüsü kimi yeni problemləri ortaya çıxmış və bu zaman geniş mənada Allah qarşısında məsul olan insanın eyni zamanda dövlət qarşısında da məsuliyyət daşımalı olmuşdu. Belə bir insanın öz iradəsi baxımından pislik və yaxşılıq məsələsində hansı statusa sahib olması ətrafında cərəyan edən fikri çəkişmələrin nəticəsində Quran ətrafında dialektik bir fəlsəfənin təzahürləri sezilməyə başladı. Xaricilərin “böyük günah”, “Hökm Allahındır!” kimi məsələlərlə bağlı iddiaları, VII əsrin axırlarında Suriyada yaranmış və Əməvi xanədanına haqq donu geydirməyə çalışın Mürciə cərəyanının “iman-əməl” konsepsiyası ilkin dövrlərdə islam təfəkkür tarixinin şahidi olduğu din-fəlsəfə münasibətlərinin ibtidai təzahürü idi. Bütün bu proseslər haqqında dəqiq təsəvvürün əldə edilməsi üçün Peyğəmbərin zamanında ağıl-vəhy münasibətlərinə yenidən nəzər salmağı münasib hesab edirik.

İslam əqidəsinə görə, Məhəmməd bir rəsul, bir elçi kimi Allahın dediklərini insanlara çatdırmaq missiyasını daşıyır və bu zaman Allahın peyğəmbərinə bildirdikləri vəhylə gerçəkləşirdi. “Vəhy (isə) hər hansı bir peyğəmbərə nazil edilən Allahın sözüdür”<sup>3</sup>. Peyğəmbərin həyatına dair yazılmış erkən mənbələrdən aydın olur ki, bəzən vəhy lazımlı anda

<sup>1</sup> Hayreddin Karaman. İslam hukuk tarixi. Kadıköy, 1989, səh. 69.

<sup>2</sup> Ramazan Altıntaş. İslam düşüncəsində işlevsel akıl. Sivas, 2003, səh. 17.

<sup>3</sup> Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001, səh. 13.

gəlmir, insanlar isə peyğəmbərlərindən cavab gözləyirdilər. Bu zaman “...o (Məhəmməd peyğəmbər – M.E.), özünə ünvanlanmış suallara cavab vermək, yaxud ortaya çıxan hər hansı bir problemi həll etmək, onları hüquqi cəhətdən əsaslandırmaq kimi hallarla qarşılaşırıdı”<sup>4</sup>. Elə isə Peyğəmbər bu kimi hallar səbəbi ilə daşlığı məsuliyyətdən, qeybi bilməməsi\* və vəhiyi gözlədiyi halda onun gecikməsindən dolayı nə etməli, Allahın bildirdiyi mütləq biliyin – vəhiyin yerini nə ilə doldurmalı idi? Bu zaman onun köməyinə ortaya çıxan problemə öz əqli nöqteyi-nəzərindən münasibət bildirməsi gəlsə də ancaq bu, yenə də tam şəkildə vəhiyi əvəz edə bilmirdi. Bu səbəbdən Peyğəmbərin şəxsi rəyinə əsaslanaraq verdiyi hökmələr bəzən vəhiyin tənqidinə tuş gəlirdi. Peyğəmbərin inzibati, siyasi və iqtisadi məsələlərə dair şəxsi görüşünü bildirməsi bütün islam alimləri tərəfindən yekdilliklə qəbul edilmiş məsələdir. Dini məsələlərə gəlincə, Peyğəmbərin onlara rasional münasibət bəsləyib-bəsləməməsi xüsusunda islam alimləri arasında fikir ayrılığı mövcuddur\*. Peyğəmbərin dini məsələlərdə öz şəxsi fikrini bildirərkən əsaslandığı prinsiplərin nədən ibarət olması bu fikir ayrılığının əsas səbəbidir. Ancaq qəti surətdə məlum olan budur ki, irrasional, mütləq biliyin – vəhiyin gəlmədiyi hallarda Peyğəmbər rasional yanaşma metoduna baş vurmuşdur. O, “...vəhiyi gözləməsinə baxmayaraq, onun gəlməyəcəyi qənaətinə vardıqdan sonra, əlbəttə ki, sonsuza qədər gözləməyəcək, (düsdüyü) vəziyyət, şərait nəyi tələb edirdisə, onu edəcəkdir”<sup>5</sup>. Bu zaman Peyğəmbər ya susur, ya da Cahiliyyə dövründən qalan prinsiplərə üz tutur (İslam alimlərinə görə Peyğəmbərin müraciət etdiyi bu prinsiplər İbrahim peyğəmbərdən qalma hənifliyin qalıqları idi. Onların bu mövqeyi Quran ayələrinə əsaslanır, bax: Quran, XXII/78), məşvərətçi qrup (şura) təşkil edir (Peyğəmbər yenə də bu kimi addımı Qurana əsaslanaraq atırdı, bax: Quran, III/159), səhabələrini ictihada ruhlandırır və nəhayət öz şəxsi rəyi və

<sup>4</sup> Yenə orada, səh. 142.

\* İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər olmasına rəğmən, istədiyi zaman qeybi bilmir, yalnız Allahın istədiyi təqdirdə ona qeybdən xəbər verilə bilərdi. Bax: Quran, VII/188; VI/50; LXX/26-27.

\* Ətraflı məlumat üçün bax: Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996, səh. 37-38.

<sup>5</sup> عبد الغني عبد الخالق. حجية السنة. هيرندون، دار الوفاء، 1993، ص.202.

ictihadını bildirirdi<sup>6</sup>. Vəhyin olmadığı hallarda Peyğəmbərin ağla müraciət etməsi İslamin mahiyyət etibarı ilə insan aqlına verdiyi əhəmiyyətin göstəricisidir. Ancaq rasional metoduna görə bəzən Peyğəmbər Quranın xəbərdarlıqları ilə üz-üzə gəlirdi (bax: Quran, VIII/67-68; IX/43).

Vəhyin gəlmədiyi zamanlar Peyğəmbərin müraciət etdiyi üsullar sırf rasional təfəkkürün məhsulu idi. Belə olmasa idi, vəhyin olmadığı və ya ona lüzumun görülmədiyi təqdirdə bu və ya digər hadisə ilə bağlı məsələlərə şəxsi fikri, rəyi əsasında münasibət bildirdiyi zaman buraxılan xətalara görə, Peyğəmbərin ilahi əmrin “məzəmmətinə” tuş gəlməsi\*\* absurd olardı. Onun zamanında vəhyin münasibət bildirmədiyi məsələlərə diqqət yetirsək görərik ki, burada tətbiq edilən əqli yanaşma özündə bir çox anlayışı – analogiya (qiyas), sillogizm (istinbat, istidlal, istihsan), konsensus (şura) və sairi birləşdirir. Burada çox mühüm bir şeyi qeyd etməyi unutmamalıyıq ki, Peyğəmbərin nəzdində yeni dinin mənbəyi kimi irrasional olan (vəhy) rasional olanla (ağıl) müqayisədə böyük üstünlüyü malik idi. Bu qeyri-bərabər bölgüyə baxmayaraq, yeni din ağolin əhəmiyyətini heçə endirməmişdi. Ancaq yenə də dini prinsiplərlə bağlı şəxsi rəy və əqli yanaşmalar vəhyin nəzarəti altında idi.

Yuxarıda Peyğəmbərin bir-sıra rasional metoddan istifadə etdiyini qeyd etmişdik. Bunlardan biri də coxluğun baş verənə rasional münasibət tərzini öyrənmək idi. İslam hüququnda şura adlandırılın bu metod bəzən dini, bəzən ailə-məişət, bəzən də idarə etmə və inzibati məsələlərlə bağlı olurdu. Burada biz misal olaraq yeni dinin erkən mənsublarının gündəlik beş vaxt ibadət - namaza toplanmasını asanlaşdırmaq üçün çağrıçı bir vasitənin təyin edilməsi xüsusunda Peyğəmbərin səhabələrinin rəyini soruşması (azan məsəlesi)<sup>7</sup>, üzərinə zina (qeyri-qanuni cinsi əlaqə) böhtəni atılan, ancaq Quranın qəti münasibəti ilə (bax: Quran, XXIV/11-12) təmiz olduğu

<sup>6</sup> Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001, səh. 142-160.

<sup>\*\*</sup> Bədir döyüşündə osir düşmüş məkkəlilər barəsində çıxarılmış “rasional” qərara görə Quranın Peyğəmbəri məzəmmətləməsi (bax: Quran, VIII/67-68), Təbuk səfəri zaman Peyğəmbərin ondan izn istəyən bir-neçə münafiqə izn verməsindən dolayı töhmətləndirici vəhyin enməsi (bax: Quran, IX/43) və s. bu qəbildəndir.

<sup>7</sup> Buxari. Came əs-Səhih. “Azan” bölməsi. Hədis № 318; Tirmizi. əs-Sünən. “Namaz” bölməsi. Hədis № 189 və s.

bildirilən həyat yoldaşı Aişə ilə bağlı bəzi səhabələri (Əli ibn Əbu Talib, Üsamə ibn Zeyd və s.) ilə məşvərət qurması<sup>8</sup>, Bədir, Uhud və Xəndək döyüşlərindən qabaq səhabələri ilə məşvərət keçirməsi<sup>9</sup> və digər faktları göstərə bilərik. Eyni zamanda Peyğəmbər baş vermiş olanlar xüsusunda vəhy gecikdiyi zaman şəxsi rəy və ictihadı ilə hərəkət edərdi. Bu təqdirdə onun "...ictihadının vəhyə əsaslanması şərt deyildi"<sup>10</sup>. Ancaq Peyğəmbər heç vaxt vəhyin nəzəratindən kənardı qalmamışdır. Yeri gəlmışkən biz onun vəhyin olmadığı zaman ortaya çıxan hadisələrə rasional baxımdan münasibət bildirməsində iki mühüm cəhəti nəzərdən qaçırmamalıyıq: Peyğəmbər tərəfindən rasional münasibət bildirilən elə məsələlər var idi ki, onlar məişət xarakterli olub gündəlik həyata, inzibati işlərə aid idi. Bu zaman Peyğəmbərin ictihadı yerinə yetirilməsi, əməl olunması zəruri, mütləq hökm xarakterində deyildi. Məsələn, buraya Bədir döyüşündən qabaq Peyğəmbərin seçdiyi mövqe ilə bağlı şəxsi rəyi<sup>11</sup>, bitkiləri süni tozlandırmaqla məşgül olan topluluğun yanından keçdikdə onların etdikləri ilə razılaşmaması<sup>12</sup> və s. daxildir. Digər bir cəhət isə budur ki, barəsində Peyğəmbərin öz şəxsi rəyini, ictihadını bildirdiyi məsələlər dinin bu və ya digər hökmələri ilə bağlı məsələlər idi. Bu zaman Peyğəmbər verdiyi ictihadda yanılırdısa, vəhyin məzəmmətedici münasibəti ilə üz-üzə gəlirdi. Bu tip ictihada dair faktlar çoxdur. Məsələn, Bədir döyüşündə əsir düşmüş məkkəlilər barəsində çıxarılmış "rasional" qərara görə Quranın Peyğəmbəri məzəmmətləməsi (bax: Quran, VIII/67-68), Təbuk səfəri zaman Peyğəmbərin ondan izn istəyən bir-neçə münafiqə izn verməsindən dolayı töhmətləndirici vəhyin enməsi (bax: Quran, IX/43), həyat yoldaşı Zeynəbin otağında nisbətən çox qaldığı üçün digər əyalları tərəfindən guya ağızından Zeynəbin yanında ikən baldan hazırlanmış şərbəti içdiyindən pis qoxunun gəlməsi kimi uydurmadan sonra bir daha ballı şərbət içməyəcəyinə dair and verməsi və bu səbəbdən

<sup>8</sup> محمد سعيد رمضان البوطي. فقه السيرة. دار الفكر. دمشق، 1991. ص. 302.

<sup>9</sup> Yenə orada, səh. 233-234; 255-256; 313.

<sup>10</sup> Şah Veliyullah ibn Abdırrahim. Huccetullahil baliğa. (Türkçesi: Mehmet Erdoğan). İstanbul, 1994. səh. 471.

<sup>11</sup> محمد سعيد رمضان البوطي. فقه السيرة. دار الفكر. دمشق، 1991. ص. 233.

<sup>12</sup> Müslim. əs-Səhih. "Fəzilətlər" bölməsi. Hədis № 140/2362; Həmçinin, bax: Kadir Gürlər. Rey kavramının etimolojik düzəni ve kavramsal gelişimi. Çorum İlahiyat fakültəsi dergisi, 2002/2. səh. 183.

Allahın tənbehinə tuş gəlməsi (bax: Quran, LXVI/1) və sair bu qəbildəndir. Peyğəmbərə aid elə ictihad faktları mövcuddur ki, sərf şəkildə əqli xarakterə malikdir. Məsələn, həcc etməyi niyyət edən, lakin öldüyü üçün onu yerinə yetirə bilməmiş anasının əvəzinə həcc etməyin mümkün olub-olmamağını Peyğəmbərdən soruşan bir qadına Peyğəmbərin: “Əlbəttə, həcc et, ananın bir borcu olsa idi, onu sahibinə qaytarmadınmı?” – deyə cavab verməsi<sup>13</sup>, oruc ikən həyat yoldasını öpən və Peyğəmbərdən bunun orucu pozub-pozmaması barəsində soruşan Ömr ibn əl-Xəttaba: “Su ilə ağızını yaxalasaydın, orucun pozulardımı?” – kimi rəyini bildirməsi<sup>14</sup> və digər faktlar buraya daxildir. Sezmək heç də çətin deyildir ki. Peyğəmbər burada müqayisəyə – analogiyaya (qiyyasa) əsaslanmışdır.

Peyğəmbərin şəxsi rəyi, ictihadı barəsində yekun olaraq onu deyə bilərik ki, o, peyğəmbərliyi zamanı sadəcə vasitəçi – vəhiyi alıb insanlara ötürən olmamış, müxtəlif məsələlərə dair şəxsi görüşə, ictihada sahib olmuşdur. Bu kimi ictihad xüsusunda peyğəmbərliyin bəxti onda götirmişdi ki, rəy və ictihad vəhylə üst-üstə düşmədiyi təqdirdə ilahi əmr ona düzəliş verirdi.

Quranın münasibət bildirmədiyi və ya səthi, ümumi olaraq toxunduğu məsələlərin rasional izahında Peyğəmbərin çıyılernə düşən yük onun məsləkdaşlarından da yan keçmədi. Peyğəmbər vəhiyin qoyduğu sabit, ciddi qaydaların şamil olunmadığı məsələlərdə səhabələrinə rasional düşünmə azadlığı vermişdi. “O, din və gündəlik həyatın ortaya qoyduğu zərurət olan ictihad məsələsində səhabələrini də yetişdirmək, (bu işdə onlara) rəhbərlik etmək üçün həm özünün iştirakı, həm də iştirakı olmadan (onların) ictihad etməsinə icazə verir, onları bu işə ruhlandırırırdı”.<sup>15</sup> Ancaq səhabələrin ictihad etmələri o zaman qəbul edilə bilərdi ki, ya bu ictihadı doğuran hadisə və ya məsələ Peyğəmbərin olmadığı zaman ortaya çıxsın, ya da məsələnin mahiyyətində öyrənmək, təcrübədən keçirmək dursun. Peyğəmbərin hüzurunda müstəqil olaraq çıxarılmış rasional nəticə onun təsdiqi olmadığı təqdirdə hökm etmə məziyyəti daşılmırıldı. Onun zamanında səhabələrin ictihad etmələrinə misal kimi, Əli ibn əbu Talibin Yəməndə ikən yanına

<sup>13</sup> Buxari. Came əs-Səhih. “Tövsiyələr” bölməsi. Hədis № 19.

<sup>14</sup> İbn Məcə. Sünən. “Oruc” bölməsi. Hədis № 19.

<sup>15</sup> Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996. səh. 40.

gələn və bir uşağıın ataları iddia edilən üç nəfərin arasında verdiyi hökm<sup>16</sup>, Əmr ibn Asın cünub (cinsi əlaqə və ya pollyusiyadan sonra yuyunaraq təmizlənməyi zəruri edən hal) ikən namazda imamlıq etməsi<sup>17</sup>, Xəndək döyüşü zamanı səhabələrin bəni-Qüreyzə qəbiləsinin olduğu əraziyə çatmadan əsr namazını qılmamaq barəsində Peyğəmbərin göstərişi ətrafında fikir ayrılığına düşmələri<sup>18</sup>, su olmadığı üçün təyəmmüm edib namaz qılan iki səhabədən birinin su tapdıqdan sonra dəstəməz alaraq namazını yenidən qılması, digərinin isə qılmaması<sup>19</sup>, bəni-Qüreyzə qəbiləsinin sülh şərtlərini pozmasından sonra onlara dair hökmün verilməsində Sə`d ibn Muaz adlı bir səhabənin verdiyi rəyin Peyğəmbər tərəfindən qəbul edilməsi<sup>20</sup>, gecə pollyusiya nəticəsində cünub olmuş Əmmar ibn Yasir və Ömər ibn əl-Xəttabın təyəmmümlə namazın qılınlıb-qılınlımayacağına dair fərqli görüşləri<sup>21</sup> və sairi göstərmək olar. Aydın olur ki, Peyğəmbərin sağlığında məsələ və hadisələrə rasional yanaşma tərzi – ictihad mövcud olmuşdur. Ancaq bu dövrdə ictihad dini biliyin əsas mənbəyi sayılır, ona az-az hallarda müraciət olunur, ondan çıxarılan nəticə dinin ehkamları nizamlayan hökm rolunu oynamır və yalnız vəhy və Peyğəmbərin təsdiqindən sonra şər'i status kəsb edirdi.

Peyğəmbərin vəfatından sonra Quranın və onun özünün münasibət bildirmədiyi problemlərin həlli üçün vəhyə müraciət qeyri-mümkün oldu. Ancaq yeni vəziyyət səhabələrin hələ Peyğəmbərin sağlığında müstəqil rasional yanaşma metoduna alışmalarından dolayı iman-ağıl qarşıdurmasına yol açmadı. Peyğəmbərdən sonra onun məsləkdaşları praktiki məziyyətə malik məsələlərlə bağlı olan qeyri-stabil vəziyyətlərdə ictihada (rəy) müraciət edir, ortaya çıxan problemləri bu yolla aradan qaldırmağa çalışırlılar. Onların zamanında da rəy (ictihad) “Kitab və Sünənənin hökmünü açıqlamadığı məsələlər üzərində nəsslərin (müqəddəs mətnlərin) hissə-hissə və

<sup>16</sup> ابن القيم، إعلام الموقعين عن رب العالمين.الرياض، 1423 هـ. المجلد الأول. ص. 203.

<sup>17</sup> Buxari. Came əs-Səhih. “Təyəmmüm” bölməsi. Hədis № 7.

<sup>18</sup> ابن القيم، إعلام الموقعين عن رب العالمين.الرياض، 1423 هـ. المجلد الأول. ص. 204.

<sup>19</sup> Yenə orada.

<sup>20</sup> Muslim. Came əs-Səhih. “Cihad” bölməsi. Hədis № 168; Buxari. Came əs-Səhih.

“əl-Məğazi” bölməsi. Hədis № 38.

<sup>21</sup> Əbu Davud. Sünən. “Təmizlik” bölməsi. Hədis № 124.

ya tam olaraq verilmiş şərhlərinə əsaslanaraq düşünməklə hökm çıxaran”<sup>22</sup> vasitə idi. Sonralar “istihsan”, “istislah” və “qiyyas” kimi terminlərlə adlandırılaçaq rasional təfəkkür formaları o dövrə “rəy” məfhumunun ehtiva etdiyi anlayışlar sayılırdı. “Bu dövrə sistemli şəkildə olmasa da təbii və fitri adlandırılması mümkün olan fikir yürütütmə və qiyas (analogiya) növü mövcud idi”<sup>23</sup>. XX əsrin məşhur Misir alimi Əli Sami ən-Nəşşar bu dövrü belə xarakterizə edir: “Quran insanları varlıq və yaradılış haqqında düşünməyə çağırır, fərqli hadisə və şeylər arasında analogiya (qiyyas) aparmağa səsləyir, qiyasla düşünməyə rəğbat yaradırdı. Bu cür qiyasa əsaslanan düşüncə tərzini ...praktik metod adlandırmaq mümkündür”<sup>24</sup>.

Bir sözlə, Peyğəmbərin vəfatından sonra onun ardıcilları ortaya çıxan yeni problemlər qarşısında təqlidçi, mühafizəkar mövqe tutmadılar. Əgər bu və ya digər məsələyə ənənəvi iki mənbə - Quran və Sünna konkret münasibət bildirmirdi, rasional həll metodunda – rəydən istifadə edilirdi. Son olaraq varilan rasional çıxarış və nəticələrə nəhai, yekun münasibətin bildirilməməsi – əvvəller bu vəzifə Peyğəmbərin üzərinə düşündü və Peyğəmbər isə artıq həyatda yox idi – bəzən hədsiz fikir ayrılığı ilə müşayiət edilirdi. Bunun üçün ilk xəlifələr Əbu Bəkir və Ömər fikir ayrılıqlarının qarşısını almaq üçün məşvərət xarakterli rəy, ictihad şurası çağırırdılar. Fərdi rasional yanaşma tərzi kollektiv olaraq çıxarılmış hökmələr (icma) ilə müqayisədə qanuni təsir qüvvəsini itirdi. Göründüyü kimi, kollektiv əqli yanaşma (konsensus) tərzi də ilkin islam rasionallığının xarakterik cizgisi idi. Artıq şuranın (induktiv metod) toxunduğu məsələlərin məzmunu da dəyişmişdi. Əgər Peyğəmbərin dövründə şura siyaset və məişət problemləri ilə maraqlanırdısa, səhabələrin zamanında isə şəriət məsələləri də şurada müzakirə edilməyə başlandı. Bu isə təbii idi: peyğəmbərlilik dini məsələlərin həllində heç kəsə güzəştə gedə bilməzdi. Çünkü, Peyğəmbər bu iş üçün göndərilmişdi. Ancaq onun vəfati ilə labüb olan fiziki yoxluq bir boşluğa səbəb oldu. Bu zaman insanlar yeni vəhy və peyğəmbərin gelişini gözləyə bilməzdilər. Peyğəmbərlilik və vəhy arxada qalmışdı və bu səbəbdən yeni problemlər vəhyin deyil, əqlin diktəsi ilə hərəkət edən insan – səhabə

<sup>22</sup> İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı İstanbul, 1991. c. XIII, səh. 5.

<sup>23</sup> Şükrü Özen. İslam Hukuk düşüncəsinin aklideşme süreci. İstanbul, 1995, səh. 179.

<sup>24</sup> علي سامي النشار. نشأة الفكر الفلسفى فى الإسلام. القاهرة، 1962. المجلد الاول. ص 4-5.

tərəfindən rasional olaraq həll edilməli idi. Ancaq bu rasionallıq özlüyündə mütləq müstəqilliyə malik deyildi. Quran və Sünət bu rasional düşüncə tərzində fundamental bazis rolunu oynayır. Lakin buna rəğmən, yenə də burada ağılin rolu sezilir. Bu barədə XII əsrin fəqih alımlarından olan Əbu İshaq Əş-Şirazi yazar:

“...səhabələr üçün fiqhin qaynağı Allah və Onun rəsulunun (Allahın salamı və xeyir-duası ona olsun!) müraciətləri və bu müraciətlərdən ağılin çıxardığı məna və hökmələr, Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona olsun!) davranışları və ağılin bu davranışlardan əxz etdiyi hökməldir...”<sup>25</sup>

Yeri gəlmışkən, mühüm bir məsələni qeyd etmək yerinə düşərdi: bu dövr üçün nəzəri rasionallıq xarakterik deyildi və səhabələrin ictihadı daha çox praktiki olub bu və ya digər hadisənin ortaya çıxdığı an özünü göstərirdi.

Bu dövrün rasional təfəkkür səhnəsində bəzən əsaslı səbəblərdən dolayı ilahi əmrlərə fərqli yanaşmalara da rast gəlinirdi. Vəhyin qoyduğu ehkamlar ümumi olaraq şamil olunma gücünü saxladığı halda rasional yanaşmanın nəticəsi olaraq xüsusi hallarda tətbiq edilmirdi. Məsələn, II xəlifə Ömər ibn əl-Xəttab Quranın Kitab əhlindən olan qadınlarla evlənməsinə icazə verməsinə<sup>\*</sup> rəğmən, xilafətin Mədəinədəki valisinə yazdığı məktubda bunu qeyri-müsəlman olanlarla evləniləndiyi halda müsəlman qadınların ərsiz qalacaqları təhlükəsindən dolayı qadağan etmiş<sup>26</sup>, acliq illərində oğurluqdan dolayı oğrunun əlinin kəsilməsi cəzasını tətbiq etməmişdi<sup>27</sup>. Həmçinin, mütləq biliyin – vəhyin fərqli sahələrdə tətbiqi zamanı müxtəlif rasional yanaşmalar özünü göstərirdi. Bu da son nəticədə səhabələr arasında fikir müxtəlifliyinə səbəb olurdu.

Səhabələrin dövründə ağıl-vəhy münasibətlərini aşağıdakı bəndlərdə yekunlaşdırırıq:

a) Xilafətin sərhədlərinin genişlənməsi və fərqli formasiyalara mənsub toplumlarla qarşılaşma səbəbindən yeknəsəq olmayan bir mədəniyyət formalasıydı. Bundan dolayı Peyğəmbərin zamanında olmayan hadisələr

<sup>25</sup> أبو إسحاق الشيرازي. طبقات الفقهاء. بيروت، 1970. ص. 35

\* Bax: Quran, V/6.

<sup>26</sup> Hayrettin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989, səh. 117.

<sup>27</sup> Muhammed Yusuf Musa. Fıkhi islam tarihi. İstanbul, 1983, səh. 94.

ortaya çıxır, səhabələr Quran və Sünne ilə yanaşı, rasional həll metoduna – rəyə (ictihad) də əl atırdılar.

b) Sonrakı dövrə müqayisədə sözügedən müddətdə fikir ayrılığına səbəb olacaq hadisələr az idi və rasional metod geniş vüsət almamışdı.

v) Rasional düşüncə öz təsirini yalnız praktiki sahədə göstərirdi və yuxarıda dediyimiz kimi, rasionalizmin nəzəri aspektləri hələ işlənib hazırlanmamışdı. Bunu sonralar ictihad, rəy, qiyas, istihsan və s. kimi terminlərlə adlandırılacaq məfhumların o dövrə müvafiq istilahlarla maddi qabığını tapmaması kimi faktdan da sezmək çətin deyildir.

q) Rasional yanaşmada fərdiyətçilikdən daha çox kollektivçilik özünü göstərirdi. Fərdi ictihad şura ictihadı ilə müqayisədə təsir etmə baxımından “kəsərli” deyildi. Şura induktiv metod kimi, verdiyi yekun rəyə (icma) görə, vəhi bilikdən sonra əsas rasional məziyyətə malik yanaşma hesab edilirdi.

Səhabələrdən sonrakı dövr islam təfəkkürü tarixində tabiin dövrü adlandırılır. Tabiin adlandırılan nəsil Peyğəmbərin deyil, onun səhabələrinin müasirləri sayılırdı. Bu dövrün özündə də rasionallıq Quran və Sünne ilə müqayisədə daha az təsirə malik idi. Ortaya çıxmış bu və ya digər məsələnin həlli ilk önce Quranda, sonra Sünndə, daha sonra isə səhabələrin verdiyi rasional qərarlarda - ictihadlarda axtarılırdı. Son nəticədə bir şey hasil olmaz idisə, ictihada müraciət etmək olardı. Bu dövrə də rasional induktiv metod (şura) vaz keçilməz bir zərurət sayılırdı. Bu dövrün sonuna yaxın islam düşüncə tarixində əql-vəhy “qarşıdurmasının” ilk təzahürləri özünü göstərdi. Daha çox Qurana və Sünnyə üстünlük verən, hədis əhli adlandırılan fırqə arasından rasional metodu – rəyi qətiyyən qəbul etməyən bir qrup ortaya çıxdı. Digər tərəfdən isə Quran və Sünne ilə yanaşı, ictihadı da özlərinə bir metod seçmiş, rəy əhli adlandırılan cərəyan nümayəndləri arasında ifrat dərəcədə rasional həll yollarına üstünlük verənlər tapıldı. Təxminən 70-80 il davam edən vəhy-əql “yoldaşlığı” öz yerini daha sonralar sistemli şəkildə vəhy-ağıl qarşıdurmasına səbəb olacaq ibtidai ziddiyətlərə verdi. Beləliklə, “...tabiin və ondan sonrakı dövrə bu ibtidai rasional düşünmə tərzi dərinləşərək daha da sistematik bir hal alacaq, xüsusi nizama malik sistemli düşüncə tərzinə - kəlama zəmin hazırlayacaq idi”<sup>28</sup>. Fərqli düşüncə

<sup>28</sup> Montoqomeri Vatt. İslam düşüncəsinin teşekkür devri (çev. Ethem Ruhi Fiqlalı). İstanbul, 1998, səh. 228.

sistemlərinin ortaya çıxmasında “biliyin mənbəyi vəhydir” deyən bir qrupun “olanla yetinmə” konsepsiyası ilə yanaşı, digər qrup insanın fəndlər və cəmiyyətin həqiqəti əldə etmək və yeni dəyərlərin bazasını möhkəmlətmək üçün ağlın işə yarayacağını israr etməsi səbəb rolunu oynamışdı. Ancaq ortaya bir sual çıxır: Peyğəmbərin və ondan sonrakı səhabə və tabiin dövründə irrasional mütləq biliklə yanaşı, məlum hallarda tətbiqində hər hansı bir qəbahət görülməyən ağlın birdən-birə işə yaramayacağını irəli sürənlər nə dərəcədə haqlı idilər? Burada biz maraqlı bir təzadın şahidi oluruq: ya ağıl zaman məfhumuna tabe olmayaraq birinci mərhələdə olduğu kimi, sonrakı dövrdə də qəbul edilməli idi. Bu zaman ikinci mərhələdə onu inkar edənlərin irəli sürdükləri əks konsepsiyaları yenidən nəzərdən keçirmək lazım gələcəkdir; ya da mütləq sabitlik xüsusiyətinə malik olmayan ağlın rolu sünü şəkildə artırıldığından onun vəhyin ortaya qoyduğu ehkamlarda özünün ikinci dərəcəli izahedici statusundan yeganə, əsas təhlil vasitəsi “mərtəbəsinə” yüksəlməsi nəticəsində qarşı tərəfin əsaslı narazılığı və nəhayət optimal müdafiə üçün kortəbii olaraq rasional yanaşmanı “lənətləməsi” əsas götürülməli idi. Bu zaman isə lənətlənməyə səbəb olan bu ağıl “təkamülünün” keçdiyi yolu aydınlatmaq zəruri hala gələcəkdir. Bu proseslər ətrafında ortaya çıxan suallara münasib, qaneedici cavaba tapmaq üçün isə öncə bu proseslərin səbəblərini, daha sonra onların baş vermə ardıcılığını araşdırmaq zəruri hesab olunur.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

### **Türk dilində**

1. Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989.
2. Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996.
3. Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003.
4. Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001.
5. Muhammed Yusuf Musa. Fıkhi islam tarihi. İstanbul, 1983.
6. Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (tərcümə edəni: Ethem Ruhi Fıglalı). İstanbul, 1998.
7. Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (tərcümə edəni: Mehmet Erdoğan). İstanbul, 1994.
8. Kadir Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal gelişimi. Çorum İlahiyat fakültesi dergisi, 2002/2.
9. İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı. cild XIII. İstanbul, 1991.
10. Sükrü Özen. İslam Hukuk düşüncesinin akılleşme süreci. İstanbul, 1995.

### **Ərəb dilində**

1. أبو إسحاق الشيرازي. طبقات الفقهاء. بيروت، 1970
2. ابن القيم. إعلام الموقعين عن رب العالمين. المجلد الأول. الرياض، 1423 هـ.
3. عبد الغني عبد الخالق. حجية السنة. هيرندون، دار الوفاء، 1993
4. علي سامي النشار. نشأة الفكر الفلسفى فى الإسلام. المجلد الاول. القاهرة، 1962.
5. محمد سعيد رمضان البوطي. فقه السيرة. دار الفكر. دمشق، 1991

## XÜLASƏ

### **Erkən islam dövründə vəhy-ağıl münasibətlərinə dair**

Məqalədə erkən islam dövründə ağıl-vəhy münasibətlərinə dair dolğun təsəvvürün əldə edilməsinə cəhd edilir. Bildirilir ki, ağıl İslamin inkar etdiyi mücərrədlik deyildir. Ancaq o, vəhylə müqayisədə irrasional məlumatların şərhədicisi rolunu oynaya bilmir. Peyğəmbərin əşya və hadisələrə münasibətdə ağıla müraciət etməyinə gəlincə, bu, daha çox vəhyin gəlmədiyi və ya gecikdiyi zamanlara təsadüf etmişdir. Müəllifin götirdiyi faktlar onu göstərir ki, Peyğəmbər bu və ya digər problem xüsusunda rasional həll üsullarını inkar etməmiş, məsləkdaşlarını da yeri gəldikcə bu işə ruhlandırmışdır. Onun zamanında vəhy əşya və hadisələrə münasibətdə prioritətlik baxımından üstün status kəsb etmiş, ağıla isə vəhyin lüzum görülmədiyi təqdirdə müraciət edilmişdir. Müəllif həm Peyğəmbərin, həm də səhabələrin dövründə Quranın əsas istinad mənbəyi kimi qəbul edilməsini göstərməklə yanaşı, rasional düşüncəyə müraciətin də mövcud olmasını dolğun dəlillərlə əsaslandırmağa çalışmışdır.

## SUMMARY

### **About revelation - mentality relations at the early age of Islam**

In the article it's attempted to get full imagination about revelation-mentality relations at the early age of Islam. It's notified that mentality is not the abstraction that Islam denies. But in comparison with revelation it can't appear as the interpreter of irrational information. As for the Prophet's address to mentality in respect to things and events, it's mostly found when the revelation stopped coming or was late. The author's facts show that the Prophet didn't deny rational solution methods in respect with any problem, even encouraged his followers to this work. In his time revelation had prevalent degree for priority in regard with things and events, but it was addressed to mentality when there wasn't need to revelation. Showing that

the Quran was accepted as the main source of reference at both the Prophet's and companion's time, he equally tried to substantiate the presence of address to rational thought with appropriate arguments.

## РЕЗЮМЕ

### **Об отношении к откровению – мыслям в ранний исламский период**

В статье автор попытался дать полное представление об отношении к откровения-мыслям раннего периода Ислама, было показано что мысли (умозаключения) – не отвергаемая абстракция Ислама. И только лишь в сравнении с откровениями он не может играть роль комментариев иррациональней информации. Что касается обращения Пророка к разуму, то это было в большой степени в отсутствие откровений или его задержки. В приведенных автором фактах видно, что Пророк не отвергал методы рационального решения тех или иных проблем и даже вдохновлял на это своих сподвижников. В его время Откровения в отношение того или иного случая было приоритетным, к разуму обращались когда не было нужды в откровениях. Автор попытался обосновать фактами, что имело место обращения к рациональному умозаключению, несмотря на того что и Пророк и сподвижники принимали Коран как главный источник для обращения.

## İSLAMDAN ƏVVƏLKİ DİN LƏRDƏ ORUC

*Saleh KAZIMOV\**

Dünya dinləri içərisində sonuncu ilahi din olan islam dinin müqəddəs kitabı Qurani-Kərimdə belə buyrulur: “**Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz.**”<sup>1</sup> Bu orucun tarixinin İslamdan daha əvvəl olduğunu bizə açıq-aydın göstərir. Tarixdə mövcud olan dinlərin çoxunda oruc mövcud olmuş və bu dinlərə mənsub olan adamlardan orucun tutulması istənmişdir. Mövcud inanc sistemlərinin çoxunda oruc və ya pəhriz formasında bir ibadət vardır. Oruc sözü ərəb dilindəki “savm” sözünün qarşılığıdır. Mənası “tutmaq”, “susmaq” və ya “hərəkətsiz qalmaq” deməkdir. Fars dilində istifadə olunan “ruza” sözü də eyni mənəni verir. Azərbaycan dilində isə “oruc” olaraq işlədir. Dini bir termin olaraq, imsaqdan iftara kimi, başqa sözlə ifadə etmiş olsaq, dan yerinin ağarmasından günəş batana kimi yemək, içmək və cinsi münasibətdən uzaq durmaq formasındaki bir ibadəti ifadə edir. Qeyd etdiyimiz kimi oruc ibadətinin əvvəlki ümmətlərdə də olduğunu Qurani-Kərim bizə xəbər verir. Bəs islamdan öncəki dinlərdə mövcud olan oruc hansı formadadır? Bu ibadət onlarda nə cür həyata keçirilir? Təbii ki, bütün dinlər haqqında və bu dinlərdəki oruc haqqında mövcud mənbələrdən müfəssəl məlumat əldə etmək mümkün olmadığına görə, bu suallara cavab tapmaq üçün burada oruc ibadətinə rast gəldiyimiz dinlərə nəzər salacağımız.

**Sintoizmdə oruc.** Əsasən təbiətə pərəstişdən ibarət olan primitiv və politeist bir din kimi tanınan yaponların milli dini şintoizmdə dövlətin və dinin ən mühüm bayramları görkəmli imperatorların xatırə günləri ilə əlaqdardır. Bu əfsanəvi Dzimmu-tennodan (imperatordan) başlayır. Yaponların dini və milli bayramları təqvimlə qeyd olunur. Ən böyük bayram

\* Bakı Dövlət Universiteti tarix fakultəsinin dissertanti

<sup>1</sup> Bəqərə 2/183.

Tanrını çağırmaq, Tanrının karşısında xidmət etmək mənasında qeyd olunan Matcuridir. Ənənəvi olaraq bu bayramdan əvvəl bir və ya üç gün oruc tutulur.

**Brahmanizmdə (hinduizmdə) oruc.** E. ə. 1500-2000-ci illərdə

Şərqi Avropadan arı tayfalarının köçüb gəlməsi və Hindistandakı yerli xalqla uzun müddətli bir qaynayıb qarışma nəticəsində formalasılmış olan hinduizmdə nəfsin təmizliyi üçün müəyyən günlərdə və bayrlarda oruc tutulur. Hinduizmə mənsub insanların dua və ibadətlə keçirdikləri xüsusi günləri vardır. Bu günlərdə çoxu yemək yemir, bütün gecəni dini kitablar oxuyaraq və tanrıni düşünərək vaxt keçirirlər. Oruc bir çox qidalardan imtina etmək formasındadır ki, bu da bir növ pəhriz kimi həyata keçirilir. Bu hal bütün hinduist qruplar üçün xarakterikdir. Bəzi günlər də vardır ki, yalnız qadınlar oruc tuturlar. Bu günlərə xüsusi bir əhəmiyyət verildiyi üçün, "əhd" adlandırılır. Həmçinin tanrıının qadınlıq xüsusiyətlərinin təcəlligahı sayılan bütə sitayış edilir. Bu günlər nəfsi təmizləmək üçün ayrılmış günlərdir. Qayə də mənəvi bir qida ilə ruhularının əsasən arılərdən təşəkkül tapmış olduğu rahiblər, din adamları (brahmanlər), hökmədarlar sülaləsi, döyüşçülər (kşatrilər), tacirlər, əsnaf, əkinçilər (vaisyalar) və Hindistanın tabe edilmiş yerli oborigenlərinin nəslindən təşəkkül tapmış hüquqsuz işçilər, sənətkarlar, (şudralar) kastası olmaqla dörd əsas kastaya (qrupa, varnaya) ayrılmış Hindistan cəmiyyətində brahmanların yaşayışında oruc geniş bir yer tutur və yerinə yetirilir. Brahmanlər xəstə və qocaları belə orucdan azad edilmiş qəbul etməzlər. Hətta bəziləri nəfsi istəklərini ram etmək üçün on beş günə kimi oruc tutur. Bu müddət ərzində bir qurtum sudan başqa heç bir şey içməz və hər hansı digər bir qida qəbul etməzlər. Brahmanlar indi də məhəlli ayların 10-cu və 11-ci günlərində oruc tuturlar. Beləliklə il ərzində tutduqları oruc günlərinin sayı bu ənənəni davam etdirənlər üçün 24 günə gəlib çatır.<sup>2</sup>

**Buddizmdə oruc.** Avropada xristianlıq, Yaxın Şərqdə, Orta Şərqdə, həmçinin Şimali Afrikada islam mühüm bir yer tutduğu kimi Asiyadan bəzi ölkələrində də, əsası e. ə. VI-V əsrlərdə Kapilavastu şahzadəsi olmuş Şakeya nəslindən Siddharha Qautama<sup>3</sup> (Budda) tərəfindən qoyulmuş buddizm dininin xüsusi bir yeri vardır. Hal-hazırda 350-400 milyon adam bu dinə

<sup>2</sup> Abdurrahman Küçük, Günay Tümer. Dinler Tarihi, s. 489

<sup>3</sup> Baxn. C. A. Tokarev, Религия в истории народов мира с. 448, Москва 1976.

sitayış edir. “Buddizmdə tək ibadət; rahiblərin ayda iki dəfə, ayın əvvəlində və ondördüncü günlərindəki “Oruc günü” bir yerə toplaşıb həyata keçirdikləri “açıq və rəsmi etirafdır.”<sup>4</sup> Buddanın doğulduğu vaxtlarda, Hindistanda zəhmətkeşlər kimi tanınan özbaşına bir formada oruc tutan asketlər (zahidlər) vardı. Onlar hesab edirdilər ki, hissələrə bağlılıqladan xilas olmaq, yalnız öz bədənini dəmir bir iradəyə tabe etməklə mümkündür. Buna görə də asketlər oruc tutaraq özlərinə əzab verirdilər. Onlar isti külün üstündə üzənmaqla, qızmar Hindistan günəşinin altında bədənlərini yandırmaqla, öz bədənlərini ram edib onu tamamilə şüura tabe etməyə nail olmaq isteyirdilər. Əvvəllər Buddha da bu cür metodları öz üzərində tətbiq etsə də, sonradan bunun mənasız olduğunu dərk edib onlardan imtina etmişdir.<sup>5</sup>

**Caynizmdə oruc.** Hinduizm dininin mövcud olduğu Hindistanda din xadimləri brəhmənlərin nüfuzunu aradan qaldırmaq məqsədilə e. ə. VI əsdə meydana çıxan Caynizm milli dininin əxlaqi dualizmində oruc (Samlekhana) vasitəsi ilə intihar tövsiyə olunur. Dini qaydaları olduqca sərt olan Caynizmdə ölüm bir qurtuluşdur. Buna görə də rahiblər ölmək məqsədi ilə bir çox hallarda oruc tutub intihar edirlər. Təbii ki, bu haqlı bir səbəb olduqda edilir. Caynist inancında geniş bir yer tutan orucun hökmələri olduqca ağırdır. Bu ibadət bir çox qidaları qəbul etməkdən imtina etmək formasındadır ki, ardıcıl olaraq 40 gün davam edir. Orucla intihara gəldikdə isə, bu heç də həyata bigənəlik kimi qəbul olunmamalıdır. Əslində canlılara Caynizmdəki həssaslıqda yanaşırlar. Bu münasibət heç bir canlıya zərər verməmək formasında qərarlaşmış və bir ibadət olaraq həyata keçirilir.

**Konfisiçilikdə oruc.** Əsası Konfusi (e.ə.551-479) tərəfindən qoyulmuş Çinin ən böyük milli dini olan konfisiçilikdə mütəmadi olmasa da qurban kimi bəzi ibadətlər, oruc tutub pak olduqdan sonra həyata keçirilir.

**Taoizmdə oruc.** Cində Konfisiçilikdən sonra mühüm bir yer tutan yerli və milli bir din olan taoizm dininin əsası e. ə. VI –V əsrlərdə yaşamış Lao Tszu tərəfindən qoyulmuşdur ki, hal-hazırda bu dinə 90 milyondan çox adam sitayış edir. Taoizmdəki din adamları ustadları Lao Tszyua öz bağlılıqlarını

<sup>4</sup> Abdurrahman Küçük, Günay Tümer Dinler tarihi, Ankara, 2002, s. 483.

<sup>5</sup> Л. А. Сурженко, Религии мира, Буддизм с. 20-21, Минск, Книжный Дом, 2006.

nümayiş etdirmək üçün heç evlənməz, inzivaya çəkilərək təfəkkürə dalırlar. Bu dinə görə insan təbiətdəki gedişata tabe olmalı və daxilindəki kaprizləri bir kənara atmalıdır. Belə olduqda insan heç kimlə rəqabətə girməz və daxili bir rahatlığa qovuşar. Əslində insan daxilən rahat olduqda, öz-özlüyündə təbii axara düşür. Belə bir insan isə özündən başqa kimsə ilə maraqlanmaz. Taoizmə görə əsl xoşbəxtlik də məhz budur.<sup>6</sup> Bu dində oruc daha geniş yer tutur. Burada oruc sağlamlığı mühafizə etməklə yanaşı ölümü gecikdirən bir vasitə sayılır.<sup>7</sup>

**Sabiilikdə oruc.** Qurani-Kərimdə adı keçən dinlərdən biri də sabiilikdir (Bəqərə 2/62, Məidə 5/69, Həcc 22/17). Dünyada hal-hazırda 20 minə kimi sabii yaşayır. Onlar əsasən İraqın şimalında Dəclə və Fərat çaylarının qovuşağında yerləşən kiçik yaşayış sahələrində, həmçinin Bağdad və Bəsrə kimi şəhərlərdə, bir qismi də İran ərazisində yaşamaqdadırlar.<sup>8</sup> Bu dində oruc ibadəti mühüm bir yer tutur. Oruc günah və pisliklərdən uzaq durmaq formasında qiymətləndirilir. Sabiilərin müqəddəs kitabı Ginzada (Xəzinə) insanlar, günah, pis əməl və davranışlardan uzaq tutularaq oruc tutmağa dəvət olunurlar.

Ginzada insanlar, “Böyük oruc” tutmağa bu cür dəvət olunurlar: “Bu dünyanın yeməklərindən, içkilərindən uzaq durmaq formasındaki bir oruc deyildir. İffətsiz baxışlardan gözlerinlə oruc tut, pisliyə baxma və onu eləmə. Sənə aid olmayan qapılardan bir şey eşitməmək üçün qulaqlarınla oruc tut. Pis yalanlar deməmək üçün ağızınla oruc tut. Yalançılığı və adam aldatmayı sevmə. Pis fikirlərdən uzaq olmaq üçün qəlbinlə oruc tut, ürəyində pislik, qısqancıq və kin saxlama... Cinayət törətməmək üçün və oğurluq etməkdən uzaq olmaq mövzusunda da əllərinlə oruc tut. Sənə aid olmayan evli qadınla yaşamaqdan uzaqlaşaraq vücudunla oruc tut... Sənə aid olmayan işlərin ardına gizlincə gəzməkdən çəkinərək oruc tut...”<sup>9</sup>

Göründüyü kimi sabiilikdə yeməmək və içməmək formasındaki bir ibadətdən söz getmir. Bunun əvəzinə onlar gözü, əli, dili, qəlbi, qulağı və digər orqanları pis şeylərdən kənar tutmaq formasındaki bir oruca dəvət

<sup>6</sup> Mehmet Aydin, Dinler Tarihine Giriş s. 63 Konya 2002.

<sup>7</sup> Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 4. Ankara 1994.

<sup>8</sup> Ekrem Sarıkçıoglu a. k. ə., s. 118.

<sup>9</sup> Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 141.

olunurlar. Baxmayaraq ki, sabiilərin müqəddəs kitabı Ginzada orucla bağlı bu əmirlər vardır,<sup>10</sup> hal-hazırda onların böyük əksəriyyəti bu tələbləri tələb olunan səviyyədə yerinə yetirmirlər. İlin bəzi günlərində ət yeməməklə bu ibadəti yerinə yetirirlər.

**Yəhudilikdə oruc.** Hal-hazırda yaşamaqdə olan ilahi dinlərin ən qədimi olan yəhudilik (iudaizm) dinində də oruc tutmanın müxtəlif formalarına rast gelirik. Oruc yəhudilərin müqəddəs kitabı Tövratda öz əksini tapmış və yəhudilərə oruc tutmaq tövsiyə olunmuşdur. Dünyanın müxtəlif yerlərində yaşayan 15-20 milyondan ibarət bu xalqın oruc tutmasının yaşadığı yerlərdən aslı olaraq bir-birindən fərqləndiyini görürük. Tarixdə başlarına gəlmiş fəlakətlərin ildönümlərində yəhudilər adətən oruc tuturlar. Məsələn, Babilistan əsarətində çəkilən iztirabları xatırladan oruclar bu növdəndirlər. Talmudun bəzi şərhçiləri bildirirlər ki, yəhudilər başqa dövlətin hakimiyyəti altında yaşayırlarsa, bu oruc məcburi, əks halda isə məcburi deyildir. Yəhudilikdə tövbə gündündə (Yom Kippur)<sup>11</sup> oruc (tanit) tutulur. Kippur peşmanlıq deməkdir. Yəhudilər bu gündə günahlardan peşiman olurlar. Allah da onları bağışlayır. Yəhudilərdə bağışlanma günü kimi qəbul olunan Yom-Kippurun mənası ibrani dilində “tövbə günü” deməkdir. Bu tarix oktyabr ayının axırlarına təsadüf edir.<sup>12</sup>

Bu dində yalnız Yom Kippurda illik orucun tutulması əmr olunur. Yəhudilik Musa peyğəmbər tərəfindən əmr olunmuş kəffarə orucunu mənimsəmişdir. Yəhudilər bir çox bayramlardan, xüsusilə Yom-Kippurdan əvvəl oruc tutur. Kəffarə orucu tutulması məcburi olan orucdur.<sup>13</sup> Yəhudilikdə oruc bəzən nəfsi öldürmək, bəzən də cəfa vasitəsi sayılmaqla yanaşı, bəzəni hallarda Allaha yaxınlaşma vasitəsi olaraq qəbul olunmuşdur.<sup>14</sup> Yəhudilərin müqəddəs kitabı Tövratda bu barədə belə deyilir: “Və Rəbb Musaya söyləyib dedi: Bu yeddinci ayın tam onuncu günü kəffarə günüdür (Levililər XXIII/26). “Ayın doqquzuncu gündündə axşam üstü bir axşamdan o biri axşama qədər, səbtinizi tutacaqsınız”(Leililər XXIII/32). Bu müddət ərzində yəhudilər sinoqoqda ibadət edib bütün yeyilən və içilən şeylərdən

<sup>10</sup> Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 141.

<sup>11</sup> Yəhudilikdə ümumi əfv, bağışlanma günü kimi qeyd olunan dini bayram

<sup>12</sup> Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 6. Ankara 1994.

<sup>13</sup> Abdurrahman Küçük, Günay Tümer a. k. ə., s.486

<sup>14</sup> Cemal Sofu oğlu «İslam dini esasları», İzmir, 1996, s.311

imtina edirlər. 17 iyul və 10 avqust arasındaki bəzi günlər oruc günləridir. Bu günlərdə yalnız ət yemək və içki içmək qadağan olunur. Yəhudilərdə bəzi vaxtlar vəziyyətdən asılı olaraq oruc tutmağa qərar verilir. Belə ki, əgər yəhudi sinaqoqunda (Beyt ha-Knisset, məbəd) dini xidmətləri yerinə yetirən hahamın əlindən Tövrat yerə düşmüş olarsa o, kitabı yerdən götürür və orada olan adamlar otuz gün oruc tutmaq məcburiyyətində qalır. Bu oruc “camaat orucu” (Taanit Tsibur) adlanır. Taanit, nəfsə əzab vermək deməkdir. Yalnız camaatin lideri (rav) belə bir oruc əmri verə bilər. Tövratda qeyd olunur ki; “Və bu yeddinci ayın onunda sizin üçün müqəddəs toplantı olacaqdır, nəfsinizi öldürəcəksiniz; hər hansı bir iş görməyəcəksiniz.”<sup>15</sup> Yəhudilərin tutduğu bu oruc digər oruclardan fərqlənir və 25 saatdan çox çəkir. Bu qədər vaxtla tutulan digər bir oruc isə yəhudi təqviminin beşinci ayı olan ab ayının (iyul-avqust aylarına düşür) doqquzunda tutulan orucdur. Bu orucla yəhudi məbədinin ilk dəfə e.ə. 586-cı ildə Babilistan hökməarı Buxtunnasr tərəfindən, sonra da b.e.-nın 70-ci ilində Titus tərəfindən darmadağın edilib, yandırılması xatırlanır.<sup>16</sup> Qüds şəhərinin mühəsirəyə alınması, tutulması, məbədin dağıdılması, yəhudi liderlərindən olan Gedalyanın öldürülməsi kimi günlər oruc tutulan vaxtlara aiddir.<sup>17</sup> Yəhudi təqvimində müəyyən olunmuş oruc günləri vardır. Yəhudilərin məruz qaldıqları digər fəlakətləri xatırlamaq üçün tutulan oruc günləri tədricən o birilərə əlavə edilmiş, amma əksəriyyət tərəfindən maraqla qarşılanmadığına görə məcburi sayılmamışdır. Bəzi kiçik dəyişikliklərlə bu cür orucların sayı 25 günə gəlib çatır.

Yəhudi tarixində qədimdən bəri yayılmış olan oruc növlərindən biri də bəzi şəxslərin tutduğu orucdur. Bu oruc fərdidir, günahları əfv etdirmək və ya müsibət baş verdikdə Allahın mərhəmətini qazanmaq məqsədi daşıyır. Lakin bu orucla bağlı mövzuda bilikli və ixtiyar sahibi olmaq şərti vardır. Qorxulu yuxu görən adamın yuxusundan sonra oruc tutması lazımdır.

Yəhudilikdə oruc dan yerinin ağarmasından ilk ulduzun peydə olmasına kimi davam edir. Kəffarə orucu ilə avqustun doqquzuna düşən oruclar bir

<sup>15</sup> Kitabi Mukaddes, (Sayılar XXIX/7). İst.2004.

<sup>16</sup> Baxn. Qalip Atasağın İlahi dinlerde ( Yahudilik, Hıristiyanlıq və İslam'da) dini semboller. S.96. Konya 2002.

<sup>17</sup> Ekrem Sarıkçıoğlu Başlangıçdan Günümüzə Dinler Tarihi s. 236, İsparta 1999.

axşamdan o birisinə kimi davam edir. O biri oruclar üçün qoyulmuş ayrı bir hökm və ənənə yoxdur. Yəhudilərin müqəddəs kitabında oruc nəfsin öldürülməsi, ona əzab verilməsi və heç bir iş görməmək formasında özünü göstərir.

Yəhudilərin və Hicaz bölgəsində bir çox ərəblərin tutduğu “Aşura orucu” da vardır. Hz. Məhəmməd Məkkədən Mədinəyə hicrət etdiyi zaman yəhudilərin aşura orucu tutduğunu görür və onunla maraqlanır. Ona bildirilir ki, bu xeyirli bir gündür. Allahın Bəni İsraili (İsrail oğullarını) düşmən əsarətindən xilas etdiyi bir gündür. Hz. Musa da bu günü oruclu keçirmişdir. Hz. Məhəmməd: -“Mən Musaya sizdən daha yaxın və layiqəm”- deyərək həmin günün orucunu tutmağı əmr edir və təbii ki özü də həmin günü oruc tutur. Sonradan ramazan orucu fərz qılındıqdan sonra aşura orucu tövsysə edilməklə yanaşı, bunun üç gün tutulması daha uyğun sayılmışdır. Aşuradan bir gün əvvəl başlayıb, bir gün sonra qurtarmaq kimi, yaxud da aşura günü ilə yanaşı ondan əvvəlki günü və ya ondan sonrakı günü oruclu keçirmək tövsiyə edilib. Bu oruc fərz deyil. Müstəhəb oruc kimi davam etmişdir. Yalnız həmin günü oruc tutmaq müsəlmanlara görə doğru qəbul olunmur. Məhərrəm ayının onuncu günü olan aşura orucu məkruh olaraq qəbul olunur.

**Xristianlıqda oruc.** Dünya dinləri içərisində mühüm bir yer tutan və mövcud ilahi dinlər arasında sira baxımından ikincisi olan xristinliq dininə hal-hazırda bir milyarddan çox (1.400.milyon) adam sitayış edir. Bunların çoxu Avropa və Amerikada yaşayırlar. Üç əsas sektaya: Kotolik, ortodoks (pravoslav) və protestant məzhəblərinə ayrılmış xristianlıq dinində də oruc ibadətinin olduğunu görürük. Xristianlığın müqəddəs kitabı İncildə orucla bağlı belə deyilir: “Və oruc tutduğunuz zaman, ikiüzlülər kimi qaşqabaqla gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar. Doğrusunu sizə deyirəm: onlar mükafatlarını aldılar. Amma sən oruc tutduğun zaman, başına yağ sürt və üzünü yu; Ta ki, insanlara yox, gizlində olan Atana oruclu görünəsən; və gizlini görən atan sənə açıqcasına əvəzini verəcəkdir”<sup>1</sup>(Matta 6/16-18). Bundan əlavə Əhdid-Cədidin Matta 9/14-17, Mark 2/18-22 və Luka 5/33-39 fəsillərində də orucla bağlı məlumatlar vardır və bunların çoxu bir-birinin təkrarı olaraq verilmişdir. Bununla yanaşı xristianlıq dinində mühüm bir yer tutan İsa peyğəmbərin oruc ibadəti ilə bağlı Matta incilində belə deyilir: “Bundan sonra Ruh İsanı iblis tərəfindən imtahan olunmaq üçün səhraya apardı. İsa

qırıq gün, qırıq gecə oruc tutduqdan sonra acıdı” (Matta 4/1-2). Yəhudilik içərisində çıxmış xristianlıqda ilk vaxtlar yəhudililikdəki “kəffarə orucu” da tutulurdu və oruc ibadəti bu dində ilk vaxtlarda çox təqdir olunurdu. Xristianlığın tarixinə nəzər saldıqda görürTürk ki, bu dində oruc ibadəti olmuş, lakin Hz. İsa bu ibadətlə əlaqədar aydın hökmələr qoymamış bu işi bilavasitə kilsənin ixtiyarına vermişdir. “Bununla yanaşı Tertulliyen “Oruclə bağlı” adlı əsərində həvarilərdən qalma məcburi bir orucdan bəhs edir”<sup>18</sup>

Beləliklə yəhudilikdə olduğu kimi, xristianlıqda da, oruc, dini bir əsasdır. Həmçinin xristianlardakı orucu konkret bir formada anlama imkanı yoxdur. Çünkü bu dində bir çox məsələlərdə olduğu kimi bu sahədə də aydın dini hökmələr yoxdur. Çox vaxt oruc pəhrizlə eyniləşdirilmişdir. Oruc tutmaqdə əsas məqsəd müəyyən vaxtlarda bədənə əziyyət vermək, nəfsin istəklərinin qarşısını almaq və bəzi günahların cəzasını bu dünyada çəkməyə çalışmaqdır. Bu dində əsasən kotolik məzhəbinə mənsub insanların və digərlərinin də tutduğu iki növ oruc vardır:

1. Şükr orucu (Okaristik, Le June Eucharistique).
2. Kilsəyə aid oruc (Ekleziyastik, Le Joune Ecclesiastique).<sup>19</sup>

Okaristik oruc. Xristianlıqda Hz. İsa tərəfindən həyata keçirilməsi əmr olunan yeddi müqəddəs dini ayın (sakramənt) vardır. Bu yeddi sakraməntin hamisənin bütün sektalar tərəfindən qəbul olunmamasına baxmayaraq, məzhəblərin çoxu tərəfindən qəbul ounan ayinlərdən biri okarist ayinidir. Bu ayin Hz. İsanın çarmixa çəkilməsindən əvvəl həvariləri ilə birlikdə etdiyi şam yeməyinin xatırəsi olaraq keçirilən, kominyondur (“Cörək-şərab ayini,” evharistie, evharistiya). Okaristiyani (cörək-şərab ayinini) qarşılıqla əlaqədar həyata keçirilən oruc “okaristik oruc” adlandırılmışdır. Bu orucda kominyondan əvvəl, müəyyən bir müddət ərzində qatı yeməklərin yeyilməsi qadağan olunur. Bu oruc əvvəllər gecə saat 12-dən Kominyona kimi heç nə yeməmək və içməməklə həyata keçirildiyi halda, indi II Vatikan dini toplantılarından sonra dəyişdirilmişdir. Hal-hazırda bu ibadət Kominyandan bir saat əvvəl heç bir şey yeməmək 3 saat əvvəl də spirtli içki qəbul etməmək formasında həyata keçirilir.

<sup>18</sup> Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 488.

<sup>19</sup> Cemal Sofuoğlu «İslam dini esasları», İzmir, 1996, s.311, Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 488.

**Ekleziyastik oruc.** Bu orucu adətən kotolik məzhəbinə mənsub olanlar tutur. Yuxarıda Matta incilində Hz. İsanın 40 günlük oruc tutduğunu qeyd etmişdik. Kotolik kilsəsi bu ibadəti qırx günlük bir müddət ərzində diyet (Carem) formasında həyata keçirir. Bu pəhriz kotoliklər üçün “Kül çərşənbəsi” deyilən Caremin ilk günündən pasxa gününə kimi davam edir. Kilsə təqviminə görə ilin müəyyən vaxtında həyata keçirilən bu ibadət bir kəffarə (tövbə) tətbiq olunmasıdır. Orucun bu növü hal-hazırda olduqca yüngülləşmiş və azalmışdır. Tutulma forması gündüz yalnız bir yeməyi yemək, səhər və axşam da yüngülvari yeməklərə qane olmaqdır. Türkiyənin böyük təfsirçi alimi Hamdi Yazır 40 günlük orucun mənşeyini, daha sonrakı xristian din xadimlərinin qənaətinə əsaslandırır. Çünkü xristianlara otuz günlük ramazan orucunu tutmaq əmr olunmuşdur. Lakin onlar havaların isti keçməsi ilə əlaqədar olaraq, fərz olan bu orucun vaxtını daha sərin bir vaxta keçiriblər. Kəffarə olsun deyə buna on gün də əlavə ediblər.<sup>20</sup> IV əsrдən etibarən tutulan iki günlük bir oruc olan pasxadan əvvəl tutulan oruc indi də bütün səmimi xristianlar tərəfindən tutulur. Xristianlıqda orucun müddəti haqqında yekdil bir fikir mövcud deyil. Pasxadan əvvəl tutulan oruc gecə yarısı qurtardığı halda, bəziləri bu orucu axşam qaranlıq düşdükdən sonra, bəziləri də dan yeri ağardıqda açırlar.<sup>21</sup>

Xristianlar arasında Hz. İsanın çarmixa çəkildiyinə inanların tutduğu “İztirablar cüməsi” orucu da geniş yayılıb. Xristian inancına görə, Hz. İsa çərşənbə günü tutulmuş, cümə günü çarmixa çəkilmiş və şənbə günü də vəfat etmişdir. Bilavasitə bu günlər tövbələrin qəbul olunduğu günlərdir və bu günlərdə oruc tutmaq lazımdır.

Orthodokslar orucda köhnə ənənəyə bağlıdır. Onlarda oruc daha sərt və uzun müddətlidir. Protestantlarda isə bəzi qruplar istisna olmaqla oruc tutulmur. Bunlar içərisində Anqlikan kilsəsinin oruc günlərini müəyyən etməsinə baxmayaraq, onun tutulmasını insanın öz ixtiyarına vermişdir.

Xristianlıqdakı orucu yekunlaşdırarkən onu da qeyd etmək lazımdır ki, bu dindəki oruc ölkələrə və tutanlara bağlı olaraq müxtəlif formalarda həyata keçirilir. Bəziləri yumurta və meyvə yeməməklə, bəziləri yalnız quru çörək yeməklə bəziləri də bunların heç birindən istifadə etməməklə oruclarını

<sup>20</sup> Cemal Sofuoğlu a. k. ə., s. 314.

<sup>21</sup> Cemal Sofuoğlu a. k. ə., s. 314.

tuturlar. Bir qismi də vardır ki, heyvanlardan əldə edilmiş qidalardan imtina edərək yanız bitki məhsullarından istifadə edirlər.

**Manilikdə oruc.** III əsrə Sasani İranının tərkibində olan İraqın ərazisində rəssam Mani (təxm. 215-276) tərəfindən əsası qoyulmuş ruh yüksəkliyini aşağı düşürən, gnostik (arifanə) dualizmi əsas götürən və sinkretik (bir-biri ilə uyuşmayan ziddiyətli görüşlərin birləşdiyi) bir din olan manilikdə də oruc ibadəti vardır. Manilik dininə bağlı olanlarların ilin müxtəlif vaxtlarına təsadüf edən bir çox oruc günlərinə riayət etməsi şərtidir. Maninin fevralda və yaxud da martda əzab verilərək ölməsinin xatırəsini yad etmək üçün keçirilən tədbirlərin daxil olduğu oruc və tövbə ayı ilin sonuna düşür. Bu bayram bema kimi (Manini təmsil edən beş pilləli bir kürsü hazırlanaraq) qeyd olunur. Seçilmiş olanlar 30 günü bema tədbirlərinin əvvəlinə düşməklə ilin sonunda 100 gün oruc tuturlar. Bazar günləri tutulan həftəlik oruc da bura daxil edilir.<sup>22</sup>

**İslamdan əvvəl ərəblərdə oruc.** VII əsrə təşəkkül tapmış islam dini məlum olduğu kimi ilk önce ərəblər arasında yayılmağa başlamışdı. Çox vaxt İslama qədərki ərəb cəmiyyətini cahil bir toplum, bu dövrü də cahiliyyə dövrü adlandırırlar. Məlum olduğu kimi cahiliyyə dövründə ərəblər də oruc tuturdular. Bunlardan biri rəcəb ayında tutulan orucdur. Onlar etdikləri günaha kəffarə olmaqla və yaxud da qılıq təhlükəsinə qarşı təşəkkür etmək məqsədi ilə oruc tuturdular. İslamdan əvvəl ərəblər “sükut orucu” adlanan bir oruc da tuturdular ki, bu oruc bir gün ərzində heç danışmamaqla tutulurdu və ibadət olaraq qəbul olunurdu.<sup>23</sup>

<sup>22</sup> Baxn. Ekrem Sarıkçıoglu Başlangıçdan Günümüzə Dinler Tarihi s.138-139, İsparta 1999. Ziya Bünyadov Dinlər təriqətlər məzhəblər s.135, Bakı 1997 Azərbaycan nəşriyyatı. Günay Tümer Abdurrahman Küçük a. k. ə. s. 79

<sup>23</sup> Cemal Sofuoğlu a. k. ə., s. 314-315.

## Nəticə

Məlum olduğu kimi oruc ibadəti dinlərin hamısında olmasa da, çoxunda mövcud olan bir ibadətdir. Dünya dinləri içərisində bu ibadətin yerinə yetirilməsinə nəzər saldıqda görürük ki, bir çox dinlərdə bu ibadət bir növ nəfsə əziyyət vermək məqsədi ilə həyata keçirilir. Bir çoxları da bu ibadəti istəyinə uyğun olaraq bir pəhriz formasında yerinə yetirir. Sonuncu ilahi din olan islam dinində isə bu sırf bir ibadət kimi, əvvəlcədən hər bir şəxs üçün aydın və dəqiq bir formada ilin müəyyən olunmuş bir vaxtında bir ay müddətində 29-30 gün olmaqla həyata keçirilir. Səhhətində problem olmayan hər bir adam, bu ibadəti nəfsə işkəncə olaraq deyil, zövqlə həyata keçirir. Digər dinlərdə bu ibadət günəş təqviminə uyğun olaraq keçirildiyi halda islam dinində ay təqviminə uyğun olaraq həyata keçirilir. Qəməri təqvimin 9-cu ayı olan ramazan ayında tutulan orucu ilin bütün mövsümlərində tutmaq mümkün olur. İslamdakı bu ibadət iradəni möhkəmləndirməklə yanaşı, nəfsin idarə olunmasında da mühüm rol oynayır. Hər bir dindar həmişə səbirsizliklə orucluq ayı olan ramazan aynın gəlməsi gözləyir. Qurani-Kərimdə buyrulur: “**Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batıldən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişə onu (oruc) tutsun.**<sup>24</sup>

---

<sup>24</sup> Əl-Bəqərə 2/185; Qurani-Kərimdə orucdan bəhs edən surə və ayələr bunlardır: Bəqərə 2/183, 184, 185, 187, 196; Nisa 4/92; Maidə 5/89, 95; Məryəm 19/26, Əhzab 33/35, Mücadilə 58/4.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Qurani-Kərim
2. Cemal Sofuoğlu, İslam Dini Esasları s. 310-315, İzmir 1996.
3. C. A. Tokarev, Религия в истории народов мира s. 448, Москва 1976.
4. Abdurrahman Küçük, Günay Tümer Dinler tarihi, Ankara, 2002, s. 483, 488, 489.
5. Л. А. Сурженко, Религии мира, Буддизм с. 20-21, Минск, Книжный Дом, 2006.
6. Mehmet Aydin, Dinler Tarihine Giriş s. 63 Konya 2002.
7. Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 4. Ankara 1994.
8. Ekrem Sarıkçıoglu Başlangıçdan Günümüzə Dinler Tarihi s.138-139, İsparta 1999.
9. Ziya Bünyadov Dinlər təriqətlər məzhəblər s.135, Bakı 1997 Azərbaycan nəşiyatı.
10. Kitabi Mukaddes, (Sayılar XXIX/7). İst. 2004.
11. Qalip Atasağın İlahi dinlerde (Yahudilik, Hıristiyanlık və İslam`da) dini semboller. s.96. Konya 2002.

**RESUME**

In every religion the basics of belief are very important. Worshiping and praying are important, too. Fasting is a more important praying among them in Islam. Fasting is one of the five main rules of the religion and it is fulfilled in a perfect way.

In this article we are talking about the fasting not only in Islam, but also in other religions. We give information about the religions, in which people do the fasting and in which way they realize this praying. It is mentioned that in different religions fasting is realized in different and special ways. We also give information about the people, who do the fasting and how they do it.

**РЕЗЮМЕ**

В каждой религии рядом с основой веры, существует поклонение, которое тоже занимает важное место. Среди поклонений очень распространенным является пост. Пост один из пяти условий исламской религии, который в исламской религии очень четко выполняется. В этой статье говорится о посте в исламской и других религиях. Здесь дается короткая информация о тех религиях, в которых есть пост, и том как он выполняется. В статье отмечается, что пост в разных религиях имеет разную форму и выполняется своеобразно. Коротко дается информация и о людях, которые выполняют пост и о том, как они это делают.



---

1

(Dr. Yusuf DOĞAN)

## ABSTRACT

Arabic language has structure like all of languages. The structure of Arabic consists of three elements: noun, verb and letter. The nouns have been accepted as one of the most important elements in the structure of Arabic language. Also they have a lot of kinds. The infinitives that are one of the most important elements of nouns are divided into. One of the most significant sorts of infinitives are verbal nouns ( ). The verbal nouns have been used in speaking and writing language, and also often text of classical literature and text of religious. The verbal nouns are formed from infinitives that are over triple verbs. For example, “ ” is formed from “ ” . We made effort to study verbal noun, its action ( ) and also to make a list of verbal nouns in this article.

**Key Words:** Arabic, word, noun, infinitive, verbal noun

<sup>3</sup>.(1185/581 . )

4

5 " " " - - " " "

6

<sup>7</sup> (1413 /816 . )

---

86 . 1 . 1993/1414 3

31-30 . 1990

31-30 .

4

.( ) 449 . 4 . 1994/1414

5

-

6

96 . 7 . 1988/1408

12 . .1 . 1988/1408

755-754 . 1982/1402

400-399 . 3 . 1996

2 . 82 . 1 . 171 . ( )

146 .

: .72 . 1 .

83-82 . 1 . 173 . 756-755 .

400-399 . 3 . 191 . 1989/1410

" : 161-160 . 1997

.266-265 . 1996/1417

.216 . ( )

7

" : ( 1248/646 . )  
" " (1287/686 . )  
9 : 8  
" : (1944 /1364 . )  
10 " - - " ; " - " ; " - " ;  
11  
" " " ; " - - - - " ;  
" " " ; " " ;  
13 " " 12 " " " " ;  
" " " ;  
14  
" " " ;  
" " " ;  
15 " " " " " " " " ;  
" " " " " " " " ;  
" " " ;  
16

.399 .	3 .	8
.72 .	1 .	9
.164 .	1 .	10
.239 .	1993/1413	11
	.164 .	1 .
164 .	1 .	12
	401 .	3 .
.228 .	1 .	13
181-180	164 .	1 .
109 .	2000	14
	80 .	2
11 .	2 .	15
.72 .	1 .	16
.401-400 .	3 .	
.45 .		



28

29

30

(1495/900 . ) (1367/769 . )

32" "

33

34

35

36

			28
.208 .	3 .		
.486 .			29
.486 .			30
.180 .	1 .		31
" "			32
.80 .	2 .		
80-79 .	2 .	1956/1385	33
11 .	2 .		
549 .	2 .		
.109 .			
.78 .	1 .		34
.235 .	1 .		35
.324 .			36

II II II II

37

38

II — II — II — II — II —

39

" — "

11

40

" " " " " " " "

" " " " " , " " " " " " "

42 "

43 "

209 . 3 . ( )

37

.44

38

180 164 . 1

551, 2

39

302 4

40

368 5 209 ?

41

235 1

42

2402 6

43

44 " " " " "

45 " " " " "

46

.	1316 . 4 .				
	.420 . 8				
2 .	129 . 8 .	"			
.96-95.	8 . 268 .				
.	2296 . 6 .	"			
	.124. 14				
.	6 . 208 2 .	"			
	.69 . 15 . 2430				
.	.138. 15 .	"			
37 .	3 . 52 2 .				
2 .	1495 . 4 .				
	.91 .				
37 .	3 . 52 2 .	"			

.283 . 1 . **104** . 1 . 193 . 6 . 44

.420 . 8 . 1316 . 4 . 45

46

.18 . 1996

.	1495.	4.					
	.153.	10					
	.564.	4.					
4.	677.	4.	"				
		.545.					
	826-825.	2.	"				
5.	677.	4.	"				
		.201.					
11.	166.	5.	"				
		.537.					
	269.	4.	"				
	.325.	6.	"				
2.	387.	3.	"				
.253.	5.	851.					
	.233.	5.	"				
12.	56.	2.	"				
		.393.					
	.335.	1.	"				
	.296.	5.	"				
5.	368.	5.					
.512.	12.	2021.					
3.	207.	2.					
		.1297.					
663.	2.						
.	1370.	4.					
	.138.	9					
<hr/>							
1.	193.	6.					
283.	1.	104.					
	.104.	1.					
	.619.	4.	"				
	.293.	3.	"				

1 .	209 .	2 .					
.	283 .	1 .	104 .	"			
		.233 .	10				
1 .	193 .	5 .		"			
.	.233 .	10 .	104 .				
	.619 .	4 .	.	"			
.	2021 .	5 .		"			
		.512.	12				
1 .	457 .	1 .					
		.244 .					
.	4 .	193 .	6 .				
	104 .	1 .	302	"			
	.266 .	4 .	283 1 .				
4 .	302 .	4 .		"			
		.266 .					
.	4 .	224 .	5 .				
10 .	266 .	4 .	302	"			
			.366				
.	.65 .	8 .					
132 .	253 .	2 .					
		.298 .					
.	250	207 .	2 .				
		.410 .	8				
.	.2445	6 .					
.	.783 .	2 .					
<hr/>							
.	14 .	98 .	8 .				
			.26				
5 .	200 .	8 .		"			
.	.12 .	13 .	2068 .				
4 .	421 .	4 .		"			
.	.419 .	8 .	1316 .				

.457 .	1 .	"				
6 .	138 .	3 .	"			
.479 .	2 .	2266 .	"			
5 .	265 .	7 .	"			
.279 .	12 .	1951 .	"			
	.101 .	5 .	"			
.	8 .	302 .	4 .			
4 .	85 .	1 .	200	"		
		.266 .				
.		.367	"			
.696 .	4 .	"				
3 .	223 .	2 .	"			
.385 .	8 .	1295 .	"			
	.188 .	11 .				
.1776 .	5 .	"				
1 .	440 .	4 .				
		.289				
.	1795 .	5 .				
	.544 .	11				
<hr/>						
.	2402 .	6 .				
	.466-465 .	14				
14 .	394 .	5 .	"			
		.358 .				
<hr/>						
.	5 .	248 .	1 .			
747 .	2 .		291			
142 .	5 .	574 .	4 .			
5 .	291 .	5 .	"			
		.142 .				
.	5 .	387 .	3 .	"		

851.	2.	291					
.250	142.	5.					
1.	213.	3.					
.302.	1.	108.					
.2218.	6.						
<hr/>							
1.	149.	3.					
	.315.						
7.	199.	3.	"				
	.442.						
	.387.	3.	"				
	.314.	4.	"				
4.	268.	4.	"				
.86.	9.	1355.					
	.263.	4.	"				
	.33.	2.	"				
	.65.	8.	"				
	.1146.	3.	"				
	.2454.	6.	"				
5.	86.	5.	"				
.480.	12.	2011.					
1.	272.	7.	"				
	.755.						
	.428.	8.	"				
2.	7.	8.	"				
.173.	3.	473.					
.266.	4.	302.	"				
	302.	4.					
	315.	1.	"				
	.196.	1.	"				
	.336.	8.					
	.146.	5.	"				

5 .	162 .	5 .	"				
		.1834 .					
10 .	146 .	5 .	"				
		.300 .					
	.453 .	4 .	"				
	.494 .	11 .					
.	2386 .	6 .					
		.412 .	14				
1 .	133 .	7 .					
		.229 .					
<hr/>							
	.960 .	3 .					
	.960 .	3 .	"				
	.1680 .	4 .					
	266 .	4 .					
3 .	245 .	7 .					
	.160 .	6 .	958 .				
	.235 .	1 .					
	.195-194 .	1 .					
<hr/>							
2 .	.98 .	3 .					
		.494 .					
	.450 .	4 .					
	.450 .	4 .			"		
	.433 .	1 .	"				

( ) ( ) :

6      19      17      37      :

.4      5

.16.83 %      19.65 %      21.08 %  
 .  
 47

$$-(23) \quad : \\ (3) \quad - (3) \quad - (3) \quad - (3) \quad - (7) \quad - (8) \quad - (8) \quad - (16) \quad -(21)$$

11

481

11

" " " " " "

49

51

50

<sup>47</sup> Soner Gündüzöz, "Arapça'nın Potansiyeli: Arapça'da Kelime Türetim Yollarına İlişkin Bir İnceleme", **Marife**, Konya güz-2004, yıl 4, sayı 2, s.179:

.210-209 . 3 . 48

4-3 2 49

.44 . 201-200 . 3 . 1 79 . 2 . 50  
 210-209 . 3 . 45 -44 . 51

			52	
			53	
			54	
			55	
			56	
			57	
			58	
			" "	
			(3)	
			59	
			60	
			61	
			62	
			63	
			64	
			65	
			66	
			67	
			68	
			69	
			70	
			71	
			72	
			73	
			74	
			75	
			76	
			77	
			78	
			79	
			80	
			81	
			82	
			83	
			84	
			85	
			86	
			87	
			88	
			89	
			90	
			91	
			92	
			93	
			94	
			95	
			96	
			97	
			98	
			99	
			100	
			101	
			102	
			103	
			104	
			105	
			106	
			107	
			108	
			109	
			110	
			111	
			112	
			113	
			114	
			115	
			116	
			117	
			118	
			119	
			120	
			121	
			122	
			123	
			124	
			125	
			126	
			127	
			128	
			129	
			130	
			131	
			132	
			133	
			134	
			135	
			136	
			137	
			138	
			139	
			140	
			141	
			142	
			143	
			144	
			145	
			146	
			147	
			148	
			149	
			150	
			151	
			152	
			153	
			154	
			155	
			156	
			157	
			158	
			159	
			160	
			161	
			162	
			163	
			164	
			165	
			166	
			167	
			168	
			169	
			170	
			171	
			172	
			173	
			174	
			175	
			176	
			177	
			178	
			179	
			180	
			181	
			182	
			183	
			184	
			185	
			186	
			187	
			188	
			189	
			190	
			191	
			192	
			193	
			194	
			195	
			196	
			197	
			198	
			199	
			200	
			201	
			202	
			203	
			204	
			205	
			206	
			207	
			208	
			209	
			210	
			211	
			212	
			213	
			214	
			215	
			216	
			217	
			218	
			219	
			220	
			221	
			222	
			223	
			224	
			225	
			226	
			227	
			228	
			229	
			230	
			231	
			232	
			233	
			234	
			235	
			236	
			237	
			238	
			239	
			240	
			241	
			242	
			243	
			244	
			245	
			246	
			247	
			248	
			249	
			250	
			251	
			252	
			253	
			254	
			255	
			256	
			257	
			258	
			259	
			260	
			261	
			262	
			263	
			264	
			265	
			266	
			267	
			268	
			269	
			270	
			271	
			272	
			273	
			274	
			275	
			276	
			277	
			278	
			279	
			280	
			281	
			282	
			283	
			284	
			285	
			286	
			287	
			288	
			289	
			290	
			291	
			292	
			293	
			294	
			295	
			296	
			297	
			298	
			299	
			300	
			301	
			302	
			303	
			304	
			305	
			306	
			307	
			308	
			309	
			310	
			311	
			312	
			313	
			314	
			315	
			316	
			317	
			318	
			319	
			320	
			321	
			322	
			323	
			324	
			325	
			326	
			327	
			328	
			329	
			330	
			331	
			332	
			333	
			334	
			335	
			336	
			337	
			338	
			339	
			340	
			341	
			342	
			343	
			344	
			345	
			346	
			347	
			348	
			349	
			350	
			351	
			352	
			353	
			354	
			355	
			356	
			357	
			358	
			359	
			360	
			361	
			362	
			363	
			364	
			365	
			366	
			367	
			368	
			369	
			370	
			371	
			372	
			373	
			374	
			375	
			376	
			377	
			378	
			379	
			380	
			381	
			382	
			383	
			384	
			385	
			386	
			387	
			388	
			389	
			390	
			391	
			392	
			393	
			394	
			395	
			396	
			397	
			398	
			399	
			400	
			401	
			402	
			403	
			404	
			405	
			406	



70

71

" " "

" " "

72

" 73"

" :

74 "

" "

" "

" "

" :

" " "

" "

75 "

" "

" "

" "

" "

" " "

" - " " - " " - " " - " " - " :

529 .

70

20 . 552 . 2 . ( ) 164-163 . 6 .

.18 . 2 .

.20 .

71

" " " " " " " " " " " :

72

552 . 2 .

530 34 .

:

.18 . 2 .

(44 . 1 . ) 66-65 :

1981/1401

73

2 . 20 . 81 . 2 . 18 :

74

.18

.486-485 .

75

(originality)

( ) ( ) :

- - - - - : :

"

"

.1996

.1989/1410

( )

( )

.1982/1402

.1992/1412

( )

"

"

.1996/1417

.1983/1402

.1989/1409

-

.1990/1410

( )

.1956/1385

.1996

.1994

.1991/411

, 13 Ekim 2007,

<http://www.taimiah.org/tree.asp?t=book14&pid=1>

.1404/1984

.2000

.1994

.1993/1413

.( )

.1988/1408

.1993/1414

.1996/1416

.2001/1421

-

.1988/1408

.1997

.1994/1414

.( )

.( )

.1985/1405

.1993/1413

.1995/1415

.1990

.1981/1401

.( )

Soner Gündüzöz, “Arapça’nın Potansiyeli: Arapça’dı Kelime Türetim Yollarına İlişkin Bir İnceleme”, **Marife**, Konya güz 2004, yıl 4, sayı 2, 177-196:

## **QURANDA BƏDİİ TƏSVİR ÜSLUBU HAQQINDA**

*Məmmədov Nəsrulla Naib oğlu*

Təsvir Quran üslubunun ən maraqlı və təsirli üslublarındandır. Təsvir üslubu ilə Quranda hadisələr elə təsvir olunur ki, sanki insan həmin anları özü yaşayır və ya hadisələr gözünün qarşısında cərayan edir. Bir hadisədən və ya məsələdən söhbət gedərkən süjet bir-birini yüksək ardıcılıqla əvəz edərək insanın ruhuna ilahi təsir bağışlayır. Hadisələrin cərəyan etdiyi zaman elə misallar gətərilir ki, həmin hadisələrin məğzi tam aydınlığı ilə ortaya çıxır. Bu təsvirlər zamanı hər şey sanki, hərəkətdədir və insan hekayənin, rəvayətin diniyyatının birbaşa, özü də hiss etmədən onun iştirakçısına çevirilir. Bütün olayları təsvir etməkdən ötrü Allah təala elə ibarələr, elə vasitələr seçilir ki, insanı heyran edir və onu Quranın ecazkar sırlarını dərk etməyə sövq edir. İstər adı mənaların bildirilməsi, istər mənəvi, daxili hisslerin, istər insan nümunəsi, istər həmin vaxtin özündə baş verən, istər əvvəlki rəvayətlər, istər qiyamətin vəqə olması, istər Cənnət, Cəhənnəm hallarının təsviri, istərsə də digər şərait və vəziyyətlərin təsviri ən inandırıcı təxəyyül mənzərələri ilə meydana qoyulur.

Yuxarıda təsvir üslubunu qeyd edərək, bildirdik ki, bu Quranın ən maraqlı və təsirli üslublarından biridir. Bu qeyd olunan təsvir şəkillərinə nəzər saldıqda, aйdын олур ки, həmin tərif təsadüfi seçilməmişdir. Məhz, təsvir üslubu bu sadalananları özündə birləşdirir.

Qurani-kərimin bədii təsvirinin hüdudlarını dərk etmək üçün təsvirin üsullarını dərindən öyrənmək, onların məna müxtəlifliyində bir qədər də dərinə baş vurmaq tələb olunur. Bu təsvir vasitələri rənglər, hərəkətlər, mövcudluğun özü, dialoq, kəlmələrin bir-birilə səsləşməsi, ibarələrin ahəngdarlığı, oxunuşun, tilavətin musiqili olmasını insanın öz gözləri ilə görməsi, qulaqları ilə eşitməsi, hiss etməsi, xəyal, fikir və vicedanıyla duymasından ibarətdir.

Bu ilahi kitab canlı aləmdən götürülmüş təsvirlərlə verildiyi üçün orada mücərrədlikdən, quru, donmuş təsvirlərdən əsər-əlamət yoxdur. Hadisələr elə mənalandırılır ki, sanki canlı insan həyatını xatırladır.

İndi isə bəzi misallara müraciət edək. Bunun üçün də ilk növbədə sanki gördüyüümüz, hiss etdiyimiz zehni təsvirlərdən və mənalardan başlayaq:

1. Əgər hər hansı bir küfr etmiş şəxsin heç zaman Cənnətə daxil ola bilməyəcəyini və bu işin qeyri-mümkün olduğunu zehni düşüncə və fikirlə anlamağa çalışırıqsa, Allah təala bunu təsvir üslubu ilə ən inandırıcı və dəqiqliyi ilə bildirir və bu işin heç zaman mümkün olmayacağı oxucuya aydın olur.

“Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!” (əl-Əraf: 40). Məlum olduğu kimi, iynənin gözündən keçirilmək üçün məhz sap və ya ip nəzərdə tutulmuşdur. Allah təala bu ayədə günahkarların (müsərik və kafirlərin) Cənnətə daxil olmalarını mümkünüsüz bir işin yerinə yetirilməsi ilə şərtləndirərək bildirir ki, nə zaman dəvə iynənin gözündən keçərsə, o zaman da onların Cənnətə daxil olmaları mümkün ola bilər! İnsan zehnində bir anlığa bu hadisənin süjeti canlanır və o, bu hadisənin iştirakçısına çevrilərək hiss edir ki, bu iş alınan deyil!

2. Allah təala kafir və müsriklərin əməllərinin zay olacağını və onlarda sanki əvvəldən heç bir mal-mülkün olmadığı və bunların hamisinin yox olacağını bildirmək üçün aşağıdakı təsvir üsulunu işlədir:

“Biz onların etdikləri (yaxşı) əməlləri qəsdən (havada uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərəcəyik! (əl-Furqan: 23). Bu ayədəki **باء منور** dağınıq zərrə ibarəsini oxuyarkən insanın zehnində heç olmuş və əla gəlməsi yenidən mümkün olmayan bir şeyin təsviri canlanır.

Digər bir ayəyə nəzər salaq:

“Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri firtinalı bir gündə küləyinsovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azib uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir)” (İbrahim: 18). Bu ayədə də əməllər küləyinsovurub apardığı külə bənzəyir. Həmin

külü bir yerə yiğmaq mümkün olmadığı kimi, kafırların əldən çıxmış, pis əməllərlə batıl olmuş yaxşı əməlləri də onlara heç bir fayda verməz.

3. Allahın rızası xatirinə deyil, riya məqsədi ilə, özünü insanların gözündə kəramətli, əliaçiq göstərməkdən ötrü verilmiş sədəqənin əhəmiyyətsiz, nəticəsiz olduğunu bildirməkdən ötrü təsvir üslubundan istifadə edərək Allah təala buyurur:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axırət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin həli, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah kafırları haqq yoluna yönəltməz!” (Əl-Bəqərə: 264). Bu ayədən sonra gələn 265-ci ayədə isə Allah təala bilidirir ki, “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabit qədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağ'a bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırır, əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh) də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!” Bu ayələrə nəzər saldıqda, görünür ki, təsvirlə yanaşı bu iki ayədə qeyd olunan adamlar tam əkslik təşkil edir. Birinci ayədə göstərilən dəstə riyakarlıq etdiyi üçün sonda nəsibləri qayanın üzərindəki yağışın yuyub apardığı torpağa bənzər. İkinci dəstə isə Allahın rızası üçün çalışdığı üçün nəsibləri gözəl bağlar və oradakı meyvələrdir.

4. Allah təala məxluqata olan ibadətin səmərəsiz, və həmin məbudların da zəif olduğunu göstərməkdən ötrü buyurur:

“Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörmətə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörmətə yuvasıdır. Kaş biləyidilər! (Hörmətə toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur). Ayənin tərcüməsindən göründüyü kimi Allah təala hörmətə yuvin qurduğu evi ən zəif və davamsız bir mənzil hesab edir və bu evə sığınanlar da təbii ki, pənahsız və köməksizdilər. Kafırların halını Uca Allah məhz belə təsvir edir.

İndi isə təsvir üsulu ilə daxili və mənəvi halların necə göstərildiyini tədqiq etməyə çalışır.

1. Tövhid və müşriklik arasında çarışan, Allaha və ya çoxsaylı bütlərə ibadət etmək seçimi qarşısında tərəddüd edənlərin hali təsvir olunur:

“De: “Biz Allahi qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəldikdən sonra yer üzündə şəşqin dolaşarkən şeytanların azdırıldığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!”-deyərək haqq yola çağırırdılar...” (əl-Ənam:71)

Digər bir ayəyə nəzər salsaq təsvirin nə qədər yerində işləndiyinin şahidi olarıq:

“(Ya Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu. Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da. (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!

2. Uca Allah insanın öz Rəbbini yalnız çətinliyə düşdüyü zaman yadına saldığını və xoş anlarında Allahı unutduğunu canlı lövhələrlə xatırladır.

“Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən firtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları büründüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükr edənlərdən olarıq!” (Yunus: 22). Bu ayəni oxuyarkən dalğalar insanın gözü qarşısında hərəkətə gəlir, dalğaların qalxıb enməsi ilə insanın daxilində bir təşviş baş qaldırır və həmin vəziyyəti oxucu yaşamağa başlayır.

Qurani-kərimdə əqidələri zəif olan insanların əhvalı bir neçə yerdə təsvir olunur, onların çətinlik məqamında öz rəhbərlərindən üz döndərmələri bildirir.

İndi isə Qurani-kərimdəki qissələrdə mövcud olan təsvir üsulundan bəzisində nəzər salaq:

“Gəmi onları dağlar kimi (yüksek) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənani) haraylayıb dedi...” (Hud: 42). Bu

anlarda Nuh (ə.s) peyğəmbərin qəlbində atalıq duyğusu baş qaldırır, bu dağlar kimi hündür dalğaların oğlunu məhv edəcəyini hiss edir və oğlunu:

“Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” - deyə çağırır. (Hud: 42)

Nuh (ə.s) peyğəmbərin oğlu atasına qulaq asmadığı üçün:” ...Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayirdı və o da suda boğulanlardan oldu.” (Hud: 43). Bu ayələri oxuyarkən insan bir anlığa nəfəsini dərmədən saxlayır, bu hadisələrin təsiri altına düşür və həmin məqamları bir kino lenti kimi gözlərinin qarşısında canlandırır.

İndi isə Cənnət və Cəhənnəmin təsvir olunduğu ayələrə nəzər salaq:

“Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və Cəhənnəmə gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu günə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdir? ”Onlar isə: “Bəli, (gəlmişdi) lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!”-deyə cavab verəcəklər. (Onlara) belə deyəcəyik: “Girin Cəhənnəm qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman götirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (Cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!”-deyəcəklər. Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!”-deyəcəklər”(əz-Zumər:71-74)

“Əd-Duxan” surəsinin 43-56-cı ayələrinə nəzər salaq:

“Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı. Günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarılarda qaynar; Qaynar su qaynayan kimi! (Allah əzab mələklərinə buyurur:) Onu tutub Cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökü! (Və ona belə deyin:) “(Bu əzabı) bir dad görək! Sən ki, (öz aləmində) çox qüvvətli, möhtərəm bir şəxs idin!” Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)! Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə. Bağçalarda və bulaqlar başında olacaqlar! Taftadan və atlazdan (nazik və qalın ipəkdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. (Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hürilərlə evləndirəcəyik. Onlar orada (Cənnət nemətlərinin

tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər. Onlar orada ilk (dünyadaki) ölümündən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları Cəhənnəm əzabından qorumuşdur.” (Əd-Duxan: 43-56)

Qeyd etmək lazımdır ki, bu deyilənlər yalnız təsvirdən ibarət olmasına baxmayaraq, insan sözün qüdrətinin təsirindən bəzən özünü unudur və həmin anları yaşamağa başlayır!

Bəlkə də bura qədər yuxarıda gətirdiyimiz təsvirlərlə kifayətlənmək olardı, lakin, Qurani-kərim üslubunun ən aparıcı bölmələrindən olan təsvir üslubu və bu təsvir üslubunun ilahi kitabdakı genişliyi, müxtəlif sahələri əhatə etməsi bizi mövzunu davam etdirməyə sövq edir.

Qurani-kərimdəki təsvir üslubunun maraqlı və canlı lövhələrindən biri də təbiət təsviri ilə bağlıdır:

“Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratlığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdaqdır!” (Əl-Mülk: 3-4). Bu lövhələr birbaşa təbiətdən, həyatdan götürülmüşdür. İnsanın hər gün bu görüntülərlə üzləşməsinə baxmayaraq yuxarıdakı ayələri oxuyarkən, sanki ilk dəfə göye baxlığı kimi nəzərlərini səmaya dikin və bu təsvirləri canlı olaraq seyr etməyə başlayır. Gətirdiyimiz misallarda göyün təsvirləri verilmişdir. İndi isə yerin təsviri verilmiş lövhələrə nəzər salaq:

“Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.” (Ər-Rəd:4). Burada da xatırlanan məfhumlar əslində bizə hər gün görünür, amma ayədə elə işlədilmişdir ki, sanki ilk dəfə onların haqqında eşidirik.

Əgər “Ər-Rum” surəsinin 48-50-ci ayələrinə nəzər salsaq burada da sözügedən təsvirin, mənzərənin şahidi olarıq:

“Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar

sevinərlər. Hərçənd ki, üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) əvvəl (ondan) ümidlərini üzümüşdülər. (Ya Məhəmməd!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldürdükdən sonra necə dirildir. Doğrudan da, O, ölüleri dirildəndir. O (Allah) hər şeyə qadirdir!” (Ər-Rum: 48-50). Təsvirlər və lövhələr bir-birini əvəz etdikcə insan təxəyyülünü daha dərinliklərə aparır. Burada insan həyatının bir çox sahələri ilə, elmin müxtəlif qolları ilə bağlı olan mövzuların olmasına baxmayaraq, məqsədimiz mövzunu dilçilik baxımından tədqiq etmək olduğu üçün, biz məsələyə yalnız sərf filoloji baxımdan yanaşmağa üstünlük veririk. Digər bir ayəyə nəzər salaq:

“(Ya Məhəmməd!) Məgər Allahın göydən yağış yağdırduğunu, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdiriyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!” (Əz-Zumər: 21)

Qurani-kərimdə bədii təsvir üslubundan bəhs edərkən, sonda qeyd etmək istəyirik ki, bu üslub digər üslublarla müqayisədə aparıcı mövqeyə malikdir və tədqiqatın həcmi bizə imkan vermədiyi üçün deyilənlərlə kifayətlənirik.

## ƏDƏBİYYAT

1. القرآن الكريم، طبع الدار العالمية للكتب، الكويت، ١٩٩٢
2. إبراهيم السامرائي، من أساليب القرآن، بيروت، ١٩٨٧
3. الأزركيشي، البرهان في علوم القرآن، القاهرة، ١٩٥٧
4. أسيوطى، الاتقان في علوم القرآن، القاهرة، ١٩٦٧
5. سيد قطب، التصوير الفني في القرآن، القاهرة، ١٩٩٤

## XÜLASƏ

### **Quranda bədii təsvir üslubu**

Bu məqalə Quranın ən maraqlı və aparıcı üslublarından olan təsvir üslubuna həsr edilmişdir. Məqalədə deyilir ki, bu ilahi kitabda dünya və axırət səhnələri çox bəlağətli bir dildə təsvir olunur, möminlərin və kafırların Cənnət və Cəhənnəmdəki vəziyyəti rəngarəng lövhələrlə göstərilir.

Allah təala müxtəlif mövzularla və hadisələrlə bağlı elə təsvirlər yaradır ki, oxucu sanki, həmin hadisələrin iştirakçısına çevrilir, oradakı ələm və nəşəni özü hiss edir və həmin prosesi yaşamağa başlayır. Təsvirlər o qədər inandırıcı, o qədər canlıdır ki, insan ilahi qələmin yaratdığı sözün sehrinə düşür.

## РЕЗЮМЕ

### **Изобразительный стиль Корана**

Эта статья посвящена изобразительному стилю – самому интересному и ведущему стилю Корана. В статье говорится о том, что в этой божествен-ной книге очень красноречивым языком описываются мирские и загробные сцены, пестрыми картинами демонстрируется положение верующих и вероотступников в Раю и в Аду.

Всевышний Аллах создает такие изображения, связанные с различными темами и событиями, что читатель словно превращается в участника этих событий, сам чувствует тамошнюю радость, и начинает переживать этот процесс.

Описания настолько убедительны, настолько живые, что человек подпадает под чары слова, созданного божественным пером.

## **RESUME**

### **Descriptive style of the Koran**

The article is devoted to descriptive style-the most interesting and leading style of the Koran. In article it is spoken that in this divine book very eloquent language describes wordly and beyond the grave stages, motley pictures show position of believers and apostates in Paradise and in the Hell.

The Supreme Allah creates such images connected with various themes and events, that the reader as if turns to the participant of these events? itself feels a local pain and pleasure, and starts to experience this process.

Descriptions so convincing, so alive, that the person falls under charms of the word created by a divine feather.